

Mensur Şairler, Povestler, Novellalar, Hikâyeler

Gülhüseyin Hüseynoğlu



BAKİ - YAZIÇI - 2011

Az2
2011

G 63

Redaktoru:

Əjdər FƏRZƏLİ

Gülhüseyin Hüseynoğlu. Məhəbbətdirmi bu

Bakı, "Yazıcı" nəşriyyatı, 2011-cu il, 392 səh

BBKA 63

“Məhəbbətdirmi bu?!” kitabında əməksevər adamlar, gənclər, onların fəaliyyəti, yaradıcılıq axtarışları və məhəbbətləri fonunda görkəmli yazıçı Gülhüseyn Hüseynoğlu diqqəti ən çox insanlar arasındakı mənəvi əlaqələrə, vətənpərvərliyə, xeyirxahlığa, paklığa, ailə və tərbiyə məsələlərinə yönəldir. Həzin lirika, emosionallıq, axıcı dil kitabdakı əsərlərin başlıca məziiyyətlərini təşkil edir.

"Məhəbbətdirmi bu?!" kitabı yeniyetmələr üçün nəzərdə tutulmuşdur.

G 5204000090 - (444) qrifli nəşr
M - 656 - 2011

© YAZICI

Uzaqgörənlilik, orijinallıq, səmimiyyət

Əziz oxular, sizə təqdim olunan kitab "Məhəbbətdirmi bu?!" adlanır. Bu, kitaba daxil edilən mənsur şeirlərdən birinin adıdır. Sevən gənc işıqdan damışır. "Ən ağır günlərimin, əzablı anlarımın dayağıdır o işıq". Bu işığın arxasında nə dayanır, biz onu açmırıq. Biz yalnız mənsur şeirin sonunda lirik qəhrəmanın sevgilisindən sorğusuna "Məhəbbətdirmi bu, yoxsa nə, gülüm?!" sorğusuna cavab olaraq, məmnu-niyyətlə deyə bilərik ki, əlbəttə, məhəbbətdir, özü də əsl məhəbbət.

Bununla belə buradakı "məhəbbət" sözü, bizcə həm də rəmzi bir məna daşıyır. Vətənə, xalqa, torpağa, adət-ənənələrimizə, mənəviyyatımıza, insanlığa, humanizmə, ata-anaya, paklığa, düzlüyə, təmizliyə məhəbbəti də ifadə edir və ümumən kitabda toplanmış novella, həkayə, mənsur şeir və povestlərdə irəli sürülən müəllif fikirləri ilə səs-ləşir, həmahəng olur.

Görkəmli ədib Gülhüseyn Hüseynoğlu həyatı hərtərəfli, bütün mü-rəkkəbliyi ilə təsvir edir, qəhrəmanlarını eniş-yoxuşlardan keçirir, onların kədər və sevincini, qayğı və qəmini göstərməkdən çəkinmir, insanı insan kimi, necə duyursa, necə yaşayırsa, onu mətinliyi, tərəddüdləri, şübhələri, sarsıntıları, əzab və əziyyətləri ilə oxularına təqdim edir. Məhz buna görə də onun təsvir etdiyi qəhrəmanlar, obrazlar canlı, təbii təsir bağışlayır, sevilir, yadda qalır.

Gülhüseynin novellaları içərisində məşhur "Nigarançılığın sonu" əsəri deyə bilərəm ki, ədəbiyyatımızın qızıl fonduna daxil olan, nadir halda yaradılan əsərlərimizdəndir. Novellanın əsas qəhrəmanları Mustafa və Nazənin hamiya və xüsusən yeniyetmələrimizə gözəl nümunə ola biləcək surətlərdir. Onların bədii obraz kimi yadda qalmaları və başqalarına nümunə ola biləcək səviyyəyə yüksəlmələri müəllifin yüksək sənətkarlığının bəhrəsidir.

"Nigarançılığın sonu" əsərinin maraqla oxunmasını təmin edən başlıca bədii amillərdən biri, bəlkə də, əsası novellada məhəbbət motivlərinin istehsalat prosesləri, əsas qəhrəmanların əmeksevərliyi, işgüzarlığı, təşəbbüskarlıq və yaradıcılıq qabiliyyəti ilə vəhdətdə, özü də inandırıcı, həyatı bədii boyalarla təsvirindədir. Zərgərlik mağazasında satıcı işləyən Nazənin sadəcə olaraq gözəl, göyçək, suyuşırın bir qız olması ilə deyil, həm də xoş rəftarı, diqqətli və həssaslığı, hər alicinin

ehtiyacı və zövqünü duymaq bacarığı və yüksək əxlaqi keyfiyyətləri ilə fərqlənir. Onda mağazaya gələn aliciləri sifətdən "oxumaq" bacarığı, qabiliyyəti vardır. Məhz bu qabiliyyəti sayəsində o, Mustafanı dəyur, onun insani keyfiyyətlərini özü üçün müəyyənləşdirə bilir.

Nazənini Mustafa ilə bağlayan, ünsiyyət və əlaqəyə təhrik edən şöhrət və mənsəb hissələri deyil, xalqımıza xas olan mənəvi təmizlik, sadəlik, abır-həya və namuslu əməyə münasibət kimi gözəl insanı keyfiyyətlərdir. Ancaq bu keyfiyyətlərinə görədir ki, onlar oxucularımızın sevimlilərinə çevirilə bilir. Bunu da şübhəsiz, gözəl ədibimizin, ustad sənətkarımızın qələm sehrinin nəticəsi kimi qiymətləndiririk.

"Cığallıq" novellasının qəhrəmanları - Qədəmşah və Dürriyəni ayrı-ayrılıqda səciyyəvi xüsusiyyətlərlə nəzərə çatdırın müəllif eyni zamanda onların hər ikisinə xas olan cizgiləri: saf düşüncələri, pak, ülvı məhəbbəti, xalqa sözdə yox, işdə xidmət etmələri və heç kəsdən minnət götürməmələrini də realist boyalarla açıb göstərir. Oxucu, bu əsərin qəhrəmanlarını da təbii olaraq ürəkdən sevir və onlar kimi təmiz olmayı üstün tutur. Bəli, bədii təsvirdə inandırıcılıq, yaratdığı obrazları oxucularına sevdirmək bir yazıçı kimi Gülhüseyin Hüseynoğlu na xas olan əsas keyfiyyətlərdən biridir.

Gülhüseyin Hüseynoğluun ana haqqında bir neçə hekayəsi var. "Ana", "Ağ kəlağayı", "Bir ömrün çıraqları", "Sağ ol, Ana!" və s. Bunnar bir-birinə oxşamır. Hər birinin özünəməxsus xüsusiyyətləri, cizgiləri var, müəllifin ümumi yaradıcılığında, suretlər aləmində öz yerləri var. Kitabda oxuculara təqdim olunan "Sağ ol, ana!.." hekayəsində təsvir olunur ki, rəhmətə gedən ana öz böyük, təmənnasız məhəbbəti, qayğı-keşliyi ilə yenə yaşayır, yenə övladlarına məsləhət verir, pozulan münasibətləri bərpa edir, bir sözlə analığını yenə davam etdirir. Hekayədə müəllif eləcə də halal zəhmətlə dolanmayı, namusla həyat keçirməyi təlqin edir, nümunəyə oxucu inanır, onu sevir.

Kitabdakı hekayələr içərisində "Ata düşüncələri" və "Günlərin bir gündündə" silsilə hekayələrindən də nümunələr diqqət mərkəzindədir. "Ata düşüncələri" silsilesindən verilmiş hekayələrdə təlim-tərbiyə məsələləri, müxtəlif düşüncəli, müxtəlif səviyyəli ataların bu mühüm məsələyə münasibətləri, onların dünyagörüşü öz bədii əksini tapmışdır. Bu hekayələrdə Gülhüseyin Hüseynoğlu mahir bir yazıçı olmaqdən savayı həm də gözəl bir pedaqoq kimi diqqətimizi cəlb edir. Mən elə bu hekayələrdə irəli sürdüyü fikirlərinə görə ona pedaqoji elmləri doktoru adını məmmuniyyətlə verməyin birinci tərəfdarı olardım.

"Günlərin bir gündündə" silsiləsindən olan satirik və yumoristik hekayələrə gəldikdə isə deməliyəm ki, bu cəhət - daha çox lirk və şairanə nasır kimi tanıdığımız Gülhüseyn Hüseynoğlunun 70-80-ci illərdəki yaradıcılığında yenidir. Doğrudur, 50-ci illərdə biz bunun rüşeymlərini onun bəzi əsərlərində görmüş, 60-ci illərdə tək-tək nümunələrinə rast gəlmışdik. İndi isə bu sahə get-gedə qol-qanad açmaqdır və Gülhüseyn Hüseynoğlunu yeni bir cəhətdən bize göstərir. Bəli, çox yaxşıdır ki, onun 1960-ci ildə başladığı "Günlərin bir gündündə" silsiləsi davam edir, get-gedə saxələnir, qüvvətlənir. Qətiyyətlə deyə bilərəm ki, bu silsiləyə daxil olan hekayələr, ələlxüsus da "Püşk", "Ağzımıza çullu dovşan sıçışmir...", "Xalanəvəsi", "Boşluq", "İmtahan", "Günah qatıqdadı", "Bizi də özün kimi bil..." və s. müasir nəsimizin əlamətdar bədii hadisələridir.

İstedadlı şair, gözəl ədəbiyyatşunas, Gülhüseyn Hüseynoğlu yaradıcılığını yaxşı bilən Sabir Rüstəmxanlı onun hekayə ustalığı haqqında çox doğru olaraq yazmışdır: "Gülhüseyn Hüseynoğlu - hekayələrində sakit, təmkinli yazı manerası olan, konkret detallarla danışan, ciddi, realist yazıçıdır. O, artıq təfərrüatdan, yersiz ricətlərdən qaçır, mövzunun baş ideyasını həssaslıqla qabardır. Balaca bir hekayədə iri əsərlərə bəs edə biləcək zəngin həyat materialını sıçışdırır. Suretlərin mənəvi-psixoloji aləmini dərinlənən duyur və göstərir. Bu sözlər onun uşaq və valideynlərə həsr olunan əsərlərinə də aiddir, satirik hekayələrinə də. Məsələn, "Nigarançılığın sonu" həcmə o qədər böyük olmasa da, burada bütöv bir psixoloji romanın materialı var və yazıçı azərbaycanlı oğlanla qızın qəribə, gözlənilməz sevgisini novella tərzində dəqiq və psixoloji bir ardıcılıqla izləyib göstərir. Belə hekayələrin bir xüsusiyyəti də indiki mürəkkəb mənəvi-əxlaqi mühitdə oxucunu təmizliyə, əxlaqi saflığa, nəcibliyə sövq etməsindədir".

Gülhüseyn Hüseynoğlunun mənsur şeirlərinin səsi-sədəsi çoxdan respublikamızın hüdudlarını aşmış, xarici ölkələrdə də yayılmış, müəllifinə böyük şöhrət qazandırmışdır.

Kitaba daxilən bir-birindən gözəl, mənalı mənsur şeirlərdən məni valeh edən, fəlsəfə tutumlu şeirlərdən biri "İstək"dir. "İstək" mənsur şeiri müəllifin bədii kəşfi kimi çox mənalı olub, oxucuda yazıçı cəsarəti haqqında aydın təsəvvür yaradır. Fikirləşəndə ki, bu əsər 1966-ci ildə yazılıb və çap edilib müəllifin hünəri və uzaqgörənliyi gözümüzdə daha da böyüyür. Bir özünüz fikir verin:

"Bülbül meşə istəyir. Gül qoxulu, bahar ədalı, xoş sədalı meşə. İsteyincə, ürəyincə, cəh-cəh vurmaq üçün.

Qartal dağ istəyir. Dörd bir yani sıldırıım qayalı dağ. Qiy vurub ənginliklərə şığımaq, səma dərinliklərinə yol almaq üçün...

Qağayı dəniz istəyir. Balıq nəfəslə, sahiləri insan ləpirli dəniz. Doyunca, yorulunca süzmək, hey süzmək üçün.

Sənətkar sərbəstlik. Ürəklərə girmək üçün, əsrlərə getmək üçün!".

Bəli, Gülhüseyn Hüseynoğlu belə cəsarətli yazıçılarımızdan, cəsarətli və novator şairlərimizdəndir. Axı mənsur şeirlərinə görə biz onu həm də şair kimi tanıyır, sevirik.

Kitabdakı mənsur şeirlər müxtəlif mövzulardadır. Bu mövzulardan biri də deyərdim ki, Gülhüseynin yaradıcılığında daha qabarlıq görünür, böyük maraq doğurur. O da Azərbaycan xalqının qabaqcıl oğullarına yazıçının hüsn-rəğbəti, onların həyat və yaradıcılıq yolu üçün səciyyəvi olan cəhətləri yeni və orijinal bədii boyaları ilə, poetik tapıntıları ilə oxucuya, xüssusilə gəncliyə nümunə göstərməsidir. Zəmmimizcə, "Məzar", "Mövqe", "Şəhriyar", "Deyirsən...", "Tar Londonda çalınır", "Yaşıdlar", "Bir mahni var", "Bir gün", "Tar çalınır", "Qayıq və qara yel", "Əsrlərdən əsrlərə", "Yox, sən gözsüz qalmadin!..", "Sonası", "Abdulla Şaiqin xatirəsinə" və s. mənsur şeirlərdə oxucular bunun parlaq nümunələrini görə bilərlər.

Kitabdakı povestlərdən, onların maraqlı personajlarından, qəhrəmanlarının əməyə bağlılığından, vətənpərvərliklərindən, məhəbbət yolunda çəkdikləri əzab-əziyyətlərdən və s. kitab müqəddiməsi həcmində geniş danışmağa imkan yoxdur. Bircə onu deyə bilərik ki, Gülhüseyn Hüseynoğlu yaradıcılığına xas olan cəsarət, novatorluq, yiğcamlıq, lirizm, emosionallıq, axıcı, ecazkar, təsirli, şairanə dil yazıçının bu əsərlərində də əsas keyfiyyətlərdəndir.

Mən ikinci bir sənətkar tanımırıam ki, Gülhüseyn Hüseynoğlu kimi özünə, öz yaradıcılığına son dərəcə ciddi və tələbkar olsun. Bu barədə gözəl ədibimiz, professor Mir Cəlal hələ 1974-cü ildə necə də gözəl yazmışdır: "Gülhüseyn heç kimə bənzəməyən, özünün dəsti-xətti, üslubu olan, həmişə axtaran, poetik kəşflər edən, özünə tələbkar, əsərləri üzərində zərgər dəqiqliyi ilə işləyən, oxucusuna və ümumən ədəbiyyata hörmət bəsləyən, az yazmağı, mənalı yazmağı sevən yazıçıdır".

Mən görkəmli yazıçı, ədəbiyyatımızda mənsur şeirin yaradıcısı və banisi Gülhüseyn Hüseynoglunun çoxsahəli, rəngarəng yaradıcılığının tədqiqatçısı olmaqla həm də onun fəal oxucusuyam, desəm, səhv etmərəm. Onun heç bir əsərini gözdən qaçırmamış, yaradıcılıq yolunu

müntəzəm izləmiş, onun oxucularla görüşlərində, demək olar ki, həmişə iştirak etmişəm. Və görüşlərin, yaradıcılıq gecələrinin hər biri sində də Gülhüseynin oxucular tərəfindən necə səmimi qarşılandığını görmüşəm. Həmişə oxucuların görüşünə yiğisdiqları yazıçıdan mənsur şeirlərindən oxumasını xahiş etdiklərinin şahidi olmuşam. Gülhüseyn də təzə mənsur şeirləri ilə yanaşı oxucuların arzuladiqlarını da oxumuşdur. Mənsur şeirin bütün incəliyini oxucuların arzuladiqlarını da oxumuşdur, dirləyiciyə çatdırı-çatdırı oxumuşdur. Gülhüseynin mənsur şeirlərini öz dilindən eşidəsən...

Gülhüseyn Hüseynoğluunun oxucularla görüşlərində, onun yaradıcılıq gecələrində mən daha yaxından görmüş və duymuşam ki, o sözün həqiqi mənasında xalq adamı, xalq yazıçısıdır (ancaq təəssüflənmək olar ki, bu, indiyədək yuxarılar tərəfindən rəsmiləşdirilməyib), xalqın istək və arzularının, dərd və ələmlərinin qüdrətli ifadəcisiidir. Onun mənsur şeirlərinin əzbərdən söylənilməsi, hekayələrinin səhnələşdirilib göstərilməsi, ədi-bin üvanına deyilən, ürkəkden gələn oxucu və dinleyici sözləri (bunların içərisində müəllim də, şagird də, alim də, tələbə də, fehlə də, mühəndis də və başqaları olub) xalq məhəbbətinin bariz göstəricisi deyilmi?!

Akademik Aslan Aslanov doğru olaraq yazmışdır: "Gülhüseyn Hüseynoğluunun əsərlərində irəliyə sürdüyü, təbliğ etdiyi fikirlərlə özünün şəxsiyyəti arasında tam bir uyğunluq vardır. İnsana hörmət, bütövlük, nəciblik və paklıq onun şəxsiyyətinin ən səciyyəvi xüsusiyyətləridir. Onun bir yazıçı kimi təbliğ etdiyi fikirlərinin oxucuların qəlbinə dərhal yol tapmasında, bizcə, bunun da böyük rolu vardır". Axı yaradıcı adamın şəxsiyyəti ilə təbliğ etdiyi fikirləri arasında vəhdət olanda həmin sənətkar oxucularına nümunə olur. Hörmətli Aslan müəllimin dediyi kimi oxucuların qəlbinə dərhal yol tapır.

Əziz oxucular, bizdə çox vaxt nümunə, nüfuz sahibi olan adamlardan söhbət açılır, onların "defisit" olduğunu söyləyirlər. Bax, belə bir nümunə, belə bir nüfuz sahibi göz qabağındadır, indi sizi onunla növbəti görüşə dəvət edirəm. Bu görüşün çox faydalı, olacağına, uğurlarına tamamilə əminəm.

*Camal Əhmədov
professor*

Oxumamaq günahdır

Bizim qocaman, klassik yazıcıımız, adını əzbər bildiyimiz, mənsur şeirlərindən, şirin hekayələrindən doymadığımız "yerin oğlu, göyün oğlu, Gülhüseyn Hüseynoğlu" bu yaşında - qırmızı yüzlüyü yaxın çağında qərara gəlib ki, 1960-70-80-90-cı illərdə "kiril" əlifbası ilə çap etdirdiyi gözəl əsərlərini müstəqillik dövrünün əlifbası ilə yenidən oxuculara təqdim etsin. Keçmiş əssərlərini... Yenidən, yeni oxuculara çatdırmaq istəyi var bu yazıcının. Yeni oxucu, yeniləşmiş oxucu - təəssüf ki, oxumağı tərgitmiş oxucu! - Bunu bu klassik yazıcıımız da heç gözləmirdi. Klassika məktəbi keçmiş başqa şair və yazıçılarımız da heyrətdə qalıblar: bu, nə işdir? Bu, nə bəladır? Kitab mağazalarına heç kimin yolu düşmür.

Hamı yalnız ayın-oyun, paltar-maltar, bir də yer-yeməli şeylər olan mağazaları tanıyor. Kitaba, qəzetə, jurnalda heç kim baxmır. Qəzet və televizor yalnız xəbər üçün, təzə əhvalatlar üçün, "sensasiya" üçün oxunur - oxunmur, baxılır, vərəqlənib atılır. Nə şeirin qiyməti qalib, nə sənətin, nə də klassiklərin - lap dahi Nizaminin "Xəmsə" sindən bəri - ədəbiyyatın adiləşmək dövrü gəlib çatıb. Bu dövrdə, bu gün həminin yalnız bazara tələsdiyi, bazardan evə gələnlərin yalnız televizora bağlılığı bir əlamət bütün əlamətləri üstləyib.

Kitabın, bədii əsərin bu dərəcədə gərəksizləşdiyi bir vaxtda - köhnə oxucuları gözümüzün önünə gətirdim və canlı klassikimiz Gülhüseyn Hüseynoglunun mənsur şeirləri və hekayələri haqqında iki kəlmə əlavə söz - ikinci ön sözü əvəz edən bir neçə kəlmə yazmayı vacib bildim. Fikrimdən o keçdi ki, əzizim Gülhüseyn müəllim! Yenə köhnə oxucular! Köhnə tələbələr, şairə, yazıçıya, alimə - elmə hörmət edilən illərin mənim tək köhnə oxucuları var hələ. Və qiymətləndirir onlar sizi hələ.

Bir də onu təkrar edirəm ki, hansı dövr olur-olsun, hansı oxucu olur-olsun, qoy lap heç bir oxucu tapılmasın! - Sənət yenə də sənət kimi, klassika yenə də klassika kimi qalır və qalacaq! Qoy oxumayan heç oxumasın. Sənət ölməyəcək!

Axi, dahi ruhumuz Füzuli də yana-yana deyirdi:

**Bir dövrdəyəm ki, nəzm olub xar,
Əşarı bulub kasadi - bazar. -**

Və ölməz Füzulimiz bunu deyəndə də bilirdi ki, sənəti öldürmək, klassikanı unutdurmaq, məhəbbəti adiləşdirmək mümkün deyil və mümkün olmayacağı!

Amma yenə də, ədəbiyyatı hədələyən "adiləşmək", "oxunmamaq" xəstəliyini danmaq olmur. Kitaba - əsərə, şeirə, hekayəyə marağın - meylin bu qədər azalan bir vaxtında bir sual adamı aşkarca yandırıbyaxır: Axı, nədəndir bu adiləşmək xəstəliyi? Yalnız mahnilar dinləməkdən başqa heç nə qalmayıb. Ədəbiyyat dəyərdən düşür getdikcə. Bir yandan şairlər, yazıçılar, alımlar "çoxalır", - sayca artır; bir yandan da ən gözəl şeirlər ən lirik hekayələr, povestlər dəyərdən düşür. Heç kim heç nə oxumur. Heç kim fərqində deyil ki, Gülhüseyn Hüseynoğlu kimi gözəl bir yazıçıımız var. Klassik yazıçıımız var. Onun elə bu kitabda mənsur şeirləri hər gün televizorda eşitdiyimiz mahniların ən gözəlindən də bir mərtəbə gözəldir. Bir mərtəbə artıq təsir gücünə malikdir.

Gülhüseyn Hüseynoğlu oxucunu teleşouları kimi, əyləndirmir düşündürür, dayandırır, oxucu qəlbini güclü təsir göstərir. Gülhüseyn müəllimin insana gərək hekayələrini oxumamaq günahdır.

Aşıq Ələsgərin sevgi dastanı yazılımalı idi. Bunu qüdrətli sənətkar qələmi yaza bilərdi. Ey, Azərbaycan oxucusu! Sənin bu əsərdən, bu kitabda mənsur şeirlərdən və bu Ələsgər povestindən xəberin varmı? Povestdən parça yenidən, yeni əlifba ilə təqdim olunub. Onu bili-rəm ki, bu Gülhüseyn Hüseynoglunu gözəl şairimiz Oqtay Rza nahaq yerə "Yerin oğlu, göyün oğlu" adlandırmayıb. Azərbaycan ədəbiyyatında, Azərbaycan nəsrində belə əsərlər azdır. Özü də hansı vaxtda. O vaxtda ki, əsər-kitab birdən-birə sel kimi çoxalıb. Əsər - kitab çoxaldıqca, oxucu azalıb. Tələbələr, müəllimlər, evdar xanımlar, orta məktəb şagirdləri bu qədər çox ikən şeirin, sənətin adiləşməsi son həddə yaxınlaşıb. Pul - kapitalizm sənəti - gözəlliyyi öz bazarı ilə sixışdırıb. Axı, bir zaman Azərbaycanda kitab - ən qiymətli hədiyyə sayılıb. Kitab oxumaq - hünər kimi qiymətləndirilib. Gözəl şeir söyləmək, lirik bir hekayəni şirin-şirin oxumaq hörmət ucalığı gətirib. Elə Gülhüseyn müəllimin "Yana-yana" povesti radioda oxunanda yağı daşan ev xanımı, ocağı söndürüb ki, yağı daşmasın, ta ki, o, radionu dinləyə bilsin, avtobusda hamı işaret ilə susub, lal dayanıb ki, Ələsgərlə Səhnəbanunun hekayəsini dinləsin. Axı, bu xalqın sevimli Aşıq Ələsgər olub, 100 il yaşayıb Səhnəbanusunun eşqi ilə. Onun ilk gəncliyi - ilk müsi-

bəti bu xalqın müsibəti olub. Bu xalq bu maddi var-dövlətdən həmişə az görüb bəhrəni, maddi güc-mənəvi gücə meydan oxuyub; bılık, sadav, mədəniyyət zorun: dəyənəyin, tüfəngin, bıçağın... qarşısında susub və susdurulub. Aşiq Ələsgərimiz də, lap Nizamımız, Füzulimiz, Sabirimiz də, Hadimiz də, Vahidimiz də yaşayıblar o faciəni. - Bu hələ dərdimizin bir tərəfi, 2-ci tərəfi bu faciələrdən xəbər tutmaq belə istəməməyimizdir.

Gülhüseyin Hüseynoğlu həm güldürür oxucunu, həm də ağladır, kövrəldir və lap çox da düşündürür. Gülhüseyin müəllimin mənsur şeirləri istirahət verir oxucuya; qəlbimizi qürurla doldurur. Biz o xalqın övladıdıq ki, onun Nizamisi var, Üzeyir bəyi var, Fikrət Əmirov var, Şəhriyari var.

Gülhüseyin müəllim həyatımızın güzgüsünə çevrilir; elə özü də o güzgündən baxır bizə, öyüd vermir, ən acı faktın özünü göstərir bizə. Ali məktəblərimizdə İsbatin prototipləri azdırı? Pul verib dissertasiya yazdırılanlar əsil alımlərə, istedadlılara necə də meydan oxuyurlar. "Filankəs necə də öz qohumunu qabağa çəkir!" Sovet hökuməti "qohumbazlığa" müharibə elan etmişdi. Müstəqiliyimiz "korrupsiyaya" qarşı müharibə aparır. Nəticəsi olar yəqin ki...

Amma kitablar alınanda da həmişə oxunmur. Lap tez oxuyan platiatlar olur - görsünlər nəyi cirpişdirə bilirlər. Korrupsiya - dostbazlıq, qohumbazlıq - tərəfbazlıq edənlər də oxuyurlar - dəyərdən salmaq üçün "zəif nöqtələr" axtarır tapmaq üçün.

Və yenə acı həqiqət. Sovet dövründə yenə az da olsa kitab oxuyan var idi. İndi o azlar da yoxa çıxıb. Kitab mağazalarının önündə heç vaxt növbə olmur. Çünkü heç kim kitab almır, alanda da şəklinə baxıb qoyur bir kənara. "Televiziya var - şou-əyləncə var. Daha kitab nəyə lazımdır?" fikri ilə.

Yenə köhnə ənənə: ruhdan düşmürük. Biz də öyüd vermirik, ya da salırıq: Gülhüseyin Hüseynoğlunu oxumamaq günahdır.

*Əjdər Fərzəli,
filologiya elmləri üzrə fəlsəfə doktoru*

Mansur Seirler



Yol çəkən gözlər

Gözlər... Yol çəkən gözlər...

Uzaq, uzaq bir nöqtəyə zillənən, andan ana kədərlə dolan, düşünən gözlər.

Hərdən bir işıq da görünür, sonra tez də yox olur gözlərdə. İşıq! Gözlədiyinin qayıdışına güman yeri - ümid işığı!

İşıq yox olanda kədər yerini, kədər çəkiləndə işıq gəlir... Beləcə kədərlə işıq çarpışır, döyüşür yol çəkən gözlərdə. Döyüşür...

İşıq sevinc gətirir kədərə bürünən gözlərə, ürəkdən su içən gözlərə!

Kədər xoşlamır bunu, kədər boğmaq istəyir işığı! İşıq təslim olmaq istəmir kədərə, istəmir. Vuruşurlar. Nə olacaq bu döyüşün sonu?! Nə olacaq?!

Dərdim azmiş kimi üstünə biri də gəldi, ilahi! Özün kömək elə. İşıqsız qoyma yol çəkən gözləri!

12 mart, 1993

Allah köməyinə çatsın

Portretlər... portretlər... rəngarəng. Müxtəlif yaşı. Uşaq, cavan, qoca. Qadın, kişi portretləri.

Bu rəngarəng portret toplusunda bir surətin yeri görünürdü həmişə. Yarada bilmirdi onu rəsam, bilmirdi. Düşüncəsində, qəbində, xatirəsində həmişə canlı insanların surətini, yarada bilmirdi.

Rəngimi çatışmirdı, gücümü çatmirdı, əllerimi titrəyirdi, cəsarətimi tükənirdi, nədirse xəyalındakı surət alınmırıldı. Əsəbi-əsəbi firçamı yerə qoyur, emalatxanasında vargəl edir, düşüncələrə dalırkı: "Yox, yox, o deyil, hanı onun gözlərindəki işıq?! Yüksək mənəviyyatdan, mədəniyyətdən, ucalıqdan, mənə bəslədiyi məhəbbətdən xəbər verən işıq?! Yoxdur! Axı gözlərimin qabağındadı o işıq! Kətandasə yoxdur! Tuta bilmirəm o işığı mən! Rəng çalarlarınımı seçə bilmirəm, ya...?! Yox, yox, qorxu varlığımı bürüyüb, gözlərimi qapayıb, qəlbimdəkiləri, xatirimdəkiləri kətana köçürə bilmirəm!.. Acizəm, aciz!.. Neyləyim?!".

Günlər keçir, aylar gəlir, aylar keçir, illər gəlir. Onun sönməyən arzusu yenidən baş qaldırır. Fırça əlində çalışır, çarpışır, vuruşur... Ye-

nə kədərli düşüncələr ruhunu qaplayır: "İlahi, bacarmıram, kətana gəlmir yaxından tanıdım, varlığımla sevdiyim, uca, uca sandığım şəxsiyyət...Hani onun qayğıkeşliyi, müdrikliyi, dözümü, fədakarlığı?! Hani?! Yox, gücsüzəm, gücsüz, yarada bilməyəcəyəm!..".

O həmişə axtarışdadır. Portret portret dalınca yaranır emalatxanasında. Sərgilərdə iştirak edir, əsərləri qiymətləndirilir, alınır. Bunlardan ilhamə gəlir o, cəsarətlənir, yenidən, yenidən xəyalindəki unuda bilmədiyi, bilməyəcəyi surəti yaratmağa qayıdır, rənglərlə mehriban olmağa, onlarla dil tapmağa çalışır, onların çalarlarını tutmağa can atır. Yenə narazı qalır, şübhəyə düşür özündən. "Yox, gücüm çatmir, çatmayacaq daha, çatmayacaq! Yarada bilməyəcəyəm mənə əziz insanların surətini...Nə rəssamam ki, onda? Niyə tərifləyirlər məni?! Bəlkə qoyum yerə firçamı birdəfəlik!.. Nöqtə qoyum rəssamlığıma. Son nöqtə!.. Yox, nə danışıram mən?! Nə danışıram?! Yaratmaliyam mən o surəti! Yernən göy bir olsa da yaratmaliyam! İlahi, sən özün mənə kömək elə, özün, özün!..".

Allah onun yalvarışını eşitsin, atasının surətini yaratmaqdə köməyinə çatsın.

12 sentyabr, 1992

Üzeyirin gözü yoldadır

Üzeyir bəydi, özüdü ki var. Əlləri qoynunda, gözləri yol çəkir... Dünya ağırlıqda kədər çöküb üz-gözünə. Onu belə kədərli heç görməmişdim.

Salam verdim. Başını qaldırıb baxdı, indi də gözümüzdə Füzuli oldu. Dünyanın dərdini, kədərini ciyinlərinə almış Füzuli.

Salamımı aldı, dedi:

- Şuşaya gedəcəyəm, haramilər yolları tutublar. Şuşa tapdağ altına düşüb. Oğlumu gözləyirəm, sonbeşiyimi...Gəlib yolları açsın, haramiləri qovsun...

- Bilirmi burdasız?

- Bülbül getdi dalısınca...Gələcək!..

İndi Üzeyir bəydi yenə mənimlə danişan.

Haçandan-haçana səsini eşitdim yenə:

- Gecikir balam, yaman gecikir...

Bu səs dağlarda əks-səda verir:

- Gecikir... yaman gecikir!..

Dağlar lərzəyə gəlir bu səsdən...Lərzəyə!..

Səsə yuxudan ayıldım. Səhər təzəcə açılırdı. Ayağa qalxıb pəncərəyə yaxınlaşdım. Təzəcə doğan günəşin zərrin telləri yenicə açılan səhəri öz rənginə boyayırdı. Dilimə ilkin bu sözlər gəldi:

- Şuşa dardadır, Üzeyirin gözü yoldadır, gəl, Koroğlu, gəl! Əsrimizin Koroğlusu, gəl!

12 may, 1992

Torpaq çağırır

- Kişi, səhər-səhər hara belə?

- Əkinçi obaşdan sahəyə çıxmalıdı, gecikmişəm hələ.

- Yaraqlı diğaların əlinə keçərsən qanına qəltan edərlər səni, getmə...

- Torpaq çağırır, arvad. Nəvazişimizə həsrətdi torpaq. Getməliyəm...

İlk yaz gününün nəfəsi torpağı oyatmışdı. Günəş aram-aram boylanındı. İxtiyar əkinçinin gözü qarşısında torpağın qırışı açılırdı. Özünü saxlaya bilmədi o, əyilib qara torpaqdan bir ovuc götürdü, gözlerinin üstünə apardı, sonra burnuna tutdu:

- Oxqay! - dedi, - bərəkətimiz, dayağımız, gücümüz sən, a gününə döndüyüm! Bilirom, darixırsan sən də bizimçin, hənirtimizçin, nəfəsimizçin. Darixırsan...Qorxma, əlimiz işdən soyumaz, heç vədə soyumaz. Görürsən, işə çıxmışam, "öldü var, döndü yoxdu!" demişəm,indi də sahəmə gedirəm. Yaz-tarla işinə hazırlığı vaxtında görməliyəm. Oğlanlarım vuruşurlar... Onların əvəzinə də işləyəcəm!

İxtiyar elə həvəslə, elə ürəkdən çalışırkı ki, qulağına birdən hənirti gəldi, başını qaldıranda əllərində avtomat dörd yaraqlının gəldiyini gördü. Heç nə aldırmadı. İşini saxlamadı.

- Əl saxla, qoca, bizimlə getməlisən,- dedilər yaraqlılar.

- Mən iş görürəm, heç yana gedən deyiləm, getsəm torpaq inciyər məndən.

- Artıq-əksik danışma, xoşluqla gedək bizimlə.

Səs İxtiyara tanış gəldi. Soruşdu:

- Sən Varatanın nəvəsi Jorasan?!

- Sən də Məhər kışisən. Kəndin ağsaqqalı. Babam Vartanı da bir dəfə ölümdən qurtarmışan.

- Yaxşıdı bunu özün dedin. Mənim dilimə gəlməzdi.
- Məhər kişi, sənə işimiz düşüb.
- Xeyir ola, Vartanın nəvəsi?!
- Bizim komandirimizi əsir aparıblar. Onu girovlarla gəyişmək istəyirik. Sizinkilər razı olmurlar. Sən onların aqsaqqalısan, səni çox istəyirlər. Başına and içirlər. Səninlə dəyişərlər.
- Demək, məni girov aparmaq isteyirsiz. Bircə bunu görməyəcəksiz.
- İnad eləmə, qoca, onsuz da əlimizdəsən, xoşluqla getməsən, ölürsən.
- Varatanın nəvəsi, agah ol: mən əkinçiyəm, müqəddəs iş görüürəm. Dünyaya, insanlara, torpaq üstündə yaşayarlara ruzu, çörək lazımdı. Mən də öz torpağımda, özün görürsən, müqəddəs işlə məşğulam. Heç yana getməyəcəm. Sizin o komandiriniz canidi, uşaq gözləri çıxardırıb. O, məhkəmə olunacaq, ən ağır cəza alacaq.
- Məhər kişi, can şirindir.
- Torpaq üstündə, müqəddəs iş görərkən ölmək ondanda şirindir, siz çörəksiz qalacaqsız, ac olacaqsız, it kimi gəberəcəksiz...

Dörd avtomatdan eyni vaxtda atəş açıldı. Məhər kişi üzü üstə torpağa sərildi... Bircə onu eləyə bildi ki, mümkün qədər qollarını geniş açıb torpağı qucaqladı, canını tapşırdı...

24 mart, 1992

Tərtib etdiyim ən çətin kitab

Şəhid şairimizin - nakam Müşfiqimizin kitablarını çox tərtib eləmiş, çapa hazırlamışam. Cox. Yenə də hazırlayacağam. Ölənəcən. Arxivlər, kitabxanalar, köhnə qəzet və jurnalların saralmış səhifələrini çevirmək, toz udmaq, kəsif qoxuya, havasızlığa dözmək... çətindi, çox çətindi. Çətin olsa da, dözməlisən. Dözmüşəm də. Dözəcəyəm də.

Amma heç aqlıma da gəlməzdi ki, mən bunlardan da çətin, dedik-cə çətin bir kitab tərtib edəcək, çapa hazırlayacağam.

Fəlakət, demə qapıdaymış... O çətin, o ağır kitab sənin kitabındır, sənin, qızım! Yox, çətinlik onda deyil ki, arxivləri, kitabxanaları axtarmalı, saralmış vərəqləri çevrilməli, toz, toz udmalısan. Yox! Qətiyyən yox! Hər şey evdə stolun üstündə, əlimin altındadır, ancaq nəyə toxunuram, oda salır məni, diri-diriyə yandırır. Mən indi toz yox, kədər, ağrı, göynərti uduram. Varlığımı lərzəyə salır, ürəyimi deşir bu ağrılar, göynərtılər. Toz udmaq bunların yanında nəymış ki?!

Nəyi götürürəm oxumağa, dil açır, danışır mənimlə, qəlbimin telərini titrədir. Bax, sən bu məqaləni işləyəndə sevimli səsin qulaqlarında cingildəmişdi:

"Ata, bir dəqiqə səni işindən ayırməq olar?"

Başımı qaldırmışdım o saatca:

"Olar, qızım!".

"Bu söz xoşuma gəlmir, ayrısını da tapa bilmirəm, bəlkə kömək edəsən...".

Mən o sözün çalarlarını sayıram. Sən də birini seçir, gedirsən...

"Müşfiq və folklor" hələ yazılmamışdı... Hənerti duyub başımı qaldıranda gördüm gözləyirsən cümləni tamamlayı, sözünü deyəsən... Amma gözlərimə baxanda heç bir söz demədin, məni ağır, əzablı düşüncələrimdən ayırməq istəmədin, getdin. Mən tapdım axtardığım sözü, tapdım, ifadəm gözəlləşdi, fikrim aydınlaşdı, emosional təsiri çıxaldı cümlənin, şairanəliyi artdı. Durub arxanca özüm geldim, ürəyimdə həssaslığına təşəkkür etsəm də, özünə bir söz demədim.

Sənə "M.Müşfiq və folklor" əsərinin planını göstərmək üçün gəlmişdin... Baxdım, bir-iki düzəlşimi qəbul etdin, necə sevinirdin, necə, sabah elmi rəhbərinə göstərəcəkdir, kafedrada müzakirə olunaçaqdı... Nə gözəl anları, nə gözəl, ilahi!

Kitabını tərtib etməyi indi kafedra mənə tapşırıb. Hansı əsərini götürürəmsə, gözlərimi doldurur, hissərimi titrədir. Qələmi yerə qoyub aralanıram kitabından. Bu nə müsibətdi mən düşmüşəm, ilahi!

Bir az keçir, qayıdırəm yenə. Yox, tərtib edəcəyəm kitabı. Kafedranın tapşırığını yerinə yetirməliyəm.

Yetirə biləcəyəmmi?

İlahi, sən özün mənə kömək ol, başa çatdırım bu kitabı! "Müşfiq və folklor" kitabı. Dünyadan nakam getmiş şairimizin xalq qaynaqlarına başvurmasından yerli-yerində elmi dəllillərlə söhbət açan nakam balamın yetim kitabını!

10 mart, 1992

İnana bilmirik

Biz sənə kədər, ata-ana ölümündən doğan kədər verməliyikən sən bizi qabaqladın, sinəmizə dağ çəkdin, qızım!

Necə yamanmış ürəyi dağlı olmaq, ilahi, necə yamanmış!..

Göynərtilər gəzir ürəyimizdə indi, hər an, hər saat, hər gün artan, çoxalan göynərtilər titrədir, arlığımızı. Vaxtsız gedişin sağalmaz yara açıb qəlbimizdə, qızım!..

Ananın iç-in ağılayışını, fəryadını, dayanmaq bilməyən göz yaşlarını, qardaşlarının baxışlarında dolaşan, çığırın sükut haləsinə bütürənmiş qəm-qüssəni, mənimsə... nə deyim, özün təsəvvür elə ruhumdakı, içimdəki qarşısı alınmaz yanğını, ağrını... necə dilə gətirim, necə?! Elə bu halda da səni axtarıraq, səni görəcəyimizə ümid edirik... Elə bu halda da, ürəyimiz sizildaya-sizildaya, qızım!

Səsin qulağımızda, sözün dilimizdə, gülüşün, baxışın göz önmüzdə.. Elə hey səni gəzir, səni axtarır, axtarırıq. Bax, indicə görünəcək-sən, indicə dinəcəksən, indicə ürəkdən gələn gülüşünü eşidəcəyik. Qulağımız səsdə, gözümüz səni gəzməkdə... ey evimizin işığı, nuru, gözəli-göyçəyi, qızım!

Heç cür, heç cür inana bilmirik ki, yoxsan, yoxsan, dünyani dəyişmisən, inana bilmirik!.. Sinəmizə çəkilən dağın göynərtisi də, çəkilməz siziltisi da bizi buna inandırıa bilmir, bilmir, Aytəkin, qızım!

24 yanvar, 1992

Qəsbkar

Körpə öz məsumluğuya, şirin gülüşüylə.

İyid qoçaqlığı, səxavətliyə,

Mütəfəkkir fikir dərinliyi, xalqı düşündürməyiylə gözəldir, yerindədir.

Qəddar rəhbər körpə məsumluğuna, gülüşünə bürünürsə,

Qorxaq qoçaqlığından, səxavətindən danışib öyünürsə,

Arxalı kütbein, asılı quşbein mütəfəkkir stolunu qamarlayırsa, vəzifəsini pula tutursa, eybəcərdir, qəsbkardır.

Allah bizi eybəcərlilikdən, qəsbkarlardan saxlasın.

12 yanvar, 1992

Gözləyirik

Gün keçib gedir, sabahın yaxşı olacağını umur, ona bel bağlayırıq.
Sabah gəlir də, gedir də. Gözümüz yenə yolda qalır, yenə sabaha boylanırıq.

Günləri ötürürük bir-bir, gələcəyə boylna-boylana.
Geləcək də gəlib gedir, çin olmağa can atan arzular alışır, hey alışır, dözüm yenə əlimizdən tutur, ümid yenə qabağımıza düşür, sabahın yaxşı olacağına yenə özümüzü inandırır, inandırırıq.

Gəlirmi o gün, açılırmı o sabah?!
Təbiət qanununu poza bilməz. Sabah vaxtında açılır, gün gecikə bilməz...

Bəs gələn gün necə gəlir, necə olur?!
Atalar deyir: keçən günə gün çatmaz çalasan günü günə.
Çatmaz!
Bunu billə-bilə yenə gözləyirik! Gözləyirik!!!

18 dekabr, 1991

Yolların nə günahı?!

Yollar, fikirli, qəmli-kədərli yollar!..
İntizarlı, nəmli gözləri yolda qalan yollar!..
Darıxırlar qədəmlərinçin! Darıxırlar yollar!..
Nə günahı yolların?!
Neyləyioblər ki, yollar?!.
Məndən incimisən, məni görmək istəmirsen, neyləyək görmə, da-ha həmişə gəlib-getdiyin yollara niyə üzüdönüklik edirsən?!.. Niyə?!..
Mən bir yana, yolları boynubükük, qəmli-qüssəli qoyma, ay etibarsız, ay vəfasız!..
Həmişə gəlib-getdiyin yollar sevinc gözləyir səndən.

15 may, 1991

Məzar

Məzar... Axırət evimiz yalnız məzar... Kimə qismət olur bu, kimə yox. Aqibətini bilən var ki?..

Məzarın olmadı sənin də, ey nakam, ey əzabkeş şair, günahsız insan. Olmadı.

Amansız cəlladlar əlinə keçmişdin, sıxılır, üzülürdün, "Mənim şirin canım bütün sənindir" dediyin doğmaca Bakındaca bir səhərçəyi səni güllələdilər. Məzarın hardan olacaqdı ki?!. Hardan?! Sumbatov-Topuridzelər, Gerasimovlar, Tsinmanlar, Qalustyanlar sənin kimiləri əzməkdə, şəhid etməkdə, məzarsız qoymaqda bir-birinə macal verirdilər ki?!.

Məzarlar içində məzarını axtarır pərəstişkarların həmişə...

Sənin xatırə gecələrində deyirlər ki, gəlin xahiş edək şərəf xiyabanda Müşfiqin rəmzi məzarı qazılsın, üstü götürülsün, abidəsi qoyulsun.

Razılaşa bilmirəm bununla, sənin təbiətinə, təbiiliyinə uyuşmayan bu sünilik, bu yapmaçılıqla. Əsrin böyük faciələrindən biri niyə malalansın axı?!. Qoy görsünlər nə tördəblər XX əsrin cəlladları, nə!..

Deyirlər:

- Məzarsız da insan olarmı?!

Deyirəm:

Müşfiqi oxuyun, o sizə deyər!

Doğrudan da deyirsən:

Hər kəs bilir, həyatın sonu ölümdür,
Ah bu qəmli dəyişmə yaman zülümdür.

Şeirim! Bu gülünc oyun bəllidir, yarın
bizi də bəklər

Sən də ölü mənim kimi, fəqət məzarın
olsun ürəklər!

Sənin məzarını axtaran qoy öz qəlbinə baxsın, Müşfiq!

15 avqust, 1990

İzim qalsın

Nəsibimiz olub ayrılıq bizim, nəsibimiz, Təbrizim!

Tükənmək bilmir, az qala iki əsrə çatsın ömrü bu ayrılığın. Göynəyə-göynəyə qalmışiq pəncəsində onun, hissimizin amansız cəlladının, qalmışiq, Təbrizim!

Barəndə çox eşitmişəm, çox oxumuşam, mənimçin sevimli şəhər-sən, o tayın böyük şəhəri. Bakım bu tayın böyük şəhəri olan kimi. Bir yurdun, bir diyarın iki böyük qardaşı əl-ələ verən gününüzü görəydim kaş, görəydim, Təbrizim!

Dünyadan köcməmiş küçələrində istərəm gəzim, nümayəndə kimi, qonaq kimi, səyyah kimi yox, Bakıda gəzdiyim kimi, istədiyim kimi, ürəyimcə gəzim, izim qalsın oralarda, izim, Təbrizim!

2 fevral, 1990

Ağlamayın!

Ağlamayın analar, atalar, ağlamayın! Yağını sevindirərsiz. Ağlamayın bacılar, gəlinlər, nişanlı qızlar, ağlamayın! Yadi öyündürərsiz.

Şəhidlərimiz həmişə olub...

Olur...

Olacaq!..

Taleyimizdir bu. Bizimlə yol gedir şəhidlik, ağlamayın!

Bu dərdi çəkmək, bu yükü daşımaq, bilirəm, ağırdı, üzücü, əzici, yandırıcıdı, yamandı...

Ağlamayın, yadı, yağını sevindirməyin, amandı!

Ağlamayın!

22 yanvar, 1990

Niyə səni çox sevirəm

Niyə səni çox sevirəm, Gəncə?! Niyə?! Heç özüm də bilmirəm.

Nizami kimi dahi vermişən cahana, ona görəmi?!

Göy göl kimi gözəllik bağışlamışan Azərbaycana, buna görəmi?!

İşgalçi imperiya qoşununa sinə gərən yurda bağlı şir ürəkli Cavad xana görəmi?!

Cavad xanın döyüşü'ləri sırasında kişi paltarı geymiş və düşmənlə igidcəsinə vuruşan gözəl-göyçək qızlarına görəmi?!

Bütün Şərqdə ilk qaranquş kimi pərvazlanan Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı olduğuna görəmi?!

Nə deyim?!

Bəlkə özün deyəsən, niyə səni bu qədər sevirəm, Gəncə?!

Gəncə, 29 sentyabr, 1989

Möcüzə

Möcüzə baş verdi bir gün dünyada.

Alı kişi bir uşaq bəxş etdi dünyaya. Rövşən çağırıldılar onu əzizləyə-əzizləyə.

Ədalətsizlik yer üzündən əskik olmur heç. Alı kişinin də nəsibi imiş ədalətsizlik toruna düşmək. Həsən xanın əmriylə gözləri çıxarıldı fəqirin... Elə o gündən də Rövşəni Koroğlu çağırıldılar kədərlənə-kədərlənə.

Koroğlu ədalətsizliyə, zülmə, zalimliyə yağı kəsildi, əzazillər, ağalar dünyasına meydan oxudu, ədaləti, haqqı, yoxsulları qorudu. Yurdun ümid çırığı, vuran əli, cəsarəti oldu. Sevdi xalq onu, Koroğlu çağırıldı ürəkdən fərəhlənə-fərəhlənə.

Möcüzə baş verdi bir gün dünyada.

Bir bəstəkar bir övlad bəxş etdi dünyaya. Koroğlu qoydu sonbeşiyinin adını o, Koroğlu.

Gəldiyi gündən sevildi, xalqın qəlbinə yol tapdı, ürəklərdə yaşadı Koroğlu.

İki Koroğlu var indi dünyada. Biri-birinə doğma, biri-birinə sirdəş, arkadaş iki Koroğlu. İkisi də sevilir, əzizlənir, dünyani gəzirlər. Biri xalqın möcüzəsi, biri sənətin.

Qoy yenə möcüzə baş versin dünyada. Yenə, ilahi!

21 avqust, 1989

Zərərdə xeyrini görən insan

Uzun-uzadı uzatmalar, çeşid-çeşid çəkişmələr, imperiya parça maqnatlarıyla çarpışmalar arxada qalmış, doğmaca Bakısında, Zığda o, toxuculuq fabriki açmağa icazə almış...

1898-ci il. Ömrünün uğurlu illerinin üstünə gələcək bunu - fabrikin yarandığı ili. İşə düşən günü qabağına çıxana əl tutur, yetim-yesiri şad edirdi. Milyonları aşış-dاشan milyonçunun, Neftxudanın fabrik-dən nə gəliri olacaqdı ki, belə sevinirdi?!.. Altunla oynayan rəqibləri bunu başa düşə bilmirdilər heç. Bilmirdilər!..

Zərərlə işləyirdi fabrik. Bağlanmaq qorxusuvardı onun. Bağlanmaq.

Fabrikdə iki yüz min mil quraşdırılmalıydı, layihədə beləydi, icazə on altı min milə alınmışdı. Sankt-Peterburq bir də yalnız bez buraxma-ğä razı olmuşdu.

Üçüncü ildi zərərlə işləyirdi fabrik. Müdir heç bilmirdi neyləsin?!.. Düşüncələr içinde çırpınırdı: "Yox, daha sahibkar dözə bilməz, fabri-ki bağlayacaq... Mütləq bağlayacaq!..."

Sahibkara hesabat verməyə gedirdi müdir...

Neftxuda sahibkar xoş üzlə qarşılıdı onu. Müdir qorxa-qorxa, əsə-əsə dedi:

- Cənab Hacı Zeynalabdin, bezin pudu fabrikə başa gəlir iyirmi dörd manat altmış səkkiz qəpiyə, satırıq on səkkiz manat yetmiş qəpiyə, hər pudundan altı manat ziyana düşürük...

Müdir Hacı Zeynalabdinə baxır, düşünürdü: "İndi deyəcək: "bük haqq-hesabıvu qoy bir yana, fabriki bağlayıram!.."

Ancaq sahibkar demədi.

Müdir ürəyini yeyə-yeyə soruşdu:

- Fikriniz nədi, cənab Hacı Zeynalabdin?!

- İşinizdə olun!..

- Necə, siz bir belə ziyana dözürsüz? - şaşırılmış kimi dilləndi müdir.

Hacı soruşdu:

- Fabrikdə nə qədər adam işləyir?

- Doqquz yüz altmış doqquz nəfər.

- Doqquz yüz altmış doqquz nəfər fabrikdən maaş alır, ailə saxla-yır, mən onları necə işsiz, ruzusuz qoya bilərəm?! Qoy işləsinlər. Mə-

nim qazancım budur. Zərəri hesabla, çək yazım, bankdan alarsan.

Müdir işçiləri sevindirməkçin uçur, öz-özünə deyirdi:

- "Sahibkar olsan da beləsindən ol. Allah sənə həmişə yar olsun, milyonların həmişə aşib-daşın, ey zərərində xeyrini görən insan".

Avqust, 1989

Mövqe

İyirmi beş-otuz yeddinci illər... Keşməkeşli, ziddiyətli, qanlı-qadılı illər. Bu illərdə o yazıb-yaratmış, vulqar sosialoji tənqid, amansız tənqid qılınc sağağı başının üstündə saxlanmış, istedadını təsdiqlə yanaşı mövqeyini həmişə atəşə tutmuş, "Müşfiq ya bizimlə, ya onlarla olmalıdır" demişdir...

"Onlar" deyəndə Hüseyin Cavid, Əhməd Cavad düşünülürmüş. Hey pantürkizmdə, panislamizmdə, musavatçılıqda, Türkiyəyə rəğbət, məhəbbət bəsləməkdə günahlandırılan Hüseyin Cavid, Əhməd Cavad. Müşfiqsə ağlının buyruğu, qəlbinin istəyilə, sənətkar duyumu, fəhiyilə durub-oturur, deyilənləri qulaq ardına vururmuş...

Növbəti iclas, növbəti iradlar, növbəti "nəsihətlər". Tez-tez səslənən "Ya... ya..."

Ertesi günlər görərdilər: Hüseyin Cavid, Əhməd Cavad, Mikayıł Müşfiq Sabir yanında, əsrlər dahisinin hüzurunda oturub, şirin-şirin söhbət edirlər...

Hüseyin Cavid də, Əhməd Cavad da xalqı ürəkdən sevirdilər. Mil-lətə bağlı insandılar. Şəxsiyyətdilər. Bunu Mikayıł Müşfiq gözəl bilir, yaxşı duyur, qəlbinin gözüylə gördü...

Müşavirələrdə, iclaslarda, qəzet, jurnal səhifələrində hey yazılır, deyilirdi:

"Müşfiqi onlara vermərik biz..."

"Qoy özü də ciddi düşünsün, mövqeyini müəyyənləşdirsin... Ya...ya..."

Müşfiq də müəyyənləşdirdi mövqeyini. Birdəfəlik, həmişəlik müəyyənləşdirdi, Cavidin, Cavadın cərgəsində qaldı... Şəxsiyyətə pərəstişin ilkin qurbanlarından oldu. Cavid kimi, Cavad kimi.

5 iyun, 1988

Şəhriyar

Təhsilini farsca almışdin, farsca yazış yaradırdın, sevilirdin, seçiliyerdin. Hamidan seçilirdin... Məşhurlaşırdın.

Müasir İran şeirinin Hafizi adlandırdılar səni. Hafizin vurğunuydun. Onu dahi sayırdın. Sayırdın, ancaq elə özün olaraq qalırdın, öz dəsti-xəttin, öz mövzuların, öz aləmində, öz orijinal yolunla qalırdın. Bilirdin ki, təqlid şairin böyük bələsidir.

Şöhrətin zirvəsindəydi. Sənə həsədlə baxanlar o qədərdi ki... haqqında "xoşbəxt adamdır", "xoşbəxt şairdir" deyirdilər. Şeiri Fir-dovsi, Nizami, Sədi, Xəyyam, Hafız kimi nəhənglərlə bərabər tutulan şair xoşbəxt olmazdım!?

Ancaq sən narahat idin, nəsə içəridən səni yeyirdi, ağrıdırdı. Şöhrətin zirvəsində nə ağrı idi belə?! Nə ağrı idi?!

Cox düşünürdü, axtarırdın... Axır ki, sən o ağrının, o göynəyin səbəbini tapdın.

Sən azərbaycanlı idin. İndiyəcən bir misra azərbaycanca şeir deməmişdin. O dildə ki, ana südülə qanına keçmişdi. Bu sənin yeganə günahındı, atan, anan qarşısında, xalqın, böyük Azərbaycan qarşısında günahındı. Sən bu günahı yümaq, ruhən sakitləşmək istəyirdin. Düşünnürdüm. Yaman düşünürdü. Bir gün düşüncələr içərisində çırpınır-kən, əzilərkən Heydərbaba gözlərinin qabağına gəldi: "Salam, əziz Heydərbaba, salam!.." dedin. Gözlərin doldu, uşaqlığın yadına düşdü, əziz anan yadına düşdü... hələ uşaqlığını keçirdiyin Xoşginab, Şəngilava kəndləri... Gözlərini açdın, Heydərbaba getməmişdi, gözlərinin qabağında idi, öz-özünə piçıldadın: "Göylərə yaxınsan, təbiətin şah əsərlərindən birisən, Heydərbaba. Sən tarixin əbədi açıq gözüsən, vətənimizdə baş verən hadisələri sinə dəftərinə yazırsan. Şairin göylərə qalxan nalələrini eks etdirib... yer üzünə yayır, hamının qulağına çatdırmağı təkcə sən bacarırsan... Köməyin çat, Heydərbaba. Doğma dilimdə misralarımı qol-qanad ver... Apar məni o yerlərə. Heydərbaba!.."

Təzənən sarı simə düz dəymışdı. Doğma dildə ürəkli misraların Heydərbabanın şəninə dünya ədəbiyyatı incilərindən birini yaratmağa başladı. Birinci hissəni qurtardın. Daha səbr edə bilmədin, otuz beş illik ayrılıqdan sonra birbaş vətənə doğma yerlərə, uşaqlığını keçirdiyin, içərindəki göynəkləri dəf edəcək yerlərə gəldin...

Azərbaycan səni sidq-ürəklə qəbul etdi, ürəyində sənə yer verdi,
"sağ ol!" dedi.

Doğma yurdda sən "Heydərbabaya salam"ın ikinci hissəsini yaz-
din. Başqalarını da hələ yazdırın. Yazırsan. Yazacaqsan.

Sən Bakıya can atırsan, bu sənin haqqındır. Biz Təbrizə can atırıq.
Haqqımızdır.

Sən orda odlanırsan, yanırsan, biz burda, Şəhriyar!

17 oktyabr, 1987

Əbədiyyətə gedirsən

Dünya keşməkeşli, dərdi-səri çox. Gündə bir ağır xəbər eşidirik.
Ağırlarınlığı ağır oldu bu xəbər, sənin ölüm xəbərin. Bu ağrını, qəlbini-
zi inildədən bu göynərtini necə dilə gətirək, necə?! Bizə nə təsəlli ve-
rə bilər, nə, Şəhriyar?

Keçən il haqqında mənsur şeir yazmışdım. Oktyabrda. Sağ-sala-
matdın. Elə bu qəzətdə çıxmışdı. (*) Xəbərin oldumu ya yox, bilmə-
dim.

Onda yaza-yaza fərəhlənmişdim, indii yaza-yaza göynəyirəm.
Mənsur şeirimi belə qurtarmışdım: "Sən Bakıya can atırsan, bu sənin
haqqındır. Biz Təbrizə can atırıq. Haqqımızdır.

Sən orda odlanırsan, yanırsan, biz burda, Şəhriyar!"

Gələ bilmədin Bakıya. Xəbərin gəldi. Ölüm xəbərin!

Ölüm?!. Yoxluq?!. Yox, indi, indi sən bizzən cismən ayrılsan, ru-
hən, qəlbən həmişə bizimləsən, xalqınlaşan, o tayda da, bu tayda da,
Şəhriyar!

Sən hələ sağlığında klassikləşmişdin. İndi əbədiyyətə gedirsən.
Firdovsi, Nizami, Sədi, Xəyyam, Hafız, Nəsimi. Füzuli, Sabir, Cavid
yolunu gözləyirlər.

Cismini ağuşuna alan məzarın nurla dolsun, əbədiyyətə gedən yo-
lun uğurlu olsun, Şəhriyar!

* "Ədəbiyyat və incəsənət" qəzetində.

19 sentyabr, 1988

Yay

Gün bir adam boyu ki, qalxır, istilik gör necə artı, necə artı.
Kölgəlik axtarır hamı, insanların şirin arzusuna çevrilir kölgəlik.
Dağ çaylarının gətirdiyi sərinlik ruh oxşayır, sir-sifəti sığallayıır.
Dəniz pay gözləyir... Çaylor, böyükcə, xirdaca çaylor görününə tələsir dənizin. Hər birisi qabağa düşmək istəyir. Dəniz gülümsəyir, öz-özünə piçildiyir: "gəlin, gəlin, balalarım, yolunu gözləməkdən usanmışam, gəlin, sizin üçün darıxmışam, gəlin!"

Tünd, tünd-qırmızı albalı, ağ, sarı, qırmızı, qara gilas, yarımbarmaq boyda aq tut, xartut, şirin, turş, turşməzə alça özlərini yetirirlər, bizik yayın neməti deyirlər. İnsanlar da sevinirlər, alırlar, yeyirlər, yaya təşəkkür edirlər...

Elə bi, gün əyilir, havanın istisi yavaş-yavaş düşür.
Axşamin azacıq sərinləmiş havası gəlir yay axşaminin.
Çöl-bayırda işlərini qurtarır evlərinə qayıdanların aydınca səsi ətrafa yayılır:

- Bu gün ay tərlədik ha!..
 - Yayda tərləməsək, qışda donarıq.
- Sakitlik çökür hər yana. Uzaqlardan, lap uzaqlardan İsaq-Musaq quşunun səsi eşidilir. Adama elə gəlir ki, quş da bayaq eşitdiyimiz sözləri təkrar edir:
- Yayda tərləməsək, qışda donarıq.

8 iyun, 1986

İtki və qazanc

Dərsə başlayacaqdı bir azdan. Gözləyirdi bayırda. Tələbələr, müəllimlər keçirdilər önündən.

- Salam.
- Salam. A. bu sənsən?! Mən də deyirdim bu neçənci kurs tələbəsi belə sallana-sallana galır.

Qadın pərtləşdi. Elə bilməndi salamlaşdığını baxışıyla onu çağırır. Demə, heç tanımayıb, elə belə baxırmış.

- Təsəlliidi də deyirsən, gerçək olsayı!..

- Neylərdin?
 - Kafedranı da, professorluğunu da verərdim. Başlardım yenidən oxumağa...
 - Başladın elə bil...
 - Sevərdim səni, təkcə səni, sənin olardım ancaq!
 - onda da belə deyərdin... Mən də inanardım sənə. Necə inanardım, allah!..
 - Nə bileydim?! Gedər-gəlməz dedilər getdiyin yerə. Gedər-gəlməz. Güman vardı ki...
 - Məhəbbətin həmişə gümanı olur.
- Dodaqları titrədi qadının:
- Amansız olmusan yaman!
 - Həqiqəti demişəm hər zaman.
 - Hamımızdan bilikliyin. Qibətə edərdik sənə. O, dediyin həqiqətin ucundan...
 - Şəxsiyyətə pərəstişin desənə.
 - Yaxşı, pərəstiş olsun... Axı nəyinə lazımdı o həqiqət ki, onun ucundan məni itirəsən, yaşıdlarından geri qalasan, başsızlar yerini tuta, əzab-əziyyətə qatlaşasan. İndi də qatlaşırsan. Məndən iki dəfə az maaş alırsan.
 - İki dəfə?!
- Bu, sual yox, qadının hər il qəbulda yiğdiqlarına açıqca bir işarəyi. Qızarsa da özünü o yerə qoymadı qadın, boğula-boğula soruşdu:
- Bəs qazancın nə olub bu illərdə sənin, qazancın?
 - Özlüyüm...
- Bir söz də deyəydi gərək. Təvazökarlığı qoymadı desin:
- "...Düzlüyüm!"

5 sentyabr, 1985

Anın hökmü

Onun musiqiyə ünsiyyəti dörd yaşıdan başlamışdı. Atasının istəyi, tekidilə başlamışdı. Sonra özündə yaranan həvəs, vurğunluq... Beləcə getdikcə onun üçün hava olmuşdu, çörək, su olmuşdu musiqi. Varlığına hakim olmuşdu musiqi. Ömrünün qanadları olmuşdu musiqi.

Elə o qanadlardı ki, iyirmi iki yaşında onu Bonndan Vyanaya uçurmuşdu. Az vaxtda pianoçu-improvizator kimi tanıtmışdı. Kübar salonları, dəvətlər, çağırışlar... Şöhrət qapıları yavaş-yavaş üzünə açılırdı. Daha nə lazımdı ki?! İndi hər şey özündən asılı deyildimi?! O bilirdi bunu: yazırkı, yaradırkı... Qəlbi də doluydu. Səslərlə dilləndirməliydi qəlbinin isteklərini, həyəcanlarını, insanlara deyəcəyi sözləri. Səslərlə! İşləyirdi, gecə-gündüz işləyirdi. Bəs necə? Şöhrət qabağında özünü itirən oğullardan deyildi o. Var qüvvəsi ilə çalışacaqdı, zamana öz sözünü deyəcəkdi.

Ancaq di gəl ki... Qulaqları əvvəllər də ağrıyardı... Amma indi, iyirmi altı yaşında kar oldu o. Kar!

Bir gün çay sahilinə gəldi. Çox düşüncəli, kədərliydi. Axar suya baxdı, baxdı. Qəlbi inildədi, gizildədi, təlatümə gəldi qəlbi. "Yazıcı sözlərlə, rəsam rənglərlə, bəstəkar səslərlə... möcüzə yaradır!.. Səslərlə! Bəs bu səsləri, təbiətin səslərini eşitməkdən məni məhrum eləməkdən qəsdin nədir ey tale, taleyim mənim?! Mən axı səslərlə möcüzə yaratmaq istəyirdim. Musiqimlə insanların ruhuna od salmaq istəyirdim. Od! Təbiətin səslərindən qidalanmalı deyildimmi?! Çox düşündüm mən, çox götür-qoy elədim. Yox, yaşamağın heç bir mənası yoxdur, yoxdur, yoxdur!.."

O özünə əl qaldıracaqdı... Elə bu andaca birdən yadına Senekanın "Medeya" faciəsindən əzbər bildiyi bir kəlam düşdü: "Tale cəsarətli-lərdən qorxur, qorxaqları məhv edir..." Yuxudamış kimi ayıldı. Və birdən-birə dəhşət özü-özündən utandı. "Hə? Qorxaq?! Mənmi qorxağam?!.. Yox, heç vaxt, heç vaxt. Mən bu miskin, bu rəzil adı həndəvərimə qoymaram!.. Heç vaxt qoymaram!.. Heç vaxt!.. Əziz, müqəddəs Seneka, görün bir hansı anda yadına düşdünüz, hansı vaxtda köməyi-mə gəldiniz, qərarımı puç elədiniz..."

O, var diqqətiylə axar suya baxdı. Suyun səsini axarından almağa çalışdı. Ətrafa boylandı, ağacların yarpaqları titrəşirdi. O heç bir şey eşitmədi. Ancaq sıxılmadı da, yarpaqların tərpənişindən küləyin gücünü, yarpaqların xışlılığını, suyun piçiltisini hissəliyilə, duyğusuya, varlığıyla təsəvvür etməyə, edə-edə də eşitməyə çalışdı. "Yox, mən eşidəcəyəm... Eşidəcəyəm... Eşidirsinizmi, təbiblər! Mənə bir kömə-

yiniz dəymir. Qulaqlarımı sağalda bilmirsiniz... Acizlərsiniz!.. Ancaq mən eşidəcəyəm!.. Eşidirəm!.. Mənim köməyim var. Köməkçim təpildi... İradə, iradə, iradə! Tale ilə ancaq sən vuruşa bilərsən! Sən! Meydan sənindir!..."

O, qollarını geniş açdı, bütün kainatı qucaqlayırmış kimi dedi:

- Ana təbiət, özün mənə kömək ol. Kömək ol. Kömək ol! Əl-ələ ver mənimlə, arzularım ürəyimdə qalmasın! Ürəyimdə biləsən nələr yatır, nələr?! Özün görəcəksən!.. Əl-ələ ver mənimlə, mənim anam!

Ömrünün ən ağır anında özünü itirmədi o. İtirmədi!..

İtirsəydi... bəşəriyyət Bethoveni itirəcəkdi. Bethoveni!..

18 avqust, 1984

Məhəbbətdirmi bu?!

Ən ağır günlərimin, əzablı anlarımın dayağdı o işıq.

İşdə qolumun qüvvəti, könlümün dəyanəti, sevinci, fərəhidi o işıq. Ümidli səhərimdi o işıq.

Hər səhər o işığı görürəm, o işığın haləsinə bürünürəm, işimə yollanıram.

Bütün günü mənimlə olur o işıq. İşim iş olmur, günüm gün olmur, mənimki olmur o işıqsız.

Hər gün görmək istəyirəm o işığı, qara gözlərinin işığını, hər gün!

Məhəbbətdirmi bu, yoxsa nə, gülüm?!.

12 avqust, 1983

Qazaxıstan qartalı

Şöhrət yüksək bir qayadır,
ilan sürünen-sürünə oraya qalxar,
şahinsə bir dəfə qanad çaldımı,
o qayanın zirvəsinə qonar.

Abay Kunanbayev

Zirvə!.. Zirvə!.. Sənət aləmində bu söz indi yaman dəbdədi, əziz Abay"! Yerindən duranın zirvəyə çıxdığından, ya da zirvəyə cığır sal-

dığından danışırlar. Hey danışırlar. Zirvə düşgənlərinin, onlara zü tutanların sayı yaman çoxalıb!

Şöhrət düşgənləriyle şöhrət sahibləri bir-birlərinə elə qarışib ki...

Gülümşəyirsən... İlahi, necə gülümşəyirsən?! Bilirəm, duyuram gülüşünün mənasını: "Fikir yoxdur... Zaman onları qarışdırmasın. Heç vədə qarışdırmas!"

Sən haqlısan, əziz Abay, Qazaxıstan qartalı, zirvə axı sürünenlərin deyil, qanad çalıb onu fəth edənlərindir! Homer kimi, Firdovsi kimi, Nizami, Dante, Şekspir, Füzuli, Əlişir Nəvai, Viktor Hüqo, Tolstoy kimi, sənin kimi!

11 avqust, 1983

Deyirsən...

Aşıqi-sadiq mənəm, Məcnununancaş adı var...

O afət idi səni belə danışdırın, müəlliminin qızı. Necə sevirdin onu ilahi, necə sevirdin?! Düşünürdü: nə səndən əvvəl belə sevən olmuş, nə də səndən sonra belə sevən olacaq!..

Dünyanın işini bilən kimdi ki?! Sənin də məhəbbət haləsinə bürünen intizarlı, ümidi, səksəkəli günlərin, xoş günlərin çox sürmədi. Yandın sevdiyimin odunda sən də. Sənə qədər və səndən sonra yanalar kimi. Sənəsə elə gəldi ki, dünya yaranandan hələ belə yanın olmaşıdı, olmayıacaqdı da.

Kədər çox zaman yaxşı tanımışdı qapını. Kimlərəsə verməliyidin kədərini. Yaxalanmışdı səni yaman. Yaxalamışdı! O elə bil Yer üzünün bütün dərdini, kədərini qəlbinə dolduracaq, ciyinlərinə yükləyəcəkdi. Yükləyirdi də. Dözüm vardı səndə ha!.. Özünü heç sindirib eləmirdin də.

- Mənəm ki, qafiləsaları-karivani-qəməm, - deyirdin.

Bu, zamana, gərdişə meydan oxumaq deyildimi?! Qəm karvanının başçısı olduğunu aləmə bildirən bir insana zaman neyləyə bilərdi ki?!

Vəfa umurdun bu dünyadan. Hey vəfəsizlərlə üz-üzə gəlirdin!.. Etibar axtarındın bu gəlimli, gedimli dünyada, etibarsızlar bürüyürdü dörd bir yandan səni.

Yer tapa bilmirdin özünə bu cəfaçı, əzabkeş dünyada. "Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun..."

Yox, ulu qəmkeş, sən demə dünya xali deyilmiş!.. Vəfalılar, etibarlılar da varmış sənin dünyanda, səfəsi az, cəfəsi çox dünyanda!

Qaşların çatılır. Təəccübənin eləmə heç. Özün demisən:

**Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri.**

Görürsən... Hey yanın, yandıran, hərarəti azalmayan, işığı heç vaxt sönməyən qəlbin kimi, gəlişilə ruh təzələyən, ruh oxşayan, atom yüksələ əsrimizin vahimə doğuran, ölüm saçmağa hazır nüvə silahlarının təbiətə zədələr vuran sınağından, insanın insan üçün gecə-gündüz yaratdığı növbənöv zəhərli qazlarından xəbərsiz, tərtəmiz, təbii səba yeli kimi həmdəmlərin, həmdəndlərin, sirdaşların varmış sənin!...

Sən də deyirsən dərdim var, Füzuli!..

15 iyul, 1983

İki damla göz yaşı

Yandırdım səni. Bir özün bilirsən, necə yandırdım! Ömrüm boyu yandım bunun üçün. Ömrüm boyu!

Nə dəhşətli, nə dözülməz olurmuş yanmaq! Yanmağa başlayanda bildim bunu.

Nə biləydim onda... Yoxsa mənə doğru uzanan titrək əlləri öpədim, kor olmuş gözlərimin üstünə qoyardım. Görərdi gözlərim dərin, təmiz məhəbbətlə mənə dikilən gözləri.

Eh, əlimdə ixtiyar olsayı "məhəbbət yoxdur" deyənlərə mən birləm neylərdim?!

"Məhəbbət yoxdur!.." Yox, məhəbbət var, özü də necə var, ilahi necə var! Ancaq səni itirəndən sonra, içəridən qovrula-qovrula, qəlbim didilə-didilə bunu dərk elədim və heç bir zaman da məni tərk eləməyəcək bu məhəbbət. Kim bilir, bəlkə elə bu duyğuya da köçəcəyəm dünyadan. Nə qalıb ki, ömürdən.

Bəs sən? Səni oda salan mən idim. Mən nankor! Mən, azadəlik axtaran, onun-bunun sorağında tərəddüddə qalan, pak, günahsız ürəyi odun, alovun içində buraxıb qaçan və bununla da sonradan özü üçün ömürlük cəhənnəm odundan betər yanğı, alov püskürdən mən. Məhəbbəti sonradan duyan, həmişəlik onun əsarətinə düşən və heç vaxt da bu əsarətdən qurtarmağa cəhd eləməyən, eləməyə gücü çatmayan köməksiz insan.

Nə etmək olar indi?!

Baş əyirəm o vaxt səni, sonralar ömrüm boyu məni yaxıb-yandıran o zərif, o nəcib, o pak, o ülvi hissə ki, adı məhəbbətdir.

Qoy desinlər məhəbbət yoxdur. Deməyə nə var ki?! Mən baş əyi-rəm məhəbbətə.

Bu sözləri niyə yazıram indi?! Nə təmənnam ola bilər səndən?! Səni elə yandırmamışam ki, məni bitr də eşidə biləsən. Bunu duysam da, yenə bir diləyim var. Yادında olar, məhəbbətinə etinasız olub gedərkən gözlərində iki damla yaş görünmüdü, yanaqlarında zolaqlar buraxmışdı onda. Unutmadım, unuda bilmədim yanaqlarını yandıran o iki damla göz yaşıdı. Daima yaxıb yandırıdı məni o göz yaşları.

Diləyim budur ki, məni son mənzilə aparanların son cərgəsində sən də olasan və unuda bilmədiyim qumral gözlərindən iki damla göz yaşı axıdasan.

Qoy sonra desinlər məhəbbət yoxdur.

Təcili yardım xəstəxanası, 11 mart, 1983

Tar Londonda çalınır

"Londonlu həmkarlarım vaxtilə
tar çaldığımı yaradıcılıq tərcüməyi-halimdən
öyrənmişdilər. Ona görə də xahiş edirdilər ki,
İngiltərəyə özümlə tarımı da aparım.
Bu arzunu məmnuniyyətlə yerinə yetirdim".

Fikrət Əmirov

Bəstəkar tar çalır...

Londonda, Kembric universitetinin cazibəli, dəbdəbəli salonunda "Şur" muğamını çalır. Londonlular, İngilterə dinləyir. O, çaldıqca uşaqlıqdan tara meyl saldığı, sarı simlərə vurğunluğu gözlerinin önü-

nə gəlir. Mizrabı daha vurğunluqla qızıl tellər üzərində gəzdırir.

Bəstəkar tar çalır...

Salon heyran-heyran dinləyir. O çalır. Fikrində Müşfiqlə üz-üzə dayanır: "Gəl, əziz Müşfiqim, gəl, oxu "Tar"ını. Mən də bax, beləcə mizrabla qızılı simlərin möcüzəsini qoy azacıq da olsa göstərim şöhrətli Şekspirin həmvətənlərinə. Sən də gəl kömək et, ey tarın vaxtında dadına çatanı, həmişə yanani, sən oxu şeirini, mən çalımla..." Elə gəlir niyə?! O görür aydınca Müşfiqi, eşidir aydınca Müşfiqi:

O sarı simlərin lisanı Salmazmı heyrətə insamı?..

Heyrət edir London, heyrət edir İngiltərə, heyrət edir.

Bəstəkar tar çalır...

Gör kimlər fikrində canlanır... Üzeyir xəfifcə gülümsəyir, aram-aram bigını sığallayır. Bülbül Qıratın belinə sıçrayır. Qurban bərk-bərk köksünə sixir tarını, başını azacıq əyib də mizrabı sarı simə toxundurur. Zəngulə vurur Seyid. Zəngulə... O çalır. Əsərləri dünyani dolaşan, ən böyük, möhtəşəm, müəzzzəm salonları heyranlıq içində saxlayan, soruşanlara: "Məni bəstəkar edən də Azərbaycan tarıdır" deyən o duya-duya çalır. Sözünü təsdiqə çalışır.

Bəstəkar tar çalır...

Sevin, tar, sevin, tar! Şöhrətin, qüdrətin, yayılsın ellərə, sığmasın göylərə. Ucasan, bir az da ucal sən, gör səni kim çalır?! Harada "Şur" çalır?! Necə də ürəklə o çalır!

Bəstəkar tar çalır...

Dinləyir London, dinləyir İngiltərə, dinləyir dünya. O sarı simlərin lisanı, heyrətə salır dünyani. Heyrətə salır.

Bəstəkar tar çalır...

17 avqust, 1982

Yaşıdlar

İki yaşıd var bu dünyada. Biri-birinə yaraşıq, yan-yörələrinə, aləmə gözellik bəxş edən, duyğuları hərəkətə gətirən, hissələrə incəlik, zəriflik aşılan iki yaşıd.

Yaşayırlar bu dünyada, bu qoca dünyada gözəlliyi yaşadı-yaşada.
Dünyanın hər ölkəsindən, hər guşesindən görüşlərinə gəlirlər iki yaşındın.

Birini görməyə gələnlər o biriylə görüşməmiş getməzlər. Gedə də bilməzərlər.

O biriylə görüşə gələnlər bu biriylə görüşməmiş getməzlər. Bu bir qaydaya çevrilib daha.

Bir yurdun qismətidi, baxtıdı, şöhrətidi, bir əsrin, bir torpağın yetirməsidi, möcüzəsidi iki yaşıd.

Biri təbiətimizin nadırı, nazlısı, incisidi.

Biri poeziyamızın nəhəngi, ustadı, birincisi.

İki yaşıd var bu dünyada. Biri 1139-cu ildə dünyaya gəlsə də, biri 1141-ci ildə doğulsa da, mən onlara yaşıdlar deyirəm. İki-üç il bir əsr, səkkiz əsr, əbədiyyət üçün nədir ki?!

Kəpəzin, Gəncənin baş ucalığıdı yaşıdlar.

Yaşıdlar, Azərbaycanın - ağısaçlı müdrik anamızın üzünü həmişə ağ edən yaşıdlar - Gök göl, Nizami Gəncəvi, eşq olsun sizə, yaşayın bu dünyada, bu qoca dünyada gözəlliyi yaşadı-yaşada.

18 iyul, 1982

Gecikdikcə geciksin

Payız gəldi yenə... Hər yana, hər tərəfə çökdü payız. Kəsilmək bilməyən yağışları, üzüdən küləkləri, ömürlerini yaşamış yarpaqları, kədərli, acıqlı buludları ilə başımızın üstünü aldı payız.

Təbiət sevinir. Təbiətə nə var?! Təbiətdə hər fəslin öz yeri var. Təbiətdə payız da gözəldir. Təbiətin payızdan qorxusu yoxdur. Payızdan sonra qış, qışdan sonra yaz, yay, sonra yenə payız gələcək. Və həmişə. Mütəmadiyən belə. Payız vaxtında gəlməsə təbiət inciyər.

Bəs ürək?! Büruzə verməsək də payızdan bir az çəkinir, yan keçir, qorxur ürəklərimiz!.. Qorxur!..

Qorxmasın da, neyləsin ürək?! Ürəyin payızı gəldi, ardınca qışı gətirəcək. Qışdan sonra daha bahar gəlməyəcək. Bizim üçün bahar xatırlərə dönəcək. Bahar üçün burnumuzun ucu göynəyəcək. Əlçatmaz, ünyetməz uzaqlarda qalacaq qəlbimizin baharı.

Hər şey vaxtında yaxşıdır. Bircə ürəyin payızı vaxtında gəlməsin, gecikdikcə geciksin, geciksin!

Ürəyin payızı, geciksin!

17 iyul, 1982

Durnalar gələcək

Payızın son ayında gedərlər, baharın ilk ayında gələrlər durnalar!..

Durna qatarı görünər-görünməz ruhumuz oynardı yerindən. Birgə yola salar, birgə qarşılardıq durnaları.

Bir dəfə durna qatarından talaya lələk düşdü. Necə qaçıb götürdüm, necə sənə təqdim elədim, necə "mənim Durnam!" dedim. Necə?! Birinci dəfə idi səni belə əzizlədiyim. Durna lələyimi cəsarətləndirmişdi məni, ya nə idi?! bilmirəm. Əlinən tutdum. Əlinmi titrəyirdi, əlimmi titrəyirdi? Bilmədim. Nə vaxt səni öpdüm, bilmədim... o gün yaman incidin məndən. Bir həftə gözə görünmədin. Sonra özün deyən, rəhmin gəldi mənə...

Sən həmişə durna qatarına qoşulmaq, onlarla birgə süzmək istərdin. Mən də deyərdim: "Qorxma, durna qatarına əlimmi yetər, ünümü çatar?! Qanadımmı var göylərə uçam, durnalara qoşulam?! Realistliyin tutmasın sənin".

İndii budur, payızın son ayıdır. Durnalar uçub gedirlər. Baxıram araxalarınca. Sənsiz. Ümidin əlacına qalan, ümidi dən imdad diləyən adamlar kimi. Baxıram. Sanki qəribəm. Sənsiz. Talaya lələk düşür yənə durna qatarından. Götürürəm lələyi. Fikirli-fikirli. Neyləyim?! Kimə verim?! Kimə?! Yandırır məni lələk, biləsən necə yandırır. Yerdən göyədək yandırır!..

Baharın ilk ayında durnalar gələcək. Qarşılıyacağam onları. Sənsiz. Dözə biləcəyəm mi buna?!

Sən mənim durnam idin, durnalara oxşa bari. Ömründə heç olmasa qayıtmadı bircə dəfə durnalara oxşa bari. Bircə dəfə, ay ömrümün durnası!

Durnaların getməsinə oxşamağa daha bir də qoymaram səni, qoymaram, Durnam mənim!

Qoxular

Çöl otla örtülüb. Orda-burda çiçəklər gözə çarpır. Zövq verir çiçəklər. Rəngarəng çiçəklər.

Xeyli aralıda kiçik çay axıb gedir. Çimişən uşaqların səs-küyü, güclə də olsa, eşidilir.

Arabir uzaqqdan da gəlsə torağayların səsi qulağa dəyir, qulağı sığallayıb. Torağayların səsi.

İstidir, bürkübü var havanın. Şaxəli, tənha qarağacın altına özümü çatdırıram. Qarağacın bir tərəfindən buğda zəmisi baş alıb gedir. Sünbüllər boylanırlar.

Buğda zəmisinin başlandığı yerdəcə göy otun üstündə uzanıram. Nəzərlərim açıq səmanın dərinliklərənə zillənir. Səmanın maviliyi gözlərimi oxşayır, dərinliyi ruhumu dincəldir. Hərdən xərif ağ bulud topası asta-asta ötüb keçir, səma dərinləşir, dərinləşir...

Gözəl qoxu duyuram, bu, sünbüllərin qoxusudur. Torpağın, Günəşin qoxusundan yoğrulmuş qoxudur. Canıma yayılır bu qoxu. Sünbüllərin qoxusu. Qınayan olmasa, deyərdim yer üzünüñ ən yaxşı qoxusu-dur bu. Halalliq qoxusu, üzüağ yayın bərəkət qoxusu.

İyirmi beş-iyirmi altı il keçmiş yolum bir də o yerlərə düşdü. Çöllün otunu üzüm əvəz edirdi. Ciçəklərdən əsər-əlamət yox idi. Rəngarəng çiçəklərdən.

Xeyli aralidakı çaydan uşaq səsi gəlmirdi. Çay qurumuşdu. Torağayların səsi qeybə çəkilmişdi.

Bürkü yaxıb-yandırırdı... Köləqlik arzusuyla şaxəli, tənha qarağacın altına getdim. Buğda zəmisində pambıq əkilmişdi.

Şaxələri seyrəlmişdi, qocalmışdı qarağac. Qəmliydi, qüssəliydi qarağac. Salam verdim ona, kölgəsində, pambığın başlandığı yerdə, əvvəlki yerimdə fikir məni apardı. Nəzərlərim səmaya zilləndi. Xərif ağ bulud topası əvəzinə hərdən təyyarə sözüb keçirdi. Səmaya baxırdım, qəribəydi, əngin səmanın dərinliyini görə bilmirdim. Təyyarəmi mənə manne olurdu, nəydi, bilmirəm.

Olduqca pis qoxu duyuram. Bu, pambığa verilən zəhərin - DDT-nin qoxusudur. Qanımı qaraldır bu qoxu. DDT-nin qoxusu.

Sünbüllərin qoxusunu xatırlayıram. Xəyalimdə üzüağ yayın bərəkət qoxusu ilə üzüqara edilən yayın zəhərli qoxusu üz-üzə dayanır.

Ağır gecələr

Gündüzlər, necə olsa, gəlib gedir, ağır olur, ağır olur gecələr!..

Qara gözlərinin şehri, sevinc saçan işığı, ecazkar, xəfif gülüşü gözümün qabağındadır.

Tək olanda səsini də eşidirəm, cingiltili, musiqiyə yoğrulmuş şaqraq səsini. Eşidirsənmi sən də onda mənim səsimi?! Eh, hardan, hardan?!

Yatanda gözlərimin qabağındasan. Həmişə!

Duranda gözlərimin qabağındasan. Həmişə!

Yuxuma gələndə toy-bayram olur mənimçin! Bircə bunu əsirgəyə bilmirsən məndən! Tez-tez gəlirsən, gəlirsən...

Adətdi, yaxşı yuxunu birisinə danışanda ondan "Yuxun çin olsun!" duasını eşidirsən. Səni gördüğüm yuxumu, yaxşı yox ee, əla yuxumu bir kimsəyə danışa bilmirəm. "Yuxun çin olsun!" duasını da eşitmirəm.

- Eh, olaydım oğlan, sən də bir qız olaydın... Kəsəydim qabağını, deyəydim sözümüz... Deyəydim!..

Neyləyim ki, nə qabağını kəsə bilirəm, nə sözümüz deyə bilirəm. Qızlıq mənliyimi saxlaya-saxlaya qalıram yana-yana. Yandırır içimi deyə bilmədiyim sözlər. Yaman yandırır...

Gözlərin gözümün qabağında, səsin qulaqlarımızdadır!.. Çatışmayan nəfəsindir. Nəfəsinçin darıxıram, belə səninçin darıxıram, yaman darıxıram.

Gündüzlər, necə olsa, gəlib gedir, ağır olur, ağır olur gecələr! Ürəyimi çəkən, gizildədən, sənsiz keçən gecələr!..

Ağır olur gecələr!.. Ağır gecələr!..

25 mart, 1979

Azərbaycan gözəli

Bakının gözəli - Sahil bağlı. Sinəsindən gözəllər keçirlər elədən beləyə, belədən eləyə. Onların arasında biri yaman seçilir.

- Qıztamam, Qıztamam!

Gözəl ayaq saxlayır, uzun boynunu arxaya çevirir. Qardaşın gənci görçək çöhrəsinə təbəssüm, sevinc qonur. Yer üzündə ən şəffaf bu-laqdan su içən, ən aydın səhərdən nurlanan, qidalanan, ən açıq səma-dan rəng alan təbəssüm, sevinc.

Qaraşın qızı yaxın geldikcə şəffaf bulağın suyu kimi aydın səhərin nuru kimi, açıq səmanın rəngi kimi göz oxşayan təbəssüm, sevinc da-ha da artır, artır. Ortaböylü, mütənasib əndamlı, ürkək baxışlı qız xoş ədəsi, xəfif gülüşü, gözəl duruşu, bütün görünüşü ilə qarasını gözləyir.

Yaxınlaşır qaraşın. Yaxınlaşmağıynan təbəssüm, sevinc dolu ağa-paqq sıfətdə incə, xəfif qızartı yaranır. Sanki yenicə çıxan günəş qızılı telləri ilə açılan səhərin üzünə siğal çəkir, çəkir.

- Salam, Qıztamam.

- Əleyküməssalam, necəsən. Allahverdi?!

- Yaxşıyam, sən var ol.

- Cox sağ ol.

- Hara belə?!

- Evə tələsirəm.

- Ötürümmü səni, Qıztamam?!

- Necə istəyirsən?!

Gel bir Allahverdi istəməsin də.

Gedirlər.

Bir dəqiqliyi çəkdi, yarım dəqiqliyi keçdi, saniyələrmi uçdu, deyə bilmərəm. Onu deyə bilerəm ki, Yer üzündə gördüyüm gözəl səhnələr-dən, mənzərələrdən biriydi bu. Təbii, işiqlı, insani, ümidli, pak, həyatı mənzərələrdən biri. Həm adiydi, həm qeyri-adi... Quruyub qalmışdım. Özüm də bilmədim bu sözləri öz-özümə necə piçildadım, necə dedim:

- Azərbaycan gözəli... Adı da Qıztamam! İnsafın olsun, ata insafın olsun, ana! Gözəlliyyə də sədd çəkib bəsdi deyərlərmi?! Deyərlərmi?!

6 sentyabr, 1978

Anaların duası

Gecələrdə, qurtarmaq bilməyən, körpələr yatmayan, anaların yu-xusunu yeyən gecələrdə aram-aram, məlahətli, yapışqlı, ürəyə yatım-li, cazibədar, dedikcə gözəl bir nəğmə başlar:

**Evimdə, eşiyimdə
Yat quzum, beşiyində.
Dan ulduzu, bir də mən
Durmuşuq keşiyində.**

Hər yana yayılar, hər yanda eşidilər bu nəğmə. Bu həzin, bu zərif, körpələrin gözlədiyi bu əfsun dolu əziz nəğmə. Sən də eşidərsən onu, eşidərsən, könlün-ruhun açılar, canına bir hərarət yayılar, yalqız olmadığını duyar, sevinərsən, dan ulduzu!

Sənə ümid bağlayan, sənə güvənən, yuxuya həsrət analar səni gör-dülərmi, bilirsən, necə sevinər, necə fərəhlənər, necə qanadlanarlar, dan ulduzu!

Elə bircə görünüşün işiq verər, ümid verər, bələdçi olar insanlara, yuxusu ərşə çəkilən analara, sənə keçmişdə də, indi də, gələcəkdə də həmişə duaçı olan analara, dan ulduzu!

Dünya həyəcanlıdır indi, qarışıldır işləri onun. Sən də narahatsan, yaman narahatsan.

Ancaq narahat olmağa dəyməz, qorxma sən heç.
Anaların duası səni saxlar, saxlar, dan ulduzu!

2 avqust, 1975

Əjdaha

Uşaqlar bir göz qırpmında yiğişdilar.

Ananın gözündə qaranşular sıralandılar. İndicə, indicə uçacaqdılar.

Film başladı. Balacalar üçün multfilm.

Ana üçün balalarının gülüş xoru...

- Uşaq olaydım, sizin kimi mən də baxa biləydim!..

Ananın biixtiyar dediyi bu sözlər uşaqlara qəribə, çox qəribə gəldi. Təəccüb yarandı üzlərində, sual göründü gözlərində. Biri ərköyündə idi, çəkinmədən dedi:

- Bax da, anası, bəyəm gözlərini tutublar?!

Ana birdən-birə bilmədi ərköyunünə, şirincəsinə nə cavab versin, bir istədi desin: "Gözlərimi tutmayıblar, balası, tutmayıblar. Di gəl ki..." Yox, demədi, düşündüyüni demədi ana.

- Baxıram, balası, baxıram, - dedi.

O elə baxırdı da. Ancaq televizordan daha çox uşaqlarının üzünə yayılan gülüşə, təbii, gücünü ürəkdən alan, ürəkdən gələn gülüşə baxırdı.

Uşaqların cingiltili gülüşü, qəhqəhəsi otağı doldurmuşdu... Birdən qəhqəhə kəsildi, uşaqların sifəti dəyişdi. Otağa vahiməli səs yayıldı.

Ana televizora nəzər yetirdi, eybəcər, dəhşətli sir-sifətiylə ekranı tutan əjdahını görəndə acı-acı gülümşədi.

Əjdaha heç nəylə hesablaşdırıb, bildiyini eləyirdi.

Ana qəlbiyələ danışındı: "Əjdaha! Təkcə görünməyiynən balalarımın, qaranüşşarımın gülüşünü udan əjdaha, mənə necə də tanış gəlirsin?!"

Əjdaha artıq getmişdi. Uşaqların sifətinə hələ gülüş gəlməmişdi.

Ana dərin təəssüflə öz-özünə piçıldadı:

- Özürdür ki, var... Müharibə... Qayğısız keçirməyə hamının haqqı olan uşaqlıq illərimizin dəhşətli qayğılarla dolduran uşaqlıq gülüşümüzü udan əjdaha!

3 may, 1974

Əsrlərdən əsrlərə

Böyük yanğıyla, ölçüyə gəlməyən kədərlə, kəsilmək bilməyən hayqırkıyla, sonu görünməyən diləklə dolu musiqi!.. Nə ovsun var bu musiqidə, ilahi! Dinlədikcə dinləmək istəyirsən.

Dinləyir, düşünürsən... Düşünür, heyrətlənirsən: bu nə hikmətli, bu nə qüdrətdi?! Bu nə cəsaretdi, bu nə hünərdi belə?!

Duya-duya dinlədikcə, dərindən-dərinə düşündükcə sənə elə gəlir ki, uzaqlardan, çox-çox uzaqlardan gəlir eşitdiyin səslər karvanı. Çox-çox uzaqlardan. Xalqımızın yaranış gündündən gəlir, bu günü yaşayır, əbədiyyətə gedir...

Mənəvi qidamızdı, ruhumuz, beşiyimizdi.

Vurğunluğumuz, çılgınlığımız, gücümüzdü.

Dünənimiz, bu günümüz, sabahımızdı bu musiqi, Üzeyirin musiqisi!..

16 oktyabr, 1973

Həsrətəm

Bir pilləkənə açılardı qapılarımız. Bir pilləkənə...

- Salam, - deyərdin.

- Salam, - deyərdim.

Səhər, axşam. Deyerdik.

Ürəkdən gələn sevincimizi, ürəyə çökən kədərimizi belə bilərdik,
belə bölgərdik.

Görmədiyim, tanış olmadığım adamlar sizə ayaq açmışdı.

Bir gün...

- Salam.

Yox, mənə elə gəldi ki, sən ayrı söz dedin, ayrı söz: "Neyləyim?..
"Həri" üçün gəliblər... Hə deyim?"

- Salam.

Yox, əslində, dedim: "Bax da... Nə məşvərət... Ürəyə nə məsləhət?!".

Bir gün də...

Ağ duvağın altından baxışlarımla salam verdin.

Yox, "Gedirəm, sağlıqla qal!" dedin.

Baxışlarımla salamını aldım.

Yox, sənə "yaxşı yol!" arzuladım.

Ağır günlərim həyatada çox olub. Ancaq o günü, sənə "yaxşı yol"
arzuladığım günü ən ağırı sayıram. Ən ağır! Aman allah, insanın
basarataı necə də bağlanarmış?! Axı niyə o gün mən duymadım, duya
bilmədim ki, səadətimi aparırlar. Səadətimi!

"Evlənmək qaçmır ki... Qoy bir müdafiə eləyim, mənzil alım, ava-
danlıq düzəldim, evlənərəm də... Deyirlər, arvadın gərək heç nədən
korluğunu olmasın. Onun-bunun arvadına baxıban köks ötürməsin..."

Bu düşüncələrdimi gözlərimi bağlayan, qəlbimi qapayan, ağlımı
çaşdırıran? Nə deyim? Dərdimi kimə söyləyim?

"Evlənmək qaçmır ki..."

Yox, qaçırmış. Necə də sürətlə qaçırmış!..

Müdafiə çoxdan eləmiş, dosent də olmuşam. Doktor, professor da olacağam. Mənzilim, bağım maşınım da var. Amma nəyə gərək.

Unutmaq isteyirəm səni, unuda bilmirəm.

Gümanım illərə gəlir. İllər səni unutdurar deyirəm.

Yanılıram... Burda da yanılıram!..

Burnumun ucu göynəyir kirayədə qaldığım o balaca, o quş yuvası otaq üçün. O sehrli, o sevgili otaq üçün. Bir pilləkənə açıldı qapılarımız... Bir pilləkənə...

- Salam, - deyərdin.

O salama həsrətəm...

14 sentyabr, 1973

Bir mahnı var

Aylı-ulduzlu, sevdalı gecə, Gəncə gecəsi...

Ruh oxşayan, könül açan bağça. Çinarlı bağça.

Əlləri qoynunda bağça sahibi.

Narahatdı. Yaman narahatdı bağça sahibi.

Düşüncəli, kədərli, nigaran baxışları çinara dikiləndə göz kimi oldu onun qəlbi. Xəfif küləkdəncə alışan göz kimi. Çıtırdadı: "Ömrümün yarasığı, ruhumun işığı hardadır, harda, hey! Gülüşüm, sevincim hardadır, harda hey! Cavab ver, çinarım, yaşıdım, həmsirrim, həmdərdim çinarım, cavab ver hardadır dildarım, harda, hey?!"

Susur çinar. Neyləsin çinar?! Nə desin bilməyir çinar?! Xəcalətimi çəkir, dinməyir çinar?!

Onun varlığında təlatüm. Könül tellərində ehtizaz! Aram ola bilmir. Aram ola bilməz. Öz-özünə piçildiyir: "Yan, ey qəlbim, yan, çıtdırda, hey!.."

Yana-yana yandıran qəlbin səssiz harayı lələk qələmə güc verir:

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdir, hədər getdi o saet sənsiz...

"Sənsiz!.." "Sənsiz" kiçik bir bağçada yarandı. Gəncəyə, Azərbaycana yayıldı. Ölkələr dolaşdı. Əsrlər aşdı.

Pianonun dilləri tüğyana gəldi. Şirmayı dilləri könül tellərinin ehtizazı ilə hərəkət edən barmaqlar tüğyana götirdi.

Səslər gün batar-batmaz ulu dağlara çökən səssizliyin fonunda həmişəvar dərələrdən həzin-həzin axan sular kimi çağladı, çağladı:

**Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdir, hədər getdi o saat sənsiz...**

Ecazkar barmaqları şirmayı dillər üzərində gəzən insanın qəlbini dalğalandı, dalğalandı: "Yandım hicrində sənin, yanğımı söndürmədi, söndürmədilər, söndürə bilmədilər, hey!.."

Səhəri müğənni dostu dinlədikcə, "Sənsiz"i dinlədikcə yerində otura bilmədi, öz-özünə piçildədi: "Nə vaxtsa, hardansa sevdiyinə bir anlıq da olsa qovuşmaq arzusunu, ümidiyi yaşadan "Sənsiz!" Bir anlıq da olsa, hey!.."

Ev sahibinin də, dostunun da sıfətində iki zolaq yarammışdı. "Sənsiz" yaratmışdı bu zolaqları. "Sənsiz!"

- "Sənsiz"i oxuyarsan?
- Yox, oxumaram... Yaşayaram... "Sənsiz"i yaşayaram. Yaşaya-yasaya oxuyaram. Yaşaya-yasaya!

**Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdir, hədər getdi o saat sənsiz...**

Bir mahnı var. Mahnılar içində bir mahnı. Üç dühanın nəfəsi var bu mahnında. Üç dühanın - Nizaminin, Üzeyirin, Bülbülün. Əbədiyyət fonduna daxil olub bu mahnı, əbədiyyət!..

30 iyul, 1973

Ağaclarım

Palıldım, palıldım - vüqarım!
Çınarım-çınarım - ucalığım!
Dəmirağacım - mətinliyim, iradəm!
Söyüdüm, söyüdüm - pərişanlığım, məftunluğum, kədərim!
Vüqarım da var, ucalığım da. Mətinliyim, iradəm də.
Pərişanlığım da var, məftunluğum, kədərim də.

20 may, 1973

Qartalların ucuşu

Qartallar qıy vura, qanad-qanada verə, ənginlikləri fəth edə! Baxasan, özgə aləm olur, ayrı tamaşa yaranır. Ayrı tamaşa!

Tamaşa yüksək zirvəsindədir... Salon sehrlənmişmi, nədir, nəfəs çəkməyə kimsədə cəsarət yox?!.. Baxışlar səhnəyə dikilmiş, səhnə baxışları əsir eyləmiş...

Bu saat Yer üzünün ən gözəl, ən təmiz, cazibədar, günahsız, həcansa günahlı olacağını xəyalına belə getirə bilməyən qadınlarından biri Yer üzünün ən namuslu, ən nəcib, saf ürəkli, igid, hər şeyə tez inanan, məkr və hiylədən uzaq olan ərlərindən biri tərəfindən öldürüləcək. Günahsız ola-ola! Öldürülcək... sevən ər əlləri indi amansız qatil əllərinə çevriləcək. Zərif xılqətin, məsum qurbanın son ümidi - sonsuz yalvarışları belə bu əlləri saxlaya bilməyəcək.

Əllər işini görəcək, yüzlərələ ürəyin aramsız çırpıntılarını çıxalda-çoxalda tora salınan, qısqanlıq alovunda qovrulan, hayqırın ürək bəkirə ürəyə qiyacaq, onu həmişəlik, həmişəlik susduracaqdır...

Dözün ürəklər, çırpınan, yanın, həyacanlanan ürəklər, dözün!.. Hələ qabaqda sizi aldanmış, aldandığı üçün də faciə qəfəsində zəncir çeynəyən qısqancı ərin dəhşətli, azman qəbahəti ucundan özünü amansız cəzalandıracağı an gözləyir... Dözün!

Siz Şekspir dühasından, Cabbarlı qüdrətinin, Ələkbərov əzəmətinin sehrinə düşmüsünüz... Dözün!..

Üç qartal qıy vururdu, qanad-qanada verirdi, ənginlikləri fəth edir-di! Baxırdın, özgə aləm olurdu, ayrı tamaşa yaranırdı. Ayrı tamaşa!

10 dekabr, 1971

Mücrü

O, gəlin köçəndə anası mücrü də qoydu cehizinin üstünə. "gəlin mücrüsüz olmaz!" dedi.

Nənə yadigarı idi bu balaca, naxışları solğun mücrü. İndi də onun qisməti oldu.

O, üzük, qızıl saat və sırgalarını qoyardı mücrüyə. Mücrü paltar dolabında ən yuxarı gözə qalxmışdı. Əzizlənirdi mücrü, sevilirdi mücrü...

Bir gün gəlin ana oldu. Əri hədiyyə ilə evə gəldi. Açıldı mücrü, cavın ana qızıl boyunbağını qoydu, örtüldü mücrü.

İkinci uşaq dünyaya gəldi. Açıldı mücrü, örtüldü mücrü.

Üçüncü... dördüncü... beşinci...

Açıldı mücrü, örtüldü mücrü...

Doldu mücrü.

Atanı müharibə apardı. Ehtiyacla əlbəyaxa oldu ana. Gecəsi gündüzə, gündüzü gecəyə qarışdı ananın. Ancaq itirmədi özünü, itirə bilməzdı ana!

Bir dəqiqə də ißsiz durmadı, bir dəqiqə də. Lakin çatışmırkı qazancı. Beş uşağı çatışmırkı qazancı ananın!

Açıldı mücrü, örtüldü mücrü. Nişan şeyləri, ər hədiyyələri bazara ayaq açdı...

Kədərlə açıldı mücrü, kədərlə örtüldü mücrü...

Boşaldı mücrü...

Bir gün ananın ilkisi sevincək evə gəldi. Diplomla gəldi. İlk diplom idi ki, onların evinə qədəm qoyurdu. Ali məktəb diplomu.

Ana doluxsuna-doluxsuna diplomu dodaqlarına apardı, bağrina basdı, gözlerində yaş görünəndə yadına çıxdan unudulmuş mücrü düşdü.

Ananın əlləri, mehriban əlləri mücrüyə toxunanda mücrü sanki cana gəldi, sevincək açıldı mücrü, diplomu ağuşuna aldı, gülümsədi, sevincək örtüldü mücrü.

Evə ikinci diplom geldi. Açıldı mücrü, örtüldü mücrü.

Üçüncü... dördüncü... beşinci...

Açıldı mücrü, örtüldü mücrü...

Tamam doldu mücrü.

Ana oxşadı mücrünü. Oxşadı... Qızlıq çağları... gəlin köçdürü anlar, anasının dediyi "Gəlin mücrüsüz olmaz!" sözləri... ər hədiyyələri... amansız ehtiyacla dəhşətli vuruşmalar, uşaqları yatırından sonra tökdüyü göz yaşları, boğuq hicqırıqlar... göz qabağına gəldi. Çox şeylər gəldi, çox şeylər!..

Mücrünü öz yerinə qoyanda anaya o indi ağır, əvvəlkindən qat-qat ağır gəldi...

Ana yanılmamışdı. O sərvət hara, bu sərvət hara?!

1 sentyabr, 1969

Bir gün

Ağlı kəsəndən onun gözlərində yaş görən olmamışdı. Ağlamaqdan zənd-zəhləsi gedirdi. "Kişi də ağlayarmı?! Əsrlərin sıçrayışlarında sinəsi dağlı Şərqi buxovlayıb da yerində saydırın ağlamaq olmamışdım!?"

Ancaq bir gün...

Bəli, bir gün onun da gözlərində yaş göründü. Necə göründü!

Hisslər selinin qabağını kəsməyə gücü çatmadı. Ağladı. Bircə anlığa da olsa ağladı. Min bir əzab-əziyyətdən sonra uzun illər arzusunun həyata keçdiyi, sevincinin aşib-daşlığı bir zamanda, ömrünün ən xoş bir çağında gözləri dolub-boşaldı. Bir günün bir anında. Dolub-boşaldı.

Bu bir gün onun ən böyük övladının, qədəmi yüngül övladının - "Əkinçi"nin anadan olan günü, mətbuatımızın doğuluş günü idi. Min səkkiz yüz yetmiş beşinci il. İyulun iyirmi ikisi. Bir ilin, bir ayın bir günü. Təkcə bir gün. Bir günmü?! Yox, yox bu, gün deyildi.

Xalq necə də gözəl deyib:

**İl var bir günə dəyməz,
Gün var min ilə dəyər.**

Min ilə dəyən günlərdən birini də millətimin, xalqımın tarixinə o yazmışdır! O, Həsən bəy Zərdabi, ilk Azərbaycan jurnalisti! Min ilə dəyən günlərdən birini!

17 avqust, 1969

Aman

Həqiqət Rzayevanın xatirəsinə

Dünyadan bir insan köçdü...

Gələndə sadə bir kömürçü ailəsini sevindirmişdi.

Gedəndə...

Dənizli, bərəkətli, külliçiçəkli Lənkəranın qoynunda dünyaya göz açmışdı. Gözəl səsi vardı. Yaşlılarından seçilərdi, qohum-qardaş arasında sevilərdi...

Gün gəldi. Bakı onu qoynuna aldı. Əzizimiz, gözümüz, dəniz səxavətimiz Bakı onu oxutdu. Səhnələrdə cövlən etmək üçün ona qol-qanad verdi Bakı. Qol-qanad verdi...

Səhnədə o, yüksəldi. Yüksəldikcə yüksəldi. Telli də oldu, Leyli də. Əсли də oldu, Şahsənəm də. Boyuna biçildi Ərəbzəngi də. Heç blinmədi nə vaxt xalqın qəlbinə yol tapdı, xalqın sevimliyi oldu. Kömürçü ailəsinin sevincinə bütün xalqın sevincini qarışdırıldı. Ucaldı o Tellisiylə, Leylisiylə, Əсли, Şahsənəmiylə, Ərəbzəngiyə!

Ərəbzəngisiylə!

Ərəbzəngi kəsib yolu...

Yolu keçən kişilərə aman yoxdur!

Şah İsmayııl gəlib çıxır. Ərəbzəngi kəsib yolu, yaman kəsib, Xahiş, rica yeri deyil. Yol bağlıdır. Qılınc-qalxan işə düşür, necə düşür! Qalxanlara zərbə dəyir, necə dəyir!..

Bir şey çıxmır qılıncların savaşından. Əlbəyaxa tutarıqlar, güləşir-lər, vuruşurlar. Şah İsmayııl, Ərəbzəngi, Əlbəyaxa. Kimdir igid, kimdir qoçaq? İndicə, bax, bilinəcək. Bilinəcək.

Şah İsmayıł nərə çəkir, Ərəbzəngi kürəyini yerdə görür. Sinəsinə çökür onun Şah İsmayıł. Elə bu vaxt... elə bu vaxt...

Qarasaçlar, uzun saçlar peyda olur, Ərəbzəngi qız imiş ki?!

Bu nə işdir?!

Sarsılmışdır Şah İsmayıł, heyrət, təəccüb içindədir Şah İsmayıł.

Qızın yanılılı, təsirli, ovsunlu səsi ətrafa yayılır, ürəkləri riqqətə gətirir:

Ərəbzəngiyəm,
İgid bir qızam, bir qızam,
Aman oğlan, aman oğlan,
Öldürmə məni, öldürmə məni...

Bəli, könülləri titrədən, ovsunlayan titrək, cingiltili, məlahətli, yapışqlı, əzəmətli səsin sahibi onu məğlub edən Şah İsmayıldan aman istəyir. İgid igiddən aman istər, igid igidə aman verər. İgid idi Şah İsmayıł. Aman verir igid qızı! Aman verir!

Bir gün də!..

Kürəkləri yerdə olan Ərəbzəngi aman istəməyə hazırlaşarkən sinəsinə çökənin igid Şah İsmayıł yox, ölüm, amansız, dəhşətli ölüm olduğunu görçək səsini çıxarmadı, dodaqlarını bir-birinə bərk-bərk sıxdı. Aman istəmədi. Amansızdan aman istəməzlər. O da istəmədi.

Dünyadan bir insan köçdü.

Geləndə sadə bir kömürçü ailəsini sevindirmişdi.

Gedəndə bütün xalqı kövrəltdi, getdi! Bütün xalqı!

Avqust, 1969

Xəfifcə öpüş

Telefon susurdu. Yeddiylə səkkiz arasında ümid dolu gözlər telefona zillənirdi. Həmişə bu arada zəngləşərdilər. Bircə dəqiqə o yəni, bu yanı olmazdı.

İndi susurdu telefon. Yamanca susurdu. Səkkiz ki, oldu onun ürəyinin çırıntısı birə-beş çoxalırdı!.. Bircə dəqiqə, ürəyini əzən, gizildədən dəqiqə keçdimi telefonla heç bilmirdi neyəsin. "Bu, axşam da belə keçdi... yarpaq kimi düşdü ömrümdən, ay mənim etibarsız telefonum!.."

Övvəllərdə yeddiylə səkkiz arasında isteyincə danışıqdan sonra "Ay mənim sədaqətlim, əzizcəm, qadasın aldığım telefonum!" deyərdi. İndi hey isteyirdi onu acılasın. Acılasın! "Nə qəddar, nə zalimsanmış, insafsızsanmış, telefonum mənim!.. O ürəksizdən dərs aldın sən də!.. Elə yazıq-yazıq baxma mənə, düz deyirəm: o ürəksizdən... Var ürəyi, deyirsən? Varsa göstərsin də!.. Heç olmasa bircə dəfə eşitsin də onu, özü demiş əsirim olduğu ürəyini, eşitsin də, zülmkarım mənim!.."

Hırsı soyuyanda telefonun yanına gələrdi, sığallayırdı onu. "İncimə məndən, incimə, telefonum mənim! Sənin nə günahın!.. Özüm özümə eləmişəm: "Bir daha zəng vurma mənə!" demişəm. O da... Mən də ol-sam vurmaram..."

Bir dəfə yeddiylə səkkiz arasında qərara gəldi. "Yox, o sevmirmiş. Sevsəydi sözümüzaya almazdı. Yaxşı sınaq oldu bu. Sevmirmiş məni. Heç lazımda deyil..."

Ancaq elə həmin axşam yeddiylə səkkiz arasında telefonu dil açdı. Uçdu dəstəyi götürmək üçün. Götürdü...Dərin nəfəs eşitdi... Doğma, şirin, xoş nəfəs... dinlədi onu. Səsini çıxarmadan. Bir söz deməyə çəkindi, aylardan bəri həsrətini çəkdiyi nəfəsi itirməkdən qorxdu. Dinlədi onu. Ona tanış, xoş, şirin, doğmaca nəfəsi... Dinləyə-dinləyə də membranı dodaqlarına apardı, xəfifcə öpdü.

O tərəfdəki eşitdi bunu, bir az ürəkləndi, piçıldadı:

- Qurbanın olum!..

Bu tərəfdəki membranı bir də, bir də öpdü.

O tərəfdəki cəsarətləndi:

- Sabah gözləyəcəm... həmin yerdəcə!..

Membran öpüşlərə qərq olundu.

Bu tərəfdə də, o tərəfdə də.

İstəmirəm

Nə sakitsən, nə dinməz, nə yazıqsan, dəniz!

Yarıyüxulu, adamsız çöllər kimi qarşımızda nə sərilib qalmışan, dəniz!

Dalğalan, dəniz! Dənizliyin, gözəlliyin dalğalanmaqdadır.
Dalğalan, dəniz! Gözəlliyini, dənizliyini göstər. Varlığını nəyə qadır olduğunu, vüqarını göstər, gücünü göstər, özünü göstər, dəniz!
Dalğalan, dəniz! Səni dalgasız. Təlatümsüz, həyacansız görmək istəmirəm, istəmirəm. İstəmirəm, dəniz!

17 fevral, 1968

Tar çalınır

Sahil bağı. İki nəfər. Birinin əlində tar, birinin əlində Füzuli. Qəlbərli bir vurur təlatümlü dənizlə, ağaran, qaralan sularla, çağırın, hayqıran dalğalarla. Bir vurur.

- Tarı dilləndirsinə, Qurban dayı!
- Tarı susdurmaq... tarı əlimizdən almaq istəyirlər, Müşfiq!..
- Tarı susdurmaq... Ləpələrin şiriltisini, şəlalələrin şairanə gurultusunu. Şahə qalxan dalğaların coşgunluğunu, nəgməkar bülbüllərin ürəkaçan cəh-cəhini susdurmaq mümkün mü, Qurban dayı?!
- Yox, Müşfiq, yox!
- Onda tara zaval yoxdur, Qurban dayı! Yoxdur! Sən bircə sarı tələri cana götir, gücün çatdıqca coşan dalğalara səs ver, səs ver...

Otururlar. Kimsəsiz skamyada otururlar.

Tar dilə gelir. Tügyan edir, zilə qalxır.

- Çal, əlində heç zaman susdurula bilməyəcək canlı, ecazkar, xalqın ruhundan qopan bir musiqi aləti var. Qurban dayı! Çal, başına dönüm! Qoy yorulmaq bilməyən barmaqların sarı tellərə əbədi bir həyat versin!..

Tar ötür, ötürdü...

Müşfiqin də, Qurbanın da gözləri yaşarmışdı. Yox, təkcə onların yox, Füzulinin də, dənizin, sahilin, köpürən, hayqıran dalğaların da gözləri yaşarmışdı...

Ertəsi gün... "İsmailliyyə" də şeir gecəsi... Necə də hərarətlə qarşılanır oxunan şeirlər. Necə də!

- İndi də lap təzə bir şeir - ötən gecə yazdığını "Tar"ı oxuyacağam.

Qurbanın gözləri alacalanır, tutqun çöhrəsi işıqlanır. "Oxu, başına dönüm! Oxu, cəsarətinə qurban olum, oxu!" Şair oxuyur... Yox, tarzən sehrkarlıqla mizrabı qızıl tellər üstündə gəzdirir:

**Oxu, tar, oxu, tar!..
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu tar, bir qadar!..
Nəğməni su kimi alışan ruhuma çiləyim.**

Salon sükut içində dinləyir. Salon vəcdə gəlir... Şair son misraları deyir. Yox, tarzən son akkordları vurur:

Ey geniş kütləmin şirini, şerbəti,
Alovlu sənəti!

Böyük tilsimdən qurtaran salon susmaq bilməyən alqışlara bürünnür. Şairin cəsarətini, şeirin qüdrətini təsdiq eləyən alqışlara...

Qurban Müşfiqə doğru gəlir, Müşfiq Qurbana doğru gedir. Qucaqlaşırılar. Tarın ölməzliyi, sənətin əbədiliyi naminə. Qucaqlaşırılar.

Qurban deyir:

- Sən daha heç nə yazmasan da "Tar" şeiri bəsindir, Müşfiq!
"Tar"la sən həmişəlik qalacaqsan!.. Əbədilik olacaqsan!..

Tar çalınır... Müşfiq yada düşür, Qurban yada düşür!

7 avqust, 1967

Azərbaycan dili

Anamın südündə, vətənimin havasında, çörəyimdə, suyumda səni duymuşam.

Torpağımda-daşımda, çölümimdə-çəmənimdə, Kürümimdə-Arazımda, Xəzərimdə-canımda səni görmüşəm!

Elimdə-günümüzdə, dərsimdə-kitabımda səni sevmişəm! Sevmişəm, a mənim tarixin eniş-yoxuşlarında xalqımın göz bəbəyi kimi qoruduğu dilim! Azərbaycan dilim!

Anamın həzin-həzin laylalarında, arzulu-arzulu oxşamalarında qanıma keçmişən!

Atamın kişi-kışiyanə söhbətlərində ruhuma çökmüsən!
Babamın, nənəmin şirin-şirin nağıllarında, bayatılarda ürəyimə
girmisən! Ürəyimə, a mənim millətimin fəxr-fəxarəti dilim! Azərbay-
can dilim!

Əlimə qələm alan gündən, qələmin ixtiyarına qalan gündən bö-
yüklüyünü dərk eləmişəm!

İlk gecədə, yuxusuz qaldığım ilk gecədə, ilk ağır sınaq gecəsində
necə də köməyimə gəldin, qüdrətinlə ana barəsindəki düşüncələrim
öz qalıbına düşdü, söz qalıbına düşdü. Səxavətini unutmamışam!

Heç zaman, heç kəsdən bir kömək ummadım, ummuram, umma-
ram! Təkcə səndən savay! Səndən savay! Ummaram! Səndən də hə-
mişə budur təmənnəm: əsirgəmə sözlərini, varını, gizləmə imkanları-
nı, ecazkarlığını, bir sözünün neçə-neçə çalarını, yuxusuz gecələrimin
sayını çıxaltma, mənsur şeirlərimə xəzinənin ən sırlı, hələ toxunlmış,
əl dəyilməmiş guşələrində qidalanmağa icazə ver, a mənim ulu
əcdadımın yadigarı, nişanəsi, nəfəsi doğma dilim, ana dilim! Azərbay-
can dilim!

Sənsiz neyləyə bilərəm! Nəyə gərəyəm?! Varlığımı varlığına bağ-
lıdır. Adım adımla öyünər. Sevincim, səadətim qüdrətinlə yaranar, a
mənim günüm, ilim, əsrim, qərinəm, nəhayətsizliyim, Azərbaycan di-
lim! Azərbaycan dilim!

19 may, 1967

Qayıq və qara yel

**Mən gəncəm, bilirom istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var.**

Bu nə uzaqqörənlikdi, Müşfiq! Qara yelin əsəcəyini sən necə duyu-
muş, necə bilmışdin?! Necə?! O sərrast, sanballı misraların 37-nin ap-
relində dodaqlarından qopmuşdu. Dörd iyun gecəsindəsə qara yel ba-
şının üstünü kəsdi və sənin qayığını amansızcasına alt-üst etdi...

Qorxulu burulğana, pərəstiş burulğanına düşdün özün də. Xalqın
ən yaxın dostu ola-ola "düşməni" kimi düşdün... Yaman düşdün...

Çox küləklər əsdi, çox sular axdı o vaxtdan. Çox...

Sağ qalanlar qayıdırıldılar yavaş-yavaş. Ancaq sən... təəssüf min, milyon dəfə təəssüf... Qayıtmadın! 38-in altı yanvarında gulləlməmişdinmi?! Necə qayida bilərdin?! Necə?!

Əsərlərinin qadağası götürüldü. Qayığın yelkən açdı yenə üzür sularda, üzür. Qorxma, daha qorxma, səksəkəsiz üzür. O sənin oxulularının, xalqımızın qəlbindəki dəryada üzür... Daha heç bir qara yel, heç bir dəli-dolu külək, heç bir tufan, qasırğa onu alt-üst edə bilməz, bilməyəcək, Müşfiq!

Qələblərdə üzən qayığın yolu əbədiyyətədir ancaq!

25 mart, 1967, 5 iyun, 1988

İstək

Bülbül meşə istəyir. Gül qoxulu, bahar ədalı, xoş sədalı meşə. İsteyincə, ürəyincə cəh-cəh vurmaq üçün.

Qartal dağ istəyir. Dörd bir yani sildirim qayalı dağ. Qıçı vurub ənginliklərə şığımıq, səma dərinliklərinə yol almaq üçün.

Qağayı dəniz istəyir. Balıq nəfəslə, sahilləri insan ləpirli dəniz. Doyunca, yorulunca süzmək, hey süzmək üçün.

Sənətkar sərbəstlik. Ürəklərə girmək üçün, əsrlərə getmək üçün!

2 dekabr, 1966

İki qapı

İki qapı. Üz-üzə dayanan iki qapı! Üz-üzə! Arada gözləmə otağı. Gəlib-gedənlər üçün.

İki qapı. Bir biçimdə, bir rəngdə, bir yaraşıqda. Biri-birinə tay. İki qapı.

Tez-tez açılıb-örtülüür, örtülüb-açılır. İkisi də. Tez-tez. Biri açılanda da xərif-xərif açılır, örtüləndə də. Xərif-xərif! İki qapının.

Birini hırslı açır, hırslı örtürlər. Hırslı! İki qapının. Birinin üzü işiqlı, açıb-örtənlərin üzü kimi, nəşəsi-sevinci kimi, arzu-istəyi kimi. Güllür.

Birinin üzü tutqun, gəlib-gedənlərin üzü kimi, kədəri möhnəti kimi fikri-xəyalı kimi. Ağlayır.

Birini məhəbbətlərinə bina quranlar, yuva quranlar açıb örtür.

Birindən ayrılanlar, boşayıb, boşanıb ayrılanlar girib çıxır.

Bir biçimdə, bir rəngdə, bir yaraşlıqda, biri-birinə tay iki qapı. Üzə dayanıb. Arada gözləmə otağı. Çoxdan birləşərdi qapılar. Birisi hazırkı bölməyə nəşəsini-sevincini. Birisi atardı daşını möhnətin-kədərin. Birləşərdilər...

Araya üzü dönüklər girməsəydi, üzü dönüklər.

14 sentyabr, 1966

İnsan

Dəniz. Meşə, Dağ. Üçü də bir yerdə. Üçü də.

Meşədəyəm. Dəniz ayağım altında. Dağ başım üstündə...

Dənizdə qağayılar uçur. Meşədə bülbüllər. Dağda qartallar. Sıldırımdan sildirrimə, koldan kola, sulardan sulara. Uçurlar. Qartallar, bülbüllər, qağayılar.

Dəniz sahilə gəlir. Ləpələriyənən. Dəniz sahili yuyur, kəhrəba qumlara ütü çekir. Ləpələriyənən. Sahilini təmiz, ürəkaçan, səliqəli görmək hansı dəniz üçün xoş deyil? Hansı?!

Yarpaqlar titrəşir, piçıldışır, yarpaqlar həzin mahni kimi səslənir. Yarpaqlar. Xərif küləyin təmasından. Titrəşir, piçıldışır, həzin mahni kimi səslənir. Külək mahir dirijor kimi meşə ağaclarının hamısını bir vaxtda hərəkətə gətirir, dilləndirir. Hamısını. Dilə gələn ağacları arasıyla, yaşıllıqlar qoynunda ağara-ağara yeddi bulağı suyu axıb gedir. Qışın sal buzu kimi soyuq, bühlər kimi şəffaf suyu. Şirildaya-şirildaya axıb gedir. Öz həzin şiriltisiyla xərif küləyə, mahir bəstəkara deyir ki, mən də varam, mən də. Yarpaqların titrəyişindən, piçiltisindən, həzin mahnisindən məni də ayırmır, məni də. O da ayırmır.

Meşə nəfəs alır, meşə dincəlir. Bülbüllərinin cəh-cəhini, yarpaqlarının xişiltisini, yeddi bulağının həzin şiriltisini dinləyə-dinləyə dincəlir.

Yalçın qayanın döşündən şəlalə töküür. Köpüklənə-köpüklənə. Gurultuya. Əzəmətlə. Dağa layiq əzəmətlə. Dağ da baxır. Əzəmətlə. Qartallarının qızı vura-vura uçmasına, sularının köpüklənə-köpüklənə axmasına. Əzəmətlə. Baxır. Günəş dağın arxasına enir. Yavaş-yavaş.

Səhər yenidən çıxmaq üçün enir. Ətrafi boğuq qırmızı rəngə boyaya-boyaya, tünd, tünd-sariya çevrilə-çevrilə enir.

Rəngdən-rəngə düşür. Dağ da qartallı yalçın qayalarınyan, gurultulu şəlaləsiyinən. Meşə də yeddi bulağının suyuynan, yarpaqları titrək ağaclarınyan, bülbüllü kol-kosuynan. Dəniz də dəstə-dəstə qağayıla-riynan, kəhrəba qumlara ütü çəkən ləpələriyinən, təmiz, ürəkaçan, səliqəli sahilləriyinən. Rəngdən-rəngə.

Dəniz. Meşə. Dağ. Üçü də bir yerdə. Üçü də.

Meşədəyəm. Dəniz ayağım altında. Dağ başım üstündə...

Dənizin də, meşənin də, dağın da tamaşasından doymuram. Ürəkaçan, göz oxşayan mənzərələr biri-birindən yaxşı. Biri-birindən gözəl. Biri-birindən cazibədar. Hər şey yerli-yerində! Hər şey!

Yerli-yerində? Bəs onda, bəs onda niyə mənə elə gəlir ki, bu nadır, bu xariqülədə gözəllik mücəssəməsində nəsə çatışmir, nəsə?

Düşünürəm. Dənizə baxıram. Meşəyə, dağa baxıram, düşünürəm. Gözlerim mənzərədən mənzərəyə qonur. "Nəsə?! Nəsə?! Nəsə?!"

Dağın döşündə birdən iki nəfər peyda olur... İnsan!

Bəs bayaqdan haradaydın, harada insan? Sənin gəlişinlə hüsnündən doymadığım mənzərələr daha da yaxşılaşdı, daha da gözəlləşdi, daha da cazibədar oldu. Daha da. Dağ da, meşə də, dəniz də. Üçü də bir yerdə, üçü də, insan!

26 iyul, 1966

Ümid və həqiqət

Ümid! Şirinlərin şirini, dadlıların dadlısı, gözəllərin gözəli, ümid!

Sən daşa çırpılan arzulara təzə qanad verən, həyat verən bir loğmansan. Elə loğman ki, zəhməti üçün heç zaman, heç kəsdən, heç şey ummur. Ummayacaq da.

Sən həmişə çağlayan təsəlli bulağısan! Elə bulaq ki, suyundan hamı, hər zaman içə bilir. İçəcək də.

Sən dedikcə əliaçıq və nəcibsən, ümid! Günəş kimi nəcib! Nə az, nə çox. Bütün insanlar sənin gözündə birdir, qiymətli və əzizdir. Məgər ən gərgin, ən çıxılmaz, ən dəhşətli anlarında, onları ovunduran, isindirən sən deyilsənmi, ümid? Sənə pənah gətirməyən, sənə bel bağlamayan bir bəşər övladı varmı?!

Nə deyim?! Sən çox şeysən, ümid, çox şey! Ancaq...
Ancaq neyləsən... Neyləyəsən ki, sən həqiqət deyilsən, ümid, hə-qiqət!

7 iyul, 1966

Yox, sən gözsüz qalmadın!..

El üçün ağlayan gözsüz qalar!
Səni yuxudan qəflətən oyadıb xoşlamadığın söz ya məsəli soruş-sayıdlar, yəqin ki, deyərdin:

- El üçün ağlayan gözsüz qalar!
Bəli, sənin bu ifadədən yaman acığın gəlirdi. Onu eşitməmək üçün həyatını verməyə hazırlın.

Ancaq sən onu eşidirdin, əməllərinin, arzu və düşüncələrinin zid-dinə olaraq eşidirdin. Özü də tez-tez eşidirdin.

El dərdini dərdin kimi çəkən gündən, vətən övladını, əsrən çox-çox geri qalmış həməsrini qəflət yuxusundan birdəfəlik oyatmaq üçün gecəli-gündüzlü alışib-yanan gündən, özünü dilə ağıza salan gündən eşidirdin.

Rütubətli, sükünetli, qara daş kimi ağır gecələri yeddilik lampanın zəif, hisli işığında əridərək xalqının ələmli günlərinin salnaməsini ürəyinin qanı ilə ağ vərəqlərə həkk eləyən zamandan eşidirdin.

Bəzən gündəlik ruzunu tapmayanda, ciyərparələrinin kədərli çoh-rələrinə baxıb da kövrələndə, qəlbindən qara qanlar axanda, gözlərin yol çəkəndə eşidirdin.

Bu sözləri sənən yaxın da deyirdi, uzaq da:

"El üçün ağlayan gözsüz qalar!"

Yaxın adamlardan eşidərkən ürəyin əzilirdi: sanki həvəng dəstəyə salıb döyürdülər. Ağrısından gözlərindən od çıxırı. Səsini çıxarmır-dın, dişlərini bir-birinə sıxıb o sözləri sənə deyən adamın üzünə baxır-dın. Sabiranə baxırdın. Baxıb da acıyırdın: onun bu qədər qorxaq, yal-nız öz qarnını güdən, öz güzəranını düşünən, özü üçün yaşayan, yox, yox, yaşamayan, sürünən, zavalı, nadan olduğuna ürəkdən yanırdın. Sabir kimi yanırdın. Yanmamaq olmazdı. Yaxşı bilirdin ki, zəhlətökən sözləri ona dedirdən əsrlərdən bəri varlığına hakim kəsilmiş qorxu hissidir. Bəli, qorxu. Qorxaq başıqapazlı, üzüdanlaqlı, qatır kimi cəb-

rə dözümlü, üzüyola olur. Qorxaq həmişə məhkum olur. Yaxasını hər şeydən kənara çəkir; azacıq təşəbbüs göstərən adam gördümü, astaca ona yan alır, ürəyiyanalıq, uzaqgörənlilik edirmiş kimi deyir:

- Əzizim, özünü cəncələ salarsan aaa!.. El üçün ağlayan gözsüz qalar!
"El üçün ağlayan gözsüz qalar!.."

Bu sözləri sən: "Millət necə tarac olur olsun, nə işim var?!" - deyənlərdən, "Fələ, özünü sən də bir insanmı sanırsan?" - düşünənlərdən, "Cütçü babasan, bugdanı ver, dari yeyərsən" - söyləyənlərdən, "Dindarlarız, gündə bir arvad alarız biz!" - deyə öyünənlərdən də eşidirdin. Eşidirdin, ancaq tamam ayrı hissələr keçirirdin. Düşünürdü ki, onlar bu sözlərlə sənə hədə-qorxu gəlmək, səni tutduğun işdən, etiqad bəslədiyin əməldən, getdiyin doğru yoldan çəkindirmək istəyirlər:

- Bura bax, bizə sataşma haaa!.. El üçün ağlayan gözsüz qalar!

Qorxu nə olduğunu bilməyən sənəsə onların bu hədə-hədyanları gülünc görünürdü. Xoşagəlməz sözləri, hər cür təhdid və tənələri eşitdikcə mənən daha da bərkir, elinə, sənətinə, ideallarına sarsılmaz bir inamlı bağlanırdın:

**Seyli-tən eylə təməvvüclə alıb dövrü bərim -
Bənzərəm bir qocaman dağa ki, dəryada durar!**

Bəli, sən qocaman dağ kimi məğrur oldun, heç nədən çəkinmədin, elin dərdinə qalıb da gözsüz qalmaqdən qorxmadın, milyon qapalı gözləri açdın, ölməz sənətinlə, böyük dühanla qərinələrə, əsrlərə, yol açdın.

Gözsüz qalmaqdən qorxmamağınla, həyata ayıq baxan, əsri saf-çürük edən sabiranə gözlərinlə, ey böyük insan, qocaman tarixin əbədiyyət ləvhəsində iki göz açdın. Qərinələri qərinələrlə əvəz edən nəsil-lər, bəşər övladları bu gözlərlə baxarkən səni və sənin xalqını görəcək, sənin və xalqının şəninə deyəcəklər:

- Xalqına ürəkdən bağlanan sənətkarı xalqı yaşıdır. Xalqı ilə bir deyib, bir gülüb, bir ağlayan sənətkar xalqı yaşıdır.

Belə sənətkarı, belə xalqı bəşəriyyət yaşıdır!

14 may, 1962

Yatır

Uşaq həsrətiylə qovrulan evə uşaq gəldi. Öphaöp başlandı o saatca.
Ana öpdü, ötürdü ataya. Ata öpdü, ötürdü əmiyə. Əmi öpdü, ötürdü xalaya. Xala öpdü, ötürdü dayiya. Dayı öpdü, ötürdü bibiyə.
Öldən-ələ gəzdi uşaq, əldən düşmədi. Öpdülər, öpdülər. Uşağın harası gəldi öpdülər.

Uşaq dil açdı, uşaq ayaq açdı. Alhaal başlandı.
Bir-birinə macal vermədi almaqda ata da, ana da. Əm idə, xala da.
Dayı da, bibi də. Vermədilər.

Uşaq oyuncaq sindırmaqdan yoruldu, qohum-əqrəba almaqdan yorulmadı.

Böyüdükcə çoxaldı istəkləri uşağı - yeniyetmənin. Günü-gündən çoxaldi.

Nə istədi dedilər:

- Baş üstə.

Ata da, ana da. Əmi də, xala da. Dayı da, bibi də. Hamı, hamı dedi:

- Baş üstə, göz üstə.

Dedilər: Yeniyetmə - Cavanı da yıldızlar böyrü üstə. O yatan yatır.

20 oktyabr, 1960; 4 oktyabr, 1980

Sonası

*Sevimli, əziz Cəfərimizin vəfali ömür yoldaşı
Sona Cabbarlıya.*

Təntənəli gecə... Cəferin gecəsi... Ağzına qədər dolu zal. Ayaq üstə duranlar oturanlardan çoxdur. Hələ bayırda nə qədər adam var... Neyləyəsən, gəlmək istəyən çox, yer az. Arzu edənlərin hamısını çağırmaq, yerləşdirmək mümkünü?! Bunun üçün gərək bütün xalqın sayı qədər yeri olan bir bina tikəsən.

Nəhəng zal sükut edir. Bu sükut içində yalnız məruzəçinin səsi pərdə-pərdə ucalır, ətrafa yayılır.

Sən rəyasət heyətində oturmusən. Yanında da sənin ürək parçaların, onun sevimli yadigarları: Aydin, Güllər.

Zal sənə baxır, sən zala baxırsan. Baxırsan, amma fikrin uzaqlarda gəzib-dolaşır. Sənə elə gəlir ki, hər şey dünən, dünən olmuşdur.

Ata evində səni "Sona" çağırardılar. Ər evində eşitdiyin ilk söz "Sonası" oldu. Bu sözlə səni ilk dəfə o çağrırdı, o, Cəfər, sənin istəkli ərin, mehriban həyat yoldaşın, sədaqətli ömür sirdaşın, bizim incəsə-nətimizin yenilməz qartalı, teatrımızın yorulmaz Fərhadı, xalqın se-vimliSİ Cəfər. Özü də nəvazişlə, ürəyi əsə-əsə, səni əzizləyə-əzizlə-yə, elə bil sənə olan məhəbbətinin hamısını birdən ifadə edirmiş kimi çağrırdı. Bu şirin doğma çağrılarından, bu incə, təsirlinidən qəlbinin bütün telləri riqqətə gəldi, ürəyinin həyat şamını yandırdı; bu şamın şölələri gözlərində əks etdi... Və sənin ömrünün yollarını əbədilik işıqlandırdı.

Sonası! Bu söz sizin evdə sənin qanuni adın olaraq qaldı. Cəfərin evdə sənə olan sözü-sovu, səndən uzaqlarda, hicrinlə alışib-yandığı dəqiqələrdə yazdığını məktubları "Sonası" ilə başlayar, "Sonası" ilə cana gələr, "Sonası" ilə də sona yetərdi.

Sən bu sözə yaman alışmışdır, deyəsən, bu sözlə o səni bir az naz-landırmışdı da. Sən bu sözü tez-tez eşitməyəndə darixar, doğrusu, açıq deyəcəyəm, bəzən qorxuya da düşərdin, özün də istəmədən, bir anlıq belə olsa, qısqanlıq hissi qəlbinə yol tapardı. Bu zaman sənə elə gə-lərdi ki, bəlkə o, səndən soyumuşdur, bəlkə onun xəyalını indi başqa sonalar kəməndə salmışdır. Sən belə düşünərkən bir də görərdin qon-şu otaqdan onun səsi ucaldı:

- Sonası!..

Bu sözün hərarəti çağrılmamış qonaq kimi könlünə girmiş əzici hissləri bir anda əridib yox edərdi. Dodaqlarında, yanaqlarında, gözlə-rində xoş bir təbəssüm olduğu halda Cəfərin səsinə səs verər, yanına qaçardın.

Cəfər, sənin ömrünün mənası, ətri, gözəlliyi, bizim adımız, sanı-mız, fəxrimiz Cəfər dönməz iradəyə, sarsılmaz əqidəyə malik bir sə-

nətkardı. Heç bir çetinlik, heç bir maneə onu ruhdan sala bilməzdi. İnam bəslədiyi, doğru sandığı bir fikri həyata keçirməyincə rahat ola bilməzdi. Rahatlıq! O bunu mütəmadi axtarışlarda, gecəli-gündüzlü sənət eşqi ilə alovlanıb yanmaqdə, ölməz əsərlər yaratmaqdə görərdi. Bəli, o, yaratmaq üçün yaranmışdı. Lakin o da insandı. Onun da kədərləndiyi anlar olardı, haqsız tənqidlər, yersiz hücumlar qəlbini incidərdi. Bunu evdə bildirməməyə çalışsa da sən o saat duyardın. Bəs necə?! Axı ürəyindən üreyinə yol vardi. O, belə vaxtlarda "Sonası" da çağırırmazdı. Onda sən pərvanə kimi onun başına dolanardın, kefini açmağa çalışardın. Ağzından "Sonası" çıxmayıncə ondan əl çəkməzdin. Nəhayət, onun dodaqlarında təbəssüm görünərdi:

- Sonası, adamı bir doyunca kədərlənməyə də qoymursan!..

O səninlə deyib-gülər, bütün əsəbiliyi, yorğunluğu, kədəri çıxıb gedərdi. Sonra da özünəməxsus bir zarafat və ərklə deyərdi:

- Sonası, çay gətir...

"Sonası" kəlməsi Cəfərin əhvali-ruhiyyəsinin sanki bir məhək dəşı idi. Sən bununla onun kefinin yerində olub-olmadığını o dəqiqə təyin edərdin.

İndi sən Cəfərsizsən. İyirmi beş ildir ki, onun dilindən "Sonası" kəlməsini eşitmirsən... Bu nədir? Qaşların çatıldı, etiraz etməyə hazırlaşırsan... Dayan, qoy özüm deyim. Mən demək istəyirəm ki, bu ancaq zahirən belə olmuşdur. Əslində isə sən hər gün, hər saat onu görmüsən, onun evdə əli dəyən hər şey, onunla bağlı olan hər bir xatiyre, hər bir söz Cəfəri sənin yadına salmış, xoşladığın "Sonası" kəlməsi həmişə qulaqlarında səslənmiş, Cəfərsiz olmadığını addımbaşı sənə bildirmişdir. Sən də bundan daima qüvvət almışan, ruhlanmışan, balalarını qayğı ilə böyüdüb ərsəyə çatdırılmışan.

Bəli, bu iyirmi beş ildə Cəfər bir an sənin qəlbini tərk etməmişdir. Ən xoş dəqiqələrində onu həmişə yanında görmüşən. Aydını evləndirəndə gözlərinin önünə gəlib gülə-gülə:

- Sonası, sağ ol, - deyən Cəfər deyildimi?!

Güllərəni köçürəndə qəlbində dilə gəlib:

- Sonası, var ol, - deyən Cəfər deyildimi?!

Öz davranışın və ismətinlə onun uca başını uca elədiyindən yuxuna girib:

- Sonası, üzün ağı olsun, - deyən Cəfər deyildimi?

Bəli, özü idi!

Cəfər ölməmişdir! O sənin qəlbində, xalqımızın qəlbində yaşayır!

Ey, öz həmdəminə ömürlük sadıq qalan vəfali qadın, böyük ana!

Sən Cəfərin Sonasısan. Cəfər xalqın oğludur. Onda haqlı olaraq da biz ixtiyar hissi ilə sənə deyirik:

- Sən xalqımızın Sonasısan, Sonası!..

6 mart, 1960

Sən kimsən?!

Göz oxşayır yaşıllığı meşənin, tarıma çəkilmiş əsəbləri dincəldir. Baxdıqca elə baxmaq isteyirsən ona, dağ meşəsinə. İsteyirsən...

Rayihəli, könül oxşayan meşədə addımladıqca ürəyin açıldığı kimi qanın da qaralır. O saatca... Ziddiyyətə bax da!..

Orda-burda "ocaq"lar qaralır, odu sönmüş, külü qalmış ocaqlar. Yan-yörələrində də şüşə qırıntıları. Meşənin sinəsini cırmaqlayan, əsəblərə toxunan şüşə qırıntıları adamın gözünə girir, qəlbini çizir...

Bəli, meşəyə gəlib özlərinə "xudmani" yer seçənlərin, kabab çəkmək üçün ağacların dibində ocaq qalayanların, yeyib-içəndən, keflənəndən sonra boşalan butulkaları hara gəldi tullayanların "qoçaq"lığıdır bu. Bəhsləşiblər butulka atmaqdə. Butulkalar da daşa, kötüyə, qolu-budaqlı ağacların yoğun gövdələrinə dəyiş cilik-cilik olublar.

Harda "ocaq" var eləcə həndəvərində şüşə qırıntıları görürsən. Təbiətin gözəl qoynuna gəlib keflənənlərin meşəyə "sağ ol" - udur bu! Böyük "sağ ol"u!

Biri tapılmayıb ki, desin: "Bizdən sonra da bura gələn olacaq. Hər gələn belə etsə, meşə nə günə düşər?! Gözəlliyyini, ətrini, meşəliyini saxlaya bilərmi meşə?"

Qulağıma birdən səs düşür: "Məndən sonra dünya dağısın!" Kimdən, nə vaxt eşitmışəm bunu? Necə də yerinə düşür indi bus öz. Necə də!

Gözə girən şüşə qırıntıları da qulağıma düşən səsi cingildəyə-cingildəyə təkrar edirlər: "Məndən sonra dünya dağısın!"

Uzaqdan balta səsi gəlir. Ağacları diksindirən, qorxudan, yaman qorxudan balta səsi.

Təzadlarla doludur həyatım, dünyamız. Doludur. Təzadlar içində də çırpinır meşə... Onu hərə bir cür incidir. Kim necə bacarırsa, o cür də incidir.

"Məndən sonra dünya dağılsın..." Niyə axı, niyə? Sən kimsən? Kimsən?

Meşələrimizin işi Allaha qalıb!

İyul, 1959

Göy göl (El rəvayəti əsasında)

Bu mənsur şeiri 1958-ci ildə yazmış, sonra da "dəmə qoymağlı" lazmı bilmişəm, istəmişəm ki, bir az vaxt keçsin, bir də baxım...

İşin çoxluğu, müxtəlifliyi, yeni mövzular, yeni yazılar başımı qatışdırıldıqından onu unutmuşam. O bir də yadına 1964-cü ildə "Mənsur şeirlər" kitabı çapa hazırlayanda düşüb. Axtarmışam, tapılmayıb.

Bu günlərdə iki cilddə "Seçilmiş əsərləri"nin tərtibi üzərində düzünərkən "Adam istəsə.." povestinin əlyazması mən lazımlı. Qovluğu açar-açmaz "Göy göl"ün əlyazması qarşıma çıxdı. Çox "dəm"də qalmış əlyazmasına əl gəzdirmək istədim. Ancaq gəzdirə bilmədim... Doğrusu, ürəyim gəlmədi.

Yadına düşdü ki, bu il sevimlimiz Göy gölün 850 illiyi tamam olur. Gəncəyə Nizami poeziya günlərinə gedəcəkdir. "Göy göl" mənsur şeirimi də götürdüm. Oxularla görüşdə əlyazması ilə bağlı sözlərimi deyəndən sonra qeyd elədim ki, eger xoşunuza gəlsə, onu çapa verəcəyəm, gəlməsə, aparıb arxivimdə saxlayacağam. Mən şeiri oxuyub qurtaranandan sonra oxular da, qələm dostlarım da dedilər ki, mütləq çap etdirmək lazımdır. Onu da söylədilər ki, indi ki, "Göy göl"ü ilk dəfə Gəncədə oxudun, qoy elə ilk dəfə burada da çap olunsun. Onların dediyinə əməl elədim. Mənsur şeir yerli qəzetdə çap olundu (3/X-1989). İndi də onu mühakimənizə verirəm, əziz respublikə oxuları.

**MÜƏLLİF
24 oktaybr, 1989**

Ağsu Kəpəzin ətəyindən axırdı, yana-yana axırdı.

Ağsu Kəpəzi sevirdi, bütün varlığıyla, dəlicəsinə sevirdi. Ancaq ürəyini açıb deyə bilmir, məhəbbətdən birinci söz salmağı mənliyinə siğışdırırmırı. Qıvrılırdı məhəbbət odunda. Qıvrılırdı Ağsu. Qıvrıla-qıvrıla da axırdı. Kəpəz Ağsuya etinasızdı. Kəpəz onun sevgisindən xəbərsizdi. Hardan da olaydı xəberi?! Kəpəz aşağılara heç baxmaz, heç yuxarılaraya can atardı, uzaq buludların möclisində kef sürməyi xoşlar, ənginliklərin xəyalı ilə yaşırdı. Daha ucalıqlara meyl edərdi Kəpəz.

Necə oldusa bir gün aşağı baxdı məğrur Kəpəz. Baxdı özünü itirdi, baxdı ovsunlandı, baxdı, bir könüldən min könülə vuruldu Kəpəz. "İlahi, dünyanın gözəli yanımdaymış... Mən də gör haralarda axtarırımişam onu, haralarda?!"

Göylərə meydan oxuyan Kəpəzin məğrur başı Ağsuyun öündə əyildi. Sevgi idi Kəpəzin başını əyən. Böyük sevgi!..

Dedi də vurulduğunu Ağsuya Kəpəz. Onun titrək səsindən, məhəbbətlə dolu sözlərindən Ağsu qürrələndi, yaman qürrələndi, sevinci aşıl daşdı. Ancaq özünü Kəpəz kimi itirmədi. Kəpəz ona etinasız olmuşdu. Kəpəz ona dağ çəkmişdi. Etinasız oldu Kəpəzə Ağsu da. Etinasız oldu.

Məğrur Kəpəzi Ağsuyun eşqi bir an rahat buraxmadı. Ağsuya elə hey dediyi bu oldu:

- Məhəbbətinlə qəlbim alışib yanır, mənə "hə" deyəcəksənmi, Ağsuyum?!. Axma, dayan, dayan Ağsuyum!.. Dayan hey!..

Ağsu da etinasız-etinasız cavab verdi:

- İnanmiram sevginə-sədaqətinə, inanmiram, Kəpəz. Deyirsən ürəyin alışib yanır. Görmürəm yandığını, görmürəm!

Ağsu məğrur Kəpəzi yandırmaq üçün qəsdən belə deyirdi.

- Görmək istəyirsən?

- İstəyirəm!..

Kəpəz dərindən ah çəkdi. Kəpəz coşdu. Yox, yox, qəlbindən od püskürdü Kəpəz. Elə bir zəlzələ qopdu ki...

Ara sakitləşəndə Kəpəzin qoynuna siğındı. Ağsu, kəpəzə "hə!" dedi Ağsu.

Günlər keçdi, aylar dolandı. Ağsu ana oldu, Kəpəz ata. Ancaq körpə olar-olmaz Ağsu həyata göz yumdu.

Kəpəz dağların qoynunu əbədi məskən seçdi qızılıycin. Ağaclar başlarını əyib ona mahni oxudular, onu yayın istisindən, qışın soyu-

ğundan qorudular. Körpə dirçəldi, körpə yaşadı. Dağların gözəli oldu. Görən valeh oldu ona. Görən ancaq bir söz dedi:

- Göt göl.

Ən sağalmaz yara

Ağlayırdı ana... Oğlunu 49-cu ilin əziz Novruz bayramı günündə ali məhkəmənin qapalı iclasında mühakimə eləmiş, iyirmi beş il iş kəsmişdilər ona.

İçin-için ağlayırdı ana...

Qapıları döyüldü. Ögey oğluydu gələn.

Ana gəlin keçəndə üç oğlan uşağı görmüşdü ərinin ocağında, doğmaca balası kimi baxmışdı, doğmaca ana kimi əzizləmişdi onları. Özü də bir oğul, bir qız bağışlamışdı geldiyi ocağa...

Ana ögeyə baxır, intizar içində qovrulur, ögey çətinlik çəkirdi danışmağa... axır ki, cibindən bir vərəq çıxarıb dilə gəldi:

- Sənin adındandı... Canı da budu ki, atama əre gələndə tutulan oğluvun bir yaşı olub, onu yanında götürmişən... İncimə, o, xalq düşməni kimi mühakimə olunub. Bizi izleyəcəklər. Mən heç, oğlumun tərcümeyi-halına ləkə düşməsin, təzəlikcə partiyaya keçib, gələcəyi var... Qol çək, özüm çatdıraram. Sənə də hər ay beş yüz manat verərəm. O birlərinə də deyərəm versinlər. Min beş yüzlə dolanarsız...

Ana qulaqlarına inana bilmir, ona elə gəlir ki, göy guruldayır, ildirim çaxır, selləmə yağış yağır. Düşünür ki, oğlu aparılandan bəri axıtıldığı göz yaşlarıdır bu yağış.

Oğlu tutulana qədər "ögey" kəlməsini heç dilinə getirməyən ananı indi bu kəlmə əjdaha dönüb boğurdu... Tez əllərini gözlərinə apardı, yox, gözləri yaşlı deyildi, düşmən qarşısında quruyan kimi qurmuşdu göz yaşları. Demə, içəriyə, qəlbinə, ruhuna axırmış göz yaşları. Varlığını yandırı-yandırı axırmış...

Ögey əlində kağız gözləyirdi.

Dörd qardaşı bir bacısı büzüşmüştü evin bir gündündə. Əlləri qoyunda. Həyacanla anasını izləyirdi.

Ana dilə gəldi nəhayət:

- Mənim heç, atanızın, o rəhmətliyin zəhməti gözünüzdən gəllər... Ayaq basmayın buraya, ögeylər. Bu ocağa gələndən birinci dəfədi dilimə gelir bu söz, dilimi yandırır bu söz. Eşit və bil, o biri qardaşları-

na, övladlarına da de: atanızın belindən gələn mənim balam xalqın düşməni yox, xalqın əsl dostu, əsl oğludur... Əsl oğlu!

Ögey əlində kağız çölə fırladı.

Qız anasına sarıldı:

- Sənə qurban olum, ana, qurban olum!

Dörd qardaşın bir bacısı gündüz işlədi, axşam oxudu. Ana yorğan-döşək sırimağın ustasıydı. Əvvəl bunu özü üçün, gəlinləri üçün edər-di. İndi ehtiyac üzündən qonşular üçün eləməyə başladı. Mənən sixil-sa da, namusla, qürurla dolanmağın yolu ydu bu. "Peyğəmbərimiz də zəhmət çəkməyi buyurmuşdur... Minnətdənsə bu əfzəldir..."

Ana-bala beləcə yarıac-yarıtox, namusla, qürurla yaşıdalıar "xalq düşməni"nin yolunu gözlədilər. Gözləri doldu, boşaldı, ümidi ləri kəsilmədi, "Allah kərimdir!" dedilər, gözlədilər.

Nəhayət o qayıtdı, bərəət alıb qayıtdı. Səkkiz illik ayrılıqdan, əzab-əziyyətdən, sıxıntıdan sonra ananın üzü güldü, ana ürəkdən se-vindi.

Ögeylər heç bir şey olmamış kimi tapıldılars, gözaydındılığına gəldi-lər. Ana yenə analıq, əsl, böyük analıq göstərdi, el gözündə onları sindirmədi, ağciyər olmsalar da sevimli ərinin övladlarını qapıdan qov-madı. Gəlib gedənlər arasında nifrətini, qəzəbinə boğa bildi, ağartma-dı heç nəyi.

Amma ürəyi sınmışdı ananın. Onlara daha təzə gəlin gəldiyi vaxt-lardakı kimi baxa bilmirdi ana. Bu, dövrün onun qəlbini vurduğu ən sağalmaz bir yaraydı. Ən sağalmaz yara!

1957

Ata

*Yeni ailə quran və atalıq pilləsinə
qədəm qoyan gənclərə ithaf olunur.*

İndi məni üç adla çağrırlar.

Birisı ilə məni səndən başqa hamı çağrıır, hamı sösləyir, hamı bu adla məni yad edir. Bu adı mənə atam, anam vermiş, bu adla məni ox-

şamış, boy-a-başa çatdırılmışlar. Bu ad mənim üçün onların ən qiymətli yadigarı olduğundan həmişə əzizdir.

İkinci adla məni məktəbdə çağırırlar. Dərs dediyim, tərbiyə verdim balalar bu adla mənə müraciət edirlər. Bu ad on beş illik ağır zəhmətimin, saysız-hesabsız ürək çırpıntıları və yuxusuz gecələrimin bəhrəsi olduğundan, onu eşitmək şərəflidir.

Üçüncü adla da məni yalnız sən, sən çağrırsan, qızım. Bu ad dünən yaya gəlişinlə atdığın ilk qədəmlərin mənə bəxş etdiyi ən şirin, ən gözəl töhfəsidir.

Əgər dərsdən yorğun qayıtmış. Birisi ilə sözləşib əsəbləşmişəmsə, səni qollarım arasına alıb, bu adı çağrıran ağızdan öpür, hər şeyi unuduram.

Mənim üçün birinci ad nə qədər əziz, ikinci nə qədər şərəflidirsə, üçüncü də bir o qədər fərəhlidir. Bəli, bu ad hər dəfə sənin o incə, zərif dodaqların arasından qoparkən sevincdən ürəyim böyüyür, sinəmə sığmir. Çünkü bu adı mənə ilk sevgimin ilk meyvəsi sən gətirmişən, qızım!

21 fevral, 1956

Çağırışan qağayilar

Görüşdükleri yer... Cümə günü burda olmalıydı o. Axşamüstü yedidə. Ola bilmədi...

İndi güman ki, gözlədiyi gəlməsin. Bilir ki... Yox! O özü sözünün ağası olacaq. Yarımca saat gözləyəcək, gəlmədi gedəcək. Xəzər də, salxım söyüdlər də, çığırışan qağayilar da sözünə düz çıxdığını görəcək.

On dəqiqə keçmiş qadın gəldi (bu qədər gecikərdi onda da).

- Salam...

Qadın daha bir söz deyə bilmədi. Göz yaşları aman verəmdi...

Kişisə baxır, baxırıldı. Uzaq, uzaqlarda həmişə gözlərinin önündə olan şabalıdı saçılarda dən görür, ağappaq ipək üzdə qırışlar görür, xəzif gülüşlə dolu qəm-qüssə görürdü. Dedi:

- Gələ bilmədim görüşünə, bağışla...

Yaş necə gilələnirdi qadının gözlərindən, ilahi?! Necə?! Haçandan-haçana dilə gəldi:

- Gözləyə bilmədim... Gecikdin... On səkkiz il gecikdin! Gəldim ki... bağışlayanın məni...

- Allah bağışlasın. Mən nəkarəyəm ki?!

- Duaçı olmuşam sənə həmişə. Şükür ki, sağ-salamat gəlib çıxmışan. Allah eşidib duamı yeqin. Eşidib. Allaha qurban olum!

Dili-ağzı yandıran sükut çökdü araya.

Göz yaşları dayanmışdı qadının. Kədər asılmışdı gözlerindən indi.

Kişi dedi:

- Yادında olar, sənə deyərdim: "Baxışlarını ver mənə..." Bircə baxışlarını!.." Ürəyimə dammışdı elə bil o baxışlar mənim olmayıacaq!..

Sən də heç şeyə fikir verməz, nazlana-nazlana piçildardın:

"Götür, götür, qoy sənin olsun!..."

Mənim olmadı, olmadı o baxışlar... Ancaq yox, açığını desəm, baxışların, xərif gülüşlə dolu baxışların oralarda, "Stalin akademiyasında" mənimlə oldu. xalq düşməni damgasıyla keçən ömrümü ümidi bürüdü...

On səkkiz il əvvəl xərif gülüşdən bir qətrəcik göründü qadının gözlərində. Yalnız bir qətrəcik:

- Sağ ol!

- Bunu deməyə də bilərdim... Ancaq həqiqəti gizlətmək istəmədim.

Qətrəcik çəkildi. Qəm, ələm, kədər bürüdü yenə o gözləri.

- Əlvida! - kişi dedi.

- Allah amanatı! - qadın dilləndi.

Daha heç birisi heç bir söz demədi. On səkkiz ildən sonrakı görüş heç on səkkiz dəqiqliqə çekmədi.

Qağayılar çığırışındı.

Sentyabr, 1955; 27 fevral 1989

Kişilik

Biri vardı, biri yox, əzab, işkəncədən zövq alan, məst olan şıltagliyi, günü-gündən çoxalan, şiddətlənən bir şah vardı. Onu şıltalar şıltığı eleyən yan-yöredəkilərin hələ ağızından çıxmamış sözünə "bəli", "bəli" demələri, alqışları, rəiyətin ağlaşığmaz mütiliyi, zülmə, zalimliyə dəhşət dözümü olmuşdu.

Vəzir, vəkil, əyanlar, xalqa qan udduranlar şahı razı salmaq, şahdan ad almaq, rütbə, ənam qopartmaq üçün nələr eləmirdilər, nələr?! Kimin ağlına işgəncənin nə növü gelirdisə dərhal da işə düşürdü...

Şah bir gün, iki gün... beş gün zövq alır, xumarlanır, rahat olurdu. Sonra bu da ürəyini vurur, yenə təzəsini, ancaq təzəsini istəyirdi.

Xalqa qan udduranlar baş sindirirdilər. Bir şey tapa bilməsələr başlarını itirə bilərdilər.

İnsan əzabına susayan şah dedikcə dözümsüz olmuşdu:

- Təzə nə var, vəzir?

- Qibleyi-aləm, şahlar şahı, dühalar dühası, sərkərdələr sərkərdəsi, şanlı məmləkətimizin şanlı qəhrəmanı, xalqın, millətin atası, elə əzab növü tapmışdıq ki...

Şahın gözlərində ildirim caxır:

- Desənə vəzir, məni çox intizarda saxlama!.. Saxlama!..

- Deyirəm məmləkətdə nə ki şüşə var yiğdiraq sarayın qabağına - şahanə meydana. Xalqın pəncərə şüşələrinə kimi. Saraydakılar, əyanlar, sərkərdələr və qoşundan savayı bütün kişiləri məcbur eliyək ayaqyalın olsunlar, yiğilan şüşələri tapdalasınlar!.. Un olanacan tapdalansınlar!..

- Un olanacan!.. Daha niyə durmusuz, ay əfəllər, ay biveclər, ay məndən sonra avara qalacaq fərasətsizlər, ürəyim nartladı ki...

Üç gündür şah baxır, zövq alır, xumarlanır. Üç gündür. Məstanə gözlər birdən saysız-hesabsız kişi yıqnağı içində bir qadına sataşır:

- Vəzir, bu hardan çıxdı?

- Bilmirəm, qibleyi-aləm.

Şah qəzəbnək ayağa qalxır, meydana yollanır. Vəzir, vəkil, əyanlar ardınca sürünlərlər...

Şahın gəldiyini görən qadın yaşmaq vurur, duvaq salır...

Şah deyir:

- Ey zənən xeylağı, səni kim göndərib bura? Mən qadın çağırtdırmamışam!

Qadın təmkinlə bildirir:

- Özüm gəlmİŞƏM, ərimin əvəzinə. İki gündü özü gəlirdi, gecələr iniltisinə ürəyim dözmürdü, dilə tutdum, yalvarıb-yaxardım, bir günlük də olsa əvəz etməyə icazə istədim...

Şah vəzirə baxır, vəzir əsir, vəkil titrəyir, əyanlar büzüşürlər. Soyuqdan büzüşən küçüyə dönürlər. Küçüyə. Vəzir də, vəkil də, əyanlar da.

Şahın nəzərləri qadına çevirilir:

- Yaxşı, bunu bildik, indi bir şeydən məni agah elə: bayaqdan kişi sürüsü içində üzü açıqdın, məni gördün yaşmaq vurdun, duvaq saldın. Niyə ki?!

- Arvadlar yaşmağı kişi yanında vurarlar. Mən də gördüm bir kişi xeylağı gəlir, yaşmaq vurdum, duvaq saldım.

Şah ayaqyalınlara işarəylə soruşur:

- Bəs bunları kişi xeylağı saymirsan?

Qadın cavab verir:

- Xeyr! Bunlar da mənim kimi zənən xeylağıdırlar, arvadırlar, kişi xeylağı, kişi bu məmləkətdə bircə sənsən, nə istəyirsən, onu da eləyirsən!.. Bircə sən!..

Qanları sızan ayaqyalınlarsanki bu sözlərə bəndmişlər. Bir anda ildirim kimi yerlərindən qopurlar... Necə qopurlar, ilahi! Necə qopurlar!.. Bir çaxnaşma, bir vəlvələ düşür! Aləm bir-birinə qarışır!.. Şahı vəzir-vəkili, əyan-məyani, sərkərdə-mərkərdəsiylə yerlə-yeksan eləyirlər ayaqyalınlar. Yerlə-yeksan!..

Bir tərəfdə üzü açıq, heykəl kimi durub bu çarpışmanın seyr edən qadın birdən coşğun, ayaqyalın izdihamın ona sarı gəldiyini görcək əlayağa düşür...

İzdiham yaxınlaşar-yaxınlaşmaz o, yaşmaq vurur, duvaq salır.

İzdiham köks dolusu rahat nəfəs alır.

Qadın duvaq altında xəfifcə gülümsəyir.

Günəş

Fironları tərifləyə-tərifləyə Günəşlə yanaşı qoyanda, Günəş adlanırdıranda Günəş incimişdi, ürəyi ağrımışdi onun "Fironların fironluğunu görmürmü bunlar, bu məddah şairlər?!"

Günəş incisə də öz işini davam etdirmiş, şüalarını kəsməmişdi insanlardan.

Əsrlər boyu zalim padşahları, zülmkar hökmranları, əzazil diktatorları hey tərifləmiş, Günəş adlandırmışdilar məddahlar.

Günəş yanıb yaxılmışdı. Mat qalmışdı dünyanın işlərinə, məddahların məddahlıq yarışına. Ancaq bir söz deməmişdi Günəş. Dözmüş-

dü. Dözüb də yaymışdı şüalarını Yer üzünə kəsməmişdi insanlardan şüalarını.

XX əsr gəlmişdi hay-harayla. Başı bəlalı, kəşməkeşli, ziddiyətli, kəhkeşənlərə əl uzadan əsr. Stalinin tərifi nə yerə sığırkı, nə göyə. Gündə neçə dəfə ona Günəş deyirdilər, neçə dəfə, məddahlar. Hər de-yiləndə də Günəş diksinir, əsəbiləşirdi: "Bu məddahların insafları, 37-ci ildən xəbərləri yoxdumu?! Mən hara, o hara?! Gəlsənəm mən də, heç olmasa birçə günlüyüə, məddahlara özümü göstərim, kəsim şüalarımı... Yox, yox, bunu edə bilmərəm mən, məddahların ucundan nə-cib, sadə, pak, vicdanlı insanlar da əzaba düçər olarlar, yox, edə bil-mərəm!..

Haqlıdır Günəş. Hər şeyin bir təhri var axı! Məddahlar, elə etmə-yin ki, Günəş insanlardan soyusun.

1948

Novellalar



Cığallıq

Qədəmşah əmisigilə gedə-gedə fikirləşirdi: "Əmim necə baxacaq buna görən?.. Əh, necə baxır-baxsın... Məndən deməkdir. Onu, arvadını, qızını dəvət eləməkdir..."

Səkkiz il əvvəl Qədəmşahın ata-anası rayona toya getdikləri vaxt avtobus qəzaya uğramış və onları ağır halda xəstəxanaya çatmamış canını tapşırmışdı; atası üç ay yatandan sonra əlil kimi evə qayıtmışdı. Elə bu vaxtlarda Qədəmşah səkkizinci sinfi təzəcə qurtarmışdı. İsləmək istəyirdi. Atasının təqaüdü ilə dolanmaq çətin olacaqdı. Bunu qüruruna siğışdırıa bilməzdii Qədəmşah. Qardaşların söhbətindən duymuşdu ki, əmisi onun orta məktəbi başa vurmasını, ali təhsil almasını istəyir (axı Qədəmşahın "Səkkizilik təhsil haqqında şəhadətnamə"sində cəmisi iki "4"-ü vardi, qalanları "5"-di).

Ata-bala açıq söhbət edəndə Qədəmşah işləmək fikrində inad elədi. Atası onu yaxşı tanıldıqından söhbəti uzatmadı, ürəyində hələ qürralandı da: "Mənim minnət götürməyən kişi balam!.. Belə yaxşıdı. Həmişə belə olginən!.."

Ertəsi gün atası Qədəmşahla özünün təmirçi işləmiş olduğu toxuculuq kombinatına gəldi. Kadrlar şöbəsinin müdürü Qədəmşahın toxuculuq fabrikində toxucu dəzgahları üzrə usta köməkçisi şagirdi işləməsini məsləhət gördü. Bu, atanın da, oğulun da ürəyincə oldu.

Qədəmşahın şagirdlik müddəti altı ay çəkdi. Sonra onu usta köməkçisi keçirdilər. Qədəmşah işləyə-isləyə axşam fəhlə-gənclər məktəbində təhsilini də davam etdirirdi. Orta məktəbi qurtaran ilin payızında onu əsgər apardılar.

Əsgərlilikdən sonra Qədəmşah yenə öz iş yerinə qayıtdı. Atasının vəziyyəti ağır idi. Evə pul lazım idi. O, işdən gələn kimi atasının qulluğunda dururdu. Dava-hazırlayırdı. Ancaq kişinin vəziyyəti heç yaxşılaşmır, üzü bəri gəlmirdi ki, gəlmirdi.

Son zamanlar əmisiylə qızı da tez-tez onlara gəlirdilər. Bir axşam onlar gedəndən sonra atası Qədəmşahı yanına çağırıldı:

- Oğul, gözümün işığı, mən daha gedəsiyəm, anon məni çağırır...
- Bu nə sözdü danışırsan, ata...
- Səbr elə, sözümüz kəsmə, bala, fələk bizi qoymadı toyunu görək. Anovun yanına da üzüqara gedirəm. Görən kimi də soruşacaq ki, uşa-

ğın toyunu elədinmi?! Ona görə də səndən ricam budur: ilim çıxan kimi toy elərsən...

Ata susdu. Oğul danışmaq istədi. Ancaq birdən-birə nə deyəcəyini kəsdirə bilmədi. Özünü itirdiyindən o da susmağı münasib bildi.

Atası onun gözlərinin içində baxdı, susmasını razılıq kimi başa düşdü. Əlini qaldırıb onun başına çəkmək istədi. Bacarmadı, əli qalxmadı. Qədəmşah bunu başa düşdüyündən özü əyilib başını onun barmaqlarına sürtdü. Atanın gözlərində yaş göründü.

Qədəmşah dikəldi. Atası dedi:

- Başa düşmüşəm, açıqca hiss eləmişəm, lap acığı o özü mənə qandırıb, əmini deyirəm, qızını sənə vermek istəyir. Sözarası tez-tez də qızının cehizindən danışır. Xarici mebel, nə bilim nələr... Hə, bir də təzə bəyə "Volqa"nın açarı... O, belə danışanda mən elə susmuşam, oğul. Bilmirəm, yaxşıımı eləmişəm, ya pismi?!

Qədəmşah gördü ki, atası ondan cavab gözləyir, daha utanmağın yeri deyildi, qəti fikrini deməliydi atasına:

- Ömrüm-günüm ata, atam-anam ata, yaxşı eləmisən susmusan. Sən heç vaxt haram tıkəyə göz dikməmisən, mən də dikməyəcəyəm. Əmim mağaza müdürüdi. Onun vari-dövləti bilirik nəyin hesabını. Yoxsa halal maaşla o, qızına dediyin cehizi hardan düzəldə bilərdi? Hardan?!

Atanın ürəyi tab eləmədi, oğluna işarə elədi ki, ona tərəf əyilsin, oğul əyildi, ata onun altından güclə öpə bildi, güclə deyə bildi:

- Sağ ol, oğlum!..

Atasının vəfatından sonra əmisi öz qızıyla hərdənbir onu yoluxmağa gəlirdi. Qədəmşah da bir dəfə onlarda olmuşdu. Azca oturandan sonra çıxıb getmişdi. Açıq eyhamlardan zəndi-zəhləsi getmişdi onun.

Bir dəfə də əmisi Qədəmşahın yanına tək gəlmışdi. Xeyli söz-söhbatdən sonra əmi qardaşı oğluna demişdi:

- Bilirsən də, Havaxanımın adına qara "Volqa" almışam. Qarajda sürənini gözləyir. Qız xeylağının maşın sürməsini mən xoşlamıram. Deyirəm, gəl səninçün bir prava alaq, hələlik sən sürməyə başla, sonrası Allah kərimidir.

Əmisi tor atmışdı, Qədəmşah yan keçmişdi tordan:

- Əmi, incimə, mənim heç maşın sürməyə həvəsim yoxdur. Maşın görəndə elə bilirəm atamın-anamın qənimin görürəm.

Əmi ustalıqla söhbəti dəyişmişdi, qardaşının ilinə qaldığından ona hazırlaşmaqdan danışmışdı...

Atasının ilini verəndən sonra Qədəmşah gecə yerinə uzananda onun sözlərini xatırlamışdı: "İlim çıxan kimi toy elərsən".

Düriyyə gözlərinin qabağına gəlmişdi. Düriyyənin il yarımdı ki, təniyirdi. Texniki məktəbi qurtarmışdı Düriyyə. On iki dəzgah işlədirdi. Hələ məktəbdə oxuyarkən toxucu fabrikinə təcrübəyə gələndən Qədəmşahın gözü onu tutmuşdu. Ağılı, danışığının yerini bilən qızdı. Qədəmşah onun dəzgahlarına canla-başla qulluq edirdi. Həmişə də çalışırdı ki, onunla bir növbəyə düşsün.

Düriyyə kombinatın yataqxanasında qalırdı. Qədəmşah onu da bilirdi ki, o da yetimdir. Texniki məktəbə, deyəsən elə yetimxanadan gəlmişdi.

Düriyyənin tanıdığı müddətdə Qədəmşah hiss eləmişdi ki, qız da ona biganə deyil. Onunla danışanda gözlərinə ayrı cür işiq gəlirdi. İndi də Düriyyə işıqlı gözləriylə gəlib onun gözlərinin qabağında dayanmışdı. Qədəmşaha baxmışdı, baxmışdı... Atasının sözləri qulaqlarında yenə cingildəmişdi Qədəmşahın: "İlim çıxan kimi toy elərsən".

Səhər işə gələn kimi Qədəmşah Düriyyəni görməyə tələsmişdi:

- Sabahın xeyir, Düriyyə, necəsən?!
- Ağbatuz xeyir, yaxşıyam, Qədəmşah.
- Yaxşı, heç məni dəzgahlarıvu yoxlamağa çağırırsan?!
- Qədəmşah, sən onları elə sazlayırsan ki, bütün günü saat əqrəbi kimi işləyir.

Qədəmşah Düriyyəyə lap yaxın gəlmişdi. Yaxşı eşitsin deyə ağızını qulağına tərəf tutub demişdi:

- Düriyyə, işdən sonra səninlə vacib işim var, kombinatın qabağında səni gözləyəcəm.

Düriyyə qızarsa da başı ilə razılığını bildirmişdi.

Onlar o axşam çox şeydən danışmışdılar. Qədəmşahın dedikləri Düriyyənin, Düriyyənin dedikləri Qədəmşahın ürəyindən xəbor verirdi. Qədəmşah deyəndə ki, il yarımdır sənin barəndə düşünürəm, Düriyyə də ürəyindən keçirmişdi ki, heç məni demirsən, ay zalım, il yarımdır nə gecəm var, nə gündüzüm.

Sən demə, məhəbbət öz işini görmüşdü. Sözsüz-sovsuz...

Üç-dörd görüşdən sonra Qədəmşah qəti fikrini Düriyyəyə bildirmişdi. Düriyyənin "hə"sini onun öz dilindən eşitmışdı Qədəmşah. Yüngülvari bir möclisdə toy etməyi qərar almışdilar.

Toy qızların yataqxanasında olacaqdı. Sonra da gəlini götürüb Qədəmşahın yaşadığı İçərişəhərə gətirəcəkdilər...

Qədəmşah əmisigilin qapısına çatdı. "Bilirəm ki, gəlməyəcəklər... Eybi yoxdu, Qədəmşah, sən öz borcunu yerinə yetir, qoy onlar gəlməsinlər..."

Qapını əmisi qızı açdı. Son dəblə geyinsə də, qulaqlarında brilyant sırgalar bərq vursa da, Düriyyə ilə müqayisədə Qədəmşaha çox eybəcər göründü əmisi qızı.

Salam-kəlam, xoş-beşdən sonra Qədəmşah birbaşa mətləbə keçdi, gəlişinin məqsədini dedi, onları toyuna dəvət elədi.

Əmisinin ciyələk kimi yanınan sıfəti birdən-birə qapqara qaraldı. Əmisi arvadının üzünün əzələləri atdı. Əmisi qızının üzünə biganəlik yayıldı. "Bilməmişdik, Şahqulu toy eləyir..."

Araya çökən sükütu haçandan-haçana əmisinin ötkəm səsi pozdu:

- Sən ciğallıq eləmisən, Qədəmşah. Biznən məsləhət-zad eləmədən özün alışib-verişmişən, özün toy gününü təyin eləmisən. İndi də durub gelmişən üstümüze ki, bəs sabah toyumdu, buyurun gəlin. Yox, qardaş oğlu, buna ciğallıq deyərlər. Özün necə başlamışan bizsiz, özün də elə başa vurgınən bizsiz. Bizim ad-sanımız, tay-tuşlarımız var. Nə-çə-neçə toylarda iştirak etmişik, onların hamısının toyumuza dəvət eləyərdik biz. Yoxsa sənin kimi...

Qədəmşah ayağa durdu:

- Mən sizə deməyi özümə borc bildim, əmi, gerisiylə mənim işim yoxdur. Bu sizin öz işinizdir...

Qədəmşah qapıya yönəldi. Adətən onu qapıyacan ötürən əmisi qızı indi yerindən tərpənmədi.

Hər səhər erkən Qoşa qala qapısından Qədəmşahla Düriyyə çıxıb, birgə işə gedir, birgə işdən qayıdırular. Heç bir şeyləri olmadan evlənən bu cavanlar indi yavaş-yavaş ev almağa başlayırlar.

Qədəmşah həmişə arzu etmişdi ki, evlənəndə çalışacaq ki, arvadını yaxşı geyindirsən, arvadı pal-paltar sarıdan korluq çəkməsin. Düriyyənin də arzusu bu olmuşdu ki, o, ərdə olanda ona səy edəcək ki, əri yaxşı geyinsin. Hər ikisinin arzusunu birdən-birə yerinə yetirmək çətinlik törətdiyindən gənc ər-arvad arasında maaş aldıqları zaman bir də göründün ki, mübahisə başladı.

Qədəmşah ürəyiyananlıqla deyirdi:

- Əzizim, gəl bu dəfə səninçün paltarlıq parça alaq, ya da qara ayaqqabı. Xoşum gəlir qara qadın ayaqqabısından.

Düriyyə də təkidlə söyləyirdi:

- Yox, yox, heç elə şey yoxdur. Sənin üçün kostyum almaliyiq. Kostyumin bir dənədir, özü də yaman köhnəlib. Mənim isə paltarım iki dənədir.

O deyirdi, bu deyirdi. Heç biri o birinə güzəştə getmək istəmirdi. Axırda bu qərara göldilər ki, püşk atsınlar. Kimə düşsə, onun üçün də ürəyi istəyəni gedib alsınlar.

Püşk atırlar. Püşk Düriyyəyə düşür. Qədəmşah sevinir. Düriyyə dilxor olur. Ancaq əlacsızdır. Onun üçün qara ayaqqabı almağa razılıq verir. Gedib alırlar.

Gələn maaşda da püşk yenə Düriyyəyə düşür. Bu dəfə onun üçün paltarlıq parça alırlar.

Hər dəfə püşk gənc qadına düşür. Qədəmşah şaddır. Düriyyə heç bilmir neyləsin?! Belə iş olar?! Əri çılpaq qalacaq belə getsə, çılpaq!

Bir dəfə yenə maaş aldıqları axşam Düriyyə Qədəmşaha deyir:

- Niyə püşk kağızlarını elə sən yazırsan, ver, indi özüm yazacam.

Yazır. Bu dəfə püşk Qədəmşaha düşür. Əvvəlcə o, pərt olur, sonra birdən-birə Düriyyəyə deyir:

- Ver kağızin o birinə də baxım.

Düriyyə əvvəlcə vermək istəmir. Sonra əlacsız qalıb kağızı ona uzadır. Məlum olur ki, o, kağızların hər ikisinə alınacaq şeyi yazıbmış. Düriyyə tələsik ərindən soruşur:

- Yaxşı, de görüm nədən bildin ki, kağızin hər ikisinə mən eyni sözləri yazmışam?!

Həmişə doğru danışan Qədəmşah bu dəfə də təbiətinə zidd getmək istəmədi:

- Çünkü özüm hər dəfə belə yazırdım, - dedi.

- Ay cığal! - deyərək Düriyyə ucadan səsləndi.

Qədəmşah:

- Bəs sən? - deyib müəmmalı nəzərlərle onu süzdü.

Düriyyənin cavabı gecikdi. Qədəmşah dedi:

- Deyən ikimiz də çığallıq eləmişik, mən bir az çox, sən bir az az. Düriyyə dilləndi:

- Deyirsən də.

- Yox, istəyirəm bunu özün öz dilinlə deyəsən.

Düriyyə Qədəmşahın çox xoşladığı bir ərköyünlükə:

- Yaxşı eləmişəm, mən də bir az cıgallış eləmişəm. Bircə dəfə...
- Bax belə... - Qədəmşah heç özü də bilmədi onu necə qucağına götürdü, "bircə dəfə" deyən nazik dodaqlarından necə öpdü, necə çarpayının üstünə atıb içərisindən gələn, bütün varlığını titrədən bir səslə "Mənim Düriyyəm" - dedi.

Avqust, 1983

Çəkişmək

Xanhüseyn çıçırtmaqliq cücə almışdı. Arvadı Hürzad dedi:

- Deyəsən, başına çıçırtma düşüb, Xanhüseyn.
- Belə bəyəm!..
- Bu saat hazırlaram.

Haçandan-haćana xörək hazır oldu. Süfrəyə oturdular. Ata, ana, qız. Elə xörək təzəcə yeyilib qurtarmışdı ki, yeddi yaşlı Xannur əlindeki cücə cinağını atası Xanhüseynə uzadıb:

- Atası, gəl çəkişək, - dedi.
- Yenə məni aparmaq fikrinə düşmüsən, ay şeytan.
- Sən də uduzma, atası!
- İstəyirəm uduzmayım, amma...
- Kim manne olur, atası?
- Yaddaşım. Axır vaxtlar sözümə baxmir...
- Sən də ona cəza ver, qoy sözünə baxsın.
- Gərək elə bir şey eləyəm, qızım...

Xannur cınaq əlində atasının yanından getmək istəmirdi:

- Çəkişək də, atası, nə olar, çəkişək də.
- Qızım, beş-on dəqiqə keçməyəcək, qışqıracaqsan "Apardım!".
- Nə olsun, nə olsun!

Xanhüseyn möhkəm dayandığını görən Hürzad yaxına gəldi:

- Kişi, uduzmaqdan nə qorxursan?! Uşağın ürəyini sindirma, çəkiş qurtarsın getsin.

- Huşum qalıb ki, çəkişim.

Xanhüseyn evin sıltığı, ərköyüünü, çox istədiyi qaragözlüsünün və Hürzadın təkidilə əlini könülsüz uzadıb cınağın bir tərəfindən tutdu:

- Yaxşı, nədən çəkişək, qızım?!

- Sən de, sən de, atası.

Xanhüseyn azacıq fikirdən sonra:

- Qoy ana desin.

Xannur anasına tərəf çevrildi:

- Anası, de, nədən çəkişək?

Hürzad o saatca dedi:

Kişi, Xannur udsa, sən ona ürəyi istəyən kukla alarsan, mən sənə göstərərəm hansı kuklanı, Aynurla görmüşük, yaman xoşumuza gəlib. Sən udsan, rübün qurtarmasına azca qalıb, o da sənin "5"-lə dolu vəsiqə getirsin.

Xanhüseyn dedi:

- Mən razı.

Xannur sevinc içində, az qala qışqıra-qışqıra:

- Mən də razı, - bildirdi.

Hürzad əlini bir tərəfdən əri, o biri tərəfdən qızının tutduğu cınağın üstünə qoyub:

- Çəkişin, - dedi.

Cınaq ikiyə bölündü. Yarısı atanın, yarısı qızın əlində qaldı.

Ata düşündü ki, qızını udsa o çəkişməyə bir belə həvəs göstərməz. Onun üçün diqqətli olmağa çalışdı. Yaddasını yatmağa qoymadı və özü də gözləmədiyi halda qızını uddu. Rübün axırı idimi, "5"-ləri əldən qaçırırmamaq üçün bir dəqiqəsini belə boş keçirməyən Xannurun başı bərk qarışlığına görə idimi, nə idisə qız da uduzdu. Atası "Apardım" deyəndə yamanca pərt oldu. Gözucu anasına baxıb:

- Heyif, ana, - dedi.

Ata qızına ürək-dirək verdi:

- Qanını qaraltma, qızım, həmişə sən aparırdın, bir dəfə də mən aparmışam, nə olar ki?

Günlərin bir gündündə atası işdən gələndə Xannur qabağına qaçıb qiymət vəsiqəsini ona uzatdı:

- Atası, bu da sənin udduğun "5"-lər.

Xanhüseyn vəsiqəni alıb baxdı. Sevincək halda əlini qızının başına çəkdi və dedi:

- Qızım, dayan, mənim də sənə bir balaca hədiyyəm var. - deyib, gizlətdiyi kuklanı gətirib ona uzatdı.

Qız kuklanı alıb:

- Sağ ol, atası, - dedi və sorğulu nəzərlərlə anasına baxdı.

Anası gülümşədi, bir söz demədi.

Bu, Xannurun xoşuna gəldiyi, əgər udarsa atasına aldıracağı kukla idi.

1 mart, 1983; 31 dekabr, 1992

Xəzinə ("Günlərin bir gündündə" silsiləsindən)

Günlərin bir gündündə sanatoriyaların birində yemək stolunun ətrafında vaxtilə bir məktəbdə oxumuş, sonra müxtəlif institutların diplomunu almış və indi hərəsi bir böyük müəssisədə işleyən dörd nəfər rastlaşdırılar. Görüşdülər, öpüşdülər, hal-əhval tutdular bir-birlərindən. O dedi, bu dedi, söz-sözü çəkdi. Xeyli danışdır. Kimin hansı vəzifəni tutduğunu, kimin nə qədər maaş aldığı da öyrəndilər. Sonra onlardan biri qolunda yapon saatı, ayağında Amerika ayaqqabısı, əynində AFR kostyumu olanı dedi:

- Maaşımızı da bir-birimizdən soruşduq. Yəni bunu elə-belə, söz gəlişi, məzə üçün soruşduq. Maaş yəni bir rol oynayır bizimcün?! Maaşla dolanan kimdi ki, indi?!

Ayağında İtaliya ayaqqabısı, əynində Belçika kostyumu, qolunda İsveçrə saatı olanı onun sözlərini elüstü təsdiqlədi:

- Mən maaşla dolana bilmərəm!.. Heç cür dolana bilmərəm!

Əynində Finlandiya kostyumu, ayağında Avstriya ayaqqabısı, qolunda Honkonh saatı olanı təəccüb qarışq istehzayla dodaq büzdü, nə büzdü:

- Bu nə səhbətdi eee eləyürsüz? Maaşnan dolanmaq olur?!

Qolunda yerli saat, ayağında yerli ayaqqabı, əynində yerli kostyum olanı etiraz etdi:

- Niyə elə deyirsiz, niyə hamiya qara yaxırsız?! Maaşla dolanan da var. Biri elə mən...

Yapon saatı bağlamış özünü saxlaya bilməyib tez dilləndi:

- Onda balam, yəqin atandan sənə xəzinə qalıb.

Yerli saat bağlamış arxayınlıqla cavab verdi:

- Əlbətə, qalıb...

Yapon saatlı böyük maraq içində soruşdu:

- Nə şəkildə?

İsveçrə saatının gözləri işıldadı, özü ilan kimi qıvrıldı deyəsən:

- Qızıl-mızıl şəklində, hə?!

Honkoh saatının ağızı balina ağızı kimi açıldı:

- Daş-qaş şəklində?!

Sonra hövsələsizlik içində üçü də birdən:

- Hə, desənə, nə şəklində? Hə?!

Yerli saatlı təmkinlə dedi:

- Vicdan və namus şəklində.

26 iyul, 1981

Nigarançılığın sonu

Mustafa "Zərgərlik malları" mağazasının qabağına çatanda dayandı, nəfəsini dərib saatına baxdı, məmənun halda başını tərpətdi: "Yol gedəndə yerimirəm a, qaçıram... Deyəsən budur ey, kimsə arxadan məni qovur... Amma bu gün o kimdisə, yaxşı eliyib məni qovub, yoxsa..."

Mağazanın bağlanmasına çox qalmamışdı. Burayacan tövşüyü-tövşüyə, az qala birnəfəsə gələn Mustafa indi nədənsə birdən-birə içəri girməyə tələsmədi...

O, mağazanın vitrini qabağına gəldi (buradan içərini aydınca görmək olurdu). Orada qoyulmuş şeylərin hamısı Mustafaya tanışdı. İstəsəydi, gözümüzələn deyərdi ki, hansı şey hansı tərəfdə, nədən əvvəl və nədən sonra qoyulmuşdur. Deyərdi!..

Vitrinin arxasında iki şöbə yerləşirdi. Əvvəlcə "Gümüş mallar" şöbəsi gəlirdi, sonra "Qızıl və zərgərlik malları" şöbəsi.

Gümüş malları ucaboy, qarabugdayı, six, qara saçlarını qəribə bir tərzdə arxaya daramış, ensiz, qalın biş saxlamış, nişastalı ağ köynək geymiş "qaşqabaqlı oğlan" satırdı. "Qaşqabaqlı oğlan" sözünü dırnaqda veririk, ona görə ki, müəllifi Mustafadır, mağazaya gəlib-getdiyi gündən satıcı oğlana bu adı qoymuşdu. Söz yox ki, bu, səbəbsiz də olmamışdı. Nədənsə Mustafa hər dəfə içəri girib "Qızıl və zərgərlik

malları" şöbəsinin qabağına gələndə, həmin satıcının qaşqabaqlı sifətini öz üzərində tor kimi hiss eləmişdi. "Bilmirəm buna nə düşüb, gözü elə onun-bunun dalıncadır. Bir deyən yoxdur ki, ay bala, fikrin satdığını mallarda olsun, özgə şöbələrdən sənə nə... Qaşqabaq da ki, (Allah, sən saxla!) yer süpürür".

"Vay evünnən sənin, özünü elə dartır, elə dartır, deyərsən bu dükan-zad dədəsindən qalıb..."

"Adam elə uzundraz olanda gərək hər yana boylansın? Yavaş, bala, yavaş, boynun qırılar... Belələrini bir basmırlar neft mədənlərinə, dənizin ortasına, heç başını qaşımağa macalı olmasın. Yoxsa bunun kim... Yəqin elə hər səhər bir saatacan, ancaq saçına qulluq eliyir, yoxsa bu cür niyə işildasın..."

"Qaşqabaqlı oğlan"ın qonşuluğunda ortaboylu, saribəniz, nazik, ayparaqaşlı qız qızıl və zərgərlik malları satındı. Bu qız barəsində Mustafanın təəssüratı belə idi: ciddidir, qaşqabağı da, gülməyi də yerrindədir. Hər ikisi də ona yaraşır. Alicilarla rəftarına söz ola bilməz. Onların yerli-yersiz suallarına cavab verərək heç öz etidalını itirmir. Bu, Mustafanın aləmində nəyə desən dəyərdi. Qərəz, o satıcı qızdan nə qədər razıydısa, satıcı oğandan bir o qədər naraziydı. Ona görə də ha çalışırdı ki, oğlanın olmadığı vaxtlarda gəlsin, tərslikcən bu da ona qismət olmurdu ki, olmurdu.

Axırıncı dəfəki gəlisiндə "qaşqabaqlı oğlan"dan lap zəndi-zəhləsi getmişdi. "Heç bu da işdir, a kişi, durub qızdan sıxıla-sıxıla özümə lazm olan məsrəfi soruşuram, qız da insafən adam balası kimi dayanıb mənə cavab verir, bu da bu yandan gəlib burnunu uzadır. Di qulaq asırsan, as, cəhənnəmə, bilirəm, qulaq asmasan partlarsan, bəs niyə qımışırsan, hə, niyə? Heç dəxli var!.. Tutasan yaxasından, deyəsən, ay balam, ay əzizim, niyə gülürsən, hə, niyə? Burda artistlik-zad eliyən ha yoxdur!.. Bəs elədə niyə gülürsən? Bir məni başa sal görüm də..."

Ancaq özünü saxlamışdı, "qaşqabaqlı oğlan"ın yaxasından tutmayışdı, hirsini udub getmişdi.

İndi də o, mağazanın vitrinində baxarkən gözüne birinci dəyən "qaşqabaqlı" oldu. Qanı qaraldı. "İndi burda cin adının başına vurmaşın, bəs neyləsin?! Heç bu da işdir... İlənin zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağızında bitər".

Öğləndən o yana qız çalışırdı. Başı işə qarışmışdı. Mustafa baxdı. Nədənsə xeyli baxdı... Birdən "qaşqabaqlı oğlan"ın lap yaxına gəlib

onunla qabaq-qabağa dayandığını gördü. Mustafa başını bulayaraq tezçə vitrinin önündən çekildi.

Mağazada bir şöbə də vardi. "Metal malları" şöbəsi. Bu, qapıdan girərkən sağ tərəfdə, o biri iki şöbə isə sol tərəfdə yerləşirdi.

Mustafa buraya gəlib-gedəndən "Metal malları" şöbəsinə dönüb heç baxmamışdı da. İndi isə "qaşqabaqlı oğlan"ın diqqətindən yayınmaq üçün içəri girən kimi sağa yönəldi, candordi metal mallarına baxmağa başladı. Baxa-baxa da "Qızıl və zərgərlik malları" şöbəsinin qabağına gəldi.

Kök bir qalın "qaşqabaqlı oğlan"ın başını bərk qarışdırılmışdı. Qadın müştəri ehtirası ilə gümüş məcməyiyyət baxırdı. Hərdən bir də başını qaldırıb satıcıdan nəsə soruşurdu. O da məcməyidə nəyisə göstərərək həvəslə cavab verirdi.

"Qızıl və zərgərlik malları" şöbəsində üç alıcı vardi. Ancaq satıcı ilə hələ ki, işləri yoxdu. Piştaxtanın vitrininə qoyulmuş şeyləri gözdən keçirirdilər. Satıcı qız isə arxası ona tərəf olduğu halda, rəfi səliqəyə salırdı. Mustafa onun bərabərinə gəldi:

- Bağışlayın, bir dəqiqə sizi olar? - deyib çağırıldı.

Qluağlı taniş səs alan qız çevrildi. Mustafanı görəndə zənninin onu aldatmadığını kəsdirdi: "Özüdür ki, var, neçə kərəm gəlib nişan üzüyü soruşan oğlan, utancaq oğlan..."

"Utancaq oğlan". Satıcı qızın Mustafaya bu adı qoymasından onun xəbəri yox idi. Hardan da olaydı?

Bəs necə olmuşdu ki, satıcı qız ona bu adı qoymuşdu? Sadəcə. Mustafa gəlib nişan üzüyü soruşmuşdu. Doğrudur, çox sixıla-sixıla, çəkinə-çəkinə, piçildiyirmiş kimi soruşmuşdu. Soruşanda da qıpqrırmızı qızarmışdı. Haldan-hala düşmüdü. Bu da qızın nəzərini cəlb eləmişdi; hələ, deyəsən, xoşuna da gelmişdi:

"Gör nə utancaq oğlandır. Başqları gələndə az qalırlar ki, adamın gözünə girsinlər, hələ öz göstərsən söz atmamış da çıxb getməzlər. Bu isə... Yox, sən demə, oğlanlar içərisində də üzüsulları varmış... Xoş beləsinə gedənin halına!"

Satıcı qız Mustafaya yaxın gəlib:

- Mən sizi dinləyirəm: - dedi.

Mustafa yenə astaca, lakin qətiyyətlə soruşdu:

- Nişan üzüyü almamışınız ki?

Qız cəld cavab verdi:

- Aldıq da, satdıq da...

Mustafanın sıfətindən ani dəyişiklik pərt olduğunu bürüzə verdi. Qız buna cavabının təsiri nəticəsi kimi baxğından, dərhal əlavə etdi:

- Bəs, siz niyə gec geldiniz? Axı keçən dəfə gələndə mən demədim ki, bu yaxında alacaqıq? Görünür, unutmusunuz.

- Yox, unutmamışdım, - Mustafa qızın ürəyiyananlıq etdiyini duybərəkləndi. - İşim... bilirsiz, macal tapıb gələ bilmədim.

- İndi nişan üzüyü yerdə qalmır, qırx dənə almışdır. Göydə də satıldı.

- Görünür, xeyir işlərin sayı gündən-günə artır.

- Görünür!..

Mustafa qızın tünd-şabalıdı qaşlarının azacıq dartıldığını, uzunsov sıfətinin tezə ciddiləşdiyini sezdi. Ürəyində özünü danladı: "Xeyir işlərin sayı gündən-günə artır... Bu hardan mənim ağlıma gəldi? Birdən elə bilər ona söz-zad atram a..."

Alicılardan birisi qızı çağırıldı. Getdi.

Mustafa qonşu şöbəyə ani nəzər saldı. Bayaqkı kök qadınla "qaş-qabaqlı oğlan" hələ də çənə-boğazda idilər. Bu an kök qadına qarşı onda bir rəğbət oyandı. "Şükür ki, başını qarışdırılmışdır. Yoxsa çoxdan burnu uzanmışdır. Bir az da yubansayı!.."

Qız alıcısını tez yola saldı. "Utancaq oğlan"ın yanına qayıdanda üzü sanki işıqlanmışdı. Deyərdin, nəyəsə daxilən şaddır. Nədənsə çox razı qalmışdır. Sıfəti beləcə nurlananda o, dedikcə mehriban, səmimi görünürdü.

Mustafa daha da ürəkləndi. "Deyəcəyəm... Dul arvadın oğlu kimi elə hey fikirləşə-fikirləşə durmaqdən kar aşmaz!".

- Sizdən bir xahişim var, olar deyim? - onun ümidi dolu baxışları qızın üzündə gəzdi.

- Buyurun. O nə xahişdir ki?.. - Qız maraq ifadə edən nəzərlərlə oğlana baxdı.

- Bilirsiz, mən buradan uzaqlarda, dənizdə işləyirəm... Neft daşlarında. Bəlkə eşitmış olarsız?

- Əlbötte, eşitmışəm. Onu eşitməyən var görəsən?

- Dedim də. Bəlkə də var. Hə, onu deyirdim ki, ordan hər deyəndə gəlmək olmur. Dedim bəlkə sizdən xahiş eləyim, üzük gələndə mənim üçün bir dənə saxlayasınız.

- Axı bizim mal saxlamağa ixtiyarımız yoxdur. Müştərilər bilsələr, dükanı dağdırırlar. Siz istəyirsiz ki, mənə söz gölsin?

- Yox. Qətiyyən! Dünyasında istəmərəm.

Baxışları birləşdi. Birləşən kimi qız da, oğlan da nəzərlərini yayındırmağa çalışıdalar.

Oğlan düşündü: "Nahaq dedim! Kişinin qızını da pis vəziyyətdə qoydum. Boş demirlər ki, istəyənin bir üzü qara, verməyənin iki üzü. Hamısı da məndən oldu. Ağlıma gələni eləməsəm, rahat oluram ki?! İndi bu yana gələndə, yaziq necə saxlasın? Deməzlər ki, niyə saxla-mışan? Kimin üçün saxlamışan?"

Qız fikirləşdi: "Görən qəlbini qırdım? Həmişə beləyəm. Bir adam-dan ki, bir az xoşum gəldi a, mahaldır ki, bir şey ortalığa çıxmasın, qəl-binə dəyməyim... Ola bilməz!.. Yəni indi məndə bir günah oldu? Yox? Bəs elədə... Deyən, özümü danlamaqda tay-bərabərim tapılmaz a!.."

Eynəkli bir qadın qızı çagyıldı. Qızıl sancığa baxmaq istəyirdi. Qız vitrindən götürüb ona uzatdı. Özü də dayanıb gözlədi. Fikri-zikri isə "utancaq oğlan"ın yanında qaldı: "Neftçi imiş. Özü də gör harda işləyir. Yəqin buna görə də yaziq, vaxt tapıb gələ bilmir. Bax köməyi belələrinə eləmək lazımdır. Yoxsa filankəs qohumumdur, tanışımızdır, fi-lan rəisin bacısı qızıdır, filan müdirin dayısı gəlinidir. Birdir, ikidir bə-yəm? Hansını deyim? Anamı lap cana gətirirlər. İllahda ki, böyüklerin dəymə-düşər xanımları gələndə. Fasonlarından dükana sıçışmırlar. Hər şeyin də yaxşısını gərək bunlar aparsınlar, özü də növbəsiz. Ni-yə? Ancaq belə fağırı gələndə heç kəs qeydinə qalmır. Yox, necə olur-olsun ona kömək eləməliyəm!"

Necə? Saxlamağına saxlaya bilmərəm. Bəlkə...

Xahişini rədd edəndə yamanca pərt oldu. Ancaq özünü sindirmə-mağşa çalışırdı. Çalışırdısa da, bacarmırdı. İllah da ki, gözləri... heç sö-zünə baxmırı. Doğrudan qəribədir, insanın gözləri çox qəribədir..."

Eynəkli qadın sancığın qiymətin bir də soruşub, alacağını bildirdi, pulunu vermək üçün cassaya doğru yönəldi.

- Qız gözü "utancaq oğlan" a nəzər yetirdi.

Gözləyirdi.

"Yox, mütləq kömək etməliyəm. Mütləq! Zəhmetkeş oğlandır... Yəqin şəhərdə qohum-əqrəbəsi, yaxın adamı yoxdur, özü də hər de-yəndə gələ bilmir. Xeyir işi də başladın, gərək yubatmayasan. Sonra, rəhmətlik nənəm demişkən, içindən qənbərqlu çıxar! Nənəmi xatır-ladım, bir sözü də yadına düşdü. Deyərdi: "Elə ki, gördüz xeyir iş baş-ladılar, siz də bir tərəfdən əl yetirin. Çünkü bu gün onunçundur, sabah

sizinçün. Kömək elə ki, kömək görəsən". İndi mən ona necə kömək eləyim, əlbəttə, "kömək görmək" üçün yox, elə-belə, insanlıq naminə. Bəlkə müdirlə danışım? Yox, qoy bir əvvəlcə Əlimusa ilə məsləhət eləyim. Ağıl ağıldı, deyirlər, ötkün olar. Əlimusa, necə olsa, məndən təcrübəlidir. Bu dükanda işlədiyi gərək altı il olsun..."

Eynəkli qadın sancağı alıb getdi. Qız Mustafanın yanına qayıtməq istəyirdi ki, üç gənc qadın onu səslədi. Qız Mustafanın gedəcəyindən qorxduğu üçün tez ona tərəf çevrildi və:

- Xahiş edirəm, azacıq da gözləyin, bu saat, - deyib qadınlara sarı tələsdi.

Bu sözlər Mustafanın ürəyindən oldu. O, bayaqdan tərəddüd içində qalmışdı: getsin, getməsin. İndi arxayıñ oldu: getməsin! Arxayıñ olan kimi də çəvrilib "qaşqabaqlı oğlan" a göz yetirdi.

Məcməyi artıq kök qadının qoltuğunda idi. O, "qaşqabaqlı oğlan" a "sağ olun" deyib yola düzəldi. Gedən kimi də "qaşqabaqlı" Mustafaya sarı boylandı, bəriyə bir addım atmışdı ki, bir neçə qız gülüşə-gülüşə gəlib başının üstünü aldı.

"Əcəb oldu, əcəb!.. Yoxsa yenə göz verib, işiq verməyəcəkdi. Yaxası yaman keçdi qızların əlinə!.."

Qızlar gümüş qaşıqlara baxırdılar. Baxa-baxa da bir-birlərinə nə deyirdilərsə, qəhqəhə çəkib gülüşürdülər. "Qaşqabaqlı oğlan" in da çıçəyi çırtlamaşdı. Mustafa onu tanıya bilmədi. Necə də uğunub gedirdi.

"Gül a!.. Gül! Adamı, bax, belə güldürərlər!.. Mən deyiləm ki, simşığını sallayasan... Yavaş, bala, yavaş, ağızin az qalib qulaqlarına çata... Xridaca gözlərin də ki, zəhlətökən milçək kimi üzdən üzə qonur..."

Deyən birdən-birə səsin də dəyişildi. Elə bil bayaq kök qadınlə dañışan sən deyildin. Hə, səni də dışımə vurdum: kimə qaşqabaqlı, kimə güləyən oğlan!.."

- Sizi, deyən, çox gözlətdim, he?

Birdən-birə qulağında cingildəyən bu səsdən Mustafa diksinən kimi oldu, ancaq qarşısında qızı görən kimi özünü itirməməyə çalışıb, əlüstü dilləndi:

- Yox!.. Niyə?!.. Xoşdur. Bir də axı siz mənim cavabımı vermişdiniz, mən gedə də bilərdim...

Qızın nə vaxt gəldiini hiss etmədiyi üçün Mustafa ürəyində özüñü danladı: "İndi, yəqin elə biləcək qızlara baxırmışam. Haqqı da var, heç yaxşı olmadı. Haradan bilsin ki, qaşqabaqlının..."

- Gərək sözümdən inciməyəsiz, - qız günahkarmış kimi davam etdi.

- Kim?.. Mən?.. Nə haqla?!..

- Sizə istəyirəm kömək eliyəm. Ancaq...

"Qaşqabaqlı oğlan"ın nə vaxt, necə gəldiyini heç birisi hiss etmədi.

Mustafa bir də onu gördü ki, "qaşqabaqlı" ilə üzbeüz dayanmışdır. Dişi bağırsağıni kəsdi. Bir anın içində acı gülüşlər sifətini bürdü: "Axırı ki, özünü çatdırın!"

Mustafanın sifəti qaraldı. "Qaşqabaqlı oğlan"ın qaşqabağı elə bil bircə saniyənin içində ona sirayət elədi. Özü isə çevrilib oldu "güləyən oğlan".

Qız onun gəlişinə, axtardığına qəfildən rast gələn adamlar kimi sevindi. Nazik dodaqlarında xərif təbəssüm göründü:

- Əlimusa, yaxşı gəlmisən. İndicə özüm çağıracaqdım.

- Mən kimə, nə vaxt lazım olduğumu havadan bilirom, - Əlimusa zarafata salmaq istədi. - Odur ki, dayanıb gözləmirəm məni çağırınlar. Özüm gəlirəm. Adamlara zəhmət vermək...

- Əlimusa, mən zarafat eləmirəm. Ciddi sözümdür, - qız neftçi oğlanın xahişini Əlimusaya çatdırıdı, sonra onun məsləhətini soruşdu.

Mustafanı sanki iti tikanlı kol-kosun üstündə ayaqyalın saxlamışdılar. Ayağının birini götürüb, birini qoyurdu. Yaman həyəcan keçirirdi. "Ona bir kəlmə söz dedim, onu da indi budur, gör kimə söyləyir, kimdən məsləhət istəyir. Gəlsənə bir ağızdolusu "sağ olun" deyim, üzüslü çıxmı gedim. "Qaşqabaqlı"nın məsləhəti qoy özünə qalsın. Özüne!.."

- Məsləhətə qalandı, belədir ki, - Əlimusa Mustafanın gözlədiyindən də artıq ciddi bir görkəm aldı - saxlamağına söz yox ki, saxlaya bilməzsən. Bunun üçün, özün bilirsən, sənə də, müdirdə də söz gələ bilər. Ancaq sən belə eliyə bilərsən: bu oğlandan üzüyün ölçüsünü, pulunu al, üzük gələndə al apar evə. Bu da ha vaxt gəlib çıxsa onda gətirib gələrsən, verərsən özünə. Məncə, bu cür ola bilər!..

Mustafa ayaqlarını döşəmədə möhkəm hiss elədi. Sanki gözəggörünməz bir əl ayaqları altından neşterli kol-kosu çəkib çıxarmışdı.

- Yaxşı, bunu müdirdə demək lazım deyil?

- Demək olar da, olmaz da. Öz işindir. Müdir indi onsuz da yoxdur. Axı burda nə var?.. Uzaqbaşı özüm üçün alıram. Sənin bu dükandan özüm üçün bir şey almağa haqqın var, ya yox?

- Əlimusa oynaq, xırda qara gözlərini bir anlığa Mustafanın üzündə saxladı. - Bu oğlan da ki, Nazənin, çox başısağdı oğlana oxşayır. Neçə kərəm görmüşəm: Sakit-sakit gəlib baxıb gedib. Həm də deyir-sən dənizdə işləyir...

Ortaböylü, mütənasib əndamlı, dolğun, çox yapışqlı görünən sarışın bir qadın dedikcə ince, məlahətli səsle:

- Cavan oğlan, zəhmət olmasa, - deyərək Əlimusani çağırıldı.

Əlimusa şidirgə götürüldü.

Mustafanın bilaixtiyar dodaqları qaçıdı. Nazənin bunu hiss etdişə də, mənasını özlüyündə kəsdirə bilmədi.

- Açığınız tutmadı ki, sizdən ötrü onunla məsləhət elədim?

Mustafanın sir-sifəti də yavaş-yavaş durulurdu.

- Yox, niyə?! Gənəşikli baş həmişə salamat olar.

Qulağı təzə söz alan Nazənin tez soruşdu:

- Necə dediz, gənəşikli? Mən bu sözü birinci dəfədir eşidirəm.

- Bəli, gənəşikli. Gənəşik bizim yerlərdə məsləhət yerinə işlənir. Məsələn, gedim birisine gənəşim, yəni məsləhət eliyim. İndi siz satıcı yoldanışınızla eliyən kimi.

- Amma atalar sözünə söz ola bilməz!.. Yaxşı, qızın barmağının ölçüsünü götərmisiz?

- Deyirəm qalsın. Qorxuram əziyyəti çox ola. Özümə havaxt təsadüf eləsə...

- Heç bir əziyyəti-filanı yoxdur, - Nazənin çox ciddi və hətta bir qədər də amiranə tərzdə onun sözünü kəsdi. - Ölçünü verin!..

- Ölçünü göturməmişəm. Qız da rayonda olur.

- Bəs ölçüsüz necə olsun?

- Mən təxminən bilirəm. Sizə necə deyim... Baxın, baxın, onun barmaqları elə sizin barmaqlarız kimidir. Eynilə! Elə siz öz barmağıza görə götürün, çox xahiş edirəm!.. Elə onunkuyla dübbədüz gələcək...

- Yaxşı, nə deyirəm ki, puluzu verin. Təxminən bir qırx manat olsa, bəsdir. Əyər-əskiyini sonra.

Mustafa pulu ona uzadanda dil-ağız eləməkdən də qalmadı.

- Mənə böyük xəcalət verirsiz...

- Nahaq belə düşünürsüz...

- Xudahafız!

- Xoş gəldiz!

- Salam.
- Salam! A!.. Sizsiz?!
- Elə təzəcə dükənin səkisinə ayaq qoymuşdum ki, sizin xidmətçi qadın qapını bağladı. Bir beş dəqiqli tez gəlsəydim, çatardım.
- A, məni çağırıydız da... Qalib bu qədər gözləmisi.
- Utandım. Eybi yoxdur. Bir də, sizin o xidmətçi yaman arvaddır eee. Vaxt tamam oldu, dədəsinə də içəri buraxmaz. Bircə kəlmə ya-vaşdan söz de, o sənə besini qışqır-a-qışqır qaytarsın.
- Hay-küyünə baxmayın, ürəyi təmiz arvaddır. Ancaq qanunçuluğuna söz ola bilməz, bunu düz deyirsiz. İnanın ki, o olmasa, biz vaxtında işdən çıxa bilmərik.
- Orası düzdür. Yoxsa müştərilərin ardı-arası kəsilən deyil.
- Amma siz bu dəfə, deyən, lap tez gəlməsiz, hələ üzük almamışıq. Dünən müdirdən yenə soruştum. Deyir üç-dörd günə alacaqıq. Sizin barənizdə də ona dedim. Elə getdiyiniz günün səhəri dedim. Etiraz eləmədi.
- Deyinən mağazada məni dilə-dişə salmısınız ki. İndi nə üzlə bir də içəri girəcəyəm?! - Mustafa bu sözləri yarızarafat, yariciddi dedi. Ürəyindən isə keçirdi: "Yaman işini ehtiyatla tutan qızsan aaa! Məlum oldu, xidmətçi arvadın qanunçuluğundan niyə xoşun gəlir".
- Mustafani fikirli görən qız birdən nə düşündüsə cəld xəbər aldı:
- Birdən puluz üçün darixarsız, inanib-eləməzsiz a!..
- Siz nə danişırsız, canım? - Oğlan incikliyi andıran bir səslə əlüstü cavab verdi. - Sizə də inanmayandan sonra daha kimə inanmaq olar?
- İnciməyin. Dedim də. Həyatda azmi şeylər olur.
- Əslini axtarsaz, mən bu gün üzükdən daha çox özgə bir iş üçün gəldim. Ancaq... - Mustafa dayandı, sözünün gerisini gətirmək üçün fikirləşdi.
- Qızın səbri çatmadı:
- Ancaq nə?
- Deyir məscidin qapısı açıq oldu...
- Kifayətdir, - Nazənin onun sözünü kəsdi, özüzü təhqir etməyin. Mənə aid nə xahişiz varsa, deyin. Çəkinməyin!

- Sizin, gərək ki, sabah istirahət günüzdür.

- Bəli.

- Bilirsiz, mən çoxdandı ki, bir az pul yiğmişam. İndi bir az da mükafat veriblər. İstəyirəm bu pullara qızı nişanda aparmaq üçün bəzi pal-paltar, şey-mey alım. Əlbəttə, düşəndə, rast gələndə. Sonra qorxuram pulları xərcleyəm ora-bura, əlim qalsın boşda. İndicə univermaqdan gəlirəm. Yaxşı qabardin qadın paltoları satılırdı. Mən də bir beləsini almaq istəyirəm. Düzü, rəngini, formasını seçməkdə çətinlik çəkirəm. Şəhərdə də qız-gəlin qismindən bir elə tanışım yoxdu ki, aparmı baxsın, seçsin, bəyənsin, mən də alım. İndi sizə başağrısı verməkdə qəsdim budur ki, bu işdə mənə kömək eliyəsiz.

- Axı qabardin paltonu qızın özü seçib bəyənsə yaxşıdır. Bəlkə heç onun zövqüyle bizimki düz gəlməyəcək? Bu qədər pul verirsiz.

- Qız burda olsaydı, siz deyəndi. Ancaq güman edirəm, siz bəyənən şey onun da ürəyinə yatar. Siz pis şey seçməzsiz. Zövqünüz yaxşıdır.

- Siz mənim zövqümün yaxşı olduğunu hardan bilirsiz? - Qızın sorğulu nəzərləri Mustafaya dikildi.

- Üst-başınızdan görünmürmüş?

- Üst-başım necədir ki?

- Müasirdir, sadədir, səliqəlidir. Hər şey qaydasıncadır. Nə artıq, nə əskik.

Qızın yanaqları allanmışdı. Özü barəsində yaxşı söz eşitmək ürəyindən olsa da, həmişə də bax, beləcə qızarardı.

"Bu "utancaq oğlan" az aşın duzu deyilmiş a!.." Bu sözləri Nazənin ürəyindən keçirdi. "Utancaq oğlan" a isə, zövq haqda söhbəti dəyişdirmək üçün belə dedi:

- Yaxşı, ölçüsünüsə heç olmasa soruşmusuz?

- Soruşmamışam... Gözəyarı deyə bilərəm. Yox, gözəyarı niyə? Xoşbəxtlikdən boy-buxunu elə sizinkidir ki, var.

Qızın dodaqları qaçıdı. Ancaq bunu oğlana hiss etdirməməyə çalışdı. Oğlan fikrə getmişdi. Qız da danışmirdi. Beləcə bir qədər getdilər. Trolleybus duracağına qız ayaq saxladı.

- Mən trolleybusa oturmaliyam. Səhər palto alacaqsız?

- Sizin vaxtız olsa, bəli. Sonraya qalsa, qorxuram, yaxşılıarı qurtarsın.

- Mən sabah özüm də univermağa gedəcəm. Bəzi xırda-para şey almaq istəyirəm. Saat on tamamda univermağın dəniz tərəfdəki qapısında məni gözləyin.

- Çox sağ olun.

- Dəyməz.

Aralığa yenə sükut çökdü. Bu dəfə onu trolleybosun gəlişi pozdu.

- Di, yaxşı, sağ olun!

"Görüşənə qədər!" - Bu sözləri Mustafa ürəyindən keçirdi, ancaq deməyə cəsarət eləmədi, əvəzində qızın sözlərini təkrar etdi. - Sağ olun!

Mustafa trolleybus yola düşənəcən duracaqda dayandı. Dalğın nəzərlərlə onu ötürdü. Sonra nə düşündüsə, sahil bağına tərəf yollandı.

Mustafa bağa yetişəndə işıqlar da yandı, şəhərin işıqları. Yandı! Orda-burda gözə çarpan saralmış yarpaqların sarılığını bir az da tünləşdirdi. Bağa girdiyi vaxt onun diqqətini birinci cəlb edən bu mənzərə oldu. "Payızdır... Eh, Bakıda payız yoxdur ki!.. But ək-tük saralmış yarpaqları adam görməsə payızın gəldiğini hiss eləməz. Payız bizim yerlərdə... Dağ ətəklərində... Baxırsan, hər tərəf sapsarı saralır. Meşə də, dağ da, bağ-bağça da, kol-kos da, hər tərəf. Özü də baxasan nə vədə? Gün çıxanda, gün batanda. Özgə aləm olur..."

Məhsulu məhsul, yağışı yağış. Palçığı da ki, söz yox, dizəcən. Kəndin bircə bu palçığı olmaya. Olmaya bu zəhlətökən palçığı, heç bir kurorta dəyişmərəm... Palçıq deyəndə..."

Yadına neçə il əvvəl olmuş bir əhvalat düşdü. İşlədiyi birinci ilin məzuniyyətini almışdı. İstirahətini kənddə keçirmək istəyirdi. Əyin-başını sahmana saldı. Təzə kostyum, təzə ayaqqabı, təzə miləmil köynək. Bircə paltosu köhnə oldu. "Eybi yox, abır-həyası hələ üstündədi, keçinmək olar. Sağlıq olsun, bunu da gələn il" düşünərək özünə təsəlli verdi. Əslinə baxsan, kostyumu da ürəyincə olmamışdı. Ancaq o yenə özünü sindirmədi: "Ayağını yorğanına görə uzat, Mustafa! Hələlik gücün buna çatır. Bunu da gey. Yaxşı qazanarsan, bir az bahalısını alarsan. Fikir eləmə!"

Ancaq ayaqqabısına söz yoxdu. Açıq-qəhvəyi rəngdə idi. Yumşaq şevrodan sıfarişlə tikdirmişdi. Söz yox, tikdirəndə, özünün dediyi kim, ayağını yorğanına görə uzatmamışdı, bir az bədxərclik eləmişdi. Ayağına elə yapışındı ki... O, ömründə birinci dəfə idi bu cür ürəyinə-yatan ayaqqabı geyirdi. Cəmisi üç dəfə ayağına almışdı. Bir dəfə iş

yoldaşının toyuna gedəndə geymişdi. Bir dəfə geyib "Koroğlu"ya getmişdi. Bir dəfə də kinoya. Vəssalam.

İndi geyib kəndə gedəcəkdi. Sevinirdi. Qanını bir şey qaraldırdı. Səfəri, deyəsən, yağışlı aya düşürdü. "Yəqin dağlarda indi peydərpey yağır. Yağış da ki, gəldi, kəndin ayıbı üzə çıxır. Palçığa düşdüm heç, tuflimin işi bitdi. Bəlkə geyməyim? Mədənə gedib-gəldiyim ayaqqabımı götürüm? İş ayaqqabımı? Yox, ayıb deyil? Deməzlərmi ki, ay bala, bu qədər vaxtdır işləyirsən, yan özünə bir göyçək ayaqqabı da ala bilmədim ki, durub bu kökdə üstümüzə cummusan... Yaxşı, indi ayrisini almağına ala bilmərəm. Bir yolu var. Gedim qaloş alım (ucuzdur) və təzə ayaqqabılımı götürüm. Elə ki, yağışa düşdüm, üstündən geyərəm... Ayrı əlacım yoxdur, çünki gərək xalamgilə də bir paydanpuşdan aparam. Boynumda nə qədər haqq-sayıları var".

Bu "haqq-sayı" Mustafa heç unutmurdu. O, ata-anasını çox erkən itirmişdi. Atasını müharibə əlindən almışdı, anasını xəstəlik. Amansız xərçəng xəstəliyi. Anası öləndə müharibə qurtarhaqurtarda idi. Mustafa altı yaşına yenicə qədəm qoymuşdu. Bacısı səkkizi adlamışdı. Mustafanın xalası bacısının "Əziz yadyarlarını" qanadı altına aldı. Əri də yetimləri özününkülərdən ayırmadı.

Mustafa yeddiilliyi bitirəndə Bakıya gedib, texnikuma daxil olmaq xəyalında idı. Fikrini bacısı da bəyənmişdi. O özü xeyli vardı kolxoz işinə gedirdi.

Mustafa xalası ərinin də razılığını almaq istəyəndə o demişdi:

- Nə deyirəm, oğul, özün bilən yaxşıdı. Təki oxuyub bir yana çıxasan. Başımızın ucalığıdı...

Mustafa qaloşla bərabər bir az "ayın-oyun" da aldı. Kiçicik sovgat hazırladı, təzə çamadana yiğib, yola düşdü...

Qatara mindi, qatardan düşdü...

Narin-narin yağırdı. Yan-yörə, çöl-bayır yaş idi. Bir tərəfə çəkilib çamadani ehmalca açdı. Qaloşları üstdən qoymuşdu. Bir tayını götürüb təzəcə ayağına geymişdi ki, yanından keçən bir kişi ayaq saxlayıb dedi:

- Varam ehtiyatlı oğula! Ehtiyatlı oğulun anası heç vədə ağlamaz. Ustadına bərəkallah, bacıoğlu!..

Mustafa birdən birə-kəsdirə bilmədi ki, həmin adam bu sözlərlə onu həqiqətən tərifləyirdi, ya lağə qoyurdu. Odur ki, heç bir cavab vermədi. Başı aşağı olduğu halda qaloşun ikinci tayını da ayağına ke-

çirtdi. Qamətini düzəldəndə atmaca sahibini axtardı, artıq uzaqlaşmışdı. İstədi arxasında qışqırıb cavabını versin, lakin fikrindən tez daşındı: "Daldan atılan daş topuğa dəyər... Hərif deyəsən, yaman doladı məni: "Ustadına bərəkallah". Söze bir bax, heç dəxli var?! Hər şeyə gərək bir qulp qoysunlar..."

Rayonlarına gedən avtobusa oturanda yağış güclənmişdi. Sürəcü çox ehtiyatla süründü. Getdikcə sürətini azaldı, azalırdı (dağlara gedən yol sürüşkən və qorxulu idi).

- Kəl arabasını keçdi ki, - arxadan qolu-budaqlı bir cavan aralığa söz atdı.

- Arabaya şükür elə, bacıoğlu, sən çanaqlıdan yapış, - burnunda danışan başqa birisi ona havadar çıxdı.

"Burnunda danışan"ın yanında oturan "sallaqbıg" isə:

- Yorğan - döşək götürsəydik, dərd yarı id! Hi... Hi... - hazırlıq edirmiş kimi dişlərini ağartdı. Ancaq sözlərinə özündən başqa gülən olmadı.

- Ay uşaq, belə yaxşıdır, kişi işini ehtiyatlı tutur da. Qoysanız öz bildiyini eləsin. - Bu sözləri bayaqdan çubuğuunu sümürə-sümürə içərimi tüstüylə dolduran bir qoca dedi.

Yanındakı tüstüdən boğula-boğula onun sözlərini qüvvətləndirdi:

- Bəs necə, biz hələ canımızdan bezməmişik, yaşamaq istəyirik, - dedi və öskürməkdən az qaldı ki, gözləri hədəqəsindən çıxsın.

Qarşı tərəfdən qırmızıyanaq, yumrusifət, dolu bir kişi gileyəndi:

- Bəs evimizə nə vədə gedib çıxacayıq? Bunu necə fikirləşürsüz?

Qoca çubuğuna daha da güc verdi, bir-iki qullab vurub arxayın-arxayın dedi:

- Tələsmə, oğul, tələsmə. Babalını yix mənim boy numa tələsmə. Zərər görməzsən.

- Düz deyirsen, əmi, tələsən təndirə düşər, - ortayaşlı, üzütüklü bir kişi qocayla həmfikir olduğunu bildirdi.

Söhbət getdikcə qızıştı. Adamlar özləri də duymadan iki yerə ayrıldılar: sürücünün tərəfdarları, sürücünün əleyhdarları.

Mustafa qeyri-ixtiyarlı, stansiyadakı kişini xatırladı: "Yerin görünür, ay "ustadına bərəkallah", yerin".

Mustafa qabaqda oturmuşdu, aynadan sürücünün sıfətini yaxşı görürdü. Sürücünün bu qədər söz-söhbətin müqabilində ağızına bir kəlmə də almayıb öz işində olması onu mat qoymuşdu. Adamların yerli-

yersiz danişaqlarına o, sadəcə gülümsəyir, əvəzindəsə sükandan daha da bərk-bərk yapışır, avtobusu öz qaydasınca sürürdü. Lazım olanda sürəti artırır, lazım olanda azaldırdı. Bunu ayrı-ayrı adamların şılaqlığına, nazına, tələsib-tələsmədiyinə görə deyil, yolun rahat və narahatlığına, təhlükəli və təhlükəsizliyinə görə edirdi. Bir dəqiqə də olsun sükan arxasında olduğunu unutmur (iti və ayıq gözləri həmişə irəli baxır), çala-çuxur yerlərdən ustalıqla yan keçir, təmkinini pozmurdu.

Mütəmadiyən sürücünün işinə göz qoyan Mustafa ləzzət alırdı: "Möhkəm əsəbləri var. Yerində kim olsayıdı, indi bir-iki söz tullamışdı... Yox, görünür, işinin ustasıdır. Yəqin elə bununçun ona bu çətin yola göndəirlər. Sevdim işini, qardaş! Yaman vuruldum. Sənin kimi mən də öz işimin ustası ola bilsəydim!.. Sənin kimi! Nə artıq, nə əsik... Ustam o irəli deyirdi, çox fəhimli görürəm, səni, bala, belə get-sə, ustad neftçi olacaqsan. Nə deyirəm, usta ağzin fal olsun. Ancaq, ay usta, usta olmaq asandır bəyəm? Bununçun nə qədər öyrənmək, görüb-götürmək lazımdır. Bəs öyrən də... Əl-qolunu tutan ki, yoxdur..."

Mustafa nə qədər vaxt keçdiyini bilmədi. Bir də gördü ki, sürücü sürəti lap azaltmışdır. Avtobus sıldırımin böyründən salınmış yolda idi. Mustafa aşağıya baxdı. Adamin gözləri qaralırdı... Aynada sürücünün üzündəki gərginlik aydın görünürdü.

Mustafa adamlara göz gəzdirdi. Bayaq yorğan-döşəkdən söhbət salan "sallaqbıg" yorğan-döşəksiz yatmışdı. Başı ağır daş kimi sağ çıyın üstə sallanmışdı. Hərdənbir xorultusu eşidilirdi. "Burnunda danişan" özünü pəncərəyə tərəf yıxmışdı. Səs-səmir gəlmirdi. Qolu-budaqlı cavan mürgü döyürdü.

Qoca fikirli-fikirli çubuğuunu sümürürdü. Gözləri açıqdı. Gözləri məchul bir nöqtəyə dirənib qalmışdı. Yanındakının gözləri yumulu idisə də öskürəyindən qalmırdı. Doğrudur, öskürəyi bəzən şiddətlənəndə göz qapaqları açılır, sonra tezçə də yumulurdu. Evinə tələsən kişinin gözləri yol çəkirdi. Tələsib təndirə düşməkdən qorxan kişi dizləri üstündə, görünür, süfrə açmışdı. Ləzzətlə, yeyir, ağzını marçıldadırdı.

Öskürək səsi, yatanların xorultusu, süfrə açanların marçiltisi bir-birinə qarışır, avtobusda qəribə ahəng yaradırdı. Mustafaya bu an elə gəldi ki, hamı öz aləminə qapılıb qalmışdır: yatan kim, mürgü döyen, yeyən, gözləri yol çəkən, düşünən kim. Sürücü indi, yəqin, heç kimin yadına düşmür, bəlkə bu saat, bu dəqiqə onun həyatda mövcud olduğundan da heç kimin xəbəri yoxdur. Çox güman ki, yoxdur.

Bəs sürücü? Sürücünün hamı yadındadır, hamı onun gözləri qabağındadır. Hamı. İşindən razi olanlar da, olmayanlar da. Tərəfdarları da, əleyhdarları da. Hamı. O bu saat ancaq bu adamları sağ-salamat mənzillərinə aparmaq barəsində düşünür. Düşünür niyə? Aparır, aparaq! Hər kəsi öz yerinə çatdırmaýınca, sükan arxasında, bax, beləcə gərginliklə oturacaqdır.

"Yox, sürücülük çətin sənətdir. Cavabdehliyi böyükdür. Bir balaca olmadı belə, oldu elə, gəl də, işin içindən çıx görün, necə çıxırsan!.. Yetmiş üçüncü millət. Bilmirəm bunu sürücülər üçün kim deyib. Adam belənçiyinə rast olanda sürücülərə hörməti çoxalır... Yox, öyrənəcəyəm sürücülüyü. Qoy bir artıq sənətim də olsun. Nə zərəri. Zəmanəmiz mürəkkəb zəmanədir. Baxırsan ki, bir sənət adama azlıq eləyir..."

Sürücü sürəti artırırdı. Mustafa pəncərədən boylandı. Qorxulu sildirim arxada qalmışdı. Qabaqda düz yol uzanırdı. "Bundan sonra eniş başlanacaq. Ardınca yenidən yoxuş gəlməlidir. Sonra dolama-dolama yol. Yenidən eniş. Hələ düşməyimə çox var. Görüm mən də bir gözümüzün acısını ala bilərəmmi? Vaqonda gecə heç yata bilmədim. Bir böyrümdən o biri böyrüm üstə çevrilə-çevrilə səhəri açdım. Bilmirəm yərimi dəyişmişdim buna görə idi. Ya..."

Gözləri axdı, başı sinəsinə sallandı. Bir qədər bu vəziyyətdə qaldı. Sonra başı sağ çıynınə tərəf əyildi, pəncərəyə söykəndi...

Mustafa gözlərini açanda avtobus eniş yola çıxmışdı. "Gör nə yaman yuxulamışam. Bir az da gözümü açmayıam, kəndimizi ötüb keçəcəkdir".

Yoldan xeyli aralı meşə uzanıb gedirdi. Meşə qurtalar-qurtarmaz kənd evləri başlayırdı. Evlər uzaqda olduğundan, kiçik, çox kiçik görünürdü. Avtobus həmin evlərin tuşuna çatanda Mustafa onu saxlatdırdı, sürücüyə ağızdolusu "sağ olun" deyib düşdü.

Yağış ara vermirdi. Yolun hər iki tərəfindəki ensiz kiçik xəndəklərdən selləmə su axındı. Yoldan beş-on addım kənarda qollu-budaqlı, nəhəng bir çinar dururdu. Mustafa tez özünü çinarın altına verdi. Bura qupquru idi. "Böyük nemətdir. Günəşdən də qoruyur, yağışdan da. Bir az burda daldalanım. Bəlkə kəsdi. Yoxsa bir kilometrəcən yolu bu yağışda getsəm, tükü yolumuş cüceyə dönərəm. Saat, yəqin, indi üçə işləmiş olar. Sürücü deyirdi ki, üçdə rayon mərkəzində olmalıdır. Hələ on səkkiz kilometr yol gedəcəkdir. Bu il daha heç, gələn il necə olsa gərək özümə saat alam. Babətindən. Gərəkli məsrəfdir. Bu

il alsaydım, onda gərək kostyumu almayıydım... Eybi yox, Mustafa, özünü darıxdırma, yavaş-yavaş hər şey öz qaydasına düşəcək..."

Yağış kəsəndə kəndə gedən yola çıxdı. Kəndcən yaxşı gəldi, yol rahat idi. Kəndə çathaçatda yağış yenə başladı. Mustafa yolundan qalmadı. Küçədən küçəyə adladı, nəhayət, xalasığılə aparan dar, palçıqlı küçəyə gəlib çıxdı. Bir qədər gedəndən sonra dayandı: palçıq qaloşundan da yuxarı çıxırdı. "Buranınkı yaxşı rezin çəkmədir, ya da soldat çəkməsi. Yoxsa ayaqqabı-mayaqqabı yeri deyil".

Özünü yolun kənarına verdi. Yolun üzərinə əyilmiş kol-kosdan, ağaç budaqlarından tuta-tuta bir qədər gedə bildi. Sonra birdən sol ayağı sürüşüb sulu palçığın içində getdi, ayaqqabısına su doldu. Hirsle, ayağını çəkib çıxartdı. Geriyə döndü. Əyri-ürüyü bir ağacın budağından yapışmış palçıqsız bir yerə çıxdı. Çox fikirləşmədən ayaqqabalarını çıxardı. Şalvarının balaqlarını dizinəcən çirmədi. Çəkmələrini bir-birinə bağlayıb çamadanın üstündən aşındı, çamadanı sağ əlinə götürüb, uşaqlıqda tez-tez elədiyi kimi, özünü palçığa vurdu. Yolu yarı etməmişdi ki, gülüş səsləri qulaqlarını qıdıqladı:

- Bizə nə var, hi...hi... Kəndçi babayıq, palçığa öyrəşmişik. Hi...hi... Şəhərli-zad deyilik ha, ayaqqabalarımız palçıga batdı, oturub dərdini çəkək.

- Çıxarıb əlimizdə tutaq... Hi...Hi!..

Çevriləndə iki nəfərin arxasında gəldiyini gördü. Ayaqlarında nimdaş rezin çəkmə vardı. Qəzəbli baxışları ilə onları süzdü, süzdü və birdən-birə onlar dönüb gözündə "ustadına bərəkallah" oldu. Bir-birinin eyni olan "ustadına bərəkallah".

"Ustadına bərəkallah"lar "şəhərli"nin hırslı-hırslı baxdığını görəndə səslərini kəsdi. Mustafa küçənin çox palçıqlı olan yerini keçdi. "Ustadına bərəkallah"ları gözlədi. Bərabərləşəndə nəzərlər dərhal bir-birinə zilləndi. Onlardan biri Mustafanı tanıdı:

- A, Əlimərdan, bu ki bizim rəhmətlik Qafarın oğludur. Vay səni...
- Ə, xoş gəlmisən, bacıoğlu, həmişə sən gələsən - Əlimərdan üzr istəyirmiş kimi dil-ağız elədi.

- Siz də həmişə məni belə qarşılıyasız, gülə-gülə, atmacularla.

- Bacıoğlu, day gərək üstün vurmaysan.

- Bu olar. Bəs bu palçığa nə deyirsiz?! Ona-buna rişxənd etməkdənsə, bu çala-çuxuru düzəldin, bataqlığı qurudun. Gündə neçə dəfə gəlib-gedirsiz, canız bəyəm daşdandır?

- Eh, bacioğlu, kimə deyirəm, eşitməməzliyə qoyur. Kolxoz sədrinin yolu burdan düşmür, kənd sovetininki düşmür, briqadirinki düşmür. Nə vəclerinə?! Yolu düşənlərin də ki, macalı yox, mənim kimi...

- Buranı düzəltməkçün nə lazımdır, bəyəm?

- Üç şey, bacioğlu: bir cüt saz öküz qoşulmuş araba, boş-bekar adam, bolluca çaydaşı. Gütün nə qədər çatır, daşı tök bura. Vəssalam. Ancaq zəhrimar xeyli uzaqdadı. Gündə iki dəfə gedib-gəlsən, oğul deyərəm.

- Əlimərdən dayı, bekar adam mən, məzuniyyətə gəlmışəm. Qoy yağış kəsin. Bu işə baxarıq.

- Yox a, bacioğlu, bize xəcalət verirsən ki... O boyda zəhməti sənə rəva görmərik.

Üç-dörd gündən sonra Mustafa kolxoz sədrinin yanına yollandı. Kolxozun idarəsi başqa kənddə yerləşirdi. (Kolxoz dörd kəndi birləşdirirdi, bunların içində ən baxımsızı, ögey qismində olanı, Mustafanın müşahidəsinə görə, onların kəndi idi).

Sədr insafən, Mustafanı yaxşı qarşılıdı:

- Araba, verərəm, - dedi. - Ancaq adam barəsində çətinlik çəkirəm, indi işimizin...

- Adam mən, - Mustafa sədrı çətinlikdən qurtardı. - Bu işi özüm görəcəyəm. Köməkçilərim də xalauşaqlarım olacaq. Yol işində də gərək bir az səriştəm olsun.

"Yol işində də gərək bir az səriştəm olsun" dedikdə Mustafa texnikumda oxuduğu illərdə tətil aylarını yol idarəsində fəhlə işlədiyini nəzərdə tuturdu...

İş başlananından sonra Mustafanın köməkçiləri gözlədiyindən də artıq oldu. Məktəbin direktoru öz keçmiş şagirdinin təşəbbüsündən xəbər tutan kimi iki istirahət günündə iməcəlik təşkil edib, yuxarı sinif şagirdlərini gənc müəllimlərlə birlikdə köməye göndərdi. Kənd cavanlarının da, işdən macal tapanları, könülli Mustafanın sərəncamına gəldilər. Mustafa bir növ bui şin "baş mühəndisi"nə çevrilmişdi. Ancaq "baş mühəndis" çox vaxt "fəzlə və texniklərdən" artıq işləiyirdi. "Ustadına bərəkallah"lar buradan hər gəlib-gedərkən bir-iki bel atmaqla işə müdaxilə eləyirdilər. Əlimərdən qolundan çox dilinə güc verir, "işə həvəslə şüre edən" yeniyetmələri yağılı-yağılı tərifləməkdən qalmırdı...

Yol hazır olanda kolxoz sədrı Mustafaya, onun iş yoldaşlarına öz razılığını bildirdi və qeyd elədi ki, kolxozun idarə heyəti adından Mustafanın iş yerinə təşəkkür məktubu yazacaqdır.

- Yox, lazım deyil, nə ehtiyac var? - Mustafa öz etirazını bildirəndə sədr ona aman vermədi:

- O var ki... Qoy orda da bilsinlər ki, sən öz məzuniyyətini nə kimi bir işə sərf eləyibsən?

Səhəri Mustafa şəhərə yola düşəndə ayaqqabısını gözdən keçirdi. "Dövlətün gəlhagəlidir, Mustafa! Bu da oldu iş ayaqqabısı. İndi gərək şəhərdə gəzib-dolanmağa təzəsini alasan... Saat iki-üç ay da gedikdi. Palçığın neybət üzündən..."

- Bağışlayın, saatınız neçədir? - Qızla qol-qola gedən bir oğlanın verdiyi bu sual Mustafanı düşüncələrindən ayırdı. Hələ deyəsən, bir az diksindirdi də:

- Nə dediz? Saat?! Bu saat... - cəld sol qolunu gözlerinin önünə getirib saatin neçə olduğunu dedi.

Oğlanla qız eyni vaxtda minnətdarlıqla:

- Cox sağ olun! - deyib cəld uzaqlaşdırılar.

Mustafa "dəyməz" belə deməyə macal tapmadı. Gəzə-gəzə gəlib boş bir skamyada oturdu. Dənizin seyrine daldı. Dənizin. Sahili yuyan suların həzin, qulağı oxşar piçiltisini dinlədi. Bu an nədənsə ona elə gəldi ki, dəniz yatmağa hazırlaşır. Başını Bakının sinəsinə qoyub, yorucu işdən sonra dincəlmək istəyir.

"İndi necə də sakitsən, Xəzər! Quzu kimi sakit. Nabələd adam olsa, elə bilər ki, həmişə beləsən... Amma mən sənin hər üzünü görmüşəm, Xəzərim! Hər üzünü. Şıltəqlıqda dünyada birinci dəniz deyirlər, səni. Bax, bu şıltəqlığın nə olduğunu məndən soruşalar, mən də deyəm. Təəccüb qalarsan, "xasiyyətimi, o üz-bu üz gör necə də bılır" deyib düşünərsən. Bəs necə, dörd ildir bir yerdə deyilik, duz-çörək kəsmirik?!"

Texnikumu qurtaran kimi Neft daşlarına göndərilən Mustafa bu dörd ilin üçünü neftçixarma briqadasında operator işləmişdi... Bir il də ola-olmaya idi ki, usta köməkçi vəzifəsinə keçirilmişdi.

"Nə olar, ay dost, bax, həmişə bu cür olasan: quzu təki. Bizi incitməyəsən. Qoynunda gizləyib saxladığı xəzinəni qoyasan xoşaxoş çıxardaq, hə? Nə olar ki?! Özün yaxşı görürsən ki, bizimlə bacara bilmirsən..."

Siftə-siftə, düzdür, tufanın, qasırğan məni yaman hürküdürdü. Amma sonradan sənə elə almışdım ki! İndi hara getsəm, harda olsam, səni görməyə tələsirəm..."

Ürəkdən gələn incə gülüş səsi onun diqqətini cəlb elədi (skamyanın o biri başında bir qızla bir oğlanın nə vaxt gəlib oturduqlarının o, fərqinə varmamışdı).

Oğlan şirin-şirin nə deyirdisə, qız gülməkdən özünü saxlaya bilmirdi.

"Necə də şəndirlər. İndi bəlkə də göyün yeddi qatında uçurlar. Məhəbbət həmişə qanadlı olur. Sevib-sevilmək, sevilib sevmək ömrün qanadıdır. Böyük bəxtiyarlıqdır. Düz deyirəm, ya yox, mənim doğma Xəzərim?! Bu nədir, deyən sən də "qaşqabaqlı oğlan" kimi qımışırsan? Bəyəm mən elə bir söz dedim, gülməli söz dedim?! Hə, başa düşdüm, dünənki uşağın məhəbbət dərsi verməsi sənə gülünc görünür..."

- Yaxşı, əzizim, gülməyinə güldük. Bu, yaxşıdır, - oğlan qızın zərif əlini ovcuna alıb sıxdı. - Bəs, heç demirsən toyumuzu nə vədə eli-yəcəyik. Axı səbrim...

- Bir az da səbir elə, - qız sözünün keçəcəyindən tamamilə arxayıñ kimi, bir az da ərköyüncəsinə oğlanın sözünü kəsdi. - Axı atamın ili hələm çıxmayıb. İki ay qalıb çıxmağına.

- Bircə bu iki ay da gəlib sovuşsaydı!..

- Tələsmə, çətinini gözünü açıb-yumuncadır...

"Zalim oğlu iki aya dözə bilmir... Mən iki ilə qurtarsaydım, papa-ğımı göyə atardım, Xəzər!..

Atamın ili hələm çıxmayıb. Yazlıq atalar!.."

Əlinə yağış daması düşəndə Mustafa başını göyə sarı tutdu...

- Deyəsən yağış başlayır, durr gedək, - oğlan qızın əlindən tutubayağa qaldırdı.

Deyə-gülə oranı tərk etdilər.

"Bakının da payızına sataşdım, deyən acığına gəldi, özünü göstərməyə çalışdı. Mən də durum gedim, Xəzərim! Sən yağışdan qorxmur-san. Sənə nə var ki... Hələlik! İki gündən sonra yenə bir yerdəyik! Da-rıixa!"

Mustafa ac olduğunu yalnız sahil bağından çıxanda hiss elədi. Qarşısına çıxan ilk restorana gedib yaxşıca bir şam eləməyi ürəyindən keçirdi. "Restoranda da keçmə bu gözləməkdən. Yaman vaxt yeyən yerdir. Bircə saatə istədiyini versələr, yaxşıdır. Sonra da el əki, bildilər içki qismiyən yoxsan, dədələrinə söymüş kimi olacaqsan. Sənə xidmət eləməyinə eliyəcəklər, ancaq candərdi eliyəcəklər, başdan-sovdu eliyəcəklər. Nə isə, qəribə məxluqdur bu xörəkpaylayanlar".

Restoranın qapısından içəri keçəndə bıqdırıcı musiqinin yeknəsəq, gurultulu sədaları qulağını cırmaqladı.

Qız bədənnüma aynanın qabağında dayananda özünü əməlli-başlı boylu-buxunlu gördü (indiyəcən, nədənsə, özünü heç bu cür görməmişdi). Sifəti işıqlandı. Ürəyi qəribə bir hisslə çırındı. Mustafanın yanına gələndə yanaqları bir balaca allandı da.

- Necədir? - geniş açılmış gözləri ilə onu başdan-ayağa süzən Mustafa soruşdu.

Nazənin cavabında:

- Yaxşıdır, elə bil lap əynimə tikilib, - dedi.

Dedi, ancaq səsindəki xəfif titrəyişə, xəfif cingiltiyə, sevinc bildi-rən cingiltiyə özü də diksindi: "Elə bil lap əynimə tikilib... Qəribədir. Elə sevinirəm, elə bil özümə alıram. Daha deyən yoxdur ki, sənin əy-ninə tikilib-tikilməməyinin o qızı nə dəxli? Bəlkə onun əyninə lap pis oturacaq. Bəlkə onun heç xoşuna gəlməyəcək. Bəlkə o, heç sevinmə-yəcək. Bəlkə paltonun başqa qızın əyninə görə seçilib alınması mən-liyinə toxunacaq, qəlbindən cürbəcür fikirlər gəlib-keçəcəkdir. Otur-duğum yerdə əcəb özümü işə saldım! Kənardan baxan, görən-bilən nə deyər? Tanış-biliş nə düşünər?.. Yaxşı di bəsdir, özünü az danla: ada-min adama işi düşər də, xata-zad olmayıb a, əlindən misqalcan yaxşı-lıq gəlib, tezlikcən də peşimançılığın çəkirsən, ayıb deyil?!"

- Gör necə də bir-birlərinə yaraşırlar, - satıcı qızın öz həmkarına pi-çıltı ilə dediyi bu sözlər Nazənin qulaqlarında sakit otaqda qəfil çalınan zəng təki səsləndi.

"Gör necə də bir-birlərinə yaraşırlar. Ay aman nələr eşidirəm. Gö-rən eşitdim? Biabır oldum. Kaş eşitməmiş olaydı!.."

O, Mustafaya baxdı. Eyni hisslə Mustafanın da nəzərləri Nazəni-nin gözlərini tutub saxladı. Baxışma çox ani oldu.

"Bu qızların da dili dinc durmaz ki... Nazənin eşitdi görəsən? Bəs necə?! Yoxsa birdən-birə niyə elə qızarsın. Yox deyəsən eşitmışdır. Ancaq özünü elə göstərir ki, eşitməmişdir".

Mustafa paltonun pulunu vermək üçün kassaya yönəldi. Nazənin paltonu çıxarıb qızların yanına gələndə, onlara acıqlı bir nəzər saldı. Qızlar bunun fərqinə varmayıb, paltonu köməkli, ədəb-ərkanla bük-

dülər, aq kağıza sarıyib, üstündən nazik qırmızı rəngli iplə bağladılar və Nazənin qarşısına qoyub:

- Çox mübarekdir! - dedilər.

Nazənin əlacsız qalıb, istər-istəməz güclə dodaqlarını tərpətdi:

- Sağ olun.

Mustafa gəlib bağlamanı götürdü. Qapıdan çıxanda onları baxışları ilə müşayiət eləyən satıcı qızlar gülümsədilər, yarızarafat, yariciddi bir-birinə dedilər:

- O gün olsun səninçün olsun, ay qız!

- Görürəm ürəyindəndi, səninçün də olsun!..

Pillələri düşəndə qızın ayağı qəfildən sürüsdü (ayağı altında alma qırığı qalmışdı). Mustafa o saatca qolundan tutmasayıdı, yixılacaqdı.

Nazənin minnətdarlıqla Mustafaya baxdı:

- Təşəkkür edirəm!

- Təşəkkürlerin hamısı bu gün sizin olmalıdır. Nazənin xanım zəhmət çəkib gəlmisiz, - deyib Mustafa əlini yandıracaqmış kimi tez qızın qolundan çəkdi.

- Yenə zəhmət... Əvvələn, xahiş edirəm, zəhmət-filan barədə heç danışmayaq. İkincisi, mənə xanım deməyin, sadəcə adımı deyin, yaxşı?

- Yaxşı!.. Siz bir mənim fərasətimə baxın ki, indiyəcən adımı da deməmişəm. Gec də olsa səhvimi qoyun düzəldim: adım Mustafadır.

Mustafa, qız danışmadığından və onun üzünü yaxşı görə bilmədiyindən, sözlərinin təsirini özü üçün aydınlaşdırıa bilmədi.

Artıq birinci mərtəbədə idilər. Trikotaj malları satılan yerə çatannda Nazənin ayaq saxladı:

- Məni bağışlayın, bura dəyməliyəm, di sağ olun, üzükdən ötəri bir-iki günə dükana baş çəkin.

- Mən sabah "Daşlara" yola düşürəm. Sağlıq olsa, bir də on-on iki gündən sonra gələcəyəm. Zəhmətin çəkib evə aparmalı olacaqsız.

- Nə olar, zəhmətsiz də apara bilərəm. Di sizə yaxşı yol!

- Sağlıqla qalın! - Mustafa bilmədi nə vaxt onun zərif barmaqlarını güneşin qaraltdığı, küləyin sərtləşdirdiyi iri barmaqları arasına alıb ehtiyatla sıxdı.

"Sağlıq olsa bir də on-on iki gündən sonra gələcəyəm... Bəs hanı?.. Niyə gəlmir? Bəlkə xəstələnmişdir? Üzüyü almaq üçün necə də tələ-

sirdi! Neçə vaxtdır saxlayıram, niyə gəlib aparmır?! Yox, başında bir iş var, yoxsa çoxdan özünü çatdırmışdı. Çoxdan..."

Vaxt-vədə gəlib sovuşmuşdu. Nazəninin gözü yolda qalmışdı. Mustafa gəlib çıxmırıldı. Narahat idi. Yaman nigarançılıq keçirirdi.

Nə üçün?

Təkcə onunçunmu ki, oğlan gəlib üzüyü aparmırdı? Yox! Təkcə bununçun yox!

Bəs daha nə üçün?

Nazənin ürəyi çox nazik qızdı. Başqalarının müsibətinə, dərdinə laqeyd baxa bilməzdi. Eşidib bilsəydi ki, tanıldığı, bildiyi bir adama ağır hadisə üz vermişdir, gözləri o saatca dolardı, elə həyəcanlar keçirərdi ki, deyərdin o hadisə elə öz başına gəlmişdir. İndi də "utancaq oğlan"a bir qəzavü-qədər üz verdiyini düşünərək həyəcanlanır, narahat olurdu. Bu da vardi, ancaq hamısı deyildi.

Bəs elədə o, daha nə üçün nigarançılıq keçirirdi?

Bunu onun özü də heç bilmirdi. Nədənsə axır vaxtlar qəlbində qəribə hissələr oyanmağa başlamışdı. Bu necə hissələrdi ki?! Yox, yox, bu haqda o, düşünməkdən qorxurdu, bu hissələr baş qaldırdımı, onlardan qaçmaba çalışırdı, qaçıb özü-özündən gizlənmək istəyirdi. Gizlənə bilirdimi? Özünü o yerə qoyurdu ki, gizlənə bilir. Bəs əslində! Əslində hər şey başında bir-birinə qarışmışdı. Deyərdin gözləri qarşısına duşman çökmüşdü. Bu dumanlıqda bircə şeyi yaxşı seçə bilirdi, o da bu idi ki, "utancaq oğlan" gəlmirdi. Gəlmirdi. Nazəninin də gözləri yolda qalırdı. Mağazaya hər təzə adam girəndə göz qapaqları geniş açılar, sonra da ağır-agır enirdi.

Oğlanın üzüyünü gəlib aparmaması barədə Nazənin neçə dəfə istəmişdi Əlimusayla danışın, məsləhətini eşitsin, ancaq çəkinmiş cəsarət eləməmişdi. "Birdən başqa şey düşünər. Üzümə deməsə də, ürəyindən keçirməzmi ki, ay qız, sən nə çox bu neftçi oğlana qayğı göstərirsən, bir az gec gəlib deyən darixırsan, hə? Eh, mən də lap ağciyər olmuşam ki... Nədən çəkinirəm!.. Doğrudan, ay Nazənin, ürəyində bir şey yoxdursa, nədən çəkinirsən?! Hə, ürəyimdə bir şey yoxdurmu? Qəribə işə düşmədim!.."

O bu gün də işin axırına yaxın Əlimusa ilə danışıb-danışmamaq barəsində götür-qoy eləyirdi ki, o özü yaxınlaşdı:

- Ay Nazənin, o neftçi oğlan heç gözümə dəyib eləmir. Nə oldu, üzüyünü gəlib apardı, ya yox?

- Yox, o vaxt dükana gəldiyidir. Üzüyü də qalıb məndə. Heç bilmirəm neyliyim? Niyə mən, axı bu işə razı oldum?

- Eh, sən də... O saat başlama görək. Yəqin başında bir qəzavü-qədəri var. Yoxsa indiyəcən iki-üç dəfə baş çəkmişdi. Maraqlanıb öyrənmək lazımdır.

- Ay Əlimusa, mənimcün, axı yaxşı düşməz...

- Ağəz, qardaşın ölüb bəğəm?!.

- Yaxşı, hardan, necə öyrənəcəksən?

- Necə hardan? İslədiyi yerdən. Onların, gərək ki, şəhərdə də bir idarələri olsun. Zəng eləyib öyrənərik. Sən bir mənə de görüm adını, familiyasını, mədənini bilirsən?

- Hardan, ay Əlimusa, birdən-ikidən anketini doldurmuşam, bəyəm? Təkcə adını bilişəm, Mustafadır. Vəssalam.

- Hm... Bu, işi bir az çətinə salır. Nə çox Mustafa... Elə biri mənim öz əmioğlumdur. Özü də Neft daşlarında mağaza müdürüdir. Əmioğlumun dediyinə görə orda beş minəcən adam işləyir. Üç mədən var, hərəsində də nə bilim neçə briqada. Hələm neçə tikinti kontoru var. Estakada quranlar ayrı, ev tikənlər ayrı. İndi biz Mustafanı bunların hansında axtaraq? "Zəng eləməkdən ağlım kəsmir ortalığa bir şey çıxara bilək. Aaa!.. Nazənin, tapdım, tapdım. Gəlsənə bu axşam bir əmoğluğilə baş çəkim? Çoxdandır getmirəm. Olsun həm ziyarət, həm ticarət. Evdə tapsam, bil ki, işimiz düzəlib. Yaman zirək kişidir. Əgər desəm ki, oradakı adamların hamısını sir-sifətdən beş barmağı kimi tanırı, bir tıkə yalani olmasın gərək. Mustafanın nam-nişanını ona deyərəm. Necə olsa, soraqlaşış öz adaşını tapar, bizə xəbər elər. Oldu! Bundan yaxşısı indən belə çətin ağlıma gələ.

Əlimusa susdu, xirdaca gözlərinin yumulub-açılmاسından nə barədəsə ciddi fikirləşdiyini düşünmək olardı. Nazənin də onun bu xasiyyətini bildiyindən, manne olmamaq üçün diniб-danışmadı. Ani sükütdən sonra. Əlimusa özünəməxsus bir təmkinlə sözünü davam etdirdi:

- Hə, indi mən Mustafanı nam-nişanını əmoğluma necə başa salımlı?! Dayan bir, yadına salım, hə, ortaboyludur. Nazik, ariq bir oğlanıdır. Başının tükü coddur, zil-qaradır, arxaya darayı... Bura bax, ay qız, fikrin məndə olsun, çəşsam, səhvimi düzəlt. - Əlimusa tutduğu işdən razı imiş kimi Nazəninə ani nəzər saldı.

Nazənin ona cavab vermədisə, aydın, işıqlı baxışlarından onunla razılışdığını hiss etməmək mümkün deyildi.

- Qaşları enlidir, deyəsən, başının tükündən fərqlənir, tünd-qəhvəyi rəngə əlir. Gözləri iridir. Üzü... üzü... Ay qız, sən heç mənə kömək eləmirsən, de görək üzünün rəngi necədir?

- Buğdayıdır, demək isteyirsən?
- Hə, rəhmət ölenlərivə, buğdayıdır, üzü buğdayıdır. Qara demirəm, onda olar mənim tayım, o, qarasız buğdayıdır.

Nazənin qeyri-ixtiyari gülümşündü. Heç bir söz demədi.
- Burnuna söz ola bilməz, aşağı tərəfdən bir balaca sola baxmasa.
- Ay səni, Əlimusa, bir dəfə onu görməknən gör nələrə fikir vermisən?..

- Bir dəfə nösün olur, ağəz... Elə düşüb dükanda qalmışdı ki. Nə isə, mənim kimi o yazığınkı də burunda götirməyib. Ancaq bunun bizə nə istisi, nə soyuğu, ay Nazənin? Dərdini qoy sevən qız çəksin.

- Bəyəm qız onu burnuna görə sevəcək ki, dərdini də çəksin.
- Olur da, Nazənin nösün elə deyirsən, cürbəcür qızlar olur. Kiminə görürsən oğlanın qaş-gözü, kiminə cibisdanı, kiminə də ağılı xoş gəlir...

Nazənin güldü:
- Əlimusa, qızları da növlərə bölmüsən ki, heç xəbərimiz yox.
Satıcı oğlanın qızla səhbətinə qurtarmasına qoca bir qadının hövsəlesi çatmadı:

- Cavan oğlan, bircə dəqiqəliyə, mümkünəs...
Səs Əlimusanın qulağını oxşamadı, naəlac çevrilib baxanda sıfəti ni elə turşutdu, elə turşutdu ki, bu dəqiqə güzgüyü baxsaydı özündən qorxardı. Mustafanın yeri görünürdü ("qaşqabaqlı"nın əsl qaşqağını o, görək indi görəydi).

"Bu naftalinçiklərin də əlindən göz açmaq olmur. Qaxılıb evlərində oturmurlar ki... Bura sənin, ora mənim, ora sənin, bura mənim, bütün dükan-bazarı görək vuralar bir-birinə".

Ürəyində bərk deyinə-deyinə qocanın yanına getdi.
Nazəninin gözləri qapıda qaldı. Vaxt yetişdi. Xidmətçi qadın qapını bağladı.

- Nazənin!
Səs necə tanış, necə də gözlənilməzdidi, arzu olunan səsdi. Qəlbinəcən işlədi, qəlbini titrətdi. Çevrilib baxanda uşaq kimi sevindi, sevinçini cilovlaya bilmədi:

- Mustafa, xoş gördük!..
- Xoş günüt olsun!.. - O, yaxın gəlib qızla bərabərləşdi.
- Hardasız?! Yaman nigaran qalmışdıq. Bir az əvvəl Əlimusa ilə danışırkı ki, sizdən necə xəbər tutaq. Nə yaxşı özüz gəlib çıxdız.
- "Əlimusasız heç iş keçər?" Bunu Mustafa ürəyindən keçirtdi. Nazəninə isə dedi:

 - Deyinən sizi yaman narahat eləmişəm ki... gərək bağışlayasız, onsuz da mənə çox hörmət eləmisiz.
 - Siz allah, təzədən başlamayın - qız lap yaxın adamından xahiş edirmiş kimi ərkələ Mustafaya baxdı.
 - Mən desəm də, deməsəm də, göz qabağındadır...
 - Yaxşı a, bir deyin görək niyə gəlmirdiz? Bir hadisə üz verməmişdi ki?
 - Bir balaca naxoşlaşmışdım...
 - Görürsən, deməli, boş yerə narahat olmamışıq - Nazənin ürəyiyananlıqla Mustafaya baxdı.

Artıq trolleybus duracağında idilər. Trolleybus gəldi. Nazənin minmək üçün hərəkət eləmədi. Ötüşəndə Mustafaya dedi:

 - Əlimusa bu axşam sizdən xəbər bilmək üçün əmoğlusugilə gedəcək. Dediynə görə, Neft daşlarında mağaza müdürüdir. Yəqin tanıyırsınız?
 - Adı Mustafa deyil ki?
 - Elədir, sizin adaşızdır.
 - Onu tanımayan çətin tapılar. - Mustafanın sıfətində istehzalı təbəssüm göründü. - Bir az yaşa dolmuş Əlimusunu gözüq qabağına getirin. Səhvsiz olmaz.
 - Siz bu Əlimusa ilə deyən, heç düz gəlmirsiz a...
 - Yox, niyə ki... Mən elə-belə, əmoğlusunu sizə yaxşı tanıtmaq istədim. Amma əmoğlusunu evdə tapmayacaq. Mə nonu "Daşlar"da qoyub gəlmışəm. Gələndə ondan bir şey də almışam. Bilmirəm qız üçün rəva biləcəksiz, ya yox, - Mustafa qəzetə bükülü kiçik bağlamani açıb Nazəninə uzatdı: - Baxın görün yaxşı şaldır?

Nazənin alıb baxdı. Bu dördkünc yun şal idi. Çin yun şalı.

 - Cox yaxşıdır, bir beləsini mən də alacaqdım. Tapmadım. Orda qalar, görəsən?
 - Coxdur.
 - Pul versəm mənimcün alarsız?

- Niyə almırıam. Ancaq gəlin siz, elə bunu götürün. Mən qayıdan-
baş birini də alaram. Hara tələsirik ki...

- Yox, yox, yaxşı düşməz. Başqasının adına alınan şalı mən necə
götürə bilərəm?..

- Əvvələn, onu bir şərtlə almışdım ki, sizə göstərim. Bəyənməsəy-
diz, aparıb qaytaracaqdım. İndi ki, yaxşıdır, birini də alaram. İkincisi,
götürməsəz, mən də üzüyü aparmayacağam.

- İndi ki, təkid edirsiz, siz deyən olsun. Pulunu sabah verərəm.
Üzük pulundan da üç manat əlli qəpik sizə qaytarmalıyam. Şalın qiy-
məti, gərək ki, doqquz manat olsun, elədir?

- Bəli, ancaq verməsəz də olar?

- Ağ eləməyin. Yoxsa heç götürmərəm.

- Nə deyirəm?! - O, təslim olurmuş kimi əllərini qaldırdı. Nazənin
məmənun halda ona baxdı. Gözləri burnuna sataşanda dodaqlarında xə-
fif bir təbəssüm göründü. "Ay səni, Əlimusa, işirtməkdə çətin qaba-
ğına çıxan olsun, çətin!"

Mustafa şəhərə gəlib-getdikcə nişan dəsgahına yeni-yeni şeylər
əlavə olunurdu: "Zarya" qızıl saatı, təkqaşlı brilyant üzük, iki dəst alt
paltarı (ağ və çəhrayı rəngli), bəzi xırımxırda şeylər. Söz yox, bunla-
rin da alınması Nazəninsiz olmurdu, baxıb bəyənəndən sonra Musta-
fa alırıdı.

Aralarında elə mehribanlılıq, elə səmimiyyət, elə ülfət yaranmışdı ki...

Mustafa həyatını ona danışmışdı. Qız dinləyə-dinləyə ona rəğbəti
daha da çoxalmışdı. Sonra özü danışmışdı.

Nazənin ata-anası sağ idi. Anası çörək zavodunda çörək bişirən-
di. Atası məhəllələrindəki balaca pinəçi artelinin müdürü idi. Mühari-
bənin "dadını" o da görmüşdü. Sağ qıcıını budundan kəsmişdilər. Qırx
ikinin axırlarında qayıdır gəlmışdı. Nazənin ata-anasının ilkiydi. Qırx
üçün dekabrında doğulmuşdu.

Nazənin orta məktəbi iki ildi qurtarmışdı. Qurtaran kimi də sənəd-
lərini universitetin şərqsünaslıq fakültəsinə vermişdi. Qəbul imtahan-
larında yüksək bal toplaya bilmədiyindən, müsabiqədən keçməmişdi.
Gəlib mağazada işə girmişdi. Sonra isə anası bərk xəstələndiyindən
başı ona qarışmışdı, qəbul imtahanlarına hazırlaşa bilməmiş, sənədlə-
rini heç yerə təqdim etməmişdi.

İndi də məsləhət görürdülər ki, sənədlərini universitetin iqtisad fakültəsinə versin. Özü də qiyabisinə, həm işləsin, həm də oxusun. Bu fikir ağlina batmışdı. "Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Ko-roğlu". İşimdən razılıq eləyirlər. Qalib bir sahədə bərkimək pis olmaz.

Mustafa gəlib-getdikcə Nazənin ona daha çox bağlanırdı. Bağlandıqca da özü özündən qorxuya düşürdü. "Bu nədir? Fikrimdən bir anda olsun çıxmır. Görəndə də özümü itirirəm. Əl-ayağım əsir. Bəlkə onu sevirəm... Bəlkə..."

Nazənin nahaq özünü "bəlkə"lərlə yorurdu. Özünü o yerə qoymasada, o, Mustafanı sevirdi. Və bir gün o bunu özü-özünə etiraf edəndə dəhşətə gəldi: "Yox, yox! Ola bilməz. Başqasının səadətinə göz dikən adam lənətə layiq deyilmə?! Yavaş, özündən çıxma, özünü belə tez lənətləndirməyə çalışma, səbrlə hər şeyi göz qabağına gətir, gör bir sənin günahın varmı?! Var, var. Nəyi gözümün qabağına gətirəcəyəm? O gəlib məndən insan kimi xahiş elədi, xeyir işində ona əlimdən gələn köməyi eləyim. Dpha demədi ki, məni sev. Məndən ötrü dəli-divanə ol! Gəlməyincə gözlərini dükanın qapısından çəkmə. Əzab, eziyyət, iztirab çək. Demədi ki? Bəs elədə nəyi gözümün qabağına gətirim, nəyi?"

Və o gündən tərəddüdü, əzablı günləri başlandı. Yatanda da, duranda da, işə gedəndə, işdən gələndə, trolleybusda, küçədə, kitab oxuyanda, adamlarla danışanda da beynində dolaşan, ürəyini qaplayan bu hissələr oldu.

"Əcəb işə düşdüm... Onsuz yaşaya bilərəmmi? Niyə dinmirsən? Axı mən ona niyə rast gəldim... Bu nədir? Deyəsən, elə indinin özündə də özümü aldadıram. Bir tərəfdən deyirəm niyə rast gəldim, o biri tərəfdən də... Ay aman, həyatda, ən çox nifrət elədiyim şey gör necə də öz başıma gəldi: başqasının tikəsinə göz dikmək... Hamiya gülərdim, indi öz başıma gəldi..."

Yox, necə olsa özümü ələ alacağam. Hisslərimi boğacağam. Başqasının səadətini əlindən almaq mənim kimilərin işi deyil. Qoy bir Mustafanı görüm, deyəcəm bir daha yanına gəlməsin. Dildən, maşallah, pərgaram. Demək elə bil asanmış... Birçə deməyi bacarsaydım!"

Mustafa təzəcə getmişdi. Bir həftədən sonra gələcəkdir. Yeddi gün. Hər günündə Nazənin bir fikrə düşürdü.

"Deyim, deməyim?! Mustafanı uzaqlaşdırırm, uzaqlaşdırımayım?! Başqasının səadətini əlindən alım, almayıam?! Başqasının səadəti. Nə yapışmışam bu sözdən. Elə bil bu saat Mustafa ayaqlarına düşüb ona

getmək üçün yalvarırmış! Mən də qalmışam iki yol ayarında: gedim, getməyim?! Qəribə məxluq durr bu qızlar. Deyir, oğlan evinin xəbəri yox, qız evində toydur... Dayan, dayan, elə burda saxla. Əvvəllər sən deyəndi. Bəs sonralar?! Hisslərim gərək məni aldatmasın; sonralar Mustafa o Mustafa deyildi... Deyirsən yəni kənddəki qızı yaddan çıxarıb meylini sənə salrırdı?! Ola bilməz bəyəm?! Əvvəl-əvvəl mən də bu fikirlə idim, ola bilməz deyirdim. Lakin sonralar... Hə, nə sonralar? Eh, çox şey var. Hansını deyim? Lap elə götürək məni Əlimusaya qış-qanmağını... Aaaz, aaaz ayıbdır, yazığa şər atma. Şər niyə olur ki? Onunla heç düz gəlmirdi. Bir dəfə söz arasına salıb soruşdu: "O necə subaylar dəstəsindəndir, ya evlilər?" Mən də tez: aaa, evlidir eee... üç uşağı var, dedim. Gördüm üzü güldü...

Yox elə bilirom o da mənə bağlanmışdır, məni sevir!.. Özün barəsində yaman yüksək fikirdəsən, Nazənin! Çox yüksəyə qalxma, yixilsan, halin yaman olar.

Bəs onda onun gözləri, danışıği, münasibəti... Bunlar da, axı adama çox şey deyir. Yoxsa mən öz-özümə dəli-divanə olmamışam ki... Yox, sevir, vəssalam! Hamisının da günahkarı mənəm. Mən!.. Mən!.. Mən!.."

Mustafanın gələcəyi günün gecəsi, xüsusilə onun üçün çox ağır keçdi. Qəlbində uzun zaman yaxşı ilə yamanın çarpışması getdi. Nənəsi gözləri qabağına gəldi. Özünün təbirincə desək, indi olmasın, xətrini çox istəyen nənəsi! Nazənin də nənəsini çox sevərdi. Çünkü ana işdə olardı, ata işdə. Uşaqların yanında nənə qalardı... İndi, bax, həmin o nənəsi gözləri qabağına gəlib ona dedi: "Nazənin, mənim ağıllı nəvəm, böyük nəvəm, sevimli nəvəm! Özgə tikəsi boğazda qalar. Özgə tikəsinə göz dikmə!"

Yox! Qət olundu! Sabah görən kimi deyəcəyəm. Biz bir daha görüşməməliyik. Artıq dözə bilmirəm. Tərəddüdlər baş-beynimi yeyir. Qəbul imtahanları da yaxınlaşır. Hazırlaşmaq olmur. Əlimə kitab götürən kimi fikrim qarışır... Görməsəm bəlkə də...

- Nazənin, tutqunsuz, xəstə-zad deyilsiz a?..

Nazənin cavabında:

- Yox, elə-belə... Bu gün çox yorulmuşam. Bir az başım ağrıyrı, - dedi. Ürəyində isə fikirləşdi. "Bircə deyə bilsəydim!"

- Bu axşam sizinlə vacib bir iş barəsində məsləhətləşmək istəyirəm.
"Yoxsa bu da... Əlüstü yozma görək. Bir qulaq as, gör nə deyir".
- Buyurun!

Nazəninin cavabı Mustafaya çox quru göründü, lakin bunu başının ağrımıası ilə izah eləyib, fikir vermədi.

- İstəyirəm, qızgilə elçi göndərim, nə məsləhət bilirsiz?..
- Qəribəsiz, bunu məndən niyə soruşursuz? Mən daha burada o qızın əvəzinə, adını da heç bilmirəm nədir...

- Adı Nazənindir.
- A, qəribədir, adımız da bir imiş ki!..
- Bəli.
- Hə, onu deyirdim ki, sizin Nazəninin əvəzinə cavab verə bilmərəm. Bunu siz gedin ondan soruşun, sevdiyiz Nazənindən.

- Mən elə o Nazənindən soruşuram.
- Mən sizi başa düşmürəm!
- Axı mənim sevdiyim qız sənsən, Nazənin, sən!

Qız təəcübdən "aa!" deyib əlini çənəsinə doğru aparanda Mustafa əlindən tutdu. Qız baxışlarını yana çevirdi, ancaq əlini çəkmədi. Qızın əli elə titrəyir, elə titrəyirdi ki... Mustafa əlinin içində güclə saxlaya bilirdi. Birdən elə bil Mustafanın ovcundan ox siyrilib çıxdı. O, başını qaldırıb ətrafına baxanda, arxadan Əlimusanın gəldiyini gördü...

Deyəsən, Əlimusa da onları görmüşdü, elə gülür, elə gülürdü ki, gəl görəsən! Gəlib yanlarından keçəndə salamsız-kəlamsız üzünü Mustafaya tutub dedi:

- Adə, mən bic adam görmüşdüm, ancaq sənin kimisini görməmişdim. Balam, elə mis-mis deyincə, bu başdan adını deyəydin də. Daha bizi incitməyin nə idi? Ancaq eybi yox, günahından keçmək olar. Amma vay o gündən ki, məni toyuna çağırmayasan. Onda əshədi-billahi heç bir bicliknən, kələknən əlimdən qurtara bilməzsən.

Əlimusa sözlərini deyib dayanmadı. Gülə-gülə yoluna davam etdi. Nazəninlə Mustafa quruyub qalmışdılar. Haçandan-haçana Mustafa Əlimusanın arxasında, yanındakının ancaq eşidəcəyi bir səslə bu sözləri deyə bildi:

- Ay Əlimusa, mağazaya gəlib-getdiyim gündən bir işim sənsiz keçmişdi ki, toyum da keçsin?

Avqust, 1962

Salam

Mən qiyabiçi tələbələrimdən imtahan götürməliydim. Bu məqsəd-lə imtahan aparılacaq sınıfə gedərkən, tələbələrdən biri qabağımı kə-sib utancaqlıqla dedi:

- Müəllim, salam!..
- Salam, salam. Hə, imtahana hazırlısınız?..
- Müəllim, doktor Murtuz Ağalarov sizə salam göndərdi mən onun bacısıyam: Bircə Ağalarova...
- Salam göndərən də sağ olsun, gətirən də. Mənim də salamımı ona yetirin, çoxdandır bir-birimizi görmürük, kefi necədir hə?
- Yaxşıdır, müəllim, canınıza dua eləyir, - deyib tələbə üstündən ağır bir yük götürülmüş kimi rahat nəfəs aldı və məndən ayrılib tələsik sınıfə getdi.

Murtuz Ağalarovla çoxdan tanışdım. Orta məktəbdə üç il bir yerdə oxumuşuq. Məktəbi qurtarandan sonra hərəmiz bir yana getdik. O, hə-kim oldu, mən müəllim. Biz tez-tez görüşməsək də, aramızdakı meh-ribanlıq davam edirdi. Təsadüfdən-təsadüfə bir-birimizə rast geləndə səmimiyyətlə görüşür, işimiz, ailəmiz barəsində hal-əhval tuturduq. Nə isə, çox uzağa getməyək.

Murtuzun səhər-səhər mənə salam göndərməsi kefimi açdı. Dübündüm ki, mehriban yoldaşdır, dostluğu unutmur, hər bir fürsətdən istifadə eləyib, iki daşın arasında da olsa, mənə öz salamını yetirir. Bundan kim inciyər? Kefim kök sınıfə girdim, lakin imtahanın gedisi əhvalımı pozdu. Tələbələrdən bir neçəsi kəsildi. Yaxşı hazırlaşma-mışdılar. Bu, məni əsəbileşdirməyə bilməzdı.

İmtahandan təxminən iki həftə sonra küçədə dostum Murtuz Ağalarova rast gəldim. Mənimlə çox soyuq görüşdü. Görüşməsəydi yaxşı idi. Təəccübləndim. Bizim aramızda nə ola bilərdi?! Murtuzun bu in-cikliyinin səbəbini soruşmağa hazırlaşirdim ki, o, sözə başladı:

- Balam, daha salam da almırsan... Nə olar, birinin zvaniyası olar, birininki olmaz... həyatdır da.

Murtuzun bu tənəli sözləri məni bərk tutdu, özümü saxlaya bilmə-yib tələsik soruştum:

- Canım, nə danışırsan, mən havaxt salam almamışam? Havaxt özümü dərtmişəm?..

- Havaxt? Guya bilmirsən? - Murtuz bir az əsəbiliklə, özü də fərqiñə varmadan məni yamsıladı.

- Yox, bilmirəm, - deyib and-aman eləməyə başladım.

- Yaxşı bilirsən. İmtahan gününü yadına sal. Bacımla göndərdiyim salamı deyirəm, bildin?!

- Mən o salamı almışam, özü də sənə salam göndərmİŞƏM. Bacın bunun şahididir. O bunu dana bilməz.

Murtuz əsəbiliklə:

- Sən o salamı almamışan! - dedi. - Alsayıdın... - O, sözünün gerisi ni söyləməyib, narazı halda məndən uzaqlaşdı.

Mən onun sözlərinin mənasını yalnız indi, indi başa düşdüm: "Alsayıdın, bacımı kəsməzdin"..\.

Bəli, mən "salam" sözünün kəsb etdiyi yeni mənəni bilmədiyim-dən, köhnə dostumun məndən bərk inciməsinə səbəb olmuşam. O gündən Murtuz kimi dostların yanında adım "salam almayan" qalıb.

Yanvar, 1960

Etiraf

- Arvad, deyəsən axı bu gecə qocalığımızı boynumuza alası olacaq, hə?

- Deyəsən, kişi, deyəsən... Ağır da olsa, gərək boynumuza götürək. Başqa əlacımız yoxdur.

Onlar "arvad" və "kişi" sözlərini elə səmimiyyətlə, elə məzəli tələf-füz etdilər ki, bu ikisinin də xoşuna gəldi, gülümsədilər. Gülümsədilər və ilkin görüşürlərmiş kimi diqqətlə, qayğılı nəzərlərlə bir-birinin üzünə baxdilar; sanki nə qədər qocaldıqlarını öyrənməyə çalışdılар.

Onlar Azərbaycan Sənaye İnstitutunda oxuduqları zaman evlənmişdilər. Onda ər beşinci, arvad isə üçüncü kursda idi. Cəlal gənc ananın mərhum atasının adı idi. Gənclər onun xatirəsinə hörmət nişanəsi olaraq adını uşağa qoydular. İndi bu uşağın iyirmi üç yaşı tamam olurdu. İkicə gün əvvəl isə o, pedaqoji institutu qurtarmışdı. Buna görə də mehriban ər-arvad onun ad günüylə təhsilini başa vurmasını bu axşam qeyd etməyə hazırlaşdırdı.

Ər-arvad "qocalıqları" barəsində zarafat edərkən Cəlal gəlib çıxdı, əlindəki narıncı rəngli kitabı anasına uzadıb dedi:

- Səninçün aldım, ana!

Ananın gözləri parıldadı: "Füzuli!.. Lirikamızın allahi..." Ana sevincə gülümsədi, ana nəvazişlə əlini kitabın üzərində gəzdirdi və titrək səslə dedi:

- Füzuli? Xoş gəlib səfa gətirmisən!..

- Bəli, Füzulini gördü, yenə hər şey yaddan çıxdı, - deyərək ata oğluna göz vurdu.

- Anam Füzulini çox sevir, ata!

- Oğlum yaxşı bilir mənə nə alır, - ana ərköyüncəsinə ərinə baxıb kitabın vərəqlərindən bir neçəsini tələsik çevirdi. - Bir görün nə yazır, necə yazır, - dedi və böyük şairin "Məni candan usandırdı, cəfadan yar usanmazmı?" misrası ilə başlayan qəzəlini oxumağa başladı.

Məclisin qızığın çağında ümumin tələbin görə, əllibəş-altmış yaşlarında görünən qarsaçı bir kişiyyə söz verildi. Bu, Cəlalin, təkcə Cəlalin yox, onun indi stol ətrafında əyləşən tələbə yoldaşlarından bir çoxunun keçmiş orta məktəb müəllimiyydi.

- Əzizlərim, bu unudulmaz gecənizdə mənim də danışmağımı xahiş edirsınız. Etiraz edə bilmirəm. Bilmərəm. Körpə balalarını bəsləyib pərvazlandıran ana quşlar kimi mən də sizi kamala yetirib həyata uçurmuşam. İndi siz özünüz müəllimsiniz. Bir neçə gündən sonra hərəniz respublikamızın bir məktəbində dərs deyəcəksiniz... İndi fikirləşirəm, sizə nə deyim, nə ilə sizi xalqımızın bilik ocaqlarına yola salımlı.

O, bir anlıq nəfəsini dərib dayandı, məclisə göz gəzdirdi, milçək uçsaydı, səsi eşidilərdi. Nə qədər göz ona zillənmişdi. Hamısı da deyirdi: "Danışın, müəllim, danışın! Beş ildir ki, söz-söhbətinizi eşitmərik..."

Müəllim ona zillənmiş baxışların altında daha da həvəsləndi, aramlı sözünə davam etdi:

- Burada məni şagirdlərimin sevimliyi adlandırdılar. Dedilər ki, mən ögey-doğmalıq eləmədən onlara eyni qayğı ilə yanaşıram, biliklərinə düzgün qiymət verirəm... Düzgün qiymət! Bu, heç bilirsiniz nə

deməkdir, uşaqlar (mən sizə yenə "uşaqlar" deyib, müraciət edirəm, unuduram ki, siz artıq müəlliməsiniz). Məncə, bu müəllimin nüfuzu deməkdir!.. Bəli, nüfuzu! Müsaidə etsəydiiniz, bir əhvalat danışardım, - O, məclisə sualedici bir nəzər saldı.

- Buyurun, buyurun, müəllim!
- Sizi dirləmək həmişə xoşdur! - yerlərdən səslər eşidildi.
- Müəllim, nəsihətiniz skamyə arxasından yenicə durmuş gənclərimiz üçün həyat yollarında ancaq dayaq ola bilər. - Bu sözləri Cəlalın anası dedi. O, əri ilə yanaşı yuxarı başda əyləşmişdi. İksinin də nəzəri qocaman müəllimdə idi.

- Cavan vaxtlarımdı. Üçüncü ildi müəllimlik edirdim. Onuncu sinfin rəhbəri idim. Uşaqlar xətrimi istəyirdilər. Səkkizincə sinifdən onlara dərs deyirdim, yanlarında hələ bir sözümüz iki olmasını görməmişdim. Bu fikirdə idim ki, görmərəm də. Lakin (eh, bu "lakin"lər olmasayı, nə yaxşı olardı!)... Dərslər təzəcə başlanmışdı. Sinifmizə özgə məktəbdən qarayanız, ariq, balacaboy bir qız gəldi. Bir-iki dəfə onu sorğu-suala tutdum, bilikli qızı oxşayırıdı. Sonra nədənsə ona fikir vermədim: o mənim diqqətimdən kənaoda qaldı, sanki əvvəlki şagirdlərim doğma idi, o ögey.

Bir gün yoxladığım inşa yazılarını uşaqlara paylayırdım. Onların keçirdikləri həyacanı hiss etməmək mümkün deyildi. Baxışlarından oxuduğum "görən nə qiymət almışam?" suali ilə hər biri dəftərin alan kimi vərəqləyirdi.

Dəftərləri paylayıb təzəcə yerimə qayıtmışdım ki, gözlərim yeni şagirdimə sataşdı. Onun sıfəti qaralmışdı. Köksü aramsız qalxıb-enirdi. Tez-tez gah öz yazısına, gah da yanındakı yoldaşının (bu, sinfin yeganə əlaçısı idi) yazısına baxır, baxdıqca həyacanlanırdı. Bizim nəzərlərimiz bir-birinə sancılanda o, əvvəlcə özünü itirən kimi oldu, qara-bağdayı sıfəti qızardı, sonra nə düşündüsə:

- Müəllim, - deyib ayağa durdu. - Mən qiymətimdən naraziyam... Siz mənə düz...

Üstünə necə qışkırdımsa, səsini xırıp kəsdi, dərhal oturdu. Bərk hırslı olmuşdım. Axi mənim verdiyim qiymətə hələ etiraz edən olma-mışdı? Dərsin ortalarına yaxın özümü güclə ələ aldım. Hırsım yavaş-yavaş soyuyurdu. Qızın etirazında həqiqət olduğunu duyurdum. Onun yazısına "4" vermişdim. Həlbuki çox asanlıqla "5" də vermək olardı. Əlaçımızın isə işi "4"-ə layiq idi, "5" vermişdim. Bu, mənim səhvim

idi. Əhəmiyyət vermədiyim balacaboy qız bunu yerində tutmuşdu...

Lakin mən səhvimi boynuma alıb düzəltmək əvəzinə. Bu qızla düşünüşdüm. Təsəvvür edirsiniz, müəllim şagirdlə düşünüşür. Təəccüb etməyin, sizə olanı danışram... Görünür o da bunu duymuşdu. Dərs-lərinə hazır gəldi, gücüm ancaq ona çatırdı ki, "5" əvəzinə "4" verim, o da heç bir söz demirdi. İstəyirdim etiraz eləsin, susurdu, bunun-la yəqin demək istəyirdi ki, qiymətini aşağı saldığım heç vecinə deyil. Bu etinasızlığı mənə daha çox yer eləyirdi.

Buraxılış imtahanları gəlib çatdı. O, inşa yazısını "5"-ə yazmışdı. Heç bir irad tutmaq deyildi. Ümidimi şifahi imtahana bağlamışdım. Çox arxayınlıqla bilet götürəndə düşündüm. "İndi Füzulidən bir şey düşsə, sənə deyərəm".

O, sualları gözdən keçirən kimi danışmaq istədiyini bildirdi, bu məni və imtahan komissiyasının üzvlərini təəccübəndirdə də, icazə verdik. Onun biletinə "Füzulinin "Məni candan usandırdı, cəfadan yar usanmazmı? misrası ilə başlayan qəzəlin təhlili" sualın olduğunu bilişdə, təəccüb daha da artdı...

Qız bülbül kimi ötürdü. Əvvələ o biri iki sualını danışdı. Mənə elə gəldi ki, qəzəli yaxşı bilmədiyindən axıra saxlamışdı. Lakin o, qəzəli təhlil etməmişdən əvvəl onu əzbər deməyə başlayanda mənim bu təxminim də alt-üst oldu. o, qəzəli necə də rəvan oxuyurdu. Şeirin ahənginə, vəzniñə necə də riyayət edirdi:

Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

O, Füzuli sənətinin ecazkar qüdrəti ilə elə bil hamımızı əfsunlaşmışdı. Mən onun adının qabağından nə zaman iri bir "5" yazdığını bil-mədim. Komissiyanın digər üzvləri də ona eyni qiyməti vermişdilər. Sədr qızın əlini sıxıb qiymətini deyəndə o, təvazökarlıqla "sağ olun" deyib, iti gözlərini mənə zillədi. Doğrusu, o gözlərə düz baxa bilmədim, başımı aşağı dikdim, bəli, mən məğlub olmuşdum. O, biliyi sayəsində buna nail olmuş, məni utandırmışdı. Ölüm dən betər hala düşmüşdüm. Məni bu hala salan xudbinliyim idi. yalnız və yalnız xudbinliyim! Müəllimlik hara, bu xəbis hiss hara!..

Onu da deyim ki, yeni şagirdlərim qəzəli məhərətlə oxuması məni lap çasdırmışdı. Axı o qəzəli mən heç onun kimi oxuya bilmərdim. Bu

nədir? Mən ki, özümü fənnini yaxşı bilən müəllim hesab edirdim, bəs onda bu nə idi? Bəlkə mən öz üzərimdə daha işləmirəm? Bəlkə ilk müvəffəqiyyətlər başımı gicəlləndirmişdir?! Əgər belə deyirsə, niyə şagird qəzəli məndən yaxşı oxusun?..

İmtahani necə başa vurdugumu bilmirəm. Evə gələn kimi otağıma qapandım. Füzulinin fivanını axtarış tapdım, məlum qəzəli oxumağa başladım. Öz-özümə məotəl qalmışdım. Heç onunku kimi çıxmır. Mənə nə olmuşdu? Düşünürəm... Qəzəlin əruzun kimi çıxmır. Qəzəlin əruzun həzəc bəhrinin birinci növündə yazıldığını təyin edirəm: Mə-failun, mə-failün, mə-failün, mə-failün. Sonra aramla, həmin ölçüyə uyğun bir ahənglə oxuyuram, yenə nəsə çatışır. Onun oxumağı hara, mənimki hara?! Lakin inadımdan dönmürəm, misranı misra dalınca təkrar edirəm... Xülasə, başınızı nə ağrıdım, mən qəzəli ancaq onun kimi oxuya bildiyimə nail olandan sonra paltarlı-paltarlı çarpayıya uzandım. Nə vaxt yuxuya getdiyimi bilmədim.

Onunla bir də buraxılış gecəsində görüşdüm. Qonur gözlərini mənə dikərək mehribancasına salam verdi. Sonra tez də gözünü aşağı dikdi. Bunun mənasını başa düşürdüm: o mənim vicdan əzabı çəkdiyiimi baxışlarından hiss etmişdi. Məni pis vəziyyətdə qoymamaq üçün üzümə baxmaqdan çəkinirdi. Mən eyni mehribanlıqla onun salamını aldım. İmtahanda gözəl cavab verdiyi üçün onu ürəkdən təbrik etdim. Haraya daxil olacağı ilə maraqlandım. Cavabını eşidəndə, düzü, təccübəldim. Çünkü bu fikirdə idim ki, o, gərək mütləq ədəbiyyatçı olsun. Bunu ona bildirəndə dedi:

- Ədəbiyyata təkcə ədəbiyyatçılar deyil, hamı bilməlidir, müəllim, hamı onu sevməlidir. Mən də ədəbiyyati bir oxucu kimi sevirəm. Arzum isə neft mühəndisi olmaqdır.

Ona ürəkdolusu müvəffəqiyyətlər dilədim, səmimiyyətlə əlini sıxtım, ayrıldıq. Lakin mə nonu heç vaxt unuda bilmədim. Həmişə şagirdərimin inşa yazılarını yoxlayanda, onlardan gündəlik dərslərini soruşanda, o gəlib gözlərimin önündə dayandı. Mən də bir daha səhv etməmək, bir daha şagirdlərimin qəlbini incitməmək üçün qiymət vərəndə son dərəcə diqqətli oldum. Bir də özümədə olan xudbinlik hissini boğdum, sözün həqiqi mənasında müəllim olmağa çalışdım... İndi məni tərifləyirsiniz. Bunun üçün həmin inadkar şagirdimə borcluyam. Bu sizə qəribə görünməsin, mənə bu nüfuzu qazandıran onun "tənbəhi" olmuşdur. İndi iyirmi yeddi il bundan əvvəl həyatımda baş

vermiş bu hadisəni ilk dəfə etiraf edib sizə danışmaqdı məqsədim odur ki, bundan özünüz üçün bir nəticə çıxarasınız, dərs deyəcəyiniz şagirdlərin biliyinə düzgün qiymət verməyi öyrənəsiniz.

- Müəllim, siz sonralar o qızı heç görmədiniz? - müəllimin oturduğunu görən Cəlal soruşdu.

- Niyə, mən ona tez-tez rast gəlirəm, onun nailiyyətlərini fərehlə izləyirəm, o, indii neft sahəsində görkəmli mütəxəssislərdən biri sayılır.

- O kimdir. Müəllim? - Cəlal ikinci dəfə soruşdu.

Müəllim:

- Qoy bu sualın cavabını sənin anan versin, Cəlal! - dedi.

Hamının nəzərləri bir anda Cəlalin anasına doğru çəvrildi. Onun qonur gözləri bu qədər baxışların altında istər-istəməz yerə dikildi.

1959

Xeyirxah

Arvad məni qapıda qarşılayanda:

- Qonağımız var. Bayaqdan səni gözləyirik, - dedi.

Mən gələnlərin kim olduğunu soruşmadan, tez qonaq otağına keçdim. Qonaqları görəndə sevincim yerə-göyə siğmadı. Biz mehribanlıqla, döñə-döñə bir-birimizin əlin sıxdıq.

Gələnlər mənim yaxın qohumlarım - baldızımla bacanağım idi. Çox-dandı görüşmürdük. Onlar rayonda yaşayırıldılar, biz şəhərdə. Məzuniyət vaxtlarımızda da hərəmiz bir yana istirahə gedir, rastlaşa bilmərdik.

Bacanağım tikinti mühəndisi idi. Barəsində pis danışmındılar. Baldızım hökimdir. Deyilənə görə, gözəl rəftarı, mehribanlığı və bacarığı sayəsində işlədiyi rayonda hamının hörmətini qazanmışdı.

Xülasə, başınızı nə ağrıdım, qonaqlarımız bizim üçün çox əziz, hörmətli adamlardı.

Mən qohumlarımla üzbüüz oturdum. Elə oturan kimi də papirosumu gətirsən deyə oğlumu səslədim.

- Ata, mən gələ bilmərəm, anam qoymur. - Arxamdan oğlumun səsini eşitdim.

Çevriləndə otağın lap küncündə onun farağat komandasında duran əskər kimi dümdüz dayandığını gördüm. Anladım ki, nəsə bir dəcəllilik eləmişdir. Anası papirosumu gətirib verəndə dedi:

- Onunla işin olmasın, cəza vermişəm. Hələ yarım saat da beləcə duracaq. Bəlkə ağlı başına gələ.

Doğrusu, nə gizlədim, hamı kimi mən də oğlumu isteyirəm. Onun mehriban, şirin, doğma səsini eşidəndə, isti nəfəsini duyanda ürəyimin bütün telləri titrəyir. Titrəyir desəm azdır, elə bilirəm dünyani mənə bağışlayırlar...

İndi oğlumun halına acısam da, çalışıb bunu bürüzə vermədim, oğlumun tərbiyəsi, gələcəyi xatırınə bürüzə vermədim. Təmkinlə ana-sından soruştum:

- Xeyir ola, nə olub?

- Nə olacaq?! Yenə başımıza təzə bir oyun açıb... Sən demə kişinin oğlu həm öz yerinə, həm də Gülərin yerinə oxuyurmuş. Bizim isə heç nədən xəberimiz yox, - deyə o, əhvalatı nağıl etməyə başladı.

Gülər qızımın adıdır. Bu ildən məktəbə gedir. Oğlum Ramiz isə üçüncü sinifdə oxuyur. Dünən Gülər çox çətinlik çəkdiyi bir misalın həllində kömək üçün Ramizə müraciət eləmiş, o, da kömək əvəzinə oturub misali həll etmiş, Gülərin dəftərinə yazmışdır. Müəllim də ev tapşırıqlarını yoxlayanda bunu başa düşmüş, misali həll etmək üçün güləri yazı taxtasına çağırılmışdır. Gülər də, söz yox, misali həll edə bilməmiş və hamının qabağında hönkür-hönkür ağlamışdır. Qızının ağladığını görən ağsaçlı müəllim ona yerində oturmağa icazə verib de-mişdi:

- Ağlama, qızım. Adam çalışıb misali özü həll edər ki, sinifdə ağ-lamasın. Başqası onun əvəzinə yazanda, sənin kimi başında heç nə qalmaz. Yoldaşlarının yanında da başısağı olar.

Dərsdən sonra həmin müəllim arvadımı məktəbə çağırtdırb, əhvalatı ona danışmışdır.

Mən məsələnin nə yerdə olduğunu tamam-kamal öyrənəndən son-ra dedim:

- Ramizin günahı böyükdür, ancaq Gülərin də bu işdə təqsiri var. Gərək ona da cəza verəydim.

- Məncə Güləri cəzalandırmaq olmaz, - bacanağım sözə qarışdı. Kömək üçün adam hər kəsə müraciət edə bilər. Bunda təəccüblü bir şey yoxdur. Ramiz kömək əvəzinə Gülərin yerinə misali həll eləmiş, bununla da bacısını arxayınlasdırılmışdır.

Ərinin bu sözünə baldızım dayana bilmədi:

- Bacı görəndə ki, başa düşmür, gərək Ramizi qoymayaydı ki, mi-

salı onun dəftərinə köçürtsün. Əlbəttə, bu işdə günahın böyüyü Ramizindir, ancaq Güləri də təmizə çıxarmaq olmaz.

Baldızım bu sözləri deyəndə mənə baxır, xəfifcə gülümsəyirdi. Bu incə təbəssümün mənasını mən yaxşı başa düşürdüm. Bunu siz də bilmək istəyirsinizmi? Onda qulaq asın...

Başımı, içərisində hər şeyin dümağa büründüyü səliqəli, işıqlı otağın pəncərəsinə söykəyib fikrə getmişdim... Fikir, insan xəyalı!.. Dünyada sizdən süretli gedən nə var? Bir an içərisində adamın fikrindən nələr gəlib-keçmir? Xəyal qanadlarında adamı haralara uçurmur?!

Xəyalım bu gün məni uşaqlıq çağlarına aparmışdı. Həyatımın ayrı-ayrı səhnələri bir-bir gözlərimin önündən gəlib keçirdi. Heyatım deyəndə fikrinizə çox da böyük şey gəlməsin. Mənim keçdiyim həyat yolu olduqca sadə idi: məktəbə qədər keçən qayğısız uşaqlıq çağları, orta məktəb illəri, universitet həyatı. Sonra müharibə, ön atəş xətti, yaralanmağım, xəstəxana... Vəssalam.

Həyatımın tələbəlik illərini xatırlayanda nədənsə məndə qəribə hal olurdu: əvvəlcə ürəyim döyüñür, sonra da qollarım sınbı yanına düşürdü... Bəli, universitet divarları arasında ömrümün ən gözəl, ən səmimi, saf hissəleri qalmışdı. Mən ilk dəfə burada...

Birdən çıynımə qoyulan isti bir əl məni düşüncələrdən ayırdı. Bu, bizim şəfqət bacısının əli idi. Mən kədərli vaxtlarında həmişə onu yanında görər, onun ürəyə yatan şirin söhbətlərindən təsəlli tapardım.

Biz yaralılar onun adını "həyat bacısı" qoymuşduq. Həqiqətən də onun gəlişilə otağımiza bir canlanma, həyat gəlirdi. Yaralıların hamisi onu doğma bacı kimi sevirdi. Onun gözəl xasiyyəti, insanlığı bizi valeh etmişdi.

Bu qızın on doqquz-iyirmi yaşı ancaq olardı. Uca boyu vardı. Sarışın, girdəsifət bir qızıdır. Daima qayğı saçan ala gözləri nəyə desən dəyərdi. O, palatada olmayıanda hamımız darixar, tez qayıtmasını istərdik.

Etiraf etməliyəm ki, hamidan da artıq darixan mən olardım. Ürəyinizə özgə şey gəlməsin. Elə düşünməyin ki, mən o qızı vurulmuşdum. Xeyr! Məni ona bağlayan tamam başqa hissdi! Mən ilk dəfə ona baxanda sanki nakam qalmış məhəbbətimlə üz-üzə gəlirdim. Hər də-

fə də təəccüb edirdim: adam da adama bu qədər oxşayardımmı? Sən ki sevgilimlə bir alma idilər, yarıya bölünmüştülər. Tən yarıya!..

Mən onu görəndə həmişə gözlərimə işiq gələr, ilk sevgimi bu sevgi uğrunda çəkdiyim ağrı-acıları xatırlar, dərin fikrə gedərdim. O da bunu duymuşdu. Axı, o, çox ağıllı və həssas bir qızdı. Necə ola bilərdi ki, belə bir qız mənim onu görürkən birdən-birə dəyişdiyimi hiss etməmiş olaydı? Ancaq mənə elə gəlirdi ki, o, bunun əsil səbəbini düzgün anlamırdı. Bəlkə də mənim onu sevdiyimi zənn edirdi. Onu qınamaq olmazdı, çünkü rastlaşıduğumuz zaman məndə əmələ gələn dəyişikliyin özü onun belə düşünməyinə əsas verirdi. Buna baxmayaraq, qız özünü heç də o yerə qoymurdu. Özünü elə aparırkı ki, guya heç bir şeyi hiss eləmir. Mən də onun bütün hərəkətlərinin mənasını gözəlcə anlayırdım: axı mən ağır yaralı idim. Mənə tibbi yardımına bərabər mənəvi kömək də lazımdı. Bu mənəvi köməyi isə, yəqin ki, öz simasında görür, mənimlə çox nəzakət və mehribanlıqla dolanırdı...

Bizim münasibətlərimiz beləcə üstüortülü şəkildə davam edir, nə mən ona əsl həqiqəti danişır, nə də o məndən bu barədə bir şey sorusuru. Günlər ötüb keçir, mən yavaş-yavaş sağalırdım.

- Yenə nə fikir edirsən? - O, əlini astaca çıxınmə vura-vura soruşdu.

- Heç, hərdənbir olur. Xəyaldır da... Bir də görürsən adamı çəkib apardı, - deyib yenə də əsl mətləbdən uzaqlaşmaq istədim.

- Sən yaman sirli oğlansan ha! Amma elə bilmə ki, mən heç nə başa düşmürəm, - o da deyib mənalı-mənalı mənə baxdı. - Mən gözlərindən görürəm ki, səni nəsə daima düşündürür, həyəcanlandırır. Ancaq nədənsə heç bir şey danişmaq istəmirsən. Hər şeyi ürəyinə salıb, gizlədirsin. Niyə gizlədirsin? Bax, burası mənim üçün hələlik bir sərr olaraq qalır.

Bu zaman ayaq üstə olan bütün xəstələr "həyat bacısı"nın başına toplasdı. Onlardan biri elə indicə nişanlılarından məktəb almışdı. Uçmağa qanadı yox idi. O, nişanlısı haqqında da ürəkaçıqlığı ilə danişır, fərəhələ bizə deyirdi:

- Məni heç yaddan çıxarmır. Həmişə yazar ki, nə vaxt gələcəksən? Yollara baxmaqdan gözlərimin kökü saralmışdır. Mən yarızarafat, yariciddi dedim:

- Bəxtəvər! Sən də deyirsən dərdim var, mən də. Əgər mən nişanlımdan elə məktub alsayıdım, bu saat durub pay-piyada düz Bakıya gedərdim.

- Sənin də nişanın var? - əsgər maraqla soruşub mənə baxdı.
- Yox.
- Heç sevməmisən?

Mən tutuldum. "Yox" deyə bilməzdim. "Hə" desəydim, gərək onda əhvalatı danışaydım. "həyat bacısı"nın qayğılı və diqqətli nəzərləri mənə zillənmişdi. Hiss edirdim ki, danışmağımı hamidən artıq o isteyir.

Mən əvvəlcə sualın cavabını qaytardım:

- Heç sevməyən adam olar? Əlbəttə, sevmişəm...
- Necə?
- Nə vaxt?
- Kimi?

Yoldaşlarımın bir-birinin ardınca verdikləri bu suallar və "həyat bacısı"nın gözlərindən oxuduğum xahiş məni danışmağa təhrik etdi. Sinədolusu nəfəs alıb, sözə başladım:

- Əziz dostlar, ilk görüşdən bir-birlərinə vurulub sevişən gənclər haqqında mən çox eşitmışdım. Ancaq bu, nədənsə, mənə çox qəribə gəlirdi. Adam necə olur ki, birdən-birə, təsadüfən rast gəldiyi qızı vurulur, ondan əl çəkə bilmir?! Vüsala yetişincəyədək min dörlü əzab-əziyyətlərə qatlaşır, yuxusuz gecələr keçirir? Axı bu birdən-birə adamda necə yaranır? Necə olur ki, dünənəcən sənə tamamilə yad olan bir adam barəsinən düşünməyə, rahatlığını, asudəliyini itirməyə başlayırsan? Onu bir gün görməyəndə darixırsan? Görəndə isə rəng verib rəng alırsan, ürəyin çırpınır, danışmaq istəyirsən, bacarmırsan, adı şeylər yadından çıxır, şeylərin adını qarışdırırsan, dilin topuq çalır (halbuki özgə vaxtlarda danışmaqdə heç kimə macal vermirən). Qız uzaqlaşıb gedəndən sonra ona demək istədiyin, ancaq deyə bilmədiyin bütün cümlələr, bütün ifadələr, sözlər bir-bir yadına düşür. Özünə təsəlli verib deyirsən ki, ikinci dəfə... üçüncü dəfə... onuncu dəfə... nə bilim daha neçənci dəfə təsadüf edirsən, ancaq yenə də fikirləşdiklərini, düşündüklərini deyə bilmir, deməkdə çətinlik çəkirsən. Hər dəfə nə isə ən mühümü, ən vacibi yadından çıxır... Görəsən bu necə olur? Adam heç inana bilmir...

Hərgah universitetə daxil olmasaydım və ilk dəfə burada ona rast gəlməsəydim, bəlkə indi də elə şeylərə təəccüb edə rvə inanmadım. Lakin ona təsadüf etməyim sevən adamların bütün bu hissələri keçirməsinə məni qəti inandırdı. İnandırdı desəm azdır: mən o hissələrin həmisi bütün ağrı-acısıyla, ürək döyüntüsüylə özüm yaşamalı oldum.

Biz bir kursda oxuyurduq. Günlər ötdükcə mən ona daha çox bağlanırdım. O mənim hissərimdən, məhəbbətimdən xəbərdardı. Lakin bunu bildirməməyə çalışır, bu haqda söhbət açmağa mənə imkan vermir. Onunla istədiyim mövzuda, istədiyim qədər söhbət edir, lakin sevgim haqqında bir kəlmə də olsun danışa bilmirdim. Əvvəllər mənim ona olan məhəbbətimdən yoldaşlarım xəbərsiz idilər. Lakin sonralar bu, hamiya məlum oldu. Üçüncü kursda hələ bir rəqibim də meydana çıxdı. Bu, əlbəttə, mənim həyəcanlarımı bir qədər artırdı. Rəqibimlə aramızda özümüz də hiss etmədən gizli bir mübarizə başlandı. Məqsədimiz birdi: qızın hüsn-rəğbətini qazanmaq, onun məhəbbətinə nail olmaq.

Üstünlüyün öz tərəfimdə olduğunu hiss edirdimsə də etiraf etməliyəm ki, bəzən məndə şübhələr də doğurdu. Mənə elə gəlirdi ki, qız rəqibim də biganə deyildir, tərəddüdlər içərisində çırpınır, özlüyündə bizi müqayisə edir.

Rəqibimi məndən fərqləndirən cəhətlər çoxdu. Mən çox danışmağı sevmirəm, xüsusən, qızları əyləndirməyi heç bacarmıram. Lakin bu cəhətdən rəqibim təkcə məndən deyil oğlanlarımızın hamısından seçilirdi. Onun elə bir kəlməsi olmazdı ki, qızlar qəhqəhə çəkib gülməsinlər. Bundan başqa yeni çıxan dəbərin universitetdə ilk qaranquşu o idi. Geyimdə tələbələr arasında onun qabağına çıxan çətin tapılardı. Əgər bu cəhətlərə görə qız bizi qiymətləndirsəydi, onda halim yaman olardı. Ancaq mən o qızı elə tanımadım. O, zahiri görünüşə aldanan qızlardan deyildi. Çox vaxt mənə elə təskinlik verən də bu olurdu.

Mən bir cəhətdən rəqibimdən kəskin surətdə fərqlənirdim. O da yazı-pozuda bir az səriştəmin olması idi. Bunu təkcə rəqibim deyil, yoldaşlarımızın hamısı görür, hiss edirdi.

Dördüncü kursa keçəndə qızın rəğbətinin bütün-bütünə mənə olduğu göz qabağındaydı. Düşündüm ki, daha uzatmağa dəyməz. Cəsarətə gəlib qızla açıqdan-acığa danışmaq lazımdır. Lakin elə həmin günlərdə aramızda baş verən bir ixtilaf ona çoxdan məlum olan məhəbbətimin, dörd il əzizləyə-əzizləyə, ağrı-acılar keçirə-keçirə qəlbimdə bəslədiyim məhəbbətimin elə qəlbimdəcə qalmasına səbəb oldu. Həmin ixtilaf budur: biz dördüncü kursda olanda ixtisasımız üzrə məruzələr etmeliydi. Mən məruzəmi çoxdan eləmişdim, qız isə geçikdirirdi. Bir gün o, kömək üçün mənə müraciət etdi. Birlikdə məruzəsinin planını tutduq. Sonra mən, mövzusu ilə əlaqədar olan ədəbiyatı oxumasını ona tapşırdım.

Üç-dörd gündən sonra o, yenə yanına gəldi. Mən onun bu neçə gündə gördüyü işlə maraqlandım. Aydın oldu ki, o, nəinki mövzusu ilə əlaqədar olan ədəbiyyatı, hətta məruzə edəcəyi romanı belə oxumamışdır. Söhbətlərindən açıq-aydın hiss etdim ki, istəyir onun üçün məruzəsini mən yazam. Mən isə bunu edə bilməzdim. Axı bununla mən hər kəsdən əvvəl onun özüne zərər vurmuş olardım. Məgər sabah o, əlinə diplom alıb müstəqil həyata atılmayaçaqdımı? Diger tərəfdən, müəllimi, yoldaşlarını, öz-özünü aldatmaq nə üçündür? Mən onun yolunda nə qədər cəfa çəkmişdim, nə qədər istəsəydi, yenə çəkərdim! Onun uğrunda nələr etməzdim? Nə istəsəydi, heç bir şey əsir-gəməzdim. Ancaq bu işi görə bilməzdim. Çünkü özüm öz əlimlə öz sevgilimə zərər vurmaq istəmirdim. Bu fikirlərimin hamısını nəzakətlə, ehtiyatla ona başa salmağa çalışdım. Lakin, görünür, o məni başa düşmək istəmirdi. Əgər başa düşmək istəsəydi, "yaxşı ki, sənə bir böyük işim düşməyib, onda halim necə olardı?" sözlərini deyərdimi?

Bəli, o məni başa düşmək istəmirdi və istəmədi də. Məni istehza ilə "ideal adam" adlandırib uzaqlaşdı.

Bu, rəqibim üçün göydəndüşmə bir şey oldu. Dərhal fürsətdən istifadə edib, ona "kömək" əlini uzatdı. Rəqibimin yazmaqda o qədər səriştəçi olmasa da, başqalarının yazılarından ayrı-ayrı parçaları köçürüb bir şey quraşdırmaqdə çox mahir idi. Onun üçün də məruzəni bu sayaq hazırladı.

Qız məruzəsini oxuyanda hansı parçaların haradan götürüldüyünü o saat başa düşdü. Çıxışlar başladı. Birinci çıxış edən köçürülmüş ayrı-ayrı parçaların səhifəsinəcən yerlərini göstərdi: dedi ki, bu, məruzə deyil, bəlkə özünü və yoldaşlarını aldatmaqdır.

Sonra danışanlar və o cümlədən mən də onu ciddi tənqid etdik. Müəllim yekun vuranda göstərdiyimiz nöqsanlarla şərik olduğunu bildirdi və məruzəni məqbul saymadı.

Heç də düşünməyin ki, o qızı tənqid etməklə ondan intiqam alırdım. Xeyr, mə nonu məhz sevdiyimdən tənqid edirdim. Tənqid edirdim ki, onu bu cür aciz, başqalarının "köməyinə" möhtac görməyim. Axı o bacarıqlı bir qız idi. İstəsəydi, məruzəni özü hazırlardı. Ancaq özünü işə vermək istəmirdi.

Kəskin çıxışından sonra o, bir daha mənimlə danışmadı. Yaxşı məruzə hazırlamadığına görə rəqibimdən də üz döndərdi... Bir az sonra isə müharibə düşdü. Mən birinci olaraq ordu sıralarına çağırıldım. Bundan sonra bir daha ondan xəbər tuta bilmədim.

Söhbətimi qurtaranda nəzərlərim yenə "həyat bacısı"nın mehriban çohrəsinə dikildi. Sanki bununla danışığımın ona necə təsir etdiyini bilmək istəyirdim. O da öz növbəsində iti baxışlarını mənə zilləyib, böyük maraqla soruşdu:

- Qızın adını bilmək olarmı, Namiq?
- Adı Arifədir, - cavab verdim.

Bu vaxt həkim içəri girdi, söhbətimiz kəsildi.

Söhbətimizdən təxminən dörd həftə keçmişdi. Gözləmədiyim halda bir məktub aldım. Zərfin üstünü oxuyanda gözlərimə inanmaq istəmədim. Mən bir də, bir də zərfin üstünü oxudum, yanılmırdım. Cəld zərfi açıb kağızı çıxartdım. Oxumağa başladım:

"Mənim əziz, ağıllı Namiqim!

Sən mühəribəyə getdin. Mən universiteti birtəhər qurtardım. Məktəblərdə kişi müəllimlərin çoxu cəbhəyə getmişdi. Müəllimə böyük ehtiyac vardı. Təyinatla mən Bakının qüvvətli məktəblərindən birinə düşdüm. Dərs dediyim bir neçə gündə hiss etdim ki, çox böyük qəbahətə yol vermişəm. Özün təsəvvür et... Mən qüvvətli, bilikli uşaqlar qabağında dayanmışdım. Onlar məndən bilik, məlumat gözləyirdilər. Mən açıq-dan-açıqbaşa düşürdüm ki, verdiyim məlumat onları kifayətləndirmir. Mən yalnız bu zaman universitetdə istifadə etmədiyim qiymətli vaxt keçdiyim yazıcıların əsərlərini özüm oxumazdım. Həmin əsərləri oxuyan yoldaşları danışdırı, bununla da imtahan vaxtlarında, sənin təbirincə, birtəhər çulumu sudan çıxarırdım. İndi bu əsərləri mən özüm keçirdim, şagirdlərdən onları oxumalarını tələb edirdim. Onlar da həvəslə oxuyurdular. Mən isə həmin əsərləri özüm oxumamışdım. Bəzən o əsərlərdən uşaqlar mənə elə maraqlı suallar verirdilər ki, həmin əsərləri oxumamış bu suallara necə cavab verə bilərdim? Odur ki, səni məhz səni xatırlaya-xatırlaya ciddi mütaliyəye girişdim. İnan ki, hər şeyi bir tərəfə tulladım. Ancaq oxumaqla məşğul oldum. Bir saat dərs demək üçün, on saatlarla çalışmalı oldum. Özgə əlacıım yox idi. Axı uşaqlar məndən hər gün, hər gün yeni məlumat gözləyirdilər. Mən müəllimdim. Müəllim kimi də dərs dediyim uşaqları qane etməliydim.

Universitet divarları arasında istifadə etmədiyim qiymətli vaxtlar üçün indi burnumun ucu göynəyirdi. Belə anlarda yenə də səni, ancaq

səni xatırlayırdım. Doğrudan da, Namiq, sən nə qədər uzaqgörənmiş-sən! Niyə mən onda səni layiqince başa düşməmişdim? Yadındadırırmı, mənim üçün məruzəni yazmadığından səndən incidim. Bu, hələ azdır, səndən üz döndərdim, uzaqlaşdım. İndi bunun üçün xəcalətdən bilmirəm nə edim! Onda məruzə etdiyim romanı oxumamışdım. İndi onu iki dəfə oxumuşam. Hələ məktəbdə onun müzakirəsini də keçirmişəm. Kaş onun haqqında indi məruzə edəydəm. Ancaq bu şərt-lə ki, sən də qulaq asaydın, sonra durub danışaydın. Məni bərk-bərk tənqid edəydin. Söz verirəm, daha heç inciməzdim...

Bəli, doğru deyiblər ki, çox şey çalışmaqdan, mütaliədən asılı imiş!..

Mənim əzizim! Elə düşünürəm ki, sən məni anlayacaq və əfv edəcəksən. Əgər belə olsa, özümü nə qədər xoşbəxt hesab edərəm. Gəlişini səbirsizliklə gözləyirəm. Gəl, gəl, mənim əzizim, tez gəl! Gözüm sən gələn yollara dikilmişdir!

Gələndə teleqramm vur, qarşılıyacağam!.."

Məktubu elə oxuyub qurtarmışdım ki, "həyat bacısı" içəri girdi, yaxına gəlib, məktub alduğum üçün məni təbrik etdi. Sonra qayğılı gözlərini üzümə dikib soruşdu:

- Kimdəndir?

Mən məktubun kim tərəfindən yazıldığını gizlətmədim:

- Arifədəndir! Ancaq bilirsiniz mən heç...

- Hə, nə heç, təəccübümü edirsiniz? - o, sözümü yarımcıq qoysu.

- Niyə də təəccüblənməyim?! Axı o mənim yerimi, ünvanımı necə bilmüşdür?

- Axtaran tapar. Əbəs yerə boş suallarla başınızı yormayın!

"Həyat bacısı" bu sözləri deyəndə mən düz onun gözlerinin içində baxırdım. Dörd həftə bundan əvvəl sevgim haqqında olan söhbətimi danışıb qurtaranda onun mənalı-mənalı qızın adını soruşması yadıma düşdü və dərhal ondan:

- Bəlkə yerimi ona siz bildirmisiniz? - soruştum.

- Tutaq ki, mən bildirmişəm, sonra?.. - onun dodaqlarında xəfif bir təbəssüm göründü.

- Siz onu tanıyırsınızmı?

- Qəribə sualdır. Adam öz bacısını tanımadır?!

Mən özümü lap itirmişdim. Nə edəcəyimi, ona nə cür təşəkkür edəcəyimi bilmirdim. Haçandan-haçana ancaq bu sözləri deyə bildim:


- Siz nə xeyrxah adamsınız!.. Xeyrxah!..

İndi siz baldızımın təbəssümünün incə mənasını, yəqin ki, başa düşdünüz.

1958



Hekayeler



Günah qatıqdadı

Başımı aşağı salıb işləyirdim özümçün. Böyük bir institutun həmkarlar komitəsində mühasibdim. Mənnən heç kimin işi yox, mənim də heç kimə bir mərdiməzarlığım keçmir. Nə işimə qalıb, kim necə bacarıq qoy o cür də yaşasın. Mən belə düşünərkən instituta yayılan bir bəd xəbər qanımı bərk qaraltdı: sədrimiz avariyyaya düşüb, xəstəxanaya aparılanan elə yoldaca canını tapşırıb.

Allah rəhmət eləsin, mənim kisəmdən getdi. Xətrimi çox istərdi rəhmətlik, indi istəməsin. Məxləs, Allah axırını xeyir eləsin. Görək bundan sonra necə olacaq. Həmkarlar bürosunda birisi vardı, gözüm ondan su içmirdi.

Təzə sədr barəsində düşünəndə dalağım sancırkı ki, birdən bunu qoyarlar ha?! Sən demə dalağım işini bilirmiş. Nahaqdan sancırırmış. Ataların ruhuna canım qurban. Bizimcün nə yaxşı kəlamlar qoyub gediblər. Biz ancaq bir ağır işə, dolaşığa düşəndə, başımıza müsibət gələndə onların əsl qiymətini başa düşürük. Bir özüz kəlama baxın: ilanın yarpızdan zəhləsi gedər, o da gəlib onun yuvasının ağzında bitər. Elə bitdi də başuza dönüm. Bitdi də.

Axşam evə başılovlu gəldim. Arvad narahatlığımı duyub mənə ürək-dirək verdi:

- Sımsığunu çox sallama, Təbiət, mühasibsən, sənə nə, harda oldu işliyəcəksən, qoy onun minnəti olsun sənə. Ürəyivü sixma, sən Allah!

- Elə demə, Tacı, uşaqlar böyüyür, birincisi gələn il instituta girməlidii. Mən orada olmasam kimdi onu götürən. Orda olsam şansı çoxdu, necə olsa üz-üzdən utanır, Tacı, yox, gərək orda işləyəm mən... Yoxsa hani məndə o qədər pul ki, uşağı salım istədiyi yerə.

Arvad daha dinmədi. Gördüm sözlərim ağlına batdı.

Təzə sədrin bir həftə mənimlə işi olmadı. "Salam", "Əleyküməssalam". Vəssəlam. Mən öz işimdə, o öz işində. İki iç-içə balaca otağımız var. Birində o oturur, birində mənciyəz katibə qızla. Sədr öz otağına bizim otağımızdan keçib gedir. "Salam", "Əleyküməssalam". Vəssəlam. Bu sayaq bir həftəmiz qurtardı. Bu sa-

kitlik tufan qabağı sakitliyə oxşayırıdı. Səksəkə içində gözləyirdim. Mənə baxıb evdə arvad da həyəcanlanmağa başlamışdı. Uşaqların instituta girmək məsələsiyinən arvadın kürküñə birə salmışdım yaman.

İkinci həftə başlar-başlamaz sədrin buynuzları göründü. Bu elə olmadı, o belə olmadı... Başımızı nə ağırdım, onun hər işimə qulp qoyması, danlaqları başımın üstündə namərd qılınçı kimi dururdu. Heç bilmirdim neynəyim, dərdimi kimə deyim? Döyürdüm. İşə vaxtında gəlir, vaxtında gedirdim. Çalışırdım sədrin əlinə bəhanə düşməsin.

Səhər evdən çıxanda arvad qatıq tapşırıdı mənə, aldım, qoydum soyuducuya ki, axşam gedəndə apararam. Arvad yarpaq dolması bişirəcəkdi. Sizi bilmirəm, mən yaman xoşlayıram yarpaq dolmasını, arvad qanımı qara görübən ən çox xoşladığım yeməklərdən hazırlayırdı mənimcün ki, fikir eləməyim. Amma gördürdüm ki, özü məndən çox xifət eləyir. Kaş bu institut söhbətini heç salmayadı...

Yerimdə oturub çötkəni şıqqıldıradırdım ki, sədr gəldi. Salamsız-kəlamsız keçdi öz otağına. Ürəyimdə qarasınca deyindim: "Allah, xətasından uzaq elə bizi!.. Ay kəmfürsət, mənə salam vermirən vermə, bəs o yazıq qızın taxsırı nədir, heç olmasa ona verginən". Ürəyimə dammışdı bu gün nəsə olacaq. Gecə yuxu görmüşdüm. Qatma-qarışıq... əcaib-qəraib... Elə hey arvaddı gördükərim. Yarımçılpaq, çılpaq. Birisi vardı, lap cüvənəzəndi. Elə qolumdan tutuban dərtirdi məni... Qorxumdan səhər arvada da danışmadım ki, həm narahat olar, həm də başlar ki, elə dərdini arvad dərdidi sənin, gecələr də yuxuva girir. "İndi mən nə edim ki, olar özləri gəlib girirlər yuxuma. Heç məndən soruşurlar ki, deyim gəlməyin. Dünyanın işi belədi də, kimi kefini oylaqlığında çekir, kimi də yuxusunda..."

Nəsə, lənət şeytana, gözləyirdim sədr məni indi çağırar, bayaq çağırar. Çötkəm şıqqıldayır, ürəyin gup-gup guppuldayırdı...

Nəhayət, çağırıldı. İçəri girəndə salam verdim. "Əleyküməssalam" əvəzinə eşitdim:

- Otur, Təbiət.

Oturдум.

- Təbiət, - hirsli-hirsli danışmağa başladı - mən çox fikirləşdim, bimizki tutmayacaq. Çoxdandı burdasan, istəyirəm özün xoşluqla ərizə verib çıxasan. Bunu eləsən sənə başqa yerdə işə düzəlməyə, lazımlı gəlsə, özüm də kömək eləyə bilərəm.

Boğazım qurusa da soruştum:

- Ərizə verməsəm?!
- Bihörmət olarsan.
- Nəyə görə axı?
- Səbəb tapmağa nə var, Təbiət?! Bir də ki, mən belə istəyirəm.
İnandığım adamlı işləmək istəyirəm, bildin?!

Gücnən özümü saxlayırdım, instituta girəcək övladlarım kəsmişdi-lər qabağımı, bağlamışdılar dilimi, zarıdım:

- Fikirləşməyə heç olmasa üç gün möhlət verin mənə. Görüm bəşimə haranın gülünü tökürem.

Sədrin eyni açıldı birdən-birə. Amiranə tərzdə dilləndi:

- Bir gün, - dedi, - sabah mənə "hə", "yox" deməlisən. Oldu? Əlac-sızdım:

- Oldu, - dedim.

Gelib oturdum yerimdə. Gördüm katibə qız mənə yazıq-yazıq baxır. İçəri qapı açıq olduğundan o hamisini eşidirmiş yəqin. Onun mə-nəmi yazıçı gəlirdi, ya öz halını düşünürdü?! Axı o, əvvəlk sədrin adamıydı. İndi onu saxlayacaqdımı?! Qızın baxışlarındakı kədər ürə-yimi cırmaqladı. Mənim kimi adamsızdı o da, çıxartsa xəstə anasıyla özünü necə dolandıracaqdı? Ürəyim sixıldıqından başımı aşağı saldım. Çötkəm sıqqıldamağa başladı...

Axşamın necə gəldiyini hiss eləmədim. Sən demə heç nahar elə-mək də yadına düşməyib. Bir də onu gördüm ki, hamı çıxıb gedib... Bir saat da olar ki, işdən keçib. Ayağa durub geyindim, qapını bağla-dım. Onu da deyim ki, qapımızın iki açarı var. Biri sədrdə olur, biri məndə.

Bayıra çıxanda acliğim mənə yer elədi. Evə gələnəcən həmişə otuz beş-qırx dəqiqə çəkir. Dözərəm bir təhər, dedim. Evə az qalmış yadına düşdü ki, arvad qatıq tapşırmışdı, mən də almışdım, soyudu-cuya qoymuşdum... Yaddaşa bax da! Yaddaşa neynəsin? Qoyurlar ki, yaddaş yaddaşlığında qalsın. İndi neynəyim?! Qaydım, ya qayıtmayım? Qatıqsız yarpaq dolmasını heç yemə. Özü də belə gündə. Sədrin qılıncı başıvun üstündə dayanan bir vaxtda. Tənbəllik eləmədim, qa-yıtdım qatıqcun.

Qapiya yaxınlaşanda onu azca aralı gördüm. Başımdan od qalxdı birdən-birə. Gör ha, necə fikirli olmuşam ki, qapını da qifillamamışam. Elə bu anda birdən yadına düşdü ki, təzə aldığım putyovkaları da seyfə qoymamışam. Yoxa çıxsa evim yixıldı...

Hövlnak, ancaq nədənsə ehtiyatla qapını açdım, sədrin də qapısını açıq gördüm. Astaca gəlib içəri boylananda quruyub qaldım. Sədrin yanına tez-tez gəlib-gedən tələbə qızın üzünü aydınca gördüm...

Tez geri çökildim. Soyuducudan qatiqları götürdüm, putyovkaları seyfə qoydum. Seyfi bağlayanda sədr üst-başını düzəldə-düzəldə boylandı:

- Xeyir ola, Təbiət, axşam-axşam səndən nə əcəb?!
- Xeyirdi, Qalib müəllim, günah bu qatiqdadı, unutmuşdum, evə çataçatda yadına düşdü, qayıtdım, bu gün huşum heç özümdə deyildi. Mən axşamlar gələn deyiləm heç, günah qatiqda oldu - bu sözləri necə dedim, qatiqları necə götürdüm, otaqdan necə çıxdım heç özüm də bilmirəm.

Səhər işə gələndə gördüm ki, sədr yerindədi. Həmişə məndən bir saat sonra gələrdi. Katibə qızə salam verdim. Yazıq-yazıq salamımı aldı.

Elə yerimdə oturmuşdum ki, sədr məni çağırdı, içəri keçəndə dedi ki, qapını örtüm. Örtdüm. O, gülümsəyə-gülümsəyə:

- Otur, - dedi.
- Oturдум.
- Deməli, günah qatiqdadı, Təbiət.
- Bəli, Qalib müəllim, qatiqdadı.
- Əşsi, sən nə dünyagörmüş adamsanmış, ay Təbiət.
- Neynəyim, mən də beləyəm də, Qalib müəllim.

Əlini uzatdı:

- Çək gəlsin.
- Çekdim.
- Bir daş altda, bir daş üstə, - dedi.
- Bir daş altda, bir daş üstə, - dedim...

Bəli, o gündən taleyim üzümə güldü, müdir oldu mənimlə cançıyər. Qatiğin hikmətinə özüm də məəttəl qalmışam, vallah!.. Onun səbəbinə papağımı yan qoyub gəzirəm özümçün. Uşaqlarımın üçünü də instituta düzəltmişəm. Sədrimizin yanına gəlib-gedən qız da indi aspiranturada oxuyur.

25 mart, 1985

Calayan

Nağdəlinin yaşı qırxa yaxınlaşındı, amma hələ evlənməmişdi. Bu barədə iş yoldaşları ona sataşanda həmişə deyərdi:

- Evlənənlərin barmağrı bala batıb, qalmışam mən!

Belə desə də özü də duyurdu ki, yoldaşları ona söz atsalar da, fikirlərini zarafatla bildirsələr də düz deyirlər. "Evlənməyin nəyi pisdir ki?!.. Mən də başlamışam artıq-əskik danışmağa, kimdənsə, nə vaxtsa eşitdiyim sözü təkrar eləməyə. Neçə yol özümə demişəm ki, bu sözü bir də dilimə gətirməyim. Olmur ki, olmur..."

Nağdəli doğrudan da indiyə kimi ailə qurmadığı üçün özündən bərk narazı idi. "Bu gün-sabaha salmışam... Ortada heç bir şey yox. Günah özümdədi, hərəkətə gəlirəm ki... Aza qane olan, halal zəhmətlə dolana bilən, kraskasız-mraskasız, həyalı, ismətli qız axtarıram. Beləsinə rast gələndə də ağızım qıflanır. Elə bil ki, anadan lal doğulmuşam, çəşib qalıram..."

Nağdəli öz nöqsanını yaxşı bilirdi. Onun fərli-başlı bir dil-ağzı yox idi ki, ürəyinə yatan qızı yanaşın, ona qəlbindəkiləri açsın, saf niyyətini bildirsin. Bu cəhətdən Nağdəli kimi fərsiz adam bəlkə də yer üzündə yox idi.

Yoldaşlarının atmamacalarına "Evlənənlərin barmağrı bala batıb, qalmışam mən!" desə də evlənmək istəyirdi Nağdəli. Evlənmək üçün ürəyi istəyən qız axtarırdı. Nağdəli.

Nağdəli zavoda çilingər işləyirdi. Bir yerdə çalışdığı usta Pirəli onun xətrini çox istəyirdi. Ona görə ki, Nağdəlinin təmiz əli, təmiz ürəyi vardı. Pirəli ondan iyirmi beş yaş böyükdü. Buna baxmayaraq söz-söhbətləri yaman tuturdu. Çoxu ilə qaradınməz olan Nağdəli Pirəlinin həzurunda ürəyini süfrə kimi açırdı, tanınmaz olurdu Nağdəli. Bunun bəlkə də səbəbkəri elə Pirəli idi. Pirəli öz xeyirxahlığı, məzəli söhbətləri, zarafatları, hazırlıcağlı ilə Nağdəlinin ürəyinə girmişdi. Bir gün iş elə gətirdi ki, onlara bir evdə mənzil verdilər. Eyni blokda, eyni mərtəbədə qonşu oldu Nağdəli Pirəliylə. İkisini də sevindirdi bu təsadüf. Təzə evə köçən günün axşamı Pirəli ürəkaçıqlığı, bir az da zarafatı yana Nağdəliyə dedi:

- Nağdəli, əzizim, gəlsənən daşı ətəyindən tökəsən, bir halal-südəmmisin əlindən sən də tutasan, bir adam kimi yaşayasan. İncimə

mənim sözümdən, başıva dönüm, ürəyim yandığından deyirəm. Səni istədiyimdən deyirəm.

Pirəlinin sözlərindən Nağdəli incimədi, Nağdəli cəsarətə gəldi, Nağdəli Nağdəlilikdən çıxdı, çəkinmədi, qırmızı-qırmızı dediyinə özü də mat qaldı:

- Siz nə vaxt məni evləndirdüz, mən yox dedim, Pirəli dayı?

Nağdəlinin belə açıq danışması Pirəlini təəccübəndirdiyi qədər də sevindirdi. Ancaq tələsmədi sevincini ona bildirməkdə:

- İpüvün üstünə odun yiğmaq olar sənin, Nağdəli?

Nağdəli bərk incidi Pirəlinin ona toxunan sualından:

- Nə danışırsız Pirəli dayı, özüzü daş biləndə, məni qənbər hesab eləyin. Qırğı-qaçılıqdan mənim zəndi-zəhləm gedir. Gərək bunu bilədüz indiyənəcən.

- Nə deyirəm ki... Qırğı-qaçılıqdan mənim də xoşum gəlmir, bala.

Nağdəli ürəkləndi bir az:

- Pirəli dayı, indi inanduz mənim sözübütövlüyümə ya yox? Əslində Nağdəli soruşturdu: "İndi mənimçün qabağa düşürsüz, ya yox?

Pirəli də eyhamı anlamamış deyildi. Belə işlərdə usta idi Pirəli. Ürəklə dedi:

- İnandım, Nağdəli, sən dediyüvü eliyən adamsan. Sənə bel bağla-
maq olar.

Əslində Pirəli də Nağdəlini inandırırdı ki, arxayın ol, sənünçün əlimdən gələni edəcəyəm. Təki fikrin evlənmək olsun.

Pirəli gecə yerinə uzananda da Nağdəli ilə olan söhbəti başında dolanırdı. Arvadı Müləyim də yatmadı. Düşündüklərini ona da açıb söylədi:

- Hərçənd ki, arvad, mənim belə şeylərdən xoşum gəlmir, nösün ki, sora arada söz-söhbət, dava-dalaş, söyüş-möyük başlayanda sən günahkar olursan, xeyirxahlığın dönüb olur bir növü mərdiməzarlıq. Amma Nağdəli yaxşı uşaqdı, görürsən də yaşı keçir, özünə bir gün ağlaya bilmir. İsteyirəm onun üçün qabağa düşüm, bir qız axtarib tapım, yazıqdır...

Müləyim də çox ürəyiyməsaq arvaddı:

- Nə deyirəm ki, Pirəli, indi ki, söz vermişən kişinin oğluna, gərək kömək eyləsən. Nə çox tanış-bilişlərimizdə subay qızlar. Ərə getmə-

li qızlar. Hələm vaxtı keçənlər də var. O yazıqlar da neyləsinlər, gərək istəyən olsun ki, onlar da getsinlər də.

Arvadının məsələyə belə yanaşması Pirəlinin ürəyini açdı:

- Müləyim, qadası, deyirəm gəl sənli-mənli qabağa düşək, bir xeyir iş düzəldək, iki ürəyi şad eliyək. Nağdəlinin özünə qalsa, bilirəm ki, evlənməyəcək. Yazıqdır, gəl evləndirək onu, sora bizə duaçı olar. O yandan da bir qızın baxtı açılar. Bu da bir savab işdir.

- Düz deyirsən, kişi. Ancaq görək yaxşı-yaxşı fikirləşək. Köhnə qonşularımızı yadımıza salaq. Yenə olsa orada olar. Bu mikrarayondan hələm yaxşı-yaxşı bir adam-zadı tanımırıq.

- Sən Allah, arvad, sən məndən fəhimlisən, yaduva salginən köhnə məhəlləmizdəki bütün subay qızları. Bir münasibini, halalsüdəm-mişini ürcəh eliyək Nağdəliyə, yazıqdı.

- Sən də fikirləş Pirəli, sənin gözün mənimkindən itidi. Ələlxüsus da qız-gəlinə baxanda. Yadundadı, nə qədər aramızda qanqaralıq olardı sənin bu xasiyyəti ucundan. Ürəyimdən qara qanlar axardı, Pirəli, sən başqa qıza-gəlinə baxanda.

- Lap nahaq yerə. Mən kimə baxsam da onun üzündə ancaq səni görərdim, Mlüayim, ay mənim bircə dənəm, bircə arvadım, - Pirəli qollarını uzadıb Müləyimi bərk-bərk sıxdı, dodaqlarından öpdü.

Müləyim çırpınib onun qoynundan çıxmaga can atdı:

- Bəsdi, bəsdi, yoxsa hələ ürəyindən ikincisini almaq da keçirmiş, görürəm "bircə dənəm, bircə arvadım" sözlərini yaman təəssüflə deyirsən.

Pirəli onu güclə bir də öpdü:

- Ay səfəh, elə köhnənin qısqancısan ki, qısqancı. Bircə dənəm" sözünü kaş biləsən mən necə iftixarla deyirəm.

Müləyim bilirdi, çox yaxşı bilirdi bunu. Ancaq hərdənbir Pirəlini cırnatmaq üçün, həm də ondan "mənim yeganəmsən, bircə dənəm-sən" sözlərini eşitmək üçün deyirdi. Xoşu gəlirdi Müləyimin bu sözlərdən.

- Mətləbdən uzaq düşdük, Pirəli.

- Sən mənim canım, Müləyim, bir yaxşı-yaxşı fikirləş. Mənim də yadıma bir nəfər düşür, amma onun dilli-dilavərliyi məni bir az qorxudur.

- Kimdi ki, o, Pirəli?

- Mənim köhnə uşaqlıq dostumun qızı Fatmaxanım.

Mülayim sevincindən az qaldı Pirəlini qucaqlasın, dodaqlarından öpsün. Özünü güclə saxladı.

- Yerində tapmışan, Pirəli, sən bu söhbəti başlayanda mənim də gözümün qabağına elə birinci gələn Fatmaxanım olmuşdu. Cox namuslu, işlək, halalsüdəmmış qızdı. Dilli-dilavər olanda nə olar ki!?

- Bilirsən, Mülayim, bu Nağdəli çox sakit, fağır adamdı eee. Mən qorxuram ki...

Mülayim ərinin sözünü yarıda kəsdi:

- Sən Nağdəlini çox da tərifləmə. Suyun lal axarı... Bilirsən də. Amma Fatmaxanım göz qabağındadı, ürəyi tər-təmiz, saf şüşə kimidi. Biçlik-micilik nədir bilməz, ürəyindən nə keçdi dilindədi. Ona görə də yəqin adı çıxıb ki, dilli-dilavərdi. Siz kişilərdə adətdi: fağır, dilsiz-ağızsız qız axtarursuz həmişə, unudursuz ki, dilsiz-ağızsızların bəzən buynuzu içəridə olur, ssoram üzə çıxır.

- Deyirsən Fatmaxanımın üstündə dayanaq.

- Ondan yaxşısını çətin ki, tapa bilək, kişi. Çox yaxşı qızdı Fatmaxanım. Vaxtı da keçir yazığın. İyirmi yeddi-iyirmi səkkiz olar indi yaşı yəqin.

- Yaxşı, arvad, onda biz bunları bir-birinə necə göstərək?

- Onda nə var, kişi. O mənim boynuma. Mən elə günü sabah gedərəm Fatmaxanımlı. Onu axşam qonaq çağıraram təzə evimizə. Bütün xətrimizi çox istəyir, gələr. O bizdə olanda sən də Nağdəlini çağırarsan. Bir-birlərinə baxarlar. Xoşları gəlsə bir-birlərindən, biz də olarıq savab yiyeş.

- Arvad, elə bilirom Fatmaxanımın Nağdəli xoşuna gələcək. Nağdəli yaxşı oğlandı.

Pirəli demiş, Fatmaxanımın Nağdəli xoşuna gəldi, Nağdəli də Fatmaxanımı çox bəyəndi. Pirəli qabağa düşdü, bir-iki tanış da götürüb köhnə uşaqlıq dostunun evinə elçiliyə getdi, qızın "hə"sini aldılar. Sonra qiza nişan aparıldı. Bundan sonra Nağdəli bir-iki dəfə nişanlısıla şəhərə gəzməyə çıxdı, kinoya, teatra getdilər.

Toyu uzatmaq heç kəsin ürəyincə deyildi. Nağdəlinin istəyincə "balaca bir xudmani məclis"lə toy edib Fatmaxanımı Nağdəlinin mən-zilinə gəlin gətirdilər.

Nağdəli də şad idi, Fatmaxanım da. Bir-birlərinə qovuşmuşdular.

Pirəli də şad idi, Mülayim də. Xeyirxah iş görmüşdülər, özləri demiş, savab iyiosi olmuşdular.

Bu minvalla beş-altı ay keçdi. Bir gün Pirəlinin qulağı qonşunun mənzilindən xoşa gəlməz sözər eştidi. Divar çox nazik olduğundan o otaqdan danışanları bu otaqda eşitmək olurdu. Pirəlini fikir götürdü: Bunlarda dığ-dığ nə tez başlandı, balam!.."

Pirəli eşitdiyini Mülayim deyəndə o da narazılıqla bildirdi:

- Son zamanlar ağızları yaman açılıb, didişirlər tez-tez. Açı sözlər deyirlər bir-birlərinə.

Pirəli başını buladı, geyinib işə getdi. İşdə bir asudə vaxt tapıb Nağdəliyə dedi:

- İnsan olan kəs yola getməyi də bacarsın gərək. Bəs necə?!.. Yoxsa sizdə ürək-göbək qalmaz ki... Heç gözləməzdim, Nağdəli.

Nağdəli başını aşağı salıb dinmədi. Pirəli bunu sözlərinin ona təsirilə izah edib daha danışmadı. Hesab elədi ki, birinci dəfə üçün bu bəsdir.

Mülayim də öz növbəsində Fatmaxanımı yanına çağırıb anayana nəsihət edirmiş kimi dedi:

- Ay balam, axır bu cür olmaz, deyir biri od olanda, biri su olsun gərək. Su, od, Od, su. Bildün?!

Fatmaxanım da başı ilə Mülayimə razılığını bildirdi.

Bir müddət də belə keçdi. Sonra söz-söhbət yenə başlandı. Bir gün Pirəli eşitdiklərinə inanmaq istəmədi. Ancaq həqiqət idi eşitdikləri.

Nağdəli Fatmaxanıma deyirdi:

- Səni mənə calayını görüm tünbətün olsun!..

Fatmaxanım da ona cavab verirdi:

- Səni də mənə calaynı görüm gorbagor olsun!..

Pirəli donmuşdu, çəşmişdi, elə bu vəziyyətdə də yazıq-yazıq düşündü: "Buyur bu da xeyirxalığının əvəzi, Pirəli. Gel bundan sonra adamların qababına düş, yaxşılıq elə görüm necə eləyirsən?!"

Eşitdiyini Mülayimə dedi. Mülayim də bildirdi ki, o da o cür sözlərdən eşidib, ancaq ərini qanını qaraldacağını bildiyindən ona deməyib.

Pirəli dərin fikrə getdi. "Tünbətün... Gorbagor... Bu acı, xoşa gəlməz sözləri nə üçün mən eşitməliyəm?!.. Nə qədər mən eşitməliyəm?!"

Çox fikirləşdi Pirəli. Hazırcavab, məzəli əhvalatlar xiridarı, deyib-gülən, heç vaxt söz altda qalmayan qoca Pirəli. Çox fikirləşdi. O gün də. Başqa günlərdə də. Yaman fikirləşdi.

Nəhayət bir gün axtardıqlarını tapdı Pirəli. Divarın o tayından aydınca eşidilirdi:

- Fatmaxanım!..
- Can Nağdəli, istəklim, ərim!
- Arvadım, can-ciyərim, sevgilim!..
- Doğru deyirsən Nağdəli?!. Məni çox istəyirsən?!
- Ay dəli, niyə istəmirəm ki... Arvadımsan, iki gözümsən, Fatmaxanım, ay mənim canım!
- Başıva dönüm, bu sözlərdən çox de Nağdəli, belə sənə bu canım qurban olsun!.. Ay istəklim, ay ərim, ərim!..

Pirəli ayağa durdu. "Məqamdır!"

Müləyim sövq-təbii nəsə hiss eləmişdi, bayaqdan da Pirəlinin divarın yanında vurnuxduğunu görmüşdü, Pirəli getmək istəyəndə qabağını kəsdi:

- Hara kişi, bizi biabır eləmə, ətimizi tökmə.
- Yox arvad, sən bir dayan, indi görərsən...

Bayırə çıxıb Nağdəligilin qapısını var gücüylə döydü, təpiklədi. Nağdəli hövlnak qapiya gəldi, ucadan soruşdu:

- Kimdir, nə olub?

Pirəli qışqırdı:

- Tez ol acığınən, mənəm, Pirəliyəm, tez açığınən, yanıram.

Nağdəli tez qapını açdı. Pirəli tələm-tələsik özünü içəri saldı. Qarşısında dayanmış, təəccübədən gözləri bərəlmış, həyəcanlı ər-arvada baxdı, baxdı və dedi:

- Yanıram, içəridən alışib yanıram, Nağdəli, Fatmaxanım, barəmdə o ki, var, deyirsüz, siz bir-birivüzə caladığım üçün. Nə olar, indi də bax, bu xoş anızda, xoş dəqiqənizdə biri-birinizə can deyib can eşitdiyiz bir vaxtda mənə bir xoş söz deyin, mənə rəhmət oxuyun... Yoxsa?!. Bütün aləmi yiğaram bura.

Fatmaxanım Nağdəlidən tez dilləndi:

- A, diriyə də rəhmət olar?!

Pirəli yavaşdı bir az, ancaq ciddiliyindən qalmadı:

- Olar, olar, siz rəhmət deməkdə olun, incimərəm, Fatmaxanım, elə yaxşı olar ki, birinci sən başlayasan.

Fatmaxanım Nağdəliyə üzünü tutdu:

- Səni mənə calayana Allah rəhmət eləsin.

Nağdəli Fatmaxanıma üzünü tutdu:

- Səni mənə calayana Allah rəhmət eləsin!

Pirəli:

- Amin! Bax, belə. İndən belə həmişə belə deyin, ürəyim açılsın, ruhum şad olsun. Yaxşı, mən getdim, siz işinizdə olun...

Aprel, 1983

Dostluq üçün

Məhyəddinə gün kimi aydındı ki, məhəllədə təzə uşaq, sinifdə təzə şagird hesab olunan Ağəli yoldaşları içində ona daha çox meyl edir, onunla dostlaşmağa çalışır. Bu, Məhyəddini də düşündürdü. "Atam da deyir ki, adamın gərək dostu olsun. Bəlkə ona görə deyir ki, mən özümə dost tapım. Nə bilim?!"

Məhyəddinin dostu yox idi. O, bir uşaqla axıracan dostluq edə bilmirdi. Günah kimdə olurdusa, dalaşib, küsüşüb ayrıldılar. Sonralar barışalar da, əvvəlki dostluq yoxa çıxırıldı. İndi bu yoxluğu şabalıdı saçları buruq-buruq olan ariq, açıq-bəniz oğlan doldurmaq istəyirdi. O, həyətə çıxdımı, gözü Məhyəddini axtarırdı. Tapmadımı, qapılara gəlirdi. Ağəli də onu həyətə çağırırdı. Məhyəddin də dərsini hələ tamam-kamal hazırlamadığını, bir, ya da ikisinin qaldığını deyəndə Ağəli ondan dərlərini hazırlayandan sonra həyətə düşəcəyinə söz alır, sonra çıxbı gedirdi.

Bu dəfə də qapını onun üçün Məhyəddin açdı, Ağəlini görünçə qarabuğdayı, uzunsov sıfətinə sevinc işığı yayıldı:

- Gəl, gəl içəri, Ağəli, - deyib onu evə çağırıldı.

- Yox, evə gəlmirəm, Məhyəddin, sən gəl də həyətə, - Ağəli ərköyünlükə dedi.

Məhyəddin günahkar imiş kimi dilləndi:

- Dərsimi yenə eləyib qurtarmamışam. Birisi qalıb. - Sonra da tələsik soruşdu. - Sən qurtarmışan?

Ağəli həmişəki kimi dedi:

- Qurtarmışam. Yaxşı, Məhyəddin mən getdim. Sən də qurtaran kimi düş həyətə, yaxşı?

- Yaxşı! - Məhyəddin əlüstü cavab verdi.

Ağeli getdi. Məhyəddin ürəyindən keçirdi: "Qoçaqdır. Dərslərini heç bilmirsən nə vaxt hazırlayır. Müəllimlərə də partapartla cavab verir..."

Ağeli heç olmamışdı ki, dərslərini hazırlamamış onu həyət düşmək üçün üzə salsın. Məhyəddin buna görə ürəyində ondan həmişə razılıq eləyirdi. İndi onun həvəsinə tezə dərsini hazırlayıb həyətə düşdü.

Ağeli tut ağaçının altındaki skamyada oturub onu gözləyirdi. Məhyəddin yaxınlaşanda Ağeli onu atalar sözü ilə qarşılıdı.

- Dostluq üç almadır, gah ikisi səndə, birisi məndə, gah ikisi məndə birisi səndə.

Ağeli atalar sözü deməsəydi, Ağeli olmazdı. V sinfin uşaqları artıq Ağəlini belə tanıyırdılar. Məhyəddin fikirləşdi: "Atalar sözü dilinin ucundadır. Nə vaxt istəyir, onda da deyir. Özü də fikir vermişəm, həmişə təzəsini deyir".

Həyətin uşaqları elə bil ki, Məhyəddinin gelişinə bənd idilər. Heç bilinmədi nə vaxt yiğişdilər. Əvvəlcə bir az futbol oynadılar, sonra da oturub əməlli-başlı söhbət elədilər, oxuduqları, eşitdikləri məzəli əhvalatlardan danışdılar, hava qaralanda yavaş-yavaş evlərinə dağlılışdılar.

Ağeli Məhyəddindən ayrıلندا da bayaqqı atalar sözünü sanki öz-özünə deyirmiş kimi bir də söylədi. Məhyəddin də onu əzbərləmək məqsədilə ürəyində təkrar edə-edə evləriən yollandı. Qapılarının zəngini basanda onu fikir götürdü: "Ağəlidən çıxmayan iş: eyni atalar sözünü iki dəfə dedi. Bəlkə ehtiyatı qurtarib?! Yox, ola bilməz. Sinəsi doludur onun. Bəs onda təzəsini niyə demədi?! Nə bilim?!"

Qapını atası İmammırzə açdı.

- Ata, - Məhyəddin ona doğru yeridi.

İmammırzə oğlunu qucaqladı, qapqara, cod saçlarından öpdü sağ əlini başında gəzdirə-gəzdirə:

- Necəsən, oğlum? - soruşdu.

Məhyəddinin qara gözləri işıqla dolmuşdu:

- Yaxşıyam, ata! Bəs sən necəsən?! Darixmişdıl səninçün.

- Yaxşıyam, mən də elə darixmişdim sizinçün, yaman darixmişdim, oğlum.

İmammırzə Neft daşlarında neftçixarma briqadasında usta işləyirdi. On gün orda olanda beş gün də evdə olurdu. Bu on gündə ailəsi də onun üçün bərk darixirdi, o da ailəsi üçün. Onun üç uşağı vardı. Büyüyü Məhyəddin idi. İmammırzə ona atasının adını qoyduğundan çox

vaxt onu "atam" da çağırırdı. Məhyəddindən kiçiyi qız idi. III sinifdə oxuyurdu. Ona da İmammirzə anasının adını qoymuşdu: Yəmənşənim. Onu da bəzən "anam" çağırırdı. Beləcə ata-anasını çıxdan itirən İmammirzə, özü demişkən, yenidən atalı-analı olmuşdu. Evin lap kiçiyi oğlandı. Adı Arazdı. Araz bu dərs ilindən məktəbə gedirdi.

Məhyəddin əl-üzünü yuyanacan Qaraqız da süfrəni hazırlamış, hərə öz yerini tutmuşdu. Məhyəddini gözləyirdilər. Onun yeri atası ilə üzbəüz idi. Tez o da öz yerinə keçib oturdu.

Qaraqız kələmdolması bishirmişi. İmammirzəyə on gün ayrılıqdan sonra ev xörəyi ayrı cür ləzzət verirdi. O, xörəyi təriflədikdə uşaqların da iştahı artır, Qaraqızın iri, qara gözləri gülürdü. İmammirzə əlini süfrədən çəkəndə dedi:

- Əlin-qolun var olsun, Qaraqız, ağızımız bir dada gəldi, yeməkxana xörəkləri məni birtəhər eləmişdi.

- Nuşcan, həmişə evində-eşiyində.

Uşaqlar da ataları kimi analarına dadlı yemək üçün "sağ ol" dedilər.

Ana sevinc içində:

- Siz də sağ olun, mənim gül balalarım, - dedi.

O, Yəmənşənimlə süfrədən qab-qacağı yiğışdırıldı. Sonra Qaraqız meyvə qabında süfrəyə alma gətirib qoydu və özü çay dəmləməyə getdi.

Məhyəddinlə Araz birdən əllərini qabdakı ən böyük, ən yaraşıqlı almaya uzatdılar. Böyük qardaşın əli uzun olduğu üçün qabağa düşdü, almanın tez götürdü, dişinə çəkəndə bacısına və kiçik qardaşına baxdı. Ataya elə gəldi ki, o bu baxışı ilə Yəmənşənimə və Araza almanın günəş kimi alışib-yananını götürdüyü üçün açıq verdi. Ata böyük oğlunun hərəkətindən dilxor oldusa da, üstünü vurmadı. Tez meyvə qabından iki qıpqırmızı alma götürüb birini Yəmənşənimə, birini də Araza verdi. Onlar almaları dişlərinə çəkəndə ata özü üçün də alma götürdü. Onun götürdüyü almaların ən kiçiyi, yönəmsizi idi. O, qəsdən beləsinin götürmüdü. Məhyəddinə görə götürmüdü. Bu, Məhyəddinə bir eyham, işarə idi. Bunu onun başa düşüb-düşmədiyini İmammirzə hələlik aydınlaşdırı bilmədi.

Uşaqlar yatandan sonra İmammirzə gördüğünü Qaraqızə danışdı. O da Məhyəddini bir-iki dəfə belə işinə görə danladığını söylədi, sözünün axırında dedi:

- Danlağın, görünür, təsiri olmayıb. İmammirzə, sən özün bir onunla bu barədə danışsan pis olmaz. Necə olsa, ata sözü ilə ana sözü arasında bir fərq var.

İmammirzə xətrini çox istədiyi arvadına yarızarafat-yarıciddi tərz-də dedi:c

- O da mənim bax, bu gözlərim üstə.

Qaraqız da üzü gülə-gülə:

- Gözlərin var olsun, İmammirzə, - dedi.

Ertəsi gün dənizin ağrı-acısı canından çıxan İmammirzə oğlu ilə danışmaq üçün ürəyində götür-qoy eləyirdi: "İmammirzə, burada gərək tədbirli olasan, yüz ölçüb bir biçəsən. Yoxsa, Qaraqız kimi sözün havayı gedər. Atalar demiş, qaş düzəldiyin yerdə vurub gözü də çıxardarsan..."

Məhyəddin dərsdən gələn kimi nahar edərdi, bir saat dincələndən sonra dərslərini hazırlamağa başlardı. İndi o, nahar eləyib qurtarmışdı, dincəlmək vaxtını atası ilə keçirmək istəyirdi. Atası əlində "Atalar söyü" kitabı fikrə getmişdi. Məhyəddinin yaxınlaşması onu düşüncələr-dən ayırdı. Salamlaşdırılar. Məhyəddin atası ilə üzbeüz oturar-oturmaz dedi:

- Ata bilirsən, Ağəli bu kitabdakı atalar sözünün çoxusunu əzbər bilir.

Atası gülümsündü:

- O təzə şagirdi deyirsən?

- Hə.

- Dərslərini necə oxuyur?

- Həmişə "5" alır.

- Olsun, olsun. Çoxlu atalar sözü bilmək də onun üstünlüyüdür, oğul.

- Ancaq, ata, bilmirəm, niyə o dünən eyni atalar sözünü mənə iki dəfə, bu gün də bir dəfə dedi.

- Nə olar ki, deyəndə?

- Axi həmişə təzəsini deyirdi.

İmammirzə maraq içində:

- O hansı atalar sözüdür ki?

Məhyəddin dedi. İmammirzə soruşdu:

- Sən bunda bir eyham-zad görmürsən?!

Məhyəddin təəccüblü nəzərlərlə atasına baxa-baxa çiyinlərini çəkdi, dinmədi.

Oğlunun danışmadığını görən ata dilləndi:

- Ağəli səninlə dostluq eləmək istəyir, oğul, özün demisən sən də bunu isteyirsən, elədir?

- Elədir.

- Onu da demisən ki, o, dörsərini hazırlayan kimi həmişə sənin dalınca gəlir. Həyətə getmək üçün. İndi de görüm sən özünə bircə dəfə də olsun onun dalınca getmişənmi?

- Yox.

- Onda sizin dostluğunuz baş tutmaz. İndicə özün dedin ki, dostluq üç almır, gah ikisi səndə, birisi məndə, gah ikisi məndə, birisi səndə. Deməli, bir dəfə Ağəli sənin dalınca gələndə, bir dəfə də gərək sən onun dalınca gedəsən. Bax, Ağəli dostluq eləməkdə sənin bu nöqsanını atalar sözü ilə, eyhamla sənə çatdırmaq istəyir. Xoşum gəldi ondan, onun ağlından, düşüncəsindən.

Məhyəddin atasını diqqətlə dinləyirdi. Atası axşamı alma əhvalatını indi açıb ağartmağın vaxtı çatdığını kəsdirib dedi:

- Oğul, mən hələ uşaqlıqda babamdan eşitmışəm ki, hansı nağıldaşa ata oğluna məsləhət görür ki, bir adamlı ki, yola çıxdın, onun hərəkətlərinə əməlli-başlı fikir verginən, el əki, süfrə açdırınız, əgər o çörəyi ikiyə bölib böyük parçasını öz qabağına, kiçik parçasını sənin qabağına qoydu, onunla yoldaşlıq, dostluq eləmə. Yox, əgər əksinə elədi, onda onunla yoldaşlıq, dostluq elə. - İmammirzə bu sözləri deyədeyə oğlunun gözlərinin içində baxırdı. - Bax, oğlum, görürsən, bunun özü də bayaaşkı atalar sözü ilə səx bağlıdır. İndi bununla əlaqədar mənim özümün də səndən bir gileyim, incikliyim var. Dünən axşamkı alma əhvalatına görə. Bəlkə özün deyəsən öz nöqsanını?

Məhyəddin qızardı, astadan dilləndi:

- Ata, məni bağışla.

- Nəyə görə, oğlum?

- Mən gərək almanın böyüyünü götürməyəydim.

İmammirzənin əli onun saçlarında gəzdi:

- Bağışlayıram, oğlum, indən belə sən gərək özündən kiçik bacı və qardaşına nümunə olasan. Araz da əlini səninlə birgə iri almaya uzatmışdı. Onu da gərək sən başa salasan. Mən sənin yerində olsaydım almanın böyüyünü elə Araza verərdim. Onda gələn dəfə o da çalışardı ki, bu cür eləsin. Aydındı?

- Bəli, ata!
- Ağəlilə münasibətinə gələndə isə onu deməliyəm ki...
- Məhyəddin özünü saxlaya bilmədi:
- Ata, nə olar, qoy mən deyim!
- Necə olursa-olsun çalışacağam bu gün dərslərimi tez hazırlayım və Ağəlinin dalınca gedim. Salam əvəzinə də ona deyim: dostluq üç almadır, gah ikisi səndə, birisi məndə, gah ikisi məndə, birisi səndə.
- Ata əlini onun ciyinə vurdu:
- Ay sağ ol, atam, sənə uğurlar diləyirəm.

Sentyabr, 1983

"Məcnuna deyən yoxdur..."

Əlində bircə qızıl gül, otuz üç-otuz dörd yaşında, orta-boylu, başında buxara dərisindən sür papaq olan bir kişi Aşqabadın küçəsilə ar-xayın-arxayıñ addımlayırdı. Rəngarəng afişalar yapışdırılmış taxta lövhənin qabağına yetişcək dayandı. "Opera və Balet Teatrımızın kollektivi burdadı. Gözəl müğənnimiz, əzizimiz Hüseynqulu Sarabski başda olmaqla. Görüm, bu gün aşqabatlıları nəylə feyziyab edəcəklər?!"

Bircə qızıl gülü iyəlyə-iyəlyə onun gözleri afişalarda gəzdidi. Qırıx səkkiz-əlli yaşlarında, uca boylu, səliqə ilə geyinmiş şlyapalı bir kişi arxa tərəfdən qızıl gülü iyəlyə adama yanaşdı, onun afişaları düzən gözlərini əllərilə bərk-bərk örtdü. Papaqlı şəxs fərqiñə varmadan, sanki buna adətkərdə imiş kimi gülü iyəlyə-iyəlyə Aşqabaddakı dostlarının bir-bir adlarını söylədi. Əllər gözləri üstündən götürülmədi və o, yalnız bundan sonra gərgin fikirləşməli oldu. "Kimdisə buralı deyil, haralıdır bəs?! Bakıdandır bəlkə?! Kim olar görəsən?! Kim?! Bəlkə artistlərimizdəndir?! Kimdir onda?!"

- Belə görüürəm, çox fikirləşməli olacaqsan! - Şlyapalı şəxsin səsi eşidildi.

- Səsüvə qurban olum, ay Hüseynqulu qədeş!..
- Səsimi gör necə tanıldı, Vahid! - Hüseynqulu əllərini tez onun gözlərindən çəkib boynuna doladı.
- Sənin səsüvü necə tanımaya bilərəm, qədeş?! Allah vergisidi sənin səsin! - Vahidin səsində fərəh, qürur duyulurdu. - Hanı elə bir azərbaycanlı ki, sənin səsüvü səslər içində dolaşığa salsın?!

Qucaqlaşdırılar. Bir-birlərindən hal-əhval tutdular.

- Dünən Bakıdan gəlmisəm, - Vahid tələsik bildirdi. - Bilirdim bür dasuz, afişalara baxırdım ki, tamaşalarınıza gəlim. Deməli, bu axşam "Leyli və Məcnun"a baxaceyük?!

- Görək də, Vahid.

- Görəkdir nədir, qədeş, afişanız par-par yanır, tamaşaçıları teatra çağırır...

- Bilirsən, Vahid, Zeyd rolunu oynayan artistimiz xəstələnib. - Hüseynqulu əlacızmış kimi Vahidə baxdı. - Onunçun "görək də" deyirəm. Çünkü onu əvəz edəcək adamımıza yoxdur, qalmışq əlimyandida, bilmirik heç neyləyək?! - Bu sözləri deyə-deyə Hüseynqulu diqqətlə, zənnələ Vahidə baxırdı.

Vahid qayğıkeşliklə fikrini bildirdi:

- Tamaşanı başqa günə keçirmək yaxşı düşməz, qədeş. Xalqı elə əvvəlinci gündən soyudarsız tamaşalardan. Necə olursa olsun adam tapasuz gərək.

Hüseynqulu da qayğılı-qayğılı, bir az da həyəcanla dedi:

- Əlbəttə, Vahid, adam tapmaq lazımdır. Ancaq hardan?! Hani o qoçaq ki, Zeydi bu axşam gəlib oynasın, bizi də çətin vəziyyətdən qurtarsın?! Hani?! - Hüseynqulu danışa-danışa iti nəzərlərilə müsahibini başdan-ayağa süzürdü. Gözlerini gözlərindən heç çəkmirdi onun. Kənar dan baxana elə gələrdi ki, onu ömründə birinci dəfədir ki, görür.

Vahid susurdu. Hüseynqulu onu sözə-süzə düşünürdü. Düşündük cə narahatlığı azalır, üzü urlanırıldı. Birdən o, ərkələ Vahidin ciyinlərindən tutub onu özünə doğru çəkdi, məlahətli, yapışqlı, ürəyəyatan səsilə dedi:

- Vahid, əzizim, o qoçaq adam elə sənsən ki, allah özü bizimcün göndərib.

Vahidin üzünü təəccüb əlaməti büründü:

- Mən?! - dedi.

Hüseynqulu heç tərəddüd etmədən:

- Bəli, sən, - dedi. - Sən bu axşam bizi vəziyyətdən qurtarmalısan. Özün də çox təəccüb eləmə. 1921-ci ildə Bakıda təzə açılan "Tənqid-təbliğ" teatrında işlədiyini unutmamışq. Hələ meyxanalarının da kupletlərinin, səhnəciklərinin də teatrin fəaliyyətində az rol oynamadığını bilirik. Deməli, Vahid, sən teatra yaxından bələd adamsan, artistliyinə də sözüm yoxdur.

Vahid qızıl gülü iyıldı, gülümşədi:

- Qədeş, məndən nə artist, o da bir işdi...

Hüseynqulu fürsəti qaçırmamaq üçün tələsik dedi:

- Yox, Vahid, elə demə, teatrda işləməyin sənin tərcüməyi-halıvun çox maraqlı bir guşəsidir. Vaxt gələr, haqqında yazanlar bu barədə də danışarlar. Mütləq danışırlar.

Hüseynquluya çox hörmət bəsləyən, onun sözündən çıxmağı heç ağlına gətirə bilməyən Vahid əlacsız qalıb ahəstəcə dilləndi:

- Bəs səsim?!

- Səsüvə nə olub ki?! Səninlə bu gün axşama kimi məşq eləyəcəyik. Çəkinib eləmə, hər şey yaxşı olacaq. Hə, nə deyirsən?!

- Qədeş, belə bir cür çıxır eee...

- Heç bir cürəsi-zadı yoxdur... Vahid, gözümün işığı, mən sənə inanıram, sən də inan mənə, inan ki, yaxşı çıxacaq. Gəl bu axşam aşqabadlıları Füzulimizin qəlb odlayan, ecazkar sözlərilə, Üzeyirimizin könül oxşayan, füsunkar musiqisilə sevindirək, opera sənətimizi layiqincə onlara göstərək.

Hüseynqulunun çox üzəkdən, həyəcanla danışması Vahidi lap yumşalmışdı:

- Nə deyirəm ki, qədeş, sənin sözün yerə düşüncə...

Ürəyi atlandı Hüseynqulunun, sevindiyindən özünü saxlaya bilmədi. Vahidə heç sözlərini qurtarmağa macal vermədi:

- Mən elə biliirdim ki, sözümüz yerə salmayacaqsan?.. - O, əlini Vahidin ciyinə qoydu. - Bununçün çox sağ ol, əzizim! Ancaq, Vahid, deyirəm, gəl vaxtı itirməyək, elə burdan bir baş teatra gedək, yoldaşlar gözləyirlər, məşqə başlayaqq. Hə, nə deyirsən, gedək?!

Vahid də uzun tərəddüddən sonra taleylə barışan adamlar kimi, üzəkdən gələn səmimiyyətilə dedi:

- Gedək, qədeş, gedək!

Yola düzəldilər. Yolda Hüseynqulu Zeyd surəti, onun mənəvi keyfiyyətləri barədə danışmaq istəyirdi. Vaxtı itirmək olmazdı. Bunu o, yaxşı bilirdi. Vahidi qorxutmamaq üçün bu barədə ona deməsə də, özü bərk həyəcan keçirir və yol gedə-gedə olsa da Vahidin oynayacağı rolun keyfiyyətlərindən, məziyyətlərindən danışmağı qənimət bilirdi. Elə ağızını açmaqdə idi ki, birdən dayandı: "Nə edirəm mən?! Zeydi Vahidəmi tanıdacağam?! Qəzəl şairinə, Füzulimizin yadigarınamı "Leyli və Məcnun" haqqında danışacağam?! Vahid inciməzmi?!"

Axı o, mətnlə də, musiqilə də yaxşı tanışdır. Gözəllər şairi nəhəng Füzulimizin də, dahi Üzeyirimizin də pərəstişkarı deyilmi? Mənim oyunumun da aludəsidir. Dəfələrlə özündən eşitmışəm. Belə olmasayıdı, birdən-birə heç razılaşardımi!?

- Qədeş, - Vahid Hüseynqulunu düşüncələrindən ayırdı, - onu da deyim ki, Zeyd mənim xoşuma gələn surətlərdəndir. Fədakar, həmisi şəsinə qabağa verən, dost yolunda öz rahatlığını itirməkdən qorxmayan, bəlkə də bundan zövq alan bir insandır.

Hüseynqulu ürəkləndi, ürəyindəkilər qanad açdı:

- Ən sadiq, ən nəcib dost nümunəsidir Zeyd, yaman günün yaxşı dostudur Zeyd, sən onu elə belə də oynayacaqsan, Vahid?!

- Görək də, qədeş.

"Leyli və Məcnun"un dördüncü pərdəsi təzəcə başlayıb. İbn Səlamın evində toy möclisidir... Evin bir tərəfi küçədir. Məcnunla Zeyd küçədə durublar. Zeyd indicə gərək rast üstə oxusun.

**Dün əxtəri-bəxtin oldu tırə,
Leyli sitəm etdi sən fəqirə.
O, İbni Səlamə ruzi oldu,
Ruzi sənə dərdü suzi oldu.
Yar özgəyə oldu şəmi məhfıl,
Qaldı sənə tabi-atəsi-dil.**

Ancaq Zeyd oxumurdu, Zeyd gərgin vəziyyətdə idi. Özünü itirmişdi Zeyd. Məcnun nigaranlıqla Zeydə baxır, onun oxumasını gözləyirdi. Gözləyirdi ki, sonra özü başlasın...

Məcnun - Hüseynqulu intizarla, təlaşla gözləyirdi. Tamaşaçılar gözləyirdi. Vahid gərginlik içində hafızəsini ələk-vələk edirdi. "Birdən-birə nə oldu e mənə?! Səhnəyə çıxanacaq hamısı yadımdaydı. Bir şey xatırlamıram indi. Yaddaşa bax da!.. Yox daha susmaq olmaz, Vahid, Vahidliyini göstərsənə, sənmi söz əlində aciz qalacaqsan!.. Füzulinin misralarının məzmununu ki, bilirsən. Özündən de gəlsin, deyim də!..."

Dar ayaqda yaddaşı vəfəsizliq eləsə də, ilhamı, təbi köməyinə gəldi Vahidin, bir Məcnuna baxdı (ona indi elə yazığı gəldi ki...) bir tamaşaçılara baxdı, coşdu, əlini Məcnuna tərəf tutaraq oxudu:

Məcnunə deyən yoxdur: "Ey aşiqi-biçarə, Leyliylə nə karın var, qoysun səni avarə?!"

Məcnun - Hüseynqulu Vahidin bədahətən dediyi beytdən özünə gəldi, rahat nəfəs aldı. Baxışları ilə Vahidə razılığını bildirdi və bundan sonra böyük ilhamla, ürəkdən, yana-yana, yandırı-yandırı oxudu, boş keçən saniyələrin yerini məlahətli səsi, gözəl oyunu ilə doldurmağa çalışdı, tamaşaçıları heyvət içində buraxdı. Alqış alqışa qarışdı. Coşdu, coşdu aoqlışlar...

Səhnə arxasına keçəndə Vahid üzürxahlıq eləmək istədi:

- Qədeş, heç bilmirəm...

Hüseynqulu ona danışmağa heç imkan vermedi:

- Ürəyivü sixib eləmə, axırı yaxşı oldu, bədahətən şeir deməyin yaman dadımıza çatdı... Bu da, Vahid, elə bilirəm, sənin tərcümeyi-haluva 1928-ci ildən bir hədiyyə oldu. Yadda qalacaq bir hədiyyə...

1933-cü ildi. Bakının ürəkaçan, səfali günlərindən biriydi. Bakılıların çox xoşladiqları sahil bağında Hüseynqulu Sarabski ilə Hüseynağa Hacıbababəyov skamyada oturub şirin-şirin söhbət edirdilər.

Birdən Hüseynqulunun gözləri bağda gəzişən Əliağa Vahidə sataşdı, əl eləyib onu çağırıldı. Vahid yaxşılaşanda müğənnilər ayağa durub şairlə çox səmimi görüşdülər, ona oturmaq üçün yanlarında yer göstərdilər.

Vahid böyük məmnuniyyətlə yanında xətirləri əziz olan sevimli müğənnilərin təklifini ürəkdən qəbul etdi. Oturdular. Hüseynqulu gülə-gülə, ürəkdən gələn bir səmimiyyətlə dedi:

Ay dost, bilirsən, səninlə səhnədə tərəf-müqabil olmağın başqa ləzzəti var. Heç yadımdan çıxara bilmirəm.

Vahid də əlindəki bircə qızıl gülü iyələyib eyni səmimiyyətlə cavab verdi:

- Səninlə də tərəf-müqabil olmaq mənə bir qəzəl dedirdir, ay qədeş. Hüseynqulu az qala yalvarırmış kimi dedi:

- Ay Vahid, sən allah o qəzəli de, Hüseynağa ilə birgə eşidək. Aşqabad əhvalatımızı ona danışmışam.

Vahid özünü inciyən kimi göstərdi.

- Danışarsan da, qədəş, zorla məni səhnəyə çıxardın, zorla opera artisti elədin, danışarsan da...

Hüseynqulu yalvar-yaxarından qalmadı:

- Sən allah, Vahid, qəzəli de, qəzəli.

Vahid qızıl gülü əvvəlcə əlində oynatdı, sonra burnuna apardı:

- O da mənim gözlərim üstə, qədəş, sənin sözlərin yerə düşüncə qoy düşmənimizin gözü çıxsın. Həmin qəzəl budur:

**Məcnuna deyən yoxdur: "Ey aşiqi-biçarə,
Leyliylə nə karın var, qoysun səni avarə?!"**

**Eşq aləmi üşşaqə bir vadisi-möhnətdir,
Fərhadı salib dağə, Mənsuri çəkib darə.**

**Payani-qəmi-eşqi təfsirə nə hacət var,
Gör bir neçə pərvanə şövq ilə yanır karə?**

**Dünya o qədər Leyli, Məcnun yetiribdir ki,
Saysan nə qədər göydə var sabitü səyyarə.**

**Hər lalərux eşqində öz bağrını qan etmə,
Hər dərdi çəkər bülbül, gül qismət olar xarə.**

**Bimehr gözəllərdən aləmdə vəfa umma,
Meylin salacaq bunlar axır yenə əgyarə.**

**Vahid! Biz ölüb getdik mehr ilə, məhəbbətlə,
Dünya dönəcək bir gün bir səhnəyi-gülzərə.**

Vahid qəzəli deyib qurtaran kimi Hüseynqulu ürəkaçanlığı ilə dilləndi:

- Yaşa, ay dost, yaşa. Vahidimizsən ki, Vahidimiz.

Vahid də minnətdarlıq edirmiş kimi dedi:

- Birinci opera artistimizin, xalq Məcnunumuzun dilindən bu sözü eşitmək mənə fəxr-fəxarətdir, ay qədəş! Fəxr-fəxarətdir.

Dekabr, 1982

Vaxt keçirdi

- Nənə, bu axşam məni belə yaman müşteri gözü ilə süzürsən. Özün də sözlü adama oxşayırsan. Xeyir ola, nənə?

- Xeyir olmamış nə olacaqdı ki, bala?!

Nənə gözündə eynək divanda oturmuşdu, eynəyin üstündən nəvəsinə baxırdı, nəvə də ərklə gelib yanında əyləşdi, nəzərlərini onun gözlərinə zilləyib şıltاقlıq edirmiş kimi:

- Yenə olsun da, nənə, - dedi, - ucundan-qulağından desənə. Yoxsa məni nigarançılıq içində üzmək istəyirsən, hə?!

- Yox, niyə ki, bala?..

- Onda danışsana.

- Belə, bilirsən, necə deyim sənə...

- Elə birbaşa de gəlsin, nənə. Bizim ki, aramızda gərək heç bir sirmir olmasın, özün demisən, düzdü?

- Düzdü, bala, düzdü. Demişəm, dediyimin üstündə də dururam.

- Onda qulaq asıram, başlagınən, nənə.

- Başla deyəndə ki, bu gün Sərfi arvad bizə gəlmışdı...

- Sərfi?..

- Bəli, bala, Sərfi. Oturub o yan-bu yandan söhbət eləyəndən sonra mətələb üstünə geldi, dedi ki, ay Xansənəm, ta qədimdən belədir ki, bir qız...

- Məlum oldu, nənə daha dalısını deməsən də olar. Sərfi arvad məni oğlu Əbü'lə almaq istəyir?

- Düzdü, bala, düz tapmışan.

- Bəs sən nə dedin ona, nənə?

- Səninlə danışmamış nə deyə bilərdim ki, mən, bala?!

- Ay sağ ol, nənə. O Sərfi arvad bir də gələndə ona deynən ki, mənim adımı tutmasınlar. Bircə satıcıımız, özü əliyəri satıcıımız çatışmırı.

- Hə, bala, demə-demə.

- Nənə, heç bilirsən o necə oğrudur? Əskik çəkməkdə tayı-bərabəri yoxdur onun.

- Bilirəm, bala, bilirəm.

- Bəs Sərfi arvada demədi bunu?

- Üstüörtülü bir balaca çərtdim. Cavabı da bu oldu ki, mənimki yenə bir az insaflısıdı, ay Xansənəm, ondan beşbetərləri var. Sən onlardan qorxgınən. Mənimkinə yenə min şükür.

- Yox, nənə, düz deməyib Sərfi arvad. Əbül kimisi çətin tapılar. Hərəkətlərini, əməlini görəndə adam onun yerinə xəcalət çekir. Boy-buxunlu, buğlu-muğlu bir cavan prospektdə durub kələm-mələm, kartof, soğan, kök-mök satır. Onun tay-tuşlarının sorağı neft mədənlərin-dən, daş karxanalarından, metro tikintisindən, inşaat meydançalarından gəlir. O da utanmaz-utanmaz özünü verib tərəzi dalına. Yenə bir düz işləsəydi dərd yarıydi. On-oniki gün bundan qabaq olardı, nənə, soğan üçün növbəyə durmuşdum. Əbül də şəstlə əskik çəkə-çəkə soğanını satırdı. Bir qoca arvad hirsli-hirsli gəldi, Əbülün qabağında durub üzünə tüpürdü, necə tüpürdü, ay nənə, gərək orda olaydın, bunu görəydin. Sonra da qışqıra-qışqıra:

- İnsafsız it oğlu, zatiqırıq köpəkoğlu, mürüvvətsiz əclaf, - deyib əlindəki tor zənbili yuxarı qaldırdı və içindəki soğanı qeyzlə Əbülün qarşısındakı tərəzinin üstünə boşaltdı. - Ölmiyəcəksən, köpəkoğlu? Altı kilo soğanda da kilo yarım əskik verərlər?! Zatiqırıq köpəkoğlu, ölməyəcəksən?! Əbül, nənə, əvvəlcə özünü itirdi. Sonra qoca arvada hücuma keçmək istədi, ancaq yan-yörədə çoxlu kişinin dayandığını görəndə duruxdu, gül ağzını açmağa cəsarət eləmədi. Dinməz-söyləməz qarının altı kilo soğanını çəkib verdi. Qarı da soğanımı götürüb söyü-ösüyə uzaqlaşdı. Əbül də heç nə olmamış kimi yenə öz işini davam etdirməyə başladı. Quruyub qaldım, nənə. İnsan da ləyaqətini belə itirər? Tamah da insanı bu qədər alçalar?! İndi sən dünyanın işinə bax ki, Əbül məni almaq istəyir. Mənə ər olmaq istəyir.

- Yaxşı, bala, sən də çox özündən çıxma. Atalar demiş, qız ağacı, qoz ağacı, hər yetən bir daş atar. Əbül də atdı daşını, boşça çıxdı daşı. İndi bununçun kişini öldürməyəcəyik ki?!

- Ay onun kişi başı batsın. Kişiyyə bax ee!.. Mənliyi, şəxsiyyəti olmayan bir yekəpər desənə, nənə.

- Eh, ay bala, gəlib görəydin Sərfi arvad ondan necə basıb bağlayırdı, gün-güzəranını necə tərifləyirdi.

- Oh, allah vurmuşdu onun özünü də, gün-güzərənini da. Elə gün-güzəran mənə lazım deyil, nənə.

Nənə türkanı, özü demiş, özündən yaxşı tanıyırı. Buna görə daha onun sözünün qabağına söz getirmədi.

Onun-bunun cibinə girib yaşamaq, mənliyinin addımbaşı tapdalamanmasını dərk eləməmək, ya eləyib özünü o yerə qoymamaq. Türkən belə həyata, belə gün-güzərana, onun əliyəri yiylələrinə nifrət edirdi.

Onlara soyuqqanlı baxa bilmirdi, onlarla üz-üzə gəlməyə məcbur olurdu, çünki evə lazım olan soğan, kök, kartof, kələm, alma və sairəni, əskik çəkdiklərini bilsə belə, canını dişinə tutub onlardan almalı olurdu. Alanda nənəsinin işini yüngülləşdirirdi, nənəsini sevindirirdi. Nənəsi sevindimi özü də sevinirdi Türkanın.

Türkan ata-anasının ilki olub. Onlar istəyirmişlər ki, bir oğulları da olsun, qızlarına qardaşlıq eləsin! Di gel ki...

Bunu ona nənəsi danişib. Atası qəzaya uğrayanda Türkanın üç yaşı olub. Atasının yoxluğu anasının belini büüküb. Öyüd-nəsihətlər faydasız olub. Dözməyib anası, dözə bilməyib. Çox istədiyi ərinin dərdi anasını aparıb dünyadan. Sızıldada-sızıldada aparıb. Nənəsi dözümlü olub, oğul dərdi, oğul itkisi saçlarını vaxtsız ağartsa da dözüb nənəsi. Özü demişkən, oğlunun nişanəsini, fağır gəlinin bircə balasını ərsəyə çatdırmaq, sonra da dünyadan rahat köçmək üçün dözüb .

Türkan gündəlik yazmaq fikrinə düşəndə ilk səhifəni elə nənəsinin bu düzümünə həsr etməyi lazım bilmışdı: "...Nənəmin ağrın alım, nənəm dözməsəydi, halim necə olardı mənim?! Nənəm olmasayıd, neylərdim görəsən?! Nənəmə görə dilim heç gəlməyib deyəm ki, yetiməm. Qorxmuşam ki, belə desəm nənəmin qəlbini dəyər. Özünü hey oda-közə vurub, özündən hey kəsib mənə verib, həmişə qulluğumda durub, indi də durur mənim nənəm, mənim mehriban, igid nə-nəm! Kişi nənəm! İstəmişəm mən də onun qulluğunda durum, onu iş görməyə qoymuyum, razi olmayıb, "ömrüm boyu sənin qulluğunda duracam, mənim balam!" deyib. Həmişə də mənə "bala" deyib. "Nəvə" dediyini eşitməmişəm".

Nənəsinin təqaüdə çıxməq vaxtı çatmışdı. Çıxməq istəmirdi ki, istəmirdi. Türkan onu dilə tutur, yalvarıb-yaxarırdı ki, ay nənə, iki ildi mən işləyirəm, evə az-maz pul gətirirəm, bəsimizdi, otur evdə, dincəlginən. Nənəsi də "işsiz dura bilmərəm, bala, çətin olar mənimcün" deyirdi. Deyirdisə də onun əsl niyyətini nəvəsi bilirdi. Bilirdi ki, onun ürəyində bir arzusu da qalıb. Bunu dilinə gətirməsə də Türkan duyurdu ki, o günü, niyyətinin həyata keçəcəyi günü səbirsizliklə gözləyir. O günə əl altından yavaş-yavaş hazırlıq da aparırdı. Özü də o, bu işə nəvəsi evə qazanc gətirəndən sonra başlamışdı. Öz maaşını və nəvəsinin maaşının yarısını evə xərclayır, o biri yarısınısa həmin iş üçün sərf eləyirdi. Çox güman ki, elə buna görə də işdən çıxməq istəmirdi. Fikirləşirdi ki, təkcə nəvəsinin qazancıyla niyyətini həyata keçirə bilməz.

Türkan axır ki, nənəsini işdən çıxmaq üçün raya gətirə bildi. Nənəsi demiş, qaldılar indi nəvə qazancına. Nəvə də o saat başa düşdü ki, nənə bütünlükle öz təqaüdünü qəlbindəki arzusu üçün sərf eləməyi qərarlaşdırıb. "Olsun, ay nənə! Məyər mənim qazancım da, öz təqaüdün də sənin ixtiyarında deyilmə?! Sənə bu barədə bir söz deyə bilərəmmi?! Deməyə dilim gələrmi?!"

İlk maaşımı alıb evə gəldiyi gün ömrünün ən əziz bir anı kimi Türkən yaddaşına həkk olunub.

... Xansənəm gözündə eynək qəzet oxuyurdu.

- Salam, nənə, axşamın xeyir!

Nənə qəzeti kənara qoydu:

- Aqibətin xeyir, bala!.. Gəlib çıxsana!.. Gözlərimin kökü saraldı ki...

Türkan gedib Xansənəmin düz qarşısında diz çökdü:

- Nənə, bu gün ömrümün xoş günüdür, yaddaqalan günüdür. Belə bilirsən, necə deyim sənə?!

Nəvə sümükləri çıxmış titrək əllərin saçında gəzdiyini duydu. Bədəninə hərarət yayıldı. Qəlbi riqqətə gəldi:

- Həmişə xoş günün olsun, bala. De, görüm nədir heylə?

Türkan aldığı ilk maaşını qəpiyinəcən Xansənəmin qarşısına qoydu:

- Məni təbrik elə, nənə, ilk qazancımdır, - dedi. - Mənim qazancım.

Nənə kövrəldi, yaman kövrəldi, dodaqları səyridi, gözləri heç bilinmədi ki, nə vaxt doldu:

- Şükür, şükür bala, axır ki, bu günü gördüm, gördüm, - dedi, özünü saxlamaq istədi, saxlaya bilmədi, hiçqirdi, ürəkdən hiçqirdi nənə.

Nəvə də qoşuldu ona. O hiçqirdi, bu hiçqirdi. O ki, var hiçqirdilər...

Birdən nənə ağır bir qəbahət eləmiş kimi tez gözlərinin yaşını sildi:

- Bıy, bu nədir, bala, biz ağlaşma niyə qurmuşuq?! Başına xeyir, uşaqqı evə qazanc gətirib, mən qoca neybət də gülmək, şadýanalıq eləmək əvəzinə yaxxana açmışam burda.

Nəvə də tez gözlərinin yaşını sildi. Nənə qollarını açdı, nəvə bilmədi nə vaxt onun sinəsinə qıṣıldı, uşaqlıqda elədiyi kimi büzüşdü, yumağ'a döndü nənəsinin qoynunda. Nənə öz-özünə piçildədi, nəvə eşitdi, aydınca eşitdi onun piçiltisini, aydınca eşitdi:

- Şükür sənə, ilahi, şükür sənin birliyinə, ölmədim bu günü də gördüm, indi rahat ölü bilərəm.

Nəvə elektrik vurmuş kimi sıvişib nənəsinin qolları arasından çıxdı, üşyan edirmiş kimi dedi:

- Yox, olmadı, olmadı, nənə, bu nədi, ölmək nədi, səni ölməyə qo-yan kimdi ki?! Bax, elə demə, ürəyimi yaralama, nənə!.. İnciyərəm səndən aaa!

"İnciyərəm səndən aaa!" Türkanın bu hədəsində böyük bir ərköyünlük, nənəsinin nəvəsinə olan sonsuz hörmətinə dərin inam vardı. Qıtbə doğuran mehribanlığın, səmimiyyətin, qarşılıqlı qayğının, nənə-nəvə nəvəzəsinin bəhrəsi idi Türkanın ürəkdən gələn bu sözləri.

"İnciyərəm səndən aaa!" Nənə heç qoyardı ki, nəvə ondan incisin?! Odur ki, tez dedi:

- Düz deyirsən, bala, hələ öle bilmərəm, ixtiyarım yoxdur ölməyə. Arzumun biri qalib axı, gərək onun da ayaq açdığını görəm, ondan sonra hə, daha ölümdən-mölümdən qorxum olmaz mənim. Olmaz! Əzrayıl yox a, istəyir lap babası gəlsin, qorxum olmaz mənim!..

Ömrünün bu əziz anını xəyalında dolandıran Türkan nənəsinə zəndlə baxdı, baxlığınan qəlbinin sıxlaması bir oldu. "Arzumun biri qalib axı, gərək onun da ayaq açdığını görəm... Yaziq nənəm, görür-sən ki, sən tələsməklə deyil... Deyil..."

Xansənəm əlini Türkanın çıynınə qoydu:

- Nə yaman fikrə getdin, bala?

Türkan tez özünü yığışdırıcı, istər-istəməz gülümsəməyə çalışdı:

- Nənə, sən Sərfi arvadın dediklərin çox da inanma. Əyrilər danışanda elə danışırlar ki, doğrular quruyub qalırlar.

- Demə-demə, bala. Atalarımız yerində deyiblər: oğru elə bağırıcı, doğrunun bağırı yarıldı.

- Ay sağ ol, nənə, sən məndən də yaxşı dedin ki. Ona görə də, nənə, bərk dayanmalıyıq. Dayanacağıq da.

- İnşallah, bala inşallah. - Nənə belə desə də ürəyindən başqa şey keçirirdi: "Ömür-gün də gedir axı, bala, ürəyim dözmür mənim axı, bala, dözmür!.."

Xansənəmin baxışlarındakı kədər Türkanın gözlərində yayına bilmədi:

- Olmadı ki, ay nənə, bax, bu olmadı, sən axı özün deyərdin ki, igidim igid olsun, kol dibi evim olsun, düzdü?!

- Mən elə indinin özündə də o fikirdəyəm, bala!

- Onda, nənə, gəl onu bir yerdə təkrar eləyək, yaxşı?!

- Eliyək, bala, nə deyirəm ki, gəl eliyək.

Ürəkdən, sevinc qarşıq bir səslə təkrar etdilər:

- İgidim igid olsun, kol dibi evim olsun!

Xansənəm o gecə tez yatdı. Türkan gündəliyini götürüb mətbəxə keçdi. Stolüstü lampanın işığında fikirləşmədən yazdı: "Nənəm necə də darixir, ay allah! Nə edə bilərəm ki, darixmasın?! Əlimdədi ki?! Yoluma biri çıxmışdı, o da ki, baş tutmadı. Amma, deyəsən hələ də ümidiñi kəsmeyib... Əh..."

Dalısınca "gözüm aydın!" sözləri gəlirdi. Ancaq yazmadı. Diyircəkli qələmini yerə qoyub fikirləşməli oldu. "Yoluna çıxan"la ilk tənışlığını xatırlamaba çalışdı. "Dayan, dayan, xatırlamaq neyçün?! Gündəliyin ki, əlinin altındadır, vərəqlə, görəcəksən də..."

Elə fikirli-fikirli, aramlı vərəqləri tərsinə, soldan-sağça çevirməyə başladı. "Budur, burdan başlayır".

Gündəliyindən parçalar oxumağa başladı:

"... Yataqxanada bir otaqda qaldığım operator qız Əhya bu gün mənə sözarasında dedi ki, qonşu mədəndə mühəndis işləyən bir oğlan səninlə yaman maraqlanır. Əhyanın sözlərinə o qədər də əhəmiyyət vermədim. O da bunu hiss etdiyindən daha dinib danışmadı... Bilirəm ki, Əhya əsl olmayan sözü heç vaxt dilinə gətirməz. Özünün sözbaz qızlardan xoşu gəlmir".

".Yəqinim oldu ki, keçən həftə Əhyanın eşitdiyi söz doğru imiş. Yeməkxanada bunu açıqca hiss elədim. Pis oğlana oxşamır..."

Gecə yatarkən Əhya onun barəsində mənə bəzi məlumatlar da çatdırıldı: beş ilə yaxındır ki, Neft daşlarında işləyir, iyirmi səkkiz yaşı var və sairə. Tez də susdu Əhya. Ancaq istayırdım ki, indi o,cox danışsin. Sual verməyə də sixilirdim. Bir az tez idi hələm. O da tərslikcən bu axşam ağızına su almışdı elə bil. Yorulmuşdu deyəsən. Tez də yuxladı.

Bayırda bərk külək əsirdi. Dəniz uğuldayırdı. Pəncərimizin şüşələri titrəyirdi. Yəqin Bakıda da əsir. Külək əsəndə nənəm nigaran qalır məndən. Nənəmə qurban olum, darixmişəm nənəmçün. Hələ görünüşümüzə üç gün var.

Bu gün Neft daşlarında işə başladığımın altı ayı tamam olur. Əvvəllər, dəniz məni qorxudurdu, indi yavaş-yavaş alışırıam...

Yuxum gəlmir. Bu sətirləri yaza-yaza o, elə gözümün qabağındadır... Məncə, heç pis oğlana oxşamır..."

"...Bu gün bizim mədənə gəlmışdı. Dostunun yanına. Nahar fasiləsinə çıxarkən dostu bizi tanış elədi. Bir-birimizə əl uzatdıq, adımızı dedik:

- Müqbil.

- Türkan.

Dostu məni ona, onu da mənə təriflədi. Yamanca sixildim. Sifətim alışib-yanırdı. Yaxşı ki, tez ayrılib getdi.

Əhya yatıb. Müqbil haqqında fikirləşirəm. Həyatımı düşünürəm. Qız üçün ilk addımları atmaq necə də çətindir, necə də ağırdır, məsuliyyətlidir?!"

"...Kitabxanaya gedəcəkdir. Yataqxanadan çıxbıb beş-on addım atmamışdım ki, Müqbilin səsini eşitdim:

- Salam.

Başımı qaldırdım:

- Əleyküməsalam.

Yaxınlaşdı:

- Hava almağa çıxmısız?!

Hara getdiyimi dedim.

- Olar mən də sizinlə gedim?!

- Niyə olmur ki?!

Kitabxanaya yol o qədər də çox deyil. Amma bu gün mənə o çox uzun görünürdü. Əlim-ayağım əsirdi həyəcanımdan..."

Türkan bir neçə səhifəni oxumadan çevirdi (indi sağdan sola çeviri). Gözləri yenə sətirlər üzərində gəzdi:

"...Sabah ona cavab verməliyəm. Ya "hə", ya "yox". Əhya məni dilə tutur ki, "hə" deyim. Çox ürəyi saf qızdır bu Əhya. Bu gecə yatmaq istəmirdi, elə hey mənə sataşırdı. Nəhayət, yerinə uzandı: "Amma öz aramızdı, Türkan, Müqbili o ki, var incitdin ha, uşaqla daha ürək-göbək qoymadın". Uşağa bax e!.. Uşaqlıq doqquz yaşa qədəm qoyub bu günlərdə. Özümü heç demirəm: iyirmi ikinin içindəyəm.

Müqabillə yeməkxanada görüşəcəyik. Məni qonaq eləyəcək. Eləsin də, nə deyirəm ki..."

"...Hələ ömrümdə bugünkü kimi pərt olmamışdım. Yazmağa da əlim gəlmir. Amma yazmalıyam, əvvəlki yazdıqlarımın bir yekunu olmalıdır ya yox?!"

Sözləşdiyimiz kimi o məni yeməkxananın qabağında gözləyirdi. Xoş-beşdən sonra içəri keçib tutulmamış stolun arxasında oturduq. Xörəkpəlayanı gözləməyə başladıq, Müqbil üz-gözümdən ona verəcəyim cavabı oxumağa çalışır, amma təvazökarlıq edib soruşmurdu. Həm də deyəsən, arxayı idi ki, "hə" cavabını alacaq. Biz bu gün nə-

dəndisə tamam ayrı şeylər haqqında danışırdıq. Nəhayət, xörəkpəyəyan gəldi. Bu, ucaboylu, gözəl, dodaqlarını və yanaqlarını ehtiyac olmadan əndəzəsiz boyamış cavan bir qızdı. Üzünü Müqbilə tutub gözlərini süzdürə-süzdürə nə yeyəcəyimizi soruşdu. Müqbil də mənim varlığımdan xəbərsiz kimi gözlərini acgözlükə onun süzülən gözlərinə zilləyərək:

- Siz nə versəniz, onu da yeyərik, - dedi.

Xörəkpəyəyan nazlana-nazlana bir az da çox əzilib-büzüldü:

- Doğrudan?!

Elə bu andaca mənə elə gəldi ki, o, Müqbilə oğrunca göz də vurdu. O da qəbul elədi bu göz vurmanı və elə bu zaman yuxudaymış kimi ayıldı. Yanında olmayım yadına düşdü, əvvəlcə özünü itirən kimi oldu Müqbil. Oğurluq üstündə qəfildən yaxalananlar kimi. Sifəti qızardı da hələm.

- Türkən, bəlkə sən deyəsən?!

- Kimə?

Xörəkpəyəyan getmişdi. Müqbil bərk tutulmuşdu. Mən ondan da betər hala düşmüştüm.

- İltifatın artıq olsun, Müqbil, - deyib ayağa durdum, iti addımlarla zalı tərk elədim.

Gedə-gedə hiss edirdim ki, o da dalımcə gəlir. Bayırə çıxanda mənə yanaşdı:

- Türkən, bilirsən, elə deyəndə onların xoşu gəlir, yeməklərin yaxşalarını gətirirlər, mən də...

- Sən də, - deyib sözünü kəsdim, - ona göz vurmağa macal tapmadın, necə oldusa duyuq düşdün ki, mən yanındayam. Hələm buna da şükür.

Andaman eləməyə başladı:

- Sən nə danışırsan, Türkən?!

- Mən nə danışdığını bilirom, Müqbil, hissərim də məni aldatmr. Xudahafiz, məni daha ötürmə. Qayıt yeməkxanaya, əzilib-büzülən xanım inciyə bilər.

- Türkən, axı...

- Nə axıbazähləqdır, Müqbil, hər şey aydındır. Hə, bu gün sənə qəti cavab verməliydim, özün demiş ya "hə", ya "yox" deməliydim. "Yox" deyirəm, Müqbil, əla bir "yox!"..

Türkən yenə bir neçə səhifəni oxumadan ötürdü. Sonra yenə nəzərləri sətirlər üzərində dayandı:

"...Rəfiqələrim mənə deyirlər:

- Sən heç kimi bəyənmirsən. Nöqsansız adam axtarırsan. Belə getsə, çətin özünə həyat yoldaşı tapa biləsən...

Onlar bəlkə də haqlıdırlar. Bəlkə də?!

Amma yox, necə olsa da, mənimki Müqbillə qurtardı. Lap aq elədi o. Eləsinin dərsini vermək gərəkdi. Görşünlər ki, dünyada mənlik-lərini uca tutan qızlar da var".

"...Bircə Əhya məni yaxşı başa düşür. Həmfikrimdir Əhya. Deyir ki, o xörəkpəylayan gəzəyəndir. Çox güman ki, Müqbillə də araları pis olmayıb. Nə isə günahı öz boynuna. Ancaq o xörəkpəylayan qız məni vaxtında ayıldtdı.

"Ruhu balqabaqdır bu mühəndis qız", "İşləməkdən özgə heç nə bilmir". Bu sözləri bəziləri mənim ünvanıma deyirlər. Üzümə deməsələr də eşitmışəm. Nə olar, qoy desinlər. Adamların ağızını yummaq olar?

Ürəyim istəyən olmasa, mən ərə getməyəcəyəm. Yəqin deyəcəklər: onda hələ çox gözləməli olacaqsan, qız.

Kim bilir bəlkə indinin özündə də mənim üçün deyən var:

**Od yanar köz olar,
Qız qalar söz olar.**

Nə olar, olsun!"

Türkan səhifələri dalbadal çevirib bu gün yazdığını çatanda axırınca cümləni gözdən keçirdi: "... Amma, deyəsən, hələ də ümidiyi kəsməyib... Əh..."

Sonra diyircəkli qələmini götürüb yarımcıq qalmış fikrini belə təmamladı: "Günah özündə oldu, özündən küssün!.."

Müqbil Türkənin harada yaşadığını biliirdi. Nənesini də bir dəfə uzaqdan görmüşdü. Onu da yəqin bilirdi ki, Türkən indi Neft daşlarının dadır. Türkən şəhərə gələndə o özü Neft daşlarına qayıdacaqdı. Əvvəllor Müqbil özünü Türkənla bir növbəyə saldırmışdı. İşə birlikdə gedib-gəlirdilər. Ancaq xörəkpəylayanla olan əhvalatdan sonra Türkən Müqibili görməmək üçün növbəsini dəyişdirmişdi. Müqbil indi bi-

lə-bilə ki, Türkən şəhərdə yoxdur, yenə qəlbi onu çəkib Türkəningilin küçəsinə gətirmişdi. O, gecə Türkəni yuxuda görmüşdü. Yemək-xanada onunla üz-üzə gəlmış, Türkən da salam əvəzinə ona açıqlı bir nəzər salmış, saymazyana çıxıb getmişdi. Müqbil onu təqib etmək istərkən xörəkpəylayan böyürdən çıxmış, ilan kimi Müqbilin boynuna sarılıraq getməsinə manne olmuş, demişdi:

- Nə tez doydun, öldürdün ki. Gör məni kimə dəyişirsən?! Mən də deyirəm bu niyə görünmür?! Ağzıvun dadını nə vaxt biləcəksən, ay yazıq?!

Müqbil xörəkpəylayanın pəncəsində boğularkən zəngli saatın səsi-nə hövlnak oyanmışdı. "Ay səni... Yuxuda da adamı dinc qoymurlar. Öz aramızdı, Müqbil, xörəkpəylayan ayrı candı. Olsun da. Elənçiklər gəzmək üçün yaranıb. Ailə qurmaq üçün yox. Mən də bir-iki dəfə qulluğunda oldum, sonra gördüm ki, yox, bunun ayrı fikri var, yavaşça sürrüşdüm, çıxdım aradan. Ayrı neyləyə bilərdim ki?! Məndən qabaq iki-siyənən yaşayıb. Bunu hamı bilir. Hələ bilmədiklərimiz də var. Yeməkxana işçilərindən də adamı olmamış deyil. Mən külbaş da o gün elə bilirdim ki, o, şəhərdədir, yoxsa Türkəni heç aparardım ora? Doğrudan heç yaxşı olmadı. Mən keybala da özümü lap itirdim. O köpəyin qızını görəndə gipnoz eliyir məni. O gün də belə ayrı cür göz eləyirdi, elə bil indicə ürəyimə girəcəkdi... Türkən yaziq neyəsən, onun məndən inciməyə, məndən qaçmağa, məni rədd eləməyə tam haqqı var. Kim olsa yerində elə edər. Mənliyini qoruyan qızlara mənim çox hörmətim var. O gün isə mən nankor, mən qanmaz, mən hissləri korşalmış onun mənliyini ayaqlar altına saldım. Çətin olacaq bizim barış-mağımız. Özüm də inanmiram. Di gəl ki, yenə ümidiyi itirmirəm. Yaxşı ailə qurməli qızdı Türkən. Heyf! Tez-tez yuxuma girir. Həmişə də qasqabaqlı olur. Haqqı da var. Mənim də daha vaxtım keçir. Sonra elə ola ki, qalarəm ömürlük bu xörəkpəylayan kimilərin əlində..."

Müqbil əl-üzünü yudu, üzünü qırxdı. Oturub çay içdi, ancaq yuxunun təsirindən heç qurtara bilmədi. Türkən hisslərinə hakim kəsilmişdi. Türkənla səhbətlərini xatırladı, ürəyində onunla şirin-şirin danışdı və birdən-birə Türkəngilin küçələrinə getmək fikri başına düşdü. Tələsik geyinib evdən çıxdı...

İndi o, Türkəngilin yaşadığı binanın karşısından keçərkən düşünürdü: "Ay Müqbil, lap uşaq kimi hərəkət edirsən, Türkən "Daşlar"da ola-ola ona burda necə rast gələ bilərsən?! İstəyirsən ki, möcüzə baş

versin?! Gəldim də... İndi Türkan qabağıma çıxsayıdı nə olacaqdı ki?!
Heç qoyur ki, yaxınlaşış sözümü deyim?!"

Birdən Müqbil elə bil dedilər ki, küçənin o biri səkisinə baxsun.
Baxdı, Xansənəmi gördü. "Yuxumda nəvə görürəm, qarşıma nənə çıxır. Mənim də yuxum belə çin olur".

Nənənin əlində iri zənbil vardı, bazarlığa gedirdi. Müqbil tərəddüd içinde qalmışdı: yaxınlaşın nənəyə, ya yaxınlaşmasın. Tez həll etməliydi bunu, lap tez. "Gəlsənəm yaxınlaşış tanış olum nənəsiylə. Dərdimi də deyim ona. Yox, yaxşı düşməz. Türkanın da acığı tutacaq... Eh, nə olur-olsun!.. Yaxınlaşış tanış olacam. Nəvəsinə də istədiyimi bildirəcəm. Aramızda baş verən əhvalatı da danışacam. Daha dayanmağın yeri deyil. Qorxan gözə çöp düşər. Haydi, Müqbil, irəli!"

Müqbil o biri səkiyə keçdi. Xansənəmlə bərabərləşəndə salam verdi.

- Əleyküməsalam, - deyib Xansənəm durdu, çox diqqətlə baxıb onu harda gördüğünü xatırlamağa çalışdı.

Müqbil Xansənəmi çox fikirləşməyə qoymadı:

- Səhv eləmirəmsə, siz Türkanın nənəsisiz?

Türkanın adını eşitcək nənənin qırışı açıldı, üzü işıqlandı:

- Hə, nənəsiyəm, necə bəyəm? - deyəndə səsi də bir azca titrədi nənənin.

- Heç. Mən Türkanla Neft daşlarında işləyirəm. Bu küçədə sizinlə onu uzaqdan bir dəfə görmüşəm.

- Yaxşı zənnüz var, maşallah.

- Deyəsən, bazarlığa çıxmısız?

- Hə, indicə qonşu dedi ki, məhəlliyə bir kartof boşaldılar, oraya gedirəm. Kartofumuz lap qurtarmışdı.

Kartof satılan yerə çatdılar. Xansənəm növbə tutdu, Müqbilə də məsləhət gördü. Müqbil onsuz da Xansənəmlə söhbət eləmək, yaxınlaşmaq üçün bir bəhanə axtarırdı, əlinə yaxşıca fürsət düşdü. Növbəyə durdu. Xansənəm onun adını soruşdu. Müqbil dedi.

- Müqbil, oğul, srağagün elə bu cürə kartofu bazarda kilosu altmış köpüye satırdılar. Bircə kilo aldım. Bilirdim ki, məhəlliyə bu günlərdə gətirəcəklər.

Müqbil elə ağızını açmaq istəyirdi ki, Xansənəmdən irəlidəki orta yaşlarında kök qadı nonu qabaqladı:

- Altmışa yaxın almışan. Mən dünən səksənə aldım. Ancaq burda-kindən xeyli iri idi.

- Kaptorqda da altmışadır, - kök qadının yanında durmuş cavan gəlin dilləndi, - buradakindan xırdadır ki, böyük deyil.

Xansənəm sözünü davam etdirdi:

- Mən də onu deyirəm də. Burda hökümətinkin on beş köpüyə alaçayıq...

- Əyər düz çəksələr, - kök qadın narahatçılığını bürüzə verdi.

- Çəki nədi, vedrəynən satırlar - cavan gəlin bildirdi.

Söhbət edən qadınların üçü də boylanıb baxırdı. Əbül şirin alverində idi. Yanında bir köməkçisi iri kürəklə kartofu vedrəyə doldurur, Əbül də dolu vedrəni müştərilərin kisələrinə, tor zənbillərinə boşaldır, pullarını şəstlə alırıdı.

Müştərilərin əksəriyyəti qəribə bir maraqla vedrəyə baxırdı. Üzü üzlər görmüş, qulpunu çıxdan itirmiş bu vedrənin ilk sahibləri rəngsazlar olmuşdu. Qonşuluqdakı bina təmir olunanda vedrəni rənglə doldurub mərtəbələrə çıxarırdılar. Onlar işlərini qurtaranda vedrəni həyətdə qoyub getdilər. Onun dibində yarım barmaq qalınlığında rəng quruyub o qalan qaldı. Ara-sıra həyətdə futbol oynayan uşaqlar onu üzü aşağı çevirib qapı dirəyi yerinə işlədirdilər. Bir gün Əbül bu vedrəni gördü, ona zəndlə baxdı və uşaqlardan birinə bir abbası verib onu öz köşkünə apartdırdı. O gündən də ondan ayrılmır Əbül.

- Vedrə neçə kilo tutur görəsən? - Xansənəm soruşdu.

- On kilodur, deyirlər, - cavan gəlin cavab verdi. - Keçən həftə elə burda həmin vedrəynən elə bu satıcı kartof satırdı, vedrəni səkkiz kilo hesab eləyirdi onda. Amma ağıznacan belə doldurmurdur.

- Bəs istəyirsiz Əbüllün qazancı olmasın? - Xansənəm atmacaya keçdi.

- Ay onun qarnına şış batsın, deyirlər bizim hesabımıza aldığı "Zaporojes"i bəyənmir, indi də "Volqa" eşqinə düşüb. - Kök qadın Xansənəmin sözünə qüvvət verdi. - Öldürün məni, əyərlərim o vedrədə səkkiz, ya səkkiz kilo yarımdan artıq kartof olsa.

- Kilosu bir abbasıya düşsə allahuza şükür eləyin, - cavan gəlin qəti bildirdi.

Müqbil Xansənəmlə söhbətini necə davam etdirmək barəsində fikirləşdiyindən qadınların danışığında iştirak eləmirdi.

- Alacayıq da, əlacımız nədi ki?! İki-üç saatdan burda bir kartof belə qalmayacaq. - Xansənəm yanında fikirdi dayanmış Müqbilə baxdı.

- Mən bir dörd vedrə götürəcəm, - cavan gəlin söylədi.

- Mən də bir o qədər alardım, amma gücüm çatmaz aparmağa, Xansənəm heyfsiləndi.

- Bəs mən burda nəyəm ki?! - Müqbil Xansənəmə daha da yaxınlaşdı.

- Yaxşı düşməz, ay oğul, sonra nəvəmə nə cavab verərəm, deməz ki, ay nənə, mənimlə işləyən bir adama rast gələn kimi ona iş buyurursan.

- Bu, mənimcün çox xoşdur, elə bilirom ki, nəvəniz də bundan iniməz.

Xansənəmin növbəsinə hələ çox vardı. Birdən necə oldusa Əbüllonu gördü:

- Xansənəm nənə, yaxına gəl, gəl səni buraxım.

Xansənəm yerindən tərpənmək istəmədi. Kök qadın və cavan gəlin ona "get" dedilər. Xansənəm hələ də tərəddüd içindəydi. Müqbilə baxdı, Müqbilin də baxışları elə bil "get" dedi. Əbüll bir də çağırıldı. Xansənəm camaatdan üzr istəyirmiş kimi sixila-sixila qabağa getdi. Əbüll köməkçisinə işarə elədi ki, kartofların bir az irilərindən doldur-sun vedrəyə.

Xansənəm dörd vedrə aldı, pulunu verərkən Müqbil iri zənbillə tor zənbili götürüb kənara çəkildi. Əbüll pulunu ala-alala Müqbildən də gözünü çəkmədi. Xansənəm Müqbilin yanına gələ-gələ fikirləşdi. "Görünür, hələ də ümidi kəsməyib. Elə bili ki, Türkən yumşalacaq. Da-ha xəbəri yoxdu ki, əlindən zəncir çeynəyir".

Müqbil bir əlinə iri zənbili, o biri əlinə tor zənbili götürüb gedən-də Xansənəm dedi:

- Bəs sən almayıacaqsan?

- Növbəmiz durur da. Bunları aparaq sizə. Sonra mən qayıdır özüm üçün alaram.

Yol boyu Xansənəm nə qədər israr elədisə Müqbilə kömək eləsin, o, razi olmadı.

- Nənə, vallah yenə sözlü adama oxşayırsan, belə üz-gözündən açıqca bilinir. - Çay içə-içə Türkən soruşdu.

- Sən əhdimizi pozanda mən də sözlü adama oxşayaram da, bala, - incik halda Xansənəm ona cavab verdi.

- Hansı əhdimizi, nənə?!

- O əhdimizi ki, bizim aramızda gərək heç bir sərr-mir olmasın...

Səndən bərk incimişəm.

- Nənə, mən hansı sırrı...

Nənə nəvəsinin sözünü yarıda kəsdi:

- Məni dağa-daşa salma, bala, Müqbil mənə hamısını danışib.

- O gəlib səni də tapıb?!

- Bəli, mən də balamın sırrını özündən yox, başqasından öyrənməyə məcbur olmuşam.

- Axı, o, hansı ixtiyarla gəlib səni narahat eləyib?

- Dayan bir görünüm, bala bir az hövsələli olğınən, ixtiyar deyəndə o, indi neyləməliydi ki, sən onu görəndə qacırsan, danışmaq istəmir-sən. Bəs elədə o, kimin yanına gedəydi?

- Heç kimin!

- Axı istiyir səni...

- Nahaq yerə!..

Nənə söhbət kəsmək bəhanəsi ilə durub çayı təzələdi. Radioqəbuledicini yandırdı. Hər ikisinin sevimli müğənnisi Zeynəb Xanlarova oxuyurdu. Bir kəlmə kəsmədən axıracan dinlədilər Zeynəbin konserntini...

Nənə fikirliydi: "Məncə, bu günlük bəsdir, sabah da var. Birdən-birə ağır olur. Müqbil bu üç-dörd günün içində özünü mənə yaman istətdi. Zəhmətkəş oğlandır, alnının tərili yaşayır... Bu, böyük işdirindi. Ürəyimə damıb ki, o, əsl biz istəyən adamdır... İgidim igid olsun, kol dibi evim olsun. Elə bilirom onun bu cəhətin Türkən da bilməmiş deyil. Yoxsa heç əvvəldən ona meylini salmazdı..."

Yarımçıq qalmış söhbəti Xansənəm qəsdən sabah da başlamadı, ertəsi gün də. Türkəna fikirləşməyə, götür-qoy eləməyə imkan verdi. O istəyirdi ki, Türkənla ikinci dəfə bu barədə söhbətə o zaman başlasın ki, bundan bir xoş nəticə hasil olacağına əmin olsun.

Çox qəribə vəziyyət yaranmışdı evdə. Hər ikisi diqqətlə, nəsə gözləyirmiş kimi bir-birinə baxır, hər şey haqqında danışır, o barədə bir söz belə demirdilər. Nənə nəvənin, nəvə nənənin danışmasını gözləyirdi. Nəhayət, nənə Müqbilin gələcəyi günün axşamı (o bilirdi ki, Müqbil Türkəni görmək üçün işdən icazə alıb şəhərə iki gün tez qayıdaqadı) söhbəti təzələdi:

- Türkən, bilirom xörəkpəylayan əhvalatına görə sən ona "yox" demisən. Ancaq, bala, insan - bəşər, bəzən çəşər. Lap elə tutaq ki, o, xö-

rəkpaylayanla başbir olubdur, bir qələt eliyibdir. İndi neyləmək olar ki, bağışlamağı da bacarasan gərək. Yoxsa bu dünyada yaşaya bilməz-sən. Ağır olar səninçün, bala.

- Olsun da, nənə, neyləmək olar ki?! Vacibdir ki, hamı üçün dünyada xoş keçsin?!

- Yox, elə dəməginən. Mən bir məsləhətdi də eliyirəm: bir az ürəyivü bu barədə gərək geniş eliyəsən...

Nənə qəsdən dayandı görsün ki, nəvəsi nə deyəcək, sonra sözünü davam etdirsin. Nəvə də əvvəlcə istədi desin ki, ay nənə əyər o indii belədirse, bəs evlənəndən sonra, beş-altı il keçəndən sonra necə olacaq?! Çox istədi desin. Gərginlik içində götür-qoy elədi ürəyindən keçənləri. Axırda da həyəcanla, əsəbi halda bu sözləri deyə bildi:

- Deyirsən ki, gözüdağınıqlığına göz yumum da, hə?!

Nənə elə bunu gözləyirdi. Cavabını iki gündü ki, hazırlamışdı. Bir-başa hücumua keçdi:

- Ay bala, bu kişilər, vallah, oları yamanlamaga dilim də gəlmir, o saqqalı ağarmışlar elə bir ucdn, sən dilinə gətirə bilmədin, qoy mən deyim: şörgözdülər, bir balaca qəşəng zənən xeylağı gördülərmi, ağızlarının suyu axacaq... Gərək onların bu xasiyyətinə çox da bənd olmayasan...

Nənə danışır, Müqbilin xeyrinə gətirdiyi dəllillərə qarşı Türkanın müqavimətinin getdikcə zəiflədiyini hiss edir, sevinirdi...

Gecəyarı olurdu. Divar saatı çıqqıldıyırırdı, vaxt keçirdi...

Nə nənə yatırırdı, nə nəvə. Saatdan çox olardı yerlərinə girmişdilər.

Nənə fikirləşirdi: "Səhər açılmaq bilməz ki, sevindirim Müqbili, balamı deyəsən, raya gətirə bilmışəm, yox, gətirə bilmışəm. Müqbil də yaxşı oğlana oxşayır, zəndim gərək ki, məni aldatmasın... Bircə balamı ürəyim istiyən yerbəyer eliyə bilsəydim, ilahi!.."

Nəvə düşünürdü: "Mən onun dərsini verərdim, neyləyim, nənəmin sözündən çıxa bilmirəm... Nənəmə qurban olum! Çıxa bilmirəm!.. Yoxsa..."

Divar saatı çıqqıldıyırırdı...

Nə nənə yatırırdı, nə nəvə.

Səhərə az qalırdı...

Noyabr, 1978

Qayıdacaqmı?!

Rüstəm metronun "Bakı Soveti" dayanacağında hamıdan axırda es-kalatorun pilləsinə qədəm qoydu, yuxarı qalxdı. Metronun qabağında-ki trolleybus-avtobus dayanacağına yönəldi. Xeyli adam yiğilmişdi. Rüstəm də çox gözləməkdən darıldıkları ap-aydın görünən adamlara qarışdı.

Səbir-qərarları tükənən, əsəbləri tarıma çəkilən adamların nəzər-ləri yola dikilmişdi. Nə trolleybus görünürdü, nə avtobus gəlib çıxır-dı. Gözləyənlərin sayı getdikcə çoxalırdı.

Haçandan-haçana 8 nömrəli bir trolleybus gəldi. Dolu idi. Ancaq buna baxan kimdi ki... Adamlar irəli axışdırılar, trolleybusun qapıları ağızında sıxlasdılar.

Rüstəm minməyə cəhd eləmədi. "Gəlib çıxanacan adamın canı boğazına yiğilir. Gələndə də belə... basabas, sıxma-boğma".

O bir az geri çəkilib gözləməyi lazımlı bildi. "Gör necə də bir-birlərinin itələyirlər. Kimin qolu güclüdür qabağa soxulur, qarşısındakını - qocadırmı, qadındırmı fikir vermir - kənar eləyir, özünə yer düzəldir... Yaziq qarı, yazıq qarı, cənfəşanlıq eləmə, özündən çıxma, bica özü-nü yorma, istəyir sən ona "naxal" de, "heyvan" de, istəyir üzünə tüpür, qarğış elə, xeyri yoxdur, o, səni dümsükləyəcək, itələyəcək, var gü-cüylə özünə yol açacaqdır, açır da..."

- Rüstəm!..

- Ağaqlı!..

Əllər dərhal bir-birinə doğru uzandı, əllər bir-birini sıxdı, silkələ-di. Çoxdan görüşməyən əllər.

- Xoş gördük, Rüstəm! Necəsən?

- Xoş günün olsun. Ağaqlı, görürsən də...

- Görürəm, maşallah, yaxşısan, bir də... belə kişiləşmişən eee, Rüstəm.

- Sən də yaxşısan, kökəlmisən. Gör neçə ildir görüşməmişik?

- Yeddi ildir, dübbədüz. Bu günlərdə məktəbimiz yolum düşmüşdü...

- Nə əcəb?!

- Son zəng münasibətilə qəzetimiz üçün reportaj hazırlayacaqdım.

- Axır ki, istəyinə çatdırın, deməli, jurnalistlik eləyirsən, Ağaqlı.

- Belə ki, bala-bala. Xırımkırıda şeylər: xəbərlər, reportajlar yazıram. Jurnalist olmaq istəyirəm. Hə, onu deyirdim ki, Rüstəm, onuncu-

larla söhbət eləyəndə özümüzü xatırladım, yamanca kövrəldim. Uşaq-larla sorğu-sualıım çox çəkmədi. Getdilər. Amma özüm sinfi tərk edə bilmirdim, heç cür ayrıla bilmirdim sinfimizdən. Yadındamı, səni çempion eləyən skamyası?! Əllərimizin gücünü sınayırdıq. Sən hamımızın əlinin arxasını yerə vurdun, Rüstəm. Hamımızın. Onu üç oğlanın içində biri tapılmadı ki, sənin əlinin arxasını yerə qoya bilsin. Mən onda yamanca pərt olmuşdum. Çoxu da Qərənfilə görə, yadındamı?

- Yadıma düşür. Axı mən hardan biləydim ki, sən Qərənfilə istəyir-sən. Əvvəlcədən bir işarə-zad eləsəydin, mən işimi bilərdim, səninlə heç olmasa heç-heçə eləyərdim.

- Hə, qardaş, onda yamanca pərt olmuşdum, heç cür özümü ələ ala bilmirdim. Elə bilirdim ki, qızın gözündə sıfra dönmüşəm. Sənə də, açığını deyim, nifrat eləyərdim. Amma indi bunları elə əziz xatırələr kimi yada saldım ki, az qala gözlərim yaşaracaqdı.

- Bəs Qərənfillə sevginizin sonu ne ilə qurtardı?

- Nə ilə qurtaracaqdı ki... Mən məglubiyyətimə görə xəcalət çəkdiyimdən onun gözünə görünməməyə çalışırdım, ondan qaçırdım, elə qaca-qaca da yadlaştıq. Yamanca yadlaştıq. Bilirsən, Rüstəm, mənə yer eləyən ən çox nə olmuşdu onda? Sən əlimi yerə vuranda sinfin bütün oğlanları və qızları əl çaldılar, qışqırışdılar. Qızlar içində ən çox əl çalan, sevinən, qışqıran, özündən çıxan Qərənfil idi. Köpəyin qızı elə bil mənim məglubiyyəti üçün sinov gedirmiş. Elə ürəkdən qəhqəhə çəkib gülürdü ki... Qəlbim Qərənfillən elə o sınan sindi, daha düzəlmədi.

- Günah özündə olub. Bir işarənlə sənin üçün əlimi yerə qoya bilərdim.

- Deyirsən də, Rüstəm, o yaşda, ağızımıza çullu dovşan sığışmayan o vaxtlarımızda, kim öz yaşıdından xahiş edər ki, mənə rəhm elə, o qızın yanında məni pərt eləmə, kim?!

- Yoldaşın yoldaşa ərki çata bilərdi.

- Demə, demə, Rüstəm, o yaşda, o məqamla adam heç öz doğmaca qardaşına, atasına da güzəştə gedə bilməz. Heç cür gedə bilməz.

- Mən gedərdim.

- İndi belə deyirsən, onda getməzdin və bu, məni daha da alçatmış olardı. Nə isə, bunların hamısı keçmiş ola, ay Rüstəm, sənin əlində adaşuvun, o əfsanəvi pəhləvanın gücü var, qardaş, indi də əlimi sıxanda, hiss elədim!

Ağaqulunun sözləri Rüstəmin yadına uşaqlıqda anasının dediyi bir ifadəni saldı. Anası uşaqlara deyərdi: "Rüstəmin əli ağırdır, özünüyü ondan gözləyin!" Onlar da gözləyirdilər. Rüstəmin qardaşları, əmi və xala uşaqları çox vaxt Rüstəmin əlindən çəkic kimi istifadə edirdilər. "Rüstəm, mixi bura vura bilərsən?". "Bilərəm!" Rüstəmin əli çəkic kimi işlərdi. Hami ağızıçıq qalardı. Söz yox, belə anlarda Rüstəmin əlinin dərisi də soyulardı, bəzən qanı da axardı. Ancaq buna heç fikir verməzdı. Başına girmişdi ki, əli ağırdır, güclüdür, buə li heç kimin əli onun özünün başqalarını sıxdığı kimi sıxa bilməz, əyə bilməz, arxasını yerə qoya bilməz. Yerə qoya bilmirdilər də...

Rüstəm uşaqlıqla bağlı yadına düşən bu xatireni istədi Ağaquluya danışın, onun sözlərinə qüvvət versin. Ancaq danışmadı. Dedi:

- Bir az şışirdirsən, Ağaqulu...
- yaxşı, yaxşı, təvazökarlıq eləmə, yaxşısı budur, de görək hardasan, neynirsən?
- Neftçiyyəm, sahə rəisi işləyirəm, mədəndə...
- Cox yaxşı, bu oldu çım yağı, Rüstəm, görək bir sizin mədənə baş çəkəm. Reportaj, filan... Pis olmaz, məncə, necə bilirsən?
- Qorxuram, dost, köhnə incikliyin əvəzini çıxmaga səy edəsən, obyektivliyivü itirəsən.

- Qorxma, Rüstəm, bəlkə elə reportajıma sənin əlindən başladım, öz məglubiyyətimi bəri başdan özüm açıb qəzətin oxucularına dedim, necədi səninçün, hə?! Belə olan surətdə daha qeyri-obyektiv olmağa gücüm çatmaz, amma doğrudan nə yaxşı olar, Rüstəm, yazının da adını qoysanan "Rüstəmin əli". Necə baxırsan buna?!

- Bura bax, dost, - Rüstəm ağır əlini qaldırıb sallanan adamların üzündən sürücünün qapılарını bağlaya bilmədiyi trolleybusu göstərdi, - sən bundan yaz, bu biabırçılığı qələmə al.

Ağaqulu əlini havada yellədi:

- Faydası yoxdur. Rüstəm, nə qədər yazmışıq, yazıraq, faydası yoxdur, yazı da təsirini itirib, yazıya baxan yoxdur.

- Deyirəm, Ağaqulu, trolleybus və avtobus parklarının rəhbər işçilərini ayda heç olmasa bir həftə bu basabasda minib düşməyə məcbur eləyələr. Özü də arvadları ilə birlikdə. Görüşnlər bu xalq nə çəkir.

- Deyirəm, yəni bunun bir faydası olar?
- Bəlkə də.
- Rüstəm, deyəsən, trolleybus gözləyirsən?

- Hə. Ancaq odur, bax, ona necə minəsən və onunla necə Nərimanov prospektinə gedəsən. Mən 61, 114 nömrəli avtobuslarla da gedə bilərəm. Gəlsələr.

- Rüstəm, biz bu yaxında oluruq, gedək qonağım ol, bir şey tapılar yeməyə. Bir nərd atarıq, bəlkə nərddə səni udum, köhnə məglubiyətin əvəzi çıxın.

- Cox sağ ol, Ağaqlu, sağlıq olsun, başqa bir vaxt, maaş almışam, evə tələsirəm. Bilirsən də, maşa yaxın günlərdə adam bir az qitliga düşür, ailə maaşın yolunu səbirsizliklə gözləyir.

Sürücü trolleybusun qapılarını güc-bəla bağlaya bildi.

Trolleybus hərəkətə gəldi.

- Ağaqlu, mənə görə vaxtnı itirmə.

- Deməli, gəlmirsən nərd atmağ!

- Sağlıq olsun, başqa bir vaxtda gələrəm, doyunca oynarıq. Sən də bizə gələrsən. Şahmatnan necəsən?

- Belə də, bala-bala. Yeri düşəndə.

- Bir şahmat da oynarıq. Futbolun necə, Ağaqlu, yenə azarkeşisən?

- İslaholunmaz dəlisiyəm, Rüstəm, elə qəzetimizdə futbola aid nə oldu mənə gördürəcəklər.

114 nömrəli avtobus gəldi. Adamlar ona doğru axışdılar. Yenə basbas oldu. Avtobus ağızınacan doldu. Qapılar güclə bağlandı, avtobus yola düşdü.

- Sən mənə görə nahaq vaxtnı itirirsən, Ağaqlu.

- Eybi yox, səni yola salım, sonra gedərəm. Dayanıb söhbət eləyi-rik də.

Rüstəm bir trolleybus da buraxdı. Sonra 61 nömrəli avtobus gəldi. Rüstəm buna da minməzdi, ancaq Ağaqlunu çox yubatmasın deyə getməyi qərarlaştırdı; dostu ilə xudahafızləşib avtobusa sarı gəldi, birtəhər qabaq qapıdan içəri keçə bildi. Keçib bir tərəfdə dayandı. "Qərənfil pis qız deyildi, gözəl olmasa da suyuşırındı. Bir az da oğlan xasiyyətliliyi, açıq-saçıqlığı vardi. Ancaq bununla belə kimin hüneri çatardı onunla münasibətdə sərhədi aşaydı?! Qərənfilin gülməyi, ürəkdən gülməyi vardi. Gülməyə başladı, saxlamaq olmazdı. Gözləri yaşarincaya qədər gülərdi. Qızlar dörd bir yandan düşərdilər üstünə, hey dümsüklərdilər: "Qərənfil, bəsdi", "Aaaz, kiri!" "Hamı sənə baxır, ayıbdır", "Gic gülməyi yenə tutdu bunun, dayansana bir!" Qərən-

fil dayanmaq bilməzdi. O gülüb qurtarmalıydı... Çox təmiz, açıq, gül kimi ürəyi vardı Qərənfilin... Ay səni, Ağaqlu, Qərənfilin gülməyindən inciyib. Pis vaxta düşüb Qərənfilin gülməyi, gic gülməyi. Qərənfil özünü saxlaya bilməyib. Ağaqlu da cırnayıb, özü deyən yadlaşıblar. Günahi da qalib mənim boynumda... İşə bax da.. Heç yaxşı olmayıb... Mərdimazar olmuşam deməyinən, heç xəberim yox..."

Rüstəmə elə gəldi ki... O, dərhal ağır əlini şalvar cibinə apardı. Cibinə girmiş əli tutdu. Möhkəm tutdu, gücü gəldikcə sıxdı, sıxdı. Əl dartındı, dartındı, bir şey çıxmadı. Rüstəm tutduğunu buraxmadı. Cib-gir hələ indiyəcən bu ağırlıqda, bu gücə ələ rast gəlməmişdi, əlini heç tərpədə bilmirdi. Rüstəm amansız qəzəblə ona baxdı. Oğru əlin sahibinə. Bu, iyirmi-iyirmi iki yaşlarında, göyçək, qalın qarabağılı, qaraqaş, qaragöz bir oğlandı. Rüstəm əvvəlcə onun gözlərində qəddarlıq, sonra həyasızlıq, sonra da qorxaqlıq gördü. Bu gözlər gah qorxudurdu, gah mərhəmət umurdu. Rüstəmə belə gelirdi. Rüstəm bu cür hadisəyə heç təsadüf etməmişdi. Ona görə də birdən-birə kəsdirə bilmirdi ki, nə etsin, işin içindən necə çıxsın? Açıb ağartsınmı, hamının önündə onun üzünə tüpürsünmü, milisə təhvıl versinmi?

Oğru əl ağır əlin pəncəsindən qurtarmağın əbəs olduğunu inanmaq istəmirmiş kimi hey dartinir, qurtulmağa çalışırdı, ağır əl də onu sıxır, amansızcasına sıxırı...

Saniyə saniyəni qovurdu, baxışlar baxışlarla didiştir, oğru əl dartinmaqdan yorulur, yorulurdu...

Birdən Rüstəmə elə gəldi ki, sehrli nağıl aləminə düşdü, yaxın oturaقاqların birindən dedikcə gözəl, on səkkiz-iyirmi yaşlarında ağbəniz qız oğru əlin sahibini elə ecəzkar, elə məlahətli, elə yapışıklı səslə çağırıldı ki:

- Böyükəga!
- Yaxşixanım!..

Baxışlar... Baxışdilar!..

Ancaq sevən gözlər bir-birinə belə baxa bilərdi. Əvvəlki qəddar, həyasız, qorxaq gözlərdən əsər-əlamət qalmamışdı...

Oğru əl sustalmışdı.

- Necəsən, Böyükəga?
- Yaxşiyam, Yaxşixanım, yaxşiyam.
- İşə düzəldinmi?
- Söz verirlər, bu günlərdə... işləyəcəyəm.

Qızın işqli baxışları razılıq hissiylə Böyükağanın baxışlarına dikildi.

Rüstəm təəccüb və heyrət içində bu mənzərin seyr edirdi. Böyükağa mərhəmət gözləyən baxışlarını ona çevirəndə Rüstəm özünü yığışdırıldı. Dodaqlarını Böyükağanın qulağına yapışdırıldı:

- Cavan oğlansan, sağlam, heç yaraşarmı?! Məlek kimi bir qızı aldadırsan, işləyəcəyəm deyirsən, budur sənin işin?!

- Amanın gündür, məni bu qızın yanında pərt eləmə, burax əlimi.

O bunun qulağına, bu onun qulağına dedi. Piçilti ilə mükamilə başlandı:

- Sənin ucbatından evimə, arvad-uşağının yanına əliboş gedəcəkdim. Neçə-neçə mənim kimiləri kor-peşman evə göndərmisən. Neçə-neçə ailənin süfrəsini oğurlamışan!..

- Bu dəqiqədən hamısına son qoyulur, əgər məni bu qızın yanında biabır eləməsən!

- İnanım sənə?!

- İnan!.. İnan!.. İnan!..

- Sonra deməzsən ki, aldatdım?!

- Heç vaxt. İstəyirsin and içim?!

- Lazım deyil. Səni o qızı bağışlayıram. Yaxşıxanıma. Kişi ol!

Rüstəm Böyükağanın əlini buraxdı. Böyükağa əlini Rüstəmin cibindən çıxartdı. Sifətinə qan gəldi, gözlərinə işıq gəldi.

- Sağ ol.

- Dəyməz!

Böyükağa Yaxşıxanıma tərəf meyl elədi. Yaxşıxanımın gözləri güldü. Nə qədər ərk vardı, naz vardı, sevinc vardı, inam vardı bu gözlərdə. Bu gözlər Böyükağanın gəlisiğini gözləyirdi.

Rüstəm hələ də sehlənmiş kimiydi. Gözlərdə məhəbbətin bu dərəcədə əksini o, elə bil ki, birinci dəfə idi göründü.

O, avtobusdan düşdü. Sərin, xərif meh üzünü oxşadı. Ona elə gəldi ki, yalnız indi bayaqqı hərəkətini götür-qoy edə bilər. "Düzmü hərəkət elədim, ya yox?! Bəlkə də məni qınayan tapılacaq, ancaq mən şəxsən məhəbbətin qüdrətinə, möcüzə yaradacaq qüdrətinə inanıram... Bəlkə də səhv eləyirəm. Bəlkə... Axı o Yaxşıxanımla baxışar-kən onun baxışlarında işıq gördüm. Məni şirnikləndirən də bu işıq oldu. Ondan da yapışdım... Yox, o qayida bilər, qayida bilər... Qayida bilər ayrı sözdür, ay Rüstəm, qayıdacaqmı?! Sən bundan danış!.. Qayıdacaqmı?!"

Evlərinə çataçatda yeddi-səkkiz ay əvvəl oxuduğu "Səfillər" romanındaki yepiskopla Jan Valjanın münasibətlərindən danışan epizod gözlərinin qabağına gəldi, gülümsədi...

Fevral, 1977

"Sağ ol, ana..."

- Salam, ana!..
- Əleyküməssalam, oğul! Səni gözləyirdim... Ürəyimə dammışdı gələcəksən.
- Vallah, ana, atanın qəbri haqqı iş-gücdən baş açmaq olmur. Adamın əl-qolunu elə bağlayıblar ki... Yoxsa lap tez-tez gələrəm.
- Bilirəm, oğul, bilirom. Mən səni qınamırıam ki... Sən özün hər şeyin yerini bilənsən... Nə deyim?! Sözüm onda deyil. Sözüm...
- Desənə, anna desənə... İncikliyini ürəyində saxlama.
- Gəlmışdı...
- Bilirdim gələcək.
- Ağlayırıldı. Səndən şikayətçi idi. Deyirdi ki, xalqın uzaq qohumu onunçun nələr eləmir?! Amma mənim qardaşım, doğma qardaşım mənimçün əlini ağdan qaraya vurmaq istəmədi...
- Bilirdim deyəcək. Ancaq, ana... necə deyim sənə... mənim elə işlərlə heç aram yoxdu... Bir də indi ali məktəbə tapşırıqla tələbə qəbul etdirmək mahaldı... Özün qəbulda olmasan, bir xeyri yoxdu. Bunu ona başa salanda dedi ki, qall da qəbulda, niyə qalmırsan? Mən də dedim ki, qəbula qalmamışam, qalmayacağamda. Bir də gördün bir rüşvətxorla düşmüsən bir yerə... İndi gəl işin içindən çıx görüm, necə çıxırsan?!
- Nəfsinə bələdəm sənin, oğul, təmiz adıvun üstündə əsirsən həmişə... Uşaqlıqdan düzəllik üstündə başın nə qədər ağrıyb. Hələ nə qədər ağrıyacaq. Uşaqlıqdan qürurlu olmağın məni yaman qorxudurdu. Heç kəsdən söz götürməzdin. Başa düşürdüm ki, həyatda çoxlarının lazım olanda qatığa qara dediyi bir vaxtda səninçün yaşamaq necə çətin olacaq. Ancaq səni dəyişdirməyə nə gücüm çatırdı, nə də ürəyim yatırdı...
- Sən mənim ağıllı anam olmusan həmişə, sənə qurban olum!..
- Bəsdi, bəsdi, ətimizi tökmə, sən mənim gözümün işığın, heç rəva görərəm ki, sən mənə qurban olasan?! Mən sənin qurbanın olum,

oğul... Bacının səndən başqa kimi var ki, bu dünyada? Səndən də in-ciyyib yaman. İnciyib. Gərək ürəyini alasan...

- Sənin gəlininə telefonda ağızına gələni deyib... Məndən o ki var gileylənib. O gündən bize gəlmir.

- Sənin xasiyyətini bilirom. Qadınların qəlbini toxunma. Hamı ana kimi keçməz. Anna kimi keçməyi bacarmaz!

- Düz deyirsən, ana, düz deyirsən... Təki sən incimə məndən, ana, təki sən, başqa incikliklərə dözərəm, hamısına dözərəm, ana!

- Gecdir... Dur, get. Uşaqlar nigaran qalar. Üzünü görmədiyim gəlinimə hörmət elə. Heç olmasa, o səni başa düşürmü, bala?

- Düşür, ana, o, başa düşür...

- Sağ olsun!.. Sən də onun hörmətini saxla, heç qəlbinə toxunma... Di get. Özündən muğayat ol, oğul!.. İndi ki, təmizlik, düzlük, halalca yaşamaq yolunu tutmusan, başın çox ağrıyacaq... Özündən muğayat ol, Canı sən, canı gəlinim. Sizi bir-birüzə tapşırıram, bala!

- Sağ ol, ana!..

- Bacın gələr, mən onu başa salaram... Ancaq, bilirom, başa düşməyəcək... Sizə də gəlməyəcək. Sən özün get dalışınca onun, gəlinimi də götür, get, qadın qadını yaxşı başa düşər. Söz verirsən?

- Nə deyim, ana?!?

- Yox, get, get, mənim qürurlu balam!

- Qoy bir az keçsin də, ana!..

- Nə olar, demirəm ki, bu saat get... Yaxşı, dur, get evə, gəlinim, nəvələrim, bacın əmanəti, sizi Allaha tapşırıram!

- Sağ ol, ana!

O, ayağa durdu. Qəbiristanda heç kəs yox idi. Anasının başdaşını ehmallıca sığalladı. Uşaqlıqda anası onun başını beləcə sığallardı.

Doluxsundu, kövrəldi, yavaş-yavaş yoluna düzəldi...

İki həftə keçməmiş o, arvadını və uşaqlarını götürüb bacısığılə getdi. Zəngin düyməsini basdı. Bacısının doğmaca səsini eşitdi:

- Kimdir?

Cavab verdi:

- Bizik.

Qapı açıldı:

- Gəlin, gəlin, nə yaxşı.

Arvadlar qucaqlaşdırılar. Bacısı uşaqları bir-bir öpdü. Lap axırda gəlib onunla görüşdü:

- Xoş gəlmisiz.

Bacısı qızları da gəldilər. Hamıyla görüşdülər. Sonra heç bir şey olmamış kimi keçib stol arxasında oturdular. Süfrə salındı. Bacısı çay hazırlamağa getdi. Arvadı, qızlar, özü söhbətə, bir-birinin kefini soruşmağa başladılar. Yavaş-yavaş, hiss olunmadan hər şey öz əvvəlki axarına düşməyə başladı. Süfrəyə çay gəldi. Çay içə-icə onun baxışları bacısının baxışları ilə toqquşdu, inciklikdən əlamət görməyəndə kövrəldi, anasını xatırladı: "Sağ ol, ana!.. Sağ ol!.. Ruhun dv kömək edir bizə münasibətlərimizi qorumaqda, artıq-əskik gileylərdən özümüzü qorumaqda... Sağ ol!.."

1976

Müəllimin arzusu

Zəng çalındı. Zəhranın ürəyi şiddetlə çırpındı. "İndi gələcək. Deym, deməyim?! Görəsən yazar, ya yox?!"

Zəhra orta cərgədə müəllimin stoluna bitişik partada otururdu. Keçib əyləşəndə rəfiqəsi dedi:

- Albomu gətirmisən?

- Gətirmişəm.

- Müəllimə verəcəksən?

Zəhranın ciyinləri qalxıb-endi:

- Nə bilim?

Rəfiqəsi ürək-dirək verdi:

- Yox, verginən, sevimli müəllimimizdir, yaxşı bir şey yazar... Nədən utanırsan eee?!

Uşaqlar Zəhranın sevimli müəllimlərinə xatırə üçün avtoqraf yazdırdığını bilirdilər. Artıq onun albomunda iki müəllimin avtoqrafi vardı. İndi Zəhra belə bir xahişlə ana dili müəlliminə müraciət etmək istəyirdi. Xəyalından da şeir yazdırmaq keçirdi. "Amma yazsa nə yaxşı olar, hemişə bu albomu saxlaram, hemişə!.."

Saniyələr keçdikcə Zəhra daha çox həyəcanlanırdı: "Birdən yazmadı?! Yox, albomu heç göstərməsən yaxşıdır..."

Qapı açıldı, iyirmi beş-iyirmi altı yaşlarında ortaboylu, qarabuğdayı bir adam içəri girdi. Bir göz qırpmında hamı ayağa durdu. Müəlli-min tanış, mehriban səsi ətrafa yayıldı:

- Salam, uşaqlar!

Sinif, yüksək dağın zirvəsindən gurultuya tökülen şəlalə kimi səsləndi:

- Salam!!!

- Əyləşin, əyləşin.

Uşaqlar əyləşdilər. Elə sükut əmələ gəldi ki, onların nəfəslərini belə eşitmək olardı. Maraq dolu baxışlar müəllimə zillənmişdi. Müəllim də özünə dikilən gözləri iri, qonur gözlərilə sözür, sanki onları oxumağa çalışırıdı. Birdən iti baxışları qarşısında oturmuş Zəhranın nəzərlərinə sataşanda dedi:

- Hə, Zəhra qızım bu gün yaman sözlü adama oxşayır. De görüm, qızım, utanma!..

Zəhranın yanaqları allandı, özünü itirdi. Elə itirdi ki, yanında oturmuş rəfiqəsinin piçiltisini belə eşitmədi: "Ver albomu, Zəhra, ver!.."

Piçiltini Zəhra eşitmədisə də müəllim yaxşı eşitdi. Dedi:

- Qızım Zəhra elə bilirom mənə nə isə təqdim eləmək istəyir. Ancaq utandığından tərəddüd edir, gəlin birlikdə xahiş edək, utanmasın.

Zəhra özü də bilmədi ki, nə vaxt ayağa durdu, nə vaxt partanın altından albomu götürdü, nə vaxt müəllimin stolunun üstünə qoyub çəkinə-çəkinə:

- Müəllim, bura bir şey yazarsan? - dedi və özünə də elə gəldi ki, indicə sifəti od tutub yanacaq.

Müəllim albomu götürüb maraqla o tərəf - bu tərəfinə baxdı. Vərəqlərini çevirdi, sonra da təmkinlə:

- Yaxşı, qızım, sən get sinif jurnalını gətir, mən də səninçün bir şey yazaram, - dedi.

Bu sözlər Zəhraya qanad olub, bir göz qırpmında onu sinifdən müəllimlər otağına uçurdu. Jurnalı gətirməsi beş-altı dəqiqə belə çəkmədi.

O, tövşüyə-tövşüyə jurnalı müəllimə verəndə, müəllim də albomu ona uzatdı. Zəhra albomu alanda nədənsə pərt oldu. Bayaqqı sevincindən üzündə əsər-əlamət qalmadı. Yerində oturanda fikirləşdi. "Yəqin şeir yazmaq istəməyib. Yazmaq fikri olsaydı, albomu özü ilə aparardı. Nə pis oldu. Gərək heç deməyəydim..."

Zəhra albomu açmadan partanın altına qoydu və pərt olduğunu müəllimə hiss etdirməməyə çalışdı. Ancaq onun müəllimi elə müəllimlərdəndi ki, gözündən heç nə qaçmazdı: düymə dodaqları xəffifcə qımışdı, lakin özünü elə apardı ki, guya Zəhranın pərtliyini əsla görmür...

Müəllim sinifdən çıxan kimi uşaqlar Zəhranın başının üstünü aldılar. Rəfiqəsi hamını qabaqladı:

- Hə, albomu ver, görək müəllim nə yazib?

Zəhra könülsüz cavab verdi:

- Heç nə yazmayıb, nəyini çıxardım?!

- Necə heç nə yazmayıb? Mən gördüm!.. Tez-tez nəsə yazırı.

Uşaqlar da yoldaşlarının sözünə qüvvət verdilər:

- Düzdü, düzdü, biz də görürdük.

Zəhra albomu partanın altından çıxarıb tələsik vərəqlədi. Müəllimin xətti ilə yazılmış şeiri görəndə iri, ala gözləri işıqlandı. Rəfiqəsi cəld albomu onun əlindən qapıb, şeiri ucadan oxumağa başladı:

Zəhra üçün

**İlləri qos, illəri
Ey mənim gözəl qızım.
Qalma həyatdan geri,
Oxu mükəmməl, qızım.**

**Uca dağlardan atlan,
Hər çətinliyə qatlan,
Bir quş kimi qanatlan,
Göylərə yüksəl, qızım!**

**Mehriban ol insana,
Bir yuxarı baxsana,
Göydən günəş, ay sana
Eyləyir "gəl-gəl", qızım.**

Albom əldən-ələ gəzdi...

1934-cü il martın 11-də Bakıdakı 18 nömrəli məktəbin beşinci sınıf şagirdləri evlərinə dağlışanda, müəllimlərinin yazdığı şeiri bir-birlərinə əzbər deyirdilər.

Bu müəllim, sevimli şairimiz Mikayıl Müşfiq, albomuna xatırə üçün şeir yazılan şagird isə indi tibb elmləri doktoru Zəhra Salayeva idi.

21 aprel, 1966

Birinci "sağ ol"um

Başıma bir şey düşməsin!.. Elə ki, düşdü...

Bir dəfə özümə möhkəmcə dedim ki, necə olsa gərək montyorluğunnyderənəm. Bu fikir hardan başıma düşdü, onu da deyim. Bununçun sizi bir balaca gərək işimlə tanış eləyim.

Neft daşlarında işləyirəm. Neftçixarma briqadasında operatoram. Bizim quyularım, demək olar ki, yarısı estakadadan xeyli aralı ayrıca özüllərdə yerləşir. Onlara baş çəkməli olanda bizi xüsusi katerlər aparıb-getirir.

Bir gün ayrıca özüldə yerləşən quyuda işləyirdik. Üç nəfərdik: ustə köməkçisi, iki operator. Kater bizi səhər getirib getmişdi. Dalımızca bir də saat üçdə, ya dördə gələcəkdi. Quyunun kəm kəsirini, xırda-para qüsurlarını aradan qaldıra bildik. Quyu qaydasınca işə düşdü.

Biz də oturub kateri gözləməyə başladıq. Gəlib çıxmırkı ki, çıxmırkı.

Səhər hava dedikcə yaxşıydı. Dəniz sakit, hər tərəf apayındı. İndi isə ətrafi yava-yavaş duman bürüyür, dəniz dalğalanırdı. Xəzərin şıltاقlığı tuturdu yenə. Şıltاقlığı da tutdu üzünü görmə onun...

Ya-yörəmizi six duman büsbütün bürüyəndə usta köməkçisi dedi:

- Qorxuram bu dumanda kapitan özülü tapa bilməsin. Gərək özülü tapmaqda ona kömək eləyək, işarədən-zaddan verək ki, bizi görə bil-sin. Yaxşı bəs indi işarəni ona necə verək?..

Necə?!.

İlk ağlımiza gələn işıq oldu. Bəli, elektrik lampasını yandırmalıyıq. Onda kapitan qatı duman içində zəif halda olsa belə işığı seçər və bizi yaxınlaşa bilərdi.

Usta köməkçisi özü cəld işığı yandırmaq üçün getdi, tezçə də ümidsiz qayıtdı:

- Uşaqlar, gözəlağa çox gözəldi, vurdu gözün də çıxartdı, işimiz lap düzəlib, işiq yanmır, lampanı yoxladım, yanmayıb, deməli, əmmasını hardasa başqa yerdə axtarmalıyıq. Kim montyorluq bacarır? - O, sualını verərkən əvvəlcə mənə baxdı.

Mənə elə gəldi ki, o, baxışi ilə demək istədi: "İçimizdə institut qurtarib gələn sənsən. Özü də lap təzəsən. Fizikanı hələ unutmamış olarsan. Buyur, çıx qabağa, əl-qolunu çırmala, axtar görək nöqsan haradadı, işigimiz niyə yanmır".

Məndən səs-səmir çıxmadığını gördüdə üzünü o biri yoldaşımıza çevirdi:

- Sən köhnə qurdsan, Kənan, sənin montyorluq işində az-maz səriştən olsun gərək. Bəlkə...

Payımı götürdüm: "Cavan qurddan bir şey çıxmadı".

Kənan usta köməkçisinə sözünü qurtarmağa imkan vermədi:

- Hardan, ay Yarməmməd, hardan? Evdə işigimiz yanmayanda qonşumuz dadımıza çatır. Upravdomun montyoru gələnəcən o, əlüstü işiğimizi yandırır. Cavan mühəndəsidi, maşallah, hər şeydən başı çıxır. Dəmir-dümür, atom-matom əsrinin əsl adamıdır. Yoxsa bizim kimi...

Bu da aydınıldı. "Heç şeydən başı çıxmır..."

Pərt olmuşdum. Pərtliyimdə özümlə bərabər vaxtı ilə oxuduğum orta məktəbin də günahı vardı. Bizi praktik işlərə sövq eləyən kimdi ki?! Adı montyorluq sənəti nədir onu da bizi öyrətmədən əlimizə attestat verdilər. Bunun ağırlığını mən indi başa düşürəm, onda düşsəydim montyorluq kimi hər gün, hər saat, hər dəqiqə lazımlı olan sənəti qatlayıb qoyardım dizimin altına. Bu mənimçin çətin də deyildi. Fizikadan axı həmişə "5" alırdım. Nə isə, keçmiş ola!

Kənanın axırıcı atmacası mənə yaman yer eləyirdi: "Heç şeydən başı çıxmır... Hələ çox belə sözlər eşidəcəksən, Təvəkkül, ay cavan mühəndis, eşidəcəksən!.. Eşitmək istəmirsən? Onda... Oldu. Qət olundu..."

Bəli, mən elə o gün Yarməmmədlə Kənanın bostanıma atdıqları daşın ağrısını duya-duya montyorluğunu öyrənəcəyimə özlüyümdə bərk söz verdim.

Öyrəndim də. İlk montyorluq işimi də, bilsəniz, harada sınaqdan keçirdim? Qonşumuzun mənzilində.

Evə təzəcə gəlmişdim ki, qapımız döyüldü. Qonşu arvaddı.

- Ay Təvəkkül, başına dönüm, işığımıza nə olubsa yanmır. Oğlum da, kürəkənim də tərslikcən evdə yoxdular, ikisi də qəməndirovkadadı, sabah ya birisi gün gələsidilər. Upravdomun da montyorunu indi çətin tapa bilək. Səhər ertə onu yerində güclə tutmaq olur, o ki, qaldı axşam ola... Dedim bəlkə sənin başın çıxa. İncinar oğlansan.

- Nə deyirəm ki, gedək baxım, bəlkə bir şey eləyə bildim. Getdim. İşığın yanmamasının səbəbini axtarmağa başladım. Çox əlləşdim, al-nımdan puçur-puçur tər töküldü. Heç dövlət imtahanında belə tərləməmişdim.

Axır ki, tapdım. Qonşunun işığını yandırdım. Ürəyimdə öz-özümə qışqırdım: "Qələbə! Ay Təvəkkül, bu gündən montyor da oldun, Montyor! Kənanla Yarməmmədə təşəkkür elə, bostanına tez-tez daş atsınlar, yeni sənətlər öyrənəsən, əsrin adamı olasan".

Amma qonşunun evindən çox qaniqara çıxdım. Onların "sağ olun" a belə cavab vermədim. Bilirsiz niyə? Bu saat deyim.

Mən işığın yanmamasının səbəbini axtararkən birdən qulağım nə eşitsə yaxşıdır, hə? Özüm də qulaqlarımı inanmaq istəmədim. Siz al-lah sözə bir baxın:

- İsabala olsaydı, indi çoxdan qurtarmışdı... Bun ə yaman uzatdı.

İsabala ev sahibinin oğludur. Onu tərifləyən isə bayaq məni çağıran anası idi. Əlimyandıda qalan arvaddı.

Bir qədər keçəndən sonra ev sahibinin böyük qızının cir səsini eşitdim:

- Həsənxan olsayıdı beşcə dəqiqliyə düzəltmişdi.

Həsənxan onun əridir.

Əlbəttə, bu sözləri onlar piçilti ilə bir-birinə deyirdilər. Ancaq bəd-bəxtlikdən mən də eşidirdim. Neçə yol istədim ki, işi yarımcıq qoyub gedəm. Di gəl ki, kişiliyimə sığışdırmadım. Ölsəm də işıqlarını yandırmalıyam dedim. Yandırdım da. Gec olsa da yandırdım. Birinci "sağ ol"um da onların bostanıma daş atmaları oldu. Olsun!

Əl-üzümü yuyub oturmuşdum ki, anam çay gətirdi, qonşularımızın qarasınca gileyləndi:

- Uşaq yoldan gəlib, bir dincini almağa da qoymazlar.

- Eybi yoxdur, ana, qonşudular, işıqlarını yandırdım. Anamın gözləri işıqlandı:

- Əlin-qolun var olsun, bala!

Mən daha qonşu arvadla qızının bostanıma necə daş atdıqlarını anama demədim. Nəyə lazım. Qonşuluqda artıq söz-söhbət ola bilər. Özüm cəhənnəm, anamın qəlbinə dəyə bilərlər.

Anamın təzə dəmlədiyi çayı içir, hırsım yavaş-yavaş soyuyurdu. Təsəllim bu idi ki, bostanıma daş atsalar da, atmasalar da mən mont-yorluq imtahanını vermişdim. İndi hər yerdə deyə bilərdim ki, həm də montyoram.

1962, 1976

Qibtə

Əziz kişi ömrünü başa vurmaqdə idi...

O indi elə yaşlarında idi ki, camaat arasında belələri barəsində deyirlər: bir ayağı bu dünyadadır, bir ayağı o dünyada.

Qocalıq onun qapısını çox tez döymüşdü. Gözləri əvvəlki işığını itirmiş, baş-gözündə qış yuva salmış, özü də bilmədən əlləri, ayaqları əsməyə başlamışdı.

O, ucaboy bir kişi idi; ancaq düz beli get-gedə bükülməyə, boyu kiçilməyə başlamışdı. Adətən başını dik tutub yol getməyə öyrənmiş Əziz kişi, indi bükülməkdə olan belindən bilmirdi kimə şikayət eləsin. Hələ canının-başının ağrısı bir yana dursun.

Əziz kişi ömrünü tək-tənha başa vurmaqdə idi.

Əvvəllerdə buna nədənsə əhəmiyyət verməmişdi, çünki qulağı "dinc", başı "salamat" idi, dostlarının, iş yoldaşlarının dediyi kimi, bir özü idi, bir boğazı. "Əşı, sənə nə var. Üçdə alacağın yox, beşdə verəcəyin. Arvad qayğısı çəkmirsən, uşaq dərdinə qalmırsan, subaylıq atını minib hara göldi çapırsan". O bu sözlərin çox vaxt tənə ilə deyildiyinə fikir verməzdi və vermək də istəməzdi. Çünki subaylıq atı hələ güclü idi. Amma indi...

Əziz kişinin evlənməməsi barəsində müxtəlif fikirlər söyləyirdilər. Kimi deyirdi, kişi sərbəstliyini əldən vermək istəməmiş, qartal kimi azad yaşamaq istəmişdi. Kimi deyirdi, kişi xasiyyətinin tündlüyü ucundan heç kəslə bir damın altında yola gedə bilməyəcəyini düşünmiş və bu, onu evlənmək fikrindən uzaqlara atmışdı. Bəziləri də bu-nu Əzizin cavalığında baş vermiş uğursuz bir sevgi ilə bağlayırdılar. Guya o, bir qızı dəlicəsinə sevirmiş, qız da əvvəlcə ona könül vermiş,

sonra isə atib başqasına ərə getmişdi. Bundan Əziz bədbin olmuş, bütün qadınlara nifrət eləmişdi. Bəlkə bu, rəvayət idi, bəlkə bunu elə Əziz özü evlənməmək üçün bir bəhanə olsun deyə uydurmuşdu. Bilmirik. Bildiyimiz ancaq odur ki, Əziz "subaylıq aləminin" bütün "nemətlərindən" bol-bol istifadə eləmiş, kefi istədiyi kimi gəzib dolanmış, neçə-neçə qadınla durub-oturmuş, lakin araya evlənmək söhbəti gələndə gözlənilmədən yoxa çıxmışdı...

Əziz kişi ölümdən qorxa-qorxa ölümə yaxınlaşırıdı.

Qəbristana yolu düşəndə canını dişinə tutub gedərdi. Hüzür yerlərində hələm-hələm görünməzdi. Bir gün yaxın dostu vəfat elədi. Dost dəfnində iştirak eləməmək mümkün deyildi...

Ölünü dəfn edib qayıdırıldılar. Əziz kişi qəbirlərarası kiçik cığırla düşünə-düşünə, ağır-agır yeriyirdi. Birdən böyründəcə qopan ağlaşma onu diksindirdi. Çevrilib ayaq saxladı. Köhnə bir qəbir daşını iki gənc - biri baş, biri ayaq tərəfdən qucaqlayıb, göyçək sifətlərini qaralmış soyuq daşın üzərinə qoyub hiçqırırdılar. Yer nəm olduğundan, əyinlərindeki palto torpağa bulanmışdı. Kəsici külək əsir, soyuq adamın canına lərzə salırdı. Lakin qızlar bunu hiss eləmir, yanılıqlı-yanılıqlı "ata", "can ata", "cavan ölən ata" deyib hönkürür, soyuq daşı isti göz yaşları ilə isladırdılar.

Qızların başı üzərində yaşlı bir qadın dayanmışdı. Mükəddər və düşüncəliydi. O da ağlayırdı, lakin o, cavanlar kimi hönkürtü ilə deyil səssiz ağlayırdı, göz yaşlarını bayıra deyil, ürəyinə axırdı.

Məzar başında iki gənc də vardi. Görünür, qızların ərləri idilər. Hərdən qızları sakit etmək üçün dilə tuturdularsa da fayda vermirdi.

Əziz kişi yerindəcə donub qalmışdı. Onun qəlbindən bu an çox şeylər gəlib keçirdi. Lakin onlardan Əziz üçün ən dəhşətlisi bu idi: bəs o, öləndən sonra məzarı üstünə kim gələcək, kim isti göz yaşı ilə onu isladacaqdır? Restoranlarda, kurortlarda, Soçi də, Yaltada, Kislovodskidə, ezamiyyətdə olduğu böyük-kicik şəhərlərdə, nə bilim daha həralarda kef sürdüyü, gəzib-əyləndiyi, yollarında ətək-ətək pullar tökdüyü o bərli-bəzəkli, boyalı xanımların heç birisi gəlməyəcək, onun məzarını axtarıb tapmayacaqlar, onlar heç düşünməyəcəklər ki, belə bir adam vardi, ya yox.

Əziz kişinin bütün vücuduna bir üzütmə yayıldı. Onu dəhşət götürdü. Bu zaman qəlbində məzarda uyuyan ölüyə bir qibtə hissi baş qaldırdı. Bəli, qibtə! Sizə təəccüblü gəlməsin, diri ölüyə qibtə edirdi,

çünkü ölü övladlarının simasında yenidən yaşayır, diri yaşayırkən ölürdü. Əziz kişi tənhalığın dəhşətini, amansızlığını bütün ağrı-acısıyla yalnız indi, indi hiss etdi, dərindən-dərinə duydu. O bu zaman bağırmaq, bütün insanlara üzünü tutub təkliyin-tənhalığın acı aqibətini onlara demək istəyirdi, lakin qulağına gələn yanlıqlı hıçkırlar onu fikrindən daşındırdı. Ona birdən-birə elə gəldi ki, məzar önündə heykəl kimi hərəkətsiz dayanmış vəfali qadın, "ata, ata" deyib fəğan edən qızlar, onlara təsəlli verən ömür yoldaşları ona həqaretlə baxır, nifrat edirlər.

Əziz kişi başını aşağı dikib yola düzəldi, tənhalığın ağrı-acısı ürəyini yandırıa-yandırıa qəbiristanı tələsik tərk etdi.

1959

Bərk ayaqda

Vaqiflə bir məhəllədə oluruq. Bir məktəbdə, bir sinifdə oxuyuruq. Bizə V "b"-nın uşaqları deyirlər. Əlbəttə, məktəbdə.

Çox vaxt dərsə Vaqiflə bir gedib-gəlirik. Ya o məni çağırır, ya mənonu. Bu, kimin tez durmasından asılı olur.

Bu səhər mən onu çağırıldım:

- Vaqif!.. Vaqif!..
- Gəldim!.. Bu saat!..

Gəldi:

- Gecikməmişik ki?..
- Yox, hələ vaxta iyirmi dəqiqə var.
- Nə yaxşı! Onda tələsməyə dəyməz. Asta-asta gedək. Çatarıq.
- Nə deyirəm, gedək.
- Saatımız iki gündür işləmir. Anamın vaxtı yoxdur, aparıb düzəltdirsin.

Vaqifin atası keçən il ölmüşdür. Anası toxucu kombinatında işləyir. Toxucudur.

- Dərslərini bilirsən, Vaqif!
- Eh, hardan? Ana dilindən tapşırığa baxmağa heç vaxtim olmayıb.

Sən yəqin həmişəki kimi hamisini öyrənmisən.

Vaqifin sözündə kinayə duysam da özümü o yerə qoymadım.

Dedim:

- Həmişəki kimi.
- Sənə nə var... Sinfimizin gözüsən. Bütün qiymətlərin "5"-dir.
- İstəsən sən də ola bilərsən.
- Məndə o səbir hanı? Oturum sənin kimi gecə-gündüz kitab üstündə, oxu ha oxu. Yorulmaq-zad bilmirsən aaa, Arif!

Vaqif bunu elə dedi ki, guya mən kitab oxumaqla dağı dağ üstə qo-yuram. Onun hərdən belə şışırtməsi olur...

Sinifdə bildim ki, uşaqların da bir neçəsi ana dilindən tapşırılan mətin öyrənməmişdir. Qorxu-hürkü canlarını götürmüdü. Ancaq iş elə getirdi ki, ana dilindən əvvəlki dərsimiz boş keçdi.

Bir də onu gördüm ki, uşaqlar dövrəmi alıblar. Məndən dərsi danışmağımı xahiş edirlər. Etiraz edə bilmədim. Mətni danışmağa başlarkən Vaqifi də çağırırdım.

O, pəncərə qabağında durmuşdu, küçədən keçənlərə tamaşa eləyirdi. Mənim səsimə lovğalıqla əlini havada yellədi:

- Onlara danış, onlara. Mən... Mən... - Mənə elə gəldi ki, o, "bilirəm" demək istəyirdi. Ancaq sözünü tez uddu, yadına düşdü ki, səhər dərsə gələndə mənə "bilmirəm" deyib. - Mən necə olsa çulumu sudan çıxara bilərəm.

Uşaqlardan hansısa onu sancdı:

- Birdən çulun ağır oldu, səni batırdı!?
 - Öz dərdini çək eyyy... Nə əcəb Arif varmış, yoxsa neynərdiz??
- Uşaqlar da onun sözünü cavabsız qoymadılar:
- Küçədən keçənlərə tamaşa eləyərdik, sənin kimi.

Mən dərsi danışıb izah elədim. Sonra uşaqlar bir-birlərinə danışdırılar. Mətn hamı üçün aydın oldu. Hamı onu öyrəndi. Bircə mənim məhellə yoldaşım, dostum Vaqifdən savayı.

İşin tərsliyinə bax!..

Müəllim dərs soruşturmağa başlar-başlamaz birinci Vaqifi çağırırdı.

O, inamsız addımlarla yazı taxtasına gedəndə söylədiyi "yaman ilişdim.." sözləri aydınca eşidildi. Ancaq bilmədim bunu müəllim də eşitdi, ya yox?

Müəllim jurnalı yazırıdı. Bu, Vaqifi deyəsən bir az üzəklənirdi. Addım-larını yeyinlətdi. Özünü mənim oturduğum skamyanın yanına verdi (mən sol tərəfdə birinci skamyada otururam), müəllim eşitməsin deyə piçildədi:

- Arif, vayımıdı, kömək elə, qulağım səndədir. Asta-asta di gəlsin, eşidərəm.

Mən də ona dedim:

- Mən ki səni dərs öyrənməyə çağırıdım.
- Nə biləydim ki, içəri girən kimi məni çağıracaq.

Daha mən dinmədim.

Müəllim başını qaldırıb:

- Hə, Vaqif, danış, səni eşidirəm, - dedi.

Hə danışacaqdı? Nəzərlərim bayaq onun lağ elədiyi uşaqlara sataş-dı. Arxayın-arxayın, bir az da istehzalı nəzərlərlə Vaqifə baxırdılar. Mənə elə gəldi ki, onlar bu baxışları ilə deyirlər: "Onlara danış, onla-ra danış... İndi necəsi lovğa qardaş?! Hə, necəsən? Deyəsən, çulunu sudan çıxara bilmirsən?!"

Bəlkə də onlar bu cür fikirləşmirdilər. Mənə elə gəlirdi. Kim bilir?!

"Lovğa qardaş..." Bu hardan mənim ağlıma gəldi... Amma Vaqifə necə də yaraşır.

Dəli şeytan deyir ki, bundan sonra onu elə belə çağırıım "Lovğa qardaş". Yox, inciyər. Onsuz da hər şey üstündə inciyir.

Atam deyir ki, lovğalıq pis şeydir. Deyir ki, lovğa adamın pendirindən tük çıxar. Bu atalar sözündən onun yaman xoşu gəlir.

İndi budur, lovğa qardaşın da pendirindən tük çıxır.

Ona yazığım gəlirdi. Mə nonu heç belə aciz, yaziq bir halda gör-məmişdim. Bayaqqı lovğalanmaq hara, indiki büzüşmək hara?! Hə elə lovğalan, nə belə büzüş!..

Müəllim məsələni başa düşməşdü. Vaxtı uzatmağa dəyməzdi:

- Vaqif, belə görürəm sən dərs öyrənməməkdə birinci yerə çıxa-caqsan. Keç otur, "2".

Ana dili müəlliminin xasiyyəti idi: jurnalala yazdığını qiyməti həm də ucadan deyirdi.

Müəllimin qanı qaralmışdı. Dərs danışmağa bu dəfə məni çağırıdı. Danışdım. Dedi:

- Yaxşı, bəs dostuna niyə kömək eləmirsən?! Vaqifi deyirəm. Görürsən heç nə bilmir. Belə getsə sinifdə qala bilər. Onunla bir məşğul olsana... Keç otur, "5".

Mən müəllimə deyə bilmədim, deyə bilmədim ki, dostuma kömək eləməyə hazırlam, ancaq onun özü bundan boyun qaçırır. Yox, deyə bilmədim.

Tənəffüsə ona yaxınlaşdım. Məni açıladı:

- Adamı tanımaq olmazmış. Hələ bir utanmir, dost da deyir.
 - Mən elə indi də sənə dost deyirəm.
 - Dosta bax!.. Bərk ayaqda adamı qoyub qaçan - sənin adın budur!
- Mən daha dözə bilmədim:
- Nə danışdığını heç bilirsən?!.
 - Səninlə danışmaq istəmirəm. Sən də məni danışdırma, bildin?!.

Bundan sonra mənim Arif adında dostum yoxdur, vəssalam!..

O gün ilk dəfə olaraq məktəbdən evə bir yerdə qayıtmadıq.

Yolda onun öz hərəkəti barədə fikirləşib-fikirləşmədiyini deyə bilmərəm. Amma mən çox fikirləşirdim. Onun da, özümün də hərəkətlərimi götür-qoy edirdim.

Niyə Vaqif məndən küsdü? Təqsirim nə idi ki?.. "Bərk ayaqda adamı qoyub qaçan". O mənə nə üçün belə dedi? Ona suflyorluq eləmədiyimə görə, hə?!. Bəs onun özü bir o qədər yoldaşına lağ eləyib "onlara danış, onlara danış" deyəndə yaxşı idi?!

Elə buna görə də ona dərsi piçıldamadım. Lovğalanmasaydı bəlkə də deyərdim. Yox, müəllimin acığına gəlsəydi də, deyərdim. Bircə lovğalanmasaydı!..

İki həftə idi ki, Vaqiflə küsülü idik. Məktəbə ayrı gedir, ayrı qayıdırğıq. Nə mən onlara gedirdim, nə o bizə gəlirdi.

Üç gün bundan qabaq çörək dükənində anasına rast gəldim. Məni çox mehriban dindirdi:

- Arif, bala, bizə niyə gəlmirsən? Olmuya Vaqiflə aranız dəyib?!
 - Yox niyə ki, Səadət xala?!
 - Ondan da soruşuram belə deyir. Bəs onda niyə görünmürsən?
- Srağagün sinif rəhbəriniz məni məktəbə çağırtdırmışdı. Vaqifdən çox şikayətləndi. Deyir ciddi çalışmasa sinifdə saxlamadı olacaqıq. Deyir

imtahanqabağıdır, gərək evdə çalışmasına göz olasan. Mən də, ay bala, başıma haranın külünü töküm, evdə oluram ki, üstündə də gözüm olsun. Səhərdən axşamacan düşüb qalmışam kombinatda. İki saatacan elə gedib-gəlməyə vaxtım itir. Evə gələndə də bişir-düşür, yiğ-yığış, bir də görürsən ki, gecəyəri oldu.

Biz çörək alıb evə gələnəcən Səadət xala mənə iş-güçündən, oğlunun dərsə fikir vermədiyindən, futbol azarına tutulduğundan danışdı:

- O gün də ki, futbol topuynan yazıq, kimsəsiz Xanımqız nənənin pəncərəsinin bir gözünü çilic-çilik eləyib. Şüsəsalan çağırıb düzəldirməyə məcbur olmuşam. Artıq xərcə düşmüşəm.

Səadət xala danışdıqca ona elə yazığım gəlirdi ki...

Ayrılanda xahiş elədi ki, ayağımı onlardan kəsməyim. Bir də...

- Bir də, bala, qadan alım, imkanın olanda Vaqifə dərslərini öyrənməkdə kömək elə. Müəllim səni yaman tərifləyirdi...

Mən Səadət xalaya da deyə bilmədim ki, oğluna kömək etməyə hazır idim, amma onun özü bunu istəmədi.

Küsülü qalmağımızı da aça bilmədim. Fikirləşdim ki, Vaqif bunu eləməyibsə, mən niyə eləyim?!.

İndi budur, üç gündür Səadət xalanın sözləri başından çıxmır. "Qadan alım, imkanın olanda Vaqifə dərslərini öyrənməkdə kömək elə".

İmkanım var, Səadət xala, var! Kömək də eləyə bilərəm. Ancaq biz küsülüyük. Özü də oğlunuz məndən küsmüşdür, "məni danışdırma" demişdir.

Bu gün də o, rus dilindən "2" aldı. Qanım lap qaralmışdı. Qəribədir, "2"-ni alan o, qanı qaralan mən.

Axşam evdə başa düşdüm ki, ona görə yox, Səadət xalaya görə qanım qaralmışdı. Yazıq arvad bilsə, görəsən, neyləyəcək?! Mənə ümid oldu, məndən də bir kömək yetişmədi.

Fikir məni götürmüdü. Atamın mehriban səsini eşitdim.

- Oğul, yaman fikirli görünürsən, nə olub bəyəm?

- Heç, elə bir şey yoxdur, ata.

- Yox, sən nəsə məndən gizlədirsin. Gözlərindən görürəm. Sən ki, məndən heç bir şey gizlətməzdin!.. Bir də Vaqif neçə gündür gözümə dəymir. De görüm, küsüb-eləməmisiniz ki?!

Mən susurdum. Atam yaman yerdə məni yaxalamışdı. İşin nə yerdə olduğunu öyrənməyincə məni rahat buraxmayacaqdı. Xasiyyətini bilirdim.

Bir də mənim özümün ürəyim dolmuşdu. Danışmağa elə adam axtarırdım. Atamdan yaxşı məsləhətçi kimi tapacaqdım ki?!. Odur ki, olub-keçənləri başdan-ayağacan danışdım. Hətta Səadət xalanın yenə "2" qiymət aldığıni da söylədim.

Atam məni diqqətlə dinləyəndən sonra dedi:

- Hə, yaxşı olmayıb. Gör nə vaxtdan küsülüsunuz. Mənə də deməmisən.

- Ata, bilirsən, utandım. Bir də mən küsməzdim. Mənim belə şeydən xoşum gəlmir. Ondan oldu.

- Başa düşürəm, oğul, başa düşürəm. Ancaq iki həftə küsülü qalmaq... Bu heç mənim xoşuma gəlmir. Özü də Vaqifin belə ağır vaxtında. Axı özün deyirsən ki, müəllim deyib ki, belə getsə sinifdə qala bilər. Sən onun yoldaşisan, ona indi kömək əlini uzatmasan, nə vaxt uzadacaqsan!?

- Ata, mən kömək eləmək istəyirdim, lap sinifdə dərsi ona piçildardım da, ancaq bircə onun bu lovğalığı olmasayı.

- Yox, sinifdə dərsi piçıldamaq, suflyorluq eləmək yaxşı deyil. Bunu ona bir köməyi dəyməz. Burdan sən deyəcəksən, o da tutuquşutək təkrar edəcək, ordan da yadından çıxıb gedəcək. Yaxşı eləmisən ki, özün dediyin kimi dərsi piçıldamamışan. Vaqife köməyi evdə, dərslərini hazırlayanda eləmək lazımdır. Mənə elə gəlir ki, sən onuna barışmalısan.

- Ata, axı o özü məndən üz döndərib. Mən necə onun yanına gedim.

- Mənə elə gəlir ki, oğul, indi yəqin o da peşman olub. Bir də deyirsən ki, o lovğadır, qürurludur. Elə buna görə də o sənin yanına gəlməyəcək. Onun isə indi ağır vaxtıdır. Səadət xala işə gedən kimi o, oturub dərs öyrənmək əvəzinə küçəyə qaçı, onun-bunun pəncərəsini sindirir. Yaramaz işlərlə məşğul olur. Sən onlara getsən, ya onu bizə çağırısan belə olmaz. Oturub sənilənə birlikdə dərslərini öyrənər. Bir də oğul, gərək sən heç unutmayasan ki, atasının yoxluğu Vaqife çox pis təsir eləyir.

Atam düz deyirdi. Ancaq Vaqifin uşaqların yanında mənə "bərk ayaqda adamı qoyub qaçan - sənin adın budur" deməsindən sonra onun ayağına getmək mənə çox ağır gəlirdi. Çox ağır!

Bunları atama da dedim. Cavabı bu oldu:

- Hamısını başa düşürəm. Bil ki, əgər o, yaxşı oxusaydı, mən bəlkə də səni onun ayağına göndərməzdim. Deyərdim ki, gözlə o sənin

ayağına gəlsin. Ancaq indi vəziyyət başqa cürdür. O özü də başa düşmədən sinifdə qala bilər. Halbuki ayxı oxumaqdə indi sən ona kömək edə bilərsən. Özün də deyirsən ki, o, korafəhim deyil, ancaq lovğa və tənbəldir. Mən sənin yerində olsam, elə günü sabah gedib onunla barişaram. Günü sabah...

- Vaqif!.. Vaqif!..
- Gəldim!.. Bu saat!..
- Gəldi:
- Salam!
- Salam.
- Gecikməmişik ki?!
- On dəqiqə var.
- Getdik! - Vaqif həmişə tələsəndə belə deyir.
- Getdik! - Onunla razılışanda mən də belə deyirəm. Qaça-qaça getdik.

1958, 1969

Məsələ aydınındı...

Yaşarın atası körpü mühəndisidir. O bu il işinə görə kənddə çox qalacağından, ailəsini də gətirmişdi. İndi Yaşar kənd məktəbində oxuyaqdı. Üçüncü rüb təzəcə qurtarmışdı. Şagirdləri yaz tətilinə buraxmışdılar.

Yaşar bu cür bağ-bağatlı kənd heç görməmişdi. Bir-birindən gözəl olan mənzərələr yaman xoşuna gəlirdi. Kəndin yaxınlığında böyük meşə vardı. Meşənin gözəlliyini, baş-başa vermiş yoğungövdəli, qolu-budaqlı ağacları, qaya dibindən axan qoşa bulağı seyr edən Yaşarın ağızı açıla qalmışdı. Hələ quşlar!.. Ağacdən-ağaca, budaqdən-budağa qonan quşlar onu lap çəşdirmişdi: "Ay aman, bu qədər də quş olar!.."

- Ata, nə yaxşı biz bu kəndə gəldik. Mənim buralar yaman xoşuma gəlir!..

- Bəs sən nə bilmışdin?!

Böyürtkən kollarının yanından keçərkən Yaşar soruşdu:

- Ata, buraya böyürtkən yeməyə gələrəm, hə?

Atası:

- Əlbəttə, oğlum, niyə gəlmirsin? - dedi. - Buralarda çiyələk də çox olur. Hələ çiyələk yiğmağa da gələcəksən...

Tətil günləri elə tez qurtardı ki, Yaşar onların nə vaxt gəlib keçdiyi belə hiss eləmədi. Səhər durub məktəbə getdi. Beşinci sinif şagirdlərinin oxuduğu otağı axtarıb tapdı. İçəri girəndə oğlanlar başına toplaşdırıllar, onu sorğu-sual tutdular. O da dolu kimi üzərinə yağan sualların qabağında özünü itirmədi, bildiyindən cavab verdi. Bakıdan gəldiyi üçün ona dəniz haqqında çox sual verirdilər:

- Dəniz gözəldir?
- Bəs necə?
- Suyu şördür, hə?
- Şördür... Ağzına gedəndə elə bil duzlu su içirsən.
- Dərindir?
- Bəs necə!.. Ağzında dəniz deyirsən ey... Quruya yaxın yerləri da-yazdır, bir az ki uzağa getdin, batırsan. Üzməyi bilməsən, işin şuluqdur.
- Sən üzməyi bilirsən?
- Bilirəm.
- Bəxtəvər.
- Aaa... Dayan, dayan!.. Sənin familin Kərimovdur? - yoldaşları içinde hamidan kiçik və arıq görünən Zakir mühüm şey tapmış kimi soruşdu.
- Kərimovdur, Yaşar Kərimov. Necə bəyəm?
- Keçən il məktəblilər arasında üzgüçüllükə birinci yer tutan sən-sən?
- Mənəm.
- Bir bax, elə bil məlumat bürosudur. Hər şeydən xəbər verir, - Zaki-dən boyca xeyli uca olan Kazım yoldaşlarına göz vura-vura özünü qabağ'a verdi.
- Zakir də o dəqiqə deməyə söz tapdı:
- Sən ağaclarla dirmaşıb quşların yuvasını eşələyirsin, mən də qə-zetə, jurnalda baxıram, təzə xəbərləri bilirəm. "Azərbaycan pioneri" qəzetini oxusaydım, sən də bilərdin.

- Eh, bu bir şey deyil. Hünərin var mənim kimi ağaçca dırmaş, qəzeti nənəm də oxuyar.

- Ağaca mən də çıxa bılırəm. Ancaq yuva dağıtmıram, quşların yumurtalarını götürmürəm.

- Yuvaya əlin çatır ki, yumurtaları da götürərsən?! Paxılığımı çəkirsən, mən bılırəm.

Kazımın sözünə uşaqlar gülüşdülər. Kazım da şəhərdən gəlmış təzə şagirdin yanında özünü sindirmamaq üçün onlara qoşuldu, qəhqəhə çəkərək əlini Zakirə uzatdı:

- Çek gəlsin!..

Zakir də var gücüylə əlini onun əline çırpdı. Uşaqlar bir az da bərk gülüşdülər. Ara sakitləşəndə Zakir yenə Yaşara müraciət etdi:

- Bu Kazım qəribə oğlandır, özün görəcəksən, ancaq bura gəlməyin nə yaxşı oldu... Üzməyi bizə də öyrədərsən?

Yaşar da fərəhlə cavab verdi:

- Öyrədərəm.

- Eh, bizdə ki, dəniz yoxdur, - "Qəribə oğlan" yenə söhbətə qarışıb, özünü göstərmək istədi.

Uşaqlar ona etiraz etdilər:

- Çay ki var.

- Nə olsun ki, var...

- Üzməyi öyrənərik. Azdır?!

O da böyük-böyük başını buladı:

- Bircə üzməyimiz çatışmir, onu da öyrənsək, hər işimiz düzələr!..

- Üzməyi öyrənmək lazımdır, - müəllimin təmkinli səsi eşidildi.

Onun nə vaxt içəri girdiyini uşaqlar hiss etməmişdilər. Bircə saniyənin içində hərə öz yerinə qaçıdı. Rza müəllim sinfə oturmaq üçün icazə verib, bayaqkı sözünü davam etdirdi:

- Cox şeyi bilmək adama ziyan verməz. Əlbəttə, bütün bunları gündəlik dərsləri hazırlayandan sonra görmək olar.

Üzgütük dərnəyində Kazımdan başqa sinfin bütün oğlanları yازıldı. Yaşar dərnəyin rəhbəri, Zakir onun köməkçisi oldu. Sinif rəhbəri Rza müəllim və idman müəllimi Nuhəddin dərnəyin işinə kömək etməyi boyunlarına götürdülər.

Həftədə bir dəfə, istirahət günündə dərnəyin məşgələsi olurdu. Uşaqlar üzgüçülüyə aid kitablar oxuyur, üzmək qaydalarını öyrənirdilər. Su soyuq olduğundan cımməyə hələlik getmir, tətil günlərini gözləyirdilər. Nəhayət, dərs ili sonna çatdı. Məşgələləri çay sahilində aparmağa başladılar. Həmin yay istirahətini kənddə keçirən Rza müəllim də tez-tez çay sahilinə gəlir, şagirdlərinin işi ilə maraqlanırdı.

Bir dəfə o yenə çay sahilinə gələrkən yolda Kazımə rast gəldi. Kazımın nəzərləri ağacların budaqları arasında gəzib dolaşırdı. Rza müəllim hiss elədi ki, o, acgözlükə quş yuvası axtarır. Yaxşılaşanda salamlasdılar. Müəllim soruşdu:

- Dincəlirsən də, Kazım?
- Dincəlirəm, müəllim.

Rza müəllimin sualında eyham vardi. Kazımın quş yuvası eşələməsinə işarə idi bu eyham. Kazım bunu duysayıdı yəqin müəllimə elə cavab verməzdi.

- Üzgüçülük dərnəyinə də getmədin ki, getmədin. Sözünün üstündə möhkəm durursan.

Kazım dillənmədi. Rza müəllim sözünü davam etdirdi:

- Söz yox, Kazım, dərməyə getmək könüllüdü, Nuhəddin müəllimin sözü olmasın, məcburi deyil. İndi özün bil də. Mən sənə nə deyim?! Tətildəsən, tətil ayları da dincəlmək üçündür, bilirsən.

Kazımın sıxlığından gərən Rza müəllim onu çox saxlamadı:

- Yaxşı, Kazım, mən uşaqların yanına gedirəm, baxım görüm ney-ləyirlər. Amma cımməli havadır ha!

Ayrıldılar. Müəllim çay sahilinə sarı yollandı. Şagird ağaclar arası-na yönəldi.

Bürkü idı. Yaşar körpü inşaatçılarının yanından gəlirdi. O, meşəyə çat-qaq, bir az sərılənsin deyə kölgədə oturdu. Meşənin xoş ətrini duydu, sərin, ürəyeyatan havasıyla nəfəs aldı, oxuyan quşları dinlədi, dinceldi.

Sonra yenə yoluna davam etdi. Koldan kola adlayaraq doyunca bö-yürtkən yedi. Qaralmış əllərini, ağız-burnunu yumaq üçün çaya doğru üz tutdu.

Çay meşənin ayağında idı. Bir az o yanda kəndin ucqar evləri ağa-rındı. Yaşar əyilib əllərini yudu, sonra cımmək həvəsiylə paltarını so-

yundai, suya tullanmaq isteyirdi ki, havanın qaraldığını gördü, başını yuxarı qaldırıb, buludların hərəkətinə diqqət elədi. Hamısı bir yerə komalaşındı. Bir saniyə keçməmiş göy guruldamağa başladı. Bunun ardınca ildirim çaxdı. Yaşar yağışın qoxusunu duydu. Bədəninə damcılardan düşəndə paltarını geydi, çay boyunca üzüyuxarı kəndə doğru qaçmağa başladı. Yolu yarı etməmiş onu güclü yağış tutdu. Yaşar özünü ağacların altına verdi. Birdən haradansa qulağına qarışq səslər gəldi:

- Köməyə... Kömək!.. Gəlin!..

O, səs gələn tərəfə qaçıdı. Yağışın altında bir qədər getmişdi ki, sınıf yoldaşlarından ikisi qarşısına çıxdı. Onlar tövşüyə-tövşüyə, həyəcanla:

- Kazım boğulur, - dedilər, - Biz üzə bilmirik. Yoxsa...

Yaşar onların göstərdiyi yerə cumdu. Burada çay burulur və üzüaşığı sürətlə axırdı. Burulganda su köpüklənirdi. Yaşar Kazımın suya batib-çıxdığını gördü, bir göz qırpmında soyunub çaya tullandı, üzüb ona yetişdi, bir neçə təkanla burulgandan çıxartdı. Çay bu yerdə o qədər də enli deyildi. Sahildə iri-gövdəli qovaq ağacı vardı. Onun iki böyük budağı çayın üzərinə əyilmişdi. Yaşar təkan vura-vura Kazımı qovaq ağaclarının budağı altına saldı və qışqırdı:

- Kazım, budaqdan yapış, qorxma, bərk yapış!.. Bərk!..

Ağzına su dolmuş Kazım budandan yapışanda, Yaşar ona yuxarı qalxmağa kömək etdi. Elə bu vaxt Rza müəllim, böyük-kiçik, hamı özünü yetirdi.

Kazımı sahile çıxarıb yoğungövdəli, qolu-budaqlı qarağacın altına gətirdilər, yerə uzadıb əl-qolunu ovmağa başladılar.

Rza müəllim əhvalatı soruşub öyrəndi: sən demə, Zakirgil meşəyə böyürtkən yığmağa gəliblərmiş. Qayıdarkən səs eşidirlər. Səs, bütün gövdəsi ilə çaya doğru əyilmiş nəhəng ağacdən gəlirmiş.

Uşaqlar yaxınlaşanda Kazımın nazik bir budaq üzərində dayandığıni görürənlər. Ağacda bir neçə gün əvvəl sağsağan bala çıxartmışdı.

Yoldaşlarını görən Kazımın kefi kökəlir:

- Görürsüz də hara çıxmışam... Ancaq, uşaqlar, yuva yaman dərinidir, əlim dibinə çatmir...

- Kazım, balalar yazıqdır, götürmə! - Yerdən Zakir qışqırır.

- Elə şey yoxdur, heç əl çökərəm?.. Sağsağan balası qəşəng olur, götürəndən sonra hamının paxılılığı tutacaq, görərsiz.

Aşağıdan da birağızdan cavab verirlər:

- İşimiz-güçümüz qurtarmışdı.

- Bura çıxin, bura çıxin, onda danışın... hə, çıx...

Kazım sözünü qurtarmamış, sol əli ilə yapışlığı budaq qəfildən sınr və o, müvazinətini itirərək guruppultu ilə çayın dərin yerinə düşüb batır. Qalxanda ağızına çoxlu su dolur. Vahimədən özünü itirir, ikinci dəfə batır, qalxır, suyun güclü axını onu üzüshağı aparır. Zakir xəbor üçün kəndə qaçıır. Yoldaşları Yaşara rast gəlirlər.

Yağış dayanmışdı. Kazımın halı yaxşılaşmışdı. Rza müəllim Yaşara təşəkkür etdi, Kazıma isə mənalı-mənalı xeyli baxdı, ancaq bir söz demədi.

Səhər dərnəyin məşgələsinə gələn uşaqlar Kazımı orda görəndə müəllimləri kimi hərəkət edib, bir söz demədilər. Məsələ ayındı...

İyul, 1958

Geoloq qız

Tünd mavi suları yara-yara irəliləyən gəminin göyərtəsində iyirmi iki-yirmi üç yaşlarında bir qız durub diqqətlə irəli baxırdı. Onun böyük maraqdan geniş açılmış gözləri önündə get-gedə daha da tündləşən sulardan savayı heç nə görünmürdü. O, baxdıqca baxır, dəniz də öz ənginliyilə uzanıb gedirdi. "Xəzər...Xəzərim mənim, qoynundayam, bax sənin, qoynundayam yenə. Hələlik gəmindiyəm, bir azdan şəhərində olacağam. Görək də necə olacaq?! Necə yola verəcəksən məni?! Tələbələrimiz, məzunlarımız sərt üzündən çox danışıblar mənə. Onların çoxunu da elə Neft daşlarının adı çəkilərkən qorxudan bu olub... Ancaq mən... nə deyim, görtürsən də, gəlirəm işləməyə... Özü də ən çox nə gizlədim, sənə bel bağlayıram... Sənə güvənirəm, Xəzərim, sənə!..."

Bu vaxt elə özü yaşda bir gənc ona yanaşdı. Mütərəddid addimlarla yanaşdı, çəkinə-çəkinə, çox çətinliklə də olsa:

- Görünür, dənizi çox sevirsiz? - dedi, ancaq heç özü də bilmədi necə dedi.

Düşüncələrindən hələ də ayrıla bilməyən qız bir anlıq oğlana elə fikirli-fikirli baxdı, baxdı və birdən özünü yiğisdiraraq:

- Bu kənardan bəyəm hiss olunur?! - dedi.

Oğlan, deyəsən, ürəkləndi bir az:

- Açıqca.

Qız onun üçün bunun heç əhəmiyyəti yoxmuş kimi cavab verdi:

- Nə olar ki?! Gizlətmirəm ki?!..

- Bilirsiz, bayaqdan sizə baxıram, dənizdən bir an ayrıla bilmirsiz.

Fikirləşdim ki, yəqin onu çox sevirsiz.

Qız:

- Sevirəm desəm, az olar, dəniz inciyər, mən onun vurğunuyam, vurğunu!.. - dedi.

Dedi, ancaq özü də hissələrini, aşib-daşan təəssüratını cilovlaya bil-mədiyinə təəccüb elədi. "Yaman danışqan oluram ha!.."

Oğlan açılmışdı, bir qızə baxdı, bir dənizə baxdı, köks ötürdü:

- Dəniz qibtə doğurur!..

Qızın iri, ala gözləri elə bil bir az da böyüdü. Fikirli-fikirli oğlana baxdı. Mütəcəssiz adamlar kimi, sorğulu baxışlarla. Oğlanın indicə söylədiyi, ona ikibaşlı görünən sözələrinin əsl mənasını anlamağa çalışdı. Haçandan-haçana dilləndi:

- Dəniz dostumdur mənim, özü də dostluğumuz lap uşaqlığımdan başlanıb. Onun sahillərində böyümüşəm axı. Ləpələriylə oynaya-oynaya. Dənizdən məni heç nə ayıra bilməz. Biz köhnə, ayrılmaz dostlarıq. Ayrılmaz!

Oğlanın sanki çıçayı çırtladı:

- İndi də onun qoynuna sizi işləməyə aparan yəqin bu hissdir, deyilmi?!

Qızın arıq çıyıləri qalxıb endi:

- Nə bilim?! Dəniz Bakıda da var. Bir yerdə işləməliydim. Neft daşlarını təklif elədilər, etirazım olmadı. Bilirsiz bəzən qızlar kimi şəhərdə qalmaq üçün min bir oyundan çıxmağı, "dayı" arxasında - qaçlığı, minnət çörəyi yeməyi mənliyimə deyirlər, qoy Neft daşları olsun. Orda işləyənlərdən mənim nəyim artıqdır, nəyim əskikdir?!".

- Səhv eləmirəmsə, siz Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmisiz, eləmi?!

- Bəli. Siz də neft-mədən fakültəsini, doğrudur?!

- Tamamilə.

Araya sükut çökdü. Sükütu qırmaq üçün qızın əlindəki kamança, dərdlərinin, sevinclərinin sirdəsi kamança oğlanın necə də köməyinə çatdı. Elə ilk görüşdən kamançaya rəğbəti artdı oğlanın.

- Kamançanı nə əcəb götürmüsüz?!

Qızın çıyinləri yenə qalxıb endi:

- Nə bilim?! Elə belə... Yox, düzünü desəm yaxşıdı, ancaq siz allah, gülməyəsiz: ondan ayrılməq çətin göründü mənə. Dedim boş vaxtum olanda çalarım. Axı kamança da dəniz kimi mənim dostumdur. Bir az da artıq desəm sirdaşımdır.

- Gözəl çalırsız, dinləmişəm. Zövq ala-ala dinləmişəm. Qızın sıfətini təeccüb əlaməti büründü, tələsik soruşdu:

- Harda?!

- İnstitutumuzda. Bayram konsertimizdə.

- Həəə!..

Oğlan daha da, daha da açılışdı:

- Adız da, səhv eləmiremsə, Xalisədir. Düzdür?

Qız dodaqlarında xəfif təbəssüm oğlanın dediyini başı ilə təsdiq etdi, tezçə də dilləndi:

- Ancaq mən sizinkin deyə...

Qız sözünü qurtarmağa oğlan heç macal vermədi:

- Yadigarı, - dedi, - Yadigar.

Bilərəkdən iki dəfə dedi, qızın yadında qalsın. Özü beləydi. Birinci dəfə eşitdiyi ad yadında qalmazdı. Gərək ikinci dəfə eşidəydi o adı. Sonra Yadigar daha nə isə demək istədi, sözü getirə bilmədi. Əvəzin-də çoxluca qızardı. Qız da susmağı lazımlı bildi. Söhbətləri yenə qırıldı. İkisinin də nəzərləri uzaqlara dikilib qaldı. Xeyli, xeyli qaldı...

Axşam düşdü. Dəniz lap qaraldı. Neft daşları işıqlarıyla uzaqdan göründü. İşıqlar yavaş-yavaş yaxınlaşındı. Xalisə baxa-baxa qalmışdı. Haçandan-haçana vəcdlə oğlana dedi:

- Bir baxın, siz allah, bir baxın... Qəribədir eee! Bu işıqlar necə də tanışdır mənə. Elə bil heç birinci dəfə deyildir ki, buraya gəlirəm! Aha, tapdim, özüdür ki, var... Sanki kimsə doğulduğum, qoynunda boy atdığım doğma, əziz şəhərimin bir parçasını ayırib bura gətirmişdir. Bakının işıqlarıdır burda yanın. Bakımın! Əziz, mehriban, doğmaca Bakımın!

Xalisənin xoşuna gəlir, heyrət içində onu süzürdü.

- Siz də birinci dəfədir gəlirsiz bura?

- Bəli...

- Dediklərim düzdür, razılaşırsız mənimlə?

- Yüz faiz!

Yadigar ürəyində özünü danladı: "Bu faiz hardan dilimə gəldi. Öyrənmişik faizlə danışmağa".

Ancaq söz artıq deyilmişdi. Üstündən keçməyi münasib biliib dinmədi.

Xalisə də Yadigarın gözlərinə baxır, onun xeyli əvvəl dediyi üç kəlməsi hələ də qulaqlarında cingildəyirdi: "Dəniz qıbtə doğurur!.."

"Deyəsən axı anamı sevindirmək vaxtı çatır... Xalisə yadımdaan çıxmır heç. Gözlərimin qabağındadı ki, qabağında. Dediklərinin bircəcəyini də unuda bilmirəm. Görmək istəyirəm onu yaman..."

Yadigar bu düşüncələrlə qadınlar yataqxanasının qarşısına gəlib çıxmışdı. Xalisəyə rast gəlmək ümidində idimi?!

Bu gün nədənsə ürəyinə dammışdı ki, Xalisəni görəcək. Bir də axı o, təsadüfə inanırdı. Həmişə dostları ilə səhbətində deyərdi: "Təsadüfdən çox şey asılı olur... Bəziləri buna bəxt, bəziləri alın yazısı deyirlər. Nə deyirlər desinlər, mən təsadüfə inanıram".

Təsadüf haqqında onunla mübahisə eləyən də olardı, razılaşan da. Belə vaxtlarda etidalını pozmadı heç Yadigar. "Qoy kim nə fikirləşir fikirləşsin, mən təsadüfə inanıram..."

İndi də qadınlar yataqxanasının qarşısında məhəccərə söykənib dənizə baxır, Xalisə ilə olan səhbətini bircə-bircə xatırlayır, ürəyində təsadüfə minnətdarlığını bildirirdi: "Qurbanı olduğum təsadüf bizi bir yerdə "Daşlar" a gətirdi. Xalisəni mənə göstərdi. Görən kimi öz-özümə dedim ki, bax, bu mənimdir, qismətimdir... O gündən bəri bir anda yadımdan çıxmır... Mənə elə gəlir ki, o da mənə biganə deyildi. Hiss edirdim ki, mənimlə səhbətləşmək ürəyincəydi... Görək də. Anamın danlağından qurtara biləcəyəm, ya yox?! Arvad elə "Evlən, evlən" deyir. Anaları qınamaq olmaz, Yadigar. Onların istəyi budur ki, balaları ev-eşik sahibi olsunlar, övlad böyütsünlər. Məyər buna mən etiraz edirdim ki?! Məsələ bunda idi ki, axtardığımı tapa bilmirdim... Bilmirdim!.. İndi onu təsadüf mənə yetirdi təsadüf! Artıq hər şey Xalisədən asılıdır. Bəs necə, görək mən də onun xoşuna gəlirəmmi?! Onun axtardığı adamammı? Nə bilim, nə bilim?!"

Amma yox, ürəyim deyir ki, o da, o da... Ay allah, kaş belə olaydı!.. Anamı sevindirəydim, sevindirəydim yazığı!.. Öz aramızdı Yadigar, o

sözü Xalisəyə dedin ha: "Dəniz qıbtə doğurur!.." Bəs necə, uşaqsan! Ancaq başa düşdü görəsən?! Başa düşməmiş olmaz, arif qızdır..."

Dəniz yavaş-yavaş dalğalarını oynadırdı... Yadigar bir-biriylə oy-naqlaşan dalğaları izləyə-izləyə düşünürdü: İşimdə şükür allaha yaxşı gedir. Məşhur qazıma ustası Nuhbalayla işləyirəm. Ondan çox şey öyrənirəm. O da məndən razılıdır. Deyir, maşallah fəhimli oğlansan, müavinliyin az çəkəcək sənin, özüm təklif edəcəyəm, səni qazıma briqadasına usta qoysunlar. Mənsə... O gün dedim ki, ay usta, hara tələsirəm? Qoy bir az təcrübə toplayım hələ. Siz olan yerdə məndən nə usta?! Gülür. Təvazökarlığım ürəyini açır... O da çox istəyir ki, ailə qurum. Elçiliyə də məmmənuniyyətlə gedəcəyini söyləyir. Bir dəfə mənimlə o qədər səmimiyyətlə söhöt elədi ki, az qala Xalisənin adını çəkəcək, onu nişan verəcəkdir. Güclə özümü saxladım. Aramızda ata-oğul münasibəti yaranıb. Elə bilirəm bu da təsadüfdür. Təsadüfə qurban olum! Yoldaşlarımız danışırlar ki, elə ustalara rast gəlirlər ki, allah göstərməsin..."

"Dəniz qıbtə doğurur!.. "Əvvəllər o qədər də fikir vermişdim bu sözə. İndi yavaş-yavaş girir ürəyimə bus öz, varlığımı həyəcana gətirir..."

O, pəncərənin qabağına gəldi. Dənizə baxdı. "Dəniz qıbtə doğurur!.." Doğursun da, neyləyim?! Ancaq çox istiqanlı, qaynar cavana oxşayır..."

Pəncərəni açdı. Dənizin həririni, nəfəsini duydı. "Heç bilirsən, rəqibin meydana çıxıb, xəbərimiz yox, Xəzərim! Duyuram ki, vuruşunuz olacaq... Hə, vuruşunuz... Aaa... sənin heç vecinə deyil, elə dalğalarını oynadırsan, bir az hirslənginən də, sənə söz deyirəm axı bayaqdan... Eşitmirsən?!.. Yaxşı indi ki, belə oldu mən də sənin acığına sevərəm onu, qalarsan yana-yana..."

Xalisə birdən məhəccərə söykənmiş Yadigarı gördü. Tezcə də pəncərəni bağladı.

Yadigar onu görməmişdi, dənizə baxırdı... Xalisə fikirləşdi ki, o da yəqin rəqibilə söhbət edir. "Məni görmək ümidi lə gəlib... Bəs pəncərəni niyə tezcə bağladım?! Niyə?! Açı, pəncərəni, Xalisə, salamlaş, söhbət elə, Xalisə... Yox!.. Yox!.. Qoy bir az da..."

Bu nə idi?! Xalisə onu sevirdimi?!

"Daşlar"a onunla bir gündə gəlmiş Yadigarın elə ilk günlərdən onunla maraqlandığını hiss edən Xalisə əvvəller özünü o yerə qoymamışdı. Lakin sonralar... Sonralar özü-özünə məəttəl qalmışdı... Qəribə bir hiss onun varlığına hakim kəsilirdi, yuxusunu qaçırdı gecələr... Qaçırdı!..

Xalisə sevgi barəsində çoxlu əsər oxumuşdu. Həqiqi sevgiyə nail olan insanlara nə qədər qibətə eləmişdi. Yaşa dolandan sonra ən böyük arzularından biri də təməl daşları saf, təmiz, ülvü məhəbbətdən qoyulmuş gözəl bir ailə qurmaq olmuşdu. Gözəl ailə! Atası deyərdi: "Əxlaqlı, qüdrətli, səmimi bir ailə millətin, xalqın qüdrəti, qolu deməkdir!.."

Deyirlər hər kəsin bir qisməti var. Bəlkə elə bu da onun qismətinə gəlib çıxb. Niyə bəs onda Xalisə ona ürək sözlərini açmağa imkan yaratmadı?!

Xalisə onun ürəyini açmasını həm istəyir, həm istəmirdi. İstəyirdi ona görə ki, ömürlük heyat yoldaşının kim, nəçi olduğu ilə maraqlanırdı. Gizlətmək nəyə lazım? Xalisəni onun yüksək mənəviyyata malik olması ilə bərabər, zahiri görkəmi də az düşündürmürdü. Yadigarın sıfəti gözlərinin qabağındaydı: "Babətdir, nə gözəllik axtarırsan eee, Xalisə, özün bəyəm gözəlsən?!"

Lakin o tez də özünü ələ almağı bacarırdı. "Oğlanın gözəllik nəyi-nə lazım, təki ağlı olsun" fikrini ister-istəməz üstün tuturdu.

Oğlanın tez ürəyini açmasını Xalisə istəmirdi, açsaydı ona gərək cavab verəydi. Cavab vermək asandı? Bu haqda o, çox fikirləşir, fikirlərinin, xoş düşüncələrinin alt-üst olacağından qorxurdu. Qorxurdu ki, birdən oğlan o deyən olmadı, birdən onu yarı yolda qoydu, sevgisinə, məhəbbətinə dönük çıxdı. Onda necə olsun bəs?! Necə olsun?!

Tənha qaldığı anlardan Xalisə bu barədə çox düşünərdi. Nədənsə son zamanlar vaxtı ilə qonşuluqlarında yaşayan cavan ər-arvadı tez-tez xatırlayırdı. Onlar heç yola getməzdilər. Qısqırıq həyət-bacadan əskik olmazdı. Bu, mərhüm atasını hamidan çox əsəbiləşdirirdi. Dava-dalaş zilə qalxanda o, dayana bilməzdi. Yola getməz ər-arvadı ram etmək üçün başını bulaya-bulaya həyətə çıxardı.

Bir dəfə belə dava-dalaşdan sonra onun evə qayıdaraq arvadına dediyi sözlər indi də Xalisənin qulağındadır: "Qız gərək ürəyini yalnız onu anlayan adama versin, onun həyat yoldaşı olsun! Yoxsa bunlar ki-

mi?.. Arvad deyir fədəm-demə, kişi deyir damdan-dama. Bu cür də ər-aravadlıq olar?! Doğru deyiblər ki, baklı-babın tapmasa, günü ah-vayla keçər.."

Xalisə düşünür və hələlik yeganə ürək qızdığı gündəliyini götürüb yazırıdı. "Tayını tapmaq... Bir-birini anlamaq, qarşılıqlı məhəbbət, məhrəbanlıq, səmimiyyət nə qədər yaxşı şeylərdir. Bunlar üst-üstə yiğilanda səadət olmurmu?! İlahi, belə bir səadət mənə qismət olacaqmı?!"

Sözlərin necə də doğrudur, ata!.. Mən sənin kimi, sən deyən kimi edəcəyəm, ata! Elə edəcəyəm ki, sənin ruhun məndən inciməsin... Mən xoşbəxt olum. Bu, sənin arzun idı, ata! Sənin arzunu yerinə yetirmədən yaşamağa haqqım varmı mənim?!

Görəsən bu odurmu, məni başa düşəcək, anlayacaq oğlan?! Odurmu?!.

Xalisə özü tərəddüd edirdi. Yox, yox, Xalisə çırpinirdi, onu sevgisində möhkəm olub-olmadığında yoxlamaq, sınaqlardan keçirmək isteyirdi. Buna görə də ona danışmağa, qəlbini açmağa hələ imkan vermirdi. Ondan qaçırdı. Yeri gəldi-gəlmədi, qaçırdı.

İndi də o, tezə pəncərəni örtdü. Amma qəlbini təlatümdə idı. Elə yenidən açmaq isteyirdi, açmaq isteyirdi. Düşünür, daşınır, çırpinirdi. El əki, pəncərəni bir daha açmayıcağı qərarına gəldi, kamançasını götürdü. "Ata, nə yaxşı ki, mənə kamança calmağı öyrətmisən..."

Xalisə ən ağır dəqiqliklərində kamançaya pənah gətirərdi, onu həzin-həzin dilləndirər, dəndlərini onunla bölüşərdi. İndi də çaldı, çaldı. Ancaq həzin-həzin yox, coşğunluqla çaldı, ürəyini boşaltmağa çalışdı.

Güclənən, gücləndikcə uğuldamağa başlayan külək pəncərələri aramsız döyücləyirdi..

Xalisəsə çalır, çalırıdı. Nəhayət ki, calmağına ara verib pəncərə qabağına gəldi. Dəniz nərildəyirdi.

Açıdı pəncərəni. Nərilti daha da yaxınlaşdı. Fırtına qoxulu külək içəri soxuldu, balaca otaq dənizlə birləşdi o saatca. Xalisə fırtına qoxulu küləyin otağa həmləsindən çəkinmədi, köksünü sıpər etdi, dayandı küləyin qabağında. Tez Yadigar dayanan səmtə göz gəzdirdi. Yadigar getmişdi. Küləkmi qovmuşdu onu?! Ya pəncərəni açılmamamığı onu gözləməkdən usandırmışdı?. Xalisə kəsdirə bilmədi.

Dəniz özündə deyildi heç. Dəniz hayqırır, hayqırırıdı. Xalisə dəhşət oyadan bu mənzərəni lap soyuqqanlıqla seyr edir, Xəzərə acıq verməkdən belə özünü saxlaya bilmirdi: "Hə, nədi, nə belə özündən çıxdın, bayaqdan özünü elə göstərirdin ki, guya heç vecinə deyil dediklə-

rim. İndi də coşursan, sevəcəyəm onu, sən atılıb düşmə çox!.. Sevəcəyəm... Sevəcəyəm. Vəssalam!.. Buna bir bax, bayaqdan durub adam balası kimi ona söz deyirəm, mənə cavab vermək əvəzinə etinasız-etinasız dalğalarını oynadır... İndi bax, beləcə coşarsan... Yadigar səni coşdurub, bilirəm, Yadigar!.. Sevəcəyəm onu, qismətimdi də gəlib çıxıb! Nə paxıllıq edirsən?! Coxdan yolunu gözləyirdim!.. Qısqanma sən allah, axı mən sənin dostunam, məgər sən dostunun xoşbəxt olmasını istəmirsin?! Əvvəl-axır birini sevməliydim də!.. Nə?! Ağırkı səninçin?! Səni dostluqdan çıxartmiram ki!.. O özü də bunu bilir. Demişəm ona. Yadındadı Neft daşlarına onunla birgə gələndə məndən soruşdu: "Dənizdən bir an ayrıla bilmirsiz... yəqin onu çox sevinrsiz". Mən də dedim ki, "Sevirəm desəm, az olar, dəniz inciyər, mən onun vurğunuyam, vurğunu!.." Dediymən üstündə də duracağam həmişə. Vallah, duracağam. Onu da sevəcəyəm, səni də. Yaxşı, yaxşı, özündən çıxma, sakitləş... Ağlılı ol!.. Mənim şıltaq, ərköyün Xəzərim!.. Mənə imkan ver, yaxşı-yaxşı bir fikirləşim, götür-qoy edim, görək başımıza nə gəlir.."

Xalisə güclə pəncərəni bağladı. "Görəsən Yadigar indi nə edir? O da mənim haqqımda düşünürmü bu an?.. Görəsən nə düşünür?! Məni düşünəydi kaş, məni!..

Xalisəyə elə gəldi ki, küləyin uğultusu, dənizin hayqırtısı bir az da çoxaldı. "Nə eləsən də sevəcəyəm onu. Xəzərim, sevəcəyəm!.."

Xalisə kamançasını siğalladı. "Birdən sən də dəniz kimi inciyərsən məndən a?! Yox, bilirəm, sən elə şey eleməzsən. Sən məni başa düşürsən, sən həmişə sirdaşım olmuşsan, dərdlərimi həmişə mənimlə bölmüşsən, ay atamin yadigari!.."

Atası Səmədağa riyaziyyat müəllimi idi onun. Yaxşı kamança da calırdı. Musiqiçi də ola bilərdi. Ancaq özlüyündə riyaziyyata üstünlük vermiş, onun dalısınca da getmişdi. Kamançasına özü üçün, ailəsi, dostları üçün calırdı. O, ilki Xalisəyə də kamançanı sevdirmişdi. Xalisə də yaxşı mənimsəmişdi kamançanın "sirləri"ni. Sərbəst çalar, atasını sevindirərdi. Sevincdən aqası Gülbikəyə də, özündən kiçik bacıları - Pürnisə, Tofiqə, Umleylaya da pay düşərdi. Səmədağanın vəfatiylə sonna yetmişdi bu ailə sevinci...

Xalisə səkkizinci sinifdə oxuyurdu. O vaxtacan heç yanda işləməyən Gülbikə tikiş fabrikində işə girmişdi. Ev işlərinin bir qismi Xalisənin öhdəsinə düşmüşdü. Ana-bala əl-ələ verib atasız evi bir təhər dolandırmağa başlamışdılar.

Doqquzuncu sinifdə oxuyanda isə Xalisə məktəb kitabxanasında işə girmişdi, dərsdən sonra ikidən alıya qədər kitablar arasında olardı.

Xalisənin əlləri nəvazişlə kamançanın üzərində gəzirdi. Nədənsə bu axşam keçib-gəldiyi yollar kino lenti kimi gözlərinin önündə canlanmışdı.

Günlər keçir, Xalisəylə Yadigarın məhəbbətləri yaşa dolur, fəzalarda uçmaq üçün qanadlarını hazırlayırdı...

Xalisə artıq Yadigardan qaçmamağa başlamışdı. Ancaq Yadigarginin briqadası estakadadan aralı ayrıca özüldə quyu qazdıqlarından o azaz görünürdü. Hərdənbir rastlaşanda söhbət edir, bir-birlərindən xəbər tuturdular. Hər görüşdən sonra da Yadigar özünü danlayırdı ki, niyə ürəyini açmadı, niyə sevgisindən söhbət salmadı.

Neft daşlarına gəldiyi gündən neftçixartma mədənindən operator işləyen Xalisənin geoloq keçirildiyi gün Yadigar onunla yeməkxananın qapısı ağızında rastlaştı. Onu təbrik eləməyə gəlməmişdi. Əlində üç qərənfil tutmuşdu. O, Xalisənin geoloq keçiriləcəyini hələ on gün əvvəl eşitdiyindən Bakıya istirahətə gedən dostundan qayıdanda ona üç qərənfil götirməsini xahiş eləmişdi. Dostu onun Xalisəni sevdiyindən xəbərdardı. Gələndə üç qərənfil götirmişdi.

- Təbrik edirəm, geoloq qız! - deyən Yadigar qərənfilləri Xalisəyə uzatdı:

Xalisə:

- Sağ ol, - dedi. - Qərənfilləri aldı, köksünə sıxdı, sevinci ikiqat idi, heç bilmirdi neyləsin...

Yadigar da fərəh içindəydi. O da bilmirdi sözə hardan başlasın?!

Ani yaranmış sükütu Xalisə pozdu:

- Lap ürəyimdən xəbər verdiz: "Geoloq qız". Birinci siz dediz. Bu, mənim çoxdanki arzumdu. Atam Səmədağa da bilirdi bunu. Allah sizi də arzunuza çatdırınsın.

Yadigar əlüstü:

- Amin! - dedi. Ürəyindənsə keçdi: "Arzum səndən "ha" cavabını almaqdı, geoloq qız!".

- İşinizdə nə var, nə yox?!

Yadigar:

- Qazdığımız buruğu qurtaran kimi ustamız təqaüdə çıxacaq, qət edib ki, yerinə məni qoysun, müdiriyət də onunla razıdır.

- Hə yaxşı!.. Gün o gün olsun mən də sizi təbrik edim. Ancaq bilmirəm o gün bu cür qərənfillər tapa biləcəyəm ya yox?!

- Sizin elə bir təbrikiniz mənə bəsdi.

Ürəyindəsə piçildədi: "Bircə "hə" sözü bəsim olar... "Hə!"

Hahar eləmək üçün yeməkxanaya girdilər...

O gün axşamsa Yadigarla Xalisənin məhəbbətləri dilə gəldi. Xalisəyə elə gəldi ki, ayaqları altında oynayan ləpələr söhbətlərini eşitdirir və birdən-birə qopan külək sevgilərindən agah olan ləpələri ağuşuna alıb, anasına xəbər üçün Bakıya apardı...

Xalisə şaddır. Anasına demək istəyir ki, evimizə elçilər gələcək. Ancaq çətinlik çəkir. Anası geoloq qızımı təbrik üçün axşama hazırlıq görür. O, qızın baxışlarındakı sevinci də geoloq keçməsi ilə əlaqələndirir, daha heç nəyi fərqliyə varmir, heç nə soruşmur...

Xalisə nəhayət dilə gəlir:

- Sənə qurban olum, ana, belə bilirsən, gərək atam Səmədağa sağ olaydı...

- Əlbəttə, qızım, o sənin geoloq olmaq arzusunu bəyənirdi axı...

- Ana, onu demirəm e...

- Bəs nəyi deyirsən qızım, açıq de mən də bilim də.

- Elçilər?!.. Sən razılıq vermisən oğlana. İstəyirsən onu?!.. Bəs mənə indiyəcən niyə deməmisən bunu.

Xalisə cavab əvəzinə qucaqladı anasını. Ana-bala sarıldılara bir-birinə. Xalisənin piçiltisi eşidildi: "Kaş atam sağ olaydı, ana!" İkişi də birdən hıçkırdı. Ağladılar. Ata niskilindəndimi, yoxsa ilk övladının ailə qurmaq sevincindəndimi, nədəndisə anna-bala ürəklərini boşaltdılar. Anna-bala bir-birində ayrılannda üzləri gülündü. Gözlərində yaş, üzlərində təbəssüm görünürdü.

Elçilər iki həftədən sonra gələcəkdilər. Gülbikə, Xalisə, o biri qızlar o günə ev-eşiyi hazırlamağa girişilər. Gülbikə övladlarının əyin-başına da göz yetirməyi nəzərində tutdu. "Elçiləri qabağına yaxşı çıxməq lazımdı".

Xalisə Neft daşlarına getdi. Elçilər gələnə qayıdacaqdı.

Xalisə zülüm-zülüm ağlayır, kamança inildəyirdi.

Neft daşlarında müsibət olmuşdu. Palçıq təpəsinə ayrıca özüllərdə iki qazıma briqadasının adamları dəhşətli firtınada həlak olmuşdular. İyirmi iki nəfəri qərq etmişdi müdhîş firtına.

Yadigar bu gün qayıdacaqdı. Xalisəylə Bakıya gedəcəkdi. Ertəsi gün axşam Yadigarın elçiləri Xalisəgile gələcəkdilər...

Xalisə göz yaşları içinde kamançanı inildədir. Həlak olanların yasını saxlayırdı musiqisiylə. Ürəyi az qalırkı qopsun yerindən onun: "Ağla, kamançam, ağla! Sevgilimi dəniz əlimdən alıb, güvəndiyim, özümə dost bildiyim dəniz, ağla!.."

Kamança ağlayır, ağlayırdı...

"Dəniz belimi qırdı. Yaman qırdı. Sənsə əlimdən tut, məni qaldır, yixılmağa qoyma, kamançam məni, qoyma! Axı sən ruhumuzun qidasısan, əcdadımızın səsi-sədəsəsan! Tut qolumdan. Yaşaya biləcəyəm-mi mən, kamançam mənim?!.. Dəniz xəyanət elədi, apardı qisməti-mi... Nə deyim ona mən, nə deyim?!"

Xalisənin gözləri dənizə dikildi: "Bu, nədi, sən ağlayırsan?!. Elə ya-ziq-yaziq baxma. Mən inanmiram, inanmiram sənə!.. Nə?!. Nə dedin?! Sənin günahın yoxdur?! Səni firtına yerindən oynadırdı, firtınanın əlin-də əsirdin, bacarmırdın onunla?! Nə deyim?! Bəlkə də, bəlkə də... De-yirsən, inanım ki, belədi. Xəzridən qorxursan?! Sirdəşim kamança, sən nə deyirsən Xəzərin göz yaşı axıtmamasına?!. İnanırsan?! Mən də ina-nım?!.. Ancaq dözə biləcəyəm bu müsibətə, bu ağır, çəkilməz müsibə-tə mən?! Dözə biləcəyəm?!. Gəlin bir yerdə ağlayaqq. Bir yerdə!.."

Xalisəyə elə gəlirdi ki, Xəzər də, kamança da onunla bir yerdə ağ-layırlar.

Noyabr, 1957

"Ata düşüncələri" silsiləsindən

PROBLEM №...

Məmmədxan şam eləyib qurtarmışdı. Yeddi yaşlı oğlu Nadir hələ də həndəvərində görünmürdü. Bu vaxtlar onu həmişə yan-yörəsində görməyə alışan ata dözə bilmədi:

- Nadir!

Nadir gəldi. Ancaq könülsüz gəldi. Məmmədxan ata ədası ilə həmişə olduğu kimi yarızarafat-yariciddi bir tərzdə dedi:

- Hə, kişi oğlu, yenə bizə məhəl qoymursan, bizdən uzaq gəzirsən. Belə olmaz a!..

Cavab əvəzinə "kişi oğlu"nun qüssəli, sözlü baxışları atasının geniş açılmış, sorgulu gözlərinə dirənib qaldı. Bu baxışlarda aşkar oxunurdu: "Eh, ata, sən nə hayda, mən nə hayda!.."

Məmmədxan bir söz demək üçün ağızını açmaq istəyirdi ki, arvadı Zabikə yaxınlaşış pıçıldadı:

- Görmürsən, qapı qaradır.

Ata yenə zarafata salmaq istədi:

- Kefinə soğan doğrayıblar?!

Zabikə piçiltıyla dedi:

- Necə bəyəm, necə bəyəm!..

Məmmədxan ciddiləşə bilmirdi ki, bilmirdi.

- Yox əşsi, ola bilməz!..

Uşağın qaşqabaqlı dayanmağa səbri çox çatmadı:

- Ata! - Onun Məmmədxanın ürəyinə yatan cingiltili səsi titrəyirdi. - Ata, niyə mənə icazə vermirsin söyüş söyüm, hə?! Anam da, sən də elə deyirsiz söyüş söymə, söymə, söymə! Axı məni söyülər... Durum üzlərinə baxım?!. Baxım, hə?!

O, daha özünü saxlaya bilmədi, ağladı. Ağlaya-ağlaya da mətbəxə getdi.

Ata zarafat eləmək həvəsindən düşdü. Ərinin ciddi, təəccübü, sorgulu nəzərlərini üzərində hiss eləyən Zabikə dilləndi:

- Səhərdən dolmuşdu. Səni gördü lap kövrəldi. Dedikcə də əsəbi olub.

- Axı nə olub?

- Bu saat deyim. Özü hamısını mənə danışib. Bircə-bircə. Arvadının mətləbi uzadacağından qorxuya düşən Məmmədxan onu tələsdir-məyə çalışdı:

- Sən allah, Zabikə, tez olginən.

- Darixma, hamısını danışacağam. Bircə-bircə.

- Ancaq müqəddiməsiz-zadsız, sən allah. - Məmmədxanın əsəbi-ləşdiyi səsindən aydınca sezilirdi.

Zabikə bunu duysa da axarından çıxa bilmirdi:

- Bir az hövsələli olsana, elə həmişə tələsirsən. Qoysana danışım bircə-bircə.

- Zabikə!..

- Yaxşı, gözlərin oynamasın, danışıram. Səhər məndən xahiş elədi ki, icazə verim, getsin həyətə. Oynamaq üçün. Mən də icazə verdim.

- Mətləbə keç!..

- Təzə aldığımız topu götürüb sevinə-sevinə getdi...

- Sonra?!.

- Sonrası... sonrası canım sənə desin...

- Sən canın, canıva deginən nə deyəcəksə tez desin. Zabikə, tez!

Zabikə daha tab gətirə bilmədi:

- Bax, özün səbəb olacaqsan uzatmağıma, sonra da məni qınamayaqsan. Sənin bu atmaca sözlərin məni, bilirsən, necə özümdən çıxarı?! Əlim-ayağım əsir səninlə danışanda. Belə də iş olar?

Məmmədxan yumşaldı bir az. Arvadını əzizləyir kimi dedi:

- Sən də əlüstü incimə gərək. Mənim də gözəlliym hövsələsizliyimdir, bilirsən. İstəyirəm ki, sözün canını deyəsən. Belə...

Zabikənin ayağı yer tutdu:

- Qoyursan ki, deyim.

Məmmədxan lap yumşaldı:

- De, Zabikəcan, de. Daha kəsməyəcəyəm.

Zabikə yenə öz axarına düşdü:

- Hə, Nadir həyətdə görünəndə yaşıdları o saatca başının üstünü alırlar. Məlum işdi də, təzə topun xatırına. Şirin top oyunu başlayır. Bir az qaydasınca oynayırlar. Sonra biri cığallıq eləyir, dava düşür. Nadir də topunu götürüb "Mən oynamıram!" deyəndə həmin, o cığallıq eləyən gədə, adı da gərək ki, Əmirəli olsun...

- O bütün günü həyətdə düşüb qalan Əmirəli?!

- Hə, deyəsən o, Nadirin qabağını kəsib istəyir topu gücnən alsın. Nadir idə ki, tanıyırsan, vermir. Onda Əmirəli Nadirin ağızına söyür. Nadir də onun çox ədəbsiz söyleşünə durub nə cavab versə yaxşıdır?! Deyir: "Sənin də ağızna tıubağa olsun!" Uşaqlar da Nadirin bu cavabı ni "Tıubağa ha!", "Tıubağa ha!.." deyib ucadan gülüşürlər...

- Ay səni... heç yaxşı iş olmayıb, arvad. Bizim tərbiyə üsulumuzun ucbatından ilkimizi məsxərəyə qoyublar.

- Bizim tərbiyə üsulumuza nə olub ki?! Söyüş söymək tərbiyəsizliyə dəlalət eləyir. Biz də uşağa qadağan eləmişik bunu. Burda nə var ki?!

- Burda o var ki, onu söyürler. Cavab verməməyi kişi qırıqlığına sığışdırır, cavab versin, bizdən qorxur, tısbagadan yapışır, gülüş hədəfi olur. Onda bəs bu tifil neyləsin?

- Məmmədxan sol əlinin barmaqlarını stola döyəcləməyə başladı, suallı nəzərlərini Zabikənin narahatlıqla dolu gözlerinə zillədi, onun indi cavab vermək əzmində olmadığını görüb sözünə davam etdi. - Özü də Zabikə, fikir vermişəm, uşaqların çoxu bir-birini "Anovun..", "Atovun..", "Bacuvun..." kəlmələriylə başlayan elə qəлиз, elə ədəbsiz söyüslərlə söyürər ki, adam eşidəndə birtəhər olur. Az-maz uşaq taparsan ki, bu söyüslərə söyüslə cavab verməmiş olsun. Bu az-mazın da valideynləri yəqin bizim kimilərdi, uşaqlarına söyüş söyməyə icazə verməyənlərdi. Amma bizim kimisi heç olmaz a, Zabikə. Biz lap ağ eləmişik, uşaqın nəfəsini kəsirik o söyüslərdən bircəcəyini işlətsə. Düzdür?!

Zabikə ağır-ağır dilləndi:

- Hə, düzdür.

- Nəticəsi də, buyur, gözüvün qabağındadı. Ədəbli cavabına ədəbsiz-ədəbsiz qəhqəhə çəkib gülüşürlər. Dəhşətlisi də odur ki, indən belə gözümüzün işığını özünü müdafiə eləye bilməyən aciz, qorxaq, maymaq kimi tanıyacaq, ələ salıb güləcəklər. Hələ qorxınən bu məsxərələr uşaqın dalınca məktəbə də getsin... Bəs necə, axı o uşaqlar onunla birgə məktəbə də gedəcəklər, bir yerdə oxuyacaqlar. Bu min-valla da, arvad, acizlik, qorxaqlıq, maymaqlıq damğası qorx ki, ömrü-lük Nadirimizin üstündə qalsın!..

- Səncə, əl çəkək əvvəlki fikrimizdən, icazə verək Nadir də söyüş söysün? Qoşulsun Əmirəliyə, olsun onun tayı? Olsun, hə?!

Məmmədxanaya qalxdı, otaqda gəzişməyə başladı:

- Ata olmağın da belə zibil işləri var. Hər şeyi ölç-biç. Nə qədər ölçüb biçmək olar?! Adamın başı partlayır. - O gəlib arvadı ilə qabaq-qabağa oturdu. - Yox, Zabikə, mən bu qərara gəlmışəm ki, Nadirə gərək icazə verək söyüşə söyüslə cavab versin.

- Bütün günü də həyətdə düşüb qalsın...

- Yox, onu demirəm. O elə əvvəlki qaydasında qalsın. Müəyyən vaxtlarda həyətə buraxaq. Mən onu deyirəm ki, Əmirəli kimisi onun anasını ya atasını söyəndə o da...

Zabikə ərinə sözünü qurtarmağa macal vermədi:

- Sən nə danışırsan. Məmmədxan, deynən biz uşaq yox, xuliqan böyükək də. Bilirsən bunun axırı...

Məmmədxan da arvadının sözünü yarıda kəsdi:

- Sən də istəyirsən ki, biz özünü müdafiə eləyə bilməyən aciz, başıqapazlı...

- Mən istəyirəm ki, - Zabikənin səsi titrəyirdi. - Nadir özünü ağılıyla, hazırlıqlıyla müdafiə eləsin, nəhayət, gücüylə müdafiə eləsin. Eybəcer söyüşlərlə yox! Söyüşkənlərdən mənim zəhləm gedir. Söyüş eşitməyə dözə bilmirəm.

- Mən də acizliyə, başıqapazlılığı dözə bilmirəm.

- Acizliyin, başıqapazlılığın söyüş söyməyə dəxli yoxdur.

- Vardır, Zabikə, vardır. Bir qulaq as, axı o söyüşkənlər söyüşkənliyi bir qoçaqlıq bilirlər.

- Bəs böyükələri, bəs valideynləri nə üçündür?! Onlar gərək uşaqlarını başa salsınlar. Gərək...

- Ay saldılar ha!

- Əzizim, məni bağışla, söhbətimiz, görürəm, çox uzanacaq, uşağın yatan vaxtıdır, uzandırıım, gəlirəm.

- Buyur.

Zabikə getdi. Məmmədxan saata baxdı: ona yeddi dəqiqə işləmişdi. "Doqquzda yatr. Dəqiqəsinə söz var. Amma bu gün gecikdi. Atalar demiş söhbət qoyunu qurda verdi. Söhbət də eləməyəsən neyləsən?! Hamımız ata-ana olanda sevinirik, sevincimiz aşib-daşır. Elə ki, qayğılar, çətinliklər gəlir özümüzü itiririk. Qayğılar, çətinliklər də qurtaran deyil. Addımbaşı yeniləriylə üzləşirəsən. Hamısı üçün də gərək düşünəsən, baş sindirəsan..."

- Ata, gecən xeyrə qalsın!

Ata oğlunun gözlərində ərkyana bir narazılıq gördü. Bu gözlər sanki deyirdi: "Ata, bax, mənə icazə verin ha! Verin ha!"

Məmmədxan sağ əlini əvvəlcə Nadirin sıx, zil qara saçlarında gəzdirdi, sonra ərkək onun kürəyinə vurdu:

- Gecən xeyrə qalsın, oğul!

Baxışları isə deyirdi: "Darıxma, oğul, hər şey qaydasına düşəcək, bircə darıxma!.."

Oğul getdi. Ata əvvəlki düşüncələrinə qayıtdı: "Oğul böyüyür, atalıq stajim artır, məsuliyyətimi çoxaldır. Gündən-günə çoxaldır!"

Haçandan-haçana Zabikə gəldi. Üz-gözündən yuxu töküldü. Məmmədxanla üzbez oturanda özünü saxlaya bilməyib əsnədi də. Əsnəyəndə tez solə lini ağızına apardı. Sifətinə azacıq qızartı çökdü.

- Cox gözlədim, deyəsən. Yuxulayanacaq gərək yanında olam. Əvvəldən belə öyrətmışəm. İndi də yaxamdan əl çəkmək istəmir. Elə istəyir ki, ona bir şey danışım. Mən də nə bilirom hamisini danışmışam, daha söz tapmiram danışmağa.

- Gərək axtarasan, tapasən, axı sən anasan. Yeddi illik stajın var...
- Zarafata salma, Məmmədxan.
- Ciddi sözümdür, Zabikə. Özün görürsən ki, Nadir böyüdükcə bizi daha çox məşğul edir, düşündürür. Yeddi ildir ki, mən ata kimi baş sindırıram, sən ana kimi. Bu staj deyil, bəs nədir?! Staj nəyə deyirlər ki?!
- Deyirsən də.
- Yaxşı, yatanda sənə daha bir söz demədi?
- Necə demədi?! Gözünü yumanacan sorğusu elə bu oldu ki, mənə icazə verəcəksiz ya yox?!

- Sən də ki, yəqin yox demisən.

- Ayrı nə deyə bilərdim ki, Məmmədxan?!
- Ancaq mən bayaqkı fikrimdə qalıram: icazə vermək.
- Mən də əvvəlki fikrimzdə qalıram: icazə verməmək...

Ər-arvad arasında yenidən söhbət qızışdı. Cox dedilər, çox götür-qoy elədilər. Ancaq ikisinin də ürəyindən xəbər verən bir fikir üstünə qərar tuta bilmədilər.

Zabikə elə hey əsnəyir, başını çıyıləri üstündə güclə saxlayırdı. Məmmədxanın də yuxusu töküldü. Əsnəyirdi. Bu əsnəyir ona ötürür, o əsnəyir buna ötürürdü. Əsnahaəsnə düşmüşdü.

- Arvad, daha bəsimizdir, səhər dura bilmərik.
- Bəsimizdir, Məmmədxan, bəsimizdir...

İkiyə işləmiş yerlərinə girdilər. Zabikə adəti üzrə dedi: Məmmədxan ona səs verdi:

- Gecən xeyrə qalsın.

Zabikə işığı söndürdü. Gözlərini yumar-yummaz bayaqkı qətiyyətinə qarşı qəlbində bir şübhə baş qaldırdı: "Bəlkə Məmmədxan haqlıdır?!"

Şübhə Məmmədxanın da qəlbinə yol tapmışdı: "Bəlkə Zabikə haqlıdır?! Mən də köntöylüyüümə salmışam. Bəlkə... Başımı itirmişəm, ay oğul!.."

- Nadirin atasısız?
- Bəli.

- Yaxşı gəlmisiz. Oğlunuz söyüş söyməkdə ad çıxarıb. Əmirəli indi yalan olub onun yanında. Nadir bütün söyüşkənləri arxada qoyub. Bir görəsiz necə söyüslər söyür, necə söyüslər söyür. Quruyub qalırsan. Bu gün lap kəlləçarxa çıxıb. Ona dərs deyən müəlliməni küçə söyüsləri ilə aburdan salıb. Qovacağam onu məktəbdən. Qovacağam. Onu da, Əmirəlini də...

- Yoldaş direktor...

- Nə yoldaşbazlıqdır, xuliqan uşaqları məktəbdə saxlaya bilmərəm. Başqları yazıqlıqlar, onların tərbiyəsini korlayırlar. Yox, saxlaya bilmərəm... bilmərəm!

Məmmədxan xəcalətindən özünü itirib. Əmirəlinin atasının heç vecinə deyil.

Məmmədxan yenə nəsə demək istəyir, direktor qulaq asmir, elə hey danişir, danişirdi...

Radiodan, televizordan, hər yerdən, hər tərəfdən direktorun acıqlı səsi eşidilirdi:

- Qovacağam... Qovacağam... Onu da, Əmirəlini də... Qovacağam!..

- Vay, bu nədir, oğul, sənin qan aparır ki...

- Bir şey yoxdu, keçər, ata.

- Ədə, necə keçər, bağırsaqların töküür ki...

- Tökülməz ata, görmürsən əlimlə bərk-bərk tutmuşam. Ancaq sən anaya demə. Ağciyərin biridir, əlüstü o dünyalıq olar.

- Axi sən niyə bu hala düşdün, oğul?!

- Davaya düşdüm. Söydülər. Söydüm. Çox pis söydüm. Arvad-u-şaq qoymadım qalsın. Onlar üç idi, mən tek. Gördüm belədə gücüm çatmayacaq, əl atdım bıçağa. İkisi qaçıdı. Birini haqladım, iki dəfə bıçağı yeritdim şirin canına. Elə bu dəmdə qaçanlar özlərini çatdırıldılar. Bədənimə işləyən finkalardan macal tapa bilmirdim...

Məmmədxan hövllə əllərini başına çırpdı:

- Kül mənim başıma, uşağı qan aparır, mən də onu tutmuşam sorğu-suala...

Nadir yixılırdı ki, Məmmədxan hövlnak onu tutdu. Quağına aldı. Maşın axtardı. Elə bil yer üzündə heç maşın yox imiş. Məmmədxan gedirdi. Nadirin yarasından qan axırdı. Məmmədxanın alnından tər. Tər qana qarışır, qarışan kimi su olurdu. Çoxlu-çoxlu su. Su getdikcə hər tərəfi bamır, yuxarı qalxırdı. Məmmədxan boğulacaqlarından

qorxduğu üçün addımlarını yeyinlətdi, ayağı suyun içində daşa toxundu. Yıxıldı. Yıxılanda Nadir inildədi. Nadir əlindən çıxdı. Nadiri sel apardı.

Məmmədxan ayağa qalxıb vahimə içində qışqırdı:

- Oğul, Nadir! Nadir, hey!.. Tək balam, bizi qoyub hara gedirsən, hara?!

Məmmədxan gözlərini açdı, ətrafına baxdı. Arvadı xoruldayırdı. O tərəfdən Nadirin müşiltisi eşidilirdi. Məmmədxan "Lənət şeytana!" deyib sol böyrü üstə çevrildi. Bir-iki dəqiqə keçməmiş arvadının xorultusu kəsildi. "Arvad haqlıdır, qət olundu. Əvvəlki fikrimizdə qalrıq..."

- Tısbağı... sənin də... tısbağı!

Nadir idи, yuxuda danışındı.

"Bax, belə oğul. Elə tısbağı yaxşıdır. Tısbağı salamatlıqdır! Tısbağıdan möhkəm yapış!.."

Zabikənin yenidən xorultusu eşidiləndə Məmmədxanı yuxu aparmışdı...

- Zabikə məktəbin həyetində çoxlu uşaqın qəhqəhəsini eşidib ayaq saxladı. Yepyekə uşaqları. Kimisə lağla qoyub elə eybəcərcəsinə güllürdülər ki... Kimi onun başına qapaz vurur, kimi alnına çırtma...

Bığ yeri təzəcə tərləmiş birisi də yoldaşlarını güclə sakit edib ələsalinanın qarşısında müntəzir dayanır:

- Ey tısbağılar padşahi, əmr elə bu saat bura bir tısbağı gəlsin...

- Tısbağı yox, çanaqlı bağa.

- Fərqi neymış ki, ay tısbağanın yoldaşı.

- Bura bax ey, sən özünsən onun yoldaşı, bircə o qalmışdı ki, maymağa yoldaş olum.

Birdən hiçqırıq səsi eşidildi. Ağlayan odur. Ələsalinanındır. Zabikə irəli yeriyib onu heyvələrin əlindən almaq istəyir. Buk im olsa yaxşıdır?! Nadir! Zabikənin gözünün ağı-qarası, tək balası, Nadir! Zabikə dəhşət içindədir. Zabikə dəhşətlə qışqırır. Uşaqlar qaçışib dağılışırlar.

Zabikə bığ yeri təzəcə tərləmiş Nadirin gözlərini silir, həyəcanla soruşur:

- Niyə yol verirsən, səni belə ələ salırlar.

- Qorxuram.

- Nədən qorxursan, başına dönüm, nədən?!

- Bilmirəm, bilmirəm, bilmirəm...

Qapı döyüldürdü. Zabikə qapıya gəldi:

- Kimdir?
- Mənəm, tısbağaların padşahi.
- Qapı açıldı, Nadir içəri keçdi.
- Bəs palton hanı, oğul, təptəzə palton? Atan nə zəhmətnən onu almışdı.
- Gələndə aldılar. İki nəfər qabağımı kəsdi. Çıxart dedilər. Çıxarıb verdim.
- İnstitutda oxuyursan, bir cəsarətli olsana.
- Qorxuram.
- Nədən?!
 - Bilmirəm, bilmirəm, bilmirəm...

Darışqal küçə... Tində bir qızla bir oğlan dayanıb, söhbət edirlər. Hardansa iki nəfər peyda olur. Onlardan biri qızə söz atır, qızın yanındakı oğlandan səs çıxmır. Buradan keçən Zabikəyə elə gəlir ki, oğlan özünü eşitməməzliyə qoyub. Qız qıpqırmızı qızarib. Bilmir neyləsin. Söz atan oğlan müqavimətə rast gəlmədiyindən bir az da sırtıqlaşır. Qızın yanında oğlanı söyür. Söylən oğlan deyəsən yavaş-yavaş hərəkətə gəlir: "Sənin də ağızına tısbağa olsun!" deyir.

Sırtıqları bərk gülmək tutur. O qədər güllürlər ki, bir-birinin üstünə yixilirlər. Qızı da gülmək tutur, gülməkdən güclə özünü saxlayır. Həçandan-haćana sırtıqlar "tısbağa ha, tısbağa!" deyə-deyə ayağa dururlar, yixılmamaq üçün bir-birindən bərk yapışmışlar. Biri uğuna-uğuna fağır oğlanın başına qapaz vurur.

Qız sırtığın əlindən yapışır:

- Niyə vurursan, qolu qurumuş! - deyib var səsilə qışqırır. Elə qışqır-qışqır sevdiyi oğlana deyir: - Ədə, Nadir, niyə bunların cavabını vermirsen, maymaq kimi quruyub qalmışan?

Zabikənin bədənindən giziltılər keçir, ürəyi sancır, hövlnak onlara yaxınlaşır. Sırtıqlar yoxa çıxırlar. Qızın bayaq verdiyi sualı indi Zabikə tekrar edir.

- Niyə xuliqanlara cavab vermindin, niyə qızı müdafiə eləmirdin? Bala, sən axı kişisən, kişisən!

- Qorxuram.
- Zabikə həyəcanla soruşur;
- Nədən?
 - Nadir yazıq-yazıq deyir:
 - Bilmirəm, bilmirəm, bilmirəm...

Zabikə ağlayır, necə ürəkdən ağlayır... Və öz səsinə yuxudan ayılır, yan-yörəsinə göz gəzdirir. "Allah sən saxla, bu nə idi mən görürdüm. Yaxşı ki, oynadım..."

Məmmədxanın xorultusu otağı başına götürmüdü. "Gör nə xoruldayır. Mənim adımı xoruldayan qoyub. Özündən heç xəbəri yoxdur..."

- İcazə... verəcək... icazə də...

Zabikə oğlunun yuxuda danışmasını birinci dəfə idi ki, eşidirdi. Bədəni ürpəşdi, özünü saxlaya bilmədi:

- İcazə verəcəyik, gözümün işığı, söyüşə söyüslə cavab verməyə icazə verəcəyik. Yuxuna şəkər qatıım, əziz balam, şirin-şirin yat.

Nadir bu sözləri, əlbəttə, eşitmirdi. Nadir yatırdı. Zabikənin yuxusu qaçmışdı, fikirləşə-fikirləşə qalmışdı. "Məmmədxan haqlıdır, Məmmədxan ağıllıdır, Məmmədxana qurban olum!"

Zabikə Məmmədxanın xoşu gəldiyi uzun boynunu uzadıb ərini öpdü. Zabikənin dodaqlarının təmasındanmı, yenə dəhşətli yuxular görüyündənmi Məmmədxan gözlərini açdı, arvadını oyaq görüb təecübənləndi:

- Niyə yatmırsan, nə olub bəyəm?
- Sən haqlısan, Məmmədxan!
- Yox, sən haqlısan, Zabikə! Vallah sən!
- And içmə, mən indi elə yuxu görmüşəm ki, danışsam özün mənimlə razılaşarsan.

- Mən də elə yuxu görmüşəm ki, söyləsəm mənə tərəf çıxarsan. Yuxularını danışdilar. Sözü-sovu qurtarmış adamlar kimi matdimmətəm baxışdilar. Sükutu Məmmədxan pozdu:

- Qəribə işə düdüük, arvad?
- Demə, demə, Məmmədxan, yaman yerdə ilişmişik!.. Özün də görürsən ki, bir bizim icazə verib verməməyimizlə deyil, gərək bütün ata-analar bu işdə əlbir olalar...

- Düz deyirsən, Zabikə, birgə səy gərəkdir...
- Daha səhbətləri çox çəkmədi. Səhər yuxusu şirin olur. Tezliklə ikisini də yuxu apardı. Az keçmədi iki xorultu bir-birinə qarışdı. Hər-dənbir bu xorultulara Nadirin də sayıqlaması qarışındı:

- Tısbağı... İcazə... Söyüş!..

Kiçik bir ailə yatırdı.

Dekabr, 1976

Evdə uşaq böyüyürdü...

Evdə uşaq böyüyürdü... Ərköyün böyüyürdü. Bunu ata da, ana da göründü. Görürdülər. Ancaq...

Ancaq uşağıın üç yaşı tamam olub dördə keçən axşamı onu yuxuya verəndən sonra ər arvada dedi:

- Xoşqədəm, şükür allaha, ikimiz də ali təhsilli adamlarıq. Necə deyərlər, xalqın ziyalı təbəqəsinə mənsubuq. Gözümüzün qabağında uşaq, görürsən də, necə böyükür. Qabağını almasaql, heç bilirsən hara gedib çıxacaq?!

- Bilirəm, Sədrəddin. Mən özüm də bu barədə səninlə danışmaq istəyirdim. Uşağı korlayan elə biz özümüzük. Hisslərimizi cilovlaya bilmirik. Gündə azı əlli dəfə ürəyimizə basırıq, əzizləyirik. Kəlməbaşı da "can", "can". Mən də olsam korlanaram.

- Lap gözündən vurursan, arvad. Zəif damarımızı tapmışan. Elə o "can"lardı uşağıın evini yixan. Yixacaq da. Deyirəm elə gəl sabahdan o "can"ları qatlayıb bir yana qoyaq. Uşaqnan bir az ciddi dolanaq. Nə deyirsən?

- Mən razı. Amma bilirəm ki, sən özüvü saxlaya bilməyəcəksən. Bircə ona bəndən ki, Xanbala yanına gəlib şirin diliynən yastı-yasti bir "atası" desin, "can"lar heç bilməyəcəksən nə vaxt bir-birinin dali-na düzülüb.

- Düzülməyəcək, arvad, düzülməyəcək!
- Düzüləcək, Sədrəddin, düzüləcək!..
- Dedim ki, düzülməyəcək. Lap arxayın ol. Sən bir az özün o öpüşlərinin sayını azalt, ələlxüsus da yumşaq yerini öpəndə lap ətim çımçəşir.

- A, nə olar eee... balamdı da.
- Balan olmayına balandı, sözüm yox, ancaq qorx ki, o balanı döndərib bəla eləməyək.

- Uşaq tərbiyə eləmək yaman çətin şeymiş, Sədrəddin. Mən elə birlərdim əsgidən çıxdı, daha qurtardı. Demə əsl çətinlik hələ bundan sonra imiş. Əsgiyumağa min şükür... Bizi böyüdənlərin nə çəkdiyini indi başa düşürəm.

- Ölənlərтивə rəhmət, Xoşqədəm, rəhmətlik atam deyərdi ki, oğul, haçan ki, özün ata oldun e, onda bizim də qədrimizi biləcəksən. Kişi düz deyirmiş.

- Sədrəddin, yaxşı yadıma düşdü, uşağa atanın adını qoymuşuq, yaxşırı, ancaq sən hər dəqiqə onu qucağıva götürüb "mənim atam", "əziz atam", "başımızın böyüyü", "evimizin ağsaqqalı" demə. Bu söz-lər də onu qudurdur. Sonra başında vərdiş qalar, elə bilər ki, bu evdə, doğrudan da böyük odur.

- Arvad deynən ta özümüzü hər şeydən məhrum eləyək də.
- Çarəmiz nədi ki, deyir övladım əzizdir, tərbiyəsi ondan da əzizdir.

Ertəsi gün Sədrəddin işdən qayıdır gələndə çalışdı ki, Xanbalaya heç fikir verməsin. Əl-üzünü yudu. Asta-asta qurulandı. Xanbala yan-yörəsində hərlənirdi. Oğrun-oğrun atasına baxırdı. Təəccübə baxırdı. Çünkü bu gün atasını tanıya bilmirdi. Nə olmuşdu? Həmişə belə vaxtlarda qucaqlarda gəzən, əzizlənən, göyün yeddi qatına qaldırılan Xan-balani bu gün heç saya alan yoxdu.

Sədrəddin də altdan-altdan oğluna baxırdı, ona göz qoyurdu. Keçir-diyi həyəcanı duyurdu. "Möhkəm dayan, Sədrəddin, möhkəm dayan!.."

Sədrəddin stol arxasına təzəcə keçib oturmuşdu ki, artıq bu biga-nəliyə dözə bilməyən Xanbala özünü yetirdi. Tanış, doğma, cingiltili, ərköyünlükə dolu, ürəyəyatan səs atanın qulaqlarını oxşadı:

- Atası!..

Sədrəddin canına cəfa qılıb "can" sözünü dilinin ucundan güclə qaytara bildi.

- Hııı, - deyib hulqumunu xeyli qabağa uzatdı.

Xanbala tutuldu, alt dodağı sallandı, giley-güzarla:

- Atası, hııını sən anaya deyisən, - dedi, - mənə "can" demək lazımdı.

Atanın cavabını ləngidiyini görən ana söhbətə qarışdı:

- Can da demək olmaz, bəli demək lazımdı.

Sədrəddin dirçəldi:

- Hııı, bəli demək lazımdı.

Xoşqədəmin dodaqları qaçıdı. "Yağışdan çıxdıq, yağmura düşdük ki... "Can" qurtarmamış "hııı" başlandı".

Xoşqədəm uşağın yanında ərinə bir söz demədi.

Axşam, sözləşdikləri kimi, Xanbalanı əzizləmədilər. Uşaq incidi, sıtgədi, küsdü, ağladı, bir şey çıxmadi ki, çıxmadi. Axırda da elə ağla-ya-ağlaya yuxuya getdi.

Uşaq yatan kimi ər-arvad yenə də məşvərətə başlıdlar. Kişi dedi:

- Birinci gün, deyəsən pis keçmədi... Amma özümü heç saxlaya bilmirdim, Xoşqədəm.

- Xanbala "can" sözü üçün bütün günü dəlilik eləyirdi. Hə, Sədrəddin, onu da deyim ki, sənin bu "hııı" deməyin işləri korlayacaq. Mən ona həmişə deyirəm ki, səndən bir söz soruşanda "bəli" deyə cavab vermək lazımdı. Özü də söz soruşanda mən ona "bəli" deyirəm. Ancaq sən "hııı" deyirsən. "Hə" də yox a, "hııı". Qorxuram qas düzəldən yerdə vurub gözünü də çıxardıq. Sədrəddin, "hııı"nın Xanbalaya sırayet etmək qorxusu var. Necə olur-olsun bunun qarşısı alınmalıdır...

Sədrəddin də yaxşı bilirdi alınmalıdır. Özü də bu, ancaq ondan asılıydı. Sədrəddini düşündürən də elə bu idi. "Can"ı tərkitməmiş ortalığa bu şoğərib "hııı" çıxdı. "Can" demə, "hııı" demə... Bəs nə deyim?! "Bəli" de. De də, görüm necə deyirsən?!.. Amma əlac yoxdu, gərək deyəm. Yoxsa, Xanbalanı da salaram öz günümə. Ölənəcən hıııdaya hıııdaya gedər... Ata olmağın da bax belə çətin işləri varmış!.."

Sədrəddinin yuxusu ərşə çəkilmişdi. Düşünür, daşınır, bütün bu "hııı"lardan, "can"lardan yaxasını qurtarmaq üçün baş sindirirdi. "Axı..."

Akı evdə uşaq böyüyürdü... Uşaq!

14 iyun, 1966

Öz gözündə...

"Atalıq... Atalıq hissi!.. İndi, deyən, sən hər yerdə özünü göstərməyə başlamışan..."

Hacıbabə son qurtumu içib, armudu stəkanı astaca nəlbəkiyə qoydu, bayaqdan nəzərini cəlb edən tərbiyə mövzusundakı məqaləni oxumaq üçün qəzeti götürdü. "Əvvəllərdə belə yazıları vecimə almazdım, mənə aid deyil, deyərdim... İndi ikisi var. Odur ki, uşaqdan, ata-anadan danişan yazı görəndə tez qabağıma çəkirəm: mənə də aiddir... Mənə də!.."

Hacıbabə mənzilinin həyətə baxan artırmasında oturmuşdu. Mütləyə başı elə qarışmışdı ki, arvadının boş stəkanı nə vaxt gəlib aparlığıni və çay gətirdiyini hiss etmədi...

- Zaraza oğlunun qızı!..

Qonşu artırmadan gələn bu söyüş Hacıbabanı silkələyib mütaliədən ayırdı, elə bil kişini artırmayla götürüb yerə çırpdılar. Eşitdiyinin dərinliyinə varanda qəzet də əlindən düşdü.

Qızını söyən qonşu arvaddı. Çoxlu uşaqları vardı. Onu incitdikləri zaman bax bu sayaq, əcaib-qəraib söyüslərlə hirsini soyutmağa çalışdı.

Hacıbaba əssəbi halda otağa keçdi. Arvadı böyük oğluna köynək ti-kirdi.

- Nəzakət, yenə qonşu arvadin gül ağızı açılıb... Ücmərtəbəli söyüşün biri bir köpüyə. Nə qədər istəyirsən... Adam dilinə gətirməyə də utanır: uşağın babası da, atası da, özü də bir vaxtda topa tutulur. Pah atonnan arvad yiyesi?!.

- O, öyrəncəlidir, Hacıbaba. Bir-iki dəfə bu baredə özünə demişəm. Qulaqardına vurub: "Eh, qızım, hər gözəlin bir eybi olar, mənimki də qoy bu söyüş olsun" deyib. O, söyüşə uşaqlıqdan öyrəşib, Hacıbaba. Çətin ki, tərgidə billə.

- Özü də fikir vermişəm. Nəzakət, uşağı elə söyür ki, söyüş həmisə ata tərəfə gedib çatır...

Ər-arvadin söhbəti xeyli çəkdi. Hacıbaba ürəyini tamam kamal boşaldandan sonra yenə artırmaya çıxdı. Qonşu artırmadan daha səs-səmir gəlmirdi. Deyəsən, asayış bərpa olunmuşdu.

Hacıbaba əlini çaya apardı. Soyumuşdu.

- Nəzakət, çayı, zəhmət olmasa, təzələ.

Çay təzələndi. Sonra tikiş maşınının səsi eşidildi.

Hacıbaba yerə düşmüş qəzeti götürdü. Bayaqqı məqalənin gerisini oxumağa başladı. İki-üç cümlə oxumamışdı ki, bərk qışqırıq qopdu. Hacıbaba hirsle qəzeti yerə çırpıb, özünü otağa saldı. Qışqıran kiçik oğlu idi. Onu böyük oğlu itələyib yerə yıxmış və oyuncağını güclə əlindən almışdı. Uşaq zərbə yerə gəldiyindən, alnında qoz böyüklüyündə yumru əmələ gəlmışdı.

Hacıbaba, özünü bilmədin, böyük oğlunu yaxalayıb silkələdi.

- Ədə, köpək oğlunun küçüyü, sənə deməmişəm ki, uşaqlan işin olmasın?! - dedi və kürəyinə bərk bir-ikisini ilişdirdi.

İlişdirdi və birdən-birə elə bil dərin yuxudan ayıldı. Dərhal arvadına baxdı. Zənnlə, nigaran-nigaran, səksəkəli baxdı. Üzündə, gözlərində acı istehzanı görəndə tutuldu, özünü lap itirdi:

- Görürsən də, arvad, neçə dəfə demişəm ki, uşaqlan...

- Görürəm!.. - deyərək Nəzakət balacısını yerdən qaldırıb böyüyü-nə acıqlandı: - Gözlərimə görünmə, get burdan.

Uşaq bilinmədi nə vaxt aradan çıxdı. Nəzakətin baxışları, məzəm-mətlə dolu baxışları ərinə zilləndi: "Uşağıın günahı var, özünə cəza ver, babası ilə, atası ilə nə işin?!"

Arvadının yandırıcı baxışları öündə əzilirkən Hacıbabanın yadına bir atalar sözü düşdü. Ürəyi çırpına-çırpına gözlədi ki, indi arvadı hə-min atalar sözünü onun üçün çəkəcək. Çox gözlədi. Ancaq nədəndisə Nəzakət bunu etmədi. Ümumiyyətlə, o, qısa danışar, deyəcəyi üç sözdən həmişə ən azı ikisini saxlamağa çalışardı. Bu dəfə isə, deyəsən, hamısını saxlayıb lap yerinə düşən atalar sözünü dilinə gətirmədi. Gə-tirməsə də Hacıbaba artıq öz payını götürmişdə: "Niyə görəsən, adam öz gözündə tiri görmür, özgənin gözündə qılı seçir?.. Niyə?!"

27 yanvar 1966

Ata olandan sonra

Uşaqlıq! Əziz, şirin, qəribə xatırələrlə dolu uşaqlıq! Adam, nədən-sə, ömrünün bu çağını etinasız xatırlamaya bilmir. Sevinir, kədərlənir. Düşünür, qəlbə kövrəlir, gözləri keçib gəldiyi yollara dikilir. Uşaqlıq-da elədikləri, uşaqlıq dəcəllikləri bir-birini əvəz etdikcə, ürək haldan-hala düşür, ürək dil açır. Elə bil kimsə qəlbinin tellərini dinlədir, inlədir, tüğyana gətirir.

Uşaqlıq haqqında kimin xatırəsi yoxdur? Kim bu barədə ürək dolusu danışmaq istəməz?!

Mən də bunlardan ancaq bircəcəyini danışmaq istəyirəm. Uşaqlıq-da mənə elə gəlirdi ki, atam məni sevmir. Onun bir hərəkəti qəlbimi yaman incitmişdi. "İncitmişdi" çox yumşaq çıxır, qanatmışdı.

Bu, belə olmuşdu.

İçərişəhərdə olurduq. Məhəlləmizdəki uşaqlar arasında Balarza adlı birisi yaman baş aparırdı: yetənə yetir, yetməyənə bir daş atırdı. Ağzı söyüslə açılır, söyüslə də yumulurdu. Deyilənə görə, hələ dil açan vaxtlarında atası onun söyüş söyməsindən ayrı cür xoşlanarmış. Anasına, ya xalasına "töpək qızı", dayısına, ya əmisinə "töpək oğlu" dedimi, ata onu sevincə qucağına götürər, marçamarç üz-gözündən öpər, fəxrə "mənim kişi balam" deyib yerə qoyar və üstəlik özünə də bir üçlük bağışlamış.

Balarza bizimlə üzbeüz dalanda yaşıyirdi. Axşamacan dalanın ağzında, küçədə, damların üstündə düşüb qalırdı. Küçəyə az-az çıxan uşaqlardan xoşu gəlmir, həqarətlə onlara "ana uşağı" deyirdi, belə "ana uşaqlarından" çoxunun "gözünün odunu alması" ilə lovğalanırdı. Buna görə ondan zəhləm gedirdi. Amma nədənsə, o mənə "hörmət" edirdi, məni "ana uşağı" hesab eləmirdi, "özünə tay olan bir adam kim" mənimlə hesablaşırıdı. Söz yox, bu da aramızın açılmasına mane olurdu. Ancaq yenə, onun göz altına "fənər qoyması" ilə öyünməsinə, xoruz kimi onun-bunun üstünə tullanmasına, şit danışqlarına biganə qala bilmirdim. Nəhayət...

Nəhayət, bir gün Balarzanın küçəmizdən keçən bir qızə sataşlığı-nı görər-görməz qanım bərk qaraldı. Bu qızla mən tanış deyildim. Ancaq bilirdim ki, məktəbimizdə məndən bir sinif aşağıda oxuyur. Bizdən iki-üç tin aralı onun rəfiqəsi yaşıyirdi. Görünür, onun yanından qayıdırmiş. Balarza da yəqin məhəllə qızı olmadığını görüb, qırğı kimi üstünə şığımsıdı.

Balarzanın düz qarşısına keçib:

- Qızla nə işin var?! - dedim.
- Sənə nə, bacundur? Qeyrətin çəkirsən?..
- Hə!.. Çəkirəm!
- Bura bax, qaranoy, çox baş aparma ha!..

Sual-cavab uzun sürmədi. Çoxdan doldurulmuş tüfənglər kimi elə bil ikimizin də tətiyini birdən çəkdilər. Tutuşduq. Bir-birimizi döyəc-ləməyə başladıq. Gütüm sanki birə-on artmışdı. Mənə güc verən Balarzaya olan nifrətim idi. Onu nə vaxt yerə yixib sinəsinə çökdüyümü bilmədim. O çapalayıր, dişlərini bərk-bərk sıxbı ayağa durmağa çalışırdı. Mən də canımı dışımı tutub onu həmin vəziyyətdə mümkün qədər çox saxlamaq istəyirdim. İstəyirdim incidib xətrinə dəyidiyi uşaqlar görsünlər ki, onların da hayifini alan olmuş!.. Balarzanı da döyən tapılarmış!.. Birdən ağır bir əl boyunluğumdan yapışib məni yuxarı qaldırdı, bərk silkələyib geri tulladı. Yıxıldım. Tez də ayağa durdum. Yekə gövdəli bir kişi quzğun kimi başımın üstünü almışdı. Bu, Balarzanın atası idi. Bel kimi uzun, iri əli ilə mənə bir-ikisini ilişdirdi. Oğlu da yanda durub, hayif alırmış kimi baxındı. Hirs məni boğurdu, gözləmədiyim halda yediyim bu şillələr izzəti-nəfsimə toxunmuşdu. Kişi isə hələ də yaxamdan əl çəkmək istəmirdi. Qulağımdan yapışanda atam özünü yetirdi. Kişi tez əlini çəkdi (onu da deyim ki, atamın xə-

tir-hörmətini məhəllədə hamı saxlayırdı). Atam məsələnin nə yerdə olduğunu soruşdu, dalaşdığını biləndə başını yırğaladı. Balarzanın atasına məni döydüyü üçün təşəkkür elədi (ayaqlarım yerə yapışdı), sonra məni qabağına qatıb, danlaya-danlaya evə apardı...

Nə gizlədim, o gün heç özümə gələ bilmirdim. Özümü kimsəsiz və qərib hiss edirdim. Ağlaya da bilmirdim ki, ürəyimi boşaldım. O gecə diş ağrısından yastiğa baş qoya bilməyən adamların gözünə yuxu gələ bilerdi, ancaq mənimkinə gəlmədi. Atam haqqında, onun hərəkəti haqqında düşündüm, daşındım. Ürəyim yetim quzu kimi mələdi: "Ata, ay ata!.. Niyə məni müdafiə eləmədin?!.. Niyə məni məğmun elədin, ata?!. Niyə?!"

Belə suallardan təkrar-təkrar özümə verdim, ancaq cavab tapmadım. Ürəyimdə atamdan həmişəlik küsdüm. İncikliyim ağır bir daş kimi ürəyimdən asılıb qaldı. Xeyli vaxt qaldı.

Lakin zaman keçdikcə çox şey mənim üçün aydınlaşmağa başladı... İndi həmin vaxtdan uzun illər keçmişdir. Atam da çoxdan həyata göz yummuşdur. İndi mən özüm atayam. Övladının tərbiyəsi üçün ürəyi əsən, düşünən ata! Başa düşürəm, ata övladına olan dərin məhəbbətini ona nə qədər az bildirəm, bir o qədər yaxşıdır!

Oğlum böyüdükcə, atamın məni o vaxt necə tükənməz bir hərarətlə sevdiyinin addımbaşı şahidi oluram. Oluram, atam yadına düşür, ürəyim gizildəyir, ürəyim dilə gəlir, piçiltisini aydınca eşidirəm: "Sənin barəndə gör necə də yanlış fikirlərə düşmüştüm, ata, yanlış fikirlərə!..."

Fevral, 1962

Ad

Nənələr ilk nəvələrinin adqoydu gününü təntənəli keçirsinlər deyə, bütün qohum-əqrəbəni, tanış-bilişi çağırmışdır.

Yeyib-içdikdən, çalıb-oynadıqdan, deyib-güldükdən sonra əsl mətbə keçdilər. Mübahisə də elə buradan başladı. Qız adamları ilə oğlan adamlarının sözü düz gəlmirdi. Körpənin ana nənəsi, xalası bir ad, ata nənəsi, bibisi başqa ad, ana babası, dayısı daha başqa bir ad təklif eləyirdilər. Söz yox ki, bu adlar da müzakirəyə qoyulur, hərəsinə bir irad tutulurdu: yaxşı səslənmir, "modnı" deyil, dilə yatmir...

Mübahisədə təkcə ev yiyəsi, yəni körpənin ata babası Mürsəl iştirak etmirdi. Sakitcə bir yanda durmuşdu, danışanlara qulaq asırdı. Bu, deyəsən, körpənin ana nənəsinin nəzərindən qaçmamışdı. O, Mürsəl babanı öz tərəfinə çəkməklə mübahisədə udacağını düşünüb sevindi; fürsəti əldən qaçırmasın deyə, tez ona müraciət etdi:

- Mürsəl qardaş, bəs sən niyə bir söz demirsən? Belə olmaz aaa! Bir de görək sən hansı adı bəyənmirsən, hansını bəyənmirsən. Mən sənin vəkusuna heç şübhə eləməmişəm. İndi nə desən, gözyumulu razi olacağam. Hə, bir danış görək, bizi nigarənciliqdan qurtar...

Mürsəl düşüncəli, sualla dolu nəzərlərini əvvəlcə ona müraciət edən nənənin, sonra arvadının üzündə gəzdirib dedi:

- Mən bayaqdan sizi dirləyirəm, mənim əzizlərim! Nahaq mübahisə eləyirsiniz, özünü yorursunuz. Bir şair bu barədə gözel deyib. O deyib ki, uşaqlara qoymuşum ad şərti addır, müvəqqətidir, birini digərindən ayırməq üçündür. Yaddan çıxartmayın ki, çağə əsl adını böyüyəndə sonra özü qoyacaq... - Mürsəl susub qüssəli gözləri ilə oğlu Əjdəri axtardı, ürəyi əsə-əsə ona ani bir nəzər saldı, yenidən sözü-nə davam edəndə səsindəki titrəyişə özü də məəttəl qaldı. - Bəli, bəlli, əsl adı o özü qazanacaqdır. Öz işi, öz hünəri, əməyi sayəsində qazanacaqdır. Ancaq bu ad onun əbədi adı olacaqdır.

Həmi bilirdi ki, Mürsəl havayı söz danışan adam deyil. İndi də sözlərindəki eyhamın kimisə döyəclədiyi gün kimi aydınlaşı. Kimi? Bunu məclisdekilərdən bir çoxu duymuşdu. Mürsəl də belə fikirləşirdi. Ancaq o, yenə zənninin düz olub-olmadığını bilmək üçün başını qaldırıb həmin adamlara baxanda ətli sifəti qızardı, alnında tərədamçıları göründü, elektrik lampası gözlərində rəngdən-rəngə düşdü...

Tez-tez gah ona, gah da Əjdərə baxan adamların him-cimi ayaq tutub yeriyirdi.

Əjdər ona dikiłən sorğulu nəzərlərdən heç cür yayına bilmirdi. Özünü yaman itirmişdi. Başını qaldırıb atasına baxanda onu tanımadı. Kişi elə bil bir anın içində dəyişib başqa adam olmuşdu. Əjdər ömründə birinci dəfə atasının halına acıdı...

Açıdı və birdən-birə ona elə gəldi ki, gözləri işıqlandı, hər şey onun üçün aydın oldu, tərəddüdlərinə son qoyuldu. Qəlbinin dərinliklərindən bir səs gəldi. Zəhmlı, amiranə, nəvazişkar, mehriban bir səs. Bu səsi hərisliklə, acgözlük lə dinlədi:

"Əsl ad, əbədi ad!..."

Bu sözlər elə bil onu silkələyib yuxudan ayıltdı və ilkin olaraq bütün varlığı ilə duydu ki, o da atadır. Həyatında yeni bir mərhələ başlanmışdır. "Oğul, gəlişinə qurban olum! Gəlişinlə təvazökar atamı dilə gətirdin, o da axır ki, canını dişinə tutub mənə kim olduğumu dedi. Bunu ona sən dedirdin, oğul! Bunun üçün mən sənə minnətdar olmaлиyam!.."

Atasının rəngdən-rəngə düşən sifəti, alnındaki tər damcıları gözləri öündən çəkilmirdi. İllah da ki, tər damcıları. Getdikcə daha da artır, artırdı.

"Ata can, ata! Mənim əvəzimə qızaran, tər tökən ata! Sözlərin gözlərimi yaman açdı, məni..."

Qulağının dibindəcə qopan qəhqəhə Əjdəri fikrindən ayırdı. Yan yörəsinə göz gəzdirdi, hər şey öz axını ilə gedirdi. Atası da məclis dəkilərə qoşulmuşdu. Gözləri gözlərinə sataşanda duydu ki, xalaxətri qoşulmuşdur. Özlüyündə buna haqq verdi. Axı qonaqların kefinə soğan doğramaq nə lazımdı?!

Əjdərə elə bil hava çatışmındı. Yaxasını açdı. Sonra nə düşündüsə, o da atası kimi özünü şad göstərməyə çalışdı, istər-istəməz bu axına qoşuldu.

Nəvə nələrin əlindən düşmürdü. Onun xəfifcə təbəssümü damdoluşu şadlığa səbəb olurdu. Nəhayət, ona ad qoyuldu. Məclis yenidən cana gəldi. Yenidən deyib güldülər, yeyib-içdilər, şadyanalıq etdilər. Sevinc, şadlıq içində də dağlışdılardı.

Bu gecəancaq iki nəfər özündə olmadı: Mürsəl baba, Əjdər ata.

Mürsəl baba oğlunun tutulduğunu, pərt olduğunu gözləri qabağına gətirincə qəlbində bir-birinə zidd hisslər baş qaldırırdı. O, hərəkətində özünü həm haqlı sayırdı, həm də yox. Haqlı sayırdı, ona görə ki, əvvəl-axır oğluna səhvini başa salmalı idi. Haqlı saymırkı ona görə ki, sözləri həqiqət olsa da, onları heç olmasa bu gecədə, bu əziz gecədə, qonaqların hüzurunda gərək deməyəydi. Oğlunun acı dərmanın həyatının ən şirin, ən əziz dəqiqələrində gərək ona içirməyəydi, səhəri gözləyəydi. Səhər ikilikdə oturub beşqat da artığını deyəydi, dərmanın hamısını birdən verəydi. Onda qəlbi də heç indiki təkin ağırmazdı...

Mürsəl kişi bu hissələrin təsiri ilə yatağında tez-tez o yana-bu yana çevrildi, xeyli vaxt yuxulaya bilmədi. Əzab oldu onun üçün yerində uzanmaq, əzab.

Əjdər də bütün gecəni yuxulaya bilmədi. Ağır düşüncələr içində tora düşmüş quş kimi çırpındı:

"Mən kiməm? Ata-ana himayəsinə qısilib yatan bir adam. Məni min arzu ilə böyütmüşlər, min arzu ilə oxutmuşlar. Əlimə diplom vermişlər, həkimlik diplomu. Məni evləndirmişlər. Kişi eləmişlər. Arvad-uşağım var. İndi özüm də, arvadım da, uşağım da atamın boynunda yükük. Arvadı kinoya aparanda da cibimə xərcliyi atam qoyur..."

Məgər mən işləyə bilmərəm? Şəhərdə iş vermirlər?! Nə olsun ki, vermirlər! Məni ki, kəndə təyin eləmişlər. Niyə getmirem? Ucqar kənd olanda nə olar? Nə üçün gedib orada əl-qolumu çırmayıb camaatın dərdinə qalmıräm? Necə? Anam razi olmur? Bircə övladının gözündən iraq olmasına dözə bilmir? Heç bu da sözdür? Mən boyda kişi də anasının tumanının yanını kəsdirib durarmı? Durra bilərmi? İndi ki, durmuşam... Adamda nə yaman üz olurmuş!"

Körpənin ağlaması Əjdəri fikirlərindən ayırdı. O, əvvəlcə, adəti üzrə, istədi yanında uzanmış arvadını dümsükləyib oyatsın... "Aaz... durr gör varis ağa nə istəyir, lalın dilini anası bilər, onunkunu da sən. İstədiyini ver, ağızını yum. Qoy bir çimir gözümüzə yuxu getsin".

Lakin bu fikrindən tezə vaz keçdi. Durub uşaq arabasını ehmalca bir-iki dəfə o yana - bu yana sürdü. Körpə elə bil buna bənd imiş. Səsini xırp kəsdi, gözləri yumuldu.

Əjdər yerinə girən kimi fikir-xəyalət yenə onu basdı: "Atam yaxşı adamdır. O mənim pis iş tutduğumu bilir, bunun üçün ürəyi ağrıyırı, ancaq məni sevdiyindən üzümə vurmurmuş, gözləyirmiş ki, səhvimi özüm başa düşüm... Mənsə, könüqalın, hər şeyi qulaqardına vurmüşəm... Nə var, nə var, anam mənsiz dözə bilməz. Eh, heç dözməsin..."

Bu vaxt arvadı bir böyründən o biri böyü üstü çevrildi. Yarıyuxulu gözlər bir anlığa ərinə zilləndi. Tez də yumuldu. Əjdər arvadının piçiltisini aydınca eşitdi:

- Əjdər... Mənim Əjdərim...

Sonra onun uzun-uzadı müşiltisi eşidildi. Əjdər bu müşiltini çox sevirdi. Ancaq, nədənsə, bu gecə o da xoşuna gəlmədi:

"Əjdər... Mənim Əjdərim". Bunun Əjdərinə bax! Heç Əjdər də arvad-uşaq sahibi olandan sonra ata-ana qoltuğuna sığınib qalar?! Eh, yaziq ata, görəsən bu adı mənə qoyarkən, nələr düşünmüsən? Nə arzular, ümidlər bəsləmisən? Amma bayaq nə gözəl dedin, şərti ad, əsl ad. Bəs mən əsl adımı nə vaxt qazanacağam?!"

Arvadı yenə də yuxda danışdı. Onun qarışq dediyi kəlmələrdən ancaq bircəciyi Əjdərin qulağına çatdı:

- Oy mama!..

O, əsəbiliklə arvadını yamsıladı:

- Oy mama, oy mama! Elə o mamalar deyil evimizi yıxan? Hər şeydən əl-qolumuzu soyudan?..

Sübħün gözü açılmamış Əjdər ayağa qalxdı, gözləri qızarmışdı, başında bərk ağrılar vardı. Yuyunub geyindi, yemek otağına keçib atasını gözlədi. Onun belə erkən qalxması atasını təəccübləndirməyə bilməzdi. Lakin o, bunun üstünü vurmadı. Salam-kəlamdan sonra Əjdərin atasına ilk sözü bu oldu:

- Ata mən gedirəm!..

- Haraya, oğul?

- Kəndə... Təyinat alıb indiyəcən getmədiyim yerə. Yolumu gözləyən xəstələrin yanına. Ancaq, ata, anamla gərək özün danışasan, qoymasan şivən-zad qoparsın.

- Ondan arxayın ol, birtəhər çalışıb sakit elərəm.

- Bir də ata... - Əjdər duruxdu. Azca tərəddüddən sonra əlavə etdi:

- Gəlininlə nəvən hələlik burda qalsınlar. İnstitutu qurtaran kimi onun da təyinatını işlədiyim kəndə alarıq. Çox qalmayıb, ortaçıqda vur-tut yeddi-səkkiz ayın sözü var.

- Oğlum, sən bunların hamısını elə bir gecəyə fikirləşmişən? - kefi açılan Mürsəl, həmişəki adəti üzrə oğlu ilə şirin zarafata keçmək istədi.

Əjdər isə çox ciddi verdi:

- Bəli, ata, hamısını bu gecə. Səni qonaqlar yanında bir daha utandırırmamaq üçün hamısını bu gecə fikirləşmişəm. Şərti adı daşıdıǵım bəs deyilmi? İndi də əs ladı qazanmaq gərəkdir. Doğrudur, çox gecikmişəm, ancaq elə bilirəm bunun üçün məni bağışlarsan!

Mürsəl kişinin gözləri yaşarmışdı. Sinəsi şiddətlə qalxıb-enirdi. Ayağa durub əvvəl oğlunun alnından öpdü, sonra yaşına uyğun olmayan bir çevikliklə əlini sıxdı, qürurla astaca dedi:

- Yaxşı yol, oğul, yaxşı yol!

Aprel, 1962

"Günlərin bir günündə" silsiləsindən

"Bəs bazar iqtisadiyyatını nəzərə almırsan?!"

Günlərin bir günündə semestr imtahani verməyə gələn ali məktəbin qiyaçıçı tələbəsi Tülək səssiz addımlarla, sanki bu dünyada yoxmuş kimi içəri girib müəllimə tərəf gəldi, elə bil o yerimirdi, onu itələyirdilər:

- Salam, - dedi.

Müəllim başını qaldırıb onu görçək salamin cavabını vermək əvəzinə düşdü Tüləyin üstünə:

- Sənin əlindən hara qaçım, bilmirəm?

Müəllimin qabağında indi ikiqat olan Tülək yaziq-yaziq inildədi:

- Əlimuxtar müəllim, məni çevir usaqlarının başına, bu gün göndərişin son günüdü, imtahani verməsəm kursda qalıram...

- Cəhənnəmə qalırsan, gora qalırsan, mən neyniyim?!

Əlimuxtar yavaş-yavaş özündən çıxır, Tülək də get-gedə büzüşür, yumaga dönürdü:

- Müəllim, sən Tanrı, bir tramvay altında qalan kafi...

- Ölsən də soruşacağam. Otur yaz suallarını. - Əlimuxtar Tüləyə qapıya yaxın birinci skamyani gösterdi.

Tülək göstərilən yerdə oturdu. Əlimuxtar ayağa durub ona sarı irələdi. Tülək büzüdü, büzüdü və skamyada, demək olar ki, görünməz oldu. Əlimuxtar əjdahaya dönüb onun qarşısında gərdiş elədi, sonra verdi suallarını. Tülək əsə-əsə yazdı onları. Sonra dedi, səsi quyunun dibindən gəldi sanki:

- Müəllim...

- Nə var, fikirləş də...

- Yox e, müəllim, yenə çətin suallar düşdü mənə.

- Mən bilmirəm, öyrənib gələrsən...

- Bu gün verməsəm kursda saxlayacaqlar. Bir tramvay altında qalan...

- Çölə tökülüb bəyəm?! Sürübən ayrılan qoyunu qurd yeyər. Yeyəcəyəm səni, Tülək!..

- Vallahi-billahi yoxumdu, müəllim, bir tramvay altında...

- Diri-diri yeyəcəyəm səni...

- Bir tramvay...

- Yuxunda görərsən...
- Bir...
- Başınızda vərdiş qalar... Bazarı ucuzlaşdırıa bilmərəm...
- Balalarının başına çevir məni, elə bil nəzir verirən...
- Qaydanı poza bilmərəm...
- İstisna elə, yazığım...
- Kolleqalarım bilsələr, sənin ucbatından ətimi didərlər...
- Başın haqqı, müəllim, heç kəsə heç nə demərəm...
- Nəyi, ədə, nəyi deməzsən?!
- Pul verməməyimi...
- Məzənnədən xəbərin var heç sənin?!
- Müəllim can, yüzdü də...
- Nə?! Ağlın başındadı sənin? Bəs bazar iqtisadiyyatını nəzərə almırsan?!

Tülək gözlərini döyüd. Əlimuxtar onun gözlərini açdı:

- Görürsən, hökumət şeylərin qiymətini necə qaldırır, üç dəfə, dörd-beş dəfə, elə şey var on dəfə...
- Vay dədə...
- Vayıldama. Bizdə insaf var, biz hökumət deyilik. Biz dörd dəfə qaldırmışıq.

Tülək istədi başına qapaz vursun, istədi, amma vurmadı, qorxdu əjdahani acığa salar, dedi:

- Bildim, müəllim can, bildim, dörd yüz...
- Aferin! İndi mənə deyirsən bu dörd yüzü günün günorta çağrı sənə bağışlayım...
- Başına çevir, nəzir kimi bağışla. Ömrüm boyu duaçın olaram, müəllim. Yay sessiyasına gələndə təzə balıq...
- Yalançısız hamınız, çətinli qiymət alanacandı, sonra elə yoxa çıxırsız ki, heç iziniz-tozunuzu da tapa bilmirik...
- Rəhm elə, müəllim, bir tramvay altında qalan "kafi"ni yaz, məni xəcalətdən qurtar, yoxsa şagirdlərimin, arvad-uşağımin üzünə baxa bilmərəm.
- Səndə yəni üz var?!
- Var, var, müəllim!
- Hanı?!. Hansı bəs?!. Görmürəm...
- Ayaqlarının altında, ayaqlarının altına bax, müəllim...
- Balıq qanıvun arasına girir, Tülək. Yoxsa.

- Müəllim can, özüm tutacağam, axşamdan səhərəcən yatmayıb tutacağam, tutan kimi...

- Ala, bu sənin tramvay altında qalan "kafı"n.

Əlimuxtar "kafı"ni göndərişə yazdı, Tüləyin batmış başı yavaş-yaş görünməyə başladı, boyu-buxunu üzə çıxdı, üzü güldü.

- Get, bir özündən deyəndə, beş də məndən deyərsən. Humanistliyimdən yaman istifadə elədin, neyniyim, saqqızımı oğurladin, bu yan-dan da bu balığı yadına saldın, get.

Tülək ayağa durdu, boyu-buxunu düzəlmışdi onun, bayaqkı əyil-məkdən, büzüşməkdən əsər-əlamət qalmamışdı.

- Tülək, birdən gözümüzü yolda qoyub bizi şışirdərsən a!.. Təzə balıq indi nazir-mazır, premyer əlinə hələm-hələm düşmür...

- Arxayı olun, müəllim, tutan kimi...

Özü də bilirdi ki... Burası örtülü qalsa yaxşıdır.

14 yanvar, 1992

O

Günlərin bir gündündə ali məktəblərin birində kassanın qabağında böyük növbə vardi. Müəllim-professor heyəti maaş alırdı. Maaş iki gün gecikdiyindən basrıqdı. Halalca növbədə dayananların gileyi eşi-dilirdi.

- Ay balam, növbəyə durun, sakitcə alın da. Basa-bas nəyə lazım? Axi bura ali məktəbdi.

- Kimə deyirsən, eşidən var ki?!

- Ora bax, ora bax, gör necə dürtülür...

- Dürtülmür, soxulur. Soxulmaqda ustadı o.

- Elmə soxulduğu bəsdi də!

- Eşitməmisən, iştah diş altındadı, yedikcə gəlir, yedikcə gəlir... İndi də müxbir üzvlüyüne soxulmağa hazırlaşır.

- O ha?

- Bəli, o!!!

- O nə vaxt doktorluğunu yazdı, nə vaxt müdafiə elədi, heç xəbərimiz olmadı bizim.

- Yazmadı. Yazdırdı. Üç alımə. Pulnan. Hər fəslini biri yazırıdı. İşi yağı kimi axdı onun. Kalandı. Deyirlər keçən il qəbul ona baxıb. Təs-

dıqi üçün də Moskvaya gedib, heç bir ay keçməmiş diplomunu alıb gəlib. Sən bundan danış.

- Yox balam, soxulmaqda ustadı ki, ustadı.
- Pulu nə bilmisən?!

Danışanlar elə zənn edirdilər ki, o bunları eşitmır. Sən demə qulaqdan itimiş. Pulunu alandan sonra gəlib yanlarından keçəndə astaca dedi:

- Heç ürəyizi sıxmayın, başuzu ağırtmayın, sağlığuzdan müxbirlik nağddı, o heç, hələ akademik də olacağam. Dalısını demirəm, sağlıq olsun!..

Dekabr, 1991

Bir həftəlik salamlaşma

Günlərin bir gündündə ali məktəb müəllimi Nəsrulla bir balaca səbun qırığı götürüb aq kağıza bükdü, cibinə qoyub işə gəldi, suyun olub-olmadığını yoxladı, şırhaşır gəlirdi (bəzən heç olmur, olanda da belə boş yerə axır!) və Vəzirxana doğru irəlilədi. İndi soruşaqsınız Vəzirxan kimdir, niyə Nəsrulla müəllim işə gələn kimi ona doğru getdi?!.. Nə olar, sualıza cavab kimi, məlumatsayağı bir-iki kəlmə ərz eləyə bilərəm...

Vəzirxan dil müəllimidir, filologiya elmləri namizədi, baş müəllimdir, dosentliyə onu təqdim eləyiblər. Hələ Moskvadan təsdiqi gəlmədiyi üçün özü də heç razı olmur ki, ona dosent desinlər. "Bəlkə heç təsdiq eləmədilər?!" Amma çox istəyir ki, təsdiq eləsinlər. Kim istəməz?! İn-safən müəllimliyi də pis deyil. Bir xasiyyətilə çox məşhurdur fakültədə. Salamlaşlığı adamın əlini də gərək sixsın. Bunsuz salam canına yatırır. Kişi belə adətkerdə olub. Deyəcəksiz ki, nə olar, əl verib görüşsün də. Bunun nəyi pisdi ki?! Məsələ burasındadı ki, Vəzirxan müəllimin əlleri həmişə tərli olur. Yayda lap suyu axır. Yazıq neyləsin, onunku da belə gətirib. Fiziki nöqsanıda, yəqin ki, müalicə də etdirir, amma bir irəliləyiş hələ ki, görünmür... Bunda işimiz yoxdu, insanın eybini üzünə vurmaq mədəniyyətsizlikdir. Heç kəs də vurmur. Xoşagəlməz cəhət budur ki, o, salamlaşarkən həmişə əlini birinci uzadır. Halbuki... Başa düşürsüz də məni... Düzdü, bunu heç kəs onun üzünə demir, xətrinə dəymək istəmir, o da heç vəchlə bunu tərgitmir ki, tərgitmir.

Bir-iki kəlmə də Nəsrulla müəllim haqqında deyim ki, hər şey sizə aydın olsun. Bu müəllimin özünəməxsus bir xüsusiyəti vardır ki, həddindən artıq təmizkarlığı sevməsidir. Bəziləri bunu vasvasılığa da yozurlar. Amma yox, kişi təmizliyi sevir də, vasvasılıq niyə olsun?! Xörək yeməmişdən qabaq mütləq əlini yuyacaq, bazarlada görərsiz çoxu dadını bilmək, bəziləri də tamahı ucundan yuyulmamış almanın, armudu, şaftalını, albalını, üzümü və s. dişinə çekir. Nəsrullanı öldürbelə şey eləməz. Onun aləmində hər şey yuyulmalıdır. Bu, onun silinməz qanunlarından biridir.

Qərəz, gələk əsas mətləb üstünə. Vəzirxanın hamıyla, o cümlədən Nəsrullayla əl verib görüşməyi onu yaman dilxor edir, boğaza yiğirdi. Hər dəfə onunla görüşəndən sonra əlini yumağa qaçırdı, bəzən su tapıldı, bəzən yox. Bakıda da su məsələsini, özünüz məndən yaxşı bilirsiz. Su tapmayandaodekolon axtarırdı. Odekolon tapmayanda çalışırdı sağ əlini azca yuxarı qaldırıb asılı vəziyyətdə saxlaşın, çəşib üzgözünə dəyməsin, vurmasın. Ta evə gələnəcən narahatlılıq içində olurdu. Onu qınamayıñ. O, iyrənirdi. Bunu da Vəzirxana deyə bilmirdi. Gücü bircə ona çatırdı ki, Vəzirxanla üz-üzə gəlməkdən qaçsın. Bəzən qaçırdı da. Amma bu, həmişə ona nəsib olmurdu...

Hə, Nəsrulla Vəzirxanın qabağını kəsib şəstlə əlini tutdu, sıxa-sıxa:

- Salam, bir, salam, iki, salam, üç... - deyərək yeddi dəfə "salam" sözünü təkrar edib, yeddi dəfə də onun əlini bərk-bərk sıxdı. - Vəzirxan müəllim, düz bir həftə salamlışib görüşdük. Yadında saxla, bir həftə salamlışib görüşməyəcəyik! - dedi və əlini yumağa getdi.

1 iyul, 1985

"Bizi də özün kimi bil..."

Günlərin bir gündündə, ali məktəblərin birində filologiya elmləri namızədi, dosent Gülləbbas Abbasoğlu mühazirə oxuduğu auditoriyadan çıxbı bufetə tələsirdi. O, yayın bu cürə bürkülü gündündə dörd saat mühazirə oxumuşdu. Susuzluqdan dili-ağzı yanındı. İstəyirdi bircə stəkan çay içsin, o biri mühazirəsini oxumağa tabı olsun...

Qiyabiçi tələbələr qanını əməllicə qaralmışdır Gülləbbas müəllimin. Onların çoxusu başqa fənnlər bir yana qalsın, öz ixtisaslarını - ədəbiyyatı bilmirdilər. Gülləbbas hiss eləmişdi ki, mühazirəsi tələbə-

lərə çatmır. Mütaliə saridan çox piyadalar tələbələr. Bunu o, bir-iki tələbədən nə oxuduqlarını sorusunda ki, bizdə hansı ədəbi jurnallar çıxır, o, gözlərini o ki var döymüşdü. Gülabbas da demişdi:

- Bəs onda, ay bala, mən mühazirəni kimin üçün oxuyuram?! Ürəyində isə fikirləşmişdi: "Qəbulda gör kimləri seçiblər?! Belə getsə rüşvətxor müəllimlər xalqımızın gələcəyini iflic eləyəcəklər..."

Qərəz, Gülabbas müəllim ürəyi yana-yana bufetə gedirdi. Ürəyi həm təşənlilikdən, həm tələbələrin kütlüyündən, həm də gödənlərin-dən özgə heç nə düşünməyən nəfsi ac müəllimlərlə əhatə olunduğundan yanındı.

Ürəyi yana-yana da bufetə tələsirdi. O, işıqlı, vicdanlı, fənnini gözəl bilən, halalca maaşı ilə birtəhər dolanan, nəfsi tox bir müəllimdi. Qəbuldan həmişə qaçırdı. Neçə dəfə onu saxlamaq istəmişdilərsə müxtəlif bəhanələrlə boyun qaçırmışdı. Çox qəribə bir hal əmələ gəlmışdi onun işlədiyi fakültədə. Onu qəbula salanda nəfsi aclar yaman sevinirdilər, bilirdilər ki, qalmayacaq, onlar üçün də bir yer boşalacaq, deməli, öz təbirlərinə kiminsə baxtı açılacaq...

Ürəyi təşnə Gülabbas müəllim bufetə girəndə onu çox hörmətlə yaxındaki bir stola çağırıldı. Getdi. Üç nəfər oturub çay içirdi. Stol üstündə iki çaynik vardı. Məxsusi dəmlənmişdi. Çay içənlərdən biri - keçən il Gülabbas müəllimin sayəsində "baxtı açılurlardan" Eyyazəli tezçə gedib bir armudu stəkan gətfirdi. Çay içənlərdən ikincisi - Müqəddəs Gülabbas üçün çay tökdü. Üçüncüsü - Sədiman stəkanına lumu saldı.

Təşnə Gülabbas hələ heç bir şeyin fərqinə varmadan çaydan istiisti bir iki qurtam içdi. Sonra stəkanı yerə qoyub (deyəsən bir az özüne gəlmişdi) onu çaya qonaq eləyənləri fəhmlə gözdən keçirəndə dəhşətə gəldi: "Vay dədəm vay, gör kimlərlə oturmuşam... Bunlar ki, rüşvətin küpünə girənlərdi. Keçən il uzundraz Eyyazəlinin başqaları bir yana, hətta qardaşından oğlunun qəbul edilməsi üçün lazımı məbləği aldığı və ona "mən tək yemirəm ki, bölüşəcəyik" deməsini fakültədə bilməyən yoxdu. Danaboyun, yekə sıfət Müqəddəssiz qəbul olmur. Çox vaxt da fənn komissiyasının sədri olur Müqəddəs. Sədimanınsa müştəriləri, babalı deyənlərin boynuna, kolxozi sədrleri, avtobaza müdirləri, lap aşağısı mağaza müdirləri olur... Xülasə, məni çaya qonaq edənlər fakültəmizin milyonçularıdır!"

Gülabbas bir istədi çayı yarımcıq qoyub aradan çıxsın. Sonra ağılna nə gəldisə fikrini dəyişdi. Müqəddəsə dedi:

- İndicə auditoriyada bir-iki uşağı danışdırıldı. Peşman oldum. Kim bunları qəbul edib?! Necə edib?! Deyəsən rüşvətə həris alçaqlar bizi yixacaqlar... Onlar dəhşətli həşərata dönüb elmimizi yeyir, gələcəyimizin üstündən qələm çəkirlər...

Gülabbas danışdıqca qızışırı:

- Hər şeyi pula satmağa öyrəşənlər sabah vətəni də, ailərini də saatla bilerlər. Onlara nə var ki?!

Gülabbas artıq özü də hiss eləmədən təhqirə keçmişdi. Rüşvətxor müəllimləri fahişə qadınlarla eyniləşdirirdi... Birdən o ayıldı elə bil diqqətlə Müqəddəsə, Sədimana, Eyvazəliyə baxdı, baxdı ki, görsün birinci zərbəni kim endirəcək. Hazır oldu özünü qorumağa. O, ağ elədiyini, həddini aşdığını özü də hiss elədiyindən hazır vəziyyətdə dayandı. Saniyələr gərginlik içinde keçib gedirdi. Birdən gördü ki, Müqəddəsin əli qalxdı, qalxdı və zərbələ onun sağ ciyinə endirildi:

- Gülabbas müəllim, düz deyirsən, düz sözə nə deyəsən qardaş, biz də elə sən fikirdəyik. Bizi də özün kimi bil...

Zərbənin gücündən bir tərəfi əyilən Gülabbas müəllim çəşmişdi, onlara baxa-baxa "Yalançının..." sözüylə başlayan məşhur ifadəni zor-güclə dilinin ucundan geri qaytara bildi. Belə iradə sahibi olmasına özü də mat qaldı. Çayını axıracan içdi:

- Mənim dərsim var, - deyib bufeti tərk elədi.

Yanvar, 1984

Boşluq

Bir azdan müdafiə başlanacaqdı. Adamlar yavaş-yavaş yığışırı. Fakültənin dəhlizində, müdafiə olacaq geniş auditoriyanın qapısından azca aralı küçəyə baxan pəncərənin qabağında üç professor dayanmışdı. Söhbət edirdilər.

- Bəli, bu gündən İsbat Biləndərli də keçir doktorların sırasına. - Bunu deyən eynəkli professorun sözlərində açıq-aydın kinayə duyuldu.

- Keçir yox, Bəşər müəllim, deynən soxulur. - Kinayəni açıb-ağardan professor boylu-buxunlu bir adamdı, iti-iti danışırı.

Bəşər onun açıq danışmasından ürəkləndi bir az, sual verdi:

- Müqtədir müəllim, sən əsəri oxumusan. Bir şey var içinde yəni onun?

Müqtədirin danışq sürəti bir az da artdı:

- Boş, boş bir şey. Cəfəngiyat. Mən hələ indiyənəcən belə zibil gör-məmişəm. Təzə heç nə yoxdur. Buçağacan deyilənlərin pis şəkildə montajı. Kafedra müdürü oxumaq üçün mənə də vermişdi. Oxuya bilmirdim, a kişilər. Axırı canımı dışımə tutub birtəhər başa vurdum. San-ki o dünyaya gedib gəldim. İnanın mənə, düz sözümdü ki, deyirəm.

- Yaxşı balam, müzakirədə mən də vardım, bu sözləri orda niyə söyləmədin? - Bunu deyən tez-tez burnunu çəkən, boğazını artılayan və buna görə də ətrafindakılara qripə tutulmuş adam təsiri bağışlayan ortaboylu professordu.

- Sən deyərdin, Zabil, mən də deyəydim. Bir də axı olmur, necə ol-sa yoldaşdır, bir yerdə işləyirik. Bədbaxtın qələmi yoxdu da, neyləsin?! Vurub öldürəcəksən bununçon onu?! Amma insafa qalanda gə-rəkli adamdı, hamının karına gəlir. Tapılmayan, defisit mal, ürəyin is-təyən nə bilim nə, sənə lazımdısa İsbat yerin dibindən də olsa tapıb çıxaracaq, - Müqtədir sözlərinin təsirini daha da artırmaq üçün misallara keçdi. - Zabil, bax, bu əynimdəki kostyumu görürsən, düz bir ay bundan qabaq İsbat mənimcün skladdan götüzdürüb.

Bəşərin insaf dağarcığı açıldı:

- Adamın başının üstündə allahı var, bu barədə fakültədə onun qa-bağına çıxan olmaz.

Zabil bu fikri bir az da qüvvətləndirdi:

- Fakültədə yox, bütün institutda.

Müqtədir sözlərinin əlüstü təsdiqindən xoşlandı, həvəslə başqa misala keçdi:

- Xətrimizə yeyib-içmək düşüb, birinin təsdiqi gəlib təcili qeyd eləmək lazımdı, biri professor keçib, biri dekan olub, təbrik eləmək la-zımdı. Elə o gün. İsti-isti. Sonra özləri qonaqlıq verəcək, ya yox, bun-da işimiz yoxdur. Bax, elə o gün kim qabağa düşür?

Bəşərin üzü güldü, nə güldü:

- İsbat.

Müqtədir əlini onun ciyinə vurdu:

- Aton rəhmətlik. İsbat qabağa düşür, məsələni əlüstü təşkil edir, hərədən on beş, ya iyirmi manat (bu, haraya, hansı restorana gedəcə-yimizdən asılı olur) alır, xaricdən gətirdiyi "Volqa"sını və fakültədə başqa "Volqa"ları səfərbər edir, bir saatdan, ya saat yarımdan sonra yola düşürük. Bu da İsbat müəllimin ikinci yaxşı cəhəti:

Bəşər atmacasını saxlaya bilmədi:

- Amma dediyin məsələdə İsbat müəllimin özü bir qəpik də qoymur ha!

Zabil bir az da dərinə getdi:

- Yiğidiqlarından özünə də hələ qalır.

Müqtədir bu məsələdə yaxasını ələ vermədi:

- Burası bir az qaranlıq məsələdi. Burasıyanan mənim işim yoxdu. Siz allah, məni çox dərinliyə çəkməyin. Üçüncü cəhət... Nə isə, kişinin yaxşı cəhətlərindən başqa misallar da gətirmək olar. Ancaq neyləyəsən ki, yazığın bircə qələmi yoxdu. Yazmağı bacarmır bu adam. Neyləsin?

Atmaca azarkeşi Bəşər atmacularından birini də tulladı:

- Qələmi yoxdu, bəs bu doktorluq dissertasiyasını necə yazib? Zərafatdı bu bəyəm?! Bu boyda işdi. Bu səninçün kurs işi deyil, diplom işi deyil, namizədlik deyil. Ağzında doktorluq deyirsən.

Müqtədir əsəbiləşdi bir az:

- Bura bax, aşna, sən deyəsən bu gün bizi dolamışan barmağıva. Guya bilmirsən ki, onunçun bu işi yazıblar. Yazan adam da gəlib oturub içəridə. Bir ağluva vurmursan ki, İsbat özü iki il xaricdə ola-ola doktorluğunu necə başa vurdu?! Yox e, soruşuram səndən, bax, sən Bəşərdən, bunu xaricə işləməyə göndərmişdilər, ya doktorluq yazmağa?! Bunu heç olmasa başıva vurgınən.

Bəşər bunu bilirdi. Ancaq dilinə gətirməyə qorxurdu, İstəyirdi ki, həmişə həqiqəti başqları desin. Onunku bic-bic atmacılı suallardı. Verirdi bu suallarını, qarışdırırdı aranı, qızışdırırdı mübahisəni, özü çəkilirdi bir kənara. Bir də İsbatdan o çəkinirdi. İsbat fakültədə, institutda arxalı idi.

Bir sual da geldi:

- Yaxşı, bunu kafedra müdürü Sevindik, özü də elmi şuranın sədridir, bilmir, niyə belə zəif işi buraxır. Sabah bunun bir...

Müqtədir lap özündən çıxdı, Bəşərin sözünü yarıda kəsdi: bizi çələ barmağıva. Yenə bir şəhadət barmağına dolasaydın dərd yarıydi. Ay avam, ay allahın fağır bəndəsi, ay yazıq professor, bəs sən bilmirsən ki, İsbat müəllimin namizədlik dissertasiyasını yanan elə dediyin kafedra müdürü, elmi şuranın sədri Sevindik olub. Bilmirdin bunu?!

Bəşər kəkələdi:

- Yox, bilmirdim, pah atonan, balam, gündə gərək bir təzə söz eşidəsən.

Müqtədir az qaldı əlini Bəşərin gözünə soxsun:

- Gözünün içindən yalan deyirsən. Ə, özüyü xamliğa qoyma, sən bunu bizdən də yaxşı bilsən. Bunu fakültədə bilməyən yoxdu. İntehası budur ki, sən bunu dilinə gətirməyə qorxursan. Sevindik bizim müdirimizdir, elmi şurannın sədridir, fakültədə nüfuzlu adamlardan biridir.

Zabil az danışsa da yeri gələndə replikasından qalmazdı, indi də qalmadı:

- Arxalıdı deynən. Yerliləri çoxluq təşkil eləyir burda. Bəşər buların hamısını çox yaxşı bilirdi. Bilmək ayrı şeydi, dilinə gətirmək başqa şey, hər bildiyini dilinə gətirməyi Bəşərdən gözləməyin özü ağılsızlıqdı.

Bəs kafedra müdürü, filologiya elmləri doktoru, professor, fakültə elmi şurasının sədri Sevindik İsbat müəllimin namizədlik dissertasiyasını o vaxt niyə yazmışdır? Bunun səbəbi vardi.

İsbat Sevindiklə bir yerdə oxuyurdu. Təyinata az qalmış İsbat onlarla kurs yoldaşı olan bir qızla evləndi. Bu, institutda ən böyük kafedralardan sayılan bir kafedra müdirinin qızıydı. Bununla da onun Bakıda qalmaq məsəlesi həll olundu. O, diplom işini müdafiə edəndə (bu-nu onun üçün kimin yazdığını əməlli-başlı bilən olmasa da, çox dərinliklərə gedəndə, gəlib elə yenə Sevindiyin üzərində dayanmalı olursan) çox tərifləndi, "əla" ilə qiymətləndirildi. Hələ bu az imiş kimi imtahan üçün xüsuslu qərar çıxartdı, həqiqi oxuyanlar, ondan çox-çox biliklilər, gələcəkdə doğrudan da əsl tədqiqatçı ola biləcək məzunlar respublikanın ayrı-ayrı rayonlarına müəllim göndərildilər. İsbat aspirant oldu.

Bəs Sevindik? İsbatın kafedra müdirinin qızıyla evlənməsindən Sevindik də bir balaca qazandı. O, kafedra müdirinin bir zəngiyle, Bakıda, başqa bir institutda laborant oldu. Ertəsi il isə özünün qurtardığı ali məktəbin aspiranturasına ərizə verdi. İsbatın qaynatası belə məsləhət görmüşdü. İsbat Sevindiksiz sudan çıxarılmış balıq kimiyydi. Bunu qay-nata da az vaxtda duymuşdu. Sevindik İsbatın yanında olmalydı. O da aspirant olmaliydi (əslində buna keçən il layiq idi, amma baxan kimdi ki?!..) Bir yerə səkkiz ərizə verilmişdi. İsbatın qaynatası həllədici rol oynadı. Onun komissiya sədri olduğu fəndən yeddi "yaxşı", bir "əla" alan oldu. "Əla"nın kimin aldığı məlumdur. Beləcə Sevindik aspirantu-raya qəbul olundu. Söz yox, bütün bu işlərin müqabilində o, bir şey: İs-

bata dissertasiyasını vaxtında yazib qurtarmaqda kömək eləməliydi. Adı "kömək eləmək" idi, əslində "yazmaq" nəzərdə tutulurdu və Sevindik yazdı da. İsbat "bəh-bəh"lə müdafiə elədi, "bəh-bəh"lə olmasa da, Sevindik də müdafiə elədi. İsbatin qaynatasının köməkliyilə o da kafedranın müəllimi oldu. Qaynata nə qədər ki, sağ idi İsbat kafedraya təzə müəllim keçənlər arasında qabaqda gedirdi və Sevindiyi də arxa-sınca aparırdı. Qaynata rəhmətə gedəndən sonra vəziyyət yavaş-yavaş dəyişdi, İsbat arxa plana, Sevindik ön plana çıxmaga başladı...

Müqtədir əlini yenə Bəşərin ciyinə vurdı, zərbədən az qaldı ki, onun eynəyi gözündən düşsün, tez əlləriyle eynəyi tutdu.

- Eynək qanıvun arasına girdi, sənə hələ ağır bir söz deyəcəkdir.

Bəşər sıxma-boğmaya düşəndə aradan çıxməq üçün bic-bic gülümşərdi. Bu onun sınaqlardan çıxmış müdafiə qalxanıydı. İndi də qalxanını üzünə tutdu:

- Niyə ki, ağrin alım?

- Sənin bu bic-bic gülməyin bizi lap bura yiğib, - Müqtədir odlanmış kimi əlini boğazına apardı. - Açıq-aşkar indi özün də boynuva alırsan ki, bizi bərk dolamışdır...

Müqtədir pulemyot atəsi sayağı sözlərini yağıdırıldıqca Bəşər də güllümsəyirdi. Kənardan elə görünə bilərdi ki, Bəşərin sanki dünya heç vecinə deyil, ünvanına deyilən artıq-əskik sözlərdən özü də xoşlanır. Amma yox, onun varlığı çalxanırdı bu sözlərdən. Göynədiridi içəridən onu bu sözlər. Ancaq səsini çıxartmırıdı, çünkü ilişmişdi, vəziyyətdən gülüşə bürünüb çıxməq istəyirdi. Müqtədir dolu kimi yağır, Bəşər qəhqəhə çəkirdi...

Müdafiə başlanırdı. Onlar içəri keçdilər, qabaq cərgələrin birində oturdular. Bəşər Müqtədirin qulağına piçildadi:

- Danışacaqsan?

Müqtədir bitərəfanə cavab verdi:

- Özümə qalsa yox. İsbat azı on dəfə mən ölüm vurub, Sevindik xahiş eləyib. Görək də...

Sevindik dissertationin tərcümeyi-hali, anket məlumatları ilə elmi şuranın üzvlərini tanış eləmək üçün elmi katibə birinci söz verdi. Elmi katib kağız-kuğazları oxuyarkən Bəşərin qulağı təzə bir söz eşitdi: İsbat instituta daxil olmamışdan əvvəl hardasa dərzi işləyib.

Bəşər iri ağızını Müqtədirin qulağına yapışdırıb piçildadi:

- Sən bilirdin bunu, Müqtədir?

Bəşərin iri dodaqlarının təmasından ürpəşən Müqtədir də ona yalvarılmış kimi ərkyana piçildədi:

- Mən ölüm, bəsdi, bəsdi bizi doladığın. Yetər, qardaş, yetər.

Bəşər and-aman elədi:

- Vicdanıma and olsun bunu bilmirdim, oğlum Mehdixanın canıycun xəbərim yoxdu İsbatın dərzilik elədiyindən.

Müqtədir Bəşərin gözlərinin içinə baxdı, bic-bic gülüşdən əsər-əlamət görmədi. Bir də Bəşər ki, oğlu Mehdixanın canına and içdi e, deməli düz deyir. O, vicdanına, məsləkinə yalandan and içə bilərdi, ancaq oğlunun canına yox. Bunu kafedrada, fakültədə bilirdilər.

Müqtədir də inandı Bəşərin doğru dediyinə, təəssüflə piçildədi:

- Onda deynən heç nədən xəbərin yoxmuş ki, sənin ay fağır. İsbat tələbəlik vaxtında da dərziliyini davam etdirirmiş. Özünə Sevindiyi, bəzi başqa tələbə yoldaşlarına şalvar, kostyum tikirmış. Professor qızıyan alışib-verişəndən sonra daha bunu şəninə siğışdırmadı. Dərzi liyin daşını o atan atdı...

Bəşər soruşdu:

- Yəni bir şey tikə biliirdi?

Müqtədir elə cavab verdi ki, Bəşər yəqin edə bilmədi o, zarafat eləyir, ya sözün doğrusunu deyir:

- Əla. Tələbələr növbəyə yazılırdılar ona şalvar tikdirmək üçün. Heyif, Azərbaycan xalqı gözəl bir dərzi itirdi.

Zabil üçün məqam idi danişığa qoşulsun:

- Bəs elə bilirsiz ulu Nizami əbəs deyib:

**Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımcıq papaqçılıqdan.**

Bəşər dilləndi:

- Bu bədbəxt axı heç yarımcıq da deyil. Payi-piyadadır. İndi də olacaq payi-piyada elmlər doktoru...

Sevindik öz işilə elmi şuranın üzvlərini tanış etmək üçün dissertanti kürsüyə çağırıldı. O, makinada çap etdirdiyi on beş səhifəlik çıxışını yarımsaata oxudu, sual verən olmadığı üçün tezçə də keçib yerində oturdu.

Öz birinci rəsmi opponentə verildi. Bu vaxtilə aspiranturaya qəbul olunmaqdə, namizədlik minimumu verməkdə İsbatın qaynatasının "əla"larından feyziyab olan adamlardandı. Həmişə o kişini hörmətlə

xatırlardı. İsbatla Sevindik həmin professorun bu zəif damarından us-talıqla tutdular, ikisi birlikdə onun evinə getdilər, dönə-dönə xahiş et-dilər, birinci rəsmi opponent olmağa razı saldılar. İki oxumağa başla-yanda o az qalırdı ki, başını divara çırpsın. "İlahi, bu nə işdi mən özü-mü saldım. Niyə razılıq verdim opponent olum?!. Niyə?!. Bəlkə qay-tarım, nə səbəb gətirim? Deyərəm, xəstəyəm, müalicəyə gedəcə-yəm... İki yubandırı bilərəm..."

Zəng elədi Sevindiyə. Sevindik İsbati o saatca xəbərdar elədi. Yenə evinə gəldilər:

- Bir ay gec olsun, Xanım müəllim, eybi yoxdur, - dedilər. Yenə xahiş, minnət. Üz-üzdən utandı. Qaynata yada salındı. Verdiyi "əla"lar göz qabağına gətirildi. İsbat hər dəfə gələndə yaxşı hədiyyələrlə gə-lirdi. Xüsusən xaricdən gətirildiyi ətirlər evin xanımını da, ərinə yum-şaltmaqdə az rol oynamadı. O, ərinə dedi:

- Ay Xanış, bu axının qabağında dayana biləcəksən?.. Hamı necə, sən də elə. Özünü incidib eləmə. Kişi'lərə söz vermisən, qaçmaq yax-şı düşməz...

Birinci rəsmi opponent danışib qurtardı. İşin müsbət cəhətləriylə yanaşı kəsirlərindən də söhbət saldı. On üç maddədən ibarət idi o kə-sirlər. Nə olsun ki?! İsbat on beş gün qabaq onun rəyini yazılı almışdı və o kəsirlərə də cavablar yazdırılmışdı. Düz on üç maddədən ibarət. Kimə? Kimə olacaq? İki yazana. Sonra da kafedrada qələmi olanlara bir-bir redaktə etdirmişdi. Axırda da Sevindik baş redaktor sağa bax-mışdı o cavablara.

Sevindik birinci rəsmi opponentə cavab vermək üçün İsbata söz verdi. İsbat neçə gündən bəri redaktə olunmuş, az qala əzbər bildiyi cavabları diktor kimi bir-bir oxudu.

Sədr birinci rəsmi opponentə müraciət etdi:

- Xanış müəllim, dissertantın cavabları ilə razısız?

Xanış cavabların çıxıyla qətiyyən razı olmasa da, bütün bu hənga-mə tez başa çatsın deyə qızarmış halda astaca:

- Razıyam, - dedi.

Söz ikinci rəsmi opponentə verildi. Bu Sevindikgilin lap yaxın ada-mı idi. Deyərdin canı onların əlindəydi. "Öl" desəydilər ölürdi, "qal" desəydilər qalardı. Səbəbsiz deyildi bu da. Ən ümdəsi də bu idi ki, Se-vindik, İsbat qəbulda qalandı (fakültədə bunlardan çox qalan olmaz-dı) onun xahişi ilə ən ažı bir nəfər həmişə instituta qəbul olunardı.

İkinci rəsmi opponentin cəmisi yeddicə qeydi vardı (bu da gözdən pərdə asmaq üçün düzəldilmiş bir oyundu). Yeddisinə də İsbatin redaktə olunmuş yeddi cavabı. Üçüncü rəsmi opponentin (keçən il Sevindik onun doktorluğunu müdafiəyə buraxanda boynuna çoxlu min-nət qoymuşdan indi xəcalətdən çıxmaq üçün əlinə fürsət düşmüşdü) yüngülvari üçcə qeydi oldu. Üç "daşdan keçən" cavab eşitdi.

"Daşdan keçən" cavabları ayzan arxa cərgələrin birində başını qabağındakı stulun söykənəcəyinə qoyub fikrə getmişdi. Opponentlərin danışıcılarına hərdənbir qulaq versə də, keçən günlərini xatırlayır, bu yola necə gəlib düşdүүнү, birinci harada, nədən başladığını gözləri öünüə gətirməyə çalışırı...

O, texnikumların birində dil və ədəbiyyat müəllimi işləyirdi. Təzə-təzə pedaqoji fəaliyyətə başlayanda bədii əsərlər, kitablar barəsində məqalələr yazır, redaksiyalara aparırı. Bir-iki həftə keçəndən sonra hər yerdə eyni sözləri eşidirdi: "Bəsitdir, dayazdır, orijinal deyildir..." Bir dəfə görkəmli bir şairlə texnikumda görüş keçirilirdi. Şairin həyat və yaradıcılığı haqqında məruzə etmək dil və ədəbiyyat müəllimi kimi onun öhdəsinə düşmüşdü. Görüşün sonunda şairə söz veriləndə "yaxşı məruzəsi üçün" o da təşəkkür payı almışdı. Sonralar o, "yaxşı məruzə"nin mətnini də heç yerdə çap etdirə bilmədi. Şairin özünə müraciət etdi. Şair əvvəlcə istəmədi bu işə qarışın. Sonra Əmanətə yazıçı gəldi, necə olsa, zəhmət çəkib, məruzə hazırlayıb. İndi də zəhmətinin bəhrəsini mətbuatda görmək istəyir. Şair Əmanətə dedi ki, sabah redaksiyaya gəlsin, onu da redaksiya heyətinin üzvü kimi çağırıblar.

Gedəcək.

Redaksiyada şairi görən kimi ona dedilər ki, Əmanətin yazılışı orijinal deyil, indiyə kimi barənidə yazılmış məqalələrdən ustalıqla köçürülmüş, montaj edilmiş bir şeydir. Bir-iki jurnal məqaləsindən bəzi parçaları Əmanətin yazılışıyla tutuşturdular da. Şair üçün deməyə söz qalmadı. Deyilənlərdən qanı qaralsa da "ustalıqla" sözü Əmanəti yaman tutdu və bus öz ilişib həmişəlik beynində qaldı...

Bir gün müəllim yoldaşlarından birisi ona yanaşdı:

- Əmanət müəllim, o irəli elədiyin məruzə xoşuma gəldi. Qızım, bilirsən də, institutda oxuyur. Ədəbiyyatdan kurs işi yazmalıdı, həmin o barəsində məruzə elədiyin şairin müharibə dövrü yaradıcılığı haqqında. Özü yaza bilmir. Deyirəm bəlkə sən bu zəhməti öhdənə götür-

rəydin, kurs işini yazaydın. Mən də sənin xəcalətindən çıxaydım. Bir əla inturist qonaqlığı mənim boynuma.

Əmanət boynuna götürdü yazmağı. Qızın kurs işi "əla" qiymətlə qiymətləndirildi. Atası dediyini elədi. Əmanətlə bir-birinin sağlığına o ki var təst dedilər. Axırıncı təstdə qıx atası Əmanətə çatdırıldı ki, qızının diplom işini də ona yazdıracaqdır. Söz yox ki, zəhmət haqqı da-ha böyük olacaqdır, bir inturist qonaqlığı ilə aşası deyil. Əmanət yaxşıca yemişdi, içmişdi, kefi kökdü, ərklə, bir az da lovğalıqla dedi:

- Baxşalı müəllim, həmyerlik biz, can deyib can eşidək gərək. Fikir eləmə, diplomu da yazaram. Bəs qələmi əlimə niyə almişam?! Qələm əhli deyiləmmi mən?! Yazmalıyam, yazmalıyam mən.

İçdilər, sonra da öpüşdülər...

Mənzilinə qayıdanda Əmanətin bir əlində iri bir tort, o birisində iki kiloqramm naringi vardi, fikirləşirdi: "İlahi, ömrümdə birinci dəfədir ki, mən də yazımdan bir xeyir görürəm..."

Əmanət diplom işini yazdı. Baxşalı dediyindən də artıq onu razi saldı. Qız diplom işindən də "əla" aldı.

Ertəsi il Əmanətin müştəriləri çoxaldı. Sən demə institutlarda oxuyan əfəl uşaqlar çox imiş. Əmanətin iş başından aşındı. Bir diplom işini qurtarmamış o birisinə başlayırdı. Daha kurs işi yazmırıldı. Sonra namizədlik dissertasiyasına keçdi. Diplom işi yazdırmaq istəyən tələbələr mələyə-mələyə qaldılar.

Bir neçə namizədlik dissertasiyası yazmışdı ki, İsbat qapısını döyüd. Qohum idilər. Ordan-burdan danışdlar. Sonra İsbat mətləb üstünə gəldi:

- A qohum, hamiya papaq tikirsən, bə biz başaçıq qaldıq ki...

- Qohum ölüb ki, sən başaçıq qalasan. - Əmanət onun qulluğunda həmişə hazır olduğunu bildirdi.

- Sən axı kiçik ölçülərdə papaq tikirsən. Mənim başımın ölçüsü bir az böyükdür.

- Böyük ölçülərdə də papaq tikə bilərəm. İstəyəni olsa, müştərisi tapilsa.

- Yəqin?!

- Yəqin!

Danışdlar. Alışdlar-verişdilər.

İsbat xaricə getmək ərəfəsindəydi. Doktorluq dissertasiyasının adını, planını, topladığı bəzi materialları və mövzu ilə əlaqədar ədəbiyatiñ siyahısını Əmanətə verdi. Əmanət siyahıda həmin mövzuda beş-

altı il qabaq namizədlik dissertasiyası müdafiə olunduğunu görəndə olduqca sevindi: "Bu oldu çım yağ. O namizədliyi doktorluq eləmək mənim əlimdə su içmək kimi bir şeydir. Onu rezin kimi elə dartıb uza-dım ki, heç ruhu da inciməsin.."

- Hə, qohum fikrə getdin, xeyir ola?

- Xeyirdi, xeyir olmayıb nə olacaqdı ki?! Mövzun, deyirəm səndən əvvəl işlənib. Namizedlik yazılıb o mövzuda. İndi gərək mən çalışam elə olsun ki, ondan tamamilə fərqlənsin. İnanıram ki, fərqlənəcək də. İntəhası bir az zəhməti çox olacaq da.

İsbat güldü:

- Nəzərə alarıq çətinliyini, qohum. Təki iş olsun.

- İş yaxşı iş olacaq, qohum, arxayı gedə bilərsən...

Müzakirə başlananda Sevindik elmi şura üzvlərindən ilk sözü Müqtədirə verdi.

Müqtədir əllərilə kürsünün iki tərəfindən bərk-bərk tutub sözə başladı:

- Yoldaşlar, İsbat müəllimin işini mən də oxumuşam. Ləzzət almışam. Deyə billəm ki, bizim indiyənəcən buraxdıığımız yaxşı işlərdən biridir bu. Ədəbiyyatşunaslığımızda bu sahədə bir boşluq vardı. İsbat müəllim özünün uzun illərin məhsulu olan doktorluq dissertasiyasıyla bu boşluğu doldurmuşdur. Dərinlik, orijinallıq, özündən əvvəlki tədqiqat əsərlərinə obyektiv münasibət bu doktorluq işinin başlıca məziyyətlərindəndir...

Müqtədir danışır, Əmanətin qulaqları keçmişdən səslər eşidirdi: "Bəsitdir, dayazdır, orijinal deyil..."

Müqtədiri başqası əvəz elədi. Onu da bir başqası. Düşüncələrə qərq olan Əmanət çırpınırıdı: "...Tərif tərif dalınca deyilir. Gör nə qaldırırlar İsbati. Pulu var onun, Əmanət, pulu, hardandı o pullar. Bu başqa məsələdi, Əmanət. İsbat hər qəbula qalanda, bilirsən nə qədər pul götürür. Bax, elə o pullara sən onun üçün dissertasiya yazmışan, haram pulları tökmüsən balalarıvun qarnına. Doyurmusan onları... Mən zəhmətimin haqqını almışam... Zəhmətimin, zəhmətimin..."

Sevindik danışdı. O, həm elmi məsləhətçi, həm də kafedra müdürü kimi iş haqqında fikrini deyərkən boşluğu doldurmaq məsələsindən bərk yapışdı...

İsbatin son sözü təşəkkürnamə oldu. O, dissertasiya ilə əlaqədar elmi məsləhətçisinin, rəsmi opponentlərin, çıxış edənlərin adını çəkdi. Bircə Əmanətdən savayı.

Əmanətin özünə yazığı gəldi. "Yedim, içdim, uşaqları dolandırdım. Ona-buna iş yazmaqdan cana doydum... Adım it dəftərində də olmadı. Ömrüm boyu səhnə arxasında qaldım. Səhnə arxasında... Bədəbəxt canım!.."

Sevindik üç professordan ibarət hesablayıcı komissiya seçilməsini təklif etdi. Elmi şura bu təklifi bəyəndi. Müqtədir komissiyanın sədri oldu.

Sevindik tənəffüs elan etdi. Adamlar bayırə çıxdılar. Əmanət yərindən tərpənmədi. Elmi şuranın üzvləri gizli səs verməyə başladılar.

Yarım saat keçməmişdi ki, adamlar yenə içəri dəvət olundu. Sevindik Müqtədirə söz verdi. Müqtədir gizli səsvermənin nəticəsini elan etdi: elmi şuranın iyirmi dörd üzvü İsbat Biləndərliyə filologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün yekdilliliklə səs vermişdir...

Əmanət özünə yer tapmırı. "Çoxlarına ad verdirdin, özün adsız qaldın, Əmanət!.. Adsız!.. Adsız!.. Yaziq canım!.. Fağır ca..."

Dissertanti təbrik eləmək, öpmək, gül təqdim eləmək mərasimi başlandı. Gulları İsbat özü təşkil eləmişdi. İndi də hansı gül dəstəsinin elmi şuranın sədrinə, hansıları rəsmi opponentlərə, hansını... Beləcə o, öz adamlarına göstərişlər verirdi.

Auditoriya yavaş-yavaş boşalırdı. Lap axırda İsbat qaldı öz adamları ilə. Birdən o, Əmanəti gördü. "Ə, bu yatmış olar e" deyib ona tərəf getdi, əlini astaca ciyninə qoysdu, elə düşündü ki, indicə Əmanət başını qaldıracaq, Əmanət başını qaldırmadı. İsbat onu bərk silkələdi. Əmanət yerə aşdı. Əmanətdən səs-səmir çıxmadi. O ölmüşdü.

Aprel, 1983

İmtahan

Ağamirin telefonu ara vermədən hey səslənirdi. Ağamirin dəstəyi yerinə qoyması ilə götürməyi bir olurdu:

- Bəli, mənəm, ələyküməssalam. Bilirəm... Adını deyin... Yaxşı, arxayın olun.

Professor yoldaşlarındanındı. Bacısı qızını tapşırırdı. Ağamir onun da adını dünəndən tapşırılmağa başlanılan tələbələrin siyahısına əlavə etdi. Bacı kızı siyahıda on birinci oldu. İmtahan götürüləcək üç qrupun uşaqlarının cəmi ilə iyirmi bir nəfər idi.

- Bəli, mənəm, əleyk. Bilirəm... Adını de... Arxayın ol.

Kafedra müdürü idi, həmyaşiddilər. Bir ildə aspiranturaya daxil olmuş, bir ildə də ali məktəbdə işə başlamışdılar. Professor təzəcə rəhmətə getmiş qardaşının yeganə oğlunu tapşırırdı.

Siyahidakı adamların sayı oldu on iki.

- Alo, mənəm, belə sənin də sabahin xeyir olsun. Xeyir ola, bizə bir qulluğun. Biliyəm, adını de. Baxaram... Yəni deyirəm nəzərə ala-ram... Lap dəymə-düşər olmusan... Yaxşı, arxayın ol.

Görkəmli rəssam dostuydu. Vaxtilə bir məhəllədə böyük boyabaşa çatmışdılar. Demə dostunun qızına dərs deyirmiş. Heç xəbəri yox. İllər necə də uçub gedir. Vəfəsi yox imiş bu illərin. Rəssamin qızı on üçüncü olsun siyahıda.

Telefon dayanmaq bilmirdi. Aramsız səslənir, Ağamir dəstəyi götürür, möhkəm salam-əleyki olan akademiklə, məşhur idman ustasıyla, çox sevdiyi tanınmış müğənniyələ, can bir qəlb olduğu zavod direktoruyla, mühüm bir idarənin şöbə müdürüylə danışır, danışdırıqca siyahida adlar bir-bir artırdı. İyirmiyə çatanda Ağamir telefonun dəstəyini yerinə yox, kənara qoydu. Tələm-tələsik geyinməyə başladı: "İyirmisini tapşırıdilar. Hamısı da "əla" istəyir. "Əla!" Bəs, mən kimdən imtahan götürməliyəm?! Tez aradan çıxmış, heç olmasa o tapşırılmayan bircə tələbədən imtahan götürüm. Soruşum əməlli-başlı ondan. Sualı sual dalınca verim ona. O biriləri üçün "əla" istəyiblər. Bu bircəcəyinə də "əla"ni özüm verəcəyəm. Amma o ki, var soruşacağam ondan. Yaman soruşacağam. O birilərinin də əvəzində onu danışdıracağam. Bilmədiklərini də özüm danışacağam. Bir imtahan olmalıdır, ya yox?! Qorxma, ey mənim bircə tələbəm, qorxma suallarından, suallarımın çoxluğundan, iyirmi nəfərin yerinə danışacağıq. Qorxma, axırdı bir "əla"n var sənin də, heç qorxma!"

O, evdən çıxanda telefon dəstəyini yerinə qoydu.

Ağamir imtahan götürəcəyi fakültəyə gələ-gələ fikirləşirdi: "Ən yüksək konkursu olan fakültədə işləyirəm. Buraya daxil olanların gərək bütün qiymətləri "əla" olsun. Bir "yaxşı"yanan keçmək mümkün deyil... Ancaq oxumağa gələndə... nə deyəsən?!"

Ağamir elmlər doktoru, professordu. Bu elmi dərəcə və elmi adın (bunlardan əvvəlkilərin də) alınmasında, söz yox, heç bir kənar təsirin

rolu olmamışdı. Ağamir kimsədən minnət götürməmişdi, götürmək fikrinə heç düşməmişdi də. O, iş yoldaşları arasında fənnini yaxşı bilən müəllim kimi tanınırdı. Bununla belə ötüb keçən illər ərzində iş yoldaşları ona bəzi-bəzi xasiyyətlərinə görə qəribəlikləri olan bir həmkar kimi baxmışdır və bu baxış indi də davam edirdi. Öz aralarında kimi onu Molla Nəsrəddin, kimi Bəhlulu-danəndə, kimi Əhmədi-biqəm adlandıırırdı. Ümumiyyətlə, ona baməzə adam kimi baxırdılar.

Ağamir dekanlığının qapısında dekanla üz-üzə gəldi, salamlaşdırıldı. Dekan onu kənara çəkdi:

Ağamir müəllim, indicə sizə zəng eləmişdim, telefonu götürən olmadı...

Ağamirin dalağı sancdı. "Kaş ki, imtahan edəcəyim bircə tələbəni əlimdən almayıalar!.."

Dekan ahəstəcə davam etdi:

- Bilirsən də bizim bacanağın oğlu... İndiyəcən qiymətləri "əla" olub onun. İndi gərək elə olsun ki...

Ağamirin beynindən ildırım sürətılı keçdi: "Əla!" Canını dişinə tutub, əzab çəkirmiş kimi dedi:

- Bilirəm, arxayı olun.

Dedi. Amma ona elə geldi ki, ayaqları altından yer qaçıdı. Özü gələmayalaq boşluğa, çəkisizlik şəraitinə düşdü. Telefon danışqları qu-laqlarında səsləndi. Yox, gur-gur guruldadı:

- Bilirsən də...

- Bilirəm!

- Bilirsən də...

- Bilirəm!

Ağamir güclə müvazinətini saxlaya bildi, özünü ələ aldı. "Qəribəliklərimdən danışırlar... Molla Nəsrəddin, Bəhluli-danəndə, nə bilim nə?! Danışın... Hey danışın. Siz adamı nəinki qəribə, dəli eləyərsiz, dəli!.."

Ağamir dekan müavinindən (o da dünən axşam xalası qızını tapşırılmışdı, Ağamirin siyahısında doqquzuncu idi) imtahan vərəqələrini aldı. Vərəqələri oyan-buyana çevirib baxdı.

Dekan müavini dedi:

- Ağamir müəllim, sizin üçün yaxşı auditoriya ayırmışam, isti, səliqəli.

Ağamir diqqətlə müavininin gözlərinin içində baxdı. "Molla Nəsrəddin... Bəhlulu-danəndə... İndi bilirəm nə çəkib o yazıqlar?!. Nə?!"

- Nə zəhmət çəkirdüz, - bunun ağızucu dedi, elə-belə, etika xatirinə. Belə hallarda nəsə demək lazımdır, o da dedi.

Stul çəkib müavinin yanında oturdu. Dünəndən yazdığını siyahını çıxarıb imtahan vərəqələrilə yoxladı. Düppədüzdü. İyirmi bir-iyirmi bir. Avtoqələmini çıxardıb imtahan vərəqlərinə iyirmi bir "əla" yazdı. Qol çəkdi. Avtoqələmini cibinə qoyub ayağa durdu, imtahan vərəqələrini müavinə uzatdı:

- Alın, bu da sizin imtahan vərəqləriniz. Mən üç qrupun üçündə də imtahani qurtardım. Səliqəli, isti auditoriyanı zəhmət olmasa başqa müəllimə verin, - deyib dekanlıqdan çıxdı.

Dekan müavini əlində imtahan vərəqləri gözləri bərələ qaldı. Dekan tələsik özünü yetirdi, müəllimlər üçün ayrılmış qonşu otaqdan şahmat oynayan üç-dörd professor, Ağamirin imtahanda assistenti olacaq dosent gəldi, imtahan vərəqələrinə baxa-baxa qaldılar. Dosent tez dekan müavinin əlindəki imtahan vərəqələrindən birinə gözlərini zillədi, dünən hələ kafedrada guya sözgəlişi, bir az da zarafat içində tapşırığı baldızının qarşısında "əla"nı görəndə qaynatası ile İsa bulağının üstündə kababdan sonra içdiyi diş göynədən su kimi ürəyi sərinlədi. Toxtadı. Ancaq usta tərpənib bunu bürüzə vermədi, tez özünü təəccüb və heyrətdə qalanların arasına saldı. Haçandan-haçana dekanın səsi sükütu pozdu.

- Qəribədir, bu kişinin qəribəlikləri qurtarmaq bilmir ki, bilmir!

Yanvar, 1983

Növbətçi təbəssüm

Müdirimizin anası rəhmətə getmişdi. Bu gün torpağa tapşırılacaqdı. Yığışış getdik.

Hüzr yerinə çata-çatda yoldaşlarımızdan birisinin piçiltisini eşitdim:

- Növbətçi təbəssümlə şef neyləyəcək görəsən?!

Dedim:

- Səbrin olsun, bir azdan görərsən də.

"Növbətçi təbəssüm". Elə bilirom bu ifadənin bir balaca izahata ehtiyacı var. Məsələ belədir ki, bizim müdir özündən aşağı vəzifədə olanların qabağında dedikcə qaraqabaq, dinməz bir adamdır. İşçini hü-

zuruna çağırır, danışarkən qabağındaki kağız-kuğuzlardan başını qaldırmaz, bircə dəfə də olsun onun üzünə baxmaz. Özündən yuxarı vəzifelilərin qabağında isə müdirimizin üzündən təbəssüm əskik olmaz, gözləri müsahibinin gözlərindən çekilməz. İstər lap düşməni olsun, ondan yuxarı vəzifə tuturmu təbəssüm üzündə hazırlıdır. Hələ imkan tapsa onunla dodaq-dodağa da verəcək. Bəli, belədir bizim müdir. Onun bu xasiyyətini həm idarəmizdə, həm də idarəmizlə six əlaqədar başqa idarələrdə işləyənlər yaxşı bilirlər. Bildikləri üçün də bu təbəssümü öz aralarında "növbətçi təbəssüm" adlandırırlar.

Xülasə, həyətə girdik. Hüzr yeri burada idi. Müdirimizə yaxınlaşıb başsağlığı verdik. Söz yox, bizim hamımızı o, qaraqabaq, dinməz, lal sükutla qarşılıdı. Gözlərini də bizə göstərmədi, gah aşağı, gah yuxarı baxdı müdir.

Keçib boş yerlərdə oturduq. Cənazonin qaldırılmasına hələ çox vardi. Birdən idarəmizin tabe olduğu nazirliyin şöbə müdirləri göründülər. Elə müdirimizə yaxınlaşmışdılar ki, onun üzündə növbətçi təbəssümün nə vaxt zühur etdiyi bilinmədi. Nazirliyin nümayəndələri oturmamışdılar ki, idarəmizin bir-iki fağırı gəldi. Növbətçi təbəssüm o andaca yoxa çıxdı. Qaraqabaq sıfət, aşağı, yuxarı baxan etinasız nəzərlər. Nazir müavini gəldi. Növbətçi təbəssüm o saat üzə çıxdı. Nazir gəldi, növbətçi təbəssüm par-par parıldadı, necə parıldadı, ilahi, necə parıldadı.

Sağdan böyrümü dümsüklədilər:

- Görürsən də...

Soldan böyrümü dümsüklədilər:

- Gör kimin əlində qalmışq da.

Adam çox gəldiyindən biz - qabaqcadan gələnlər ayaga durub küçədə gözləməyi lazımlı bildik.

Müdirimizin yanından keçərkən birisi sorğu-sualı tutdu məni. Ayaq saxlamalı oldum. Müdir arxası mənə tərəf dayanmışdı. Onun dostlarından birinin (o da müdirimiz kimi idarə müdürüdür, görüşərkən onların neçə kərəm bir-birlərinin dodaqlarını acgözlükle gəmirdiklərini görmüşəm) qulağına piçildadığını eşitdim:

- Növbətçi təbəssümü indi işlətmə, yeri deyil. Qıraqdan aşkar biliñir. Anovun üçünəcən, yeddisinəcən hər gün, qırxınacan hər cümə axşamı adam çox gəlib gedəcək. Növbətçi təbəssümü növbədən azad elə getsin.

Müdirimiz də əlacı kəsilmiş kimi ona dedi:

- Kolleqa, başa düşürəm səni, ancaq özümü saxlaya bilmirəm... Bəcarmiram özümlə, avtomat kimi qurulmuşam elə bil. Avtomat...

O, birdən çevrilib arxasında məni görcək sözlərini eşitdiyimi açıqca hiss elədi, elədiyi üçün də əlüstü irişdi, növbətçi təbəssüm mənim üzümə güldü, candərdi güldü, müdərimizi tanıdığım illər ərzində birinci dəfə idi ki, onun gözlərinin içini görürdüm.

Tezcə küçəyə çıxdım. Həyətdə elə bil mənə hava çatışmırıdı.

27 avqust, 1979

Xalanəvəsi

Günlərin bir gündündə ali məktəblərin birində "XX əsr Azərbaycan ədəbiyyatı" fənnindən imtahan gedirdi. Semestr imtahani. İmtahani iki nəfər götürdü: fənn müəllimi Mirzəmurad, assitent Sübhan. İmtahan verən qiyabiçı tələbələrdi.

Mirzəmurad demişkən, imtahan babət gedirdi. Ağzını açıb bir-iki kəlmə danışan "kafi" alır, quş kimi auditoriyanı tərk edirdi; bir az də-lilli-sübutlu danışan, bədii əsərlərdən nümunə gətirən, əzbər şeir de-yən "yaxşı" alırdı. "Əla" almaq iddiasında olan yox idi, Mirzəmurad da "əla"nı heç kəsə vermək fikrində deyildi. Onun müəllimlər, tələbələr arasında geniş yayılmış bir sözü vardı. O bu sözü "əla" almaq eş-qinə düşən qiyabiyyə deyərdi: "Bala mən heç özüm bu predmeti əla-ya bilmirəm, sənə necə əla verim?!"

Amma bir dəfə ondan "əla" alan olmuşdu. Neçə il qabağın söhbəti-dir. Tələbə biletinin suallarını danışmışdı. Hər sualın da cavabını qur-tarmamış Mirzəmurad "bəsdi, keç o biri sualına" demişdi. Axırıncı "bəsdi"də tələbə dayanmışdı və gözlərini zilləmişdi müəllimin əlinə. Müəllim "y" hərfinin elə başlanğıc hissəsini yazar-yazmaz tələbə dil-lənmişdi: "Müəllim, əlavə sual verin!" "Bala, mən heç özüm...", "Müəllim, əlavə sual verin!", "Bax yaxşını da itirə bilərsən ha!", "Müəllim, əlavə sual verin!" Mirzəmurad da bir-birinin dalınca vermişdi əlavə suallarını. Tələbə də yağdırılmışdı cavablarını. "Yox, bala, sən məndən yaxşı bilirsən, apar "əla"nı, halal xoşun olsun!.."

İmtahan davam edirdi. Mirzəmurad tez-tez saatına baxırdı, hər ba-xanda da Sübhana deyərdi:

- Darıxma, çatacayıq!
- Görək də!..

Futbol azarkeşi idilər. Gecikməmək üçün imtahanı tez qurtarmağa çalışırdılar. Tələbə şirin danışlığı yerdə Mirzəmuradın yoğun səsi qu-laqlarında guruldayırdı:

- "Kafi"ynən necəsən, bala?
- Bəsimdi, müəllim, çox sağ olun!

Mirzəmurad da imtahan vərəqinə "kafi"ni yazırıdı və yaza-yaza ona elə gəldirdi ki, bu saat dünyada ən yaxşı, ən xeyirxah işlərdən birini icra eləyir, özündən çox razı qalırdı, "kafi"ni tələbənin "zaçot kitabçası"na da yazırıdı, sonra kitabçanı şəstlə qiyabiçıyə uzadıb uzun illər məhbəsdə yatan dustağın üzünə qapını geniş açıb "Siz azadsınız, gedə bilərsiniz!" deyən həbsxana rəisi kimi söyləyirdi:

- Gedə bilərsən!

Tələbə də gedirdi. Yerini başqası tuturdu. Beləcə "kafi", "kafi" da-lınca yazılır, "sağ olun, müəllim!"lər üst-üstə yığılırdı. Mirzəmurad dərisinə sığmırıldı: "Varam "kafi"yə. Dünyada bundan yaxşı qiymət var?! Başın səlamətliyidir "kafi". Birdən olmadı elə, oldu belə, başlandı sorğu-sual. "Əla"ni niyə vermişən buna... "Əla"dan köpəyoğlu qiymət yer üzündə yoxdur. "Yaxşı"nın da hərdən çək-çeviri olur. Qurban olum "kafi"yə, "kafi"ni itirib axtaran kimdi, axı?! Tələbələr də razı, özün də rahat. Başın da sağ-səlamət..."

Bir qiyabiçı yarım saatdan çox idi ki, fikirləşirdi. Mirzəmurad onu səslədi:

- Orda nə yaman qurdalanırsan, bala, bir yaxına gəl görək. Qiyabiçı geldi. İmtahan stulunda oturdu. Mirzəmurad saatına baxdı:

- Başla görək, bala, tələsiyirik.
- Müəllim... mən suallarımı bilmirəm...
- Heç birini?
- Heç birini...
- Elə şey olmaz ə, bir yaxşı-yaxşı fikirləş görək.
- Müəllim, ha fikirləşirəm yadına bir şey düşmür ki, düşmür...
- Adın nədir, ə, sənin?
- Seyidəlidir, müəllim, Mirnağıyev Seyidəli.

Bu adı eşitcək Sübhan ağızını Mirzəmuradın qulağına tutdu, piçılıyla dedi:

- Bu, bizim laborant Sahibxanımın əsabələrindəndir. Çox xahiş et-

di ki, bir tramvay altında qalmış "kafi"ynən yola salaq getsin.

"Sahibxanımın əsabələri..." Bu Sübhan da deyəndə deyir a!.. Sahibxanıma qurban olum! Sahibxanım kəsən başa sorğu-sual olur ki?!" Mirzəmurad ürəyində belə fikirləşdi, Sübhanın qulağınasa ahəstəcə dedi:

- Bir görək hələm nə cavab verir, Sahibxanımın da tapşırıqları qurataran deyil, bir ağızını açsin görək.

Əslində Sahibxanım Mirzəmurada əvvəlcə demişdi, o da söz vermişdi Seyidəlini yola salmağa. Amma, eyni zamanda, Sahib xanımı başa salmışdı ki, bir xalaxətri Sübhana da desin, necə olsa, imtahanda assistentdir, birdən olmadı elə, oldu belə, ciy süd əmmişlərə nə etibar?!

İndi budur, Sübhan da dedi Sahibxanımın tapşırığını Mirzəmurada. Mirzəmurad da gətirdi gözlərinin qabağına Sahibxanımın ay kimi yumru, parlaq sıfətini, baxdı ona, baxdı... xəyalında yavaş-yavaş oxşamağa başladı Sahibxanımı...

Seyidəliyə yardımçı sual verməyə başladı. Ancaq Seyidəlidən səs səmir çıxmadi. Əlaçι hər şeydən üzülən Mirzəmurad axırdı belə bir üsula əl atdı:

- Bala, bir də görüm Cəlil Məmmədquluzadə adlı yazıçı eşitmisən?

Seyidəlinin gözləriən birdən-birə işiq geldi. Mirzəmuradın nəzərində bu işiq elə bil Sahibxanımın qabarıq sinəsinə düşdü. Mirzəmuradın baxışları orada ehtirasla gəzdi...

- EşitmİŞƏM, müəllim, heç elə şey olar eşitməyim!.. Məni ordacan da piyada bilməyin.

Mirzəmurad dirçələn kimi oldu. Sahibxanımın hərarətlı nəfəsini nəfəsində hiss elədi...

- Yaxşı, bilmərəm, Seyidəli, bilmərəm. O yazıçının əsərlərini say görüm.

Seyidəlinin gözlərində işiq söndü. Sahibxanımın qaş-qabağı tutuldu, yaxasını bağladı, əlilə Mirzəmuradın dodaqlarını özünə kənar elədi...

- Kimin, müəllim?

- Cəlil Məmmədquluzadənin də...

- Müəllim, bir-ikisini siz deyin, dalısını mən gətirəcəm. Müqəvvəha deyiləm gətirə bilməyim. Arxayı olun, müəllim, gətirəcəyəm.

- Danabaş...

Seyidəlinin qoyun gözləri kəlləsinə çıxdı:

- Nəəə?!

Sahibxanım acıqla baxa-baxa uzaqlaşdı, uzaqlaşdı, yoxa çıxdı.

Mirzəmurad tez Seyidəlini başa salmağa çalışdı:

- Qorxma, sənə demirəm, Seyidəli, Cəlil Məmmədquluzadənin ilk əsərinin adı bu sözlə başlayır, dalışını istəyirəm sən deyəsən.

Seyidəli özünə gəldi, sol əlinin şəhadət barmağını alınna dayadı, gözlərini döydü, döydü:

- Deyim də, müəllim, bisamat deyim... Dilimin ucundaydı şoqərib...

Mirzəmurad dilləndi:

- "Dananabaş kəndinin əhvalatları".

Seyidəli əlüstü təkrar elədi:

- Danabaş kəndinin əhvalatları.

- "Ölülər".

- "Kamança".

- Kamança, müəllim...

"Qurbanəli bəy".

- Qurbanəli bəy, müəllim.

Beləcə Mirzəmurad dedi, Seyidəli təkrar elədi.

- Anamın...

- Anamın...

Mirzəmuradın əsəbləri tab gətirmədi:

- Ə, bir insafın olsun, heç olmasa bunun dalısını sən de, axı mən sənə qiyət verməliyəm.

Seyidəli o ki, var hıqqandı:

- Anamın... anamın... anamın...

- A bala, bir de görünüşən uşaqlıq məktəbə gedəndə öz ilə nə aparır?

Seyidəlinin gözlərində yenə bayaqkı işıq göründü:

- Çanta, müəllim.

- "Müəllim" sözünü təkrar eləmə.

- Müəllim sözünü...

Mirzəmurad yenə hirsətləndi:

- Bu əsər adı deyil e, mən deyirəm ki, əsərlərin adını deyəndə "müəllim" sözünü demə.

- Oldu, müəl... Neyləyim, şoqərib dilim öyrəşib... Daha bir də demərəm...

Çantanın içində nə olur?

- Dəftər.
- Sonra?
- Qələm.
- Sonra?
- Cörək.
- Sonra?
- Sonra, sonra... bişmiş kartof, m...
- Sonra... S...?

Qiyabiçinin gözlərində işıq keçdi. Müəllim acıqlı-acıqlı dedi:

- Anamın... Anamın... Anamın...

Seyidəli key-key təkrarladı:

- Anamın... anamın... anamın...

- Əh, anovun qarnına daş düşəydi səni doğan yerdə, canımı yiğdin boğazıma, belə də iş olar?!

Mirzəmurad qələmi götürdü, ürəyində "Eh cəhənnəm olsun Sahib-xanım da!" deyib istədi imtahan vərəqinə bir "qeyri-kafı" yazdı. Elə bu anda Sahibxanımın məlahətli, yapışqlı səsi qulaqlarında cingildədi: "Mirzəmurad!.."

Mirzəmurad əlini saxladı. "Aaz, görmürsən ağızını aça da bilmir. "Anamın kitabı" kimi məşhur əsərin adını da deyə bilmir. Görmürsən ki, qandığı qrafa da yoxdur... İndi mən başdaşlı neyləyim?!"

"Qandığı bir qrafa olsayıdı, daha sənə niyə tapşırırdım ki, Mirzəmurad... muradım mənim?!"

Mirzəmurad ağızını Sübhanın qulağına yapışdırıldı:

- Neyləyək bu dananın işini, Sübhan müəllim?

Sübhan da onun qulağına piçıldadı:

- Baxın da, Mirzəmurad müəllim, dərsi siz keçmisiz, predmetin sahibisiz, tələbəni də tanıyırsız, baxın da...

Mirzəmurad qələm əlində düşünhadüşündəyi: "Sübhanın da bircə bu "baxın da..." deməyi olmaya. Bundansa elə birdəfəlik "nə özünü yorusan, Mirzəmurad, yapışdır belinə "qeyri-kaff"sinı, qoy böyüre-böyüre getsin" deməsi min dəfə yaxşı olardı. Mənim də Sahibxanımın yanında bir az dilim uzun olardı, deyərdim ki, aaz neyləyim, assistant razı olmadı, eybi yox, özgə vaxt təklidə napravleniyə ilə gələr, yola salaram gedər... Bəli, Sübhan da ustalıqla çəkdi yaxasını bir tərəfə. "Baxın da..." Zalımlı oğlu yıxdı Seyidəlinin yükünü üstümə. İndi mən ney-

ləyim?! Neyləyəcəksən ki?! Sahibxanımın qabağında dura bilərsən?! İndiyəcən kim dura bilib ki, mən də durum?! Onda daha niyə özünü yorursan, sənə indicə demədilər ki, özün baxgınən... Baxım da!.."

Mirzəmurad Seyidəliyə baxdı.

- S... - O, Sahibxanım sözünü dilinin ucundan güclə qaytardı. - Seyidəli!

Seyidəli müraciətdən cana gəldi:

- Can müəllim!

Mirzəmurada elə gəldi ki, "can" sözünü Seyidəlinin yox, Sahibhanımın dilindən eşitdi.

- Futbol qanuvun arasına girdi, qurban olasan S... - yenə Sahibxanım demək istəyirdi, əlüstü çevirdi. - Sübhan müəllimə - dedi, tapıntısına özü də dirçəldi, ustalıqla yekə bir minnəti yıldız Sübhanın boy-nuna, həm də arxayıñ oldu, "kafi"ni yazmaqda onu da özünə həmfikir elədi: - Kişini futbola gecikdirsem gərək üzünə baxmayam.

Ürəyində isə deyirdi: "Sənə "qeyri-kafi" yazsam, Sahibxanımın gərək üzünə çıxmayam".

Mirzəmurad imtahan vərəqində Seyidəlini adını axtarıb tapdı:

- Seyidəli, yazıram "kafi"ni. - Yazdı.

Sahibxanımın köynəyinin düymələri avtomatik açıldı... Anadan-gəlmə oldu Sahibxanım, anadangəlmə...

- Müəllim, sağ olun!..

"Qurban olum sənə, Mirzəmurad... muradım mənim!"

"Aaaz, ərivə də bu sözlərdən deyirsən?!"

"Əh, allah vurmuşdu onu!"

Mirzəmurad Seyidəlinin "zaçot kitabçası"nı götürüb açdı, şəklinə baxdı, şəkil dönüb oldu Sahibxanım... Sonra yenə Seyidəli. Mirzəmurad elə bil oxşarlıq axtarırdı. Axi Sahibxanım deyirdi ki, Seyidəli qohumudur.

Mirzəmurad Seyidəlinin şəklinə baxa-baxa soruşdu:

- Seyidəli, Sahibxanımın nəyişən?

- Müəllim, xalası nəvəsiyəm.

- Seyidəli, yaman xeyirxah, gözəl qohumunuz var.

- Müəllim, bütün nəslimiz onun başına and içir, namusuyla fəxr edir...

- Seyidəli, amma sən də yaxşı oğlana oxşayırsan.

Ürəyindəsə deyirdi: "Amma səndən nə dəllal olar, Seyidəli!"

- Sağ olun, müəllim, olanım budu da.
- Sübhan da Seyidəliyə sual verdi:
- Seyidəli, buranı qurtarandan sonra nə etmək fikrindəsən?
- Müəllim olmaq istəyirəm, müəllim, orta məktəbdə dil və ədəbiyyat müəllimi. Sahibxanım söz verib ki, düzəltsin.

Sübhanın üzündə acı istehza gəzdi. Bunu Seyidəli hiss eləmədi, ancaq Mirzəmurad gördü: "Sahibxanım düzəldər, Seyidəli, düzəldər..."

Mirzəmurad "kafı"ni "zaçot kitabçası"nda yazdı. Yenə Seyidəliyə baxdı: "Yox, bu qohumu olmağına qohumdur. Ancaq bəzən qohum adına başqalarını da sıriyır bizə. O da başını bu sayaq girləyir... Ancaq keçilməli can deyil, köpəyoğlunun qızı, bu əclaf Seyidəli yenə yadıma saldı onu, dəli elədi məni..."

"Zaçot kitabçası"nı Seyidəliyə uzatdı:

- Gedə bilərsən!

Seyidəli əllerini sinəsi üstə qoyub:

- Sağ olun! - dedi, əyildi-düzəldi, düzəldi-əyildi, getdi.

"Seyidəli, yıldın komamı, dəli-divanə elədin məni... Sabah necə olsa, gərək Sahibxanımla görüşüm. Darıxmışam, yamanca darıxmışam!.."

İmtahan sona doğru gedirdi. Mirzəmurad tez-tez yapon saatına baxındı. Hər baxanda da Sübhana deyirdi:

- Darıxma çatacayıq!
- Görək də!

Fevral, 1977

Kölgədə

Tut ağacının kölgəsi istirahətçilərin ən çox xoşuna gələn bir yerdir. Kölgə hayana düşürsə, skamyaları o tərəfə çəkirələr. Nərd və domino oynayanların daimi sığınacağıdır bu kölgəlik. Az istirahətçi olub ki, qocaman tut ağacının gövdəsinə adını, familyasını, gəldiyi yeri yazmamış olsun. Azərbaycan rayonlarından çoxunun adına ağacın gövdəsində rast gəlmək olar. Yazıq tut ağacı, dözür bu zoraklığa, qocalaqocala dözür. Ancaq kölgəsini əsirgəmir onu incidənlərdən. Hələ ki, salır kölgəsini onların üstünə.

Günlərin bir gündündə həmin bu tut ağacının kölgəsində iki istirahətçi nərd atırdı. Onlardan bir az aralı iki nəfər də domino oynayırdı...

İki-üç istirahətçi də yeməkxanadan çıxıb kölgəliyə sarı gəlməkdə idi:

- Səhər yeməyini belə ötürdük.

- Olmazdı heç bu yeməkdən, duzsuzdu istirahət evinin direktoru kimi...

- Yavaş, adını tutdun, qulağını çəkməli olacaqsan. Odur özü də gəlir. Düşdük çənəsinin altına.

İstirahətçilər də, direktor da cazibə qüvvəsi böyük olan kölgəliyə eyni vaxtda yaxınlaşdırılar. Direktor həm oyunculara, həm də yeməkxanadan gələnlərə əda ilə dedi:

- Salam, yoldaşlar.

Oyunçular da, təzə gələnlər də:

- Əleyküməssalam, - cavab verdilər.

Direktor oyunculara lap yaxınlaşdı:

- Bu gün nə tez başlamışüz, balam?! - dedi.

"Əleyküməssalam"dan sonra ikinci nərd oynayan dilləndi:

- İndi o qədər adam yiğışacaq ki, oynamaga çoxuna heç növbə çatmayacaq.

Direktorun xoşuna gəldi bu sözlər. Dedi:

- Bax, buna varam, başıvuzu aşağı salıb oynayırsuz, söhbət eləyirsüz özüzün. Bayaqqdan o tərəfdə tutublar yaxamdan ki, ay yoldaş direktor, belə olmaz axı... Nə bilim çalğıçı yox, nə bilim bir əyləncə yox, nə bilim nə yox. Yox, yox, yox... Deyirəm ay bala, siz bura istirahətə gəlmisüz, ya konsertə qulaq asmağa?!.. Deyirlər istirahətə. Deyirəm onda yeyin, için, yatin özüzün də. O çalğıçı-zurnaçılardan sizə nə olacaq, qarnivuza nə gedəcək?!.. Kimə deyirsən?!. Sizdən iraq, bir arıq-u-ruğun da biri nə desə yaxşıdır?! Deyir ki, kitab oxumaqçın darixmişam. Deyirəm, kitabxanamızda nə çox kitab, oxu da. Deyir, köhnədir, çoxusu da uşaq kitabı. Onları da uşaqlıqda oxumuşam. Deyirəm ki, ay bala, əcəb eləmisən oxumusan. İndi dincəl də. Neçə vaxt çalışıb, əlləşib, vuruşub mestkomun boğazından güc-bəlaynan bir putyovka dartıb çıxartmışan, durub gəlmisən üstümüzə. Nösün gəlmisən, bala?!. Dincəlmə-yə?!.. Dincəl də. On iki gün kitab oxumasan dünya dağlıar?!. Özün də gözümə bir az sıniq dəyirsən. Ye, yat, bəlkə bir özüvə gələsən. Yazıq-san... Kimə deyirsən?!. Biri də böyürdən çıxıb ki, ay nə bilim oynamaga bir nərddən-mərddən, şahmatdan, dominodan olsayıdı başımızı bir təhər gırleyərdik. Deyirəm ki, var, ancaq azdır, nösün ki, çoxunu ispisat eləmişik, təzəsini isə hələm almamışiq. Deyirlər heç yoxdur, adə,

mən ölüm belə də demaqoqluq olar?!. Əyərlərim yoxdusa, bəs bu nədir? - direktor əlini nərd və domino oynayanlara tərəf uzatdı.

Birinci nərd oynayan tez dilləndi:

- Bu özümündü, ay direktor müəllim, evimizdən gətirmişəm. Direktor heç özünü sindirmədi:

- Nə olar, başıva dönüm, evüzdən gətirmisən, gedəndə bağışlarsan domotduxa, bu da olar sənin gözelliyin. Biz də üstündə yazarıq ki, flankəs filankəsovdan domotduxa hədiyyədir. Bir yadigar gərək adamdan qalsın bu dünyada, ya yox?!

Birinci nərd oynayanın dodaqlarında istehzalı təbəssüm görünsə də, özü dillənmədi.

Birinci domino oynayan:

- Mən də dominonu qəsəbə mağazasından almışam, - dedi. - Gedəndə aparacağam.

Direktor əsəbiləşdi:

- Apar da. Demək sən özündən sonra yadigar qoymaq istəmirsin. Qəmün kəm. İstəmə, apar, bala, apar dominonu. Apar! Görünür bu boyda domotduxun sənin yanında bir dominoluqcan da qiyməti yoxdur.

Birinci domino oynayan da əsəbi-əsəbi:

- Sənin yanında var? - soruşdu.

Direktor özündən çıxdı, nə çıxdı:

- Adə, bu nə danışır?! Mənim yanımda domotduğun qiyməti yoxdur?!. Vay evünnən sənin. Adə, heç bilirsən nə danışırsan?! Domotdux mənim canımdı, vidim-fasonumdu, maşınım... - Bunun ardınca da isteyirdi desin ki, "dolansığım, əyin-başımı, malımı, həyatımı... Arvadımın dublyonkası, bər-bəzəkli, xarici paltarları, brilyant sırgaları..." Demədi, güclə, özünü zorlaya-zorlaya sözlərini əlüstü çevirdi. - Domotdux olmasa, neylərəm, adə, mən?! Neylərəm?! Domotdxusuz mən Ölərəm!

Mart, 1971

Borca-borc

Günlərin bir gündündə Atabala otaqda gəzişə-gəzişə zülmə edirdi:

**O can alan nə bilir aşiqin pənahı nədir?
Ona bu hüsnü verən qüdrəti-ilahi nədir?**

Arvadı Qumaş əlində xeyli qab-qacaq qonşuya getmək istəyirdi ki,
Atabala onun qabağını kəsdi:

- arvad, olan-olmaz qab-qacağı aparırsan, bunların bir siyahısın-zadın tutursan, ya yox? Sora içəri salarlar a!..

Qumaş incidi ərinin sözündən, narazı-narazı:

- Nə danışırsan, Atabala, heç elə şey olar? - dedi.

Atabala da əlüstü cavab verdi:

- Olanda olar, arvad adamlarda etibar qalmayıb. Gördük'lərindən kirayə umurlar.

Qumaş ürəkdən ərini inandırmağa çalışdı:

- Onlar sən deyən adamlardan deyil. Neçə ilin qonşusuyuq. Hələ ki, bir əyriliklərini görməmişəm.

Atabalanan çıyıləri əlüstü qalxıb-endi:

- Bax da, bir sözdü deyirəm. Hər halda apardığın xırda-mırda şeylərin nam-nişanını, sayını yaxşı yadında saxla. Adamın nəfsinə etibar yoxdur eyyy!

Qumaş bərk gileyəndi:

- Belə narahatlılığın olacaqqı Fazilin ad gününü qonşuda eləməyə niyə razılıq verdin?!.. Hər il elə salamatca, öz evimizdə eləyirdik, yənə də eləyərdik də!..

Atabala səsini ucaldı:

- Neçə kərəm deyərlər ki, bu il adam çox olacaq, çox... çox!..

Qumaş da hirsini boğa bilmədi:

- Nahaq işçilərin hamısına demisən. Vacib idi bəyəm? Atabala az qaldı ki, qışqırsın:

- Özləri bənd oldular, qırsaqqız Əliqismət başda olmaqla. Qumaş yavaşıdı bir az, maraq içində soruşdu:

- O həmişə arvadlarda eyib axtaran, arvadların qeybətini qıran Əliqismət?!

- Həmin Əliqismət, Qumaş. Həmin uzundraz hamını başdan elədi, olar da dedilər ki, hamilliliqnan gələcəyik. Mən də, özün bilirsən, üzüyümşaq adam, yox demədim. Bir də sən özün axı, əvvəl məni danlayırdın ki, iş yerindən heç kəs gəlmir. İndi də gözün aydın, hamı gəlir. Qoy gəlsinlər, arvad. Mən də özümə görə bir kişiymə, ya yox? Bəzi-bəzi yoldaşlardan niyə geri qalım axı?! Sora onu da mənimcün söz eləsinlər.

Qumaş da:

- Sən də ki, maşallah, sözdən yaman qorxansan, Atabala, yaman!..

- deyərək başını bulaya-bulaya otaqdan çıxdı.

Atabala arvadının arxasında baxa-baxa gülümsündü: "Amma nə yaxşı elədim qonaqlara demədim ki, bir başa qonşugilə gəlsinlər, padarkaları burda yiğmaq yaxşıdı, sora qonşuya getməyə nə var ki?! Küçənin bu tayında bizik, o tayında olar. Yoxsa padarkaları orda yiğmaq riskovanni olardı. Qab-qacağa nə var?! Burda kəf getsələr heç izini-tozunu tapa bilmərik... Arvadım da ki, səfəhin biri... hamını peyğəmbər övladı sayır. Adamın gərək bəxti olsun. Arvadın da maymağı gərək elə məni tapayıd..."

Qapının döyülməsi Atabalani düşüncələrindən ayırdı, tələsik dəhlizə çıxıb qapını açınca Əliqismətin başı içəri uzandı:

- Salaməleyküm, ay imeninnik atası!
- Əleyküməssalam, subaylar direktoru, keç içəri.
- Keç deyirsən, keçim də.

Əliqismət dəhlizdə yan-yörəsinə göz gəzdirdi:

- Səs-səmir yoxdu, Atabala, deyəsən, birinci mən gəlmışəm.
- Yox, Əliqismət, gələn çoxdu.
- Bəs niyə, səs-küyü yoxdu?!

Atabala otağın qapısını Əliqismətin üzünə açaraq:

- Səs-küyü qonşudadı, - dedi.
- Aydındır... - Əliqismət otağı gözdən keçirə-keçirə dilləndi. - Oturmağa bircə stul da saxlamamışan. Hamisini daşımışan oraya.

Əliqismətin qoltuğundakı qəzetə bükülü bağlamadan Atabala nəzərini heç cür çəkə bilmirdi:

- Əliqismət, bu nə xəcalətdi bizi verirsən?

Əliqismət:

- Bir balaca hədiyyə-fasondu, - deyərək bağlamani pəncərə altına yiğilan şeylərin yanına qoydu, - Fazıl üçün...Böyük oğlan olsun.

Atabala şirin-şirin təşəkkür etdi:

- Cox sağ ol. O gün olsun sənin oğluvun denrojdenisini təbrik eləməyə gələk.

- Olsun da, nə deyirəm, - Əliqismət çoxdan arzu edirmiş kimi bildirdi. - Ancaq əvvəlcə gərək anasın tapaq.

Atabala onu yamsilayaraq:

- Anasın tapaq, anasın tapaq, - dedi. - Adə, anasın tapmağa nə var?! Arvaddan bol bizdə nə var?!. Özün boyunduruğa girmək istəmirson, bizi də dolamışan barmağuva.

- Elə demə, Atabala, vaxtı gələr, görərsən necə evlənirəm.

- Vaxtı gələr nədi, Əliqismət, vaxtı çoxdan gəlib də, keçib on il!
Sən elə axtarışdasan...

Əliqismət əlacı kəsilmişlər kimi zarıldı:

- Neyləyim?!.. Ürəyimə yatanını tapıram ki?!.
- Sən də aq eləmə, yox, aq eləmə, Əliqismət. Yanı, bu boyda dün-
yada ürəyincə bir qız yoxdu ki, alasən onu, olasən bizim kimi xaltalı...
noxtalı...

Əliqismət söhbəti dəyişdirmək üçün tez soruşdu:

- Yaxşı, Atabala, evlənməyinin onilliyini qeyd eləməyəcəksən?!
- Elə bir fikrim var, Əliqismət, hələ vaxtına iki ay var. Görək də.
- Birdən yaddan-zaddan çıxarma aaa!

Heç elə şey olar... Sənin yerin həmişə yuxarı başladı. Sən yaddan
çıxan oğlanlardan deyilsən, Əliqismət.

- Onda indidən hədiyyəmizi alıb saxlayaqq da.
- Əşsi, sənin də işin-güçün qurtarib... Balam, bu uşaq harda qaldı,
ötürərdi səni qonşuya. Gəl, gedək özüm aparım.
- Kimgildədi ki, qonaqlıq, Atabala?
- Mirtağigildə, - Atabala cavab verdi.
- Tanıyıram da mən oları, məni ötürmək lazımdır deyil, özüm gedə-
rəm. Sən burda ol, yoldaşlar bu adresi bilirlər.

Atabala Əliqisməti yola saldı. Sonra gəlib Əliqismətin götirdiyi
bağlamani götürdü: "Adını yazım üstünə".

Cibindən qələmi çıxarıb yazdı: Qırsaqqız... "Adə, mən nə yazdım, ki-
şinin gül kimi adı var, Qırsaqqız nədi yazdım". Pozdu, təzədən yazdı: Əli-
qismət. "Gəlsənəm bir açım baxım, görüm Əliqismət bizi nəylə feyziyab
eləyib?" Bağlamani əlində o yan bu yana çevirdi, çəkisini yoxladı. "Çox
yüngüldü, nə ola bilər, bu yekəlikdə belə yüngül şey?!.. Adə birdən..."

Tələsik bağlamani açdı, rəngbərəng uşaq topunu görünçə əsəbi
halda yerə cirpdi, top göyə qalxdı. "Top... qanacağırı yeyəsən, uzund-
raz, top götirən yerdə... Top! Elə simiciliyündən indiyəcən evlənə bil-
məmisən, evlənə bilməyəcəksən də. Arvad axı xərc-xəracət istəyir".

Topu yerdən götürüb müştəri gözüylə ona baxdı. "Adə, lap ucu-
zundandır ki, bu... yetmiş-yetmiş beş köpük ola-olmaya. Özün xərcə
salıb... İndi gör əvəzində nə qədər tixacaq bu simic köpəkoğlu. Hələ
bu qanacağıynan onilliyimizə də gəlmək fikrindədi. Ay sən ölüsən..."

O, acıqli-acıqlı Əliqisməti yamsıladı. "İnidən hədiyyəmizi alıb
saxlayaqq da... Al saxla simic köpəkoğlu, indi də get iki-üç manatlıq bir

aliminium qəhvədan al saxla. Çağıranda səliqəynən büküb, üstündən də qırmızı lentlə bağlayıb gətirərsən. Qulağıvun ucunu görərsən səni çağıranda. Sən özün bir toy elə, belə bir qəhvədəni lentsiz-mentsiz, açıq-aşkar, danqa-durunqla sənə hədiyyə gətirmək mənə borc olsun. Heç eybi yoxdur!.. Yadında saxla ki, eşşək-eşşəyi borca-borc qaşıyar".

Mart, 1967

Pedaqoji səhv

Günlərin bir gündündə, ali məktəblərin birində Sənan Cəbrayılovla Feyzi Salamzadə qəbul imtahanı götürürdülər. İmtahan "Azərbaycan ədəbiyyatı" fənninin şifahisindəndi.

Sənan Cəbrayılov dilçidir, filologiya elmləri namizədi, təcrübəli dosentdir. Özü deyən doktorluq eləmək fikrindən bir dəfəlik daşınib... Feyzi Salamzadə ədəbiyyatçıdır, baş müəllimdir, ali məktəbdə çoxdan işləyir. Müdafiə eləməyib. Maraqlanıb soruşanlara cavabı da bu olur ki, birbaşa doktorluq eləyəcəyəm. Ona deyəndə ki, ay Feyzi müəllim, sən əvvəlcə gəl namizəddiliyini elə, doktorluq işinə sonra baxarsan, atası rəhmətlik, sənə birdən-birə doktorluğu verən kimdi ki? Cavab verir ki, siz işinizdə olun, mən eləyəndə görərsiz...

Abituriyentlər oturmusḍular. İmtahan hamının gözü qabağında ola-caqdı.

Sənan Cəbrayılov üç nəfəri çağırıldı. Onlar bilet çəkib ayrı-ayrı oturdular. Fikirləşməyə, bildiklərini yazmağa başladılar. İmtahan şifa-hi olsa da danışacağımı qısaca yazmaq tələb olunurdu.

Abituriyentlərdən biri yaman qurdalanırdı. Sənanın fikri onda idi. Abituriyent dərslikdən cirdiği səhifələri dizinin üstünə qoyanda Sə-nan ley kimi başının üstünü aldı, abituriyent başını qaldırıb ona baxan-da Sənan uşağı tanıdı, yadına düşdü ki, bu ona dönə-dönə tapşırılan yeniyetmədir. Hükum göz qırpmında ləğv olundu. Sənan görməməz-liyə qoyub özünü hələ danladı da: "Gör ha, hələ kişinin oğlunu adı, atasının adı, familiyası ilə çağırımişam, yenə heç şeyin fərqiñə varma-mışam. Yenə şükür ki, tez ayıldım, sparqalkasını alsayıdım bayırə çı-xarmalıydım.."

Tapşırılan abituriyent ikinci gəldi danışmağa. Sənan onun atasına tapşırılmışdı ki, bildi bilmədi ağızı işdə olsun, ara vermədən danışın.

Abituriyentin də "ağzı işdə" idi. Feyzi onu dayandırıb səhvələrini düzəltmək istəyəndə Sənan həmkarının ayağını basdı, yekə ağızını Feyzinin qulağına yapışdırıldı.

- İşin olmasın, qoy gəvəzəsin.

Feyzinin başı avtomatik enib qalxdı, daha səsi çıxmadı.

Abituriyentin üçüncü sualı dildəndi. Nə deyirdisə Sənan başıyla təsdiq edirdi, "yaxşı", "düzdü", "bərəkalla" deyirdi. Cümətə təhlilində də Sənan nə dedi, uşaq tekrar etdi. Sonra da Sənan "bəsdi" dedi. Üzüntü nü Feyziyə tutub soruşdu:

- Əla yazmaq olar da, Feyzi müəllim?

Feyzini yenə başı enib qalxdı.

Sənan "Əla"ni yazıb başını yuxarı qaldırdı:

- Gedə bilərsən, bala, atana məndən salam de!

Abituriyent də:

- Baş üstə, Sənan müəllim! - deyib çıxdı.

Feyzi qalın dodaqlarını Sənanın pələqulağına dirədi:

- Siz niyə ona elə dediz, indi hamı başa düşdü ki, biz ona güzəştə, atasına görə qiymət verdik.

Sənan o saat ayıldı:

- Düz deyirsən... Dayan, bu saat...

Bundan sonra o, hər imtahan verib bayırı çıxan abituriyentə:

- Atana məndən salam de! - deməyə başladı.

Qalanı dodaqlar yenə pələqulağa yapışdı:

- İndi nə edirsən?!

Sənan çoxbilmiş-çoxbilmiş:

- Pedaqoji səhvimi düzəldirəm, - dedi.

Sentyabr, 1966

Səslər və zövqlər

Günlərin bir gündündə, bir istirahət evində, içində sudan başqa nə desən gözə dəyən çarhovuzun kənarında xeyli istirahətçi yiğişib səslər barəsində mübahisə eləyirdi. Hər gün, hər saat, hər dəqiqə, hər an eşitdiyimiz səslər barəsində. Kimi vüsal həsrətilə alışib-yanan sevgili qız qəlbinin həssas tellərinin xərif ehtizazından doğan incə, həzin, titrək nəğməni, kimi ömür çiçəyinin rayihəsindən ruhlanan sevdalı bülbülün

cəh-cəhini, kimi dalğaları yallı gedən Xəzərin uğultusunu, kimi Bakının üzərində hökm fərman olan xəzrinin viyiltisini, kimi... Xülasə, hərə zövqünə görə ona xoş gələn, ruhunu oxşayan səsi tərifləyirdi.

Doğrudan da, eşitdiyimiz səslər içində görəsən hansı daha məlahətli, daha incə, valehədicidir? Ürəyə yatandır? Bu suala kim qəti cavab verə bilər, kim?!.. Gəlin mübahisə iştirakçılarından bir-ikisini dinləyək:

- Uca, uca bir qayanın sinəsindən gurultu ilə tökülen şəlalənin səsinə dirləyin, onda bilərsiniz ki...

- Axşamdır, sevgilinlə bağda oturmusan. Nə o danışır, nə sən. Xəfif-xəfif yel əsir, yarpaqlar piçildəşir. O da, sən də bu piçiltini dinləyirsiz. Bu piçiltida, bu səsdə nələr yoxdur, nələr!..

- Ay qoçaqlar, mənsiz yenə məclis, görürəm, lap arəstədü...

Səsə "qoçaqlar" dərhal aralanıb, "məclisi arəstə görən" şəxsi dövərəyə aldılar.

- Sən də elə gərək həmişə gecikəsən. Adətkərdə olub getdin a!..

- Neyniyim, bala sizin yeməkxanaya girməyinizlə çıxmığınız bir olur. Gözümü açıb-yumunca bir də görürəm ki, yeməklərin arasında tək-tənha qalmışam. Üzlərindən də keçə bilmirəm. Aşpazlar da axı zəhmət çəkiblər, yerə vurmaq kişilikdən deyil...

- Əlbəttə. Bu qayğışlıyüvə görə yeməkxananın düz ortasında gərək sənin heykəlin qoyula.

- Bacioğlu, sən o heykəlüvü saxla, çün onun düşər-düşməzi olur. Yaxşısı budur deynən görüm bu gün məclisi nəylə görükləmisiz, cənəboğazlıq indi nə üstündədi?

- Səslər?!

- Nəəə?!

- Ə, özünü xamlığa qoyma, beynini qurdala, deynən görək sənin həyatda eşitdiyin səslər içində ən çox xoşuna gələni hansıdır?

- Mənim aaa?!

- Hə, sənciyəzin.

- Kəfkir səsi!..

- Kəfkir???

- Bəli, kəfkir!.. Qulaqlaruz, görürəm, yaman şəkləndi. Bacioğlu, yenə də başladım vixadnoysuz gülməyə. Tormozu bas, bir balaca sözümə mülətəfit ol. Hesab eləginən bir yerə qonaq getmişən. Ev iyiyəsi də düşüb əl-ayağa, tədarük görməkdədi. Sənin də ürəyin tip-tipıl-

dayır: "Görən nə bişirəcəklər, ağızını nəylə dada gətirəcəklər". Hə, elə bu vaxt qulağuba o qadasın aldığım kəfkirin ürəkaçan, canayatan səsi deyir... Oxay?.. Bacıoğlu, sən səsin sehrinə bax ki, bədənin heç bilmirsən nə vaxt qızışır. Bəli, yəqin edirsən ki, plov asıblar... Plov!.

Mart, 1965

Belə-belə işlər

Günlərin bir gündündə avtobusların birində sualbaz, hər yana burunları uzanan, harda aş, orda baş iki tanış heç gözlənilmədiyi halda rastlaşdı.

- Hardan gəlirsən?

Sual ikisinin də ağızından eyni vaxtda çıxdığından cavabları da eyni vaxtda düşdü:

- Ordan!

Və ikisinin də əli o dəqiqə naməlum bir tərəfə uzandı.

Sonrakı sualda Birinci İkincini qabaqladı:

- Hara gedirsən?

İkinci əlini avtomatik olaraq bayaq göstərdiyi səmtin düz əksinə uzadıb könülsüz mızıldandı:

- Bura.

Yarımca saniyə keçməmiş İkincinin sualı Birincinin qulaqlarını cırmaqladı:

- Bəs sən hara gedirsən?

Birinci də bu suala bənd imiş kimi əlini İkincinin göstərdiyi səmtə tərəf uzadıb qətiyyətlə:

- Bura - dedi.

Sudsular. Ancaq sükütu çox uzatmağa nə Birincinin, nə də İkinci-nin səbri çatmadı.

- Bu tərəflərdə nə əcəb səndən?

- Heç, elə belə.

- Səndən nə əcəb?

- Heç, elə-bələ.

"Heç, elə-bələ" deyə-deyə ikisi də susdu. Yamanca susub fikrə getdilər.

Birinci ürəyində dolandırıldı: "Hm... Aşna, oyan-buyanı yoxdu: sən daş olan yerdə mən qənbərəm!..."

İkincinin ürəyində dolanırdı: "Dost, o söz... dinsizin öhdəsindən imansız gələr, heç əldən buraxan deyiləm..."

Avtobusdan düşənəcək daha heç birindən səs-səmir gəlmədi. İlk dəfə idi ki, sualları cavabsız qalırdı. Cızhacız yanın Birincinin də, partlaya-partlaya qalan İkincinin də. Cavabsız!

Belə-belə işlər də olur.

Mart, 1965

Bakenbardlı cahil

Günlərin bir gündündə gediş-gelişli küçələrin birində bakenbardlı cahıl - Əzizbala süd, qatıq, xama, süzmə və s. satırdı...

O, şlyapalı adam görəndə, özünün dediyi kimi, əli gicişirdi. Şlyapalıların hamısı onun gözündə müəllimlərdir. Onunku da uşaqlıqdan müəllimlərlə gətirməmişdi. Yeddi il məktəbə ayaq döysə də güc-bəlaynan dördüncü sinfə gəlib çıxmışdı. İki il ikincidə, iki il də üçüncüdə qalmışdı. Səhərdən axşamacan küçələrdə, əldə şey satanların, çöl alverçilərinin yan-yörəsində olardı. Dördüncü sinifdə isə məktəbdən ayrı düşdü. Sinif rəhbəri şlyapalı Nəzərəli neçə dəfə dalısında getdisə bir fayda vermədi...

Atası axır ki, Əzizbalanı yarıuşvət, yaritanışlıq, mən ölüm, sən ölümlə bir ərzəq mağazasına şagird kimi düzəldə bildi. Burda o əskik çəkməkdə, müştəriləri haqq-hesabda aldatmaqdə tez ustalaşdı. Sonra bir aylıq kursa göndərdilər onu. Sonra da satıcı oldu.

Atası güclə onu axşam məktəbinin dördüncü sinfinə düzəltirdi. Adını jurnalda yazdırılar... Dərsə gedən kimdi ki?!. Direktorla Əzizbala özü düzəlişdi, hərdən bir ona konyakdan-manyakdan aparırdı, qiyomatları yazılır, sinifdən sinfə keçirilirdi. Beləcə axşam orta məktəbini bitirdi, attestatını alanda direktlrun da xəcalətindən əməllicə çıxdı.

İşlədiyi mağazanın müdürü mağazada süd, qatıq, xama, süzmə və s. məməlatların satışını ancaq ona tapşırırdı. Əzizbala yaz-yay aylarında alverini açıq havada edirdi. Bu gün də Bakının səfali yaz günlərindən biriydi. Bakenbardlı cahıl açıq havada alış-verişini edirdi. Bir balaca növbə vardi. Gətirilən boş qabları qəbul edir, aliciların istədiyini verir, pul haqq-hesabındasə, söz yox, aldatmamış keçinmirdi. Bir qadın üzə durdu ki, artıq pul alıb. Bir də hesablaşın. O, hesablayanda yenə kəp gəldi. Qadın razılaşmadı. Qadından sonra dayanmış ortaboylu, 30-32 yaş-

lı qara velyur şlyapalı, gözlerində qara gün eynəyi olan birisi açıqla dedi ki, qadın düz deyir, qaytar onun pulunu, camaatın vaxtını alma.

Bayaqdan gözü şlyapalı adamı almış bakenbardlı cahil onun sözünə heç dözəmmədi:

- Adə, ay miningit, nə qədər ki, şlyapalı başıva qapaz dəyməyib sən mumla!

- Nə?!

- Mumla!

Qara velyur şlayapalı yaxına gəlib onun yaxasından yapışdı:

- Bir də təkrar elə dediyini...

Elə bu anda bakenbardlı cahil onu tanıdı, dizləri əsdi, ayaq üstə güclə dura bildi, "Qanım getdi ki, mənim. Bu ki, məhləmizin cayılı, vurub yixanı Atamalıdır. İkicə gündür ki, lagerdən buraxılıb gəlib..."

- Bağışla, Atamalı!..

- Deynən qələt eləmişəm!..

- Qələt eləmişəm!..

- Deynən... yemişəm!

- ... yemişəm!

- Küçük, qaytar arvadın pulunu.

- Baş üstə, ala bacı, bir manat iyirmi köpüyüvü.

- Bu bakenbard nədi saxlamışan, küçük! Az qala tanımadığım səni...

- Sən Allah, qədeş, məni bağışla, sən Ətağa cəddi, keç günahım-dan, tanımadım, şlyapa... sən axı əvvəllər şlyapa qoymazdin...

- İndi belə lazımdı!.. Başa düşürsən, başın var ki, başa da düşəsən.

- Məni başıva dolandır, ancaq bağışla qədeş, yoxsa xiffətdən bağ-rım çatlar...

- Yaxşı, yaxşı, zarıldama, adam ol!.. Mənə beş dənə qatıq ver, ana-mın dovğası üçün darıxmışam.

Əzizbala qatığı verdi. Atamalı bir beşlik tulladı onun qabağına:

- Qalığı da lazım deyil, belə hörmətli yerdə işləyirsən, adam ol!..

Atamalı təzəcə ayrılmışdı ki, müdir özünü yetirdi. Görünür əhvalatı ona çatdırılmışdır. Müdir astadan Əzizbalaya dedi:

- O dəliyənən nə işin var sənin, ölümün çatıb?!

- Məni çasdırın qara velyur şlyapa oldu, Ağasəfər dayı, qara vel-yur şlyapa.

27 may, 1964

Hüzr yerində

Günlərin bir gündündə bir hüzr yerində söhbət dolandı, dolandı, rüşvətxorluq üstünə gəlib dayandı.

Biri dedi:

- Düz dünyani tutdu, balam, bu rüşvətxorluq. Xərçəng xəstəliyi yanla oldu bunun yanında...

O birisi səsinə səs verdi onun:

- Rüşvətxorlar pullarını bilmirlər heç neyləsinlər?! Kimi torpağa basdırır, kimi qızıl-mızıl dalınca qaçırl. Qızıl da onların ucbatından günü-gündən bahalanır. Bircə o qalıb ki, arvadlarının burun pərələrinə də briliyant sırga taxdırınsılar. Taxdıracaqlar da.

Bir başqası da hirsli-hirsli özünü danışanların arasına saldı.

- Heç tikdirdiklərini demirsüz oların?.. Cah-calalı demirsüz heç... Hamısı da oğurluqnan, rüşvət alıb rüşvət verməknən, onun-bunun ruzusunu kəsməkdən əmələ gelir...

Beləcə söz-söhbət qızışdı. Rüşvətxor idarə müdirlərinin, əliyəri kolxoz sədrlerinin, havayxor rəislerin camaatın hesabına, haram pul-lara təkcə özləri üçün yox, oğul-uşaqları üçün yox, nəvə-nəticələri üçün də gözəl-göyçək evlər tikdirdiklərindən hərə gördүünü, eşitdiyini danışdı, ürəyini boşaltmağa çalışdı.

Deyilənlərə qulaq asa-asə tez-tez başını bulayan bir fərdi təqaüdçünü od götürdü nə götürdü:

- Balam, biz də rəhbər olmuşuq, ancaq belə qəleti eləməmişik. Bax mən özüm düz iyirmi üç il, otuzdan əlli üçötən rəhbər işdə olmuşam, ancaq özümə bir ev də tikdirməmişəm.

Həmin fərdi təqaüdçünü yaxından tanıyan bir idarə müdürü daşın öz bostanına atıldıqını zənn etdiyindən köhnə tanışının keçmişini bir balaça eşlədi. Zarafat edirmiş kimi:

- Ay kişi, sənin ev yixmaqdandan başın açılırdı ki, ev də tikəsən, - dedi.

10 mart, 1962; 2 aprel, 1980

"Əsnəmədim, asqırdım"

Günlərin bir gündündə Bakının böyük küçələrinin birilə hərəkət edən adamla dolu trolleybusda ixtiyar bir kişilə bir cavan üz-üzə da-

yanmışdılar. Birdən cavani əsnəmək tutdu. Onun ağızından çıxan nəm hava kişinin sir-sifətini yaladığından o, əsəbiləşsə də özünü ələ aldı. Axı müəllimdi. Ali məktəbdə işləyirdi. Pedaqoji elmlər namizədi, qo-caman dosentdi. Ancaq sözünü dedi:

- Mərifətlə əsnəmək lazımdı, bala.

Cavan heç nədən xəbəri yoxmuş kimi təəccüblə soruşdu:

- O necə olur ki, dayı can?!

İxtiyar mənalı-mənalı onu sözüb dedi:

- Elə olur ki, əsnəyəndə gərək əlini ağızına tutasan, bax, belə, - o, əlini ağızına apardı.

- Baş üstə, dayı can.

İxtiyara çox quru göründü cavanın "baş üstə"si, çox quru, ona elə gəldi ki, "tərbiyə eləmək" istədiyi cavan tərbiyəni heç yaxın buraxmadı.

Bir-iki dəqiqə keçməmişdi ki, həmin cavan bərk asqırıldı, ağızından çıxan tüpürçək zərrəcikləri İxtiyar müəllimin və onun yan-yörəsindəkilərin sir-sifətinə yapışdı.

İxtiyar müəllim tez dəsmalını çıxarıb üzünü sildi, hirsini güclə böyüb öz tərbiyə metoduna yenə sadıq qalmağa çalışdı:

- Bala, belə halda gərək tez əlini cibinə salıb dəsmalını çıxaranan, ağızına tutasan, bayaq dedim axı sənə!..

- Dayı can, onu əsnəməkçün demişdiz, indi axı mən əsnəmədim, asqırdım!..

11 mart, 1961

"Ağzımıza çullu dovşan sığışmir..."

Günlərin bir gündündə orta məktəblərin birində ali məktəbin qiyabiçı teləbələri dörs keçirdilər...

Ali məktəbin özünün binası darisqal olduğundan qiyabişilərin yay və qış sessiyalarını keçirmək üçün həmişə bir orta məktəbin binasını (şagirdlərin tətil vaxtlarında) kirayəyə götürürdülər. Bu dəfə də yay sessiyası Bakının lap mərkəzindəki orta məktəbdə keçirilirdi. Çox vaxt elə olurdu ki, birinci sinif şagirdləri oturan skamyalarda yepye-kə kişilər, gənc analar və nişanlı qızlar - teləbələr otururdular. Necə otururdular, oraya necə yerləşirdilər indi özünüz təsəvvür edin. Özü də şagirdlər həmin skamyalarda iki-iki oturduqları halda teləbələr üç-

üç oturmağa məcbur idilər. Qırx şagird hara, yetmiş beş tələbə hara? Yetmiş beş deyəndə, yəni üç qrupun tələbələri nəzərdə tutulur. Ümumi mühəzirələrdə bu qruplar birləşirdi.

Günlərin bir gündə belə birləşmiş qrupların birində Mehbali müəllim mühazirə oxuyurdu. Onun adəti idi: bir də göründün mühazirənin şirin yerində üzünü bir tələbəyə tutub ondan indicə dediyinin məğzini ya haqqında bəhs olunan romanı oxuyub oxumamasını soruşar, sonra yenidən mühazirəsinə davam edərdi. Öz mülahizəsinə görə bununla o, həm tələbələrin mütaliəsini, həm onların mühazirəni dinləyib dinləməmələrini yoxlayır, həm də gələcəkdə onları diqqətli olmağa səfərbər edirdi. Bunun pedaqoji cəhətdən nə dərəcədə düzgün olub olmamasında, zəruriliyində işimiz yoxdur. Bununla razılaşmayanlar olsa da öz işləridir, fakt budur ki, Mehbali müəllimin bu, bir dəsti-xəttinə çevrilmişdi. Bunsuz o, keçinə bilmirdi, daha doğrusu keçinmək istəmirdi.

O hansısa bir romani təhlil edə-edə onun əsas qəhrəmanının adını soruşmaq üçün adı ilk mühazirəsindən yadında qalmış Əzbərə üz tutdu. Əzbər cavab vermək üçün ayağa durmalı idi. Amma nə qədər çalışırsada dura bilmirdi... Müəllim də danışmirdi. Gözləyirdi ki, tələbə ayağa dursun, ona cavab versin və yalnız "otur!" deyəndən sonra Əzbər də otursun.

Əzbər isə ayağa dura bilmirdi. O, sağında və solunda sıxlıb oturmuş tələbələri dümsüklədi ki, onlar skamyayı tərk eləsinlər. Onlar tez ayağa sıçradılar və elə bu andaca koppuş, yekəqarın Əzbər ayağa qalxdı, o skamyaya pərçim olduğundan skamyani özü ilə birləşdirmişdi. Sinfı də gülüş seli bürümüşdü. Çox ciddi müəllim sayılan Mehbali da özünü saxlaya bilməmiş, axına qoşulmuşdu. Yaziq Əzbər çəşmişdi. Heç bilmirdi başını harda gizlətsin: "Sənə bu da azdı, Əzbər!.. Kolxoz sədrisən, get sədrliyini elə. Qohum-əqrəbanın sözünə baxıb ali təhsil almaq eşqinə niyə düşmüsən ki, indi də gülüş altında qalan!.. Elə dedilər get oxu, get oxu, sədr olmayanda karına gələr. Oxumağın da bax, belə zibil işləri var..."

Haçandan-haçana Mehbali müəllim güclə özünü axından ayıra bıldı, Əzbərə:

- Otur bala, otur!.. - dedi.

"Bala" skamyaya ilə bahəm oturdu. Bayaqdan ayaq üstdə duran sağış və soldışı dərhal yerlərini tutdular...

Sınıf yavaş-yavaş özünə gəlirdi. Sel yatmışdı. Mehbali müəllimin fikri qarışmışdı. Əvvəlki axarına düşə bilmir. Birdən gözü divardakı şüara sataşdı: "Yaşasın Azərbaycanda Sovet hakimiyəti qurulmasının qırx illiyi!" Düşündü Mehbali müəllim: "Ağzımıza çullu dovşan sığışdır, şürə deyə-deyə oləcəyik. Amma qiyabiçilərə dərs keçməyə bir bana tapmirək..."

Tələbələr gözləyirdilər. Tam sakitlik yaranmışdı. Qapqara qaralmış Mehbali müəllim əsəbi-əsəbi:

- Allah kəssin belə oxumağı, belə oxutmağı!.. - deyib mühazirəsi ni davam etdirdi.

Avqust, 1960

Püşk

Günlərin bir gündündə "Azərbaycan" kinoteatrının tinində üst-başları bir-birindən seçilməyən iki cavan dayanmışdı. Biri çox fikirli görünürdü, o birinin nəzərləri söhbət eləyə-eləyə gəlib keçən xanımların, qızların üz-gözündə, baldırlarında idi.

- Kolleqa, zövq algınən, bura fikir yeri deyil. Nə var eee, simsığın sallanıb yenə?!

- Çətin işə düşmüşəm, kolleqa!.. Heç bilmirəm neyləyim?!..

- Nə olub?

- İki yol ayrıcında qalmışam; bilmirəm alimlik pilləkanına dırmaşım, ya durum bəstəkarlıq eləyim.

- Həvəsin nəyədir?

- Heç nəyə... Yəqin bunu iş, sənət barəsində deyirəm eee... Yoxsa elə bilərsən əlimi hər şeydən üzmişəm?!.. Cənnət cüçələrin semička kimi çırtlayıb atmaqda, heç kəsə macal vermərəm. Özün ki, görürsən uspeximi, nəyini deyim?! Nata da ki, - əlini Natəvanın heykəlinə uzadır, - allahın şahididir. - Dayanıb dərindən köks ötürür, sonra əlavə edir. - Ancaq gəl ki, atamlı qaynatam göz verib işiq vermirər.

- Nə deyirlər, axı?..

- Nə deyəcəklər, gələcəyimi abespeçit eləmək istəyirlər. Biri deyir gərək aspiranturaya girəsən, alim olasan, biri deyir: bəstəkar.

- Atan nəçidir ki?

- Guya bilmirsən? Alimdir də. Elmlər doktoru, professor. Üstəlik də çenkor.

- Qayınatanın sənətini, doğrudan da bilmirəm.

- O da bəstəkardır. Narodnılığı da var.

- Çətin olmasına çətin işe düşmüsən, kolleqa!.. Ancaq fikir yoxdu, ölüm deyil ki, çarəsi tapılmaya. Əvvəla deyim ki, sənin yerinə başqası olsa, elə ikisini də birdən qarmalar, necə ki, cənnət cüçələrini qar-malayıraq, olar həm alım, həm bəstəkar. Amma sən skromni oğlansan, belə şey eləməzsən. Elə bircəciyi ilə kifayətlənərsən. Ancaq bircəcə-yinə gələndə də, özün deyən, qalırsan iki yol ayrıcında: aşağı tüpürür-sən o söz, yuxarı tüpürürsən o söz!..

- Demə, demə, ürəyimi lap sarı siminə toxunursan, kolleqa! Qayınatam deyənə getsəm, atam deyəcək bizi qız tərəfə satdı, nəsillik sə-nətimizi atdı, atama deyənə getsəm, qayınatam inciyəcək, qızı da, ar-vadı da səhərdən axşama, axşamdan səhərəcən - "diğ-diğ, diğ-diğ" zəhləmi tökəcəklər.

- İstəyirsən ki, nə atan incisin, nə də qayınatan?!

- İstəyirsən nədir, ay kolleqa, lap sinov gedirəm. İndi onların ikisi-ni də sağlığından, inek kimi sağıram. Bir əlim bunun cibindədir, bir əlacı var...

- Bunun ancaq bir əlacı var...

- Var?! Bəs de də!..


- Atanla qayınatan qoy aralarında püşk atsınlar. Qalır bəxtüvə. Alım çıxar, olarsan alım, çıxmaz, nə vermisən bəstəkarlığa. Səhv elə-mirəmsə, orta musiqi təhsilin də gərək olsun, düzdü?!

- Əşı, ağlada-ağlada gücnən aparıb götürürlər. Başında musiqi-dən özgə nə desən səslənərdi. Şoferimiz həmişə deyərdi ki, sənə ya-zığım gəlir. Deyərdi ki, sənə yaman zülm eləyirlər.

- Əşı, o da özgücün deyib. Zülm niyə olur? Bəstəkar olanda hamı-sı yaddan çıxıb gedəcək. Hə, onu deyirdim ki, alımlıq də, bəstəkarlıq da bu saat məddadı, fikir eləməyə dəyməz. İşində ol!..

- Kolleqa, vallahi səndə geniy başı var... Püşk!!! Adə, bu sənin ağı-lına hardan gəldi və bu neçə günü hardaydın? Mən yazıq daha fikir-ləşməkdən az qalmışdım başımı itirəm. Püşk!.. Gör bu gecə baxanlara necə püşk atdıracağam özləri də əhsən deyəcəklər... Əhsən!

İyul, 1960



Povestlar



Yana-yana *("Aşıq Ələsgər" romanından I povest)*

Onlar yenice nahar eləmişdilər. Diş göynədən bulağın suyundan ovuc-ovuc içmiş, ürəkdən "oxqay!" demişdilər. İndi də dincəlirdilər. Bir azdan yola düşəcəkdirler. Ata, oğul.

Ata fikirliydi. Tərəddüd içindəydi, vurnuxurdu ata. Desinmi, deməsimmi?

Oğul öz aləmindəydi, gözləri dörd olmuşdu. Yan-yörəsinə baxmaqdan doymaq bilmirdi oğul. Oğul ilk dəfə görürən kimi heyvət içinde qalmışdı. İlk dəfəydimi? Yox, o, neçə dəfəydi ki, atasıyla Basakeçərin Ağkilsə kəndindən buralara - Cavanşir mahalının ürəkaçan, gözoxşayan meşələrinə gəlirdi. Hər gələndə də yeni-yeni şeylər görür, eyni açılır, ruhu təzələnirdi.

Onlar dağın döşündə, qoca palidin kölgəsində səfali bir yerdə oturmışdular. Bir yan dərə idi, bir yan meşə. Göz qaraldan dərin dərə, könül açan yaşıł meşə. Dərədən o yana dağlar sıralanırdı. Meşə qurtarar-qurtarmaz yenə dağlar başlayırdı. Tufana, şimşəyə düzümlü, torpağa, elə-obaya vəfali dağlar.

Xəffif külək əsirdi. On-on beş addımlıqda axıb gedən bulağın həzin şirəltisi, yarpaqların aramsız xışlıtisi, budaqdan budağa qonan quşların çevik hərəkətləri, cəhcəhi, sevinci oğulun ruhunu oxşayırırdı. O, diqqət kəsiləndə qulaqları hələ dərin dərənin dərinliklərindən axan suyun da səsini alırdı. Alırdı, iri, qara gözləri işıqlanırdı.

Dərin fikrə getmiş atanın sıfətində get-gedə kədər özünə yer eləyirdi. "Pərizad məni yaman işə saldı... Özün desən yaxşıdı, kişi, dedi. İndi budu, mən də deyə bilmirəm, qəhər boğur məni, ilahi! Necə deyim axı?!.. Əmə necə olsa gərək deyəm!.. Boynuma götürmişəm, gərək deyəm!.. Belin qırılsın belə dövran! Adamı arvad-uşaq yanında başaşağı eliyən dövran!.. Belin qırılsın!.."

Ata meşəyə nəzər saldı, ağır günlərinin yaxın köməkçisi, sadiq öküzünə baxdı. Otlayırdı öküz. Otun xırplıtı uzaqdan da olsa eşidi-lirdi.

Oğlun nəzərləri dərədən o tərəfdə ən yüksək zirvəyə zillənmişdi. Zirvəyə qartal qonmuşdu, şəstlə o yan-bu yana boyanırdı. "Dalğalarımızın yaraşığıdı qartallar..."

Səma buludsuzdu, səma tərtəmizdi. Qartal qanadlarını gərdi, qıy vurub irəli şığıdı. Buludsuz, tərtəmiz səmada süzdü, süzdü. "Belə ha, bax, beləcə, gözünə dönm, hə, süzginən, süzginən qartalım!.."

Qartal da onu eşidirmiş kimi süzdü, süzdü... Oğul gözdən itincəyədək onu izlədi. "Getdi eee!.. Şikarının dalınca getdi qartalım!.."

O eşitmişdi ki, qartal quşların şahidir. İsteyirdi bu barədə atasının da fikrini bilsin. Alıcı, iti baxışları atasına dikiləndə uddu sualını. Kişiye birdən-birə nə oldu görən? Onu indiyəcən heç belə dərdli-qəmli görməmişdi oğul. "Dədəmin ağrın alım, ovqatı niyə təlx olub heyə?!."

Ata əvvəlcə oğlunun sevinc dolu, sonra təəccüb qarşıq sorğulu baxışlarını görəndə tezcə özünü ələ almağa çalışdı və inandı ki, ala bildi də. Ancaq yox, onun qəm-qüssə içində birdən-birə özünü şad göstərməsi süni çıxdı, oğul da bunu o saatca gördü. Gördüyü üçün də ağartmadı, fikirləşdi ki, indi atasından bir şey soruşsun, ya gözləsin görsün onun özü nə deyəcək? Özlüyündə fikirləşdi ki, gözləsə yaxşıdır.

Xərif külək əsirdi. Yarpaqlar xışıldayırdı, bulaq şırıldayırdı, quşlar budaqdan budağa qonur, civildəsirdilər.

Oğul ataya baxırdı, ata oğula. Susurdular. Ağır idi ata üçün bu dəqiqlik sükut. Cox ağır idi.

Oğul nigaran idi atasından. Niyə dilxorluğunu gizlədirdi ondan axı?.. Niyə?!

Zirvəyə yenə qartal qonmuşdu, qanadlarını oynadırdı. Qartala nə vardı ki?!. Ənginliklər ixtiyarında idi qartalın. Ürəyi isteyəndə, istədiyi səmtə, istədiyi qədər süzürdü qartal.

Oğul bir qartala baxırdı, bir atasına. Atasının bikefliyinin səbəbini hərisliklə bilməyə can atlığından qartala indi, deyəsən, o qədər də meyl göstərmirdi oğul. Atasının qanqaralığından ürəyinə nəsə damlaşdı oğlun. Bax, bu "nəsə" onu yaman düşündürür, qartalın zirvəyə qonmasından da zövq almağa qoymurdu.

Ata fikirləşirdi: "İndi məqamıdı, dedim demisəm, demədim, daa deyə bilməyəcəm, bir Pərizad olmur, lap yüz Pərizad olsun, deyə bilməyəcəm... İnsafın olsun Alməmməd, gör bir uşaq qartala necə baxır, yəqin özünün də könlü indi eləcə qartal sayağı göylərə pərvaz eliyor, qayadan qayaya qonur. İndi mən onu o hündürlükdən, o zirvədən necə yerə çırpmış, necə, hə?!. Heylədə özün bilginən!.. Özüm bilənə qalannda... Əlacım yoxdu, deyəm gərək. Birliyinə şükür xudaya, dünyada acığım gələn, zəhləm gedən bir şeyə indi öz belimdən gələn tifili vadə

eliyim gərək... Niyə məni belə sindirirsən, ay zamana?! Dizlərimi niyə bükürsən mənim?! Kasıbılıq odunda məni çoxmu yandıracaqsan?

**Cəhənnəm odundan betər adamı,
Kasıbılıq yandırıb kül eylər-eylər..."**

Oğul düşünürdü: "Dədəm, nədi bilmirəm, yamanca əzab çəkir. Nədi axı e onu bir belə əzən?! Yox, özüm soruşacam, desin görək əzən nədi onu belə... Nədi?!.."

Elə sual vermək istəyirdi atası dinləndi:

- Oğul... - Bunu demişdi ki, ata duruxdu, qəhərləndiyini bürüzə vermək istəmədi ata.

Oğula elə gəldi ki, dərin dərənin dərinliklərindən geldi bus əs. Bu doğma, əziz, sevimli səs. Səsdəki qəhəri dərhal aldı oğul. Atanın niyə duruxduğunu duydu oğul. Dağ boyda kişi daha durub on üç yaşındadır uşağın yanındaca gözündən yaş axıtmayacaqdı ki?!

Haçandan-haçana qəhərini birtehər boğa bildi ata:

- Ələsgər, gözümün işığı, - səsi titrəyirdi onun, - bilirsən ki, külfətimiz böyükdü, güzaranımız ağır...

Ələsgər bilirdi bunu, səkkiz baş ailəni atası Alməmmədin necə dolandırığını yaxşı bilirdi. O, özü ailənin böyük uşağıydı. Ondan sonra Saleh, Xəlil, Məhəmməd, Fatma, Qızxanım dünyaya gəlmışdır. Dündür, Ələsgərdən qabaq bir oğlan da (Məhəmməd) olmuşdu, ancaq qalmadığından adını Xəlildən sonra doğulan uşağa qoymuşdular.

Alməmməd sixila-sixila danışdı:

- Nə deyim, fəhimli, gözüçaq uşaqsan, özün ki, hər şeyi yaxşı görürsən... Çatdırı bilmirəm mən, oğul. Çatdırı bilmirəm. Odur ki, anan Pərizadla götür-qoy eləmişik ki, qardaşların yekəlib hərəsi bir işin qulpundan yapışanacan səni bir varlı adama... Alməmməd dayandı, bu an yenə onun üçün ən ağır olan, atalıq qürurunu sindiracaq sözü demək üçün özünə bir mənəvi dayaq axtardı, oğlunun gözlərinə baxdı, gözlərini yumub dedi o sözü, ürəyi ağrıya-ağrıya dedi: - Nöker verək.

Ələsgərin qulaqlarında cingildədi, uğuldadı, guruldadı bus öz, nöker... nöker... nöker!.. eşitdiyi nağıllar, nağıllardakı keçəl surətləri gəlib gözlərinin qabağında sıralandılar. Əlsəgərə bir anlıq elə gəldi ki, keçəllər əl eləyib onu çağırırlar, "gəlginən, gəl bizə qoşulginən! Peşiman olmazsan!.." deyirlər.

" - Dədə, bəyəm mən keçələm ki, məni nökər verirsən?!"

Yox, dilinin ucuna gələn bu sözləri atasına demədi Ələsgər deyə bilmədi. İçəriyə saldı. İçərisini də alışdırıbu sözlər. Yaman alışdırı.

Alməmməd Ələsgərin tutulduguunu aldı, ancaq söz açılmışdı, axıracan deyilməliydi:

- Umudumuz sənədi oğul, sənədi...

Ələsgər görürdü ki, bu sözləri demək üçün atası necə sıxılır, necə əzab çəkir. Odur ki, onu ağır vəziyyətdən çıxarmaq niyyətilə dedi:

- Dədə, nə deyirəm ki, özün bilən məsləhətdi...

Ələsgər bu sözləri deyəndə Alməmməd ona baxırdı. "Qanını, görjinən, necə qaraltdım uşağın, kefinə necə soğan doğradım... Ala bulidlarda gəzən xəyalını yerə çırpdım, ayaqladım... Kül mənim ata bışma!.."

Keçəllər yenə gəlib Ələsgərin gözələri qabağında sıralandılar. Getdikcə də çoxalırdılar. Ələsgəri çağırırdılar...

Ələsgər düşündürdü: "İndi ayamam oldu nökər Ələsgər. Nökər... nökər!.."

Alməmməd çırpinirdi: "Xudaya, axı mən niyə bu günə qaldım, gecə-gündüz çalışırdım, ora-bura vurnuxuram, di gəl ki, güzaranımı yaxşılaşdırı bilmirəm ki, bilmirəm... İndi də..."

- Dədə, öküzü yükləyək də. Vaxt keçir axı.

Alməmməd Ələsgərin sözü dəyişdirməsinə sevindi, ürəyində düşündü: "Ağlına qurban olum, oğul, mənim hər şeyi başa düşən balam!.."

Oğlunasa dedi:

- Durgınən, bala, durgınən, işimizi görək. Söhbətə başımız qarışdı. Qoyunu qurda verdik, durgınən.

İkisi də eyni vaxtda qalxdılar. Heç nə olmayıbmış kimi onlar göy otluqda yatan öküzə sarı getdilər. Onu ayağa durğuzub azca aralıda bir yerə yiğilmiş ağac, taxta, kürək, şananın yanına gətirdilər. Əvvəlcə öküzinə belinə yumşaq çul sərdilər. Sonra yerdəki şeyləri öküzinə belində səliqəylə yan-yana, üst-üstə düzdülər. Kəndirlə iki tərəfdən möhkəm-möhkəm öküzinə qarnı altından sarıdlar. Alməmməd sarğının möhkəmliyini düberə yoxladı. Əmin olandan sonra "Ya allah" deyib öküzü hayladı. Öküz yorğunluğu çıxmayıbmış kimi tənbəl-tənbəl hərəkətə gəldi.

Ələsgər öküzdən qabaqda gedirdi. Alməmməd arxaya qalmışdı. Ağır düşüncələr sakit buraxmırı onu. "Ələsgər görmür ki, mən bu

ağac-uğacı, taxta-tuxtanı, kürək-şananı burda neçeyə alıram, necə zu-lumla aparıb Gøyçənin kəndlərində xırıd edirəm. Bunların da tör-tök-küntüsünən birtehər, ölmə-diril külfəti dolandırıram... Yaxşı, bəsdi, Alməmməd, bəsdi, o yazıq sənə bir söz demədi, özün bilən məsləhətdi, dədə, dedi... Elə məni də yandıran budu da... Bir söz desəydi bu sa-yaq yandırmazdı. İndi də belə uşağı götür nökər verginən... Nökər!.. Bu nə işdi mən düşmüşəm, allah!.. Səbir elə, Alməmməd, səbir elə. Eləyirəm də... Səbir eləməyib nə eləyəcəyəm ki, mən?! Elə içimdə çəkirəm də mən... İçimdə çəkirəm...

**Alməmməd söyləmə hər gördüyüünü,
Daldalar düşməndən vay dərdiyini..."**

2

Ələsgər şirin-şirin yatırdı. Onu yuxusundan oyatmağa nə atasının ürəyi gəlirdi, nə anasının. Əlləri qoynunda durub bir-birinə baxırdılar. Ata da, ana da. Ata isteyirdi ki, ana oyatsın, ana isteyirdi ki, ata. Vaxt da keçirdi. Ələsgər sübhün gözü açılmamış gərək durayıdı. Nökər gedəcəyi evdə onu gözləyəcəkdilər. Alməmməd dünən Kərbəlayı Qur-banla belə danışmışdı.

Alməmməd Pərizada yalvarmağa başladı:

- A Pərizad, sən o bir allahın, oyatgınən onu, mənə umud olma. Mənimki bəsdi.

Pərizad da yaman dolmuşdu, bir himə bənddi.

- A kişi, əvvəldən bu işi boynuna götürüb sən axıra çatdır da. Mə-nim ürəyimdən onsuz da qara qanlar axır. Özümü güclə saxlayıram... Görmürsən?!

Alməmməd göründü. Pərizad özündə deyildi heç. Bir az ona güc eləsə bir ağlaşma quracaqdı ki, gəl görəsən. Ələsgərə özü yaxınlaşdı, əlini astaca ciyinənə qoydu:

- Ələsgər, oğul, dursana, vaxt keçir, - dedi.

Ələsgər yarıyuxulu açdı, atasını başı üstə dayanan görəndə durub tez yerində oturdu, əvvəl elə başa düşdü ki, yenə Cavanşir mahalının meşələrinə gedəcəklər. Sonra atasının qəm-ələm dolu sıfətini, anasının əlləri qoynunda pərişanlıqla ona baxdığını görəndə yuxudan tamam ayıldı, yadına düşdü ki, bu gün nökər getməlidir. Nökər!..

Atasına baxdı, pəhləvan cüssəli atasını tanıya bilmədi. Həmişə özünü arxalı dağ kimi hiss eləyən Ələsgərin baxışları öündə atanın ürəyi cizhacızla yandı. Alməmməd daha bir söz demədi. Deyə bilmədi. Əlüstü eyvana çıxdı. Pərizad da onu izlədi.

Ələsgər tez ayağa qalxdı. Otaqdan çıxanda ailə üzvlərinin hamisini ayaq üstə gördü. Onu yola salmaq üçünmü bu gün hamı belə tezdən durmuşdu?!. Atası həyətdə gözləyirdi. Ələsgər tələm-tələsik əl-üzünə su vurdu. Birinci anası ilə görüşdü. Ana ilkini bağrina basdı. Axşamdan ağlamayacağına özünə söz versə də bacarmadı. Ələsgər ona ürək-dirək verdi. Sonra bir-bir qardaş və bacıları ilə görüşdü...

Ata-bala yola düşəndə Pərizad arxalarınca su atdı, yana-yana:

- Allah amanında! - deyə bildi.

Alməmməd yaman dolmuşdu, heç dinib danışmırıldı. Ələsgər də susurdu. Hərdənbir gözlərinə keçəllər görünürdü. Gecə yuxusunda da onlarla bir yerdə olmuşdu, zarafatlaşmışdılar...

Alməmmədin evi Ağkilsənin qərbində, ayağındaydı. Ələsgərin nö-kər getdiyi Kərbəlayı Qurbanın evi isə kəndin şərqində, başındaydı.

Bir qədər getmişdilər ki, Ələsgər rəngi qapqara qaralmış, qara bulud kimi dolmuş atasına dedi:

- Dədə, daa sən gəlmə. Kalvayı Qurbanın öyü bilirəm də, hardadı. Özüm gedərəm, dədə. Sən gəlmə.

Alməmmədin bu gün ayaqlarını deyərdin buxovlamışdılar. İrəli getmək istəmirdilər ki, istəmirdilər. Ələsgərin sözləri lap ürəyincə ol-du. Ayaq saxladı. Ələsgəri özünə tərəf çəkib alnından öpdü, ağlamaq-dan özünü güclə, güclə saxladı:

- Oğul, dünyadı da, neyniyim, - dedi. - Sən ki, mənim ağıllı oğlumsan, özün gərək hər şeyi ölçüb biçəsən! Ələcim yoxdu mənim, oğul, yoxdu!..

O, oğlundan ayrıldı. Ayrıldı ki, indicə axmağa başlayacaq göz yaşlarını Ələsgər görməsin. Cəld geri qayıtdı, evə yox, özünü evlərinin ar-xasına verdi. Ev adamlarından heç kəs onu görmədi, buna ürəyində se-vindi. Qəhər onu boğurdu, qəhər ona güc gəlirdi, gözlərinin yaşını sax-lamağa daha taqəti qalmamışdı. Ağladı. O ki, var ağladı. Yana-yana.

Hava da dolmuşdu. Dəli-dolu yağış başladı, göy guruldu, ildirim çaxdı... dolu tökdü. "Sən də mənə bəndmişən ki... Ürəyim kimi dolubmuşsan ki, ay fağır... Sənin dərdin nədi ki?!.. Necə olsa mənimkinə çatmaz, çatmaz!.. Atalıq qürurum heç oldu mənim, heç... Nə deyim belə dövrana, belə dövrana, belə zamanaya?!..

**Ay zamana, zamana,
Oxu qoydun kamana.
Eşşəklər arpa yeyir,
At həsrətdir samana..."**

Haçandan-haçana dolu dayandı, göyun üzü açıldı...

Alməmməd toxtadı. Evin qabağına keçdi. Üst-başından su süzülürdü. Qızıl şüaların doğusu ilə qəlbinə ümid qığılçımları axdı. Pərəstişkarı olduğu Aşıq Qurbanini xatırladı, onun misralarıyla könlünü ram eləməyə, özünə təsəlli verməyə çalışdı:

**Qəm yemə, qəm yemə, divanə könlüm,
Həmişə ruzigar belə dar olmaz!..**

3

Ələsgər yerində uzanmışdı. Çox yorulsa da yatmaq istəmirdi. Səhər yerindən durandan indiyəcən ötüb keçən anların təəssüratı hələ güclüydü. Əllərini başının altındaca çarpezlayıb düşündürdü: "Kalvayı Qurban yaxşı adama oxşayır. Mənə buyruq buyuranda lap dədəm sayaq deyirdi: "Oğul, Ələsgər.." Deyəsən mən bu öyə nökər gəlməmişdim. Ancaq təsərrüfatı böyükdü... Yüzəcən qoyunu-keçisi, səkkiz inəyi, iki camışı, yeddi öküzü var. Hələ atdarı... İkisi minik atıdı, üçü yük atı..."

Ələsgər səhər Kərbəlayı Qurbanın həyətinə qədəm qoyanda ev sahibi onu gülərzlə, xoşdillə qarşılımışdı:

- Xoş gəldin, oğul, - demişdi. - Yamanca islanmışan, gəl tez dalımcı, pal-paltarını dəyişginən.

Ələsgər onun dalınca otağa girmişdi. Kərbəlayı Qurban əvvəlcədən onun üçün tikdirdiyi pal-paltarı Ələsgərin qabağına qoymuşdu:

- Səninkidi bunlar, oğul. Yaş paltarlarını çıxar, bu təzə-ciyyəzlərini geyginən. Səni həyətdə gözləyirəm.

Kərbəlayı Qurban otaqdan çıxan kimi Ələsgər soyunmuşdu. Kərbəlayı Qurbanın verdiyi təptəzə pal-paltarı geyinmişdi. Bayırda çıxanda ev sahibi onu arvadı Həmayilla və qızı Səhnəbanı ilə tanış eləmişdi...

"Elə bircə qızı varmış Kalvayı Qurbanın. Vəssalam. Qəşəngcədə... Məndən ikicə yaş kiçik ola-olmaya".

Kərbəlayı Qruban gün ərzində Ələsgərə görəcəyi işləri bir-bir başa salmışdı. Onunla elə mülayim, elə xoş danışmışdı ki, düşünmək olardı nökərlə yox, istəkli oğlu ilə danışır. Bu, Ələsgəri bir az da işləməyə ruhlandırmışdı.

"Ay bu gün işdədim ha!.. Və buraya niyə gəlmisən, Ələsgər? Nö-kər nədi, bekar nədi?!.. Gərək həmişə də zor işdiyəsən. İşdiyəcəm də. İşdən-zaddan qorxan var ki?!.. Kalvayı Qurban elə atam yaşındadı. De-yən yaxşı adamlar içində düşmüsən, Ələsgər. Orası elədi, di gəl ki... Hə, nədi yenə? Odur ki, işimin adı nökərcilikdi. Bax, bu xoşuma gəl-mir. Bir var öz qapında işdiyəsən, tər tökəsən, bir var özgə qapısın-də... Neyliyim, atama qurban olum, onun xətirinə nökərciliyə də razı oldum. Görək də axırı nəylə qurtaracaq... Ağam mənə "oğul" deyən-də mən də ona hörmət edəm gərek... Atam kimi... atam..."

Gözləri biixtiyar yumuldu. Üç-dörd dəqiqə beləcə qaldı. Yox, yat-mamışdı. Gözlərini açanda keçəlləri gördü, uzaqda, lap uzaqdaydilar. Gah dumana bürünür, gah aşkara çıxırdılar... Aşkara çıxanda Ələsgə-rə əl eləyirdilər. Birisinin əli elə havadaydı. Ələsgər bunu yaxşı tanı-yırdı. "Keçəl" nağılıının qəhrəmanlığıdı. Bu, kosasaqqal, göygöz, xəsis və zalım tacirə nökərcilik eləmiş keçəldi. Tacir sabahdan axşama ki-mi onu orda-burda işlədər, axşam da zəhmət haqqı olaraq bir həftədən qalma quru çörək qırıntılarını verib evlərinə yola salardı... Keçəlin nə-nəsi bu çörək qırıntılarını qazana yiğib üstən də su tökərdi ki, bir az yumşalsın, yeyə bilsinlər.

Tacirin balaca oğlu Keçələ bərk sataşındı. Bir dəfə Keçəl evlərinə gedəndə yolda ona qoşuldu ki, mən də sizə gedirəm. Keçəl acmışdı yaman, evə çatcaq gətirdiyi çörək qırıntılarından bircəciyini götürüb tələsik dişinə çəkdi. Dişinin biri sindi. Keçəl ufuldadı. Sırtlı tacir oğ-lu onu dolamağa başladı:

**Keçəl-keçəl baniyə,
Mindi quleybaniyə,
Getdi həkimxanayə
Həkimxana bağlıdı,
Keçəlin başı yağılıdı...**

Qarnı ac, dişi sınmış Keçəl özünü güclə saxlayırdı. Ağasının oğlu-sa hırıldı-hırıldıya davam edirdi:

**Keçəl-keçəl daz keçəl,
Balası pərvaz keçəl...
O tayda döyüş oldu,
Bu tayda sindı başı.**

Keçəl daha dayana bilmədi, dişini sindirmaş çörək qurusunu var gücüylə tacir oğlunun başına çırpıb dedi:

- Çəpəl oğul, çəpəl, Keçəlin başı sınmaz, bax, sənin başın belə partdayar...

Oğlunun qanı axa-axa gəldiyini görən tacir cin atına mindi, nə mindi. Keçəlin dalınca adamlarını göndərdi ki, tutub xurd-xəşil eləsinlər. Keçəl qaçıb gizlənmişdi. Onda tacir fikirləşdi ki, bir neçə gün keçəndən sonra Keçəli al dilnən çağırtdılar, yatanda kilimə sariyib ölüncə döydürər, elə ki, canı çıxdı, aparıb kəndin qıraqına atarlar... Keçəl tacirin hiyləsini başa düşmüşdü, amma əlacı yox idi, tacir çağıranda getdi. Gedə-gedə də öz-özünə dedi: "Zulumun ağırdı, birtəhər dözürdüm, tacir ağa, indi ki, hiyləyə əl atdın, onda gəl durgınən mənim hiylələrimin qabağında, görünüm necə durursan?!"

Və tacir heç cür Keçəlin tədbirləri, hiylələri qabağında dözsüz gəti-rə bilmir, addımbaşı məğlub olur...

Ələsgər bu nağılı təfərrüatiyla bilirdi. İndi də onun qəhrəmanın başına gələnləri xəyalından keçirib kosasaqqal, göygöz, xəsis vəz alım tacirlə Kərbəlayı Qurbanı bilaixtiyar qarşılaşdırdı, gülümsədi. "İnsafın olsun, Keçəl, sən ki, ədalət tərəfdarisan. Özün de, sənin ağanla mənimki birdi?!. Aralarındakı fərqi görmüsən?!. Yerdən göyəcən..."

Kerbəlayı Qurban yerinə girəndə arvadına dedi:

- Məsəl var, deyərlər: doşab almışam bal çıxıb.
- Dayan bir görək ay kişi, gözə gətirərsən nökərimizi.
- Sən zarafata salma, arvad, mənim gözüm sərraf gözüdü.

Nökərimizin işdərinnən bu gün çox razı qaldım. Belə fəhimli uşaqdı eee. Nə deyirsən əlüstü götürür. Sağ olsun Alməmmədi mərifətnən, ədəb-ərkanının övlad böyüdüb. Maşallah, xeyli uşağı var. Kasıbdı, əmə, arvad, elə billəm, uşaqları onun var-dövlətidi elə. Əgər o biriləri də Ələsgər kimidilərsə, xoşbəxt adamdı Alməmməd.

Arvadı ərinin söhbəti hara çəkdiyini biliirdi. Ələsgərin bu gün onların evlərinə qədəm basması ərlə-arvadin çıxdan oğul həsrətilə çirpinan ürəklərini yenidən tərpətmış, köhnə yaralarını sızıldatmışdı. Arvaddan çox kişiyə yer eləmişdi oğulsuzluq dərdi, indinin özündə də yandırırdı onu. Arvad bunu yaxşı duyurdu. Dedi:

- Gözə görünməz tanrı verəndə verir də, ay kişi.
- Düz deyirsən, arvad. Məsləhət o bir olan kişinində. Məndən əsirgədi oğlu. Ha yalvardım, ha yaxardım bir şey çıxmadi. Neyliyim, yenə ası olmuram ona, yenə məsləhət özünündü.

Arvad ərinin səsindən onun kövrəldiyini, oğul həsrətinin kişini içəridən yandırduğunu əlüstü aldı, alışan gözü ehmal-ehmal söndürmək qəsdilə qılıqla dedi:

- Qurbanın olum, Qurban, şükür eləginən ki, bir qızısa bizə verdi, şükür elə başına dönüm, düşər-düşməzi olar.

Bu sözlər Kərbəlayı Qurbana təsirsiz qalmadığından arvadının deklərinə o saatca şərik olduğunu bildirdi:

- Hə, hə, arvad, düz deyirsən, şükür, min kərə şükür. Yoxsa lap sonsuz-sovsuz bu dünyadan köçüb gedərdik. Sonsuz-sovsuz. İzimiz-tozumuz da qalmazdı bu dünyada, bu fani dünyada.

- Belə Səhnəbanının canı sağ olsun, inşallah bir az da böyüyər, bir halalsüdəmmişə verərik, o da olar bizim oğlumuz.

4

Ələsgər baltanı oduna elə həvəslə, elə ürəkdən, elə sərrast vururdı ki...

Səhnəbanı həyətin o biri tərəfindəydi, toyuq-cücelərə dən səpirdi. Dəni səpib qurtaranda Ələsgərə tərəfə boylandı, baxlıqca baxdı, anası o yanda təndir qalayırdı, çörək yapacaqdı. Bir istədi onun yanına getsin, bir-iki addım atdı da. Sonra səmtini dəyişdi, Ələsgərə tərəf yəridi. Yaxınlaşanda:

- İşin avand olsun, Ələsgər, - dedi.
 - Sağ olginən, Səhnəbanı, - eşitdi.
- "İşin avand olsun, Ələsgər". Ələsgər bu sözlərə alışmışdı. Bu sözləri gözləyirdi. Bu evə nökər gələndən gözləyirdi. İki ildən yuxarı idi ki, o, Səhnəbanının dilindən bu sözləri eşidirdi. Birinci dəfə iş başında həmin sözləri Kərbəlayı Qurbandan eşitmişdi. Onda Səhnəbanı da

atasının yanındaydı. Ələsgər də "Sağ olginən, Qurban əmi", demişdi. Elə o gündən Səhnəbanı Ələsgəri harda ki, iş üstündə görərdi yaxınlaşıb deyərdi: "İşin avand olsun, Ələsgər".

Bu gün də elə Səhnəbanı ancaq o sözləri demişdi. Ayrı heç nə dilinə gətirməmişdi. Bəs niyə Ələsgərin qulaqlarında ayrı cür səslənmişdi, bütün bədəninə yayılmış, qəlbini titrətmışdı.

Ələsgər başını qaldırıb Səhnəbanıyla baxanda qızın üzündə təbəssüm gördü. Gözləri də doluydu təbəssümlə. İşiq saçırkı təbəssümlü gözələr, iri, ala gözələr. "Nə işqdı bu heylə?!"

Ələsgər həmişə baxdığı iri, ala gözələrdə bu qədər işığı heç vaxt görməmişdi. Baxır, baxırdı. "Bir heylə işiq o gözələrə necə yiğişib axı?!"

Heyrət içindəydi Ələsgər.

- Ələsgər, kömək eliyim sənə? - sualdan çox bir ərkyanalıq, mehribanlıq, canıyanalıq vardi bu sözlərdə, bu ürəyə məlhəm kimi çökən sözlərdə.

Sözlərin deyilişindəki istilik, şirinlik, yapışqlıq Ələsgərin ruhuna yayıldı. Dedi:

- Sənə əziyyət olar, inciyərsən, Səhnəbanı. - Heç özü də bilmədi necə dedi bu sözləri.

- Bəs sənə əziyyət olmur, sən incimirsən?

İri, ala gözələrdən gur işiq yayırdı. Hardandı bu qədər işiq? Ələsgər Səhnəbanını tanıya bilmirdi.

- Mənim işimdi də bu, nökərəm də, işdiyəm gərək... Dədəmnən eşitmışəm, Aşıq Qurbani deyib ki, nökər olan cəfa çəkər...

Səhnəbanının lalə yanaqları alışdırı:

- Elə deməginən, Ələsgər. Dədəm səni heç nökər-zad hesab eləmir.

Ələsgərin ürəyindən çox keçdi soruşsun: "Nə hesab eliyir bəs?!", ancaq soruşmadı, qızın şümşad əllərinə, nazik barmaqlarına baxa-baxa ciddiyyətlə dedi:

- Odun doğramaq qız-gəlin işidi ki?!

Səhnəbanı tez dilləndi:

- Onu demirdim ki, Ələsgər, doğranmış odunları yiğanda kömək eliyim də.

Ələsgər yumşaldı bir az:

- Onda olar, - dedi. - Ürəyin istəyirsə elə indidən daşıya bilərsən.

- İstiyir, istiyir, Ələsgər. Sən onları odunluğa yiğanda baxmışam. Yaman səliqə-sahmannan yiğırsan eee, Ələsgər. Xoşum gəlir.

- Əmə şümşad əllər, nazik barmaqlar inciyəcək ağrıyacaq aha, Səhnəbəni?!

- Ağrısın da...

- Açıqlanmazlar ki?!

- Yox, yox, açıqlanmazlar.

- Bəlkə gedib anana kömək eliyəsən? Elə billəm, bu yaxşı olar.

- Yox, istəmirəm... Sənə kömək edəcəm, sənin işin çoxdu. Ağirdı.

Sənə kömək edəcəm, vəssalam.

Gözlərdəki işiq, səsdəki musiqi güclənirdi. Ələsgər əlacsızmış kimini dilləndi.

- Yaxşı da, daşı.

Səhnəbəni sevincək diz çöküb doğranmış odunları qucağına yiğ-mağ'a başladı.

Ələsgərin güclü qollarına birdən-birə sanki qeybdən güc gəldi. Qalan odunları elə cəld, elə şövqlə doğradı ki, özü də mat qaldı. Hələ bu evə gələndən bu cürə işləməmişdi.

Səhnəbəni onun doğradığı odunları daşımaqdı idi.

Həmayil təndirə çörək yaptırdı.

Ələsgər bir kötük parçasının üstündə oturdu. Alnındaki tər damcılari bərq vuran ən qiymətli daş-qاش kimi parıldayırdı. Əlinin arxası ilə tər damcılарını sildi. Səhnəbəni gəlib qarşısında dayandı:

- Yoruldun eee, Ələsgər.

- Bir balaca... Sən də bir azacıq dincəlginən, sora bir yerdə daşıyarıq.

Həmayilin səsi eşidildi:

- Səhnəbəni, ay Səhnəbəni, demədim ki, gəl mənə kömək olgünən, bəs harda qaldın, gəlsənə.

Səhnəbəni anasına tərəf boylandı. Ələsgər xahiş elədi:

- Getginən, - dedi.

Səhnəbəni anasına hay verdi:

- Gəlirəm, bu saat.

Bir-iki addım atmışdı ki, çevrililib Ələsgərə dedi:

- Tez qurtarsam, gələcəm yenə.

- Yaxşı, gələrsən.

Səhnəbəni gedəndən sonra Ələsgər doğradığı odunları daşımağa girişdi. Gözləri qabağından Səhnəbanının təbəssümlə dolu ala gözləri çəkilmirdi ki, çəkilmirdi...

Haçandan-haçana Kərbəlayı Qurban gəldi. Odunluğa baxdı. Sifəti-ni xoş, müləyim ifadələr büründü. Razılıqla Ələsgərə nəzər saldı.

- Kəndçinin qışa gərək hazırlığı pis olmaya. Yoxsa əlim-yandıda qalar, a bala. Odun yenə gətirəcəklər. Tapşırımişam.

- Qoy gətirsinlər, Qurban əmi, mən də oları doğrayıb, bax, beləcə yiğacam. Öz səliqə-sahmanıynan.

Bu sözləri Ələsgər elə ürəkdən söylədi ki, elə bil atası Alməmmədən danışırı. Bu, Kərbəlayı Qurbanın çox xoşuna gəldi, özlüyündə bunu Ələsgərin zəhmətsevərliyi, tərbiyəsi, qanacaqlı olması ilə izah elədi. Alməmməd bir az da gözündə yüksəldi. Ələsgərə elə onun sayağı ürəklə dedi:

- Əlin-qolun var olsun, oğul. Sənin işinə söz yoxdu ki... Raziyam səndən, bala.

- Sağ olun, Qurban əmi.

- Axşamlar məclislərə gedib eliyirsən də?

- Gedirəm, Qurban əmi, bircəciyini də buraxmırıam. Böyük yaxşılıq eliyirsiz mənə...

"Böyük yaxşılıq eliyirsiz mənə". Ürəyindən gələn bu sözü Ələsgər çoxdan Kərbəlayı Qurbana demək istəyirdi. Dedi, borcunu verən adamlar kimi yüngülləşdi. Bu nə borcdu ki?!.

Ələsgərin hələ nökərçiliyinin birinci ilində Kərbəlayı Qurban onun işə can yandırlığını gördüyündən qayğıkeşliklə demişdi:

- Oğul, kəndimizdə, bilirsən, tez-tez dərvişlərin nağıl gecələri, aşıqların dastan məclisləri olur. İsteyirsənsə çəkinib eləmə məndən, işini qurtardın, sənə rüsxət verirəm, getginən.

Ələsgər də getmişdi. Danışılan hədislərə, nağıllara qulaq asmışdı. Aşıqların söylədiyi dastanları acgözlükə dinləmişdi. "Əsl və Kərəm", "Aşiq Qərib", "Leyli və Məcnun", "Koroğlu", "Kitabi-Dədə Qorqud" və s. dastanlar onun ağır zəhmət içində keçən həyatını xalqın mənəvi, bədii sərvətilə zinətləndirmiş, ruhunu oxşamış, bədii zövqünü cilalamışdı. Alməmmədin ailəsində saza-sözə oyanan meyl nökərçiliyində də davam eləmiş, və eləyirdi. Ələsgər işini elə tuturdu ki, Kərbəlayı Qurban axşamları onun öz ixtiyarına verirdi. O da ələ düşən bu fürsəti buraxmir, ürəyi istəyən məclisə vaxtında gedirdi.

Təzə təndir çörəyinin iyi gəldi. Səhnəbanı onlara yaxınlaşıb, əlini yandıran çörəyi Ələsgəro uzatdı. Ələsgər də tezcə çörəyi alıb:

- Sağ olğınən, Səhnəbanı, həmişə çörəkli olasan! - dedi və çörəyi Kərbəlayı Qurbana uzatdı. Kərbəlayı Qurban çörəyi alıb qırağından

bir tikə qopardıb ağızına apardı, qalanını Ələsgərə qaytardı. Ələsgər də ona baxıb çörəkdən bir tikə qopartdı. İştahla yeməyə başladı.

Səhnəbanı üzünü atasına tutdu:

- Dədə, bu gün mən də Ələsgərə kömək eləmişəm.

Ələsgər günahkarmış kimi tez dilləndi:

- Qurban əmi, ha dedimsə olmadı ki, olmadı, elə öz dediyinin üstündəcə durdu: kömək eliyəcəm, vəssalam.

- Nə olar ki, Ələsgər, yaxşı da eliyib. Mənim qızım da zəhmət sevəndi, sənin kimi. - "Sənin kimi" sözünü Kərbəlayı Qurban xüsusi bir vurğuya dedi.

Həmayilin yenə səsi eşidildi. Onları çağırırdı. Kərbəlayı Qurban uşaqlara üz tutdu:

- Gedeyin, arvad çağırır, günorta yeməyinin vaxtıdır.

Ələsgərin tərpənmədiyini görən Kərbəlayı Qurban onun qolundan yapışdı. Ələsgərin qulaqları cingildədi: "Dədəm səni heç nökər-zad hesab eləmir".

5

Ələsgər o günün, o işıqlı, iri, ala, təbəssüm dolu gözlerin nura boyadığı günün cazibəsindəydi. "Bu nə günüydü, ilahi?!. Nə günüydü?!. Səhnəbanını heç belə görməmişdim. Qızlar bulağından su içdimi bu tezlikcən, ya nəydi birdən-birə belə dəyişdi?!.. Əməlli-başlı bir qız olub ki, Səhnəbanı... Ala gözlü, qara saçlı, ay qabaq, billur buxaq, lələ yanaq... Qızlar bulağının hikmətini görgünən də, Ələsgər. Hələ güllüyü... O nə gülüşdü heyłə, o necə gülüşdü, ilahi, heyłə?!. Elə bayatıdakı kimiydi ki... Hə, elə o sayaqdı, vallah, o sayaq:

**Əzizim, gül üzüdü,
Şəh düşdü, gül üzüdü.
Güldün əqlim apardin,
Bu necə gülüş idi".**

Cazibə qüvvətlənirdi. Ələsgərin Səhnəbanını görmək, onun yapışıklı, cingiltili səsini eşitmək istəyi hər gün, hər saat, hər an şiddətlənirdi.

O bir şeyi də bu günlərdə kəşf eləmişdi. Nə qədər tez dururdusa Səhnəbanını ayaq üstə görürdü. Görürdü ki, iri, ala gözlər, təbəssüm

dolu gözlər oğrunca ona baxır, işiq saçır. Düşünürdü: "Bəlkə o da... əvvəllər heç belə tez durmazdı. İndi məni qabaqlayır.."

- Sabahın xeyir, Ələsgər.
- Abatın xeyir, Səhnəbəni.

Bu, Ələsgərə bütün günü bəs eləyirdi. İri, ala təbəssüm dolu gözlərin işiği. Ən ağır, ən müşkül işini yüngülləşdirir, asanlaşdırırırdı bu işiq. Bir də ən qəribəsi bu idi ki, indi hər şey onun gözündə gözəlləşmişdi. Hamisının da "günahkarı" o işiqdı... Bəli, Ələsgər möhkəm cəzibədəydi. "Dədəm səni nökər-zad hesab eləmir..." Nə hesab eləyir bəs, qara saçlım?!.. Mənə kömək olğınən, ilahi, heç özüm də bilmirəm bu nə işdi?!. Müşkül, müşkül işdi. Axı kimdi məni saya alan, kimdi?!"

O, düşünür, danışır, çapalayırdı, həyatdakı yeri, nökərçiliyi bir yanda idi, varlığını titrədən istəyi başqa bir yanda. Bunları yanaşı qoyanda dəhşətə gəlirdi. "Dədəm həmişə deyir ki, adam gərək öz yerini bilə. Elə oturub, elə dura ki, elin gözündə gülünc olmaya... Dədə, ay dədə, sənə qurban olum, gəl indi oğluna yiyə durgınən..."

- Sabahın xeyir, Ələsgər.
- Abatın xeyir, Səhnəbəni.

Səhnəbəni günü-gündən gözəlləşir, nazlı-qəmzəli olur. Ələsgər qəlbi çırpına-çırpına qalır, nigarançılıqla keçən günü başa çatır, gələn günə ümid bağlayırırdı. Gələn gün də onun üçün eyni nigarançılığı, eyni çırpıntıları gətirirdi. İşi-gücü frånşından aşan Ələsјərin fikri-xəyalı Səhnəbanının yanında olurdu elə. Səhnəbəni gəlib dururdu gözlərinin qabağında. Səhnəbəniylə şirin-şirin söhbət edirdi Ələsgər. Deyirdi ürəyindəkiləri, çəkinib elemədən deyirdi. Səhnəbəni da heyran-heyran dirləyirdi onu. İri, ala, təbəssüm dolu gözləri işiq saç-a-saça dirləyirdi... Dünya Ələsgərin gözlərində işıqlanırdı, gözəlləşirdi. Səhnəbəni gözəlləşdirirdi dünyani.

**Kimi ağa, kimi nökər,
Nökər olan cəfa çəkər...**

Səhnəbəni yüngülləşdirirdi Ələsgərin cəfasını. Yüngülləşdirirdi.

6

Ələsgər tövləni kürüdü, silib süpürdü. Su daşıcı...

Bu gün işi çox idi. Ot tayalamalıydı. Beş-on dəqiqə dincini almaq üçün gəlib odun doğradığı kötüyün üstündə oturdu. Onun üçün çox

əziz olan kötüyün. Boş vaxtı oldumu bura qaçırdı Ələsgər. İri, ala göz-lər, təbəssüm dolu gözlər işiq saçdı:

- Yoruldun eee, Ələsgər.
- Bir balaca... Sən də gəl otur, bir azacıq dincəlginən. İri, ala göz-lərdə təbəssümü sual əvəz elədi:
- Mən neyləmişəm ki, dincəlim Ələsgər?!.. Sən dincəlginən. Çox işləyirsən.

- İsləməliyəm də. Səhnəbəni. Nökər nədi, bekar nədi?!
Səvə saçlı, şirin dilli Səhnəbəni nazlana-nazlana dedi:

- Elə deməginən, Ələsgər. Dədəm səni heç nökər-zad hesab eləmir.
- Nə hesab eliyir, bəs, Səhnəbəni?!.
- Fikirləş də, arif oğlansan...

Səhnəbəni bu sözləri elə ərkyana, elə səmimi, elə ürəkdən dedi ki, Ələsgərin deyərdin ağını başından aldı:

- Səhnəbəni, - o, güclə getirə bildi, - arif oğlanda bir ariflik qaldı ki...
- Nə olub ki, arif oğlana?!..
- Necə deyim, qorxuram dilim yana, Səhnəbəni!..

Həmayilin səsi eşidildi. Səhnəbanını çağırıldı. Səhnəbəni ona hay verdi, Ələsgərə dedi:

- Yaxşı Ələsgər, mən gedim, sonra gələndə deyərsən. Bax, deyərsən aaa!

- Deyərəm, Səhnəbəni, tuti dillim, deyərəm!
Səhnəbəni iki-üç addım atdı, sonra birdən geri çevrildi:

- Ələsgər! - bu sözü o elə ədayla, elə istəklə, elə yapışqlı, elə şirin-liklə dedi ki, Ələsgər özünü saxlaya bilmədi, ürəyindəkini diliñə gətirdi:
- Can, Səhnəbəni, şirin dillim, can!..
- Ələsgər, öz-özünə danişırsan?!..

Doğma, cingiltili, yapışqlı səsə Ələsgər əlüstü döndü. Səhnəbanı-nı görçək özünü itirib qıpqrımızı qızardı.

Səhnəbəni ikinci suali verdi:

- Kimə can deyirdin, Ələsgər?!

Ələsgərə yalnız indi çatdı ki, axırıncı "can" kəlməsini ucadan de-diyyindən Səhnəbəni da eşidib. İndi o, nə etməlidir? Ürəyini açsın?!.. Desin həqiqəti?!.. Necə desin?!.. Nökərin ağasının qızına olan pak, nə-cib hissini açsın?! Səhnəbəni buna necə baxar?!.. Şərik çıxarmı bu his-sə?! Birdən çıxmasa, onda Ələsgərin həli, vəziyyəti necə olar?!.. Nə etsin yazıq Ələsgər?!. Çox düşünməyə vaxt da yoxdu. Səhnəbəni ca-

vab gözləyir. Səhnəbanını çox gözlətmək olmaz. Gözlədə bilməz. İkinci sualında onun səsindəki titrəyiş, mərhəmlik, yaxınlıq Ələsgəri elə həyəcanlandırmış, qəlbini elə riqqətə gətirmiş, varlığını elə coşdurmuşdu ki, ürəyindəkini gizlədə bilmədi. Qəfəsdən qurtulan quşlar kimi sözlər dodaqları arasından çıxdı:

- Sənə deyirdim, Səhnəbani!.. Sənə!

İri, ala gözlerdə sual görünüsə də təbəssüm də qalmışdı, işiq da:

- Mənə?!

Sözdə təəccüb ifadə olunurdusa da gözlərin işığı bir az da artmışdı.

- Hə, sənə, sənə, sənə!

Səhnəbanının ala gözlərinin işığı, cazibəsi öz işini göründü:

- İstiyirsən mənə?!

Sualın deyilişində bir nazlanma, gözəllik ədası vardi, xoşagəlimlik, ürəyəyatılmışlıq vardi. Aşkardı ki, sualın sahibi özü sevildiyini gözəlcə bilir. Ancaq bunu sevənin dilindən qopartmaq, eşitmək istəyir.

- Alagözlüm, qarasaçılım...

Kərbəlayı Qurban onlara tərəf gəlirdi. O, hələ yaxınlaşmamış səsini ucaltdı:

- Ələsgər, işlərin necədi, bala? - soruşdu.

Ələsgərin səsi xırıf kəsildi. Kərbəlayı Qurban yaxınlaşdı. Ələsgərin sir-sifəti həyadan deyərdin alışib yanacaq indi. "Yox, sözlərimi eşidə bilməzdi..."

O, tələsik:

- Yaxşıdı, Qurban əmi, - deyəndə səsi də titrədi.

Kərbəlayı Qurbanın birdən-birə gəlib çıxmazı Ələsgəri bərk həyəcanlandırmışdı. Səhnəbani o saatca evə yollanmışdı. Ələsgər heç bilmirdi nə eləsin?! Nə desin?!

Elə bu anda Kərbəlayı Qurbanın:

- Səhnəbani da köməkçin olub getdi də?!. - deməsi, Ələsgərin dilini açdı, o, andaman eləməyə başladı:

- Vallah, Qurban əmi, özü xahiş eliyor. Mən də xətrinə dəyə bilmirəm.

- Sənin işdəməyinə baxır, o da həvəslənir. Bir də, oğul, bizdə hamı işdiyəndi, özün görürsən. Atalar elə bilirsən nahaq deyiblər ki, boş durunca daş daş?!. Boş adam elə boş olar, ilin on iki ayı da naxos olar.

Kərbəlayı Qurbanın evində bekar adam yox idi. Bu, həqiqətdi. Ancaq o da həqiqətdi ki, işlərin çoxu Ələsgərin ciyinlərindəydi. Ələsgər də çəkirdi bu yükü.

Ələsgər bu gün həm işində bərk yorulmuşdu, həm də Səhnəbaniylə söhbəti zamanı qızın atasının qəfil gəlişindən, sevdiyiylə söhbətinin kəsilməsindən çox həyəcanlanmış, düşündükçə düşünmüştü. Elə bu düşüncələrlə də taya vurduğu vaxtda az qalmışdı kəllə-mayallaq yerə gəlsin.

İndi də ot tayasının böyründə uzandığı yerdəcə gün ərzində gör-dükləri xəyalından silinmirdi. Xüsusən də Səhnəbanı gözlərinin öündən heç yana getmək istəmirdi ki, istəmirdi:

" - İstəyirsən məni?!"

- Alagözlüm, qarasaçlım..."

"Baxtım yoxdu da... Kalvayı Qurban bir az gec gəlsəydi nə olardı ki?!.. Elə ağızımı açmışdım ki, sözümü kəsəsi oldum. Səhnəbanının da fikrini biləmmədim. Nə cavab verəcəkdi, görəsən, ilahi?!. Nə cavab verəcəkdi?!"

O rahat ola bilmirdi. Çırpinirdi. Dalğalanırdı. Nəsə olacaqdı elə bil. Nə? Bunu kəsdirə bilmirdi. Amma gözləyirdi. Xoş bir əhvali-ruhiyyə içindeydi, gözləyirdi. Xəyalında Səhnəbaniyla şirin-şirin danışır, danışındı. Danışdıqca da vəcdə gəlirdi. Ürəiyində dedikləri şeir təkin səs-lənirdi, musiqiləşirdi, ahəngdar olurdu. Səhnəbanının cavabları bu ahəngdarlığı bir az da gücləndirirdi. Birdən içəridən onu yaxıb yandıran intizarın, nigarançılığın dil açdığını, qəlbini dolduran sözlərin seçilərək yan-yana düzüldüyünü, misralara çevrildiyini duydu:

**"Dərdim çoxdu, dindirməyin, həzərat!
Məni bir alagöz ceyran öldürür".**

"Alagözlü" sü matdım-matdım ona baxdı. Ələsgər getdikcə bir az da coşdu:

**"Qılıncsız, tüsəngsiz alır canımı,
Bilən yoxdu, pünhan-pünhan öldürür".**

Nəfəsini dərdi. Axırıncı misranın ilk sözlərini ürəyində təkrar elədi: "Bilən yoxdu... Bilən yoxdu, yox... Kimsə bilməz... Bax, bu yaşıdı, Ələsgər! Bir fikir verginən:

"Kimsə bilməz, pünhan-pünhan öldürür..."

Qoşmanın bir bəndi hazır idi. Onu Ələsgər ucadan dedi. Qürurlandı elə bil. Bir az gözlədi. İkinci bəndi necə başlasın?! Bəlkə?! Gözlərini yumdu. Sinoşində sözlər qatarlandı:

**"Heç bilmirəm neyləmişəm, neyləyim,
Xəncər ahm, qara bağrim teyləyim,
Bir canım var, yara qurban eyləyim,
El də desin aşiq Qurban öldürür.**

Bu bənd yağ kimi axdı, Ələsgər. Sinoş dolmuş ki, sənin ay fər!.. Bir bənd də deyəcəm qoşmam tamamlansın. Öz adımı, sözsüz çəkəcəm. Bəs onun adını, canımı alan qarasaçlimin, alagözlümün, şirin dillimin adını, necə çəkim?! Deyirəm, çəkməsəm, yaxşıdı. Onu hələlik "bir gözəl" adıyla verrəm. Belə yaxşıdı, vallah. Qoşmam faş olanda Kalvayı Qurbanın yanında da xəcalətli olmaram. Di başlığı-nən, qoçum Ələsgər. Başlagınən..."

Səhnəbanı yenə gözlərinə göründü. Qəribə bir maraqla baxırdı, Səhnəbanının ox kimi kirpikləri Ələsgərin sinoşinə tuşlanmışdı deyərdin. Ələsgər qızın kirpiklərini heç belə itir görməmişdi. Gözlərini yumdu, dedi qoşmanın axırıncı bəndini, vəcd içində, coşğunluqla dedi:

**"Ələsgərəm, bir gözələ mehmanam,
Ölməyincə çətin dönəm, usanam,
Əzrayılı qanlı tutmasın anam,
Məni bir kirpiyi peykan öldürür.**

Sakitləşdim bir azca. Səhər harda gördüm deyəcəm "Öldürür" qoşmasını ona. Qoy bilsin nələr çəkdiyimi... Ay allah, görən baş tutacaq mənim niyyətim?!"

Ələsgər qoşmanı bütövlükdə özü üçün ucadan dedi. Xoşuna gəldi. Sevincək oldu. Ürəyindəkiləri demişdi. Sözlər necə də yerli-yerindəydi. "Deyən, özündən söz qoşmağa başladın, Ələsgər. Səhnəbanımdı mənə dedirdən o sözləri, Səhnəbanımdı... Səhər qoşmanı deyəndə görək cavabı nə olacaq?! Qoşmanın qabağında necə dayanacaq?! İn-

dən belə qoşacam bu cür sözlərdən ona. Ürəyim doludu. Neyliyim?!.. Alagözlümün, qaragozlümün möhübbəti məni axırda aşiq eliyəcək deyən... Aşıq... Aşıq..."

Ələsgərin qulağına ayaq səsləri dəydi. Diqqət kəsiləndə kiminsə ona doğru gəldiyini duydı. Ayaq səsləri getdikcə aydın eşidilirdi. "Vallah, Səhnəbanının yerişinə oxşayır... Özüdür ki, var!.."

Cəld durub oturdu. Yanılıb eleməmişdi. Gələn o idi. Alagözlüsüydü. Yetişən kimi təeccüb içində dedi:

- Ələsgər, niyə burda oturmusan?!. Axşam çörək yeməyə də gəlmədin? Özün də ac-susuzsan yəqin?!. Dədəm deyirdi ki, bəlkə qonşuya gedib, dərvişlərin nağılına qulaq asmağa?

Ələsgər dini b danışmasayıdı, Səhnəbani elə suallarını yağıdıracaqdı. Ələsgər dedi:

- Dərviş-mərviş nağılına qulaq asmaq hayında döyü'ləm, Səhnəbani?!
- Nolub ki, Ələsgər?!

- Hələ bir soruştursan da. Canıma elə bir od qoymusan ki, tüstüm təpəmdən çıxır. Bayaq da dədən gəlib çıxdı, söhbətimiz başdanmamış kəsildi.

Səhnəbani ayrı cür nazlandı, elə o sayaq naz içində, əvvəlki sualını bir də verdi:

- İstiyirsən məni, Ələsgər?! - sualının deyilişindən onu özü üçün Ələsgər belə yoxdu: "Çox istiyirsən məni, Ələsgər!"

Burada kim dözerdi ki, Ələsgər də dözəydi?!. Vəcdlə, riqqətlə, coşğunluqla dedi Ələsgər:

- Çox istiyirəm səni, lar çox istiyirəm, alagözlüm, şirin-dillim, qarasaçlım, lap çox. Bəs, sən, sən necə Səhnəbanım?

Səhnəbani lap astaca dilləndi, Ələsgər ölüm-zülüm eşitdi onun sözlərini:

- Bəyəm görmürsən, Ələsgər?!. Sən ki, arif oğlansan...
- Görürəm, di gəlginən ki, arif oğlanın da şirin dilin şirincə sözlərini eşitmək arzusu var, Səhnəbani?! Desənə: isteyirsən məni?!

Səhnəbani əvvəlcə başıyla, sonra diliylə Ələsgərin gözlədiyi cavabını verdi:

- Hə, Ələsgərim!.. Hə!.. - dedi.

Ələsgərə elə gəldi ki, Səhnəbanısının indicə dodaqları arasından çıxan bu sözləri Kərbəlayı Qurban da, Həmayil də, Alməmməd də, Pərizad da eşitdilər. Təkcə onlarmı?!. Yox, bütün ağıkilsəlilər, bütün

basarkeçərlilər eşitdilər. Fərəhləndi Ələsgər. Fərəhindən heç bilmirdi neyləsin Ələsgər!

"Əzrayılın insafa gəldi, ilahi?!.. Mənə həyat verdi, yaşa dedi, sev dedi... Hə... Ələsgərim!.. Hə!.. Bu sözləri deyən dodaqlara qurban olum, Səhnəbanı, qurban olum!.."

Səhnəbanı getmək istəyəndə Ələsgər onun əlindən tutdu. Zərif əli titrəyirdi Səhnəbanının. Ələsgər dilə tutdu onu, xahiş elədi:

- Bir az da gözlə, alagözlüm... Bax, elə burdaca - Ələsgər Səhnəbanının əlini buraxıb uzandığı yeri ona göstərdi, - sənə qoşma demisəm. Sənə olan möhübbətimi... İstəyirsən deyim?!

Səhnəbanı titrek bir səslə:

- İstəyirəm, Ələsgər! - dedi.

Ələsgər qoşmanı elə ilhamla dedi ki, özü də mat qaldı. Səhnəbanı ömründə bu qədər ahəngdar, musiqili, xoşagəlim, ürəyeyatan sözlər eşitməmişdi. Ələsgər qoşmanı deyib qurtaranda sehrlənmiş kimi söyləndi:

- Nə yaxşıdı, Ələsgər! Zənnimə baxgınən də, Ələsgər, sənə arif oğlan deməkdə səhv-zad eləməmişəm. Deməynən arif oğlanın belə-bələ işləri də varmış... Ancaq, Ələsgərim, qoşmada bir şeylə razılaşmiram, incimərsən ki, deyim?!

Ələsgər əlüstü cavab verdi:

- Yox, niyə inciyirəm ki, sözünü deginən.

- Sözüm odur ki, məni Əzrayılınan bərabər tutmusan. Heç məndən Əzrayıl olar?!

- Bəs bu neçə vaxtda canımı alan kimiydi görəsən, Səhnəbanı?!

- Mən səni yaşatmağa çalışacam, öldürmək nədi, Ələsgərim?!. Di qoy gedim, sən də axşam yeməmiş yatmıyasan, ha! Bildin?!

- Bildim, alagözlüm, bildim, mənim şirindilli qayğışım.

- Bax, belə de, yoxsa Əzrayıl nədi eee?!. Ələsgər?!

Səhnəbanı getdi. Amma Ələsgər onun getməsini istəmirdi. Odur ki, arxasında dedi:

- Alagözlü Səhnəbanım, yavaş get!

Səhnəbanı Ələsgərin sözlərini eşitdi, çəvrilib əl elədi, gedəndə Ələsgərə xoş olsun deyə addımlarını yavaşıdı. "Yox, məni yaman istəyirmiş, Səhnəbanım, şümsəd əllim, şirindillim!.."

Ələsgər başını yuxarı qaldırdı, aypara başı üstündə idi. "Sən də eşitdin Səhnəbanımın dediklərini, mənə gözaydınlığı ver, mənim

ayım... İstəklilərin məhrəm söhbətlərinin birinci şahidi, sağ ol, həmişə başımızın üstündə ol!..."

Sehr içindəydi Ələsgər. Səhnəbanının etirafı, Ələsgərin məhəbbətinə məhəbbətlə cavab verməsi onu sehrləmişdi. Qızın ata-anası gözlərinin qabağına gəldi. "Qurban əmi, Həmayıl xala, qızınız məni istiyir, mən də onun dəlisiyəm. Göynüz olmaq istiyirəm, məni naümid eləməyin!..."

Xəyalı onu evlərinə uğurdu. Alməmmədi, Pərizadı gördü. Bikefdilər. "Əzizdərim, oğlunuz nağıllarımızdakı kimi bir könüldən min könülə nökərçilik elədiyi öyün qızına vuruldu. Qız da ona "hə" dedi. Elə billəm, bizə xeyir-dua verərsiz..."

Yatmağa getmək istəmirdi. Keçirdiyi hisslər, həyəcanlar, Səhnəbanı ilə danışqları, məhəbbətine ürəyincə cavab alması varlığını tələtümə gətirmişdi. Yenə özünü söz demək məqamında hiss eləyirdi. Duyğularını misralara çevirəndə yüngülləşirdi elə bil. "Məni Əzrayıla bərabər tutmusan... Əzrayıl bir dəfəlik öldürür, sənsə elə öldürür, öldürür, öldürürsən, Səhnəbanım. Bəs, indi buna nə deyəcəksən?!."

O, yeni qoşmasını deməyə başladı. Uçurdu elə bil. Deyirdi ürəyindəkiləri Səhnəbanısına. İlhamla, sevə-sevə, məhəbbətin qanadlarınındaymış kimi deyirdi. "Canını alan" alagözlüsü də nazlana-nazlana diniyirdi onu. Bu, Ələsgəri daha da coşdurur, coşdururdu. İkinci bəndi qurtaranda Səhnəbanının sözləri qulaqlarında yenə səsləndi: "...Məni Əzrayılnan bərabər tutursan..." Öz-özünə dedi: "Bəs, buna nə deyəcəksən, ay şirindillim, ömrümün işığı, nə deyəcəksən:

**Ələsgərəm, yandım eşq atasında,
Gözüm qaldı kirpiyində, qasında.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.**

İndi görək "İncimərəm" qoşmasına necə baxacaq?!. Əzrayillığını yaman möhürlədim. Əzrayılımda da, neyliyim?!. Baxa-baxa canımı alır. Özü də gündə neçə kərəm... Ələsgər, Alməmməd kişi səni bu öyə nökər göndərib, ya deyib ki, get Aşıq ol. Nökər Aşıq ola bilməz?!. Bir də gördün olmuşam. Dədəm də söyüñər, onnan ötəri ki, nə qədər uzaqlara uçsam da mayası özündən gəlir. Aşıq ola bilsəm, sora da özümdən belə sözlər desəm yaman söyüñəcək. Qoy söyüñəsün. Hansı

övlad istəməz ki, onun xoş işdəriyən atası xoşal olmasın?!.. Ay Ələsgər, ay Ələsgər, vur-tut ikiçə qoşma demisən, əmə çox basıb bağlayırsan. Bir az aşağı en, bala, aşağı en, nökərçiliyini eləginən, görək axırı nə olur..."

7

Axşamüstü idi. Kərbəlayı Qurban fikir içindəydi. Bunu arvadı da hiss elədiyindən ona yanaşdı. Halına yanmış kimi soruşdu:

- Nə var yenə, gözümə birtəhər deyirsən.

Kərbəlayı Qurban başını qaldırıb zənnələ arvadına baxdı, bununla ona demək istədi ki, bikef olmasını gərək arvadı biləydi.

- Arvad, gözünə birtəhər dəyirəm, deyirən, ona görə beləyəm ki, ürəyim səksəkədədi, fikir eliyir ki, hər bir vaxt Alməmməd gələ bilər. Allaha dua eliyirəm ki, Alməmməd nə olaydı Ələsgəri aparmayıdı. Üz-gözümüz ona yamanca öqrəşib. Özü də, görürsən, necə ağıllı, mərifətli baladı. Səhnəbanıyan da elə mehribandılar ki... Saxlardıq elə öyümzdə həməşəlik. Bizə həm göy olardı, həm oğul. Bu öyümüz-eşiyimiz də qalardı olara.

- Fikir eləmə, ay kişi, qismət ki, var ey, onnan o yana heç kəs bir-cə addım da ata bilməyib indiyənəcən. Nə bilirsən ki, Alməmməd bu tezliknən gələsidi, Ələsgəri aparasıdı?

- Danışığımız onda onunla belə olmuşdu ki, Ələsgər üç il nökər qəlasıdı. Bundan sonra Alməmməd istədiyi vaxtda gəlib onu apara bilər.

Həmayil əlini havada yellədi:

- Eh, ay kişi, səbir eləginən, eşitməmisən ki, səbirnən halva bişər, ey qora sənnən, bəsləsən atlas olar tut yarpağından.

- Nə deyim arvad, allah ağızından eşitsin, işimizi xeyrə calasın. Ələsgər kimi göyü mən hardan tapa bilərəm?!.. Hardan, arvad!..

Ər-arvad söhbət elədikləri vaxtda Ələsgər həyətin o biri başında əyilmiş çəpəri düzəldirdi. Səhnəbani bir az aralıda dayanmışdı. Ələsgər işini qurtardı. Səhnəbaniya nəzər saldı, ala gözlərin işığı onun sıfətində gəzdi. Ələsgər bundan xoşal olub ona bir az da yaxınlaşdı:

- Mənim alagözlüm, indi nə iş görüm sənnən öteri! - dedi.

- Bəsdi, daha işdəmə... - eşitdi.

- Nökər nədi, bekar nədi, ay Səhnəbani, şər deməsən xeyir gəlməz, birdən Qurban əmi səni vermədi mənə, neylərik onda?!

- Mən səndən başqa heç kəsi istəmirəm, istəmiyəcəm də, Ələsgər, bu yolda öldü var, döndü yoxdu. Bunu heç vədə yadından çıxartma!

Bu sözlər Ələsgərin ürəyinə yayılır, ruhunu qidalandırır, xəyalını pərvazlandırdırı. Bir nigarançılıq qurtarmışdı, sevgilisindən, alagözlüsündən ürəyincə cavab almışdı. İkinci nigarançılıq qalırdı. Kərbəlayı Qurban buna necə baxacaqdı? Bu, Ələsgəri çox düşündürdü, fəhmilə duyurdu ki, o, Ələsgərə "yox" deməyəcək, bəlkə də bundan sevinəcək. Kim bilir?! Bəlkə də özündən çıxacaq, "nökərin iştahasına bax!" deyəcək və Ələsgəri evindən uzaqlaşdıracaq. Birinci nigarançılıq həll olunan kimi ikinci nigarançılıq Ələsgərin qəlbində özünə möhkəm yer eləyirdi. Və elə bu gün də Səhnəbanıya verdiyi sual bu təşvişini, ağa-nökər münasibətlərinin nəticəsində doğmuşdu.

- Səhnəbanı, ay Səhnəbanı, - Həmayilin səsiydi.

- Ələsgərim, mən gedim, - Səhnəbanının ala gözləri nüfuzedici bir tərzdə müsahibinin gözlərinə zilləndi.

Ələsgər xəyal aləmimdəymiş kimi birdən ayılan kimi oldu, matdim-matdim Səhnəbanıya nəzər saldı, yadına keçən dəfə qızı dediyi sözlər düşdü: "Alagözlü Səhnəbanım, yavaş get!" Dedi:

- Gedirsən get, əmə yavaş get! Qaçma, gülüm, qaçma, yavaş get! Səhnəbanı da onun dediklərinə əməl etdi, yavaş-yavaş getməyə başladı. Ələsgər baxdı, baxdı, yeni qoşması sinəsində qatarlandı, nə qatarlandı!

**"Geyinib, qurşanıb seyrə çıxan yar,
Alagözlü Səhnəbanım, yavaş get!
Bir qıya baxanda evlər yıxan yar,
Cəllad olub tökmə qanım, yavaş get!"**

8

Ələsgər dastan məclisindən qayıdırdı. Kəndin qoyun-quzusunu otaran Paşa da onunla idi. Paşagıl Kərbəlayı Qurbangillə qonşuydular. Ələsgər tay-tuşları içinde ən çox onunla dərdləşirdi. Ələsgər Paşadan bir yaşı kiçik olsa da Paşa həmişə ona deyirdi ki, sən məndən ağıllısan.

Paşa da Ələsgər kimi saz-söz məclislərinin bircəciyini belə buraxmirdı.

Onlar Paşagılın evinə çatanda gecədən xeyli keçmişdi. Ələsgər dedi:

- Paşa, sənə bir söz deyəcəm, əmə söz verginən ikimizin arasında qalsın!..

Paşa bu sözlərdən bərk incidi:

- Mənə inanırsan, Ələsgər?! Onda demə, demə. İstəməz.

- İnanıram, Paşa, elə ona görə də ürəyimdəkini demək istəyirəm. Belə bilirsən, mən də özümdən söz deməyə başlamışam. Heç cürə özümü saxlaya bilmirəm. Sinəm sözlə qaynayı尔 elə bil. İstiyirsən qoşduqlarından deyim?

Paşa sonsuz maraq içində bildirdi:

- İstiyirəm, Ələsgər, de gəlsin!..

Ələsgər "Öldürür" rədifli qoşmasını söylədi. Paşanın ağızı açıla qalmışdı. Heyrət içindəydi Paşa. Soruşdu:

- Ələsgər, sən allah, özünküdü?

- Bə nədi, ə, mənə nə düşüb ki, səni aldadım?

Paşa şaşırmışdı:

- Ələsgər, qiyamətdi eee, ədə, sən əməlli-başlı aşiqsanmış, heç xəbərimiz yoxdu. Vallah, çox gözəl qoşmadı, lap ürəkdən demisən. Kiminçün demisən, Ələsgər? Onu da de də.

- İsmi pünhandı, Paşa.

- Olmuya...

- Çox dərinə getmə, Paşa. İstiyirsən birini də deyim?

- De gəlsin, qadan alım!

Ələsgər indi də "İncimərəm" qoşmasını dedi. Paşa sevincindən Ələsgəri qucaqladı:

- Sağ ol, Ələsgər, bu qoşma onnan da yaxşıdı. Elə ikisi də yaxşıdı. Ay Ələsgər, mən həmişə deyirdim ki, sən məndən ağıllısan, razılaşmirdi, indi gördün?! Gəldin mən deyənə?!.

Ələsgər dostuna baxır, bir söz demir, düşünürdü: "Gəlsənəm, "Ya-vaş get" qoşmasını da deyim. Yox, bu qoşmada Səhnəbanının adını çəkmişəm. Bu qoşma pünhan qalsa yaxşıdı. Sora kəndə yayılar, yaxşı düşməz..."

Paşanın xahişinə görə Ələsgər ikinci qoşmanı bir də dedi. Paşanın hafızəsi yaxşıydı. İki dəfə eşitdiyi qoşma onun əzbərində qaldı. O biri qoşmanı Ələsgər təkrar eləmədi.

Paşa fikirləşdi: "Eybi yox, səhər görüşəcəyik də. Kalvayı Qurbanın qoyun-quzusunu gətirib sürüyə qatanda dedirdərəm ona... Uşaqdı eee elə bil, deyir ki, bunu heç kəsə demə. Ədə, necə deməyim?!.. Heç

belə şeyi də gizlədərlər. Təzə Aşıq peyda olub. Deyir, heç kəsə demə?!.. Ay demədim ha! Qoy bir "Öldürür" rədifli qoşmanı da əzbərləyim, onda görərsən, Ələsgər, bunları necə yayıram tay-tuşlarımız içində. Buna bax, heç kimə demə! Ədə, sənə vergi verilib. Bunu da el-oğadan gizlədərlər?!"

Paşanın fikrə getdiyini görən Ələsgər dedi:

- Bax, Paşa, sözümüz sözdü ha!

Paşa dedi:

- Uşaqsan, mən bəyəm başa düşmürəm?!

Ələsgərə belə söylədisə də ürəyindən başqa sözlər keçirtdi:

"Günü sabah car çəkəcəm aləmə!"

- Gecən xeyrə, qalsın, Paşa!

- Gecən xeyrə calansın, Aşıq Ələsgər! İndən belə bu cür qoşmalar-dan çox qoşasan.

Ayrıldılardı.

Ələsgər gedə-gedə öz-özünə dedi: "Aşıq Ələsgər!.. Ağ eləmə də Paşa, ağ eləmə!.. Sirdaşının sözünü qəribliyə salma, Ələsgər!.. Nə deym?!.. Görək də... Paşa mənə çox inanır..."

Paşa da həyətlərinə girincə öz-özünə belə dedi: "Özüm ölüm, buları Ələsgər elə Səhnəbanı üçün deyib... Əmə necə ürəkdən deyib?!"

Paşa səhərisi Ələsgəri yamanca dilə tutdu:

- Ələsgər, sən canın, də də gecəki qoşmanı, əzbərləmək istəyirəm axı. Ələsgər yerə sala bilmədi onun sözünü, dedi "Öldürür" rədifli qoşmanı. Paşa huş-guşla qulaq asdı, asdı, nəhayət əzbərlədi. Ələsgər onun əzbərləmək üçün necə səy göstərdiyini görüb ixtiyarsız "Yavaş get" rədifli qoşmasını da dedi. Fərqiñə varmadan Səhnəbanının da adını çəkdi. Paşa bic-bic gülümşədi:

- İsmi pünhanın da adını bildik. Demə Səhnəbanımış səni yaxıb yandıran, Aşıq dostum.

Ələsgər sözü ağzından qaçırmışdı. Paşaya yalvarıb-yaxarmaqdan savayı əlacı yox idi:

- Amanın günüdü, canım Paşa, sən allah, öz aramızda qalsın, bildin?!

- Bildin də sözdü, ürəyini buz kimi elə. Bunun üstünü vurmaram. Arxayın ola bilərsən. Bu sir qaldı cinədanımda. Əmə o birilərinə söz verə bilməyəcəm.

- Bə dünən gecə söz verdin axı.
- O dünən gecə idi. Bu gün fikrimi dəyişirəm. Ələsgər, qadan alım, heç cidanı da çuvalda gizlətmək olar?!. Ədə, sənə bu yekəlikdə vergi verilib, sən də başlamışan ki, heç kimə demə, gizlin saxla. Niyə axı?!. Sən gəl bu işlərə qarışma, sən işində ol, sən dalısını yaz. Ay allah, mən gör kiminlə dostluq eliyirəm!..

Ələsgər ərkyana Paşaya etiraz elədi:

- Bəsdi, Paşa, bəsdi sən allah, gəl məni çox şışirtmə...

Paşa cavab verməyib sürüsünü qabağına qatdı...

Ələsgər evə qayıtdı. Səhnəbanını həyətdə gördü:

- Sabahın xeyir, Səhnəbanı!

- Sabahın xeyir, Ələsgər!

Ala gözlərin işığına indi təbəssüm də qarışmışdı. Səhnəbanı şaddı, Səhnəbanının dodaqlarına gülüş qonmuşdu. Bu gülüş Ələsgərin də varlığına yayılır, onu xoşhal edir, ənginliklərə uçurdu.

- Sənə şad xəbər deyəcəm, Ələsgər!

- Şadlıq içində olasan, Səhnəbanı! Desənə, alagözlüm!

- Axşam gəlib çıxmadın. Səni gözətləyirdim. Nənəm çağırıdı yamağa... Bilirsən, sən çöldə olanda nənəmin bacılığı Lilpar arvad bizə qonaq gəlmişdi. Məndən söhbət salanda xəlvəti qulaq asdım. Nənəm bacılığına dedi ki, dədəmin də, özünün də fikirləri budu ki, ay Ələsgər, məni sənə versinlər.

- Doğru deyirsən, Səhnəbanı?!

- Özüm qulaqlarımnan eşitdim. Gərək müştuluğumu verəsən bu şad xəbər üçün.

- Muştuluğun məndə, alagözlüm, əmə gücüm çatandan...

Səhnəbanı təzə paltar geymişdi, hiss olunurdu ki, təzə xəbəri Ələsgərə təzə paltarda çatdırmaq istəmişdi. Naz içində üzürdü, cilvelənir-di Səhnəbanı:

- Mənə qosma de, bu olsun mənim müştuluğum. Buna ki, gücün çatar, Ələsgərim!

Ələsgər uçurdu, təbəssümlü dodaqlara, gülən gözlərə, onu yandırıb yaxan zənəxdana, ərkyana naza baxa-baxa uçurdu...

Səhnəbanı gözləyirdi. Müştuluğunu almamış getməyəcəkdi. Bir-dən Ələsgər elə gəldi ki, toydur. Ələsgərlə Səhnəbanının toyudur... Nəhayət, adamlar yavaş-yavaş dağlışır. Bəylə gəlin tek qalır. Vüsəl həsrətə qələbə çalır... Ələsgər vəcd içində nəzərlərini Səhnəbanının

zənəxdanında saxladı, Səhnəbanı paltarda yenicə pardaqlanan çıçayı andırırdı. Ala gözlər öz işindəydi. Dodaqlarda təbəssüm oynışındı.

Ələsgərin qəlbində sözlər bir-birinə dəydi. Sözlər hərəkətə gəldi, Ələsgər həc özü bilmədi qoşmanı nə vaxt dedi, necə dedi, amma dedi:

**İki sevgi bir araya gələndə,
Həsrət qucaxlaşar, qol ləzzət çəkər,
Ortalıqda şivə, qəmzə, naz olar,
Zənəxdan tərində xal ləzzət çəkər.**

**Gəlin gəli, təzə gərdək qurulu,
Oğlan öpər, əldən düşüb yorulu,
Aralıqda şux məmələr qırılı,
Şövqdən düşüncə əl ləzzət çəkər.**

**Ələsgər də eşq oduna alışı,
Göz-gözə baxanda halın soruşu,
Yar ki, yara həsrət ilə qovuşu,
Dodaq busə içər, dil ləzzət çəkər.**

9

Ələsgərin qoşmaları tay-tuşları arasında yayılır, əzbərlənirdi.

Eşidəndə ki, qızlar arasında, bulaq başında da Ələsgərdən danışırlar, Paşa özlüyündə fikirləşirdi: "Ələsgərə qulaq assaydım kimin xəbəri olacaqdı bunlardan. Gör bir necə əzbərliyirlər!.. Hələ bu harasıdır?!"

Səhnəbanı ciyində sənək bulaq başından qayıdırdı. Yaşılları olan üç qız qabağını kəsdi. Onu şuxluqla sözə-söhbətə tutdular. Sonra atmacalar gəldi. Qızlardan uca boylusu dedi:

- Səhnəbanı, eşitmişik nökərniz aşiq olub, özündən söz qoşur...
- Orta boylusu söylədi:
- Əzrayılı qanlı tutmasın anam...
- Bəstə boylusu eşitdirdi:
- Məni bir kirpiyi peykan öldürür.
- Səhnəbanı özünü o yerə qoymadı:
- Ay qızlar, nə çoxdu kəndimizdə kirpiyi peykanlar. Bax, biri elə sən özün, - Səhnəbanı ciyindəki sənəyi yerə qoyub ərklə əlini bəstə

boylu qızın çiyninə vurdu, - Sənin kirpiklərin mənimkindən uzundur ki, Zərnigar. Lap neşterdi ki, olar... Ay aman binəva Paşa indiyənəcən necə sağ qalib, möcüzədi?!.

Bərk yerdə yaxalandığını duyan Zərnigar da söz tapdı Səhnəbani-ya desin:

- Ələsgər indiyənəcən necə sağ qalıbsa, Paşa da eləcə qalıb. Səhnəbani sənəyini çiyninə alıb yoluna düzəldi. "Söz yayılır, ilahi, axırını xeyir elə, özün bizə kömək olğınən!.. Qızdar yaman başlayıb..."

Lilpar yas yerində Pərizada rast gəldi. Ağlaşma dayananda, ara sakitleşib söz-söhbət başlayanda Lilpar gəlib Pərizadın yanında oturdu, ağızını onun qulağına tutub təzə xəbər deyəcəyini piçildədi.

Yas yerindən bir çıxdılar. Yolda Lilpar Həmayildən eşitdiklərini yerli-yataqlı Pərizada danişdı, sonra ona öz fikrini də bildirdi:

- Oğlunun baxtı ayaq üstə imiş, Pərizad. Olarçın da yaxşıdı bu, elə sizinçün də. Yaxşı adamlardı, allah xeyir eləsin.

- Sağ olğınən, ay Lilpar, allah ağızınınan eşitsin, oğlum da çox əziyyət çəkdi, bir gün görsün də heç olmasa. Elə bu günlərdə yuxumda görmüştüm onu.

Lilpar evlərinə çatmışdı. Pərizadı dəvət elədi içəri. Pərizad dedi:

- Sağ olğınən Lilpar, başqa vaxtda inşallah, indi evə tələsirəm. Ələsgərimin xeyir işində sənin yerin başda olacaq ha!..

- Təki xeyir iş olsun, Pərizad, mən əl-ayaq verməyə hazırlam. Həmayil bacılığımı də, bu gүnnən sən də oldun mənim bacılığım...

Pərizad evə tələsdi. Lilpərdən eşitdiklərini Alməmmədə danışmaq üçün.

Alməmməd arvadının dediyinə məhəl qoymayırmış kimi dedi:

- Arvad, səhih öyrənmək lazımdı. Günü sabah gedərəm Kalvayı Qurbanın yanına, ağızını arayaram. Lilpar arvadın dediyi ara sözü də ola bilər.

Pərizad xoş əhvalını heç pozmaq istəmirdi:

- Yox, ay kişi, Lilpar deyirdi ki, Həmayilin ağızındanca özü eşidib. O, ara sözünü dilinə alıb danışan arvadlardan döyüll. Onu qızlığından tanıyıram.

- Nə deyirəm ki, arvad, sən bir sabahacan səbrini basginən. Sabah hamısı aydınlaşar.

Alməmməd arvadına belə desə də özü inanırdı eşitdiyinə. "üç ili çoxdan tamam olub Ələsgərin. Gərək gedib gətirəydim uşağı. Əmə Kalvayı Qurban nədəndisə səsini çıxarmır. Yəqin istəmir ki, gedim Ələsgəri gətirim. Alməmməd, özün də səbrini basginən. Sabah hamisi aydınlaşar".

Pərizad səbrini basa bilmirdi:

- Gedib nə deyəcəksən onlara, Alməmməd?
- Heç nə. Mən gedəcəyəm uşağı gətirməyə. Əger oların bir sözü olsa, açıb özdəri deyəcəklər, bildin, arvad?!
- Bildim, Alməmməd, başına dönüm, sabah getginən ha!
- Əl-əlbət, arvad, arxayın yata bilərsən.

- Səhnəbanım, çöl işdərinə gedən gün heç bilirsən, necə ağır olur mənnən ötəri?! Darixıram sənnən ötəri. Darixıram yaman.

- Bilirom, Ələsgərim, elə mənə də zulum olur. Gözüm həyət-baca-da elə səni gəzir, səni axtarır. Bu gün lap ağır oldu... Bu gün dədən gəlmışdı bizə...

Ələsgərin əl-ayağı yerdən üzüldü:

- Dədəm gəlmüşdi?!.. Nə vaxt?!
- Günorta çağına yaxın idi. Ürəyim yamanca düşdü. Elə bildim ki, səni aparmağa gəlib.

- Nəyə gəlmüşdi ki?!
- Xeylaq dədəmnən danışdır. Sora nənəm süfrə açdı. Axşamüstü dədən getdi. O gedənnən sora dədəm nənəmlə danışanda söhbətlərin ni mən də eşitdim, sənə qurban olum, Ələsgərim, heç bilirsən, nə var?!

- Deyərsən, bilərəm, alagözlüm!..
- Ələsgərim, iki ildən sonra dədəm məni sənə verəcək, özün də bizdə qalacaqsan. Dədəmin həmi göyü olacaqsan, həmi oğlu. Dədən də buna razılıq verdi. Sən necə, razısan, Ələsgərim?!
- Mən dədəmin sözündən heç çıxmamışam, Səhnəbanı!
- Yaxşı da eləmisən, indi də çıxma, heç vədə çıxma, Ələsgərim. Dədən altdan-altdan mənə elə diqqətinən baxırdı ki... Elə billəm xoşuna gəldim onun. Onu yola salıb qayıdanda dədəmin üzü güldürdü, gərək görəydin bunu, Ələsgər. Mənim alnímdan öpdü. Əmə bir söz-

zad demədi. Dədəm məni çox istiyir, Ələsgər. Elə səni də çox istiyir.

- Təki olsun, Səhnəbanı. Mən də ona çox hörmət eliyirəm, eliyəcəm də.

- Ələsgər, çöldə bu gün çox yubandın eee, bu xoş xəbəri sənə deməkdən ötəri elə darixir, elə darixirdim ki...

- Səhnəbanı, bə niyə bu yolda xəbərə müştuluq istəmirsin?!

- Sevindiyimnən başımı itirmişəm, Ələsgər. Hə, sənə bir söz də deyəcəkdir. Dünən bulaq başında qızlar qabağımı kəsib sənin sözdərindən deməyə başladılar. Sözü mənə atırdılar. Zərnigar da olarin içindəydi. Əmə nə olsun ki, mən heç özümü o yerə qoymadım.

- Paşanın işdəridi hamısı. Əmə nə eybi var, Səhnəbanım, innən belə qorxusu yoxdu bunun, dədələrimiz də bilir, nənələrimiz də. Qoy eloba da bilsin. Biləndə nə olacaخد ki?!.. Sən mənimsən, mən də sənin, kimin nə sözü ola bilər indən sora?!

Ələsgərin nəzərləri sevgilisinin geydiyi təzə köynək üzərində gəzdi:

- Təzə köynəyin də mübarək, alağozlum. Təzə xəbər, təzə köynək. Bircə təzə qoşma çatışdır.

- Onu da Ələsgərim desin.

- Ələsgərin qoşması yox eee, canı da sənə qurbanı.

- Elə demə, Ələsgərim, mən sənə qurban olum! Qoşmanı deginən, Aşığım mənim!

Ələsgər də deməyə başladı:

**Gülabatın qayı tər sinən üstə,
Nə gözəl yaraşır, qız köynəyinə.
Sinən Kəbə, köynək Kəbə örtüyü,
İzin versən sürtəm üz köynəyinə...**

Həmayıl Səhnəbanını çağırıldı. Səhnəbanı tələm-tələsik:

- Mən getdim, gecən xeyrə qalsın! - dedi.

Ələsgər də ahəstəcə:

- Gecən xeyrə qalsın, istəkləm! - söylədi.

10

Ələsgərin qoşmaları kimi onun Səhnəbanı ilə sevişməsi də Ağkil-səlilər arasında yayılırdı. Alməmmədin Kərbəlayı Qurbanla görüşü,

alımı-verimi barəsində də söz-söhbət gəzirdi. Bu, Kərbəlayı Qurbanın qardaşı Məhərrəmin də qulağına gəlib çatmışdı. Çatan kimi də onu od götürmiş, elə həmin gün də onu başılovlu qardaşının evinə gətirib çıxartmışdı.

Məhərrəm Ağkilsədə ən varlı adamlardandı, bəlkə də birincisiydi. "Pullu" ayamasını ona nahaqdan qoşmamışdılar. Kərbəlayı Qurbangıl Pullu Məhərrəmi sevinclə, gülərzələ qarşılıdları. Məhərrəm qardaşı qızına zəndlə baxdı. "Ölmüş yamanca gözəlləşib, bizim bu Mustafanın gözü hara baxır görən?..."

Ürəyində düşünəni yox. Məhərrəm Səhnəbanıya ayrı söz dedi:

- Maşallah, böyükcə qız olmusan, qardaş qızı.

Otağa keçdilər. Həmayil süfrə hazırlamaq üçün tədarük görməyə getdi. Səhnəbanı da onun dalısınca çıxdı.

Qardaşıyla tək qalandı Məhərrəm birbaşa mətləbə keçdi:

- Bu nədi qardaş, bircə o qalib ki, nəsliminin adını batırasan, nökər nədi, ona qız verdi nədi. Bəyəm Məhərrəm ölüb ki, sən belə işdər eli-yirsən. Ağlımlı başına yiğ. Elə iş tutmagınən ki, xalq bize rişxənd eləsin.

Pullu Məhərrəm Kərbəlayı Qurbanın, demək olar ki, başının ağasıydı. Kərbəlayı Qurban onun zəhmindən Alməmmədlə aralarında olan söz-söhbəti əvvəlcə danmaq istədi. Sonra bunun mümkün olmayıacağını görüb hər şeyi danişdı. Ələsgərə üz-gözünün alışdığını, işinin onsuz aşmadığını və bunun üçün onu həmişəlik evində saxlayacağını boynuna aldı.

Məhərrəmə də onun elə bu etirafi lazımdı. Əhvalatı öyrənəndən sonra hakimi-mütləq kimi öz qərarını verdi:

- Əvvəla, Səhnəbanını öz oğlum Mustafaya alacam. Öz daşımız, öz tufarımız. Ayrı söz ola bilməz. Bu bir. İkincisi, Ələsgəri günü sabah qovgınən getsin. Bu əhvalat kəndə-kəsəyə yayıldandan sonra o burada qala bilməz.

Kərbəlayı Qurban nə qədər and-aman elədisə ki, Ələsgərsiz onun işi aşmir, qızı vermirik verməyək, heç olmasa başqa nökər tapanacaq qalib işləsin, bir xeyri olmadı.

Məhərrəmin gözləri qaynayırdı. Kərbəlayı Qurban baxa bilmirdi o gözlərə.

- Yox, olan şey döyül, günü sabah qovmalısan Ələsgəri, mən sənə nökər taparam. Başa düşgünən, mən heç vədə razı ola bilmərəm ki, gəlinim olacax bir qız ona möhübbəti olan nökərlə bir öydə qalsın.

Kərbəlayı Qurban Pullu Məhərrəmin qabağında danışmağa çətinlik çəkir, ona heç cür müqavimət göstərə bilmirdi. Birdən onun ümidi arvadına gəldi, düşündü ki, bəlkə o, Ələsgərlə Səhnəbanını bir-birlərini istəmələrinə görə Məhərrəmə etiraz eləyə bilsin. Ona görə dedi:

- Qardaş, nə deyirəm ki, deyirsən öz daşımız, öz tufarımız, qoy elə də olsun. Əmə, deyirəm ki, bir anasıyla da məsləhətləşək. Onun da razılığını bilək. Necə olsa anasıdı da.

Məhərrəm açıqlı:

- Neynək, çağır gəlsin, elə bilirom ki, Həmayıl sənin kimi döyü. O xeyrini bilən arvaddı.

Həmayıl gəldi. Məsələni Məhərrəm özü açdı. Qurbana dediklərini təzədən söylədi. Axırda da dedi:

- İki qardaş bu fikirdəyik ki, Səhnəbanını oğlum Mustafaya verək. Sən buna necə baxırsan?

Kərbəlayı Qurban yanib töküldü. İradəsi çatmadı desin ki, ay arvad, bu fikir təkcə Məhərrəmindir.

Həmayıl çox fikirləşmədi:

- İki qardaşın rayı varsa, mən onların arasına necə girə bilərəm?! Özüz bilən yaxşıdı, allah xeyir versin!

Kərbəlayı Qurbanın gözü kəlləsinə çıxdı. "Sən də belə arvad, pul sənin də ağlını yelə verdi. Tamahının ucundan Ələsgər kimi balanı əlimizdən çıxardın..."

Pullu Məhərrəmin hırsdən qaralmış sıfəti işıqlandı:

- Mən sənin ağlını həmişə bəyənmişəm, Həmayıl. Arxayınam ki, qardaşımın sənin kimi əyalı var.

Kərbəlayı Qurban özünə gələ bilmirdi heç. "Kaş ki, qardaşın öleydi sənin, ay Əzrayıl! Mən indi Alməmmədə necə deyim ki, gəl Ələsgəri aparginən?!. Gözümə durub, ilahi!.."

"Əzrayıl"sa gəlişindən yaman razıydı. "Pullu Məhərrəmə hələ gözünün üstündə qaşın var deyən olmayıb. Qardaşım maymaqdı mənim. Gözünün ağı-qarası bircə qızı var, onu da gör kimə vermək istəyirdi... Ay verdin ha! Məhərrəm sənin gözünün odunu elə almayıb ki, onun sözünün qabağına söz gətirə biləsən. Bir göz ağartmam sənə bəs oldu, qardaş!.."

Həmayıl də fikirləşirdi: "Qurbanın bərkdə əli yoxdu, ələlxüsus da Məhərrəmin qabağında xəmirə dönəndi. Arada mənə özümü pis eləmək qalacaqdı. Hələ ağlımı itirməmişəm mən... Əmə, Həmayıl, öz

aramızdı, Məhərrəmin gözqamasdırın var-dövləti səni yaman çevirdi aaa! Hansı arvad var-dövlətə göz yumub ki, mən də yumum?!.. Bəs uşaqların bir-birlərinə olan istəkləri, Səhnəbanının möhübbəti necə olsun, Həmayil?!. Var-dövlət hər şeyi öz yerinə qoyacax... Səhnəbanı heç özü bilməyəcək onu nə vaxt unudub! Ələsgər, sözüm yox, Məstafadan ağıllıdı, boylu-buxunludu, əmə..."

- Həmayil, çoxdandı sənin bişmişini yeməmişəm, - Məhərrəmin məhrəmanə sözləri Həmayili düşüncələrindən ayırdı.

- Bu saat süfrə açacam, - o, əl-ayağa düşdü.

Məhərrəm sözünə davam etdi:

- Gətir görək nəyin var?!. Nə versən yeyəcəm. Qardaşım qaş-qabağını töksə də, tökməsə də.

Həmayil tez çıxdı. Məhərrəm əlini Qurbanın ciyninə vurdu:

- Zəmanəylə ayaqlaşmaq gərkidi, qardaş. Xalqın bir manatı varsa, çalışır ki, onu iki eləsin. Sənsə əksinə, biri heç eləməyə çalışırsan. Belə yaramaz. Gördün Həmayili, səndən uzaqqörəndi...

Kərbəlayı Qurbanı od götürdü. "Səndən uzaqqörəndi... Səndən tamahkardı desənə, ay Əzrayıl... Axı Ələsgərnən Səhnəbanı məsələsin-də o mənimnən şərikdi. Bə necəoldu?.. Nə tez sənin tərəfinə keçdi, ay Pullu Məhərrəm!.. Nə tez keçdi!.."

Pullu Məhərrəm danışır, Kərbəlayı Qurban gözünü döyürdü. Həmayil qaynı üçün ən ləziz yeməklər hazırlayırdı. Səhnəbanı ona kömək eləyirdi. Onun hələ heç bir şeydən xəbəri yox idi.

Onun yerinə indi atası sıxılırdı. "Səhnəbanımın, mərifətdi, fağır Ələsgərin, Alməmmədin gözlərinə mən necə baxaciyam, ay insafsız, ay tamahkar arvad?! Heç olmasa bircə kərə "yox" deyəydin də. Əzra yılın səsinə səs verdin, mənim səsimi batırdın. Alməmmədin yanında gözü kölgəli oldum!.. Sözümün üstündə durmadım, dura bilmədim!.."

11

Gecədir. Ələsgərin yata bilmədiyi gecə. "Nə deyim sənə ay fələk, ay qanlı fələk! Nökərçiliyinə razı oldum, onu da mənə çox gördülər. İlahi, sən mənə güc verginən... Bu dərdi çəkməyə güc verginən. Güc verginən, ilahi!.."

Ələsgərin nökərçilikdən qayıdır evlərində keçirdiyi ilk gecədir. Gündüzü çox ağır keçən məşəqqətli gecədir. Yerinə uzananda o ağır

gündə baş verənlər qoymur Ələsgəri yatmağa, düşünür, daşınır, ürəyinə od düşür, yandıqca yanır Ələsgər!

Səhər alatorandan qalxmışdı, qoyun-quzunu sürüb Paşanın sürüsünü qatmışdı. Paşayla hələ zarafatlaşmışdılar da. Kefi kök halda qayıdıb həyətə girəndə Səhnəbanını gözüyaşlı görmüşdü. Qız Ələsgəri görən kimi bir az da kövrəlmış, zar-zar ağlamışdı... Kərbəlayı Qurban evdə yoxdu. Haraya getdiyini Səhnəbanı bilmirdi. Ələsgərdən sonra o da həyətdən çıxmışdı. Sonra anası əmisinin dünən onlara nə üçün gəldiyini açıb Səhnəbaniya demişdi. Səhnəbanı bunları danişa-danişa elə hey ağlayırdı. Ələsgər aradabir soruşmuşdu:

- Bəs sən nə dedin, nənənə?

Səhnəbanı hönkürmüştü:

- Dedim ki, mən Mustafaya getmiyəcəm. Mən Ələsgərdən başqa heç kəsi istəmirəm...

Bu arada Həmayıl Səhnəbanını çağırmışdı, söhbətləri də kəsilmişdi...

Ələsgərin əli heç işə yatmirdi. Ancaq yenə özünü məcbur edirdi...

Günortaya yaxın Kərbəlayı Qurbanla atası Alməmməd gəlib çıxmışdılar. Atasının qəfil gəlişi Ələsgərin varlığını titrətmışdı...

Ələsgər atasının yanına gələndə Kərbəlayı Qurban lap bütüsmüşdü. Ələsgərin üzünə baxmamağın dərdindən başını aşağı dikmişdi. Ələsgər ədəb-ərkanla onlara salam vermişdi.

- Oğul, yiğisginən, öyümüzə gedirik. Üç ilə danişmişdiqu, az qaldı dörd il olsun, gedək, bala!

Ələsgər bir söz demədi atasına, öz balaca daxmasına girib pal-pal tarlarını götürdü, "sağ olun" dedi Kərbəlayı Qurbana, Həmayılə. Səhnəbanı gözü yaşlı çıxdı eyvana.

- Sağlıqla qal, Səhnəbanı!

- Sağlıqla get, Ələsgər!..

Yol gələ-gələ nə Alməmməd danişmişdi, nə Ələsgər...

"Atama qurban olum, başa düşüb mənim Səhnəbanı üçün dəli-divanə olduğumu. Məndən çox o, əzab çəkir. Əzab çəkir!.. Dədəsi pullu, dədəsi pulsuzun istəklisini əlinden alır. Ah, yoxsulluq, yoxsulluq, atamin üzünü mənim yanında qara eliyirsən... Mənə güc verginən, ilahi, dözüm verginən, dözüm bu dərdə, dədəmi, həssas kişini dərdə salmıyım!.."

Gecədir. Ömrünün ən ağır gecələrindən biridir Ələsgərin... Gözünü yumur ki, yatsın... yata bilmir, gözünü açan kimi keçəllər gözünə görünürler:

- Həmişə deyirdin: yox, raziyam, mən ağamdan raziyam... Gördün, adama necə vururlar zərbəni. Döz görək indi necə dözəcəksən. Bizdən elə qaçırdın. İnsan adamdır mənim ağam, deyirdin. İnsan! Necə oldu, insanlığı necə oldu onun, ay yaziq?!

Ən çox da kosasaqqal, göygöz, xəsis və zalim tacirin başında turp ekən Keçəl deyirdi bu sözləri.

Ələsgər gözlərini açıb yana-yana düşünürdü: "Nə biləydim, mən yaziq nə biləydim ki, sora məni belə yandıracaqlar. Sora... İndən belə ömrüm-günüm necə keçəcək, ilahi?!"

Sevgilisindən ayrı düşən Ələsgər xəstədir. Alməmməd dərd içindədir. Dərd üzür Alməmmədi. Pərizad gizli-gizli göz yaşları axıdır. Ələsgərin qardaş və bacıları heç bilmirlər onun başına necə dolansınlar.

Paşa da axşamlar dostunu yoluxmağa gəlir, ona ürək-dirək verir, könlünü açmağa çalışır.

Ələsgərin könlü açılmışdır. "Ala gözlü"sünün ayrılığını ağır keçirir Ələsgər. Yanıb yaxılın Ələsgər... Yuxuda danışır, sayıqlayır Ələsgər...

- Ələsgər, salam.

Ələsgər diqqətlə baxır, tanıyır da, tanımır da salam verəni.

- Salam.

- Deyəsən tanımadın məni, Ələsgər. Mən Qeysəm də. El arasında mənə Məcnun deyirlər.

- İndi tanıdım səni, qardaş. Yaxın gəl. Sən məni yaxşı başa düşərsən. Bizimkilərə qalsa batdım... Biri deyir: nə çoxdu el-obada qız... Başqası deyir: qız ağacı, qoz ağacı. Sən atdın, sala bilmədin, başqası səni qabaqladı... Daa bunnan ötəri ah-uf nəyə lazım?!

- Başa düşürəm səni, Ələsgər. Ancaq burya niyə gəlmisən?! Çöllü-biyabanda nə işin var?!. Bilirəm ki, özündən söz deyirsən. Mən də deyirəm. Çöllərə düşməsəydim əməlli-başlı şair idim. Sən söz de, Ələsgər, bizim hamımızın əvəzindən, biz cəfakeslərin: Kərəmin də, Qəribin də, Şeyx Sənanın da... əvəzindən sən söz deginən, Ələsgər! Yalvarıram, getginən burdan, getginən... Məcnun xəyalala döndü, Ələsgər tək qaldı:

- Qeys, Qeys, qadan alım, sənə sözüm, sözüm var, Qeys...

Ələsgər gözünü açdı. Pərizad əlini onun alınına qoymuşdu:

- Sayıqlayırdın eee, Ələsgərim!..
- Nənə!
- Can, bala!
- Məcnun yuxuma girmişdi, nənə. Sayıqlamırdım. Məcnunla söhbət eliyirdim.

Ələsgər gözlərini yumdu...

- Sən söz deginən, Ələsgər, söz deginən.
- Kimsən, qardaş?!.
- Qəribəm... Qərib!..
- Əldən gedən ələ gəlməz!... Gəlməz!
- Dədəm Qorqud?!..
- Mənəm oğlum, nə yaxşı tanıdın məni! Bilirəm, yanırsan, ayrılığın odu yandırır səni. Ancaq sən, yana-yana yandırasan gərək, oğul, yandırasan!

Ələsgər hərasan gözünü açdı. Dədə Qorqud nə gəzirdi. Anası da yatmışdı...

Ancaq yuxusunda gördüyü Dədə Qorqudun sözləri yadındaydı:

"Yana-yana yandırasan gərək, oğul, yandırasan!"

"Yana-yana yandırmaq üçün söz demək lazımdı, söz!.. Dərdimi yüngülləşdirse, elə söz demək yüngülləşdirəcək".

Ban səsi eşidiləndə Ələsgəri yuxu apardı.

12

Ələsgər xəstəlikdən təzəcə ayağa durub... Çöl-çəməni gəzib dolanır. Lalələr diqqətini saxlayır, ona "gəl", "gəl" deyir lalələr. Yaxınlaşır. Diz çökür lalələrin önündə. Ehmal-ehmal birini siğallayıır, ikisini siğallayıır. Üçüncüsünü...

Bilaixtiyar dodaqları səyriyir:

**"Eləmi bağırı qara,
Bir quş var, bağıraqara.
Lalə kimi gül olmaz,
Onun da bağırı qara.**

Ay allah, bağırı qara!.. İndən belə bağırı qara oldun sən də, Ələsgər!.. Bağırı qara!.. Oğulsan indi çək bu dərdi görüm necə çəkirsən, necə çəkəcəksən, Ələsgər?!.. Necə çəkəcəksən?!"

Paşa onun dalısınca gəlirdi. Ələsgərə yaxınlaşanda bir söz demədi. Qorxdu ki, onu fikirlərindən ayırsın. Bəlkə söz deyəcək?!.. Xeyli var bir söz demir!..

Ələsgər Paşanın yaxınlaşdığını hiss etcək başını qaldırdı. Ən çox ərk elədiyi adamdı bu saat Paşa onun üçün. Onu görçək dərdi qövr elədi yenidən, dedi, yana-yana dedi:

- Mən onnan ötəri təşnəydim, Paşa!.. Onu məndən elədilər, elədilər, Paşam. İndi mənim gözümə heç nə görünmür, görünmür, Paşa. İndən belə vəfasız dünyayamı bel bağlayacam?!

Ələsgərin onunla belə səmimi danışmasından Paşa ürəkləndi, Ələsgərə etiraz elədi:

- Elə demə, Ələsgərim! Sən bizə lazımsan, sən söz deməlisən. Sənin sözünə elin-obanın ehtiyacı var.

- Paşa, sən lap elə Məcnun kimi danışırsan...

- Mən elə anadangəlmə Məcnunam, Ələsgər. Əmə, cifyada, Zərnigar bunu düşmür düşmür.

- Sən xoşbaxtsan, Paşa, Zərnigarın var.

- Sənə qurban olum, Ələsgər, bu cür sözlərdən de, ürəyim açılsın.

- İnnən belə deyəcəm, Paşa. Söz deyəcəyəm. Dədəm Qorqud deyən, yana-yana...

Aprel-may, 1986

Adam istəsə...

Səlim hövlnak oyanıb otağa göz gəzdirəndə yuxu gördüyüni anladı, dikəlib yerində oturdu. Tər içində üzürdü. Çarpayısının başından dəsmalı götürüb üz-gözünü, boyunun ardını, sinəsini sildi, dəsmalı əsəbiliklə balıncın üzərinə tullayıb ayağa durdu. Fövrən geyindi. Özünün çarpayısı ilə yataq yoldaşının çarpayısı arasında qoyulmuş dolabchanın siyirtməsindən papiro, kibrit götürdü, bir söz demədən bayır çıxdı.

Aylı-ulduzlu gecəydi. Sakitlikdi, ətraf kimsəsizdi. Səlim həyətdə xeyli o başa-bu başa gedib gəldi. Papiroso papiroosa caladı. Sonra gəlib tut ağacının altındakı skamyada oturdu. Tutun qurtarhaqurtar vaxtı idi. Ancaq Səlim ona məhəl qoymadı. Hərdənbir yan-yörəsinə, bəzən də başına düşən iri, dəymmiş tut danələri onu yalnız əsəbiləşdirirdi. Dünenəcən elə bil tutdan xoşlanan o deyildi.

Düşünürdü: "Ən çətin vaxtında, çox darlında, darıxanda, nədənsə, həmişə atam yuxuma girir!.."

Haradasa uzaqlarda xoruz banladı:

- Qu-qu-li-quuu!..

Bir azdan başqaları da səsinə səs verdilər:

- Qu-qu-li-quuu!.. Qu-qu-li-quuu!..

Səlimi kövrəltdi xoruzların banlaması, gözləri yol çəkdi. Xoruzbanı... Uşaqlığının əziz xatırəsi yadına düşdü:

**Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,
Qoymayırsan yatmağa
Ay canım, məstən xoruz!**

Bu, onun uşaqlıqda əzbərlədiyi birinci şeir olub. Beş yaşı ola-olmaya idi. Bu şeiri əzbər deyəndə atasının ürəyi axıb gedirdi. Evlərinə qonaq-zad gələndə bu şeiri gərək ona dedirdəydi atası...

Bir gün də onun əlindən tutub dedi ki, oğul, bu ildən səni məktəbə qoyacam. Gəl gedək sənə kitab-dəftər alım. Şadlığından o heç bilməyir neyləsin. Atdana-atdana yanına düşür atasının. Kitab-dəftər alıb gələnəcən yolda ona "Xoruz" şeirini yalan olmasın, üç-dörd kərəm dedirdirir.

Evlərində o gecə hamının kefi kök idi. Hamı şadyanalıq edirdi. Hamı! Ancaq...

Ancaq, deməynən ayrılıq qapıda imiş. Səhəri gözləyirmiş. Səhər atası onları qoyub gedir!..

Onu müharibə aparır. Aparır, bədxah borclular kimi geri qaytarır...

Səlimin uşaqkən eşitdiyi, bildiyi sözlər içində ən çox nifrət elədiyi söz müharibə olur. Olur və ona qarşı kin-küdürüti heç soyumayır, yaşa dolduqcan da alovlanır, alovlanır...

Tezliklə anası da rəhmətə gedir. Baisi yenə müharibə olur. Qardaşını itirir. Baisi müharibə olur. Uşaq evinə gəlib düşünəcən başı nələr, nələr çəkməyir? Ac-susuz qaldığınımı deyim, şaxtaya düşdüyüünü mü deyim? Hansını deyim? Birdir-ikidir bəyəm?!.. Hamısının də baisi müharibə olur. Müharibə!..

Köhnə xatirələr həyəcanlandırmışdı Səlimi yaman. Qəlbi sizildə mağɑ başlamışdı. Axırıncı papirosunu damağına qoydu. Üç dəfə kibrit çəkdişə də yandırı bilmədi. Hirsindən əzik-üzük edib yerə tulladı. Ayağı ilə tapdaladı. "Adamınki gətirməyəndə gətirmir də. Güc deyil ki? Neyniyəsən?.. Bəs deyirdin tərgidəcəyəm, nə oldu bəs?.. İstiyirdim. Olmur... Qoymurlar..."

Yuxusunu xatırlamağa çalışdı: əvvəlcə atası ilə kitab dükanına gedir. "Xoruz"u onun üçün əzbərdən deyir... Sonra necə olursa onu itirir. Yenə tapır. Sinəsindən qıpqırmızı qan axır atasının. Yaxına gələndə qışqırır...

Səlimin gözləri məchul bir nöqtəyə dirənib qaldı. "Allah sən saxla, yuxumu xeyrə cala..."

Uzaqlarda, uzaqlarda yenə xoruz banladı. Səs ikiləşdi, üç oldu, sonra tamam kəsildi.

Ətrafa sükut çökdü. "Bəli, xoruz axırıncı dəfə banlayıb öz işini qurtardı, bir azdan dan yeri ağaracaq. Durum gedim, bəlkə bir az gözümü yuma bildim. Fikir eləməkdən bir şey çıxmaz. Yüz fikir bir borcu ödəməyib".

O astaca qapını açıb pəncələri üstə içəri keçdi. Soyunub yerinə girdi. "Gündə bir kərpic düşür ömrümün sarayından... Kərpicləri bir-bir salıb itirirəm, qanqaralığıynan, əsəbiliknən, boş-boşuna... Axırı hara gedib çıxacaq bunun?! Heç cür də özümü yiğisdirə bilmirəm. Düzünnə qalsa əlim bir işə-zada da yatdır, elə bil hər şeydən soyumuşam. Necə həvəslə gəlmişdim mədənə. Necə! Balağa dilimi tapmadı. Tapa bilmədi. Öldürdü olan-qalan həvəsimi də. Neyniyim, qüruruma toxundu, məni özümdən çıxartdı, mən də cavab qaytardım. Adamların yanında onu da hörmətsiz elədim, özümü də. Yox, deyəsən mədəndə də mənimki gətirmədi. Getməliyəm burdan da..."

Yatanların xorultusu Səlimi daha da əsəbiləşdirirdi. "Deyəsən yata bilməyəcəm... Əclaflığımı bax ki, Veranı, o yazığı da aldatdım. Nahar vaxtı yeməkhanada göz vurdum, eyhamnan başa saldım ki, axşam məni gözləsin. Başıyla razılığını bildirdi. Gözü yolda qoydum onu da. Gör özü də nə vaxt yadına düşdü... Neynəyim Balağa cin atına mindirdi, cin atı götürüb pavilyona atdı, arağ boğazından aşdı, pivə əl-ayağıma dolasdırdı, yamanca gic elədi məni. Yataqxanaya necə gəlib çıxdığımı gücnən xatırlayıram..."

Yata bilmirdi. Solböyrü üstə çevrildi. "Yaxşısı budu heç nə barədə fikirləşməyim..."

Gözlərini bərk-bərk yumdu. Heç nə haqqında düşünməməyə çalışdı. Veranın çöhrədəki "gözləyəcəyəm" işarəsi gözlərinin qabağına gəldi. "Qanımın qara vaxtında bu hardan yadına düşdü. İndi yuxu gedər gözümə?! Nahaq qayıtdım otağa... Gərək elə ordan gedəydim... İndi niyə durub getmirəm ki?!"

Səlim boylanıb otağa göz gəzdirdi. Hamı şirin-şirin yatırıldı. O ürəyində "getdim eee!" deyib ayağa durdu, tələm-tələsik geyinib otaqdan çıxdı.

Veranın evi qəsəbənin, demək olar ki, o biri başında idi. Səlim çox sürətlə gedirdi...

Küçələr bom-boşdu. Hava dedikcə gözəldi. Səlimin ruhunu oxşa-yırdı. Veranın yaşadığı bina görünəndə Səlim addımlarını yavaşıldı. Pəncərəsi önünə çatanda dayandı. Yavaşça tiqqildatdı pəncərəni.

Bir az keçmiş işıq yandı. Səlim qapıya gəldi. İçəridən Veranın səsi eşidildi:

- Səlim, sənsən?
- Mənəm.

Qapı açıldı. Vera alt palтарında idi. Həyəcanla dedi:

- Hardasan, bu qədər də gecikmək olar, az qalır ki, səhər açılsın.

Səlim üzrxahlıq elədi:

- Bağışla, başıma iş gəldi. Bərk qarışdı başım. Danışsam mənə haq qazandırsan.

Vera yaxşı bilirdi ki, Səlim yalan danışan deyil. Səbəbsiz də belə hərəkətə yol verməz. Odur ki, tərəddüd etmədən onu bağrına basdı, ehtirasla öpdü:

- Sənə inanıram, əzizim. Yemək hazırlayımmı?

Səlim evin kişisi ədasiyla dedi:

- Yox, iştahım yoxdu, zəhmət çəkmə. Dincəlsək yaxşısı. Səhər həzırlarsan, iştahla yeyərik.

- Onda yataq, əzizim.

Səlim soyunanacan Vera artıq yerində uzanmışdı. Yanına gedəndə Səlimə dedi:

- İşığı keçir...

Səhər çay içərkən Səlim başına gələnləri qısaca Veraya danışdı. Yuxusunu da söylədi.

Vera köksünü ötürdü:

- Eh, Səlim, lənətə gəlsin müharibəni... Mənim ərim idə əlimdən aldı, o vaxtdan, bax, belə yaşayıram... Ərsizəm... Mənim kimi nə qədər qadını ərsiz qoydu müharibə... İndi güzəranım yaxşıdır. Yeməkxanada hamı da mənə hörmət edir, işimdən də razıdırılar.

- Sənin xətrini fəhlələr də çox istəyirlər Vera.

- Mən zəhməti çox sevirəm, zəhmətkeşin də kim olduğunu yaxşı bilirəm. Bax, Balağa ilə sən yola getmirsən, amma eşitmışəm mədən-də təmirat işində yaman usta deyirlər onu.

Səlimin kiçik, qonur, albalı kimi girdə gözləri birdən-birə sanki böyüdü:

- Bəs xəsyəti, adamlarnan rəftarı barədə nə deyirlər, görəsən?

- Hərədə bir xəsiyyət olur da, Səlim. Bir də unutma ki, Balağa necə olsa yaxşı adamdır. Sən gərək üzünə ağ olmayasan onun. Mənim xətrimi çox istəyir. İstəyirsən yeməkxanaya geləndə səni tapşırıım ona.

Səlimi deyərdin ilan sancı:

- Bu nə sözdür, Vera, sən nə danışırsan?!. Bircə elə o qalmışdı...

Veranın üzündən dediyinə peşman olduğu sezildi. Səlim sözünün gerisini gətirmədi, Vera əlini onun başına çəkdi, uşaq kimi siğalladı onu:

- Mənim əziz Səlimim, - dedi.

Səlimin bayağı sərtliyindən əsər qalmadı, üzü güldü. Vera zarafat edirmiş kimi dedi:

- Al məni, gör səni necə saxlayıram. Nədi, dinmirsən?.. Eh.. heç alarsan?

- Vallah mən heç özüm bilmirəm başımı necə saxlayım? Arvad saxlamaq hayındayam ki?!.

- Aaa ölməmişəm ki, mən səni saxlaram, gül kimi saxlaram, təki mənə xəyanət ələməyəsən.

- Bizlərdə arvad qazancı ilə dolanlığı ar bilirlər, Vera, mən o qə-ləti eləyə bilmərəm.

- Mən bilirəm sizin o adəti, xarakterinizin, şərqli xarakterinizi. Yaxşı bilirəm. Mən ancaq zarafat edirdim səninlə. Sənə özüm getmə-rəm. Axı sən məndən çox kiçiksən. Bir azdan sonra məni qoyub gedəsən... qalam göynəyə-göynəyə.

Səlim dinib danışmırıldı. Maraqla qulaq asırdı.

Vera danışındı...

Daşdəmir Həsənzadə stolunun arxasına təzəcə keçib oturmuşdu ki, yeraltı təmir briqadasının ustası Balağa Allahverdiyev gəlib çıxdı, qasqabağı yerlə sürüñürdü. Salam-kəlamdan sonra mədən müdürü oturmaq üçün ona yer göstərdi. Balağa oturdusa da amma qasqabağı açılmadı ki, açılmadı.

- Usta, işlər necədir? - Müdir bu sualı elə-belə, briqadırı dilə gətirmək üçün verdi.
- Necə olacaq?! - Balağanın dərdi təzələndi, nə təzələndi.
- Bir müsibətdir düşmüşük. İşimiz-gücmüz bir yana olub, Səlim bir yana...

Müdirin qalın qaşları çatıldı. Alnında dörd-beş cərgə şırımın nə vaxt üzə çıxdığı bilinmədi və kişini sanki on-on beş il geriyə atdı. Nəhaq deyilmirdi ki, "müdir alnını qırışdırı olur həştaddan, qırışdırmadı heç əllini də verə bilməzsən". Əslində əllini çoxdan adlamışdı, başında ağarmış tüke orda-burda güclə rast gələrdin.

Balağa sözlərinin təsirini bilmək marağlı ilə susub Daşdəmirin daşlaşmasını gözlədi. Daşdəmir də nədənsə dinmədi. Alnındaki qırışlar getdikcə daha da sıxlışırıldı: "Deyə-deyə dilimdə tük bitdi. Hərə yağılı tikəni öz qabağına çəkmək istəyir, hazırın naziri olmaq istəyir..."

Balağanın da sifəti ciddiləşir, qapqara qaralırdı. "Alnını qırışdırı, üzünü görmə, yaralı aslandan fərqi olmur. Əh, heç olmasın. Mən də bezmişəm. Qiyam-qiyamət eləsən də, Daşdəmir, sözümdən dönmə-yəcəyəm!.. Tüpürdüyümü yalamayacağam!"

- Usta bu gün, o yenə işə gecikib nə di?!. - Müdir, nəhayət aralığa çökən xoşagelməz sükütu pozmağa çalışdı.

Balağanın yarasına sanki duz tökdülər:

- Əşşı, gecikib nədi?! Bir saatdır işləyirik. Ağa hələm də gəlib çıxmayıb. İndi buna nə sözüz?! Yenə də deyəcəksən səbir eləyək?

- Bəli, yenə də deyirəm ki, kəmhövsələ olmayın. Bəlkə başına bir iş gəlib? Bəlkə xəstədir? Bəlkə...

- Dünən sağ cillə çıxıb gedib. Çənə-boğaz olmaqdan yorulmuşuq. İki bilmədiyi bir yana, deməqoqluğundan cana doymuşam. Sən bir deyəndə, o, ikisini qaytarır. Bəs necə? Cavab qaytarmasa partlayar.

- Usta, bilirsen ki, xətrini istəyirəm. Çoxu da nə gizlədim, işinə söz ola bilməz. Yaxşı ustamız sayılırsan. Ancaq xasiyyətinlə razılaşa bil-

mirəm. Bir özün fikirləş, sən iki ayağını bir başmağa qoyub deyəndə ki, iti görüm, qurdum, Səlimi görmüyüm... buna görə sənə sağ ol, deyə bilməyəcəyəm. Elə bilmə mə nonu təmizə çıxarmaq istəyirəm. Yox, onun da günahı çoxdur. Elə işə gecikdiyinə görə bir dəfə mühəkimə də olunub, iki ay əmək haqqının 15 faizi, üç ay 10 faizi tutulmaqla cəza alıbdır. Bu da məlumdur, sözüm yox. Ancaq sənin də xətti-hərkətin qətiyyən düz deyil. Lətifəsi sənə gəlməsin, ilanın zəhləsi yarğızdan gedən kimi səninki də Səlimdən gedir. Belə olmaz axı? Uşağa baş qoşmağa dəyərmi? Mənim dünənki qeylü-qaldan xəbərim var. Atası yerindəsən. Ata uşağı ilə höcətləşməz, onu öyrədər. Bu barədə neçə yol danışığımız olub.

- Bəli də, indi mədəni döndərək uşkollaya, özümüz də olaq uçitel! Bəs bizimcün planı kim doldursun, hə? Kim? Sabah birinci özün məndən plan istəyəcəksən!

- Planı adamlar doldurur, əvvəlcə adamları öyrədək gərək. Bunun özü də plandır da. Cavanları sən öyrətmə, mən öyrətməyim, bəs kim öyrətsin? Kim?..

Müdir çox dedi, usta az eşitdi. Söz-söhbətin nəticəsi də bu oldu ki, Allahverdiyev qoltuq cibindən əl boyda kağız çıxarıb mədən müdürünin qarşısına qoydu:

- Burda etirazımızı yazmışıq, - dedi. - Xahiş edirik Səlimi ciynimizdən götürəsiz. Onsuz da yükümüz ağırdır. Geri qalsaq onun ucbatından qalacayıq. Bəri başdan deyirəm.

Balağa getmək üçün ayağa durdu. Daşdəmir daha bir söz deməmiş tez otaqdan çıxməq istəyirdi.

Daşdəmir də indi onun getməsini istəyirdi, soyuq nəzərlərlə onun arınca baxırdı, qapı örtüləndə Balağın "etiraznamə"sini gözdən keçirib bir tərəfə qoydu. Alnının qırışlarını ovuşturdu. "Qovmağa, bir-yolluq üzülüşməyə nə var eee? Bu bir hünərdir, bəyəm?!.

Müdir başını əlləri arasına aldı. Şəxsi müşahidələrini, Səlimlə elədiyi söhbətləri xəayılında canlandırmağa çalışdı...

"- Daşdəmir dayı, usta Balağa elə deyingən kişidi ki... deyərdim, bəlkə bu yekə dünyada tayı-bərabəri tapılmasın. Xata elə beş dəqiqə gecikginən, düz beş saat deyinər səninçün.

- Sən də gecikmə, Səlim. İstəyirsən ki, Balağa deyinməsin, gecikmə. Kəs bəhanəsini. Bu gecikmə üstündə basın az ağrımayıb axı sənin. Maşından kəsiblər, cibinə ziyan olub. Unutmusan?!

- Olur da, Daşdəmir dayı, qəsdən eləmirəm ki.
- Qəsdən elədiyini bilsədyim, səninlə bu cür danışmadım. Bunu yəqin bil.

- Soram da, Daşdəmir dayı, adımı mənim qoyub dikbaş. Gündə neçə kərəm desə bu yaxşıdı... Özü də elə-beləsindən yox eee! Əlindən iş-zad gəlməyən dikbaş. Briqadaya da sən demə elə-belə bir hay gərəkmiş... Əlimdən də bir balaca səhv-zad çıxdı, day üzlərini görməgi-nən. Milçeyi fil eləməsələr əl götürən deyillər. Mən də cinlənib özümdən çıxıram. Dalaşırıq..."

- Daşdəmir dayı, gəlmək olar? - Qapının açılması ilə bu sözlərin deyilməsi bir oldu.

Daşdəmir fikirli-fikirli başını qaldırdı, Səlimi görəndə üzündə təəccüb ifadəsi zahir oldu:

- Səlim?! Gəl, gəl.
Səlim içəri keçib qapını arxasınca astaca çəkdi, elə ordaca durdu.
- Yaxına gəl. Orda dayanma, de görək nə var, nə yox?
Əslində müdirin baxışları deyirdi: "Bun ə həngamədir yenə çıxarırsan, ay Səlim? Daha bu qədər yox da, balam?!. Məni hövsələdən çıxarmağa həvəsin var, başqa söz, buynuzun gicisir yenə başqa söz".

Gözləri bir-birinə tuşlananda bunu Səlim də duydu. Yaxına gəlib:
- Daşdəmir dayı, işləmək istəmirəm! - dedi.

- Necə, necə? Nə dedin? - Müdirin geniş açılmış gözləri Səlimin balaca, ariq, uzunsov sıfətində sanki ildirim kimi çaxdı.
- İşləmək istəmirəm. Bu da ərizəm. - Səlim bayaqdan ovcunda saxlayaraq əzdiyi kağız parçasını müdiri qarşısına qoydu və birdən-birə yüngülləşdiyini hiss elədi, sanki çoxdan gözədirdiyi ağır yükü çıyındən yerə salmışdı.

Müdir heç ərizəyə baxmadı da:
- Sən bəyəm özbaşınasan, nəsən, hə? Bax, elə eləməginən sənin-lə mən də başlayım. Başlasam, ağır olar səninçün, bala!

- Müdir ciddiləşir, alnındaki qırışlar üzə çıxırı.
- Mən işleyə bilmirəm!
- Niyə, nə olub ki? Şikəstsən, naxoşsan? Sənin kimilərinə hələ ki, bizim qanunlarda havayı çörək vermək yazılmayıb.
- Mən heç kəsdən havayı çörək istəmirəm, istəmərəm də.
- Mən də səni elə görmək istəmişəm həmişə. Buna görə də gərək işləyəsən həmişə.

- Kiminlə? Balağa Allahverdiyevlə? Heç vaxt!..

Telefon zənginin səsi otağı başına götürdü. Daşdəmir zəhmli nəzərləri Səlimdə ola-ola dəstəyi qaldırdı:

- Allo, hə, mənəm, yaxşı... bu saat gəlirəm!

O, dəstəyi yerinə qoyub ayağa durdu. Səlimə müraciətlə:

- Eh, siz nə hayda, mən nə hayda! - dedi. - Bircə gün yerimdə ya sən - Səlim Qubadov, ya da Balağa Allahverdiyev olaydı, görəydiz mən yazılıq nə çəkirəm. Eşitdin ki, mədənlər idarəsinə çağırırlar. Plan sarıdan əyər-əksiyimiz var. Ucbatızdan yer-yerdən düşəcəklər üstümə. İndi gəl, bu zırıltının qabağında dur görüm, necə durursan?!.. Sizə deyəndə başa düşürsüz bəyəm?!.. Bax, bala, buradan birbaşa get işinə. Məsələn həll olunanacaq öz işində olmalısan, bildin?!.. Yoxsa özünü işə salarsan. Əvvəlkinə fikrin getməsin, bu dəfə məhkəməyə düşsən əməlli-başlı iş alarsan. Söhbətimizin dalısını sonra elərik... Səni özüm çağıracağam.

3

Yer də yandırırdı, göy də. Havanı sanki tutub saxlamışdılar. Bakı bürküsünün deyərdin kiməsə yaman acığı tutmuşdu. Yaşlılıq olmayan yerlərdə, buruqlar arasında o daha çox yandırırdı. Canına neft hopmuş torpaq günorta yerinə qalxan günəşin şüaları altında qovrulurdu. Belə bir vaxtda mədən müdürü Daşdəmir Həsənzadə Qara Ziyadlının sahəsini gəzib-dolaşırıcı. O, çoxdan dayanmış köhnə bir quyunun yanına çatdıqda ayaq saxladı, sahə rəisinə:

- Yandırır, - dedi, yaylığını çıxarıb alnına yiğmiş tər damcılarını sildi.

- Üzüm yetişdirir də, Daşdəmir dayı, üzüm. - Ortaböylü, otuz üç - otuz beş yaşlarında görünən sahə rəisinin zil qara gözləri müdirin dəyirmi sıfətinə zilləndi?!..

- Xətrinə üzüm düşüb, nədir?!

- Bir-iki salxım qara şanı lap yerinə düşərdi indi.

- İştahana söz yox. Ancaq adın Qaradır deyən üzümün də gərək qarasını yeyəsən? Birdən ağ şanı oldu, necə?

Qara özünü sindirdən:

- Əlacım nədi, bu istidə ki, onu gətirəcəklər, qaytarammaram, yoxsa...

Müdir də guya onun sözünə qüvvət vermiş kimi, süni bir ciddiyətlə tələsik cavabında:

- Yoxsa səndən inciyərlər, bəs necə? Heç cür qaytarmaq olmaz, - dedi.

- Daşdəmir dayı, dünən deyir, mədənlər idarəsində bizi yamanca sıxışdırıblar, hə?

- Ona oxşar bir şey olub, Qara.

- Nə deyirlər, axı?

- Neft istəyirlər. - Daşdəmir baxışlarını dolandırıb, yanındaca durduqları quyunun üzərində saxladı. - Nəyin bahasına olursa-olsun hasılatı gərək artıraq.

- İşləyən quyuların hesabına ağlım kəsmir ortalığa bir şey çıxara bilək. Onların verdiyi nefti elə bir vamda saxlaya bilsək böyük hünerdir.

- Mənə elə gəlir ki, Qara, biz gərək çoxdan dayanmış quyuları işə salaq. Müvəffəq olsaq, yaxamız qurtarar. Yoxsa həftə səkkiz, mən doqquz döşəyəcəklər canımıza.

- Daşdəmir dayı, gəlsənə birinci elə bundan başlayaq? - Qara bayaqdan müdirin zənlə baxdığı quyunu göstərdi.

- Bunda mənim də gözüm var, Qara. Səninlə çoxdan danışmaq istəyirdim, qabaqladın. Cavan vaxtlarında bu quyudan bilirsən nə qədər neft çıxarmışam.

- Daşdəmir dayı, deyirəm elə sabahdan təmirçilər işə başlasınlar, biz də nə lazımdı elərik. Özü də yaxşı olardı usta Balağaya həvalə edəydiz. Xasiyyətiynən işim yoxdu, ancaq əlindən təmiz iş çıxır. Əlindən çıxan işə sorğu-sual yoxdu.

- Baxarıq. Ancaq sabahdan yox. Hər halda tez başlamalıyıq, bunu düz deyirsən.

Onlar söhbət edə-edə özləri də fərqiñə varmadan mədəni budkanın qabağına gelib çıxmışdilar.

- Qara, səninlə bir başqa söhbətim də var. Səlim mədənimizə gəlib-gəlməyəli başımızı çox ağırdıb, bilirsən. İndi də Balağaynan dava-dalaşları əskik olmur. Balağa da onu başından eləmək istəyir, mənim də xasiyyətime bələdsən, qovmağnan heç cür razılaşa bilmirəm... Amma, işini dəyişməliyəm, deyəsən. Gərgin əsəbləri gərginləşdir-məyin acı nəticələri kimə məlum deyil. Ancaq hara dəyişim, özüm də bilmirəm. İndi bu barədə bir sənin də məsləhətini bilmək istərdim. Sən də bir fikirləş, Səlimi hansı briqadaya keçirsem yaxşı olar, hə?!

- Daşdəmir dayı, siz çox uzaqdan başlasaz da mən kəsəsi öz payımı götürdüm. Ağacanın sözü olmasın, o söz tükü tükədən seçməyi biz

də bir az bacarıraq. Mən sizi belə başa düşdüm ki, Səlimi bizim sahəyə keçirmək istəyirsiz. İstəyirsiz, onu, o qəzətlərdə necə yazırlar eee... hə, Hamiliyə götürək.

- Necə istəyirəm, Qara, necə istəyirəm.
- Yaxşı sizin istəyinizə qarşı mən necə dura bilərəm, Daşdəmir dayı?!. Əmrəti verin...

Müdir sahə rəisiinin sözünü yarında kəsdi:

- Yox, Qara, elə demə, mən istəyirəm sənin ürəyincə olsun, briqada adamlarının ürəyincə olsun, sonra deməsinlər ki, müdir bizi sıxışdırır, öz bildiyini eləyir.

- Aydındır. Sizinlə şərıkəm. Elə billəm briqadam da məni eşidər.
- Qara, heç xəbərin var ki, özü dünən ərizə ilə yanına gəlmışdı, istəyirdi onu işdən çıxarılm getsin.

- Bəs siz nə cavab verdiz?
- Səncə, nə cavab verə bilərdim?
- Aydındır. Siz onu əmrnən keçirin bizim sahəyə, daha dalışınan işiz olmasın...

- Peşman olmazsız ki?

- Yox!..

Sahə rəisi danışdıqca müdirin ürəyindən elə bil tikan çıxırı, çünki bu sözləri o, vaxtilə Səlim kimi "ipə-sapa yatmayan" bir adamdan eşidirdi. "Ipə-sapa yatmayan" bir adamdan. İndi budur, onun özü başqasına havadar çıxır. "Sağ ol, Qara! Bildirdim ki, sözümüz yerə salmazsan. İndiyəcən barəndə nə eləmişəmsə az olub".

- Dünən, Qara, bütün günü Səlim barəsində düşünmüşəm. Bilir-sən, o işinin ağırlığından, ayaqlarının ağrısından şikayətlənir. Amma elə bilirom yeraltı təmir briqadasında işinin düz gətirməməsinin səbəbi bu deyil. Düzdür, hərdən gecikməyi var, işindən könülsüz yapışlığı var. Hələ bir az kahallığı da var. Ancaq bir şey də var ki, briqadada onun ürəyinə yol tapa bilmirlər: kömək eləmək əvəzinə, səhvini başa salmaq əvəzinə bir də görürsən düşdülər üstünə... Başladılar uzun-uzadı moizə oxumağa, yeri gəldi-gəlmədi danlamağı. Bu da, söz yox, ona oxşayır ki, qas düzəltdiyin yerdə vurub gözü də çıxarasın.

Sahənin köhnə işçilərindən sayılan baş operator Ağacan Məmmədcan oğlu yaxınlaşışb şirin dili ilə:

- Salamünəleyküm, - dedi.

Bu, qırx beşi adlamış, ariq, uzun bir kişi idi. Müdir çox ehtiramla onun salamını aldı:

- Ay əleyküməssəlam, Ağacan kişi, nə var, nə yox?
- Sizin sağlığuz, birtəhər işləyirik.
- Birtəhər niyə?1. Yaxşı işləyirsən, Ağacan kişi. Mən sənin işindən çox raziyam. Təvazökarlıq eləmə. Qaranın dilindən düşmürsən heç.
- Qədirşünaslığuzə görə ikiniz də sağ olun.
- Qara, onu da deyim ki, bayaq danışdığımız məsələdə mən ən çox Ağacanı nəzərdə tutmuşam. - Daşdəmir üzünü Qaraya tutub gülüm-sündü.

Qara da cavabında dedi:

- O məsələnin həllində mən də elə Ağacana güvənirəm.

Ağacan təccübələ gah mədən müdirinin, gah da sahə rəisinin üzü-nə baxırdı. Haqqında üstüörtülü danışılan məsələnin nədən ibarət olduğunu bilmək marağı ona güc gəlirdi. Sual vermək istəyirdi, ancaq özünü saxlayırdı. Güclə saxlayırdı. "Səbrini bir bassana, ay səbr elə-məkdə ad çıxaran kişi. Əvvəl-axır özləri deyəcəklər də. Hara tələsir-sən ki?!."

Nahar fasiləsi başlanmışdı. Qaranın briqada üzvlərindən Nastya Sapunova, Mikola Zlenko Daşdəmirgilin yanından keçərkən ayaq saxlayıb salam verdilər. Müdir onlarla hal-əhval elədi, işləri barosındə soruşdu:

- Nastya, işindən narazı deyilsən ki?

Nastya gülümsədi, dedi:

- Xeyr, Musa dayı.

Qara söhbətə qarışdı:

- Musa dayı, Nastya sahəmizin qabaqcıl neftölçənidir. Ondan çox raziyam.

Müdir məmnun-məmnun:

- Olsun, olsun, Qara, - dedi. - Sonra o, üzünü Mikolaya tutub Qara-dan soruşdu: - Bəs bu Ukrayna balasıyan necəsən?!

- Ondan da çox raziyam, Musa dayı. Mikola layiqli operatorumuzdur. Səmimi də yoldaşdır. Bizim hamıımızı özünə doğma hesab edir. Atası hələ otuz doqquzda finn davasından qayıtmayıb... Böyük Vətən müharibəsi başlayanda ilk təyyarə hücumundan evləri alt-üst olub. Anası da həlak olub. Özü evdə yox imiş. Yetim evinə veriblər onu.

Sonra da bizim diyara göndəriblər.

Qaranı diqqətlə dinləyən müdir ərkyanə ona dedi:

- Qara, bir-iki kəlmə də qoy özü desin, bizdən razı qalıbmı Mikola?

Mikola bu suala bəndmiş kimi əlüstü dilləndi:

- Musa dayı, mən Ukraynada doğulmuşam, uşaqlığımı orada keçirmişəm, Azərbaycanda boy-a-başa çatmışam, əli çörəkli olmuşam...

Mikola danışdırca müdir sorğulu nəzerlərini gah Nastyanın, gah da Mikolanın üzündə gəzdirib zarafatıyanə Qaraya dedi:

- Qara, Mikolanın subaylıq dövrü yaman uzanır ha, deyirəm yəqin cilovunu yiğan tapılmır.

- Tapılar, belə görürəm, onun da subaylığından bir şey tapılmayıb, bu kərəm deyən bərk... - Azərbaycan dilini yaxşı bilməsə də, söhbətin ondan və Mikoladan getdiyini başa düşmüş Nastyanın ciddi baxışlarını öz üzərində hiss elədiyindən, Qara "ilişib" sözünü uddu.

Daşdəmirə bir işarə bəs idi:

- Olsun, olsun. Ailə yaxşı şeydi. Nədənsə cavanlarımıza bunu vaxtında qiymətləndirmirlər. Mən, əlbəttə, Mikolanı belə cavanlardan hesab eləmirəm... Di yaxşı, siz nahar edin. - Müdir onlarla bir-bir görüşdü.

- Xoş gəldiz. - Bunu Qara dedi:

Daşdəmir mədənin kontoruna aparan yola çıxdı. Bir qədər uzaqlaşmışdı ki, Mikola Qaranın üstünə düşdü:

- Məni kişinin yanında biabır elədin, Qara qardaş...

Qara onun sözünü kəsdi:

- Əvvələn, kişi özü söhbəti saldı, ikincisi, ömrün boyu gəzməyəcəksən ki... Əvvəl-axır evlənəcəksən, ya yox? Qoy indidən qulağını dolduraq ki, sabah evlənəndə, mənzil istəyəndə nəm-nüm eləməsin...

4

Yataqxanadan bir çıxdılar: Səlim, Mikola. Mikola soruşdu:

- Deyəsən səni, bizim briqadaya verirlər?

- Mənə qalsa çıxıb getmək istəyirəm. Daşdəmir Həsənzadə, Qara Ziyadlı qoymurlar. Öz yanından mənə havadar çıxırlar. Bəs necə, sən də öyün ee, Mikola, sən də mənim himayəçim olacaqsan axı. Daşdəmir Həsənzadə məni sizin briqadanın himayəsinə verir.

- Vallah, sənin bu iynəli danışqların heç xoşuma gölmir, mənim elə hər şeyə bir qulp qoyursan. Belə olmaz axı!

- Açığın niyə gəlir, düz demirəm?!.
- Bizim briqadani özün tərif eləmirdin? İndi də keçirəcəklər bizim briqadaya, daha nə isteyirsən?!.

- Belə bu mədəndə işləmək istəmirəm.

- Elə burda səhv eləyirsən, vallah, səhv eləyirsən. Unudursan ki, biz hamımız sənin xətrini istəyirik. Elə buna görə də istəyirik ki, bizimlə bir yerdə işləyəsən, bizimlə bir yerdə də terləyəsən, əməlli-başlı yorulasan, sonra da ürəyin istəyən kimi dincələsən, necədi sə-ninçin, hə, Səlim, necədi?!

- Dünya dağıla ha sən heç zarafatından qalmazsan, Mikola, kefini köklüyündəndi, yəqin.

- İstəyirəm ki, sənin də kefin həmişə mənimki kimi olsun. Nə olub e, balam, bu gün yaxşıca işləmişəm, indi də svidaniyəyə gedirəm, gözləyir, on beş dəqiqədən sonra nəfəs-nəfəsə verəcəyik...

Sən hara belə, Səlim?

- Elə-belə, bir az buralarda avaralanacam.

- Bura bax, Səlim, başını arağa qatışdırma, sən allah. Qaranın zənd-zəhləsi gedir araq içəndən. Məndən də o gün soruşdu ki, Mikola, sən bilərsən, bir otaqda qalırsız, araq-maraqnən arası necədi Səlimin? Mən də dedim ki, bilmirəm, görməmişəm.

- Gözün aydın, təzəcə qəyyumum işə başlayıb, bilməmişdim!

- Niyə elə deyirsən, Səlim, bunların hamısı sənin xeyrinədi, niyə inciyirsən?!.

- Maşallah, göz dəyməsin, mən elə bilirdim yer üzündə yappyalqı-zam, bir kimsənəm yoxdur mənim. Gör nə çox qayğıkeşim, öyüdçüm, müəllimim varmış. Ha yana üz tuturam, qabağıma müəllim çıxır. Hamı nəsihət verir, hamı öyrədir. Bir maraqlanan da yoxdur ki, dediyini eşidən var, ya yox. Elə bir ucdnan deyirlər: onu eləmə, bunu elə, bunu eləmə, onu elə. Vay dədəm vay, nə qədər deyərlər.

- Səlim, mən gecikirəm, mən getdim, hər halda ağıllı məsləhətə qulaq asmaq lazımdı, məncə.

- Deyirsən də, Mikola.

Mikola:

- Deyəcəyəm də, Səlim! İstəyir inci, istəyir incimə, deyəcəyəm. Ona görə ki, mənə bir pisliyin keçməyib, mərdsən, əliaçıq oğlansan. Bir tikəni də bölnəsən. Di yaxşı, səni özünə tapşırıram, özün özünə müəllimlik elə, özün özündən muğayat ol.

- Bax, belə danış həmişə, səndən xoşum gəlsin.

O getdi. Səlim pavilyona tərəf addımladı. "Deyəsən, yaman ilişmişəm. Bərk yapışacaqlar yaxamdan. Bəs necə, zarafat deyil, kişilərin himayəsinə veriblər səni, özü də kim? Mədənin aqsaqqalı, sözü keçəni Daşdəmir Həsənzadə! İndi öz aramızda, Səlim, sən də birdəfəlik özünçün həll elə bu məsələni qurtarsın getsin də. Ya iş, ya avaracılıq! Hələ də tərəddüd içindəsən... Əlbəttə iş, mən oğruøyri, dələduz deyiləm ki?!.. Bəs onda, ürəknən işlə də, bu qarınağrisına bir son qoygınən də.."

Pavilyonun qapısında dayandı. Ciblərini axtardı. Pulunu saidı. "Yaxşısı budu... heç içəri keçməyin, bir arağa pulum çatır, gedim mağazaya, bir araq alım, sora görək başıma nə gəlir..."

Düşündüyü kimi də etdi. Pavilyonun qapısından geri döndü. Mağazada balaca növbə vardi. Pulunu bir də saidı. İndi də gördü ki, bir qəpiyi çatmır. Bir istədi geri qayıtsın, bir-iki addım atdı da. Sonra yenə fikrindən döndü. "Satıcı arvad deyəsən, məni tanıyır, yaxşı deyil, özümüçox da əliaşığı göstərməyim ona. Əşsi, sən də, nəyi qoyub nəyi axtarırsan, dünyagörmüş arvaddı, hal əhlidi, bir köpük nədi ki, ondan ötəri bir cavanın kefinə soğan doğrasın. Elənciyinə yaxınlaşıb deginən ki, bu gün heç pulum yoxdu, amma içmək istəyirəm, heç bir söz demədən araqı götürüb sənə uzatsın. Tərəddüd eləmə, qayıt növbənə".

Qayıtdı. Pulu uzadanda özü də fərqinə varmadan sixila-sixila:

- Vodka xoçu: odin kopeyk netu, (1) - dedi. (1. Araq istəyirəm, bir qəpiyim çatmır.) Yazıq-yazıq danışmağına özü də təəccübləndi.

Qadın onun üzünə baxdı, bic-bic gülümsədi:

- Niçeqo, v sleduyuşiy raz lişniye dve kopeyki daş, (2) (2. Eybi yox, gələn dəfə iki qəpik artıq verərsən.) - dedi. Səlimin üzünə bir balaca işiq gəldi elə bil. Arağı alıb qəzetə bükdü, tələsik mağazadan çıxdı. On-on beş addım atmamışdı ki, təzə briqadirinə, sahə rəisinə rast gəldi. "Lənət şeytana, deyən hər yandan əhatə olunmuşam, nədi?!"

- Salam, yoldaş sahə rəisi.

Səlimin bu salamı sahə rəisinə çox quru göründü, candərdi verilən bir salam təsiri bağışladı:

- Salam. Beş də artıq. Ancaq "yoldaş" sözü deyəsən bir az gurultu çıxdı. Xahiş edirəm, Səlim, bundan sonra monimlə danışanda yoldaşsız-zadsız, rəissiz-məissiz danış, oldu?

- Nə deyirəm ki, olsun da. Ancaq yaşda...

Qara Ziyadlı sözünü qurtarmağa ona macal vermedi:

- Aydındır, dayıdan-mayıdan deginən gəlsin, incimərəm.
- Onda qardaş, deyəcəm, Qara qardaş.
- De gəlsin, təki yoldaş-moldaş, rəis-məis olmasın. - Ziyadlı bu sözləri deyəndə Səlimin əlindəki bükülüyüə zənlə baxırdı.

Səlim mağazadan çıxarkən araqı qəzetə bükdüyüünə indi çox sevindi. Nəsə ürəyinə dammışdı ki, bu saat kiməssə rast gələcək. "Bəlkə də dalımcı pavilyona gedibmiş. Elə bilirlər ki, orada düşüb qalmışam... Nə yaxşı ki, içəri girmədim..."

- Bazarlıq eləmisən?! - Əslində Qaranın baxışları soruşturdu: "Araq almışan?!."

- Bir balaca... - Səlimin də baxışları cavab verirdi: "İstəyirsən öz dilimnən deyim ki, araq almışam, yox, keçəl suya gedən deyil..."

Qara çox da dərinə getmək istəmədi: "Aydındır!.. Əlindəki araq olmağına araqdır... Ancaq mən də elə birinci gündən hücumu keçə bilmərəm axı! Yoxsa qaş düzəldən yerdə... Yox, bir az tədbirli də olma-hiyam".

- Yataqxanaya gedirsən?
- Bir az gəzəcəm, sonra.
- Nə olar ki, yaxşı havadır, gəzməlidir. - Qara demək istəyirdi: "Gəzmək olar, araq içməyi olmasa. Aşna, qorxuram belə getsə işləri korlayasan..."

Xasiyyətinin əleyhinə getsə də, özünü saxlayırdı Qara, güclə saxlayırdı. Özünü belə saxladığı heç yadına düşmürdü. "Allah sən saxla! Xasiyyətimi dəyişirəm, nədi?!"

Səlim gərginliklə düşünürdü: "Bircə soruşmasın ki, əlindəki nədi? Deməsin ki, ver baxım?.. Birdən soruşdu, birdən dedi, neynərsən Səlim?!. Neynərəm?!. Bir allah bilir ki, partlaram, qabararam üzünə, deyərəm: sizə nə var?! Nə istəyirsiz məndən, nə düşmüsüz dalımcان?!.. Nə vermisiz ala bilmirsiz məndən?!. Əl çəkin də yaamdan! Deyərəm, tüpürərəm mədənə də, çıxıb gedərəm. Əclafam əgər getməsəm!.."

Qaranın nəzərləri Səlimin üzündə gəzirdi. O, daha heç nə soruşmadı, əlini Səlimə uzatdı:

- Di yaxşı, xudahafız, Səlim!
- Səlim onun əlini sıxdı:
- Xudahafız, Qara qardaş.

- Səlimi tutublar!

Bu xəbərin ağızdan çıxması ilə mədən işçiləri arasına yayılması çox çəkmədi. Hətta onun birinci dəfə kim tərəfindən deyildiyini də bilən olmadı. Xəbər çoxlu söz-söhbətə səbəb oldu, müxtəlif rəylər doğurdu. Hərə bir cür, aqlikəsən terzdə öz münasibətini ifadə etməyə çalışdı. Kimi halına acıdı: "Vay, yaziq, yetiminki götirmir də!.." - dedi. Kimi uzaqgörənlik edirmiş kimi hökm verdi: "Araq yıxan evi hələ heç bir şey yıxmayıb". Kimi balıq kimi soyuqqanlılığını bürüzə verdi: "Əşı, bənd olmayın, adı hadisələrdən biridir də..." Kimi də... Əlqərəz, rəylər çox müxtəlif idi. Görəsən, Balağa, Qara, Daşdəmir nə düşünür-dülər?

Bəd xəbəri qulağı alanda Balağanın ürəyindən keçən bu olmuşd: "Başında qan-qadası çoxdan vardı. Əvvəl-axır bir yerdə ilişəcəkdi. Yaxşı ki, şəri bizdən uzaq oldu".

Qaranı, deyərdin, bu xəbər ilan kimi çalmışdı. Yandığından bir yerdə qərar tuta bilmirdi: "Ay namərd, nə pis yerdə məni xəcıl elədin, heç yeri id?!.. Axı Daşdəmir dayı səni mənə umud olmuşdu. Mənə! Sən də vurub belə elədin... Hər şeyin düzəlmüşdi, bir saqqal-darağın çatışmındı... Yox, bu işin özbaşına qoymaq olmaz. Necə olsa, kömək eləməliyik..."

Bəs Daşdəmir?

Daşdəmir əli telefon dəstəyində fikrə getmişdi: "Yox, deyəssən, bu xamır çox su aparacaq... Çox... İndi yəqin Balağa kölgəmi ağına-bozuna baxmadan qılınclayır. Bəlkə o haqlıdır. Bəlkə adamları tanımaqdə mən xərifləmişəm? Səlim barəsində yanılmışam, onu yaxşı tanıya bilməmişəm?!"

Qara təngnəfəs halda özünü içəri saldı:

- Daşdəmir dayı, xəbəriniz var da!

Daşdəmir telefon dəstəyindən əlini çəkib bir az açıqlı:

- Eşitmışəm, - dedi. - Hər halda xuliqanlıqdır. Başımızı aşağı elədi. Görünür, kimi müdafiə etməyi yaxşı bilmirik.

- Daşdəmir dayı. Səlimin hərəkətinin xuliqanlıq olub-olmamasında işim yoxdu, ancaq biz ondan əl üzə bilmərik. Dalısınca getmək lazımdı.

- Yaxşı, sən məsələni bir ətrafdı öyrənmisən, ya yox?

- Öyrənmişəm də sözdü!

- Danış görək.

- Yataqxananın həndəvərində iki-üç səfəh, avara gəzib dolaşır. Onlar Səlimi başdan eliyiblər. Oturub bir yerdə o ki var, araq vurublar. Sonra da durub gəliblər stansiyadakı pavilyona dalısını vursunlar. Bu-fetçi də görüb ki, lül-qəmbərdilər, araq vermək istəməyib. Onlar da hay-küy salıblar, isteyiblər bufetçini yaxalasınlar, o da piştaxtanın şü-şəsi cilik-cilik olub. Bir şüşə qırıntısı bufetçinin burnunu üst tərəfdən bir balaca cızıb. Ara qarışıb, milis gələnəcən Səlimin araq dostları əkiliblər, o ələ keçib.

- Deyirsən xuliqanlığına görə onu müdafiə eliyək?

- Onu başdan eliyiblər. Daşdəmir dayı, inana bilmirəm ki, o bu də-rəcəyəcən alçalsın. U mud indi ancaq sizə qalıb. Rayon milis rəisi sizi eşidər. Deyərsiz cəzasını özümüz verəcəyik. Bütün kollektivimiz ve-rəcək. Vallah, mən özüm ona bir qulaqburması verim ki, adı yadından çıxsın. Ancaq indi kömək əlimizi ondan kəsə bilmərik. Onun heç kə-si yoxdu daliyican getsin. Heç kəsi!..

- Deyirsən, yəni, Səlim barəsində biz yanılmırıq?

- Sizi bilmirəm. Daşdəmir dayı, ancaq mən ondan əl çəkəsi deyi-ləm... Özüz onu mənə həvalə elemisiz, mən də gərək havadarlığımı axıracan eliyəm, nə olar, olar.

Ziyadlinin sözləri Daşdəmirin kefini açır, qəlbini yol tapmış tərəd-düdü yavaş-yavaş silib atıldı.

Qara həyəcanla danışındı. Müdir ona mane olmur, özlüyündə fikir-ləşirdi: "Bu dəfə də risk eləmək lazımdır, ancaq məğlub olsam, Ba-lağanın gözünə gərək görünməyəm. Mədəni təhvıl verib birdəfəlik təqaüdə çıxam..."

Qara deyirdi:

- Ağacanı bufetçinin yanına göndərdim. Deyirəm könlünü alsınlar, bəlkə günahından gecə, cavandı.

Müdir fikirləşirdi: "Qara, heç özün mənə bu qədər əziyyət verməmiş-din, ya bu mənə belə görünür, bəlkə indi qocalıram, əvvəlki halım qal-mamışdır, gündən-günə ağırlaşıram... Onunçun mənə belə görünür".

- Yaxşı, deyirsən gedək dalışınca, - Daşdəmir axırıncı dəfə sınavı-cı nəzərlərlə Qaraya baxdı.

- Mütləq, özü də elə indicə getmək lazımdı, yoxsa gec olar...

- Yaxşı, sən deyən olsun, Qara, gedək! Bu dəfə də Ağacan demiş-kən, o söz, saqqızımı oğurladın.

Onlar bayıra çıxanda Qara yenicə qəfəsdən buraxılmış quş kimi hiss eləyirdi. Müdirin maşınında oturanda ürəyində piçildadı: "Yetim də allahı var!".

6

Sakit bir payız axşamı idi. Havada bir balaca soyuqluq hiss olundu. Göy üzünü bulud alırıldı...

Başı daşdan-daşa dəyən Səlim Qaranın briqadasına keçiriləndən sonra ilk dəfə idi ki, usta Ağacanla gecə növbəsinə gəlmışdı.

- Yağana oxşayır, Ağacan dayı, - Səlim buludların hərəkətini seyr edə-edə dilləndi.

- Qoy yağsin, bala, görmüsən dolubdur, - Ağacan əlini göye tərəf uzatdı, - ürəyini boşaltmasa rahat ola bilməyəcək. Sən tez cum mədəni budkaya, bizim brezent plaşlarını götür gəl... Görek başımıza nə gəlir. Bilirsən də, bir faizin də əhəmiyyəti var. Bax, bu quyunu görürsən, onu işə salmaq üçün briqada üzvləri son vaxtlar qabıqdan çıxıb. Usta Balağa adamlarınyan bu quyudan neçə qat töküb. Neyləsin?!

- İndi quyu hazırlır?

- Hə, bala. Bircə işə salınmağı qalıb. Yəni quyunun müalicəsi qurтарıb, bircə ayaq üstə qoyulmağı qalıb. O da bizim növbəyə düşüb.

Səlim plaşları götürənəcən Ağacanın üzünə bir neçə damcı düşdü. Onlar cəld geniyib başlıqlarını da qaldırdılar.

- İndi xətri nə qədər istəyir yağsin, daha, o söz, dişi bizə batmaz, bizi isladıbiləməz.

- İsladanda nə olacaqdı ki?!

- Elə demə, bala. İslanmağın bir xeyri yoxdur. - Ağacan atayana əlini Səlimin ciyninə vurdu.

O, quyu başında lazımı işləri sahmana salıb atqı xəttini bağlamağa girişdi. Əli işdə ola-ola başını qaldırıb ucadan Səlimə:

- Sən də yeri, mancanaq dəzgahını işə salginən! - dedi.

- Bu saat, Ağacan dayı!

Cəld rubilnikə doğru yeriyən Səlim ona çathaçatda dayandı. Ustanın buyruğunu yerinə yetirmək üçün birinci nədən başlamağı yadına salmaq istədi. Bu zaman bildikləri başında elə bil bir-birinə qarışdı. Nə qədər çalışsa, yadına bir şey düşmədi. Bir istədi Ağacanın yanına qayıtsın, ondan sorusun, nədənsə utandı, qorxdu, ustanın onu korafəhm-

liklə günahlandıracağından qorxdu. Bir qədər götür-qoy eədəndən sonra əlini rubilnikə aparıb onu aşağı salmaq istədikdə, elə bil qulaqlarının dibində bomba partlatdırılar. O, bu nagəhani səsdən bərk diksinib əlini saxladı. Yalnız bu zaman Ağacanın sözlərini ayırd eləyə bildi:

- Nə edirsen?! - Çox nadir halda əsəbiləşən usta Ağacan indi özündən çıxmışdı, - heç tormozu açmamış rubilnikə əl atarlar?!. Bilirsən onda nə olar?!. Həmin saat mator sıradan çıxıb? Əvvəlcə...

Səlim özünü saxlaya bilmədi:

- Tormozu açmaq lazımdır.

- Di aç da. Elə ki, açdın, onda motoru işə salarsan.

Səlim deyilən kimi də etdi, əvvəlcə tormozu açdı, sonra motoru işə saldı. Ağacanın yanına qayıdanda alnından puçur-puçur tər töküldü. O öz səhvinə görə kisinin gözünün içinə baxa bilmirdi, xəcalət çəkir-di. Ağacan da bunu hiss etdiyi üçün daha olanı üzə vurmur, Səlimə yeni tapşırıqlar verirdi...

Hər şey sahmanına düşəndə Ağacan rahat nəfəs aldı:

- Hə, bala, quyu sarıdan arxayın ola bilərik, o söz, saz işləyir.

O sözlərini deyib qurtarmamışdı ki, güclü yağış başladı.

- Hə, bərkidi, bala, gedək budkaya, mən bir papiros çəkim. Sən də, o söz, bir az dincəl, lap əldən düşdün...

Mədəni budkaya elə yenicə gəlmisdilər ki, telefon səsləndi. Ağacan dəstəyi götürdü:

- Allo, hə, mənəm... Sağ olun... Hər şey, o söz, cabəca yerindədir, bəli, niyaran qalmayın... yanımızdakı? Səlimdi, yavaş-yavaş... Hə! Heç bir şəkk-şübəm yoxdu... Təki ölüm-itim olmasın! Baş üstə, sağ olun!..

Ağacan dəstəyi qoyub Səlimə dedi:

- Müdirdir, quyu ilə maraqlanırdı. Bu quyuya yaman marağlı var. Birinci dəfə mədəndə, deyir, bu quyuda işə başlayıb. Sənin kimi, o söz, təcrübəsiz vaxtlarında, hə, mənə özü danışıb. Yaxşı söhööt eləməyi var, ancaq, o söz, kefinin kök vaxtına düşə. - Ağacan qoltuq cibindən köhnə gümüşü papiros qutusunu, şalvar cibindən kibrit çıxarıb stolun üstünə qoydu. - Nə ağıllı iş görmüsən bu zibili tərkitməkdə, - o, qutunu açıb papiros götürdü, damağına qoydu, kibrit nəm çəkdiyindən yandırmaq üçün xeyli vaxt sərf elədi, tüstüsünü aramlı iki dəfə içəri çəkib burun pərələrindən sürətlə bayırı buraxdı. - İki həftə gərək olsun çəkmirsən, elədi?

- On altı gündü, usta.
- Ay maşallah! Möhkəm dayan. Çətini bir aya qədərdi.
- Görək də usta, hələ ki, dözürəm!..
- Yox, dözəcəksən, dözməlisən!.. Yoxsa bu zibil nədi ki, onun əsi-ri olasan. Mənim kimi üst-başından da allahın ver günü his iyi gəlsin, hisdə qurudulmuş Lənkəran balığı kimi. - Ağacan papiroso yenə da-mağına qoyub acı tüstünü ehtirasla sinəsinə çəkdi. - Yetimxanada de-din nə qədər qalmışan, bala?

- Yeddi il, usta, yeddincini də elə oradaca qurtarmışam...

Səlimin gözləri yol çəkdi. Ağacan papiroso güc verdi, burun pərə-lərindən tüstü daha şiddətlə çıxmaga başladı. Haçandan-haçana Səlim danişğini davam etdirəndə, usta artıq ikinci papiroso alışdırırıdı.

- Sora nə fikirləşdimə, uşaq evindən çıxıb doğulduğum kəndə get-dim. Ata ocağını tüstületmək yaman başıma düşdü. Sora Bakıya gəl-dim. Sənət məktəbində iki il oxudum. Ordan da buraya yolladılar.

Telefon yenə zəng çaldı.

- Yəqin Qaradır, - deyib Ağacan dəstəyi qaldırdı. - Hə... Qara sən-sən?!.. Sənin də axşamın xeyir olsun. İsləyir. Yaxşıdı. Bir azca əvvəl müdər zəng vurmüşdu. Uşaqsan!.. Sağ ol! - Dəstəyi qoyub üzünü Sə-limə tutdu. - Görürsən də nə maraqlanırlar, zarafat deyil, bu ay nefti-miz bol olacaq. Premiyanın iyi, o söz, indidən burnumu qıcıqlayır. Coxdandı əlimizdən çıxmışdı. Quş kimi şeydir, buraxdin ssoram dayi tuta bilmirsən. Yenə necə olsa, əlimizdən tutur, uşaqların üst-başın tə-zələyirsən... Yaxşı, bala, soruşmaq ayıb olmasın, oxumağın dalıycan niyə getmirsən? Sən mənə baxma, mənim dayi, o söz, hay-hayım gedib, vay-vayım qalıb. Ancaq sən hələ cavansan. Yeddincini qurtarıbsan, bu, səninçün çox azdı... Fürsəti fövtə vermə, dərsin ətəyindən ya-pış. İncinardan-mincinardan olarsan. Qarnını ağrıtmayacaq ki... Sso-ram peşmançılığını, o söz, çəkə bilməzsən.

- Görək də, usta.

- Yaxşı, papiroso çekildi, söhbət qurtardı, duraq bir sahəyə baş çə-kək. Yoxsa müdirdən sahə rəisinin yuxusuna girərik.

Onlar mədəni budkadan bayıra çıxanda yağış kəsmişdi. Orda-bur-da irili-xirdalı gölməçələr əmələ gəlmişdi. Səma xeyli açılmışdı.

Səlim Ağacanla yanaşı addımlaya-addımlaya düşünürdü: "Nə yax-şı xəsyəti var, adama heç acıqlanmır. Elə bil qəsdən mənim də əlim-dən xəta çıxır. Bu da hamısına dözür. Adamnan adamda təfavütə bax-

ginən bir kənddə gördüğüm ədabaz sədr hara, bu kişi hara?!. "Tüpür-düyümü yalamarəm" deyə-deyə duran Balağa hara, bu kişi hara?!. Dörd aya yaxındı ki, yanında işləyirəm, heç kəsə məndən şikayətləndiyini görməmişəm. Hər soruşana elə cavabı bu olur: "Düzələcək, hər şey düzələcək! Heç kəs, o söz, anasının qarnında öyrənməyib..."

- Səlim, yağışdan sora görürsən hava nə göyçək olur.
- Bəli, usta.

"Yox, məndə də günah çoxdu. Bəzən özümü elə itirirəm ki, guya heç şeydən xəbərim yoxdu. Axı belə də olmaz..."

- Səlim, heç danışmırsan?
- Nə danışım, usta!..

"Sabahdan buraxdıığım səhvləri, bilmədiyim şeyləri yazacam..."

- Quyunu amma yamanca yüyenlədik ha, qədəmi yüngül olsun, o birilərini də bu sayaq işə salaq. Fikirli görürəm səni, Səlim.

- Yox, usta, fikrim sizdədi, danışın...

7

Sahə rəisi Səlimlə buruqlar arasında gəzirdi.

- Səlim, istirahət evinə nə vədə gedirsən?
- İstəyirəm birisi gün yola düşüm, əgər etiraz eləməsəz...
- Etirazım yoxdu, məzuniyyətə çıxmaq barəsində əmrini sabah verdirərik. Mikola sən gələndən sonra getmək istəyir. Bilirsən də, Nastyayla bir vaxtda. Görək onlarçun da mestkomdan putyovka ala biləcəyəm, ya yox! Bilgəhə istəyirlər. Səninki Mərdəkana oldu, deyəsən?

- Bəli.
- Ə, nə fərqi var e! Bilgəhdə bir az dəniz qulağuvun dibindədi, vəs-salam. Bilirəm, sən də dənizin dələsişən. Yaman da üzənmişsən, ballam. Mikola valeh olub suya baş vurmağına. Fikir yoxdu, Mərdəkandan da dəniz çox uzaq deyil. İstirahət evindən plyaja tez-tez avtobus gedib-gəlir. Yaxşı, ayaqların necədir?

- Day ağrı-zad hiss eləmirəm. Müalicə kursunu da qurtardım.
- Bu gün-sabaha salmışdı. Revmatizmlə zarafat eləmək olar?!
- Siz olmasaydız həkimə gedib-gələn kimdi ki?!!

Onlar bir quyunun yanına çatdıqda dayandılar.

- Sən bunu deyirsən, Səlim?

- Bəli, Qara qardaş. Deyirəm sabah onu yuyaq. Sora qorxuram qumm tixacının qabağını almaq çətin olsun.

- Salam.

Qara başını döndərəndə Ağacanı yanında gördü:

- Salam. Beş də artıq. Usta, vaxtında gəlmisən. Səlim, sabah bu quyunu yumaq istəyir, nə deyirsən?

- Vaxtıdı. Səlimin, balam, axır vaxtlar bu barədə səhv elədiyini görməmişəm. Deyərsən, Qara, yavaş-yavaş, o söz, ustalaşır. Ancaq quyunu səhər onsuz da yuya bilərik, qoy gedib istirahətini eləsin. Axır günlər çox yorulub.

- Cox sağ olun, usta, qalsam yaxşıdı, zənnimi yoxlamaq istəyirəm. İstəyirəm öz gözlərimlə görəm ki, borularda qum tixaci mən fikirləşdiyim qədər yiğilib, ya yox.

Ağacan məmənnun nəzərlərlə Qaraya baxdı. Eyni hissin ifadəsini onun da üzündə gəzdiyini görəndə qürrələndi.

- Usta, Səlim düz iki ildi briqadamıza keçirilib. Di gəl ki, elə bilir-sən, dünənin söhbətidi.

- Demə, demə, Qara!.. Ömür-gün yaman gedir. Siz hələm cavansuz, sizə nə var ki?!. Əl-ayağa qoy mən düşüm. Siz hələm pilləkəni çıxırsız, mən, o söz, düşməyə başlamışam.

Qara Səlime göz vurdub, Ağacan dedi:

- Usta, sizi qocalmağa qoyan kimdi ki?!

- Sizdən soruşan olsa qoymayın. Bu, səninçün, Qara, iclaslıq məsələ deyil ki, qoyub qərar çıxarasan.

- A, yaxşı yadına düşdü, Səlim, bu il oxumağa gedəcəksən?

- Bəli, Qara qardaş, sənədlərimi vermişəm, qəbul eliyiblər. Sentyabrdan səkkizinci sinifdə oxuyacağam.

- Onda müxbirə düz demişəm.

- O məndən də soruşdu. Qara qardaş... Elə xırımxırda şeylərə əl atıldı ki...

- Görürdüm, səninlə söhbəti yaman tutmuşdu... Amma Səlim, sözüvün qüvvəti, doğrudan hər şeylə maraqlanırdı... Görünür, telefonla faiz soruşnlardan deyil. Yoxsa bu qədər vaxtını mədəndə itirməzdi. Özü deyən barəmizdə oçerk yazmaq istəyir. Görək də. Yazar oxuya-rıq.

- Heç demirsüz məndən nə soruşturdu? - Ağacan tələsik dilləndi: - Hamı barədə sorğu-sualdan qurtaran kimi başladı ki, hansı kitabı oxu-

musuz? Xoşuza gəlibmi? Hansı tyatırə baxmışuz, hansı kinoları gör-müsüz? Gördüklərtüz barədə fikrüzü deyin. Əvvələn, dedim ki, ay ba-cioğlu, o vaxt, o hövsələ məndə haradayı ki, gedim səninçün bir ki-tab da oxuyum. Gördüm xoşuna gəlmədi. İkincisi dedim ki, bu il tyatırə getməyə heç macalım olmuyub. Gördüm ki, heç xoşuna gəlmədi. Üçüncüsü dedim ki, sağluğunuzdan iki kərəm kinoya getmişəm, o da uşaqların xətrinə. Adlarını soruşdu. Dedim ki, yadimdə qalmayıb. Amma əhvalatı danişa bilərəm. O da eləmə tənbəllik dedi ki, danış. Mən də naçar qalib danışdım. Gördüm, o söz, dodaqları qaçıdı.

- Usta, öz aramızdı, kitab oxumaq lazımdı da.
- Ay Qara, mənim kitab oxumağım dayi keçib. Bu barədə mənə bənd olma. Sən bu sözləri cavanlara de. Budu ey, maşallah, mənim əvəzimə də, öz əvəzinə də Səlim oxuyur. Hərdən oxuduqlarından mənə daqışır. Xohum gəlir.
- Bu yaxılarda istəyirik hamılıqnan bir teatra gedək, necədir, usta, döşünə yatır, ya yox? Bəlkə burda da əvəzinə başqasını göndərəcək-sən?
- Bax, buna varam, Qara! Çoxdandı tyatrá getməmişəm. Mənim-cün üç bilet götürərsən. Arvadı da, böyük qızı da apararam. O ki, qal-dı o biri iki kiçik qızı, onları da tapşırıq nənələrinə. Qoy bir az da onu incitsünlər.

8

- Sənə şad xəbər deyəcəyəm!
- Şadxəbər olasan!
- Dostum Ağacan on-on beş günə 8-ci kilometr qəsəbəsində təzə mənzilə köcəcək.
- Nə yaxşı, yazıq çoxdandı bir çətən külfətinən tək otaqda qalmış-dı. Canı bir rahat olar. Onda bir əməlli-başlı yığışıb onu təbrik eləmək lazımdi.
- Bu olacaq mikola, bu öz yerində. Sözümün canı başqadı. Məsələ burasındadı ki, biz Ağacanı təbrik eliyəndə, deyəsən, səni də təbrik eləməli olacağıq.
- Burası bir balaca qaranlıq oldu, Qara qardaş.
- Ə, neçə gündü kontorda müdürüyyətlə çənə-boğazdayam ki, Ağacan köçəndə otağı briqadamıza qalsın, sənə verək. Haçanacan yataq-

xanada qalacaqsan, bəs deyil?! Hə, razı olmurdular. Deyirdilər, sizin briqadadan bir ailəyə mənzil veririk, kifayətdir. Bunu da Balagın briqadasına vermək lazımdı, onda da ehtiyacı olan az deyil. Mikolaya gələn dəfə verərik. Subay oğlandı. Mən də razı olmurdum. Bir darabara salmışdım ki, gəl görəsən. Axırda lələşün, Ağacanın sözü olmasın, o söz, üstün çıxdı.

- Ba, Qara qardaş, böyük zəhmət çəkmisiniz ki...
- Hələ bir zəhməti - filani yoxdu, olsa dalda olacaq. Sənin işin yoxdu. Deyirəm, Ağacanı təzə mənzilə ötürən kimi üzümüzə gələn istirahət günündə hamımız yiğisiriq bir yerə, əl-qolumuzu çırmayıb, həmin otağı kefin istəyən təmir eliyirik. Dalısını özün bilirsən, mənim boynumda bir oynamaq qalır, ona da nə vədə desən lələşün hazır. Nəcə bilirsən, yaxşı fikirləşmişəm, ya yox?!

- Sağlıq olsun...
- Daha sağlıqdan keçib, Mikola, indiyəcən deyirdin mənzilin yoxdu, bəs indən belə nə deyəcəksən?! Canımçün kontorda da dilimdən qaçırmışam ki, qabaqda xeyir işi var, yoxsa otağı verən kimdi!.. Yaxşı, bir de görüm dostun Səlimdən nə xəbər var?

- Yaxşıdı, sizə salam göndərdi. Srağagün getmişdik də yanına, istirahət günü. Biz ora çataçatda gördük plyaja gedirlər. Biz də qoşulduq onlara. Çiməndən sonra sağlığınızı pavilyonda kabab da yedik.

Qara Ziyadlinin gözləri parıldadı:
- Bəh, bəh, ay zalim, kefə baxmısız ki...

Saatına baxdı. Nahar fasiləsinin qurtarmasına az qalırdı. Nastya əlində təzə qəzet içəri girdi, ərkyana. İncə və məlahətli səsi ilə dedi:

- Gələndə Həsənzadə yoldaş verdi, deyir o dəfə gələn müxbir sahəniz barədə oçerk yazıb. Heyf ki, Azərbaycan dilini bilmirəm. Oxuyun, mənə də danışın.

Mikola Azərbaycan dilini bilirdi. Odur ki, Qara qəzeti Nastyadan alıb oçerkı ucadan oxumağa başladı.

Oçerkdə sahə adamlarının işindən, Qara, Daşdəmir, Ağacan və başqalarının səlime göstərdikləri qayğıdan bəhs olunurdu. Burada Səllimin həyatına aid elə əhvalatlar vardi ki, bundan iş yoldaşları xəbərsiz idilər. Odur ki, Qara bu yerləri xüsusi bir maraqla oxuyurdu. Axıra yaxın onun sıfətində sevinc qarışiq bir təəccüb əlaməti göründü, dodaqlarının dişlədi:

- Ay səni, bəs bunu bizə niyə danışmayıb? Görürsən?

Sahə rəisi oçerkin məbədini oxudu, qurtaranda dedi:

- Qoy bir namərd istirahətdən qayıtsın, gör onun pişiyini ağaca dırmaşdırıram, ya yox?!

Oçerkin məzmunu Nastyaya danışdılar. O, əhvalatdan hali olanda bilaixtiyar gülümsündü:

- Ay sağ ol Səlim, heç belə bilməzdim, - dedi.

Qara bir qədər fikirləşəndən sonra qəti sözünü söylədi:

- Yox, uşaqlar. Görünür utanıb. Yoxsa bizə deyərdi. Yox, utanmışdır. Hər halda bu, pis əlamət deyil. Ancaq uşaqlar, pis orasındadır ki, onun bizimlə açıq olmasına, ürəkdən danışmasına kömək eləyə bilməmişik. Halbuki, o cavanların məsləhətə, köməyə ehtiyacı var...

9

Müxbirin oçerkində ötəri toxunduğu və sahə adamlarının xəbərsiz olduğu əhvalatları yəqin ki, siz də bilmək istəyirsiniz. Bunun üçün bir qədər geriyə, Səlimi uşaq evindən çıxaraq öz kəndlərinə getdiyi vaxta qayıtmaq lazımdır.

Elə ilk günlərdən Səliminki sədrlə gətirmirdi.

"Hə ədabazdı. Acıdıl. Adamdan elə danışır, guya dədəsinin nökərisən. Yox, deyəsən, işim əvvəldən nəs götirdi".

"Yaman dikbaş gedədi. Başı qoltuq görməyib, ondandi. Y e - timxanada yeyib hökumətin havayı çörəyini, deyib nə var, axıracan belə gedəcək. Yox, bala, adresi səhv salmışan. Burda dişləmək üçün gərək əl-qolun cirmanı, şirin yuxunu özünə haram edəsən, köynək-köynək tər tökəsən. O ki qaldı dikbaşlığın... Hə, onun da çarəsi var, deyir adın nədir Daşdəmir, yumşalısan yumşalı..."

Harda adam çatışmırıdı sədr "Daşdəmiri" ora yumşalmağa göndərirdi. "Daşdəmir" gah şum eləyənlərə, ot çalanlara qoşulur, gah dən daşıyır, taya vurur, gah da tövlələrin, tütün sarayının təmir edilməsinə sədr demişən, "əl yetirirdi". Söz yox, hamısında da köməkçi kimi. Ancaq "yumşalmaq" bilmirdi ki, bilmirdi. Bir işə alışmamış başqasına keçməyi onu öz diliyinən desək, Əli aşından da eləyirdi, Vəli aşından da. Əl-qolunu işdən soyudurdu, onu hər şeyə laqeyd edirdi. Səlimin

sədrdən xoşu gəlməsə də, yenə canını dişinə tutub, ürəyində deyinə-deyinə buyuruğunu icra eləməyə yollanırdı. Hələlik artıq səs-küyün çıxmاسını istəmirdi. Niye istəmirdi, bunun ayrıca səbəbi vardı. Yoxsa çoxdan "ədabaz" sədrlə "haqq-hesabını eləmişdi", kim bilir hardan baş vurub, hardan çıxmışdır?!.

Bəs o səbəb nə idi?

Hələ kəndə gəldiyindən iki-üç ay keçməmiş Səlim bir qızə göz qoymağa başlamışdı. Birinci dəfə onu tütün sarayında görmüşdü. Tütünçü qızlar arasında. Boylu-buxunlu, qara, badamı gözlü, yumrusifət bir qızdı, gur saçları tünd-şabalıdı rəngə ələrirdi, iki yoğun qoşa hörüyü ince belində gəlib dayanırdı. On beş, on altı yaşlarında ola-olmaya idi. Adı Göycəkdi. Səlimin gözündə adı ilə özü arasında tam uyğunluq vardı. Səlimin gözündə Göycək gözəldi.

"Hər gözəlin bir eybi var" deyirlər. Amma Göycəyinkı ikiyidi. Biri sıfətinin ümumi cizgilərinə nisbətən ağızının bir az böyük olması idi. Bu, ələlxüsən güləndə daha artıq nəzərə çarpırdı. Biri bədəninə nisbətən ayaqlarının bir qədər uzun olması idi. Səlim, söz yox, bunların heç birini görmürdü. Görəsydi də onun çun nə əhəmiyyəti vardı?!.. Kənül sevən göycək olmurmۇ?!

Səlim on yeddiyə yenicə ayaq basmışdı. İlk gəncliyinin qızığın çağları başlanmışdı. Arzuların qanadlarında uçan çağları. Göycəyi görəndən sonra arzular daha da çoxalmışdı.

Kənd cavanları Səlimi Göycəyin yan-yörəsində tez-tez görərdilər. O yeri düşəndə qızə ağır işlərdə kömək eləyər, onun təşəkkürünü, xəfifcə gülüşünü qazanmağa çalışardı. Tütünçü qızlar da, deyəsən, Səlimin Göycəyi gözaltı elədiyini duymuşdular. Hərdən bir Göycəyə de-dikləri atmacalar bunu göstərirdi.

"Öldük bir kömək eləyənimiz də olmadı..."

"Bir könüldən min könülə, hə?!"

"İstədiyim yar idi, yetirdi pərvərdigar!"

Son vaxtlar elə olmuşdu ki, bir-birini görəndə ikisi də qıpqırmızı qızarırdı. Bu da, söz yox, yan-yörədiklərin him-ciminə, qaş-göz oyat-malarına səbəb olurdu.

"Əzizim, qızaranda,

Yanağın qızarında...".

"Bu saat onların Araz aşağındandı, Kür topuğundan..."

"Məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz".

Göyçəyi görəndə Səlimin elə bil dil-ağzını bağlayırdılar, rəng verib rəng alır, tər tökürdü. Gözlərinə baxmaqdan qorxurdu. Ona elə gəlirdi ki, bu gözlər indi iti ox olub ürəyini dələcəkdir.

Qızla açıqdan-açığa, dilbədil danışa bilmədiyini görən Səlim uzun tərəddüddən sonra qərara gəldi ki, Göyçəyə - qəlbini kəməndə salmış rəhmsiz ovçuya məktub yazsın...

Yuxusuna haram qatdı, kirpik çalmadı. Oturub ürəyindəkiləri ağ vərəqlərə tökdü. Bu vaxtacan sevgi haqqında, həyat haqqında nə oxumuşdusa, nə eşitmişdisə, yadında nə qalmışdisə, hamisində istifadə elədi. Həqiqi, təmiz məhəbbətlə sevdiyinə Göyçəyi inandırmağa çalışdı. Məktubu qurtaranda yadına bir bayatı düşdü. Yorğun sevdalı gözləri güldü.

**Mən aşiq neylim sənə,
Düşübdü meylim sənə,
Mən dönsəm, üzüm dönsün,
Sən dönsən, neylim sənə?**

Bayatını məktuba əlavə elədi. Elədiyinə sevindi. Ona elə gəldi ki, məktubun təsiri indi ikiqat artdı. "Bir az axıra düşməyi yaxşı olmadı. Əvvəldə olsayıdı gül elərdi. Ancaq yebi yox, burda da pis deyil... Əməlli-başlı qələmim varmış, heç xəbərim yox... Hünəri var sözlərinin qabağında dayana bilsin, cavab verməsin?!"

Səhər nə qədər vurnuxdusa cürət eləyib məktubu qızə verə bilmədi. Axşam evə dönəndə qorxaqlığına görə özünü danladı. Sabah mütləq məktubu verəcəyinə özü-özünə söz verdi. Yalnız bundan sonra bir az arxayınladı.

Ancaq səhər də bir şey çıxmadı.

Yalnız üçüncü gün bütün topladı. Ürəyi əsə-əsə məktubu qızə uzatdı:

- Buy, bu nədir?!

- Evdə oxuyarsan, bilərsən.

Göyçək əvvəlcə dəli ceyran kimi ürkdü, məktub əllərini yandıra-cqmiş kimi geri çekildi. Uzun qara kirpiklərini aramsız döydü. Sonra nə düşündüsə, bir qırpmında məktubu alıb götürdü.

Qız evdə məktubu bir də, bir də oxudu. Şirin arzular onu da qanadlarına aldı, gözləri xərif gülüşlə doldu, xumarlandı, bilaixtiyar məktub əlindən düşdü, onu şirin yuxu apardı.

Anası Bədircahan qızı ilə Səlim barəsində edilən him-cimdən xəbərdardı. Hələlik qızına bu barədə bir söz deməsə də, onu gözdən qoymurdu. İndi də otağa girəndə qızının çarpayısının yanında yerə düzən məktubu görüb şəkləndi. Götürüb gizlətdi. Əri İbad gələn kimi ovcuna qoydu:

- Al, qızımıza namə gəlib, oxu ləzzət apar, - dedi.

Məktubu oxuyanda İbad cin atına mindi. "Sən bir dərənin yetimi-nə bax, qudurasan qurbağa, burnunun suyu axır, əlində sənəti yox, evi yox, arvad almaq xəyalına düşüb... Bəh, bəh... Ailə qurana bax! Halvadı bəyəm arvad saxlamaq, halvadı?!"

O, qızının əlindən zəncir çeynəsə də onunla bir kəlmə belə kəsmədi. Bu işi arvadına həvalə etdi. Çünkü istəmirdi qızı ilə araları açılsın, artıq söz-sov ayaq alıb həyat-bacanı, kənd-kəsəyi dolansın.

Hirsi soyumayan İbad səhər Səlimin yolunu kəsib dişinin dibindən çıxanı ona dedi. Səlim bərk təhqir olunsa da, yanıb-yaxılsa da, hörmətinini saxlayıb, cavab qaytarmadı...

Bütün günü dəli kimi gəzdi. Özünü dönə-dönə danladı ki, nə üçün İbadın təhqirinə cavab vermədi. Heç olmasa indi ürəyi sakit olardı. Lakin axşamüstü qəti qərarı belə oldu: "Yox, yaxşı eləyib cavab verməmişəm, atam yerində kişidir, həm də qızın atası, haqqı var da ballam... Axı mən kağızı niyə yazdım ki, o da ələ düşəydi... Kim olsa yerində hirslənər də..."

Gecə ilanvuran yatdı, Səlim yatmadı. Müxtəlif fikirlər başına gəldi, getdi. Axırda da necə olursa-olsun kənddən getmək fikrində gəlib durdu. "Rayonda sənət məktəbinə uşaq yiğirdilər. Bilmirəm vaxtı qurtardı, ya yox?! Qurtarmayıbsa gedib yazılıcam. İki il nədir ki?! Oxuya ram, sənətim olar. Bir sarıdan kişi düz deyir. Ailə saxlamaq asandır bəyəm?.. Yox, düz deyir... Getməyin daşı qoyuldu, day çək-çevir ola bilməz... Öz yandan uçulmuş evimizi düzəltmək istəyirdim... Eh, ata, ata, axı niyə qayıtmadın, niyə?!"

Birdən-birə o qədər xoruz banladı ki...

Səlim diksindi. Diqqətini topladı. Həsrətlə dinlədi. "Ay pipiyi qan xoruz... Can xoruz, can xoruz!..."

Tap... Tap...

Damcılardı. Yanaqlarından yuvarlanıb yerə düşən damcılar...
Ağlayırdı...

Neydi onu ağladan? Uzun illərdən bəri qəlbində qövr eləyən ata-ana həsrətimi? İlk məhəbbətinin ayrılığından doğacaq çekilməz intizar hissimi? Ya ağır təhqirlərin nəticəsində sağalmaz yara almış mənliyinin səssiz fəryadları?!.. Bilmirdi. Bildiyi bircə şeydi: ağlayırdı. Atasını yola salarkən də belə ağlamışdı. Anası can verəndə də. Eynilə!

Tap... Tap...

Birdən ehtiyat edirmiş kimi hər iki əlinin arxası ilə dərhal gözlərinin yaşını sildi, istər-istəməz yan-yörəsinə baxdı. Yox, tək-tənha idi. "Kişi də ağlayarmı? Ağlamaq zəiflik əlaməti deyilmi? Lap xarab olmuşam... Əsəbilikdir, nədir?!"

Ana qızı ilə danışmaq üçün çox götür-qoy etdi. O, ana sövqi-təbii si ilə hiss eləyirdi ki, Göyçək Səlimə biganə deyil. Onu bütün günü narahat eləyən, həyəcanlandıran da elə bu idi. O qızının xasiyyətini yaxşı biliirdi. İstədiyindən onu döndərmək hələm-hələm mümkün olan şey deyildi. Ancaq ayrı əlacı yox idi. Qız işdən gələn kimi onuna danişmaliydi.

Axşamüstü Səlimin Bakıya oxumağa gedəcəyi xəbəri kəndə yayıldı, ana rahat nəfəs aldı. "Şükür sənə, xudaya, nə yaxşı oldu, gedər, qızın da ona olan məhəbbəti yavaş-yavaş soyuyar, şükür! Hər istəyi-mə belə çataydım kaş!."

Rayondan qayıdan kimi Səlim birbaş tütünçü qızların yanına gəldi. O, bir saatdan sonra Bakıya yola düşəcəyini söylə dikdə qızları təecüb götürdü, sorğulu maraqla bir-birilərinə baxdilar. Baxışlar neçə-neçə məna ifadə elədi, suallar çıxaldı, cavabsız qalan suallar. Özü də hiss etmədən Göyçəyin əlindən tütün yarpaqları yerə töküldü, ona elə gəldi ki, bu an sanki ürəyində bir sim qırıldı. Titrək, ürkək baxışları Səlimə zilləndi. Sanki baxışlar dedi:

"Məni qoyub gedirsən, Səlim?!"

Səlim də baxışları ilə cavab verdi:

"Atan məni acıladı, yaman acıladı, Göyçək! Mən day kənddə qala bilmərəm. Bir də o düz deyir, mənim kimim var, nəyim var, yetim oğlanam!..."

"Mənimçün fərqi yoxdu. Mən səni sevirəm! Günahım nədi ki?!"
"Gözlüyü bilsən gələrəm!"
"Gözlüyərəm!.."
"Gələrəm... Yernən göy bir olsa da gələrəm!.."

Qatar yola düşəndə Səlimə elə gəldi ki, onun yavaş-yavaş hərəkətə düşən çarxları da Göycəyə dediyi son sözü təkrar edir:

- Gə-lə-rəm!.. Gə-lə-rəm!.. Gə-lə-rəm!..

Qatar ona tanış yerləri arxada buraxdıqca sanki ürəyi yerindən qopdurdu. Qəribədir. O uşaq evindən kəndə gələndə də eyni hissləri keçirməmişdim?!. Ümumiyyətlə, uzun müddət yaşıdığı, qaynayıb-qarışlığı, öyrəşdiyi bir yerdən ayrılanda onun üçün həmişə belə ağır olurdu. İndiki təkin ağır. Şirin, acı, xatirələr arxada qalırdı. Hələ onun üçün naməlum olan gələcək onu qoynuna alıb aparırdı. O da gedirdi. Ürəyi ağrışa da, xatirələr baş qaldırıb əl-ayağından yapışsa da, gələcəkdə başına nə gələcəyini bilməsə də gedirdi. İndi getdiyi kimi.

"Sağlıqan qal, Göyçək! Sağlıqnan! Mən sənə bənd idim, Göyçək, sənə. O da belə oldu... Atan yaxşıca payımı verdi. Mən də dözdüm, inan ki, xətrinə dözdüm, Göyçək... İndi burada məni saxlayan nədi ki?!. Sağ ol..."

Qatar sürətlə irəli şığıyır...

Səlim pəncərədən baxır, baxır. "Xudahafiz gəzdiyim yerlər. Əziz meşəm, sevimli çay, yetimliyimi xatırladan qəmlı söyüdlər, xudahafiz! Məni yaddan çıxarmayın!.. Mən də sizi yadda saxlayacam. Həmişə saxlayacam!.."

Qatar gedir, sərnişinlərdən çoxu mürgü döyür. Səlim düşüncələrdən ayrıla bilmir. "Sədrin də üzündən oldum. Tikan olub gözünə girmişdim. Tikan... Qəribədir, mən niyə onunla belə düşünüşmüştüm?!. Hər sözü niyə mənə acıq gəlirdi?!. Haqqunə mənə elə bir yamanlığı dəyməyib. Kolxoz işidi, hamiya deyirdi, mənə də. Yatmağa yer də, vermişdi... Ancaq bir az kahalliq eliyəndə deyinirdi. Kiminlə deyirmidi ki?!. Məsələ bunda deyil. Bəs nədədi?! "Bir sözümüz iki eləyən olmayıb". "Dedim qurtardı". "Nəkaradır..." "Mən bilirəm nə deyirəm..." "Mən..." "Mən..." Niyə o, adamlarnan bu dilnən danışındı?

Sədr olanda nə olar ki?! Hər kəsin bir cür xəsyəti var... Niyə o bu-

nu nəzərə almırı?!.. Yox, almaq istəmirdi!.. Niyə?.. Mən də ki... Belə görürəm uşaq evindəki ağbirçək xidmətçimiz barəmdə yerində deyibmiş: şirin dil ilə bir tükənən Səlimin başını kəs, ancaq acı dillə istəyir əlində isti şəmşir ola, bir şey eliyə bilməzsən. Yox, sədr, biz yola gedə bilməzdik, xudahafız!.."

Qatar çölləri, taxıl zəmilərini, meşələrini, telegraf dirəklərini arxada qoyur, Səlim hələ də düşünür, düşünürdü. "Məktəbi qurtaranda, deyir, neft mədənlərinə göndərəcəklər... Kəndçiliyimdən bir şey çıxmadi. Görək fəhləliyimdən, neftçiliyimdən nə çıxacaq?!"

10

Səlim hər iki yandan müxtəlif ağaclarla əhatə olunan xiyabanda üzərinə yamyaşıl budaqlar sallanmış skamyada oturub briqadaları bərəsində yazılmış ocerki maraqla oxumağa başlamışdı... Özünə aid sətirlərə çatanda maraqqı daha da artdı.

"İyirmi iki-iyirmi üç yaşlarında, qaraşın, ariq, lakin sağlam görünüşlü, itibaxıslı..."

Dodağı qaçıdı. "Hər şeyə fikir verib..."

Oxudu. Sifətində azacıq gərginlik göründü. Maraqlıdı. Yaxşı tutub..."

Oxudu. Gərginlik artdı, gərginlik çoxaldı. Birdən-birə rəngi ağardı. "Vay-vay... Yamanca biabır oldum. Axı bunu danışanda dedim ki, qəzətə yazmasın. O da söz verdi. Yazmasın, bəs bu nədi?!"

Oxudu. Yerində qurcalındı, başını əsəbiliklə buladı. "Axı mən dilimi niyə dinc qoymadım?!.. Dilim-dilim olasan, ay dilim, dilə gələn yerdə!.."

Çiyinlərini çekdi, qəzet əlindən düşdü. "Dilim deyəndə, yazılıq dil neyləsin. Şirin diliynən heç bilmədi haçan ürəyimə girdi. Saqqızımı oğurladı. Mən də ki, ağızmanı qoydum allah yolunda..."

Əyilib qəzeti götürdü, ocerkin bəzi yerlərinə bir də nəzər saldı. "İndi qəzet kəndə də gedib çıxb. Heç yaxşı olmadı. Beş ilin əhvalatıdır. Kim bilir bu beş ildə nə olmuyub?!.. Mən bu illərdə ona bir barmaq da kağız yazmamışam. Neçə də yazaydım?!.. Birinci kağızımızda ağızman elə yanmamışdı ki, bir də əlimə qələm alaydım... Söz yox, vaxt oluö, neçə kərəm istəmişəm yazam. Yaman istəmişəm. Niyə gizlədim?!.. Ancaq kağızımızın ata-anasının əlinə düşəcəyini fikrimə gətirəndə qə-

ləm əlimdən düşüb. İbad kişinin tənəsi yadına düşəndə qarşısında ağa-ra-ağara duran, baxmaqdan gözlərimi ağardan kağızı dörd yerə bölmüşəm... Onu istəməyimə indi də istəyirəm. Yəni heç fikrimdən çıxan vaxtı olub ki?!. Ancaq bundan nə çıxsın eee?! Görək o da məni indi istəyirmi?! Bəlkə fikrini çıxdan dəyişib? Bəlkə indi ərdədi, oğul-u-şaq sahibidi?!. Nədəndisə kənd qızları tez ərə gedirlər..."

Bədənindən rişə keçdi, ürəyi əsdi. "Gör axmaq başımnan nə iş tutmuşam?!. Əgər ərə gedibsə, yaman abırdan düşdü... Qan-qada düşməsə yaxşıdı..."

- Səlim, ay Səlim, çayın vaxtı, gəlsənə.
- Çağırın stol yoldaşları idi. Cavab verdi:
- Siz gedin, mən içmək istəmirəm. Mənim peçenye payımı da yeyin.

- Qəzətdə maraqlı nə tapmışan ki, əl çəkə bilmirsən?
- Elə bir şey yoxdu. Ancaq xətrim çay istəmir. Siz gedin.
- Yaxşı, getdik! Özün bil.
- Ə, bir dayanın, mənə bir papiros tullayın.
- Nə oldu, bizi tərgitməyə çağırırdın.
- Tərgidiləsi zibil deyil.
- Necəsən?! Belə gələrsən biz deyənə ha!..

Səlim papirosu göydə tutmağa meyl göstərmədi. Papiros ayağının yanındaca yerə düşdü. Əyilib götürdü.

- Ə, spiçka da tullayın.
Tulladılar...
Səlim ac gözlüklə papirosu yandırıb sümürməyə başladı: "Belə dərrakə sahibiydin, ay Səlim, bunu əzəldən ölçüb-biçəydin də. Yəni neyləyə bilərdim ki?!. Mənə sual verdi: "Sevmisən?" Mən də necə sevdiyimi danışdım. Dayı demədim ki, beş il keçəndən sonra götür qəzetə yaz, məni də xəcalətdə qoynıñən, kişinin qızını da dilə-dişə sal-gınıñən... Yox, qan-qada düşməsə yaxşıdı..."

- Odur!..
Piçilti ilə deyilən bus öz Səlimin qulağını deşdi. Seksənmiş halda başını qaldıranda dörd-beş addım irəlidə üç nəfərin ona baxdığını gördü. Biri istirahət evinin direktoru idi. İkişini tanımadı. Tanımadıqlarından nisbotən gödək boylusunu o birilərinə nişan verirdi:

- Səhv eləmirəmsə, özüdür ki, var.
- Yaxınlaşdırıldılar.

- Salam.

Bunu direktor dedi. Yaşlı-başlı adamdı. İri mavi gözlərində təbəssüm üzürdü. Sifətində elə xoş ifadə vardı ki...

Səlim ayağa durdu:

- Əleyküməssəlam!

"Yox, pis niyyətlə gələnə oxşamırlar... Bəs bu gödək məni hardan tanırı? Mənə də tanış gəlir. Onu harda görmüşəm, harda?..."

Təbəssüm direktorun sir-sifətinə də yayıldı:

- Hə, deyin görək bu gün neyləmişiniz, yoldaş istirahətçi? Sizin arınızca gəliblər.

"Ardınca gələnlərin"də sifətində gülüş gəzirdi. Səlim "gödəyi" yalnız indi taniya bildi. "Plyajda gördüyümdü. Bir kərəm voleybol da oynamışıq. Sanatoriyaların hansında müalicə olunur. Mənim də harda dincəldiyimi soruştumuşdu..."

"Ardınca gələnlər"dən boylu-buxunlusu plyajdakı xilasedici stanisiyanın rəisi idi. Direktoranın sözünə özünü saxlaya bilməyib dedi:

- Yoldaş direktor, bu oğlan elə bir iş görüb ki...

"Əh, mən də dedim görəsən nə olub!..."

- ... Elə bir iş görüb ki... - O, yan-yörəsinə çox adam yiğildığını görüb səsini bir az da ucaldı. - Bununla ancaq fəxr etmək lazımdı!..

"Fəxr etməli bir şey yoxdu. Adam batırıldı. Əl yetirmişəm. Vəssalam..."

- ... Bəli, yoldaşlar, sizinlə istirahət eliyən bu qoçaq oğlan on sekiz yaşında qəşəng bir qızı yenidən həyata qaytarıb. Yazıq qızın qıcı suda qıç olubmuş. Üstəlik özünü də itiribmiş. Xilasedicilərimiz gəlib çıxanacaq, bu cavan oğlan onun qanının arasına girib. Mən gələndə gördüm qızı ilk yardım göstərilir. Xilas eliyəni soruştum. Dedilər burdadır. Kimdir? Bir səs-səmir çıxmadı. Sən demə o, xəbərsiz yayınmış...

"Mənlik daha bir iş qalmamışdı. Niyə dayanmalıydim ki?!. Görüb-bilən də desin ki, yəqin umacağı var..."

- ... Nə əcəb bu yoldaş orda imiş. - Rəis gödəyi göstərdi, - yoxsa xilasedicinin kim olduğunu bilməyəcəkdik.

"Bəh, nə böyük iş olacaqmış?"

- ... Hə, bu yoldaş tanıldığını dedi. Mən də xahiş etdim... Gördüyüüz kimi gəlib tapmışıq.

"Məlum oldu. Məni keçi qiymətinə satan sən imişsən, gödək!.."

Direktor rəisə və onunla gələn adama üzünü tutdu:

- Bir azdan istirahətçilərimizin hamısı klub'a yığışacaq. Siz bu qoçağın barəsində danışarsınız. Biz də onu təntənəli təbrik eləyərik.

"Bircə bu qalmışdı".

- Mən bu təklifə göydə razı! - deyib rəis məmənun halda əvvəlcə Səlimə, sonra yan-yörədəkilərə baxdı. - Danışmağa yer olsun...

"Məni tapsan, onda danışarsan".

- Yaxşı, indi mənə bu cavan oğlanın adını, familiyasını, iş yerini yazmaq lazımdır. - Rəis cibindən balaca dəftərcə və qələm çıxartdı.

- Lazım deyil, canım, nə böyük bir iş olub ki, bununçun adımı kağızdan-kağıza ötürəsiz. Eşidən-bilən nə deyər?

- Cavan oğlan, xahiş olunur bizi öyrətməyəsiniz. Adınızı deyin.

- Səlim. - Bunu kimsə arxadan dedi.

Səlim qanrlıb tərs-tərs ona baxdı. "Dilmancım yanında imiş ki..."

Rəis yazdı:

- Səlim... Hə, yadımdan çıxdı deyim. Qız özünə gələndə onunla səhbət elədim. Mənim köhnə tanışlarımdan birinin qızı imiş. Allah-verdiyev Balağanın. Tanınmış neftçidir...

Səlim quruyub qaldı. "Hə?!. Balağanın qızı? Yox, ətimi kəssələr də familyamı, iş yerimi deməyəcəm. Balağa bunu dünyasında bilməməlidir ki, qızını mən xilas eləmişəm!.."

- ... Qız özü institut tələbəsidir. Ata-anasının bircə dənəsidir. Atası canlara dəyən bir kişidir... Zəhmətkeş...

"Öyər canlara dəyəni budusa, bəs dəyməyəni görəsən necə olur?!"

- Səlim, adını bildik, familyanı, iş yerini de görək. Səlim yaxasını qurtarmağa çalışdı:

- Cox təvəqqəf eləyirəm, heç nə yazmayın. Bu barədə heç anda danışmayın, əgər məni incitmək istəmirsəzsə. - Bu sözləri deyib aradan çıxdı.

Rəis direktorun üzüne mat-mat baxdı:

- Birinci dəfədir bu cür qəribə adam görünəm.

- Siz narahat olmayın, - deyərək direktor rəisə müraciət etdi. - O, beşinci palatada yaşayır. Bu saat korpusa gedib dəftərdən lazım olan məlumatı götürərik. Özünü isə camaat yığılonda birtəhər dilə tutub gətirərik. Bunun fikrini çəkməyin. Mən onu başa düşürəm. Gözə gir-məkdən xoşlanmir...

Səlim istirahət evinin gedis-geliş az olan bir guşəsinə - bura ancaq axşamlar qoşa gəzənlər gələrdilər - çəkilərən sevdalılarının gətirib

ağacların arasında qoyduqdarı skamyaya yaslandı. "Mən nə hayda, bular nə hayda... Qəzet də orda qaldı. Göyçək məsələsi heç xəyalımdan çıxmır... Amma dünyada işlər olur ha! Yatib yuxuma da girməzdi ki, mən Balağanın qızını xilas edəcəm. Burda təəccüb ediləsi bir şey var yəni? Batan adama kim kömək eləməz ki?!. Səlim, indi ki, belə oldu, gəlsənəm, yeri gəlmışkən bir suala cavab verəsən, özünü imtahana çəkəsən, hə?!.. Ancaq bax, düz-düzyana. Ayrı adam yoxdu. Özünsən. De görək batan adamın Balağanın qızı olduğunu əvvəlcədən bilsəy-din, özünü dalışıycan suya atardin? Atardım!.. Amma Balağaya bildirməzdəm. Ancaq indi neyləsən, rəis ki belə başlayıb, deyəsən, xəbər Balağaya çatacaq. Bu rəis hardan gəlib çıxdı eee! Aləmə car çəkəcək. Əh, çəksin də! Müxbir bir yandan, bu bir yandan. Dünyanı qatışdırımız bir-birinə."

O, papiros üçün əlini cibinə saldı. Açı-acı güldü. "Papirosum vardı ki, axtarıram? Haradan da olaydı, tərgitməmişdimmi? Eh, yenə başla-dım. Bu da bir şəbədə... Yaxşısı budu gedim bir papiros tapım, görək başımıza nə gəlir!.."

11

Səlim istirahət evindən yenicə gəlmışdır. Xoş-beşdən sonra yataq-xananın xidmətçisi ona bir məktub uzatdı:

- Xilasediciliyüvə görə sənə hədiyyəmiz budur, ala! Qızdan gələn kağıza oxşayır. Dünən gətirdilər.

Səlim otağa keçdi, cəld məktubu açdı. Salam-duadan sonra Göyçək yazırıdı: "Gözüm yollarda qalmışdı, Səlim! Ürəyim əsə-əsə qayı-dacağını gözləyirdim. Ancaq sən gəlmirdin, səndən xəbər-əter yox idi. Ürəyimi yeyirdim: Görəsən, nə oldu? Görəsən, məni unutdu? Görəsən, başqasını tutdu?

Qızlar mənimlə zarafat edib deyirdilər ki, Bakıya gedən oğlandan əlini üz. Ordakı qızları görən bizə məhəl qoymaz. Bu məni qorxutsa da amma inanmirdim ki, sən belə iş tutasan. Vaxt-bivaxt özüm özümə ürək-dirək verirdim. Yolunu gözləyirdim. Sənsə gəlmirdin. Gəlməyin bir yana, bir parça kağızı da mənə çox görürdün, ay insafsız!..

Bir aydan irəli kəndə müxbir gəlmışdı. Tütün sarayında mənimlə söhbət elədi. Sənin haqqında da. Sənin vaxtıyla mənə yazdığını kağızdan danışındı. Matım-qutum qurmuşdu. Sonra məsələni açdı. Səni in-

di istəyib-istəmədiyimi soruşdu. Nə gizlədim, xəcalət çəksəm də, sənin xətrinə, səni nəzərə alıban öz ürək sözümü ona dedim. Gədəyə, deyərdin, dünyani bağışladılar... Yaşadığın yeri də mənə o dedi..."

Səlimin ürəyi yerinə gəldi. Sağ ol səni, müxbir qardaş!.. Papirosu yenidən başlamaq, deyən özümə qaldı."

"... İki həftə irəli qəzətdə həmin müxbirin sizin briqada barəsində oçerkini oxudum. Bilirsən necə şad olmuşdum, Səlim! Atam qəzeti oxuyandan sonra dalınca yaman deyinir, deyir gör bir həyasızı, qızımın adını dilə-dişə salıb. Bundan sonra ona nə deyəsən?!"

Birinci kağızda mənə bir bayatı yazmışdin, Səlim, yadındadı?

**Mən aşiq neylim sənə,
Düşübdü meylim sənə,
Mən dönsəm, üzüm dönsün,
Sən dönsən, neylim sənə?**

Cavab yazgınən, Səlim! Kağızını gözləyirəm!.."

Səlim məktubu əlindən yerə qoymaq istəmirdi. "Yazaram, Göyçək! Sən istəyəndən sonra niyə yazmıyorum ki... Səni görüm bircə arzu-kamın da ürəyində qalmasın, müxbir qardaş! İki həsrət ürəyi ki, belə şad eləmisən, dünyada heç neylim, necə eləyim demiyəsən!.."

Papiros yandırıb damağına qoydu. "Sən dönsən, neylim sənə? Dönmərəm, Göyçək, dönmərəm!.."

Başını döndərib çoxlu çarpayı qoyulmuş uzun otağa göz gəzdirdi. Heç kəs yox idi. "Gəzməli havadı. Evdə indi adam tapılar?!. Yox, Göyçəyə kağız yazmamış bir addım da atmaram. Beş il yazmadığım bəs döyüll?!."

Pəncərə qabağına gəldi. Hardasa tar çalınırıldı. Segahın həzin sədasi altında nə vaxt pəsdən oxumağa başladığını Səlim özü də bilmədi:

**Aşıq biriyə gərək,
Göhrə düriyə gərək.
Dünyada gözəl çoxdu,
İlqar biriyə gərək.**

Qara Ziyadlı içəri girəndə manne olmasın deyə qədəmini götürmədi. Sevən qəlbin döyüntülərini eşitmək onun üçün də xoş idi...

Səlim tədricən zilə keçdi:

**Bitibdi dağda lalə,
Oxşur gül üzdə xalə,
Sidqinən sevən ürək
Axır çatar vüsalə...**

Birdən nəsə hiss eləyib geri baxdı, rəisini görçək səsini xırıp kəsdi, qızardı.

- Noldu, qoçaq, davam elə. Heç burda kəsərlər? Bizim dağları, çəmənləri, cavan çağları yadına salmışdır.

Bir-birələrinə doğru gəldilər. Hərarətlə əl tutub görüşdülər.

- Xoş gəlmisüz!
- Sağ ol. Sən də istirahət evindən xoş gəlmisən!
- Xoş günün əlsün.
- Haçan gəldin?
- Bir saat əlar.

- Amma sözün-sovun çıxdan gəlmüşdür, Səlim. Qızı xilas eləməyüyü eşidəndə, çox şad oldum. Dostun Balağa Daşdəmir dayı ilə üzbeüz gəlməkdən qaçırmış. Dünən briqadirlərin yiğincəgina da köməkçisini göndərmişdi.

"Gödəyin işləridi hamısı... Plyajda onunla bir-iki kəlmə alıb-verdim yimin cəzasıdı çəkirəm..."

- Heç istəməzdim bu əhvalat yayılsın, Qara qardaş.
- O, səfəh olma, əksinə yaxşıdı. Qoy görsünlər ki, papaq altda necə oğullar var!..

Axır vaxtlar yerli komitənin üzvü kimi Ziyadlı yataqxanaya tez-tez gəlir, cavan fəhlələrin yaşayışı ilə tanış olur, kəm-kəsirlərini aradan qaldırmağa kömək eləyirdi.

Bu gecə Səlimlə çox maraqlı söhbəti oldu. Çox şeylər barəsində danışdılar. Oçerk barəsində də. Ailə gözəlliyi barəsində də. Axırda da Qara müsahibini mənalı-mənalı sözüb soruşdu:

- Yaxşı a, balam, xeyir işivü niyə gecikdirirsən, hə? Səlim belə bir sualın veriləcəyini çıxdan gözləyirdi. Odur ki, cavabını ölçüb-biçmişdi. Daha utanmağın yeri deyildi:

- Əvvələn, bilirsəz, mənim evim yoxdu. İkincisi, nə gizlədim, kəndin qayda-qanunu var, mənim elçi göndərməyə adamım yoxdu, Qara

qardaş. Sonra işdi olsa da İbad kişi tərsin biridi, qızı verməz. Qəzet əhvalatına görə, deyir, lap dəlilik eliyir. İndən belə heç yaxına qoymaz.

Sahə rəisini od götürdü:

- Sən nə danışırsan, ə?!. Necə yəni adamım yoxdur? Briqadamızın üzvləri sənin adamın deyil bəyəm?! Ölməmişik ki! Sən bir papa qələ, gör qarğı-quzğun kimi İbadın başının üstünü necə alrıq, onu necə raya gətiririk. Oğul deyərəm qabağımızda dura bilsin... Oh, bir də minnəti olsun, sənin kimi oğlana qız verir. Bəs necə?.. Ürəyini buz kimi elə. Bunlar hamısı Ağacan demiş, o söz, düzələsi işlədir... O ki, qaldı ev məsələsinə, hə, qorxuram bu, işi bir az yubandırı. İki-üç günde Ağacanla Mikolanın işi düzəlir, bilirsən?

- Mikola mənə dedi. Sağlıqlarına qismət olsun.

- Hə, indi briqadımızda növbədə birinci sənsən. Gərək gözdə-quzaqda olaq. Beş-altı aya müdürüyyətdən səninçün görək bir otaq qopara bilerik, ya yox?

- Çox çətin işdən yapışmışsuz, Qara qardaş. Ağlım kəsmir ki...

Səlimi belə ürəkdən maraqlandırdığını görən Qara əlüstü onun özünə müdaxilə etdi:

- Hə, nədi, inanmırısan, ə, uşaq olma, ölməmişəm ki... Təki, deyənən, saqlıq olsun!

Səlim də ürəkdən dedi:

- Sağlıq olsun!

12

Ağacan Səlimə papiroş təklif elədi. Səlim götürmədi.

- Sağ olun, usta, tərgitmişəm yenə. - cavab verdi.

- Ay səni, Səlim, bu neçənci dəfədə tərgidirsən?

- Bu dayı axırincıdı, ağacan dayı.

- İnanan, öz payına, daşa dönsün, ay Səlim. - Mikola Ağacanı qabaqladı. - Sənin təzədən başlanmağın üçün ibad kişinin Leylinin atası təkin bircə dəfə "vermərəm, vermərəm", deməsi bəs elər.

- İndi, Mikola, biz də gərək elə eləyək ki, - Ağacan papiroşunu yandırib qoydu, - İbad kişidən elə söz eşitməyək. Yoxsa, ay sağ olmuş, Səlimin dalıyan çöllərə düşməyə vaxtımız hardadı?! Hamımız iş adamıyıq.

- Əvvəlcədən özünüüzü qorxudub-eləməyin - Nastya söhbətə qoşuldu. - Baş elçimiz ki, Daşdəmir daydı, bizə zaval yoxdu.

- Sən lap gözündən vurursan, Nastya, - Mikola onun sözünə qüvvət verdi - mən hələ Daşdəmir dayının başladığı bir işi yarıda qoyduğunu görməmişəm. Elə bilişəm...

- Budey özü də gəlir, Qara ilə. - Ağacan əlini kontora tərəf uzatdı.

Mədən müdürü yaxınlaşanda, adəti üzrə əl verib onlarla görüşdü. Səlimin əlini sixanda dedi:

- Sən indidən titrəyirsən ki, bala. Heç qorxub - eləmə. Bu qədər adamın qabağında dayanmaq İbad-Mibad işi deyil.

Səlim özünü itirmişdi. Rəngdən-rəngə düşür, kimə nə cavab verəcəyini bilmirdi. Eyni vaxtda hamının diqqəti altında olmaq onun üçün çox ağır idi. Səlimi bu vəziyyətdən ancaq Balağanın gəlişi xilas elədi.

- Salaməleyküm...

- Əleyküməssəlam - Qara hamının əvəzindən cavab vermiş kimi birinci dilləndi.

Balağa qızı ilə gelmişdi. Səlimin dalğaların qoynundan qoparıb ona qaytardığı qızı idi. buradaca aralığa sükut girdi. Ağır bir daş olub adamların dilindən asılan sükut.

Balağa başını qaldırıb adamlara baxanda nigaran baxışları bir anlığa da olsa Daşdəmirin iti, alıcı baxışlarına ilişib qaldı. Dəniz əhvalatından sonra o, birinci dəfə idi Həsənzadə ilə göz-gözə gəlirdi.

Baxışlar canlandı. Baxışlar danışdı. Səssiz danışan baxışlar ürəkdən keçəni aşkara çıxartdı:

- "məğlub olana istehza nə üçün, Daşdəmir?"

"Bu istehza deyil, Balağa, xəbərdarlıqdır!.."

"Xəbərdarlıq?!"

"Bəli, bəli, xəbərdarlıq. Yüz ölçüb bir biçməmiş adamlar barəsində hökm verənlərə xəbərdarlıqdır!..."

Balağaya birdən-birə elə gəldi ki, Daşdəmirin baxışları yumşaldı, mülayimləşdi. Bu onu bir az da cəsarətləndirdi, dili hərəkətə gəldi:

- yaman qorxurduq ki, gecikək. Yolu bir nəfəsə gəlmışık. Qızım Brilyant da yalvarıb-yaxarırdı ki, ata, mən də gedəcəyəm. Axi səlimin bacısı yoxdu. Mən də onun bacısı... Etiraz yoxdu ki, biz də sizinlə gedək.

Qara sorğulu baxışlarla Daşdəmirə baxdı. Onun üzündə xoş ifadəni görəndə sevindi:

- Göz üstə yeriniz var. Səlimin xətrini istəyən hər kəs bizimlə gedə bilər. Avtobusumuz böyükdür. Yerimiz bol. Buyura bilərsiz.

Balağanın əhvali-ruhiyyəsi duruldu. O, qızı Brilyantı tanımayanlarla tanış elədi.

Brilyant ucaboylu, qara, badamı gözlü, qarabuğdayı bir qızdı. Əlin-də böyük gül dəstəsi vardi. Gül dəstəsindəki çoxlu qərənfil onun pal-tarı ilə necə də uyuşurdu.

Səlim xilas elədiyi qızı indi gözucu baxdı, ürəyindən istər-istəməz keçirtti: "Gör bir boy-buxunda necə də təndilər?! Badamı gözləri də Göyçeyinkidi deyəsən..."

Qara Brilyantın ətirli, rəngarəng gullerinə işarəylə dedi:

- A qızım, bu gül dəstəsi neyçündü? Şəherdən kəndə gül aparmaz-lar ki...

- Ziyani yoxdu, Qara. - Ağacan qızın yerinə cavab verdi - bu, Bakı gülüdü, ziyani yoxdu. Qoy kənddəkilər görüşnlər ki, Bakı gülü necə olur.

- Hə deyirəm ki, usta, sən deyən olsun. Amma qərənfillər göz ox-sayırlar. Bəh... Bəh...

Ağacan qürurlandı:

- Görürsən də, Qara, bizim Mərdəkanın nemətidi! - dedi. Qara onun eyhamını əlüstü tutdu. Onların arasında əvvəller (Qara Bakıya təzə gələn vaxtlarda) gül-çiçək, yaşıllıq barədə söz-söhbət çox olurdu. Qara təkidlə deyirdi ki, Bakıda gül-çiçək, yaşıllıq yoxdur ki... Ağacan da bundan cırnayırdı. Sonra başlayırdı Abşeronun torpağını, onun yetişdirdiyi bol, keyfiyyətli nemətləri - zəfəranı, ənciri, ağ şanını, qara şanını, sarıqəlini, rəngarəng gulleri tərifləməyə. İndi də o, Qaraya "görürsən də" deməklə bu məsələyə işarə eləyirdi.

Qara da:

- Görürəm, - söyləməklə səfər üstü Ağacanın kefini kökəltmək istədi.

- Mənimlə bir də höcətləşməyəcəksən ki?! - Ağacan yarızarafat, yarıcididə soruşdu:

Qara tam ciddiyətlə dedi:

- Yox, usta, yox!

Nastya mehribancasına Brilyantın qolundan tutdu.

- Nə yaxşı gəldiniz, yoxsa, bu qədər, kişinin içində tək qalmışdım. Brilyant da cavabında dedi:

- Mən də çox şadam ki sizinlə gedirəm. Səlimin xeyir işində iştirak edirəm. Bir bacı kimi. Axı mən ona çox borcluyam...

Brilyantın "borc" haqqındaki sözləri Səlimin xoşuna gəlmədi. Öz-lüyündə deyindi: "Ay gödək, gödək!.. Tutduğun iş heç qurtarana ox-şamır axı..."

Avtobusa mindilər...

Avtobus yola düşdü.

Yox, Səlimin ürəyi düşdü...

1960, 1963

Xəzərin qoynunda (*Sənədli povest*)

1

Sitarə xala qapını açıb oğlunu görcək ilk sualı bu oldu:

- İşin necə oldu, oğul?

- Yaxşıdır, ana. Təyinatımı aldım.

- Həmişə istəyinə çatasan, bala! De görüm harda işləyəcəksən?

- Neft daşlarında.

- O haradır, bala? - Sitarə xalanın sual dolu baxışları oğlunun iri, qara gözlərinə zilləndi.

Azər arxayınlıqla cavab verdi:

- Dənizdə.

- Necə yəni dənizdə?

- Daha bunun necəsi yoxdu ki, ana, dənizdə də.

- Lap suyun içində?

- Hə, lap suyun içində!

Anasının təəccüb və heyrət içərisində donduğunu görən Azər açıq dənizdə salınmış yeni neft, mədənlərindən, bünövrəsi 1950-ci ildə qoyulmuş Neft daşlarından, təzə şəhərin təzəliklərindən danışdı. Söhbəti qurtaranda anası yenə soruşdu:

- Oğul, yəni deyirsən o şəhər dənizin içində salınıb, hey'ləmi?

- Hə.

- Bəs adına Nöyüt daşları deyirsən?

- Çünkü, çünkü... - Azər bir qədər duruxdu, anasını yaxşı başa salmaq üçün münasib ifadələr axtardı. - Bilirsən, ana, həmin bu təzə şəhər ki, var ey, onun salındığı yerdə xeyli irilixirdalı daş var. Bu daşla-

rın çoxu suyun altındadı. Azı isə suyun üzünə çıxıb. Bunların içində elələri var ki, onlara kiçik qaya da demək olar. Bu qayıların, daşların rəngi qapqaradır. Çox vaxt bunlara qara daşlar da deyirlər. Suyun altındaki daşlara gəldikdə isə... hə, dəniz sakit olanda onları apaşkar görmək olur. Əvvəllər bu tərəflərə ova çıxan balıqçılar, həmi də neft axtaran geoloqlarımız danışırlarmış ki, həmin yerdə addimbaşı görünen bu daşların yan-yörəsindən suyun üzərinə çoxlu qaz qabarcıqları, neft damlacıqları çıxmış. Hər tərəfdən neft iyi gəlmiş. Ona görə də bu daşlara Neft daşları deyiblər. Bildin?!

- Bildim, ay bala, bildim.

"bildim" sözünü ana elə dedi ki, oğul onun səsindəki xərif titrəyişi dərhal hiss etdi. "Dənizdə işləyəcəyimi eşidəndən arvad özündə deyil..."

Azər ürəyindən keçəni dilinə də gətirdi:

- Dənizə çıxacağam deyə indidən qorxmağa başlamışan ki, ay ürəyi yuxa anna!..

Ana başını qaldırıb zənnlə oğluna baxtı. Oğlun iti baxışları onun həyacanlı gözlerinə zillənib qalmışdı.

- Bilirsən, bala, dənizə o qədər də etibar yoxdu. Bir də gördün allah eleməmiş tufan başladı, di onda gəl, durr qabağında, görünüm necə durursan. Nə dil bilir, nə söz qanır. Suyla zarafat olar?!

- Qorxma, ana, əlimizdə texnika var. Güclü texnika. Dəniz bizə neyləyəcək?! Bir də axı mən uşaq deyiləm ki!.. İyirmi üçü haqlamışam. Dənizdə işləməyin özünə görə üssulları var. Bunları öyrənməmiş bizi işə buraxan kimdi? Bildin?!

Sitarə xala:

- Nə deyirəm, təki sən deyən olsun - söyləyərək həyəcanını gizlətməyə çalışdı. - Mən qorxaq deyiləm, ancaq yenə ürekdir də. Başarın olmur. Məni qınama, övladın olanda bilərsən, oğul!..

Sitarə xala qonşu otağı getdi. Heç fərqiñə varmadan əllərini qoyuna qoyub oturdu. Ərini xatırladı. Çoxdan itirdiyi, uşaqlarını yetim qoyan ərini. Lakin Sitarə bir-birini qovan bu uzun illərdə özünün zəhmətsevərliyi, qayğılaşlılığı ilə həmişə ona çalışmışdı ki, uşaqları bu yetimliyi hiss etməsinlər. Bu asan olmasa da çalışmışdı.

Sitarə böyük qızı Əminəni çoxdan köçürüb, özü deyən, arzusunun birinə çatmışdı.

Oğlu Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsini qur-

tarmışdı. Kiçik qızı Rəhilə həmin institutun neft-texnoloji fakültəsini ikinci kursunda oxuyurdu.

- Ana! - qonşu otaqdan gələn bus əs Sitarə xalani ağır düşüncələrindən ayırdı.

- Gəlirəm, oğul, - deyib o biri otağa keçdi.

Azər narahatlıqla dedi:

- Görürsən ana, lap unutmuşdum, indicə yanımı yoldaşlarım gələcək, yeməkdən-zaddan... Hazırkıq görmək lazımdır.

- Hazırlamışam. Ürəyini sıxma, xəcalət olmarıq.

Sitarə mətbəxə yollandı. Azər çox yorğun olduğundan özünü divana yıxdı. Əllərini başı altını qoyub düşünməyə başladı. Beşillik institut həyatı gözləri önungdən keçdi.

Bu illər necə də tez gəlib getmişdi. Azər heç inanmaq istəmirdi. Ona elə gəlirdi ki, o instituta lap bu yaxınlarda girmişdi. İndisə onu tərk edirdi. Dünən tələbə idi. Bu gün diplom almışdı. Sabah işə çıxaqadı. Müstəqil həyata atılacaqdı. Öz də harda? Açıq dənizdə! O, anasının sözlərini qəribliyə salsa da işinin asan olmayacağını yaxşı biliirdi. O bilirdi ki, Xəzər dənizi dünyanın ən şıltaq, ən nadinc dənizlərindən biri və bəlkə də birincisidir. Burada elə güclü küləklər, elə böyük firtinalar olur ki, bunların qabağında dayanmaq insandan böyük bacarıq, möhkəm iradə istəyir... Ürək istəyir, ürək!

"Belə bir ürək, belə bir iradə varmı məndə?" Öz-özünə verdiyi bu sual sanki diksindirdi.

Qəribə idi! Nə üçüncü indiyə kimi, o, dənizdə işləməyin çətinlikləri barəsində düşünməmişdi. Düşünmək istəməmişdi... "Bu nədi, deyəsən qorxmağa başladın, Azər?!".

Orta məktəbin yuxarı siniflərində olanda anasının ürəyində onu həkim görmək arzusu baş qaldırmışdı... Ancaq illər ötdükcə anna oğlunun özgə sənətə meyl etdiyini duydu. Oğlu axır vaxtlar neftçiliyə, Xəzər dənizinə aid elmi kitablar oxuyurdu. Bəzən oxuduğu kitablar da rast gəldiyi maraqlı hadisələrdən evdəkilərə də səhbət açırdı. Sitarə xala görürdü ki, Azərin həvəsi neftçilik sənətinədir və onu sevdidiyi sənətdən ayırmak əbəsdir. Əslinə baxsan Sitarə heç belə fikrə düşmədi də. "Özü bilən yaxşısı, axı sənətin pisi-yaxşısı yoxdur, sənətkarın pisi-yaxşısını var!".

Sitarə xala oğlunu yaxşı sənətkar görmək istəyirdi. "Yaxşı sənətkar olmaq üçün də gərək həvəsin olsun".

Açıq dənizdə yeni neft mədənləri işə salınanda Azər institutun ikinci kursunda oxuyurdu. O zaman Bakı neftçilərinin nəzərini cəlb edən bu mədənlər gələcək mühəndisi də maraqlandırılmışdı. Bu haqda o, tələbə yoldaşları ilə tez-tez söhbətlər edərdi. Dostların söhbəti çox vaxt eyni sözlərdə qurtarardı:

- İnstitutu qurtaranda Neft daşlarına gedərik...

Azər divandan qalxdı. Stola tərəf getdi. Səhər aldığı və oxumağa macal tapmadığı qəzetləri götürüb geri qayıtdı.

Qəzetlərin birində Gürganieftə aid səhifə verilmişdi. Səhifədə dəniz neftçilərinin yeni iş üsullarından, yaşayış binalarının tikilməsindən bəhs olunurdu. Səhifədəki "Mədən müdürü" adlı məqalə və məqalənin ortasında verilmiş bir gəncin şəkli Azərin nəzərini o saat cəlb etdi.

Məqalədə söhbət birinci mədənin müdürü Bəxtiyar Məmmədovdan gedirdi. İyirmi səkkiz yaşlı istedadlı gənc az müddətdə xeyli irəliləmiş, neftçilər ailəsində özünə hörmətli yer tutmuşdu. O, orta məktəbi Nuxada qurtardıqdan sonra Bakıya gəlib, 1943-1944-cü dərs ilində Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsinə daxil olub və 1949-cu ildə də bitirib.

İnstitutun üçüncü kursunda olanda Suraxanıda, beşinci mədəndə neftçixarma operatoru vəzifəsində işə girib. Sonradan yaxşı işlədiyinə görə neftçixarma ustanının köməkçisi, neftçixarma ustanı vəzifələrinə irəli çəkilib. Ağlılı təklifləri ilə yoldaşlarının rəğbətini qazanıb. 1950-ci ildə Moskvaya, bir illik ixtisası təkmilləşdirmə kursuna göndəriblər. Qayıdan sonra Suraxanıda birinci mədəndə baş mühəndis təyin olunub. 1952-ci ilin oktyabrında işə onu Gürganneftin birinci mədəninə müdir göndəriblər.

Azəri fikir apardı: "Düzdür, müvçffəqiyyət asanlıqla gəlmir, onu gərək qazanasan. Tər tökəsən, çalışasan, qazanasan".

O, səhifədəki başqa yazıları, şəkilləri gözdən keçirir, yazıların bəzilərini oxuyur. Burada, məşhur buruq ustalarından Mixail Kaveroçkinin, Qurban Abbasovun, Yusif Kərimovun adlarına rast gəlir. Bunlar Neft daşlarında quyular salan ilk qazmaçı ustalardandır. Mixail Pavloviç Kaveroçkin fəhləlikdən buruq ustalığına qədər yol keçmişdir. Onun qazma işi sahəsində özünəməxsus bir sıra yenilikləri vardır. Naxçıvanın kolxoz kəndlərində boy atmış Qurban Abbasov adlı-sanlı qazmaçı olanadək nə qədər çalışmış, nə qədər tər tökmüşdür.

Azər öz-özünə piçıldayı: "Bəli, zəhmət, hər yerdə zəhmət... Zəhmətsiz səadət yoxdur, arzu qol-qanad aça bilməz".

O, qəzeti bir yana qoyub yenə fikrə getdi. "Demək, adam istəsə, isəyi üçün səy eləsə arzusuna çata bilərmiş. Bunun üçün iradə lazımlış, əlbəttə, yalnız iradə. Görəsən məndə belə iradə varmı?.."

Qapını bir neçə dəfə taqqıldatdilar.

Azər cəld ayağa qalxdı. "Aha, geldilər, onlardır".

O, qapını açdı. Yoldaşları İsmayıllı, İlyas, Cümşüd və Nurəddini sevincə qarşılıdı.

Dostlar təzəcə əyləşmişdilər ki, Sitarə xala gəldi, Cavanlar əlli-əlli beş yaşlarında görünən ağbəniz qadının qarşısında bir göz qırpmında ayağa durdular. Sitarə institutu qurtarmaları münasibətlə onlara gözaydınlığı verdi, ev-eşik sahibi olmalarını arzuladı.

Cavanlar cavab olaraq ona cansağlığı, uzun ömür, nəvə-nəticə sahibi olmayı diledilər.

- Ancaq Sitarə xala, bilirsiz, bizə ev-eşik sahibi olmayı deyəndə gərək İsmayıllı aradan çıxası. - İlyas zarafata keçdi: - O, çoxdanın evlisidir. Təzədən evlənməyəcək ki?!.

- Demək o, ağıllı tərpənib, bala - Sitarə xala İlyasın atmacasını cavabsız qoymadı. - Tez evlənən heç vaxt uduzmaz. Ailə insan ömrünün bəzəyidir, adamin arxasıdır. Siz də İsmayıllı təki eləyin, günahını yaxın mənim boynuma. Peşman olmazsız.

Sitarə gedən kimi İsmayıllı üzünü İlyasa tutub:

- Gördün? - dedi.

İlyas da:

- Yaxşı, yaxşı, bilirik ki, sən həmişə bizdən ağıllı hərəkət edirsən, - dedi.

- Boynuna alırsansa di onda döşə gəlsin, - deyib İsmayıllı sağ əlini ona tərəf uzatdı.

- Sən ölüsen vurmaram - İlyas gülə-gülə üzə durdu. - Niyə axı sən həmişə bizdən ağıllı tərpənəsən! Hə, uşaqlar, bilirsiz, onu deyirdim ki...

Bu vaxt əlində yaraşıqlı süfrə, bəstəboy, girdəsifət, qaraqaş, qaraqız bir qız içəri girib salam verdi. Bu, Azərin kiçik bacısı Rəhilə idi.

Dostların təzəcə qızışmağa başlayan zarafatı birdən-birə kəsildi.

Rəhilə süfrəni stolun üstünə sərəndə cavanlar da ona kömək etdilər.

Az keçmədi süfrəyə yemək gətirildi. Rəhilə ilə Sitarə xala tez-tez gəlib gedirdilər.

Dostlar yeyib-içməyə, şadyanalıq etməyə başladılar. Beş illik yol-daşlığın əziz xatırələri onların hamisının dilini açmışdı. Xatırə xatırəni əvəz edir, gülüş gülüşə qarışırı.

2

Azər köhnə bir gəminin burun tərəfində oturub on dörd günlük ayın suda necə oynamasına, mahir rəqqasə kimi özünü necə əsdirməsinə diqqətlə tamaşa edirdi. Həvada ürəyə yatan bir sərinlik vardi. Bu-nu Bakının döyülməz istisindən tezəcə ayrılan Azər daha yaxşı hiss edirdi. İndi Bakıda adamlar istinin əlindən sahil bağına axışmışdır. Dənizlə bирgə nəfəs almaq üçün. Burada isə hər tərəf elə dənizidi. Ha-ra baxırdın, göz işlədikcə ancaq su gördürün, ucsuz-bucaqsız su.

İçərişəhərin bürküsü burada Azərə bir xəyal kimi gəlirdi. Onun gözələri suda, titrəyən ayda olsa da fikri uzaqlarda idi.

Arxadan bir neçə gənc səssizcə ona yaxınlaşdı. Gənclərdən birisi qəflətən onun gözlərini qapadı. Azər diksindi, cəld qapayan gözləri üstünə aparıb "İsmayıł" dedi. Lakin gözlərini qapayan şəxs dən səs çıxmadi. Əllər geri çəkilmədi. "Azər bir az da fikirləşib "İlyas" dedi. Əllər geri çəkildi. Azər çevriləndə yoldaşlarını gördü.

- Aşna, zövqün deyən pis deyil, tamaşa eləməyə pis yer seçməmişən - İlyas yoldaşlarına göz vura-vura Azərə müraciət etdi: - Biz də deyirik, görən bu axşam-axşam dostumuz hara əkildi.

Azər təmkini pozmadan:

- Bəyəm pis mənzərədir?.. - deyib əli ilə qarşidakı kiçik qayanın yan-yörəsini göstərdi. - Ruhu oxşayır. Siz allah, bir yaxşı-yaxşı baxın... Yox, gözlə yox, ürəklə baxın, duymağə çalışın...

- Balam, gərk Azər rəsam olaydı, - Cümşüd söz atdı. - Sən bir gör, nələrə fikir verir!

İlyas Cümşüdün dediklərini göydə tutdu:

- Bax, buna mən müştəri, bilirsən dost, deyəsən, axı doğrudan da, bir balaca səhv olub. Rəsam olan yerdə mühəndis olmusan.

İsmayıł etiraz etdi:

- səhvi-zadı yoxdur, yəni deyirsiz mühəndisi heç zövqü-mövqü olmasın. Taxta-şalban deyil ki.

İlyas dayana bilmədi:

- Zövqü başa düşdük, İsmayıł, mövqü yox. Ağlılı oğlansan, mövqü də başa salginən.

İsmayıł aman istəyirmiş kimi ərkyana dedi:

- İlyas, Xəzərin qoynunda, bu açıq havadasa qoy bir nəfəs alaq...

- Yaxşı, bunlar heç. Azər, bir de görək birinci günün necə keçdi? -

Nurəddin sözə qarışdı.

- Niyə? Pis olmadı, amma uşaqlar, bilirsiz... - Azər nədənsə dayanıb fikrə getdi, azacıq sonra - öz aramızdı, təcrübədə burda çox şeydə lap piyadıyalıq ha... Bu gün bunu bir daha hiss elədim. Görüb-götürmək lazımdır.

- Canım, naħaq deməyiblər ki, istehsalat ikinci məktəbdir! - Cümşüd Azərin sözünə qüvvət verdi.

- Olsun da, ay Cümşüd, nə deyirik ki... - İlyas Nurəddinə göz vuraraq Cümşüdə müraciət etdi. - İndi də bu məktəbdə oxuyarıq. Alışmışıq. Oxumağa yaman alışmışıq.

Cümşüd gileyli-gileyli ona:

- Sən zarafat elə, - dedi.

- Sən də Azərə köməkləşib şuar deginən: istehsalat məktəbi. Sonra da başlayacaqsan həyat məktəbi... daha nə bilim nə...

Azər İlyasın sözünü kəsdi:

- Yaxşısı budur, sən gəl bizə sataşma, İlyas, xeyrүvə olar.

- Siz də gəlin bir az nəsihətə, didaktikaya az meyl salın, zərər çəkməzsiz.

- Bəli də, məclis yavaş-yavaş qızışır. - Bu sözləri deyə-deyə İsmayıł Nurəddinə baxdı. - Varam mübahisəyə.

Nurəddin əlavə etdi:

- Deginən söz güləşdirməyə.

Azər ciddiləşdi:

- Yox, dostlar, indi ki, belə oldu, biz buradaca kəsirik. Ocaq alışmamış söndürürük. Vaxtimız hanı söz güləşdirək.

Onlar Neft daşlarına dünən axşam gəlmış, gecəni yataqxanada qalmışdır. Azər gözlərini açanda, balıncını, altındakı və üstündəki döşəkağıları dedikcə nəm gördüyündən duruxmuşdu, üz-gözündə təecüb ifadəsi yaranmışdı. Bunu sezən otaq qonşusu demişdi:

- Təəccüb eləmə, hər səhər ayağa duranda yerini belə nəm görəcəksən. Bəs nə bilmışdin?! Açıq dənizdəsən...

Açıq dənizdə... Sular əhatəsində. Azər ilk gecəsinin günəşli səhərini belə açmışdı...

Bir azdan yoldaşları yiğmiş və Gurganneft neft mədənləri idarəsi rəisinin yanına yollanmışdır. Rəis onları qəbul edib, söhbət eləmiş və işə göndərilmələri haqqında sərəncam vermişdi.

Dostlardan üçü neftçixarma briqadalarına usta köməkçisi, ikisi qazma kontorlarına mühəndis təyin olunmuşdu.

Azərlə İsmayıl birinci mədənə göndərilmişdir. Birinci mədənə düşdüyüni eşidəndə Azər ürəyində demişdi: "Aha, bu lap yaxşı oldu, qabaqcıl mədən müdürü ilə işləyəcəm. Bəxtiyar Məmmədovla! Srağagün şəklini gördüm, bu gün özünü görərəm".

Azər birinci briqada, İsmayıl ikinci briqadada işə başlamışdı.

Dostlar söhbət edə-edə Çvanovdakı qırmızı guşənin qabağına gəldilər. Bura adamla dolu idi. Şirin söhbət gedirdi. Dostlar izdihama yaxınlaşış salam verdilər.

Təxminən qırx yaşında, gödəkboy, enlikürək, sarıbəniz bir adam Azəri görcək:

- Bayaqdan səni axtarıram, - dedi. - Geldim yaşayacağın mənzili sənə göstərim.

Azər razılıqla:

- Çok sağ olun, usta, zəhmət çekirsiz, - deyib onu dostlarına təqdim etdi.

Bu, birinci briqadanın neftçixarma ustası Rəsul Mehdiyev idi.

Azər usta Rəsulla getdi. Onların yolu gəmilər içindəndi. Bir gəmидən o birisinə keçirdilər. Keçidləri bu əyri-üyrü, dolambac yol Azərə İçərişəhərin dar dalanlarını xatırlatdı.

Köhne gəminin kayutlarından birinin qapısını açıb içəri girdilər. Onları ortaboy, ariq bir oğlan qarşılıdı. Yaşı iyirmidən artıq olmazdı. Gülmüsər sıfəti vardi. Usta Azəri onunla tanış edəndə elə bil utanmış kimi çox astadan:

- Ənvər, - dedi.

Usta gedəndən sonra onlar bir-birilə daha yaxından tanış oldular.

Ənvər Zeynalov Göyçay rayonunun Qaraməryəm kəndindəndi. 1949-cu ildə Göyçayda doqquzuncu sinfi bitirəndən sonra Bakıya gəlib neft texnikumunun qazma şöbəsinə daxil olmuşdu. Dörd illik təhsil, tez-tez mədənlərə gedib, usta neftçilərin iş üsulları ilə tanış olmaq Ənvərə çox şey vermişdi... Texnikumda məzunların təyinatı gedəndə o, Gürganneft neft mədənləri idarəsinin sərəncamına düşmüdü.

Coşğun dalğalar arasında işləmək kənddə, dənizdən xeyli uzaqda böyük bir gənci toşvişə salsa da, o, bu haqda heç kimə bir söz deməmiş və elə ertəsi gün təyinatını alıb Neft daşlarına gəlmişdi. İndi o, ikinci ay idi ki, birinci mədəndə quyuları tədqiqat ustası vəzifəsində çalışırdı.

- Bilirsiz, - Ənvər elektrik işığında parıldayan zil qara gözlərini müsahibisinin üzünə zillədi - yalan nə deyim, əvvəlcə məni dəniz qorxudurdu, axı mən heç dənizdə olmamışdım.

Sizə, Bakı uşaqlarına nə var ki, dəniz həmişə gözüzün qabağında olub. Yayda da ki, qumlu sahillər ayağızın altında. Doyunca çımbıq, dənizə alışmısız. Amma mən dənizi ancaq Bakıya gələndən sonra görmişdüm. İndisə özüm-özümə lap məəttəl qalmışam. Elə bil həmin adam deyiləm. Bu az vaxtda dənizə yaman alışmışam.

- Sən doğru deyirsən, Ənvər, - Azər onun sözünə qüvvət verdi. - Mən uşaqlıqdan dənizin qoynundayam. Dənizdə çıməndə elə bil mənə dünyani verirlər. Dəniz elə mənim dünyamdır. Bura bax, dost, sən üzməyi bilirsən?

Ənvər sıxlı-sıxlı cavab verdi:

- Bir balaca. Düzü, buna elə bilmirəm deyərlər.
- Eybi yoxdur, mən sənə öyrədərəm. Yaxşı üzəməyi bilmək burada bizi lazımlaşdıracaq, elə deyiləm?

- Dündür, qardaş, doğru sözə nə demək olar. Dənizin içində işlə, üzəməyi bilmə, bunu harada desən gülərlər.

Ənvər danişdinqça Azər ona diqqətlə fikir verir, onun simasında yeni bir dost taplığına ürəyində sevinirdi. Ənvərin sadəliyi, məntiqli dənisiyi, sözlərindeki səmimiyyət Azərin çox xoşuna gəlirdi. O, ürəyində düşünürdü: "Deyəsən hələlik iş pis getmir. İlk baxışda ustam, sonra da yatacaq qonşum mənə yaxşı təsir eləyi blər. Görək dalısı necə olacaq?"

Ənvər də Azər haqqındaki ilk təəssüratından razı idi. Ancaq o, ümumiyyətlə ilk təəssüratdan nəticə çıxarmağı sevmədiyindən Azər haqqında da hələ qəti bir qərara gelməmişdi.

Qapının döyülməsi ilə onların ikisinin də:

- Buyurun - deməsi birdən oldu.

Mədən müdürü Bəxtiyar Məmmədov içəri girdi. Bu, qarayınız, ortaboy bir adamdı. Onun sıx, qalın qara saçları, qara qaşları altında parlayan qara gözləri, iri geniş alnı, gülümşər cöhrəsi vardi. O, salam verib Ənvər və Azərlə görüşdü. Ənvər Bəxtiyara oturmaq üçün yer göstərdi.

Bəxtiyar da:

- Yaxşıdır, narahat olma, elə burada oturaram, - deyib yanındakı stillardan birində əyləşdi, sonra üzünü Azərə tutub soruşdu:

- Hə, yerin necədir, Azər, razısan?
 - Sağ olun, təşəkkür edirəm. - Azər mədən müdirinin onun qayğısına qaldığına, gecənin bu vaxtı onu axtardığına heyrət edərək sevindi.
 - Bizim şəhəri necə, bəyəndin?
 - Yaxşıdır, xüsusən axşamlar. Bilirsiz, yoldaş Məmmədov...
 - Xahiş edirəm elə sadəcə Bəxtiyar de, - mədən müdürü mehribancasına və ərk edirmiş kimi onun sözünü kəsdi.
 - Hə, onu deyirəm ki, Neft daşlarının axşamları gözəldir.
- Mən əzəldən Bakı gecələrinin, necə deyərlər, pərəstişkarlarından birisiyəm. Ancaq indi mənə elə gəlir ki, sizin Neft daşlarının gecələri heç də Bakı gecələrindən geri qalmır.
- Sizin yox, bizim de, - Bəxtiyar Azərin sözünə düzəliş verdi. - İndi sən də oldun buralı. Özünü kənara çəkmə.

Azər davam etdi:

Bəli, belə gecələrdə adamın ürəyi arzulara yuva olur, arzularla dolur.

Ənvər:

- Sən şair kimi danışırsan, Azər.

Bəxtiyar nüfuzedici qara gözlərini Ənvərə dikdi:

- Onu danışdırın "daşların" özünəməxsus gözəlliyi, romantikasıdır, Ənvər.

Onlar xeyli söhbət etdilər. Azərin Neft daşlarına aid Bəxtiyara verdiyi suallar onu mədən müdirinin gözündə qaldırırdı. Azər soruşduqca Bəxtiyar öz-özünə düşünürdü: "Bu ki belə başlayıb, deyəsən, axırı yaxşı olacaq, həvəs ki, oldu hər şeyi öyrənmək olar. Bizə məhz belələri lazımdır".

Azəri sular üzərində salınmış şəhər çox maraqlandırırdı. Xüsusən, yaşayacağı yerin nə üçün "Çvanov" adlandırılmasını da bilmək istəyirdi. Eşitdiyi bir şeyin, sözün, ifadənin mənasını bilmək Azərdə uşaqlıqdan vərdiş halına keçmişdi. O, heç vaxt bilmədiyini aydınlaşdırılmamış sakit dayana bilməzdi.

- Çvanov köhnə bir gəminin adıdır, - Bəxtiyar izah etməyə başladı.
- "Daşlar"da mədənlər salınmağa başlanılan zaman bu cür gəmilərdən bura gətirib suya oturtmuşlar. Bu gəmilər həm dalğaqıran vəzifəsini görmüş, həm də neftçilər üçün yaşayış mənzili olmuşdur. Birinci dəfə "Çvanov" gəmisi gətirildiyindən buranın da adı elə "Çvanov" qalmışdır.

- Maraqlıdır, adlar gör necə yaranır - Azər dilləndi.

Bəxtiyar davam etdi:

- Əlbəttə, bu ad rəsmi deyil. Bunu neftçilər öz aralarında işlədirirlər.

- Xalqın da sözü həmişəlik olur - Ənvər səhbətə qarışdı.

Bəxtiyar nəyisə xatırlayırmış kimi bir anlıq sükutdan sonra dedi:

"Çvanov" neftçilərimizin yadında həmişə qalacaq. Çünkü "Daşlarda" ilk quyunu burada qazmış, geoloqlar və qazmaçılar üçün ilk evi burada tikmişlər. Hər şeyin ilki də bilirsiz... - Bəxtiyar dayandı, hiss olunurdu ki, fikrini ifadə üçün münasib söz axtarır.

Ənvər dedi.

- Şirin olur.

Azər dedi:

- Yadda qalır.

Bəxtiyar dedi:

- Ağır olur, çətin olur, insandan səbat, iradə, dözümlülük tələb edir, buna görə də şirin olur, yadda qalır.

Bir anlığa üçü də susdu. Elə bil üçünü də xəyal qanadlarına aldı.

Apardı... Apardı...

Haçandan haçana Bəxtiyar Ənvərdən soruşdu:

- Deyəsən işin pis getmir?

Ənvər cavabında:

- Niyə, sağ olun, razıyam, - dedi - Ancaq qəza...

- Bilirəm nə demək istəyirsən, - Bəxtiyar onun sözünü yarımcıq qoydu. - Qəzalardan hələ yaxamızı qurtara bilməmişik. Düzünü bilmək istəsən, bu, bizdən asılıdır, Ənvər. Yəni səndən, məndən, Azərdən, mədənin işçilərindən, bütün kollektivdən. Elə deyil?

Ənvər müdirin sözünü təsdiqlədi:

- Bəli, elədir.

Müdir ciddi bir tərzdə davam etdi:

- Tədqiqat operatorlarının, neftölçənlərin işini ciddi nəzarət altına almaq lazımdır, qoy bir-birinə arxayın olmasınlar. Quyuların tədqiq olunması içinde irəliləmə gözə çarpır. Ancaq, Ənvər, qoy bu səni arxayınlasdırmاسın. Hələ qabaqda işimiz çoxdur. Neft hasilatını bir anlığa da olsun azalda bilmərik... Atamızı yandırırlar. Bilirsən də...

Ənvər qətiyyətlə dedi:

- Əlimdən gələni əsirgəmirəm.

- Mən buna inanıram! İnanıram ki, bizim uşaqlar mədənimizin geridə qalmasına heç vaxt razı olmazlar! Heç vaxt bizi pis vəziyyətdə qoymazlar.

Bəxtiyar saatına baxdı. On ikinin yarısı idi. O, getməyə hazırlaşıb:

- Uşaqlar, - dedi, - yatmaq lazımdır, gecəniz xeyrə qalsın.

- Gecəniz xeyrə qalsın, - Ənvərlə Azər ikisi də birdən dilləndi.

Bəxtiyar qapıdan bayır çıxırdı ki, usta Rəsul hövlnak özünü içəri saldı. O, bərk tövşüyürdü.

- Usta Rəsul, xeyir ola? - Bəxtiyar sual dolu nəzərlərini onun həyəcanlı gözlərinə zillədi - Nə olub?

Usta Rəsul nəfəsini ala-alə dedi:

- Elə bir şey yoxdur, ancaq...

Bəxtiyar səbri tükənmış halda ucadan soruşdu:

- Hə, nə ancaq?

- Təzə qazılmış quyuda qrifon...

Bəxtiyar usta Rəsulun sözlərini yarıda kəsdi:

- Nə vaxt xəbər verdilər?

- On dəqiqə var, - Rəsul Mehdiyev də adəti xilafına tez-tez danışmağa məcbur oldu. - Qazmaçılard gedirlər. Hərçənd biz quyunu hələ təhvıl götürməmişik, ancaq mənə elə gəlir ki, biz getsək...

Bəxtiyar yenə də onun sözünü yarıda qoysu:

- Bu nə sözdür, usta, mütləq getməliyik. Məgər bizim işimiz onlara kündən ayrıdır? Get uşqlara xəbər ver, mən bu saat barkaz hazır elətdirərəm.

Rəsul Mehdiyev cəld çıxdı.

Bəxtiyar Ənvərə və Azərə baxdı. Onlar getmək üçün çoxdan hazır idilər. Gənclərin bu hərəkəti mədən müdürünin xoşuna gəldi. Lakin bu haqda onlara heç bir söz demədi.

Ancaq qapıdan çıxarkən Ənvərə tapşırıldı:

- Baş geoloqa da xəbər elə.

Estakadadan aralı polad özül üzərində yerləşən quyunu qazmaçılard bu gün sementləmiş və ağızını bağlamışdır.

Quyu sabah birinci mədənə təhvıl veriləcəkdi. Geoloqların təxminə görə bu quyu çoxlu neft verməli idi. Birinci mədənin, xüsusən, birinci briqadanın kollektivi bu quyunu istismar etməyə can atırdı. Çünkü bu, briqadanın işini xeyli qabağa salacaqdı. Buna görə də usta Rəsul tez-tez qazmaçılardan yanına gedib quyunun vəziyyəti ilə tanış olurdu.

Qazmaçılard işlərini qurtaranda quyu üstündə növbətçi qoyub getmişdilər. Axşamdan xeyli keçmiş növbətçi ay işığında quyunun sol tə-

rəfində suyun köpüklənib qalxdığını gördü. O, yaxına gəlib bütün diq-qətilə baxmağa başladı: get-gedə su daha çox köpüklənib yuxarı qalxır, qalxırı... Suyun rəngi qaralmağa başlayırdı. Məselə ayındı. Qu-yudanmı, neftli təbəqədənmi dənizə qaz və neft axırdı. Növbətçi əh-valatı radio ilə bir nömrəli qazma kontoruna söylədi. Kontorda oturan növbətçi isə hadisəqi lazımı adamlara xəbər verəndə bu, usta Rəsulun da qulağına çatdı. O da vaxt itirmədən tez geyinib bunu mədən müdürü Bəxtiyar Məmmədova çatdırıldı.

Birinci mədənin işçiləri gələndə qazmaçilar quyu başında idilər. Bunu görən Bəxtiyar qazma ustası Yusif Kərimovla həmişəki zarafatını davam etdirmək məqsədilə ucadan dedi:

- Oh, Yusifin tutduğu iş bundan artıq olmaz ki, gecənin bu vaxtı, bütün məzluqu avara eləyib...

Lakin Yusif Kərimovun başı quyu ilə bərk qarışlığından Bəxtiyarın zarafatıyan dediyi sözlərini eşitmədi. Onun zarafatına cavan qazmaçılardan Abbas adlı birisi cavab verdi:

- Balam, buna Yusif neyləsin. Neft altı aylıq uşaq kimi vaxtından əvvəl dünyaya gəlmək istəyir. Doqquz aya, görünür, səbri çatmir.

Barkaz polad özülə yan alanda neftçilər bir-birinin dalınca tullanmağa başladılar. Hamidən əvvəl özülə mədən müdürü tullandı.

Azərə elə gəldi ki, o, tullanmadı, uçdu.

Bəxtiyarın dalınca usta Rəsul atıldı.

Azər tullananlara fikir verir, özünün necə tullanacağı haqqında fikirləşirdi. Məsafə o qədər kiçik deyildi. Lakin adamlar çox asanlıqla tullanırdılar. "Yəqin öyrənmişlər. Birinci dəfə olduğu üçün mənə belə çətin görünür". Özlüyündə belə düşünən Azəri kiminsə arxadan dediyi sözlər cürətləndirdi:

- Azər, tez ol, kimi gözləyirsən, tullansana!

Azər bu sözlərin kim tərəfindən deyilməsinin fərqiñə varmadan bütün qüvvətini toplayıb özülə tullandı.

Bəxtiyargil qazmaçalarla səmimi görüşdülər. Onların bu gelişи qazmaçları sevindirdi. Birlikdə quyunun ağızını açıdalar. Sementlənmış təbəqənin arasından qaz qabarcıqları qalxırı. Demək quyunun bu tərəfi yaxşı sementlənməmişdi. Bu hissəyə əlavə sement məhlulu tökmə-

yi qərara aldılar. Tezliklə məhlul hazırlandı və oraya töküldü. Daha qaz çıxmadı. Ancaq quyunun ətrafindan suyun üstünə qaz və neftin çıxması daha da gücləndi...

Bir xeyli götür-qoydan sonra neftçilər qərara gəldilər ki, bunun qarşısını almaq üçün yeganə çarə quyunun atılmasıdır. Ancaq quyunu gecə atmaq qəti surətdə qadağan edilmişdi. Səhəri gözləmək bir də ona görə əlverişli idi ki, quyunun sementi bərkiməli idi. Bu fikirlə hamı razılaşdı.

Azər bütün bu işlərə diqqətlə fikir verir və yeri düşdükcə, özü də işin gedisində iştirak edirdi.

Adamlar quyunun atılması lazım olan işi görməyə başlamışdır. Onların bir qismi fontan armaturunun atqı xəttini hazırlamaqla məşğul idi. Qalanları da başqa-başqa işlər görürdü. Bununla belə hamının nəzəri yenə quyuda idi. Səhərin açılmasına az qalındı. Lakin heç kəs yatmaq istəmirdi. Ürəklərdə bir nigarançılıq vardı.

Azər elə gəldi ki, quyunun şərq tərəfində dənizin üfüqlə birləşdiyi yerdə yanğın baş vermişdir. Bu yerdə hava boğuq qırmızı rəngə boyanmışdı. Azər diqqətlə bir qədər həmin yerə baxandan sonra yanıldığını hiss etdi. Bu, yanğın deyildi. Bu, günəşin baş qaldırdığını xəber verən qızartı idi... Bir az da keçdi. Azərin gözləri qarşısında fövqələdə bir mənzərə canlandı. Səhər açılır, günəş nazlana-nazlana dənizin içində çıxırı. Mavi sular qırmızı rəngə boylanırdı.

Azər bu mənzərəyə valehliklə baxır və ona elə gəlirdi ki, əgər barkaza minib həmin yerə getsə günəş əlilə tuta bilər...

Hər şey hazır olandan sonra quyunun kipliyini yoxladılar. Şübhəli yer qalmamışdı. Bir azdan barkaz quyu atanları da gətirib çıxardı. Quyunu bir də ətraflı yoxladılar. Hər şey öz qaydasında idi. Nəzərlər birinci mədənin baş geoloqu Xoşbəxt Yusifzadəyə zilləndi. Axı son sözü o deməliydi. Yusifzadə quyunun atılmasına icazə verdi.

Birinci atışdan sonra gil məhlulu dalğalanıb daşmağa başladı, demək neft təbəqəsi deşilmiş, neft quyuya axmağa başlamışdı. Cəld perforatoru çəkdilər. Üsulluca fontan armaturunu quyunun ağızına qoyub onu möhkəm bağladılar. Bir azdan neft güclü təzyiqlə atqı xəttinə getməyə başladı. Su daha əvvəlki qüvvətlə köpüklənməyib, getdikcə azalır, azalırdı...

İş qurtaranda qazmaçılar birinci mədənin işçilərinə təşəkkür etdilər. Bəxtiyar əvvəldəki kimi öz zarafatından qalmadı:

- Gördün, ay Yusif, bizsiz sən heç bir şeysən ey, bunu birdəfəlik bil. Amma öz aramızdı, qazdiğın quyu da elə özün kimi çox nadincdir.

- Nadinc olsa da, yamanca nefti olacaq, ay Bəxtiyar! - Yusif dostunun zarafatı müqabilində qazdığı quyunun dəyərini qaldırmağa çalışdı.

- Elə camaatı yuxudan eləməyə dəyərmiş, - usta Rəsul dilləndi.

Bəxtiyar usta Rəsula göz vura-vura:

Yaxşı, ay usta, - dedi - sən də bu Yusifi quyusu ilə az təriflə görək. Yusif də Bəxtiyara:

- Balam, sözün düzünü deyəndə acı olur?! - dedi. Sonra üzünü usta Rəsula tutdu: - Usta, sən allah, bir az da Bəxtiyarı tərif eləginən, qoy ürəyi yerinə gəlsin...

Onlar beləcə zarafatlaşa-zarafatlaşa quyunun üstündə yenə növbətçi qoyub barkazlara mindilər; şirin söhbet edə-edə "Çvanova" göldilər.

Azər iki günü görüşdürən bu gecəni öz dəftərcəsinə qeyd etməyi də unutmadı: 30-31 avqust 1953-cü il.

3

Usta ilə köməkçi arasında ülfət tez yarandı. Təcrübəli usta Rəsul Mehdiyev ali təhsilli olmasa da, öz işini yaxşı bilir, sənətini başqasına həvəslə öyrədirdi. Azər ali təhsilli olsa da, hələ təcrübəsi yoxdu, görüb götürməye can atırdı. Usta ona təcrübədə, o içə ustasına nəzəriyyədə kömək edir, həm öyrənir, həm öyrədirilər.

Ənvər də işə ciddi girişmişdi. Aydındı ki, quyularda baş verən qəzaların qarşısını almaq üçün onların səbəbini tapmaq lazımdı. Bunun üçün də quyular gərək düzgün və hərtərəfli tədqiq olunayıdı. Mədənin bütün operator və neftölçənləri səfərbərliyə alınmışdı. Tədqiqat işində Ənvərlə neftçixarma ustaları və xüsusən, usta köməkçiləri də çalışır, ona yaxından kömək edirdilər. Məqsəd birdi: mümkün olduqca tez bir zamanda qəzaları aradan qaldırmaq, quyuların əla işləməsini təmin etmək.

Ənvərin ürəklə işə başladığını görən Bəxtiyar da əlindən gələni əsirgəmirdi. Mədənin bütün texnik-mühəndis heyəti ayağa qaldırılmışdı. Baş geoloq Xoşbəxt Yusifzadəni həmişə mədəndə, buruqlar arasında tapmaq olardı.

Bu günlərdə kimə müdər, ya baş mühəndis lazımlı olsaydı, o, idarəyə deyil, mədənə getməli olurdu.

Ənvər ən çox birinci briqadanın quyuları üstündə olurdu. Azər çox vaxt Ənvərlə bir yerdə çalışırıdı. Elə olurdu ki, Ənvər bəzi məsələləri Azərdən soruşturdu. Aldığı cavabdan razı qalırdı. "İxtisasını dərindən bilən mühəndisdir..."

Usta Rəsul Bakıya istirahətə gedəndə onu Azər əvəz edirdi. Belə vaxtlarda Azər özünə qarşı daha tələbkar olurdu. Bir dəfə onun növbəsində belə bir hadisə baş verdi: estakadadan uzaqda ayrıca özül üzərində yerləşmiş bir quyuda sınmış borudan neft dənizə axırdı. Bunun neftyigici məntəqəsindən Azərə xəbər verdilər. Bu, onu olduqca təşvişə saldı. İşlədiyi müddət ərzində birinci dəfə idi ki, belə hadisə başına gəlirdi. "Sən allah, işə bax da... həm mavi Xəzərimiz çirkənir, həm də qiymətli yanacaq zay olub gedir..."

Azər dərhal briqada üzvlərini yiğdi. Məsləhətləşdi. Qərar belə oldu: "Necə olursa-olsun dənizə çıxmaq".

Ancaq dənizə çıxmaq qorxulu idi. Küləyin gücü beş-altı baldan yuxarı idi. İşin başqa bir çətin cəhəti də vardı. Sınmış borunu düzəltmək üçün lazımlı olan asetilin və oksigen balonları aparmaq mümkün deyildi. Çünkü belə küləkli havada onları özüllün üzərinə çıxartmaq olmazdı. Bu barədə ciddi mübahisə oldu. Briqada üzvlərindən Şamil dedi ki, orada, özüldə çoxlu materiallar var. Elə onlardan istifadə edib trubanı düzəltmək olar. Gərək bizim Pançenkonu dilə tutaq. Ayrı əlacımız yoxdur.

Pançenko "Pamir" barkazının kapitanı idi. Bu barkaz birinci briqada xidmət edirdi.

Əvvəlcə, Pançenko ilə danışdırı. Razılıq verdi. Sonra Azər dispetçerin yanına gəldi. Dispetçer məsələdən agah olanda gözlənildiyi kim qəti etirazını bildirdi:

- Mən indi kimə deyə bilərəm ki, dənizə çıxsın. Küləyin gücü alıdan yuxarıdır. Çox güman ki, daha da şiddetlənsin. Yox, atam, qardaşım, heç üz vurmayıñ, mən özümü bədbəxt edə bilmərəm.

- Birdən öz xoşu ilə getmək istəyən olsa?!. - Azər sınaycı nəzərlə dispetçerə baxdı.

Dispetçer Azərin son kəlməsini yamsılayırmış kimi dedi:

- "Olsa, olsa..." İnanmiram eləsi olsun.

- Var! - Azər qətiyyətlə bildirdi.

- Kimdir?! - dispetçer tələsik soruşdu.

- Fyodor İvanoviç Pançenko!

- Pançenko əvvəl-axır mənim başıma bir oyun açacaq. Neylək, gedin də. Ancaq mən cavab verməyəcəyəm. Verməyəcəyəm, ha!..

Azərgil quyuda baş vermiş qəzanı aradan qaldırıb geri qayıdanda dispetçer onları gülə-gülə qarşılıdı.

- Bax, bu ayrı məsələ, buna sözüm yoxdur.
- Şamil onu sancmaq istədi:
- Sən sözünü bayaq dedin.
- Balam, sizdə qurd ürəyi varmış, buna mən neyləim.
- Qurd ürəyi yox, deyinən dənizçi ürəyi... Dənizçi! - Özünü çatdırılmış Bəxtiyar dilləndi.

Dispetçer müdürü görcək ayağa qalxdı:
- Yoldaş Məmmədov, doğrudan, ayrı uşaqlardır!
Müdir onlarla bir-bir görüşdü, dispetçerin əlini sixanda dedi:

- Bizim uşaqlardır, birinci mədənin uşaqları! Birinci mədənin. Bunu yadında saxla.

Şamil dispetçerə yaxın gəldi, yoldaşlarına göz vura-vura ona dedi:
- Bax, bizi yaxşı tanı, bundan belə bir sözümüzü iki eləmə.

Dispetçer əlini döşünün üstə qoyub yarızarafatla:
- Baş üstə, yoldaş Matqazin, baş üstə, - dedi.
Şamil də borclu qalmaq istəmədən:
- Başın təlimat kitabları üstə.

4

Bəxtiyar yerindən duran kimi pəncərəni açdı, bayıra boylandı. Gözəl, sakit bir aprel səhəri idi. Günəş mavi sulardan boylanırdı.

O, əl-üzünü yuyub cəld geyindi. Balaca cib dəftərçəsini vərəqləyib bu gün görəcəyi işləri oxudu. Dəftərçədə birinci yazılmışdı: "Azerlə danışmaq. Usta məsələsi".

Bəxtiyar dəftərçəni cibinə qoyub bayıra çıxdı. Sinə dolusu nəfəs aldı, yola düzəldi. O, taxta yollarla yeriyb bir gəminin içərisindən o birisinə keçirdi. Nəhayət kiçik bir pilləkənlə aşağı enib yeməkxanaya girdi.

İçəridə çoxlu adamvardı. Bəxtiyar salam verib ətrafına göz gəzdirdi. Orta stolların birinin arxasında Azər, Ənvər və Şamil oturmuşdu-

lar. Dördüncü stul boş idi. Bəxtiyar onlara sarı yeridi. Salam verib boş stulda əyləşdi. Keylərini soruşdu. Təşəkkür etdilər.

Azərgil çay içirdi. Xörəkpəylayan Bəxtiyar üçün də çay gətirdi. Sonra ondan nə yeyəcəyini soruşub getdi.

Bəxtiyar çay içə-içə üzünü Şamilə tutub ondan gileylənmiş kimi dedi:

- Yeməkxanın işçiləri səndən şikayət edirlər. Deyirlər, guya səni razı salmaq olmur, doğrudur?

Şamil cavab üçün məəttəl qalmadı:

- Yaxşı xörək bişirirlər ki, mən də razı olum? Srağagün şikayət kitabına yazmışam. Canım, olmaz ki, bir az dadlı bişirsinlər? Biz də bir ləz-zətinən yeyək. Mən bunu deyəndə onların xoşuna gölmir. İnciyirlər.

Bəxtiyarın üzündə təbəssüm göründü:

- İnciməzlər, Şamil, inciməzlər, - dedi. - Dadlı xörəklər bişirmək onların borcudur. - Bəxtiyar yeməkxananın müdürüni çağırtdırdı: - Xa-hış edirəm bu cavan oğlani - əlilə Şamili göstərdi - diqqətlə dinləyəsiz.

Yeməkxananın müdürü üzünü Şamilə çevirib müləyimcəsinə:

- Mən sizi eşidirəm, - dedi.

Şamil indiyə kimi yeməkxanada gördüyü nöqsanları dedi. Bir xörəkpəylayanın müştərilərlə pis rəftarından, xörəklərin bəzən duzsuz, bəzən çox duzlu olmasından, çayın yaxşı dəmlənməməsindən danışdı.

Müdir göstərilən nöqsanları nəzərə alınacağını bildirdi və əlavə et-di ki, müştərilərin haqlı tələbini vaxtında yerinə yetirə bilməyən xörəkpəylayana töhmət veriləcək.

Onlar üçün yemək gətirdilər. Elə bu vaxt kök, sarişin saçlı, yumrusifet xörəkpəylayan gəlib Şamildən üzr istədi. Onun bu hərəkəti Şamilin ürəyini kövrəldi, müdirə dedi:

- Mənim sizdən bir xahişim də var. Əgər mümkünəs, bu bacıya töhmət-zad verməyin. Sözdür olur da.

- Mən sizin bu xahişinizi də nəzərə alaram, yoldaş Matqazin!

Müdir bu sözləri elə bir ahənglə dedi ki, onların hamısının üzünə xəffif təbəssüm qondu.

Yumrusifet xörəkpəylayan məsələnin bu sayaq qurtardığına xeyli sevindi, Şamilə təşəkkür edib getdi.

Bəxtiyar dedi:

- Tələbkarlığını ürəkdən sevdim, Şamil. Neftçilərimizin hamısı sə-nin kimi olsa yeməkxana işçiləri özlərini yiğişdirərlər.

Azər söhbətə qarışdı:

- Öz aramızdı, yumrusifət xörəkpaylayan səni çox tez yumşaltdı ha, belə ürəyi yuxa olduğunu zənn eləməzdim.

Bəxtiyar tələsik əlavə etdi:

- Bu, mənim daha çox xoşuma gəldi. Bunun təsiri daha çox olar.

Araya bir anlıq sükut çökdü. Hamının başı yeməyə qarışmışdı. Şəmildə Ənvər xörəklərini tez yeyib getdilər.

Azər yenə Şamildən söhbət salıb Bəxtiyara:

- Bacarıqlı, ürəkli oğlandır, - dedi. - Briqadanın gözüdür. Dənizə çıxanda görəsən!

Bəxtiyar:

- Mə nonu yaxşı tanıyıram, özü yaxşı işlədiyindəndir ki, başqalarından da bunu tələb edir.

Azər:

- Elədir.

Söhbət yenə kəsildi. Bəxtiyar iti, təsirli gözlərini Azərin üzünə zillədi. Kənardan baxan olsaydı, zənn edərdi ki, onlar bir-birini birinci dəfədir ki, görülərlər.

Azacıq sonra isə Bəxtiyar:

- Biz belə qərara gəldik ki, - deyərək söhbəti davam etdirdi - səni briqadانıza usta qoyaq. Buna nə deyirsin?

- Məni? Bəs usta Rəsul? - Azər təəccübələ soruşdu:

Bəxtiyar təmkinlə cavab verdi:

- Usta Rəsulu başqa işə keçiririk. Bizim mədəndə olacaq. Elə səni bu işə məsləhət görənlərdən biri də odur. Sabahdan briqadanı qəbul edəcəksən, bildin?

Azər fikrə getdi. Onun indi on aylıq təcrübəsi vardı. Dənizdə işləməyə alılmışdı. Xəzərin şıltaq dalğaları ilə az çarpışmamışdı. Briqadanın heyəti də ürəyincə idi. Burada Şamil Matqazin, Arif Quliyev, Şamil Əmiroğlu kimi operatorlar çalışırdı.

Şamil Matqazin dalğalarla çarpışmada ad çıxarmışdı. Arif Quliyev səmərələşdirici təklifləri ilə briqadanın işinə kömək edirdi. Şamil Əmiroğlu quyuların nəbzini yoxlamaqda həssas və təcrübəli idi.

Azər mədən müdirinə dedi:

- Nə deyə bilərəm... Hərgah müdürüyyət mənə etimad göstərirəm, bu etimadı doğrultmaq borcumdur!

- Elə biz də bu fikirdəyik. - Bəxtiyar əlini onun ciyininə qoydu.

Onlar yeməkxanadan çıxdılar. Polad bünövrələr üzərində qurulmuş estakadaya (Neft daşlarında bunu "küçə" də adlandırırlar) çatdıqda Azər Bəxtiyara əl verib ayrıldı, qarşıda dayanmış maşına mindi. Maşında adam çıxdu. Onlar sıxlışış Azərə də yer elədilər. Azər:

- Təşəkkür! - deyib oturdu.

Maşın yola düşdü. Azər iş gedən adamları gözdən keçirdi. İkinci, üçüncü briqadanın üzvləri idilər. Azər onlara baxa-baxa beş-altı gün bundan qabaq Şamil Matqazinin yarızarafatla dediyi: "Birinci mədənin birinci briqadası niyə də gərək Neft daşlarında birinci olmasın?" sözlərini xatırladı. Gülümsədi. O hələ də Bəxtiyar Məmmədovla elədiyi söhbətin təsirində idi. "Ay Şamil, birinci olmaq istəyirsən, yəqin indi buradakıların içində də birinci olmaq istəyən var... Müdir də briqadanı qoydu boynuma. Görək, Şamil, indi necə olacaq?!. Mənə necə kömək edəcəksən?!.. Bilirəm, sən, özün demiş, premiya almayan ayı dilxor olursan, elə hamı dilxor olur. Mükafat da neftin bolluğuundan, planın artıqlaması ilə yerinə yetirilməsindən asılı olur. Görürsən, Şamil, mənim indi yüküm nə qədər artır?!"

Maşın Azərgilin sahəsinə çatanda, o, yerə tullandı, sahəyə göz gəzdirdi. Briqada üzvləri məşğul idilər. Yaxınlaşdı. Salamlaşdı. İlkin görürmüş kimi hər birisinin işinə artıq diqqət yetirir, usta olmağa razılıq verdiyi üçün özünə bəraət qazandırmağa çalışırdı. "Yox, işləmək olar!"

Ənvər gəldi. Azər müdirin dediklərini ondan gizlətmək istəmədi. Həm də fikrini biləcəkdi. Gözlədiyi kimi Ənvər xəbərə sevindi. Dostunu təbrik etdi. Narahatlığını görəndə ona ürək-dirək verdi:

- Heç bir şeydən qorxma. Qorxan gözə çöp düşər. Əlbir işleyəcəyik. Briqada adamlarının işinə də sözüm yoxdur. O ki qaldı mənim köməyimə, əlimdən gələni əsirgəməyəcəyimə arxayın ola bilərsən.

5

Dostlar boş vaxtlarında tez-tez Azərin başına yığışış söhbət edərlər. Kimi istehsalatdan, yeniliklərdən, kimi dənizçiliyə aid oxuduğu bədii və elmi kitablardan, kimi yaxınlarda baxdığı film və tamaşalarдан söhbət salardı. Bəzən mübahisə də olardı.

Azər, İlyas, İsmayıllı, Nurəddin, Cümşüd bu mübahisələrdə həvəslə iştirak edərdilər. Ənvər mübahisələrdən ya tamamilə kənarda qalar,

jaxud da bir-iki kəlmə ağızından qaçırdı. Vəssalam. Dostlar çox zaman ona sataşaraq deyərdilər:

- Biz danişırıq, mübahisə eləyirik. Ənvər yiğir çinədanına, dinmir, dinmir, bir də görürsən bu yandan təzə bir fikir atdı ortalığa, oldu yenilikçi.

Bir dəfə İlyas dostların Ənvərlə zarafatından sonra demişdi:

- Bəs bilmirsiz ki, suyun lal axanı, adamin yerə baxanı.

Ənvər qızarmışdısa da inciməmişdi. Çünkü zarafatın səmimi olduğunu bilirdi. O, ümumiyyətlə zarafatdan inciyən deyildi. Bununla belə o, İlyasın sözünü cavabsız qoymamışdı:

- Küçədə çəllək diyirlədəndə heç fikir vermisizmi? Boş çəlləklər həmişə dolularından daha hay-küy salır.

- İlyas, adamin insafi var, bu, tutdu.

Bu sözü birinci kim demişdi, axırıncı kim demişdi, İlyas yəqin edə bilməmişdi. Onu bilmüşdi ki, bu fikirlə hamı razıdır, hamı onu tekrar edir, təsdiqləyir. Odur ki, səsini çıxarmamışdı, taleyi ilə razılaşmışdı.

Dostlar gözəl, səmimi ailə, xoşbəxtlik haqqında da tez-tez söhbət edərdilər. Kimi tez evlənməyi, kimi iyirmi beş, kimisi də otuz yaşında evlənməyi təriflərdi. Bu məsələdə dostları birləşdirən bir ümumi cəhət vardı. Onların hamısı gözəl, səmimi ailə tərəfdarı idi.

Dostlardan İsmayıł, Cümşüd, Nurəddin artıq evli idilər. Ev-eşikləri, oğul-uşaqları vardı. Azər, İlyas, Ənvər isə hələ götür-qoyda idilər. Bu na görə də belə söhbətlər zamanı üç evli dost üç subay dostun üstünə düşər, onları evləndirmək üçün tələsdirərdilər. Bir dəfə onların bu cür söhbəti üstünə Bəxtiyar da çıxmış, məsələdən agah olan kimi demişdi:

- Mən sözsüz İsmayılgılın şərıkəm. Mən özüm iyirmi bir yaşında evlənmişəm. Tez evlənməyən üçün də heç vaxt peşman olmamışam. Əksinə sevinmişəm. İndi mənim iki qızım, bir oğlum var. Onlar mənim üçün hər nəyə desən dəyər. Övlad başqa nemətdir, dostlar, əlbəttə, ata olmayanlar bunu bilməz.

Evlənəcəkləri qızların gözəl olub-olmaması mənəvi və zahiri gözəlliyi, xasiyyəti, sənəti barədə də dostların mübahisəsi olardı...

Gözəllik məsələsində onların hamısı eyni fikri müdafiə edərdi: mənəvi gözəlliyi üstün tutardılar. Bununla yanaşı dostlardan hər birisi (subaylar nəzərdə tutulur) gələcək həyat yoldaşının mənəvi gözəlliyi, mənəvi üstünlükleri ilə bərabər onun zahiri gözəlliyə də malik olmasına arzu edərdi.

Onları qınamaq olmazdı. Hansımızın ürəyi vaxtında eyni hisslərlə döyünməmiş, eyni arzularla çırpmamışdır.

Oğlanla qızın eyni sənət sahibi olub-olmamaları məsələsində dostlar iki yerə ayrıldılar. Onlardan bir qismi ərlə-arvadın həmsənət olmaları fikrini irəli sürər, digər qismi isə bu məsələyə o qədər də əhəmiyyət verməz, "əsas məsələ sənətdə deyil, bir-birini başa düşməkdədir" deyərdilər.

Azər sonuncu fikrin tərəfdarlarındanndı.

Bu axşam dostların söhbəti olduqca şirindi. Danışq subaylar üstünə gələndə İlyas özünü saxlaya bilmədi:

- Balam, subay deyə-deyə bizi lap pərən-pərən salacaqsız, ha! İslmayıl tələsik soruşdu:

- Necə məgər, təzə xəbər var?

İlyas Azərə işaret ilə:

- Var. Özü də lap yekəsindən, - dedi. - Sən demə, bizim dəstədən bir nəfər sizin tərəfə keçmək üçün altdan-altdan iş görürmüş, bizdən xəbərsiz. Ənvar, deyəsən elə axıra səninlə mən qalırıq axı, dostumuz bu gün-sabah bizə əlvida deyəcək.

- Azər, təbrik edirik, aşna, bəs bunu, niyə gizlin saxlamışan, hə? - dostlar onun üstünə düşdülər.

Azər:

- Əşı, hələ heç bir şey yoxdur, - dedi - İlyasdır da. Dili dinc durmur.

İlyas daha səbir edə bilməzdi:

- Necə yəni İlyasdır da, özüm, bax, bu gözlərimlə - deyərək əlini gözlərinə apardı - görmüşəm. İndi deyəcəksən harda? Onu da deyim, baş üstə. Görmüşəm dənizkənarı bulvarda! Xudmanı yerdə gəzişirdiz. Bayatılarda deyildiyi kimi:

Əzizim dalda yeri,
Meh vurar dalda yeri,
İki könül bir olsa,
Tez tapar dalda yeri.

Başınız üzərində də on dörd gecəlik ay. Ay elə bil həmin gecə sizdən ötrü çıxmışdı, başınız üstündən əskik olmurdu. Elə mehriban-mehriban sizi süzürdü ki...

- Sağ ol, İlyas, səni heç belə bilmirdim! - İslmayıl yoldaşlarına göz elədi.

İlyas davam etdi:

- Zərrin şüalar, dənizkənarı, iki sevişən gənc. Dalısın özüz fikirləşin. Mənim yazılılığım elə bura qədərdir. Hə, bir də onu deyim ki, qız ucaboylu, mütənasib əndamlı, incə bir qızdır. Eşitdiyim bir şey də var: yaxınlarda nişanlanacaqlar.

İşı belə görən Azər dostlarından heç bir şeyi gizlətmədi, yaxınlardan qızı nişan aparacaqlarını bildirdi.

Azərin sevdiyi qızın tibb institutunda oxuduğunu eşidəndə Nurəddin dedi:

- Məlum oldu. Bayaqdan da başlamışan bizimlə söz güləşdirməyə. Ay nə bilim, oğlanla qız eyni sənət sahibi olmasalar da olar, ay nə bilim, əsas şərt onların bir-birini başa düşmələridir. Bunları deyincə elə birdəfəlik deyəydin ki, həkim qızı sevirəm. Biz də işimizi biləydik. Könül sevən göyçək olar. Başاقan olsun.

- Həkim qızla sevişdiyini Azər mənə çoxdan demişdi, - deyərək Ənvər sözə qarışdı.

- Yox, bir gəl sənə də deməyəydi. Gecə-gündüz bir yerdəsiz. Nəfəsiz bir gedib gəlir. - İlyas tələsik dilləndi.

Ənvər davam etdi:

- Yəqin bilmış olarsız. Vaxtilə Azərin anası onu həkim eləmək istəyirdi. İndi oğul olmasın gəlin olsun. Ana üçün fərqi nədir, təki evdə həkim olsun. Elə deyilmi, İsmayı?

İsmayı cavabında:

- Elədir, - dedi, - hər ikisi ananın övladıdır.

- Ancaq hər üçü səmimi olanda belə olur - İlyas yenə dilini dinc qoymadı.

İsmayı:

- Azərgilin səmimi yaşayacağına söz ola bilməz. Sitarə xala ipək kimi arvaddır. O, hər kəsi yola verər - dedi və sonra üzünü Azərə tutub soruşdu. - Yaxşı, bəs toy?

- Görək də... Hələ heç özüm bilmirəm...

Bu vaxt bir qız qaçaraq özünü onlara yetirdi və:

- Uşaqlar, beşinci neftiyacı məntəqədə hansı bir quyununsa atqı xəttindəki klapan sınmışdır - dedi. - Məni usta Rəsul sizin dalınızca göndərdi - deyib Ənvərə və Azərə işaret etdi.

Usta Rəsul indi mədən müdirinin gecə köməkçisi vəzifəsində çalışır. Yığıçı məntəqədə klapanın sınmamasını ona növbətçi operator ra-

dio vasitəsilə xəbər vermişdi. O özü vaxtı itirmədən birbaş neftyığıçı məntəqəyə yollanmış, qarşısına çıxan və kinoya getmək istəyən həmin qızı Azərlə Ənvərin dalınca göndərmişdi.

- Yaxşı, Minirə, usta Rəsula de ki, biz getdik, - deyib onlar cəldayağa qalxdılar.

- Usta Rəsul çoxdan getmişdir. O, heç dayanar?!. - Minirə cavab verdi. - Mən də sizinlə gedirəm.

Onlar qarşıya çıxan ilk maşına minib yola düşdülər...

Neftyığıçı məntəqədə baş vermiş qəzanı aradan qaldırıb neft itkisinə yol vermədilər. Yalnız bundan sonra usta Rəsul ətrafindakı adam-lara diqqətlə göz yetirdi, gözləri Minirəyə sataşınca:

- Qızım, bəs sən kinoya getmədin? - dedi.
- Yox, usta... Heç belə vaxtda kinoya gedərlər.
- Sağ ol, qızım! - sonra, üzünü Ənvərə tutdu. - Görürsən necə işçilərin var. Sən bunlarla fəxr etməlisən!

Minirə Məmmədbəyli Azərbaycan Sənaye İnstitutunun geoloji faktültəsini bir neçə ay idи, qurtarmışdı. Birinci mədəndə tədqiqat operatoru vəzifəsində işləyirdi. Az bir vaxtda yaxşı işlə diqqəti cəlb eləmişdi. Dəniz bu qız üçün sanki bir göy çəmənlik idi. O, istənilən vaxtda, istənilən havada dənizə çıxır, tədqiqat işini aparırdı.

Usta Rəsulun tərifli sözlərindən Minirə qızarıb gözlərini yerə dikdi.

- Yaxşı, yaxşı, qızım, utanmağın yeri deyil. Adam eyib iş görəndə utanar, yaxşı işlə sevinər, fəxr edər, bildin?!

Onlar geri qayıdanda film yenice qurtarmaşdı. Minirə təzəcə kinodan çıxmış bir neçə qızla qarşılaşdı. Bunlar onun yataqxana yoldaşları idilər. Qızlar Minirəni dövrəyə aldılar:

- Hardaydın?!..
- Nə qədər səni gözlədik!..
- Bilirsən nə yaxşı kino idи.

Minirə:

- İşim oldu, qızlar, vacib işim oldu, gələ bilmədim - dedi. - Məni gözlədiyiniz üçün üzr istəyirəm.

- Sənin elə həmişə işin olur...

Minirəni qızların əhatəsində görən usta Rəsul yaxına gəldi. Qızlar aralanıb usta Rəsula salam verdilər. Usta Rəsul məsələdən agah olan kimi dedi:

- Qızlar, Minirəni danlamayın. Onun bu gecə sizinlə bir yerdə olmamasına günahkar mənəm...

6

Bəxtiyar Məmmədovun Gürganneft neft mədənləri idarəsinin rəisi təyin olunması hamını sevindirmişdi.

"Layiqli oğlandır..."

"Yerinə düşüb..."

"Fəhlənin qədr-qiyəmətini biləndir..."

"Başacan olsun... Korlanmasın..."

Azərlə Ənvər Bakıda, istirahətdə idilər. "Daşlara" gələndə Minirə birinci mədənə geoloq təyin olundu.

Hər iki xəbər Azərlə Ənvərin ürəklərincə oldu. Geoloji şöbəyə gəldilər. Minirəni təbrik etdilər. Onların bu gelişindən hədsiz razı qalan Minirə:

- Sağ olun, qardaşlarım, sağ olun!.. - dedi. - Amma gərək kömək eləyəsiniz ha!

Azər dedi:

- Arxayıń ola bilərsən!

Ənvər bildirdi:

- Zərrəcə şübhə ola bilməz!

Onlar Minirə ilə xudahafızlaşış getdilər.

Minirə arxalarınca baxa-baxa fikirləşirdi: "Məndən artıq sevinirlər. Təmiz ürəkləri var. Doğma bacıları kimi mənə hörmət elədilər. "Daşlar"a ayaqları dəyən kimi təbrik eləməyə gəldilər... Sağ olsunlar!.. Bu gün elə həyəcanlıyam ki? Sevindiyimdəndir yəqin... Bir də məsuliyyət hissi. Amma Azərlə Ənvərin gəlişi yaman yerinə düşdü. Qorxum bir az azaldı... Artıq bu gündən illərlə arzuladığım bir işi rəsmən mənə tapşırıldılar. Bu gündən geoloqam... Anam eşitcək necə də sevinəcək. Yaman nigaran qalır mən "Daşlar"a gələndə. Evə qayıdan da "burnumun" ucu göynəyir, bala, sənsiz, gəlib çıxsana" deyəcək. Mən də ona şad xəbər deyəcəyəm. Deyəcəyəm ki..."

Axşam iki dost yenə baş-başa verib, arzularından, gələcək planlarından danışmağa başladılar. Xeyli söhbətdən sonra Ənvər dedi:

- Azər, bir məsələ barəsində səninlə danışmaq istəyirəm. Ancaq bilmirəm nə deyəcəksən. Düzü, bu məsələ məni çoxdan düşündürür. Di gəl ki, hələ ortaçıda heç bir şey yoxdur.

- Nə olar, adam hər şeyi birdən-birə tapmir ki? Azər mənalı-mənalı dostunu süzdü.

- Orası elədir, Azər. - O sözünə davam etdi. - Mən ruhdan düşmüəm. Mənə elə gəlir ki, istədiyimi tapacağam. Mütləq tapacağam!..

- Yaxşı, sənin fikirləşdiyin nədir?..

- Bilirsən... hazırda neftin lay şəraitini tədqiq etmək üçün istifadə elədiyimiz dərinlik nümunə götürən cihaz bizi təmin eləmir. Heç təmin eləmir. Bu cihazın nöqsanı çoxdur. Gərək ki, bu nöqsanların bəziləri haqqında əvvəllərdə sənə danışmışam, elədir?

Azər:

- Bəli, danışmışan. Xatırlayıram.

Ənvər davam etdi:

- İndi gəl, biz həmin nöqsanları özümüz üçün aydınlaşdırıaq. İsteyirsən?

- İsteyirsən nədir canım, əger sən təzə bir şey tapsan, bu, elə bizim briqadanın xeyrinədir də, necə istəməyə bilərəm. Bir də ki...

Azər "Bir də ki, biz dostuq" demək istəyirdi. Ənvər bunu başa düşdüyündən onun sözünü yarımcıq qoymuştu:

- Hə, aydınndır. İndi mənə qulaq as. Biz dərinlik nümunə götürən cihazı quyuya buraxıb çıxartdıqdan sonra klapanların quyunun hansı hissəsində bağlandığını ayırdı elə bilmirik. Buna görə də götürülən nümunəni təyin eləməkdə çətinlik çəkirik. Quyu dibindən bir nümunə əvəzinə bir neçə nümunə götürürük. Lakin götürdüyüümüz nümunələrdən hansının keyfiyyətli olduğunu bilmədiyimizdən onların hamısını analizə göndəririk. Elədir? - Ənvər Azərin qulaq asib-asmadığını təyin eləmək üçün sualedici nəzərlərlə ona baxdı.

Azər Ənvərin dediklərini düz olduğunu başı ilə təsdiq edib:

- Sonra, sonra, - onu danışmağa tələbsdirdi.

- Analiz vaxtı da ki, özün bilirsən, ya bütün nümunələrin keyfiyyətsiz, ya da bir-ikisinin keyfiyyətli, qalanlarının isə keyfiyyətsiz olduğu meydana çıxır...

- Yaman yerdən yapışmışan, dost, danış, danış, çox maraqlıdır.

Ənvər bir az da həvəslə danışdı:

- Bir özün fikirləş, artıq nümunələrlə əlaqədar biz nə qədər əlavə işlər görür, nə qədər vaxt itiririk. Mənə elə gəlir ki, Azər, bu nöqsan-

ları aradan qaldırmaq mümkünür... Ancaq necə? Bu hələ mənim üçün kəsilməmiş qarız kimidir...

- Azər... Azər!.. Vaxtdır, gecikirik - bayırdan kimsə ucadan qışqırdı. Azər səs gelən tərəfə boylandı:

- Bu saat... bu saat... - Sonra üzünü Ənvərə tutdu. - Bu axşam axı mədəniyyət evində Bakı artistlərinin müsamirəsi olacaq, getmirsən?

- Gedək, heç elə şeydən qalmaq olar, onsuz da onlar bu tərəflərdə az-az görünürənlər.

Tələsik geyinib çıxdılar.

Estakadaya çatanda İsmayıllı İlyasın onları gözlədiklərini gördülər. İlyasın atmacası hazır idi:

- Ərköyün böyüyən nazlı qızlar kimi adamı nə çox gözləməyə məcbur edirsiz, gəlib çıxın da!..

Mədəniyyət evinin qabağına çoxlu adam yığışmışdı. Müsamirənin başlanmasına az qalırdı. Adamlar yavaş-yavaş içəri keçirdilər. Dostlar Bəxtiyara rast gəldilər.

Salamlaşandan sonra onu yeni vəzifəsi münasibəti ilə təbrik etdi-lər. Bu vaxt Minirə də gəlib çıxdı. Bəxtiyar onu görçək dedi:

- Hə, Minirə, Ənvər narazılıq etmir ki, səni geoloq qoyduğumuz üçün. Axı sən onun ən yaxşı tədqiqat operatorlarından sayılırdın. Onun müavini idin.

- Məncə, yox! - Minirə ərk edirmiş kimi Ənvərə baxdı.

- Mən... əksinə sevinirəm! - Ənvər gülümsəyə-gülümsəyə cavab verdi. - Minirə ilə hamımız fəxr edirik, yoldaş Bəxtiyar.

- Xahiş edirəm mənə yenə də Bəxtiyar deyin. Biz yoldaşıq... Onlar mədəniyyət evinin tamaşa salonuna keçdilər.

Minirə gözünü açanda estakadadan xeyli aralı ayrıca özül üzərin-də qazılmış iki yüz yetmiş beş nömrəli quyunu bu gün istismara buraxacağıni xatırladı. Bu, ikinci quyu idi ki, o, müstəqil surətdə istismara buraxacaqdı. "Birinci quyuda hər şey qaydasınca getdi. Heç ruhum da incimədim. Görək iki yüz yetmiş beş necə olacaq?!"

Cəld yerindən qalxdı, əl-üzünü tələsik yuyub yeməkxanaya getdi. "Görək ikinci müstəqil işim necə olacaq?!"

Yeməkxanada çox oturmadı. Gözü elə saatda idi. "Yəqin indi Azərgil məni gözləyirlər. Durum gedim... Bircə bu da yaxşı qurtaray-

dı. Hava da gözümə bu gün yaxşı dəymir..."

Hava çox tutqun və soyuqdu. Minirə fəhlələri iş yerinə aparan maşına mindi. O, elə oturan kimi maşın yola düşdü... "Məni gözləyirmiş ki, nə yaxşı oldu!.."

Minurə maşından düşəndə Azərgilin onu gözlədiyini gördü. Tələsik onlara sarı addimladı. Çatanda tövşüyə-tövşüyə:

- Yəqin sizi çox gözləmişəm, hə?! - soruşdu.
- Yox, elə biz də indi yiğmişmişiq, - Azər dedi. - Geoloji şöbəyə də-yəcəksən?

- Hə, bir beş dəqiqliyə.
- Yaxşı, mən də kateri hazır elətdirim...

Bir saat keçmədi, dalğaları yara-yara irəli şığıyan kater iki yüz yetmiş beş nömrəli quyunun istismara buraxılması üçün lazımı şəxslərdən ibarət dəstəni ayrıca özülə götürdü...

Quyunun atılması üçün lazım olan tədbirlər yerli-yerində görüləndən sonra əsas işə keçdilər. İlk atışdan sonra gil məhlulu hərəkətə gəldi, aşıb-daşdı, quyunun ətrafına tökülməyə başladı.

Minurə həyəcanla:

- Layin qüvvəsinə, gücünə bax!.. - dedi. - Belə baxıram, fontan vuracaq!

Azər onun fikrini təsdiq etdi:

- Şübə ola bilməz. Gün kimi aydındır.
- Perferatoru tez çıxarmaq lazımdır. - Minirə Azərə baxdı.

Azər başı ilə razi olduğunu bildirdi.

Perferatoru quyudan çəkib çıxarmağa başladılar. Lakin quyunun ağızına yaxın bir yerdə o ilişib qaldı.

Azər həyəcan qarışq bir təəssüflə:

- Vay səni!.. - dedi. - Gör harda ilişdi!

Minurənin həyəcanı çoxalırdı:

- Heç gör yeridir, sən allah? Vaxt itirmək olmaz, Azər, necə olursa-olsun perferatoru bu saatca çıxarmalıyıq. İndicə fontan vuracaq!

Azər də həyəcanlanmışdı:

- Doğrudur, bu dəqiqli də vaxt itirmək olmaz.

Elə bu vaxt perferator maşının motoru da xarab oldu. Çox gərgin bir vəziyyət əmələ gəldi. Azər Minurəyə, Minurə Azərə baxdı.

"Amma gərək kömək eləyəsiniz ha!"
"Arxayıń ola bilərsən!"

Azər Minurənin geniş açılmış gözlərində dərin təşvimş görəndə ona birdən-birə elə gəldi ki, gücü qat-qat çoxaldı, bir göz qırpmında pençeyini çıxarıb bir yana tulladı, cəld kabeldən yapışib perforatoru var qüvvəsi ilə dartıb çıxartdı. Üz-gözü, üst-başı gil məhluluna, neftə bulaşa-bulaşa quyu ağızdakı siyirtməni bağladı. Quyunun açıq fontanla işləməsi qarşısı alındı. Sonra köməkləşib armaturu qoydular. Quyunu atqı xəttinə keçirdilər...

Azər, demək olar ki, palçıq içində idi. Gözləri qızarmışdı. Alnında tər damcıları gil məhluluna qarışmışdı. O, üst köynəyini çıxarıb bir yana tulladı. Pençeyini götürüb geydi. Yan cibindən dəsmalını çıxarıb alnındaki qara tər damcılarını sildi. Gülümşədi.

- Yaman işə salacaqdı bizi, bu iki yüz yetmiş beş. Yaxşı qurtardıq.

Minurə minnətdarlıqla Azərə baxdı:

- Yaxşı qurtardıq!.. Sayəndə yaxşı qurtardıq!

- Hamımızın sayəsində...

Minurə ciddi dedi:

- Azər, təvazökarlıq eləmə. İki yüz yetmiş beşin qəhrəmanı sən-sən. Divar qəzetimizə belə də yazacağam.

7

Külək viyıldayır, külək uğuldayırdı. Dəniz təlatümə gəlirdi. Qasır-ğa gözlənilirdi. Azər pəncərədən baxır, həyəcanlanırdı.

- Bilirsən də, Ənvər, briqadamız 1956-cı ildə plandan əlavə 2.500 ton neft verməlidir.

- Qorxursan?! - Ənvər yaxına gəlib əlini onun ciyininə qoyma.

- Necə deyim, qorxuram da, qorxmuram da. Hər halda ağırdır, böyük məsuliyyətdir. Üç gün irəli Bəxtiyar Məmmədov sahəmizə gəlmüşdi. İşimizlə çox maraqlanırdı. Gedəndə dönə-dönə dedi: "Bax, qardaşım, ümidiş sizədir. Plandan əlavə 2.500 ton... verə bilməsəniz heç nə... Amma mən sənə arxayınam. Arxayınam, Azər!.." Əlimi sixarkən mən də ona dedim: "Bizdən arxayı ola bilərsiz!.."

Dənizin ugultusu küləyin viyiltisəna qarışmışdı.

Ənvər arxayıñ-arxayıñ dedi:

- Qorxma, Bəxtiyar sizin imkanlarınızı səndən yaxşı bilir, Azər, heç qorxma. Briqadanızın tərkibi yaxşıdır. Əlinizdə böyük texnika var. Bu texnikadan istifadə etsəz...

- Etsəz?!. Var gücümüzle çalışırıq.
- Briqadanın üzvlərindən gərək ki, üçü ali təhsilli olsun, elədir? - Ənvər soruşdu.
 - Dördü ali təhsillidir. Birisi də Azərbaycan Sənaye İnstitutunun qiyyabiçisidir.
 - Görürsən!.. Briqadanın yerdə qalan üzvləri də, şübhəsiz, neft istismarı üzrə texminimum keçmişlər, elədir?
 - Bəli, keçmişlər.... Hazırda briqadada dörd nəfər yeddinci dərəcə, dörd nəfər altıncı dərəcə, altı nəfər beşinci dərəcə, bir nəfər üçüncü dərəcə operator var.
 - Balam, sənin briqadanın adamları dağı dağ üstə qoyar. O ki qaldı 2.500 ton ola. Qorxunu birdəfəlik ürəyindən çıxart getsin. Fırtına da səni qoy çox həyəcanlandırmamasın.

Ənvər stol arxasına keçib oturdu, mütaliə elədiyi kitabı götürdü, qaldığı yeri açmamış Azərdən soruşdu:

- Köməkçilərin Surxay və Sədrəddindən necə, razısan?
- Cox razıyam. Onlar briqadanın işinə can yandırırlar.
- İkişi də ali təhsilli mühəndis.
- İkişi də. İndi, Ənvər, mən sahilə gedəndə ürəyi arxayı gedirəm. Bilirəm ki, onlar hər bir işi layiqincə görəcəklər.
- Demək, Azər, sənin briqada üzvlərindən zərrəcə şikayətin, gileyüzərin yoxdur. O ki, qaldı mənimlə əlaqədar məsələlərə, gəl onu da birgə ölçüb-biçək.

Onlar xeyli "ölçüb-biçdikdən" sonra bu qərara gəldilər ki, ayda azı iki dəfə quyuları tədqiqat operatorları ilə birlikdə layın təzyiqini ölçüsünlər, indikator diaqramları düzəltsinlər, bərabər təzyiqlərin xəritəsini çəksinlər.

- Azər söhbəti sonra Ənvərin yeniliyi üzərinə gətirib dedi:
- Hə, nümunə götürən cihaz təkmilləşirmi?
 - Ənvər ümidi, bir az da inamlı dedi:
 - İlk addımlar atılmışdır. Mənçə, təkmilləşəcəkdir. Eh, Azər, bircə fikirlərim düz çıxayı!..

Azər onun gözlərindən oxudu: "Fikirlərim düz çıxacaq! Çıxmalıdır!"

- Qorxma, axtarışda inadlı dost, istəyinə çatacaqsan!
- Sağlıq olsun!..
- Ənvər əlindəki kitabı açdı:

- Bir az da Cəfər Cabbarlı ilə söhbət eləyək.
- Hardasan?
- "Qız qalası"nı başlayıram.

Quzğunun sahilində pək qocaman,
Bir yanı, əski sırrlər yuvası,
Sanki dalmış dərin düşüncələrə,
Duruyor sakitanə Qız qalası...

Azər estakada ilə addımlayırdı. "Hamı bizdən danışır... Amma qəribə oldu: plandan əlavə verəcəyimiz 2.500 tonu yarımlı ildə verdik... Özümün belə inanmağım gölmir. Amma faktdır... Yox, iki yüz yetmiş beş üzümüzü ağ elədi. Çalışırdıq da ha! Nə gecəmiz vardı, nə gündüzümüz... İndi SSRİ Neft Sənaye Nazirliyinin və Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının keçici Qırmızı bayraqı əlimizdədir... Pul mükafatı da toy ərəfəsində yerinə düşdü... Bəli, müvəffəqqiyəti gərək qazanasan. Tər tökəsən, çalışasən, qazanasan..."

Yanında dayanan "Villis" Azəri düşüncələrindən ayırdı. Çevriləndə Bəxtiyarın gülümsədiyini gördü. Bəxtiyar onu maşına dəvət etdi. Azər mindi. "Villis" yola düşdü. Bəxtiyar dedi:

- Cox fikirli idin. Hə, aydınır, ağaç bar verəndə... Qırmızı bayraqdan sonra özünüüzü necə hiss eləyirsiz? Gərək həmişəlik əlinizdə saxlaysınız ha?

- Asandır?!
- Əlbəttə, asan deyil. Asan olmadığı üçün də sizdən tələb edirəm. Gütünüzə inanıram.
- Cox sağ olun!
- Sən də sağ ol, briqadanın adamları da sağ olsunlar. Gürganneftin üzünü ağ eləməsiz. Bura bax, Azər, ilin axırına kimi plandan əlavə 1.500 tonnan necəsən?!
- Ağırıdır!..
- Bilirəm ağırdır, məndən də tələb eləyirlər.
- Nə deyim?..
- Sənə axı tərəddüb yaraşmir.
- Pis olmaz...

- Oldu, danışdıq!..

Azərgilin sahəsinə çatanda sürücü "Villis"i saxladı. Azər "sağ olun" deyib düşdü.

"Villis" götürüldü.

Azər bir-iki addım atmamışdı ki, Ənvərin ona tərəf gəldiyini gördü. Ənvər gülə-gülə deyirdi:

- Yenə rəisin maşınında gəlib gedirsən, dost!

- Biz bələyik, dost!..

- Olsun, olsun...

- Ancaq rəisin maşınında gəlmək mənə çox baha oturdu, dost, düz 1.500 tona başa gəldi.

- Bəs nə bilmışdin?!..

- Göz açmağa imkanımız olmayıacaq...

- Rəisə də o lazımdır da... Yaxşı, icazə ver səni ürəkdən təbrik...

Azər onun sözlərini yarıda kəsdi:

- "İcazə ver", "icazə ver"... İcazə vermirəm, indi ki, icazə istəyir-sən.

- Yaxşı, icazəsiz-zadsız təbrik eləyirəm. Ürəkdən. Buna sözün yoxdur ki!

- Bu, ayrı söhbət. Səni də təbrik edirəm, biz nə etmişiksə orada sənin də əməyin var. Biz əl-ələ verib işləmişik, Ənvər!

- Orası elədir, ancaq... - Ənvər dostunun fikrinə etiraz eləmək istədi - sən mənim köməyimi çox şışirdirsən.

- Heç bir şışirtmə yoxdur, doğru sözümdür. Bircə qoy sənin təkmil-ləşdirdiyin cihaz da bu gün axırıncı sınaqdan çıxın. Yaxşıca bir şadlıq eləmək lazımdır.

Ənvər gülümsədi:

- Əlbəttə, heç onsuz olar?!..

- Yaxşı, nə vaxt başlayırsız?

- Yarım saatdan sonra.

- Onda gedək, mən də səninlə bir yerdə olmaq isteyirəm.

Çvanovdakı qırmızı güşənin qabağına xeyli adam toplaşmışdı. Bunların çoxu birinci mədənin fəhlələri idi. Gənc neftçilərdən biri ağızdolusu deyirdi:

- Gözünə döndüyüm Ənvərin bu dəfəki yeniliyi, deyəsən, qıymət olacaq ha!

- Bəs sən nə bilirdin! - Bir başqası sözə qarışdı.

Söhbət qızışırıdı:

- Zirək oğländir...

- Balam, kişinin oğlu elə hey görürsən bir şey üzərində çalışır, düşünür, axtarır, axırdı da istədiyini tapır.

Allah saxlamışın təzə şey tapmaqdə naxış var ey, naxış!

- Bu, naxış-maxış işi deyil, fərasət nişanəsidir. Fərasət.

- Ay uşaqlar, yaxşı yadına düşdü, bu gün axı Ənvərin yeniliyini sı-naqdan keçiriblər. Görən necə olub?

Bu zaman birinci mədənin baş geoloqu Xoşbəxt Yusifzadə neftçilərə yaxınlaşış salam verdi. Onlar dərhal sınaq barədə soruştular.

Baş geoloq sınaycı nəzərlə işçiləri gözdən keçirib xəbər aldı:

- Sizcə necə olmalıydı?

- Əlbəttə, yaxşı.

- Yaxşı nədir, a kişi, deyinən əla!

- Buna şəkk-üşbhə ola bilməz! - Hamı bir ağızdan təsdiq etdi.

- İndi ki, elədir - Yusifzadə əlavə etdi - Ənvəri təbrik edə bilərsiniz. O öz yeniliyi ilə nümunə cihazı həqiqətən təkmilləşdirməyə nail olmuş, cihazın nöqsanlarını aradan qaldırmışdır. Bunun üçün o, heç bilirsiz neyləyib?

- Neyləyib? - Lap cavan bir fəhlə soruşdu.

- Bunun üçün o, nümunə götürən cihazı dərinlik manometri ilə birləşdirmişdir. Bu manometr cihaz klapanlarının quyunun hansı hissəsində bağlandığını öz kartoqramında yazır. Bununla da cihazda nə qədər təzyiq qaldığı və nümunənin keyfiyyətli olub-olmadığı dərhal bilinir. Yeni cihazla həm nümunə götürülür, həm də quyu dibindəki təzyiq ölçülür. Aydındır, uşaqlar?

- Aydındır.

- Atalar yaxşı deyib: adını tut, qulağını çək. Odur, özü də Azərlə burası gelir.

Azər, Ənvər işçilərə yaxınlaşış salam verdilər. İşçilər salamı salamlı alıb, gənc yenilikçini döñə-döñə təbrik etdilər. Ənvərin günəşdən yanmış çöhrəsinə qızartı çökdü.

Xoşbəxt zarafat elədi:

- Sən indi belə utanırsan, bəs toyun olanda nə edəcəksən?

- Onda utanmaz, - Azər dilləndi, - təki o gün tez olsun!
- Bu, onun özündən asılıdır, biz qulluğunda hazırlıq. - Baş geoloq Azərə mənalı bir nəzər saldı. - Ancaq sən, deyəsən, Ənvəri qabaqla-
yacaqsan ha!
- Qabaqlayacaqsan nədi, Xoşbəxt müəllim, o, çoxdan qabaqlamış-
dır, bu gün-sabah toyudur. - Minirə gülümsündü.
- Onda ay usta, sağ əlini bir Ənvərin başına qoysana, - Şamil Mat-
qazin söz atdı.
- Hə, hə, - işçilər ona şərik çıxdılar. - Sağ əlini Ənvərin başına qoy.
- O da mənim bax, bu gözüm üstə, - Azər sağ əlini əvvəlcə sağ gö-
zünün üstünə, sonra Ənvərin başına qoydu.

Hamının üzündə gülüş göründü.

Baş geoloqun dodaqlarında təbəssüm işiq saçdı:

- Bax, bu bizim ürəyimizcə oldu, Azər!

Azər Xoşbəxtin iri, qonur gözlərindəki incə mənanı o dəqiqli tut-
du: "Əlini elə mənim də başıma qoymuş kimi oldun, sağ ol!".

Xoşbəxt mədənin kontoruna gedə-gedə düşünürdü: "Arif oğlandı Azər, hamidan tez ürəyimdəkini duydu... Hamidan tez... Mən də ki, adamları evlənmək üçün tələsdirir, özümə gələndə isə yatıram..."

O, evlənəcəyi qızla ilk görüşünü xatırladı...

Azərbaycan Sənaye İnstitutunun akt zalında gecə keçirilirdi. 1951-ci ilin yanvar ayıydı. Geoloji kəşfiyyat fakültəsinin IV kursunda idi onda. Kurs yoldaşı Müslüm, həmkəndlisi, dostu, energetik fakültənin III kurs tələbəsi Ağazərlə (Bakının Pirşağı kəndindəndi) gecəyə gəlmişdi.

İçəri keçib görürlər ki, qabaq sıralarda stulların üstə qəzet, papaq, kitab və s. qoyulub. Ona görə də gedib səkkizinci sıradə oturlurlar.

Bir az keçməmiş üç qız söhbətləşə-söhbətləşə gəlib üçüncü sıradə oturmaq istərkən Müslüm onları yeddinci sıraya dəvət edir:

- Qızlar, gəlin burda oturun, dədəüzün canı üçün bura yaxşıdır.

Qızlardan biri əlüstü deyir:

- Atovuzun canı üçün yerimiz ləp rahatdır.

Xoşbəxtin beynindən ildirim sürətilə keçir: "Hərcayı sözün mərca-
yı cavabı olar". Söz yox, nə Müslümün, nə ona hazırlıqavab görünən qı-

zin dedikləri könlünü açmır onun. Amma bununla belə Müslümün açıqürəkliklə dediyini qızlara çatdırmağa lazım bilir:

- Niyə elə dedüz, Müslüm pis ürəklə demədi.

Ona hazırlavab görünən qız da:

- Biz də pis ürəknən demədik, - cavabını verir.

Xoşbəxt düşünür: "Hazırlavablığına söz ola bilməz..." Ağazərə baxır. Başımın mənasını Ağazər tuta bilir. Astaca cavab verir:

- Bizim fakültədə II kursda oxuyur. Adı Fəridədir.

Daha dinib danışmirdi. Gecə başlanır, qurtarır. Gecədən yalnız "Fəridə adı Xoşbəxtin könül lövhəsinə qızıl hərflərlə yazılır.

Tez-tez ona rast gəlməyə çalışır, söhbət eləməyə bəhanə axtarır. Riyaziyyatı yaxşı bildiyindən qızı da kömək eləyə biləcəyini bildirir. Fəridə təşəkkür edir, ehtiyacı olmadığını söyləyir.

Əlaçı tələbə kimi Fəridənin şəkli şərəf lövhəsindəydi. Bir dəfə şərəf lövhəsinin önündə dayanıb Fəridə ilə fikrində danışarkən Ağazər qolundan tutur:

- Aşna, birdən vurulub eliyərsən a! - deyir.

Xoşbəxt fikirli-fikirli Ağazərə baxıb bir söz demir. Yox, ürəyində piçildiyir: "Vurulmusan da sözdü. Dəli-divanə olmusan, deyinən, düz olsun".

Dördüncü kursu qurtarandan sonra Xoşbəxt dincəlmək üçün Bilgəhdəki istihərat evinə gedir. Bir gün istirahət evinin həyətində kölgəlikdə oturub xəyalında Fəridə ilə söhbət edərkən görür ki, Fəridə atası ilə istirahət evinə gəlib. "İstədiyim yar idi, yetirdi pərvərdiyar". Tezcə qarşılara gedib salamlaşır.

Fəridənin istirahət evinin IV mərtəbəsində üç qızla bir otaqda yerləşdirirlər. Atası axşamüstü şəhərə qayıtmalıydı. Avtobus gecikirdi. Şəhərə qaydan o qədərdi ki... Getdikcə də çoxalırdı adamlar. Fəridə, atası, Xoşbəxt gözləyirdilər. Xoşbəxt özlüyündə düşünürdü: "Bu basa-basda kişi yersiz qalacaq, şəhərəcən ayaq üstə gedəcək, nə edim, necə edim ki, kişi üçün yer tuta bilim, otursun, rahat getsin..."

Haçandan-haçana avtobus gəldi. Adamlar qapısı ağızna cumdular. Basa-bas başlandı. Birdən Xoşbəxtin xəyalından keçdi ki, açıq pəncərədən özünü içəri salsın, kişi üçün yer tutsun. Başqa əlac yox idi, qapıdan keçmək mümkün deyildi.

Pəncərədən içəri keçməyin eyib iş olduğunu dərk eləsə də özünü saxlaya bilmədi, bir də onu gördü ki, qabaq sıraların birində oturub.

Xoşbəxtən sonra da üç-dörd gənc onun kimi pəncərədən özlərini içəri saldılar. Avtobus nə qədər vardı, hamısını götürdü. Xoşbəxt yərini Fəridənin atasına verəndə o dedi:

- Zəhmət çəkdin, bala, Fəridəni sənə tapşırıram.
- Arxayı gedə bilərsiz, əmi, tələbə yoldaşı deyilik?! - deyib avtobusdan tez düşdü.

Avtobus yola düşəndə o, Fəridə ilə yanaşı durmuşdu; kişiyə əl eləyirdilər.

Kişi də əl eləyir və düşünürdü: "İstəyirdim ona deyəm ki, bir də belə etməsin. Pəncərədən soxulmaq yaxşı deyil. Amma yaxşı ki, özümü saxladım. Demədim. Axı o bunu məndən ötrü elədi. Məndən ötrü... Bunun yaxşı hərəkət olmadığını özü bilməmiş olmaz. V kursa keçib..."

İstirahət evində Xoşbəxt III mərtəbədə yaşayırıdı. Tez-tez Fəridənin yanına qalxırıdı. Söhbət eləyirdilər. Bir dəfə nərd oynadılar. Fəridə uddu. Bir dəfə də üç qız və Xoşbəxt domino oynadılar. Xoşbəxt Fəridə ilə düşmüdü. İki qızı apardılar.

Xoşbəxt yanıb-yaxılırdı. Varlığını lərzəyə salan məhəbbətini diliñə gətirə bilmir, açıb ağartmağı bacarmırıdı. Nəhayət bu qərara gəldi ki, qızı məktub yazsın. Onu məcnun edən qızı ürək sözlərini məktubla çatdırınsın.

Yazdı da.

"Əzizim Fəridə!

Biləsən bu məktubu yazmağa başlarkən qəlbim necə döyüñür.

Yanımda adam olsa, vallah, döyüntüsünü eşidər.

Məktubu yazmağa məni vadar eləyən odu ki, səninlə üzbüüz gələndə, söhbət eləyəndə ürəyimdəkiləri deyə bilmirəm. Sonra da bunun peşmançılığını çəkirəm, özümü cəsarətsizlikdə taxsırlandırıram. Onuncun da ürəyimdəkiləri məktubla sənə çatdırmağı lazımlı bilmişəm.

Səni sevirəm, Fəridə! Sevirəm!!!

Səni gördüğüm o gecədən, o konserт gecəsindən sonra heç unuda bilmirəm. Elə istəyirəm həmişə yanında olum. Sözünü, söhbətini dinləyim. Nəfəsini yaxından hiss eləyim.

Neçə dəfə istəmişəm o əziz, müqəddəs "sevirəm" sözünü sənə deym. Ancaq...

Məktub indi dilimi açıb. Məktub cəsarət gətirib mənə. Məktubla necə asan imiş ürəyindəkini demək.

Bilmirəm cavabında sən nə yazacaqsan mənə. Kaş sən də mənim kimi "sevirəm" yazaydın!.. Onda mən dünyanın xoşbəxti olardım, val-lah doğru sözümdü, Fəridə, xoşbəxti!

Adım Xoşbəxt olsa da xoşbəxtliyimi sənsiz təsəvvürümə gətirə bilmirəm. İnan buna, inan, Fəridə!

Yuxumda tez-tez görürəm səni... Cox qəribədir ki, yuxuda da deyə bilmirəm ürəyimdəkiləri sənə. Həmişə araya söz salırsan... Dünən gecə də elə oldu. "Sevirəm" kəlməsi elə dilimin ucunda qaldı. Cəsarətlənib elə demək istəyirdim ki, yuxudan ayıldım...

Məktubuma səbirsizliklə cavab gözləyirəm. Məni sevindirəcək cavab.

Mənim fikrim qətidir, Fəridə. Səninlə ailə qurmaq istəyirəm. İstəyirəm ömürlük, həmişəlik mənim Fəridəm olasan! Ancaq mənim!

Fəridəm!.. Mənim Fəridəm! Ay allah görəsən mən bu sözü ağızdolusu sənə deyə biləcəyəmmi?!

Sevgimə sevgiyə dolu məktub almaq fikrindəyəm. Alacağam-mı?! Almaq fikrindəyəm. Alacağam mı?! Allah bilir, allah bilir!

Fəridə, institutu qurtaranda elektrik mühəndisi olacaqsan, məlum məssələdir. Elektrik işiq deməkdir, işiq!.. O günü səbirsizliklə gözləyi-rəm evimizə gəlişinlə işiq gətirəsən... Gəlişinlə ömrüm işqlansın, Fə-ridə!..

Səbirsizliklə cavab gözləyirəm.

Səni sevən, səndən ürəyincə cavab alandan sonra özünü əsl xoş-bəxt sayacaq Xoşbəxt".

Ertəsi gün o dördüncü mərtəbədə xeyli o baş-bu başa gedib gəldi. Fəridə nədəndisə bayır çıxmırıldı. Axırda o, səbr edə bilməyib onla-rın qapısını döyür. Fəridəgilnən bir yerdə yaşayan qızlardan ən cava-nı qapını açıb:

- Buyurun içəri, - deyir.

Xoşbəxt içəri keçib məktubu Fəridəyə uzadır. Fəridə məktubu al-mayıb soruşur:

- Nə məktub?! Kimdəndir?!

Xoşbəxt tutula-tutula:

- Məndəndir. Mən yazmışam, - deyir.

Fəridə hirslənir:

- Bu nədir, məktub nədir, mən məktub-zad bilmirəm. Biz elə məktubsuz da danışırıq da.

- Fəridə, axı mən ürək sözlərimi belə sizə...

- Nə ürək sözləri, mən heç nə bilmirəm... bilmirəm...

Fəridəylə otaq yoldaşı olan qızlar da maraq və təəccüblə bu səhnəni seyr edirlər.

Fəridə məktubu götürmür, dilnən deməsə də hərəkətləriyle açıq-ashkar Xoşbəxti qovmağa çalışır. Xoşbəxt pərt olub. Özünü itirib. Nə etmək lazımlı gəldiyini bilmir. Birdən ağılna gəlir ki, tez aradan çıxməq bu şəraitdə məqsədə daha çox uyğundur...

O gündən küsürəklər.

Xoşbəxtin istirahət evində vaxtı qurtarır. Şəhərə gedəndə Fəridə ilə sağollaşmadan yola düşür.

Küsülülük iki ildən artıq çəkir.

Xoşbəxt institutu 1952-ci ildə qurtarılıb şəhərdə işləməyə başlayır. Sonra o, 1954-cü ilin mart ayında Neft daşlarına getməyi qərara alır. Yola düşməmişdən əvvəl Fəridə ilə axırıncı dəfə görüşmək və danışmaq qərarına gəlir.

Görüşürəklər. Xoşbəxt işlə əlaqədar qərarını ona deyir və sonra əlavə edir:

- Axırıncı dəfə istəyirəm bir kəlmə söz deym...

Fəridə tezçə dillənir:

- İstəmirəm, deməyin.

- Daha bir də məni görməyəcəksiz. Sağ olun.

- Xoş getdiz...

Xoşbəxt Neft daşlarında işə başlayır. Ona ürəyini açmağa imkan verməsə də Fəridəni unuda bilmir. Hardasa, qəlbinin dərinliklərində özünü ovunduracaq bir təsəlli tapır, ümidi itirmir.

Bir gün onunla bir yerdə işləyən Minurə şəhərdən qayıdanda Xoşbəxtin yanına gəlir, gülə-gülə deyir:

- İnstituta getmişdim, bir qız səninlə işlədiyimi biləndə səni soruşdu, mən də o ki, var pislədim.

Xoşbəxt dirçələn kimi oldu:

- Təki məni pisləyən həmişə sən olasan, Minurə, sən olasan. Adını deyə bilərsənmi o xanımın?

- Fəridədir, Fəridə. İş telefonumuzu da ona verdim.

Bir gün Xoşbəxtə elə gəlir ki, möcüzə baş verir. Fəridə ona zəng edir, işini, keyfini soruştur. Xoşbəxt yaxşı olduğunu deyir, "bircə nara-

hatçılığı olduğunu" bildirir. Fəridə bunu başa düşsə də daha bir söz demir. Artıq Xoşbəxtə hər şey aydın olur. Bütün varlığıyla dərk edir ki, Fəridə onu çağırır...

Şəhərə qayıdanda Fəridə ilə görüşür. Nəhayət ona ürək sözlərini, deyə bilir. Elə ürəyincə də cavab eşidir...

Fəridə artıq institutu qurtarmışdı. 1955-ci ildə. Xoşbəxt onlara elçi-lərini göndərir, qızın "hə"sini alırlar. 1956-ci ildə isə üzük aparırlar...

İndi qalır toy. Xoşbəxt düşünür: "Görək də... 1956-nın axırında, ya da 1957-nin yanvarında... Yanvarın əvvəli nağddı..."

8

Gecə yarısına qədər külək daha da gücləndi. Səhərə yaxın beşinci neftyığıcı məntəqəsindən xəbər verdilər ki, iki yüz yetmiş beş nömrəli quyudan neft gəlmir. Bu xəbər usta köməkçisi Sədrəddini olduqca həyəcanlandırdı: İki yüz yetmiş beş nömrəli quyunun atqı xətti əlli beş və iyirmi yeddi nömrəli quyuların atqı xətti ilə bir idi. Demək üç quyunun nefti dənizə axırdı.

Azər Bakıda, məzuniyyətdə idi. Sabah toyu olacaqdı. Bunu o, bu gün özü telefonla Sədrəddinə demişdi.

Azər istirahətdə yaxud məzuniyyətdə olanda "Daşlarla" əlaqəsini kəsməz, briqadanın mədəni budkasına zəng edər, işlərin gedişini, adamların kefini soruşardı. Onun bu xasiyyətinə telefonçu qızlar da alışmışdılar. Telefonda səsini eşidən kimi birinci briqadanın mədəni budkasını alardılar. Bu gün də o, işlərin gedisi barədə soruşmuşdu. Sədrəddin hər şeyin qaydasında olduğunu söyləmiş, ustaya "Arxayın ol!" demişdi Azər də sabah toyu olacağını ona bildirmişdi. Sədrəddin ürəkdən onu təbrik eləmiş və orada olmaması üçün təəssüflənmişdi.

İndi birdən-birə belə bir hadisə.

Sədrəddin briqadanın "Daşlarda" olan bütün üzvlərini ayağa qaldırdı. Dispetçerin yanına getdilər. Bu zaman küləyin gücü doqquz balə yaxınlaşındı. Dənizə çıxməq barəsində heç bir danışq ola bilməzdı.

Sədrəddin düşünürdü: "Zarafat deyil, gündə iki yüz ton neft dənizə axacaq!.."

O, necə olur-olsun dənizə çıxməq və baş vermiş hadisəni aradan qaldırmaq istəyirdi. Dispetçerin qəti etirazını görəndə o, Bəxtiyar Məmmədova zəng vurdı...

Üç-dörd dəqiqə keçməmiş Bəxtiyar maşından düşüb neftçilərlə görüşdü. Baş vermiş qəza haqqında danışdilar. Açıq dənizdə ayrıca özül üzərində yerləşmiş üç quyudan hansınınsa atqi xətti sinmişdi.

Bəxtiyar briqada üzvləri ilə səhbət elədi. Hamının fikri qəti idi: dənizə çıxmaq.

Pançenkonu çağırıldılar. O dedi:

- Siz hara, mən də ora. Məni özünüzdən ayırmayın.

Bəxtiyar fikirli idi. Nəzərlərini şahə qalxan dalgalardan çəkə bilmirdi. Pançenkonun sözlərindən sonra dedi:

- Elə bilirom səhərəcən gözləmək pis olmaz.

Pançenko:

- Mən də o fikirdəyəm... səhərəcən külək bu gücdə qala bilməz.

Bəxtiyar:

- Bir qədər yavaşısın gərək.

Bu, hamının ağlına batdı.

Səhər külək, doğrudan da, yavaşıldı...

Neftçilər fürsəti əldən vermeyib dənizə çıxdılar. Bəxtiyar dispeçerin etirazını görüb adamların həyatı üçün məsuliyyəti öz üzərinə götürdü və özü də Pançenko ilə birlikdə barkazı idarə etməyə başladı.

Neftçilərin cövlana qalxmış dalğalar qoynundakı səfəri günortaya-can çəkdi. Qəza ləğv olundu.

Sədrəddin Bəxtiyarın işinə, cəldliyinə baxa-baxa özü-özünə deyirdi: "Hamiya kömək edir, ən kiçik bir işi belə görməyə çalışır... necə də sadədir... əlindən hər iş də gəlir".

Ertəsi gün telefonçu Zeynəb Abbasova tanış səs eşidəndə dedi:

- Salam. Əvvələn təzəbəyin toyu mübarək. İkincisi sən ora istirahətə gedirsən, yoxsa narahat olmağa... Nigaran qalırsan. Yəni deyir-sən səndən başqa işləyən yoxdu... Ürəyin rahat olmur. Nahaq yerə, lap nahaq yerə.

Bundan sonra Zeynəb dünənki əhvalatı qısaca Azərə danışdı dedi:

- Görürsən də Sədrəddin... Ona görə nigaran qalmağa dəyməz... Bu saat onunla danışarsan.

Sədrəddin təzəbəyi təbrik etdi. Azər də dünənki hadisəyə görə ona təşəkkürünü bildirdi. Sədrəddin təəccüblə soruşdu:

- Bunu belə tezliklə haradan bildin, Azər?

Azər zarafatyanı:

- Gecə yuxuda görmüşəm, - dedi.

9

Mədəniyyət evinin qarşısında Azər institut yoldaşlarına rast gəldi. Birinci dəfə "Daşlara" birlikdə gəldikləri dostlarına.

İlyas:

- Qabaqcıl briqadanın qabaqcıl ustasına salam və ehtiram!.. - dedi və əlini uzadıb Azərlə birinci görüşdü.

Azər bir-bir institut yoldaşlarının əlini sıxdı:

- Salam, dostlar, necəsiniz?

- Cox sağ ol! - İsmayıł cavab verdi.

- Yaxşıyıq, - Cümşüd dilləndi.

- Sən axtarani pis deyilik, - İlyas gileyəndi.

- Müvəffəqiyyətinə ürəkdən şad oluruq, - Nurəddin dönə-dönə Azərin əlini sıxdı.

Azər dedi:

- Mənə də bir imkan verin sizi təbrik eləməyə. Sizin inkişafınız da məni sevindirir, dostlar, İsmayıł, Nurəddin siz idə ürəkdən təbrik edi-rəm. Cox şad oldum.

Azəri sevindirən İsmayıł Şirinovun birinci mədənin birinci briqadasına neft çıxarma ustası, Nurəddin Məmmədovun iki nömrəli qazma kontorunun texniki şöbəsinin baş mühəndisi vəzifələrinə təyin olunmaları idi... Onların ikisi də birdən:

- Sağ ol, təşəkkür edirik, - dedilər.

Azər davam etdi:

- O ki, qaldı İlyasın gileyinə...

- Xəbəriniz var, uşaqlar? - Ənvərin gəlişi Azərin sözünü ağızında qoydu.

- Nə olub, xeyirdimi? - İsmayıł birinci soruşdu.

- Əlbəttə, xeyirdir. İndicə xəbər verdilər, səhər qəzetlərdə olar.

- Bir de görək nədir axı?!.

Ənvər dedi:

- 1957-ci ilin birinci rübüնə görə Gürganneft neft mədənləri idarəsi və Çaparidze adına neft yağları emalı zavodu Ümmittifaq sosializm

yarışında birinci yeri tutmuş, SSRİ Neft Sənaye Nazirliyi və Ümmüttifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının keçici Qırmızı bayrağını almışdır. Hamınızı təbrik edirəm!

Cümşüd ona düzəliş verdi:

- Hamımızı deyinən, hamımızı!
- Yaxşı, özümüz də təbrik edirəm! Razi qaldın Cümşüd?
- Cümşüd əlini köksünə qoydu, başını əydi:
- Necə bəyəm, necə bəyəm!..

İlyas özünəməxsus bir zarafatla Azərə dedi:

- İndi buna nə deyəcəksən: bacı-qardaş qiyamət eləyirsiz. Hər ikinizin işlədiyi müəssisə yarışda birincidir. Tökdüyüz alın təri deyil, bir incidir. Sən burada qabaqcıl, o zavoda qabaqcıl. Hayif ki, şair deyiləm, yoxsa "Bacı və qardaş" adlı şeir yazardım. Görərdiz məharətimi!..

İlyas bu sözləri deyəndə Azərin kiçik bacısı Rəhiləni nəzərdə tuturdu. O, keçən il Azərbaycan Sənaye İnstitutunu qurtarmışdı. Neft yağları emalı zavodunda qurğu rəisi vəzifəsində işləyirdi. Onun başçılıq etdiyi qurğu qabaqcıllar sırasında idi. Gürganneftdə isə birinci yeri birinci mədən, birinci mədəndə birinci yeri birinci briqada tuturdu.

Azər İlyasa cavab olaraq:

- Biz beləyik, dost, - dedi. - Ancaq bir şey məni çox düşündürür. Qorxuram şeiri yazmaq sənin üçün ağır ola. Özüvü gücə salasan.

Dostlar bu gün sahilə istirahətə gedirdilər. "Andoqa" sərnişin gəmisi bir azdan yola düşəcəkdi. Dostlar gəminin göyərtəsində idilər. Bəxtiyar estakadada göründü, dostları görən kimi:

- Salam dostlar, həmişə istirahətdə! - dedi.
- Sağ olun, bəs siz nə vaxt geləcəksiz? - Azər soruşdu.
- Bir-iki günə bəlkə mən də geldim, - Bəxtiyar cavab verdi. - Yaxşı istirahət edin.

İlyas:

- Bəs necə, bu saat buradan Azərgilə gedəcəyik, - söylədi, - Sitarəxala ilə həkim qız bizə yaxşı qutab boyun olublar. Gedirik yeməyə.

- Nuş olsun, mənim əvəzimə də yeyərsiz, - Bəxtiyar dedi, sonra Ənvərə işarə ilə: - Sizdən incimişəm, beş evli dost bir subay dəstəsi evləndirə bilmirsiz. İndiyə kimi deyirdiz evi yoxdur. İndi ona ev də vermişik. İki otağı var... Yeniliyi istehsalatda tətbiq olunmaqdadır. Xeyli pul mükafatı alıb. Balam, evləndirin onu getsin də.

- Elə biz də o fikirdəyik, - Azər dilləndi, - məsələ bu gün sabahlıqdır. Təqsir özündədir. Ağır tərpənir. Mən deyirdim bizdən İlyas axıra qalacaq. Amma yox, o, vurub Ənvəri keçdi.

İlyas:

- Mən hələ səndən də qabağa düşmək istəyirdim, - dedi, - ancaq...

Gəminin zil fiti onun sözünü ağızında qoydu. Gəmi estakadadan ayrıldı. Bəxtiyar dostlara, dostlar da Bəxtiyara əl elədi.

Gəmi Bakıya doğru istiqamət götürdü.

10

Xəzərin şıltaqlığı həddi-hüdud bilmirdi. Xəzər tanınmaz olmuşdu yenə. Dalğalar hirsətə ayağa qalxmışdılar, uğuldayırdılar, nərildəyirdilər.

Xəzərdə işlədiyi müddətdə Xoşbəxt dənizi heç belə görməmişdi. "Yaman firtına başlayır... Allah, sən saxla şərindən!.. mədəndə də təkəm... - müdir də, baş mühəndis də Bakıda, istirahətdədilər..."

Fırtınanın nəriltisi getdikcə güclənirdi.

Gücləndikcə ulayırdı firtına...

Axşam səkkizin yarısında Xoşbəxtə zəng oldu. O, nigarançılıq içində dəstəyi götürdü. Zəng edən Gürganneft neft mədənləri idarəsinin baş mühəndisi Bəhmən Hacıyevdi.

- Xoşbəxt, salam. Dəhşəti görürsən də. "Daşlar"da olan işçilərini səfərbər elə tez. Mədəninizin quyularının ağızını bağlamaq lazımdır. Vəziyyət çox ağırdır. Mixail Kaveroçkinin, Süleyman Bağırovun briqadaları, bilirsən də, ayrıca özüllərdə böyük təhlükə qarşısında Xəzərlə əlbəyaxadadırlar...

Bəhmənin səsindəki həyəcan onsuz da narahatçılıq içində çırpınan Xoşbəxtə də sirayət elədi. Bəhmənin ağır vəziyyətini ürəkdən duydu o. Axi idarənin rəisi Bəxtiyar Məmmədov Bakıda idi. Bəhmən həm də onu əvəz edirdi. Burada həyəcanlanmayıb da neyləyəsən?!

Ancaq gərgin vəziyyətdə gərək özünü heç itirməyəsən. Xoşbəxt bunu tələbəlik illərindən mənimsemışdı. Özünü o ruhda tərbiyə etməyə çalışmışdı. O, dərhal mədən işçilərinin yaşadığı əraziyə gedib Azər Həmdullayevi, Tofiq Zeynalovu, Rəsul Mehdiyevi, Surxay İsmayılovu, Şamil Matqazini və başqalarını başına yiğdi, danışq çox qısa oldu, mədənə yollandılar...

Ayaq üstə yerimək mümkün deyildi. Güclü külək adamı dənizə ata bilərdi. Neftçilər sürünə-sürünə əvvəlcə 3 nömrəli neftyığıcı məntəqəsinin yanına gəldilər. Xoşbəxt onbeşə qədər adamı burada qoymağı məsləhət bildi. Özü də başçı oldu. 6 nömrəli neftyığıcı məntəqəsinə də təxminən bir elə adam göndərildi. Onların da başçısı Tofiq Zeynalov oldu.

Küləyin gücü saniyədə 43 metrə çatırıldı (27-28 saniyəyə çatanda bu, 12 bal hesab olunur)... Belə şəraitdə neftçilərin işinin ağırlığını təsəvvür eləmək lazımdır. Estekadada yerimək əvəzinə sürünmək bu ağırlığı bir az da ağırlaşdırmışdı. Bununla belə onlar qırılan borulardan neft hədər axmasın deyə vaxtında quyuların ağzını bağlamağa çalışırlılar.

Səhər saat dördə yaxın "Daşlar"da dəhşətli fəlakət baş verdi. Ulayan fırtına Neft daşlarının Şimal-Qərbində Palçıq təpəsi yatağında Kaveroçkinin briqadasını üstündə quyu qazdıqları ayrıca özüllə bərabər dənizin dərinliklərinə apardı. Eləcə də Süleyman Bağırovun briqadasını...

Adamlar dəhşət içində idilər.

Fırtına səhər saat beşə qədər davam etdi...

Səhər hamı Çvanova yiğilmişdi, hamının üzündə narahatçılıq vardı... "Daşlar"ı tərk etmək, Bakıya qayıtməq istəyirdilər.

Günortadan sonra saat üçdə Azərbaycan neft və qaz çıxarma birliyi rəisinin birinci müavini Ənvər Əlixanov və Bəxtiyar Məmmədov Bakıdan gəldilər. Camaatla ətraflı söhbət elədilər. Onları sakitləşdirildilər.

İtki çox ağır idi. Ən ağırı insanlardı. İyirmi iki nəfəri aparmışdı fırtına. İyirmi iki həyatı dayandırmışdı fırtına. Acgöz, ulayan fırtına.

Neft daşlarında ən etibarlı yer saydıqları Çvanova yiğışan adamlar həlak olan, şəhid olan yoldaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Xoşbəxtin yanında dayanmış Azərin yadına vaxtilə anasının ona deyişi sözlər düşdü: "Bilirsən, bala, dənizə o qədər də etibar yoxdu. Bir də gördün allah eləməmiş tufan başladı, di onda gəl, dur qabağında görüm necə durursan..." İstədi bu sözləri Xoşbəxtə da desin. Ancaq fikrindən daşındı. Qorxdu ki, Xoşbəxt onu qorxaqlıqda günahlandıra bilər.

Axşamüstü Azər yoldaşları ilə yaşadığı mənzilə qayıdarkən qeyd dəftərçəsinə bu sözləri yazacağını qərarlaşdırıldı: "1957-ci il, 19-20 noyabr gecəsi dəhşətli fırtına sıralarımızdan iyirmi iki nəfəri apardı!".

Bakı-Neft daşları, 1957.

MÜNDƏRİCAT

Uzaqgörənlik, orijinallıq, səmimiyyət.....	3
Oxumamaq günahdır.....	8

Mənsur şeirlər

Yol çekən gözlər.....	12
Allah köməyinə çatsın.....	12
Üzeyirin gözü yoldadır.....	13
Torpaq çağırır.....	14
Tərtib etdiyim ən çətin kitab.....	15
İnana bilmirik.....	16
Qəsbkar.....	17
Gözləyirik.....	18
Yolların nə günahı?!.....	18
Məzar.....	19
İzim qalsın.....	20
Ağlamayın!.....	20
Niyə səni çox sevirəm.....	20
Möcüzə.....	21
Zərərdə xeyrini görən insan.....	22
Mövqe.....	23
Şəhriyar.....	24
Əbədiyyətə gedirsən.....	25
Yay.....	26
İtki və qazanc.....	26
Anın hökmü.....	27
Məhəbbətdirmi bu?!.....	29
Qazaxıstan qartalı.....	29
Deyirsən.....	30

İki damla göz yaşı.....	31
Tar Londonda çalınır.....	32
Yaşıdlar.....	33
Gecikdikcə geciksin.....	34
Durnalar gələcək.....	35
Qoxular.....	36
Ağır gecələr.....	37
Azərbaycan gözəli.....	37
Anaların duası.....	38
Əjdaha.....	39
Əsrlərdən əsrlərə.....	40
Həsrətəm.....	41
Bir mahni var.....	42
Ağaclarım.....	44
Qartalların uçuşu.....	44
Mücrü.....	45
Bir gün.....	46
Aman.....	47
Xəfifcə öpüş.....	48
İstəmirəm.....	49
Tar çalınır.....	50
Azərbaycan dili.....	51
Qayıq və qara yel.....	52
İstək.....	52
İki qapı.....	53
İnsan.....	54
Ümid və həqiqət.....	55
Yox, sən gözsüz qalmadın!.....	56
Yatır.....	58
Sonası.....	58
Sən kimsən?!.....	61
Göy göl.....	62
Ən sağalmaz yara.....	64
Ata.....	65
Çağırışan qağayılar.....	66
Kişilik.....	67
Günəş.....	69

Novellar

Cığallıq.....	72
Çəkişmək.....	77
Xəzinə.....	79
Nigarançılığın sonu.....	80
Salam.....	109
Etiraf.....	110
Xeyirxah.....	115

Hekayələr

Günah qatıqdadı.....	126
Calayan.....	130
Dostluq üçün.....	136
"Məcnuna deyən yoxdur..."	141
Vaxt keçirdi.....	147
Qayıdacaqmı?!.....	162
"Sağ ol, ana..."	168
Müəllimin arzusu.....	170
Birinci "sağ ol"um.....	173
Qibtə.....	176
Bərk ayaqda.....	178
Məsələ ayındı.....	184
Geoloq qız.....	189
"Ata düşüncələri" silsiləsindən Problem №.....	199
Evdə uşaq böyüyürdü.....	209
Öz gözündə.....	211
Ata olandan sonra.....	213
Ad.....	215
"Günlərin bir gündündə" silsiləsindən.....	220
"Bəs bazar iqtisadiyyatını nəzərə almırsan?!"	220
O.....	222
Bir həftəlik salamlaşma.....	223
"Bizi də özün kimi bil..."	224
Boşluq.....	226

İmtahan.....	236
Növbətçi təbəssüm.....	239
Xalanəvəsi.....	241
Kölgədə.....	247
Borca-borc.....	249
Pedaqoji səhv.....	253
Səslər və zövqlər.....	254
Belə-belə işlər.....	256
Bakenbardlı cahil.....	257
Hüzr yerində.....	259
"Əsnəmədim, asqırdım".....	259
"Ağzımıza çullu dovşan sığışdırır..."	260
Püşk.....	262

Povestlər

Yana-yana ("Aşıq Ələsgər" romanından I povest).....	266
Adam istəsə...	303
Xəzərin qoynunda (Sənədli povest).....	344

Gülhüseyn Hüseynoğlu
“Məhbətdirmi bu”
(Azerbaycan dilində)

Bakı “YAZICI” nəşriyyatı - 2011, 392 səh.

Nəşriyyat direktoru:
Məsul redaktor:

Şəmsi VƏFADAR
Gülnarə MƏMMƏDOVA

Kompüter tərtibatçısı və
texniki redaktor:

Ələsgər HÜSEYNOĞLU

Dizayner:

Günel MƏMMƏDZADƏ

Mətni yiğdilar:

Fatimə HƏMİDOVA
Zərifə BAĞIROVA

Yığılmışdır: 25.12.2010
Çapa imzalanmışdır: 07.01.2011
Kağız formatı: 60x84 1/16
Fiziki çap vərəqi: 1
Mətbəə kağızı: № 01
Sifariş: № 444 Sayı: 500 nüsxə
Ofset üsulu ilə çap olunmuşdur



*Kitab “YAZICI” nəşriyyatında yığılib, səhifələnmişdir,
Ünvan: Bakı, Mətbuat pr. 24,
Telefon:(99412) 510-68-48, (99412) 510-79-94
E-mail: desinger2010@mail.ru*